



AZƏRBAYCAN DİLİ VƏ TARİXİ

HEYDƏR HÜSEYNOV

**AZƏRBAYCANDA
XIX ƏSR
İCTİMAİ VƏ FƏLSƏFİ FİKİR
TARİXİNDƏN**

M.F.Axundov adlına
Azərbaycan Milli
Kitabxanası

ŞƏRQ-QƏRB

BAKİ 2007

HEYDƏR HÜSEYNOVUN “AZƏRBAYCANDA XIX ƏSR İCTİMAİ VƏ FƏLSƏFİ FİKİR TARİXİNDƏN” KİTABI HAQQINDA

Elmi redaktor:

Yusif Rüstəmov
fəlsəfə elmləri doktoru, professor

Rus dilindən
tərcümə edənlər:

Arzu Hacıyeva
Şura Məmmədova
Elmira Zamanova
Fəxrəddin Hacıyev
Əmirşah Əmirrahmədov

ISBN 978-9952-34-170-6

079.4754-de22

Azərbaycan ədəbiyyatı – Publisistika

Heydər Hüseynov. Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən. Bakı, “Şərq-Qərb”, 2007, 400 səh.

Heydər Hüseynov bu kitabda XIX əsrдə yaşayıb-yaratmış görkəmli Azərbaycan mütefakkirlərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Foteli Axundov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy və Həsən bəy Zerdabinin dünyagörüşünü ustalıqla təhlil etmiş, bütövlükde Azərbaycan fəlsəfə tarixinin sistemli tədqiqinin elmi əsasını yaratmışdır.

© “Şərq-Qərb”, 2007

Böyük ictimai xadim, tanınmış alim ve filosof olan Heydər Hüseynov Azərbaycanda ictimai və humanitar elmlərin, xüsusun filosofinin inkişafında müstəsna xidmətlər göstərən görkəmli şəxsiyyətdir. Heydər Hüseynov cəmi 42 il (1908-1950) yaşamış, lakin bu az müddətdə milli mədəniyyətin qüdrətli nümayəndələrinin fəlsəfi ərsinin araşdırılması sahəsində olduqca çox işlər görmüşdür ki, belə qısa zaman kesiyində bu qədər çətin işlərin öhdəsindən də yalmız həqiqi istedad sahibi gele bilərdi. Vicdanlı və vətənpərvər alim müəllifi olduğu əsərlərdə dövrün hakim kommunist ideologiyasından tamamen yan keçə bilməməsinə baxmayaraq, çətin vəziyyətdə olsa belə, imkan daxılında sərbəst və obyektiv fikirlərle çıxış etmiş, buna görə isə sonda sovet rejiminin qurbanı olmuşdur. “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsərində Heydər Hüseynov Azərbaycan xalqının fəlsəfi və ictimai-siyasi fikrinin başlıca inkişaf mərhələlərini dəqiqliklə müəyyənəşdirmişdir.

Heydər Hüseynov 1908-ci ildə İrəvan şəhərində anadan olmuşdur. O, 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, 1931-1932-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olmuşdur. Heydər Hüseynov 1936-1940-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Ensiklopediya və Lügətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini, sonralar isə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti və başqa vəzifelerdə çalışmışdır. O, Azərbaycan Elmlər Akademiyasının əsas yaradıcılarından biri sayıla biler. Heydər Hüseynov Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun və Azərbaycan Dövlət Universitetinin fəlsəfə kafedrası və fəlsəfə bölməsinin yaradıcısı olmuş, beləliklə, respublikada fəlsəfə elminin tədqiqi və tədrisi işinin toşkilatçısı və rəhbəri kimi tanınmışdır.

Heydər Hüseynovun elmi faaliyyət dairəsi olduqca genişdir. O, marksizm nəzəriyyəsi ilə yanaşı, Azərbaycan və rus ictimai və fəlsəfi fikrinin, Azərbaycan ədəbiyyatının tədqiqi ilə möşğul olmuşdur. Heydər Hüseynov “Müxtəsel Azərbaycan ədəbiyyatı tarixi”nin (I-II c., 1943-1944) redaktorlarından biri, “Rusca-azerbaycanca lügət”in (I-IV c., 1940-1946), “Azərbaycanca-rusca lügət”in (1939) redaktoru idi.

İkinci Dünya müharibəsi dövründə Heydər Hüseynovun “Faşizmin irq nəzəriyyəsi” (1941), “Faşizmin məhv labüddür” (1942), “Faşist celladlarının

“felsefesi” (1941), “Faşizm elmin düşmənidir” (1941), “Ə.Şixlinski” (1944-1945) və başqa elmi-kütləvi kitabça və məqalələri nəşr olunmuşdur. Bununla yanaşı həmin dövrde o, sərf elmi tədqiqatla da məşğul olmuşdur. Heydər Hüseynovun ədəbiyyatşünaslığı dair əsərləri vardır. O, “Ədəbi qeydlər”, “Vətənparver şair Səmed Vurğun” kitabçalarının, Cəfer Cabbarlı, Süleyman Rüstəm və başqaları haqda məqalelərin müəllifidir.

Heydər Hüseynov Azərbaycan mədəniyyətinin böyük nümayəndələrinin felsefi ərsini öyrənmiş, 1939-cu ildən başlayaraq Behmənyar, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Hesən bəy Zərdabi və digərləri ilə bağlı tədqiqatlar aparmışdır. O, Azərbaycanda ilk felsefə elmləri doktoru (1944), professor, Azərbaycan Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri olmuşdur.

Heydər Hüseynovu ən çox tanınan əsəri “Azərbaycanda XIX əsr içimai və felsefi fikir tarixindən” kitabıdır. Bu əser onun həm də axırkıncı kitabı olmuşdur. Müəllif əsərin giriş hissəsində əsaslandırmağa çalışmışdır ki, XIX əsr Azərbaycan mədəniyyətini keçmişlər və varislik əlaqəsində tədqiq etmək zəruridir. Ona görə də əserin evvelinde o, en ümumi şəkildə oxucunu Azərbaycan mədəniyyətinin qədim dövr və orta əsr tarixinin əsas məqamları ilə tanış edir, Məzdək telimi haqqında qısa məlumat verir, bir sıra mütefəkkirlerin adını çəkir, “Kitabi-Dedə Qorqud” eposunun əhəmiyyətini xüsusi vurğulayır, böyük Azərbaycan filosofu Behmənyarın felsefəsi haqqında isə ətraflı yazır.

Qədim dövrdən başlayaraq XIX əsrə qədər Azərbaycan felsefəsi və içimai-siyasi fikir tarixi haqqında böyük maraq doğuran həmin qısa icmalda Heydər Hüseynov orta əsr Azərbaycan şairlerindən, xüsusun Nizami Gəncəvinin içimai və felsefi fikirlərini məhərətlə araşdırır. Onun Mahmud Şəbüstəri haqqında söylədikləri də müasir oxucuda böyük maraq doğurur. Nəimi, Nəsimi, Xətayi və başqa Azərbaycan şairlerinin içimai-siyasi və felsefi görüşlərinin qısa icmalını verən Heydər Hüseynov XVI yüzillikdə Azərbaycan felsefi fikrinin inkişafı tarixində Məhəmməd Füzulinin xüsusi yer tutduğunu vurğulayır.

Bələliklə, Heydər Hüseynov XIX əsr Azərbaycan içimai-siyasi və felsefi fikrinin köklərini ilk növbədə xalqımızın keçmiş mədəni ərsində axtarır və bələ bir varislik əlaqəsinin zəruriliyini də sübuta yetirir. O, eyni zamanda XIX əsr Azərbaycan mədəniyyətinin inkişafına rus içimai və felsefi fikrinin təsirini xüsusi qeyd etmişdir. Bu təsirin mütləqləşdirilməsi isə o dövrün siyasi rejiminin əsas tələblərindən biri idi.

Heydər Hüseynovun “Azərbaycanda XIX əsr içimai və felsefi fikir tarixinindən” kitabı altı fəsildən ibarətdir. Müəllif çox meharətlə həmin fəsillərdə tədqiq etdiyi mövzular arasında mənqi ardıcılıqlı yarada bilmışdır. Bələ ki, Heydər Hüseynov bilavasitə içimai və felsefi fikrin təhlilinə keçməzdən

əvvəl, XIX əsrde Azərbaycanda sosial-iqtisadi vəziyyəti, siyasi və mədəni mühitin ümumi mənzərəsini verir, sonrakı fəsillerin mövzularını da məhz bu kontekstdə araşdırır.

Sovet dövründəki hakim ideologiyamın təleblərinə uyğun olaraq Heydər Hüseynov da Azərbaycanın İran və Türkiye ilə deyil, Rusiya ilə birləşməsini daha məqbul sayaraq bunu deklarativ şəkilde bəyan etse də, alim dövrün iqtisadi, sosial, mədəni və siyasi menzərəsini əsasən düzgün qiymətləndirir, çar Rusiyasının Qafqazda müstəmləkəcilik siyasetini tənqid edir. O, eyni zamanda Rusyanın mütərəqqi mədəniyyətinin Azərbaycan ziyalılarına müsbət təsirindən danışır, oradakı universitetlərin böyük rolunu qeyd edir. Bundan başqa, Heydər Hüseynov haqlı olaraq göstərir ki, Azərbaycanın Rusiyaya birləşməsi Rusiya ilə daha sıx əlaqələr vasitəsilə gelecekdə təsərrüfat məhdudluğunu çərçivəsində çıxaraq dünya bazarma qoşulmağa və qismen de olsa kapitalizmin inkişaf dairesinə daxil olmağa imkan yaratmışdır. Həmçinin Rusiya vasitəsilə Azərbaycanın elm və mədəniyyət xadimlərinin Avropa ilə tanışlığına dair kifayət qədər misallar çəkən Heydər Hüseynov eyni zamanda çarizmin müstəmləkəcilik siyasetini xüsusi vurğulayır, rus üsüli-idarəsinə qarşı baş vermiş kəndli üşyanıların xarakterini düzgün qiymətləndirir, xüsusi qeyd edir ki, çar hökumətinin keçirdiyi kəndli isləhatları Rusiyadakı kimi Azərbaycanda da kəndlilərin heyat şəraitini yaxşılaşdırılmamışdı.

XIX əsrin 70-ci illərində Bakıda neft sənayesinin inkişafı burada kapitalizmin əməkdar olmasına getirib çıxardı. Bakıda kapitalizmin inkişafı şəhərin mədəni heyatına da müsbət təsir göstərdi. Burada teatr açıldı, qəzet nəşr olundu, kitablar çap edildi, yeni tipli məktəblər yarandı, qabaqcıl ziyalılar meydana geldi. Həmin dövrdə Mirzə Cəfer Topçubaşov Peterburq Universitetinin, Mirzə Kazım bəy Qazan, sonralar ise Peterburq Universitetinin professoru olmuşlar.

Bələ qısa və gərəkli icmaldan sonra Heydər Hüseynov bilavasitə tədqiqat obyektinə keçir, XIX əsrde yaşayıb yaratmış böyük elm və mədəniyyət xadimlərinin – Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov və Hesən bəy Zərdabinin içimai-siyasi və felsefi fikrinin təhlilini aparır, onların hər birinin yaradıcılığına ayrıca fəsil həsr edir.

Kitabın ikinci fəsli tamamilə Abbasqulu ağa Bakıxanovun elmi fealiyyətinə həsr edilibdir. Heydər Hüseynov Azərbaycanın felsefi fikir tarixində mütefəkkirin çoxşaxəli yaradıcılığının felsefi təhlilini verir, onun sosial-siyasi görüşlərini ətraflı təhlil edir, maarifçi və ensiklopedik biliyə malik olduğunu qeyd edir, haqlı olaraq göstərir ki, Abbasqulu ağa Bakıxanov rus mədəniyyəti və onun vasitəsilə Avropa ilə tanış olan ilk azərbaycanlı mütefəkkirerdəndir. Abbasqulu ağa Bakıxanovun yaradıcılığını hətərəfli təhlil edən Heydər Hüseynov, onun “Gülüstani-İrem” əsərinin şərhine daha çox yer ayırmır.

Abbasqulu ağa Bakıxanovun ədəbiyyata, dilə, dincə, əxlaqa və təbiətşünaslığa həsr olunmuş əsərlərinə de diqqət yetirən alim onun etik görüşlərini başqa mövzulara nisbətən daha ətraflı təhlil edir, ideoloji təzyiqi nəzərə almadan mütefəkkirin əxlaq haqda fikirlərini obyektiv araşdırır.

Məlumdur ki, Abbasqulu ağa Bakıxanov rus ordusunun polkovniki kimi Tiflisdə rəsmi dövlət qulluğunda olmuşdur. Bu isə onun siyasi görüşlərinə təsirsiz qalmamışdır. Lakin Heydər Hüseynov bunu xüsusi qabartır, Abbasqulu ağa Bakıxanovun zülümə, ədalətsizliyə qarşı çıxmاسını öne çekir və onun humanizmini vurgulayır. Abbasqulu ağa Bakıxanov monarxiyanın əleyhinə olmasa da, monarxiyə şəxsiyyəti barede deyirdi ki, o, en yüksək insani əyaqətlərə sahib olmalıdır; yəni padşah qorxmaz və igit, iradəli və ağıllı, ədalətli və yüksək savadlı, elmin və sənətin himayəçisi olmalı, eyni zamanda zülm və cəhalət əleyhinə çıxməyi bacarmalıdır. Ateizmin tügəyan elədiyi bir dövrde Heydər Hüseynov düşünülmüş şəkildə Abbasqulu ağa Bakıxanovun dini görüşlərinin geniş təhlilini verməmişdir.

Rusyanın Azərbaycanı işğalından sonra ölkənin sosial-siyasi və mənəvi həyatında baş verən hadisələr, elbette, ilk önce bədii ədəbiyyatda öz eksini tapmışdır. Abbasqulu ağa Bakıxanovla yanaşı, İsmayııl bəy Qutqışının, Mirzə Şəfi Vazehin, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundovun yaradıcılığı Azərbaycan xalqının mənəvi mədəniyyətinin bu dövrдeki inkişafından xəber verir. Heydər Hüseynov ölkəmizdə maarifçiliyin əsasını qoymuş bu şəxsiyyətlərdən üçünün – Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh və Mirzə Fətəli Axundovun yaradıcılığını fəlsəfi baxımdan daha əhəmiyyətli sayaraq xüsusi tədqiq etmişdir.

Heydər Hüseynovun diqqətini Mirzə Şəfi Vazehin felsefi ideyalarla zəngin şeirləri cəlb etmişdir. O, Mirzə Şəfinin həyatı haqqında qısa məlumatdan sonra onun nə üçün ruhani olmaqdan imtina etməsinin səbəbini göstərir, mövhümata və istibdada qarşı çıxislarını, qadın azadlığına dair fikirlərini ön plana çəkir. Mirzə Şəfinin etik fikirlərini araşdırarken Heydər Hüseynov tamamilə obyektiv mövqedən çıxış edir, onun əxlaq haqda fikirlərinin hər birini ayrıraqda təhlil edir və deyir ki, Mirzə Şəfinin poeziyası xalq ilə sıx bağlıdır, xalqın əzab və iztirablarını, arzu və istəklərini eks etdirir.

Heydər Hüseynov öz əsərinin mühüm bir hissəsini də Mirzə Kazım bəyə həsr etmişdir. Müəllifin Qazan və Peterburq universitetlərinin professoru haqqında bu tədqiqatı Azərbaycanda şərqsünas hemyerlimizə həsr olunmuş ilk sanballı elmi araşdırmadır. Mirzə Kazım bəy haqda xüsusi rəğbətlə danışan Heydər Hüseynov onun nəinki Rusiya, eləcə də dünya şərqşünaslıq elminin en böyük təmsilçilərindən biri olduğunu söyləyir. Mirzə Kazım bəyin tərcüməyi-halının başlıca məqamlarını ətraflı təsvir eden və elmi fealiyyətini geniş işqalandıran Heydər Hüseynov Azərbaycan dilinin Rusiyada

ilk tədqiqatçısı kimi dəyerləndirdiyi bu böyük şəxsiyyətin ümumən dil haqqında “xalqın dili onunla birlikdə böyüür, təfəkkürü onunla birlikdə inkişaf edir” sözlerini xüsusi vurgulayır.

Heydər Hüseynov Mirzə Kazım bəyin mifologiya haqqında qənaətlərini qruplaşdırır, həmçinin təfəkkürün yaranma səbəbiylə bağlı onun idealistcə izahı ilə razılaşır və yalnız materialist izahın doğruluğu fikrini təsdiq edir.

Mirzə Kazım bəyin yaradıcılığında mühüm yer tutan “Müridizm və Şamil” əsəri, Heydər Hüseynovun haqlı olaraq dediyi kimi, “Şamilin başçılığı altında dağlıların xalq-azadlıq hərəkatına həsr edilmiş” əsərdir. Lakin bu fikir yüksək dairələrdə tənqidlə qarşılanmışdır və Şamilin başçılıq etdiyi hərəkatın milli azadlıq mühərribəsi deyil, mürtəce xarakterli dini-siyasi cərəyan olduğu söylənmişdir. Heydər Hüseynov özü isə Mirzə Kazım bəyi “müridizmin sosial-sinfi köklərini” aça bilmədiyi üçün tənqid edirdi.

Mirzə Kazım bəyin sosial-felsefi məsələlərə həsr olunmuş əsərləri arasında aktuallığı ilə seçilen “Bab və babilər” tədqiqatı haqda Heydər Hüseynov deyir ki, Mirzə Kazım bəy bu əsərində cəhalet və gerilik əleyhinə, fanatizm və mövhümata qarşı əsil maarifçi kimi çıxış etmişdir. Müəllif dövrün ümumi bolasından yaxa qurtara bilmeyərək onu da qeyd edir ki, Mirzə Kazım bəy hadisələrin izahında materialist mövqədə dayanmışdır. Əsil həqiqətdə isə Mirzə Kazım bəy materialist olmayışdır. Lakin Heydər Hüseynov haqlı olaraq yazır ki, Mirzə Kazım bəyin “Bab və babilər” əsəri məsələ ilə bağlı düzgün təsəvvür yaradan ilk qiymətli tədqiqatdır.

Mirzə Kazım bəyə həsr olunmuş fəsli Heydər Hüseynov belə yekunlaşdırır: “Maarifçi və alim olan Mirzə Kazım bəy özünün filologiya, felsefə və tarix məsələlərinə dair tədqiqatları ilə Azərbaycanda XIX əsr icimai fikrinin inkişafında görkəmli yer tutur. Professor Mirzə Kazım bəy həmçinin Azərbaycan dilinin elmi qrammatikasının hamı tərəfindən qəbul edilmiş banisidir”.

Heydər Hüseynovun əsərinin həcm etibarilə və həm de məzmunca on böyük fəsli Mirzə Fətəli Axundovun elmi yaradıcılığına həsr olunmuşdur. Müəllif Mirzə Fətəli Axundovu “Azərbaycanın XIX əsr mütərəqqi icimai və felsefi fikrinin en görkəmli nümayəndəsi” adlandırır. Həqiqətən Mirzə Fətəli Axundov sosial idealının həyata keçirilməsində insan ağluna böyük ümid bəsləyir və göstəridi ki, elm, maarif tərəqqinin əsas amilidir, “insan növünün tərəqqisi ağıllı ilədir”. Ona görə də “cəmiyyət öz fəndlərinə fikir azadlığı vermelidir”. Mütəfəkkir o vaxt Avropa ölkələrinin sənaye inkişafı neticesində xeyli tərəqqi etdiyini nümunə gətirir, sənayenin inkişafını tərəqqinin mühüm amili kimi qeyd edir, tərəqqi üçünse maarifi əsas amil sayırı. Heydər Hüseynov bütün bu cəhətlərin ətraflı təhlilini apararken Mirzə Fətəli Axundov haqqında çox yüksək fikirdə olduğunu da nümayiş etdirir. Mirzə Fətelinin tərcüməyi-

halı ile bağlı geniş məlumat veren Heydər Hüseynov çoxlu misallar əsasında onun dünyagörüşünün formallaşması yollarını da göstərir.

Mirzə Fətəli Axundovun komediyaları və "Aldanmış kevakib" povesti haqqında geniş danışan Heydər Hüseynov "Kəmalüddövlə mektubları" ni onun yaradıcılığının zirvəsi hesab edir, görkəmli sənetkarın öz əsəri haqda bələ bir fikrini vurgulayır ki, bu əsəri oxuyan adam islam dünyasının tərəqqisinin yalnız maariflənmə yolu ilə ola biləcəyini başa düşər.

Mirzə Fətəli Axundovun dünyagörüşünün qaynaqlarından danışarkən Heydər Hüseynov qeyd edir ki, bu böyük mütəfəkkir Belinski, Gertsen, Čermiçevski və Dobrolyubov kimi rus inqilabçı demokratlarının, həmçinin Spinoza, Monteskyö, Volter, Lametri, Didro, Helvetsi, Holbax, Melye və başqalarının felsefi baxışlarını alqışlamış, töbliğ etmiş, bununla yanaşı özünüm yeni ideyalarını və orijinal felsefi fikirlərini irəli sürmüştür.

Heydər Hüseynovun fikrincə, Mirzə Fətəli Axundov çar hökumətinin idarəetmə metodlarını, qanun və qaydalarını yaxşı bildiyi üçün çar dövlət məmurlarının çirkin əmellerini təqiqid edir, müterəqqi demokratik ideyalar irəli sürür və onların həyata keçirilməsi uğrunda mübarizə apararaq köhnə dünyadan kökündən dəyişməsini istəyirdi. Beleliklə, Heydər Hüseynov dövrün tələblərinə uyğun olaraq Mirzə Fətəli Axundovun fikrlərində daha çox demokratiya, hətta inqilablılıq meyil axtarındı.

1850-ci illərdə maarifpərvər, ədaletli hökmdara ümid bağlayan Mirzə Fətəli "Aldanmış kevakib" povestində hətta sadə xalq içərisində çıxmış ağıllı hökmdar surəti yaradaraq, onun cəsareti tədbirlərini, islahat fikirlərini tərifləyir, eyni zamanda göstəirdi ki, şah nə qədər ağıllı olsa da, nə qədər yaxşı işlər görse de, əgər xalq onu başa düşmürse, bu cəhdlerin heç bir xeyri ola bilməz. 1860-ci illərdə isə Mirzə Fətəli konstitusiyalı monarxiya fikrini, dövlətin idarə edilməsində xalqın iştirakı məsələsini irəli sürür.

Heydər Hüseynov da Mirzə Fətəli Axundovun dünyagörüşündə daim ön plana çəkdiyi materialist, demokratik cəhətləri onun baxışlarının aparıcı tərkib hissəsi hesab edir və deyir ki, Mirzə Fətəli Axundov heç bir zaman öz əqidəsindən dönmürdü. Müəllif maarifçi və humanist kimi səciyyələndirdiyi Axundovun materializmini xüsusi dəyərləndirərək göstərir ki, o yorulmadan elmin və incəsənətin inkişafına mane olanları ifşa etmişdir.

Mirzə Fətəli Axundovun idealizm təqiqidinin çatışmayan cəhətini marksizm mövqeyindən aşadıran Heydər Hüseynovun fikrincə, Mirzə Fətəli Axundov idealizmin qnoseoloji köklərini düzgün qiymətləndirə bilmir, çünkü onun materializmi mexaniki xarakter daşıyır. Mirzə Fətəli Axundov təbiət hadisəlerini izah edərkən materialist, cəmiyyəti izah edərkən marksaqədərki bütün materialistlərə xas mövqedə dayanır.

Heydər Hüseynov Mirzə Fətəli Axundovun materialya və şür, zaman və məkan, səbəb və nəticə və b. felsefi kateqoriyalar haqqında fikirlərini etraflı təhlil edir, eyni zamanda mütəfəkkirin ictimai-siyasi görüşlərini diqqətlə araşdıraraq onun ədalət və humanizm, azadlıq və bərabərlik haqqında danışarkən formal və mücerred deyil, həqiqi azadlığı və bərabərliyi nəzerde tutduğunu göstərir.

Heydər Hüseynov Azərbaycan ictimai və felsefi fikir tarixində ilk dəfə olaraq estetika və ədəbi təqiqid haqqında təlimin yaradıcısı kimi qiymətləndirdiyi Mirzə Fətəli Axundovun estetika və ədəbiyyatşunaslığı dair fikirlərinə böyük diqqət yetirir.

Mirzə Fətəli Axundova göre, cəhaleti, geriliyi aradan qaldırmagın yegane yolu elmin və maarifin inkişaf etdirilməsidir. Heydər Hüseynov dəfələrlə təkrarladığı bu fikri o dövr üçün müterəqqi ideya hesab edir. Onun fikrincə, elm və bilik yalnız insanın maddi həyatının temin olunması vasitəsi deyil, hem də həyat tərzinin, cəmiyyətdeki davranışın nizamlanması, bir sözlə, mənəvi-exlaqi keyfiyyətlərin formallaşması üçün zəruridir.

Heydər Hüseynov Mirzə Fətəlinin "Babilik əqidələri" məqaləsində irəli sürdüyü fikirləri də yüksək qiymətləndirir. Məqalədə Axundov bəbiliyi islam ehkamlarına qarşı çıxan azadfikirli dini-felsefi hərəkat kimi səciyyələndirir.

Mirzə Fətəli Axundovun Azərbaycan sosial-siyasi və felsefi fikir tarixindeki rolunu çox yüksək deyərləndirən Heydər Hüseynov haqlı olaraq yazır: "Mirzə Fətəli Axundov xalqı qəlbən sevmiş və öz vəteninin alovlu müdafiəcisi olmuşdur. Azərbaycan xalqının o zamanın müterəqqi ideyalarının daşıyıcısı olan bu görkəmli oğlu öz əsərləri ilə Azərbaycanda ictimai və felsefi fikrin inkişafı tarixində bütöv bir dövr yaratmışdır".

Heydər Hüseynov əsərinin böyük bir hissəsini təşkil edən son – VI fəslini Mirzə Fətəli Axundovun dostu və davamçısı Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr etmişdir. O vaxta qədər Həsən bəy Zərdabinin dünyagörüşüne həsr edilmiş bu ilk böyük və hətərəfli tədqiqatda Heydər Hüseynov Həsən bəyi demokrat publisist, təbiətşünas, Rusiyada Azərbaycan dilində ilk qəzet olan "Əkinçi"nin yaradıcısı və redaktoru, Azərbaycan teatrının banisi, görkəmli ictimai xadim adlandırılır.

Azərbaycan dilində qəzətin zəruriliyindən danışarkən Həsən bəy Zərdabinin: "...Qəzet dərviş kimi nağıl deye bilmez, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq nikü bədindən xəberdar olub onun elacının dalıncan olsun" sözlerini Heydər Hüseynov epiqraf kimi verir və böyük maarifpərvərin bu fikri üzərində geniş dayanır. İstedadlı publisist kimi Həsən bəy Zərdabi dövri mətbuatın rolunu yüksək qiymətləndirir və hesab edirdi ki, geriliyə, irticaya qarşı mübarizədə, elmin və maarifin təbliğində,

vətənpervərlik ideyasının yayılması işində qəzətin müstəsna rolü var. Məhz qəzət vasitəsilə Zərdabi çar hakimiyyət orqanlarının bürokratizmini, rüşvet-xorluğunu, müstəmləkeçilik siyasetini keskin təqid etmişdir.

Həsən bəy Zərdabi yə görə, elmin, maarifin, əkinçiliyin, sonayenin nailiyətləri tarixi inkişafı şərtləndirir və bəşəriyyət təbii, qanunauyğun olaraq iżəliyə doğru tərəqqi edir. Heydər Hüseynov da Zərdabinin tarixin inkişafını yüksələn xətt üzrə hərəkət hesab etmesi fikrini xüsusi vurğulayır.

“Əkinci” qəzeti, adından da göründüyü kimi, ilk növbəde Azərbaycan ehalisinin mütləq əkseriyətini təşkil edən kəndlilərin mənafeyini müdafiə edirdi. Odur ki, Heydər Hüseynov təhkimçilik hüququnu keskin təqid ateşinə tutan və onu cəmiyyətə zidd hadisə sayan Həsən bəy Zərdabinin həmin istiqamətdəki fəaliyyətini ayrıca qeyd edirdi.

Həsən bəy Zərdabinin yaradıcılığında aparıcı mövqeyə maarifçilik fəaliyətini Heydər Hüseynov haqlı olaraq ön plana çəkir. Həqiqətən də, içtimai tərəqqinin, təsərrüfatın inkişafının, xalqın maddi və mənəvi rifahının yaxşılaşmasının əsas mənbəyini Həsən bəy Zərdabi elm və maarifdə görür, bu üzdən müsəlman xalqlarının geri qalmalarının əsas sebəbini cəhalət və savadsızlıqla bağlayırırdı. Həsən bəy Zərdabi maarifçi kimi dünyəvi təhsil və tərbiyə ocaqlarının çox az olmasını, xalqın müasir elmi bilikdən xəbərsiz olmasına sosial-iqtisadi və mənəvi geriliyin sebəbi hesab edirdi.

Beləliklə, “Azərbaycanda XIX əsr içtimai və fəlsəfi fikir tarixindən” kitabında Heydər Hüseynov böyük alim, dərin təfəkkürlü filosof kimi XIX əsrə yaşayış yaratmış görkəmli Azərbaycan mütefəkkirlerindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazch, Mirzə Kazım bəy və Həsən bəy Zərdabinin dünyagörüşünü ustalıqla təhlil etmiş, bütövlükdə Azərbaycan fəlsəfə tarixinin sistemli tədqiqinin elmi əsasını yaratmışdır.

*Yusif Rüstəmov
fəlsəfə elmləri doktoru, professor*

GİRİŞ

Azərbaycan xalqının həm maddi, həm də mənəvi mədəniyyətinin qədim tarixi vardır.

Hələ ən qədim zamanlarda, tunc dövründə, ibtidai icma quruluşu dövründə, bizim eradan çox-çox əsrlər əvvəl Azərbaycanda metaldan əmək aletləri və silah hazırlanırdı. Akademik İ.İ.Meşəninov yazır: “Hər halda ikinci minillikdə (b.e.ə. – H.H.) Azərbaycan Zaqafqaziyən digər ölkələri kimi artıq özünün istehsal etdiyi metal məməlatlardan geniş surətdə istifadə edən ölkə olmuşdur. Eləcə də, üzərindəki şəklin incəliyi və zərifliyi ilə bizi valeh edən o gözəl ornamentlərlə bezədilmiş gil qabların yerli istehsalın məhsulu olması şübhə doğurmur. Bunun üçün ustaların, öz işinin mahir bilicilərinin olması lazım idi... Kifayət qədər əsaslı surətdə güman etmək olar ki, bu cür predmetlərin hazırlanması üçün zəruri material elə yerində hasil olunurdu. Həmçinin böyük yəqinlik ehtimalı ilə güman etmək olar ki, Gədəbəy və ona bənzər rayonlar yerli istehsal üçün nəinki material verirdi, həm də ixrac üçün xammal bazası idi”¹.

Qədim Azərbaycanın maddi mədəniyyəti əsasında burada həmçinin mənəvi mədəniyyət də inkişaf edirdi. Qədim dövrde Azərbaycanda fəlsəfi fikrin rüşeymləri zərdüştilərin dini-fəlsəfi baxışları ilə temsil olunmuşdu. Elmi tədqiqatlar zərdüştilik təliminin bir çox xalqların fəlsəfəsinə təsirini sübut edir².

Şərqiñ hüdudunda yerləşən Azərbaycan özünün bütün çoxəsrlik tarixi boyu xeyli qabaqcıl insan – əsərləri, bilikləri ilə azərbaycanlıları Yaxın Şərqiñ digər xalqları arasında əvvəlinci yerlərdən birinə çıxaran elm və incəsənət nümayəndələri, siyasi və içtimai xadimlər vermişdir.

B.e. V əsrinə doğru Azərbaycanda özünəməxsus sosial-siyasi və fəlsəfi təlim yarandı. Bu təlimin banisi Məzdək idi. Məzdəkin təlimi zəhmətkeş xalqa zülm edənlərin və sosial berabərsizliyin əleyhinə yönəlmışdı. O, insanlar arasında bərabərliyi təbliğ edirdi.

¹ И.И.Мещанинов. “История Азербайджана по археологическим памятникам”. “Известия АзФАН”, № 7, июль, 1944 г.

² Azərb. SSR EA-nın Fəlsəfə İnstitutunu clm fondu. A.O.Makovelskinin tədqiqi.

Məzdəkin təlimində əsrlərlə formalasılmış quruluşu mühafizə etməyə çalışan icmaçı kəndlilərin ümidi özlərini tapmışdı. Məzdək deyirdi: "Nemətler insanlar arasında bölüşdürülsün... Biri o birinə öz varını versin ki, dilənçi və kasib olmasın"¹.

Məzdəkin təlimi kütütlər arasında geniş yayılmışdı. Muğanda, Talişda, Qaradağda xalq kütütləri Məzdəkin çağırışı ilə mübarizəyə qalxdılar. Sasani şahı Xosrov Anuşirvan məzdəkilər hərəkatını amansızlıqla yatırıldı. Məzdək özü də həlak oldu, lakin onun təliminin gizli ardıcılları qaldılar. Məzdəkin təlimi Yaxın Şərqi ölkələrində sonrakı bir sıra xalq hərəkatlarına böyük təsir göstərmişdir.

Erkən orta əsrlər dövründə, VII-IX əsrlərdə Azərbaycan xalqı orta əsrlər mədəniyyətinin, xüsusilə müsəlman Şərqi mədəniyyətinin inkişafı üçün az iş görməmişdir. Həmin dövrdə Azərbaycanın görkəmli alimlər pleyadası Hafiz Əziz oğlu, Əbdül Əziz Həsən oğlu, Məkkî Əhməd oğlu, Abdulla Əbdül Məlik oğlu və bir çox başqalarının adları ilə parlayırdı². Onlar təkcə öz vətənləri Azərbaycanda yox, onun hüdudlarından çox-çox uzaqlarda, bütün müsəlman Şərqi ölkələrində şöhret qazanmışdır.

Dövrünün böyük yazıçısı və alimi Məkkî Əhməd oğlu o vaxtkı mədəni mərkəz – Bağdadda yaxşı təhsil almış, çoxlu səyahət etmiş ve Şərqi iri şəhərlərində olmuşdu. Tanınmış ərəb yazıçısı Yaqt Həməvi yazdı ki, Məkkî Əhməd oğlu elmin müxtəlif sahələri üzrə çoxlu kitabın müəllifidir.

XI əsre yaxın gözəl xalq əfsaneləri və əsatirləri əsasında "Kitabi-Dədə Qorqud" adı ilə məşhur olan yüksək poetik xalq qəhrəmanlıq dastanı yarandı.

Erkən feodalizm dövründə Azərbaycanda bir tərəfdən dini-mistik təlim olan sufizm, digər tərəfdən neoplatoncasına işlənmiş aristotelizm yayılır.

XI əsrde, Azərbaycanda dövlət birliliyinin olmadığı bir vaxtda, ölkə səlcuqların hücumuna məruz qaldı. Bu hücum böyük fəlakətlər götirdi. Ölkə "gümüş böhranın", ticarətin tənəzzülünün şahidi oldu. Azərbaycan mütefakkiri Əbülhəsən Behmənyar həmin dövrdə yaşamışdır.

¹ А.Крымский. "История сасанидов и завоевание Ирана арабами". Москва, изд. 1905 г.; проф. Б.Н.Заходер. "История Восточного средневековья". Москва, 1944 г.

² 81, "گارستان سخن"

Əbülhəsən Behmənyarın çoxlu əsərləri arasında "Mövcudatın mərtəbələri", "Metafizika", "Gözəllik və səadət", "Musiqi haqqında" xüsusilə seçilir¹.

Behmənyar belə hesab edir ki, maddi dünya bizim şüurumuzdan asılı olmayaraq mövcuddur. Behmənyarın fəlsəfəsi əsas etibarilə müəllimi Əbu Əli ibn Sinanın (Avisennanın) baxışlarının davamıdır. Behmənyarın fəlsəfi baxışlar sistemi Aristotel fəlsəfəsinin islam dinin bəzi müddəələri ilə əlaqələndirilməsi cəhdidir. Lakin Behmənyardə materialist yönüm vacib və əsasdır. Behmənyar yazır ki, "varlıq" sözü çox anlayışı ifadə edir, onlardan, hər şeyden əvvəl, real gerçəkliliyin mövcudluğunu qeyd etmək lazımdır. Behmənyar yazır: "Biz iddia edirik ki, hər bir şey onun məzmununu təşkil edən öz gerçəkliliyinə malikdir"².

Behmənyarın nöqteyi-nəzərinə, bütün mövcud olan şeylerin çox-cəhətliliyi son nəticədə dünyanın maddi əsası ilə şərtlenir. Bununla belə, Behmənyar heç də həmişə ardıcıl olaraq bu əsas prinsipdən, yəni real obyektiv dünyanın mövcudluğunun təsdiqindən çıxış etmir.

Behmənyar "Metafizika"da elmin predmeti haqqında danışarkən bunları yazır: "Metafizika" (təbiətin arxasında olan) adı ilə tanınan elmin predmeti varlıqda varlıqdır (mövcud olan ondadır ki, mövcuddur). ... Varlıqdan daha ümumi olan heç nə yoxdur". Behmənyar müəllimi Əbu Əli Sinanın "Nə üçün insanların bədəni daima dəyişikliklərə məruz qalır, halbuki onun ruhu həmişə sabitdir və heç bir dəyişikliyə uğramır?" sualına belə cavab vermişdi: "Biz, adət üzrə, belə hesab edirik ki, səhər gördüyüümüz hər hansı bir heyvan və yaxud bitki axşam da bizim nəzərimizdə elə həmin vücuiddur. Əslində isə belə deyil: o şəyi ki biz səhər görürük, bizim onu axşam gördüyüümüz kimi olmur. Biz diqqətə baxsaq aydın olar ki, səhər müşahidə etdiyimiz şey axşama yaxın artıq dəyişikliklərə uğramışdır. İnsanın ruhu elə bu cărdır; o bizim gözümüzə görünmediyinə görə dəyişiklikləri də görünmür, çünki o bizim mövcudluğumuz üçün sezilmədən dəyişir". Behmənyarın bu mühəhizələrində biz dialektik təfəkkürün elementlərini duyuruq.

¹ Behmənyarın "Mövcudatın mərtəbələri" və "Metafizika" əsərləri Qərbi Avropa dillerinə, o cümlədən alman dilinə tərcümə edilmiş və 1851-ci ildə Leypsiqdə nəşr olunmuşdur. Ərəb dilində onlar Qahirədə çap edilmişdir.

² Behmənyar. "Metafizika", səh. 3.

Məhsuldar qüvvələrin inkişafı ilə əlaqədər XII əsrde Azərbaycanda xeyli sonralar adətən "İntibah dövrü" adlandırılan Qərbi Avropa mədəniyyətinə bir çox cəhətdən bənzər mədəniyyət inkişaf edir. XII əsre doğru bir sıra Azərbaycan şəhərləri dövrünün iri, mədəni və iqtisadi mərkəzlərinə çevrildi. Azərbaycanın Yaxın Şərqi ölkələrini Rusiya ilə birləşdirən ən mühüm ticarət yollarının üzərində yerləşməsi, "gümüş böhrəm"nin zəifləməsi və sonra aradan qaldırılması, bunun nəticəsində ticarətin canlanması – bütün bunlar və bir sıra digər sosial-iqtisadi səbəblər XII əsrde Azərbaycanın orta əsr mədəniyyətinin inkişafına imkan yaratdı.

Feodalların – çarların, şahların və əmirlərin düşmənciliyinə, həmçinin qapalı kilsə mülhiti, müsəlman və xristian ruhanilərinin fealiyyətinə baxmayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın xalq kütünləri canlı təsərrüfat əlaqələri, six mədəni və ideya ünsiyəti şəraitində yaşayırdılar.

Həmin dövrde Azərbaycanda orta əsrlər ədəbiyyatı, incəsənəti və elmi inkişaf edirdi. Demək lazımdır ki, bu mədəniyyət feodal xarakteri daşıyırdı.

XII əsrde Şirvanda "şairlerin müəllimi" Əbü'l-Üla, şair Xaqani, şairə Məhseti xanım, göy cisimlerinin hərəketini 30 illik müşahidəsi nəticəsində "Astronomiya" kitabını tertib və nəşr edən astronom-alim Əbü'l-həsən Şirvani yaşayırdılar¹. Özündən sonra astronomiyaya dair "Zic" adlı elmi əsər qoymuş astronom Məhəmməd Fələki eyni zamanda istedadlı şair idi².

Həmin əsrde Azərbaycanın istedadlı memarı Əcəmi Naxçıvani öz gözel əsərlərini, bu günümüze qəder qalmış Atabey və Atababa məqberələrini yaratmışdır. Əzəmetli "Qız qalası", Mərdəkan qalaları və başqa tikililəri inşa etmişdir. Həmin dövrün binaları arasında Şirvandakı Gülüstan qalası seçilirdi (göstərilən qalalar Əcəmi Naxçıvanını layihəsi əsasında tikilməmişdir – red.).

Qədim musiqi inkişaf edir və təkmilləşirdi. Hələ Babək dövründə onun Bəzz qalasında xalq musiqisi seslənir, gözel rəqsler ifa olunurdu. Nizami dövründə Azərbaycan şəhərlərində incəsənət nümayəndələri az deyildi. "Xosrov və Şirin" poemasında Nizami o vaxtlar məşhur olan müğamlar adlanan melodiyalardan bəhs edir.

¹ محمد علی تربیت، "دانشمندان آذربایجان" طهران، ۱۳۱۴، ص. ۲۹۶.

² А.И.Бахиханов, "Полистан-Ирам", стр. 168; F.Köçərli. "Azərbaycan ədəbiyyatı tarixi materialları", I c., 1-ci hissə, seh. 89.

XII əsrde Azərbaycanda antik felsefənin öyrənilməsinə meyil, astronomiyaya, riyaziyyata, təbabətə maraq müşahidə olunurdu.

Azərbaycanın həmin dövrünün qabaqcıl xadimləri sosial ideal-larını ireli sürür, insanlara, feodal gerçəkliliyinə yeni münasibət təbliğ edirdilər.

Qaranlıq feodalizm zəmanəsində dinin, metafizikanın, sxolastikanın ağalıq etdiyi dövrde Azərbaycanın qabaqcıl insanları XII əsrde ictimai həyata işiq şüası saldılar.

Lakin bu insanlar tek idilər. Cəmiyyətin sinfi strukturu onların ideyalarının xalq kütünləri arasında dərindən kök salmasına mane olurdu. Azərbaycanın qabaqcıl mütəfəkkirlerinin əsərləri ilə yalnız bəzilərinin tamş olmaq imkani var idi, belə ki, feodal zülmünün ağır boyunduruğu altında inleyən xalqın böyük eksəriyyəti savadsız olaraq qährdi.

XII əsr Azərbaycan ictimai-siyasi və fəlsəfi fikrinin əsas siması Nizami Gəncəvidir.

Orta əsrlər mədəniyyətinin Nizami Gəncəvi kimi dahi şair-mütəfəkkirinin yetişməsinə həmin dövrde Azərbaycanda qabaqcıl mədəniyyətin formallaşması səbəb olmuşdu.

Nizami ensiklopedik zəkaya malik idi. Felsefənin, psixologiyanın, filologiyanın, etikanın, siyasətin, pedaqogikanın, astronomiyanın, təbiətşünaslığın, təbabətin, estetikanın əsas problemləri – Nizaminin bilik sahələrinin heç də tam siyahısı deyil.

Nizami fəlsəfi görüşlərində mürakkeb təkamül prosesi keçmişdir. Nizaminin ilk poeması olan "Sirlər xəzinəsi"ndə idealist fəlsəfə öz möhrünü vurmuşdur, o biri poeması "Yeddi gözəl"də idealizmin təsiri hələ də duyulur, lakin sonralar Nizaminin fəlsəfi görüşlərinin təkamülündə dönüş baş verir və o, materializm və idealizm arasında tərəddüd etməyə başlayır.

Nizami empirizm (sensualizm) və rasionalizm arasında əksliyi aradan qaldırmağa çalışırdı.

XII yüzillikdə hər yerdə və xüsusilə metafizik konsepsiyanın ağalıq etdiyi, sxolastikanın və dini ehkamların hökm sürdüyü Şərqdə Nizaminin dünyagörüşü dialektika elementlərini özündə ehtiva etməsi ilə aşkar seçilirdi.

Nizami bir sira qabaqcıl, müterəqqi ideyalar söyləyir. O deyir ki, "eyni çayda su daimi qalmadığı kimi, dünyada daimi olan heç

nə yoxdur”¹. Nizaminin nöqteyi-nəzərincə, dünyada hər şey hərəket edir, daima yeni yaranır, köhne məhv olur. O yazar: “Axı zaman biri – təkmilləşdirmək, digəri – dağıtmaq olan başqa düzgün yol tanımır”².

Nizami “Leyli ve Mecnun”da göstərir ki, maddi dünya bir-birinə münasibətdə iki cüt əkslik olan dörd ünsürdən (torpaq, su, hava və od) ibarətdir.

“Xosrov və Şirin” poemasında Nizami yazar ki, “həyat ölümə əsaslanır”³.

Nizaminin fəlsəfi görüşləri kimi ictimai-siyasi görüşləri də müəyyən təkamül yolu keçmişdir.

Nizami şəhər sənətkartlarının qabaqcıl hissəsini birləşdirən mütərəqqi əxi təriqətinə mənsub idi.

Ən yaxşı dövlət quruluşu, kütlələr üzərində istismar və zülmün aradan qaldırılması haqqında ideya Nizamini həmişə narahat edir və onun yeni yollar axtarışının mərkəzində dururdu. Humanist ola-raq o, insan şəxsiyyətinin xoşbəxtliyi və azad suretdə inkişafı uğrunda çıxış edirdi.

Nizami maarifçilik ideyalarını təbliğ edir. O göstərir ki, Yunanıstan elmin inkişafı sayesində bütün dünyada məşhur olmuşdur.

Nizaminin sosial görüşlərinin tarixi məhdudluğunu özünü onda göstərir ki, o, elm və incəsənətin inkişafının temeli olan amilləri özü üçün aydınlaşdırır. O, insan cəmiyyətinin inkişafı prosesini idealistcəsinə arlayır. Sosial bərabərsizlikdən danışarkən, Nizami onu doğuran əsas səbəbləri göstərə bilmir. Bununla belə, o, hüquq bərabərliyi ideyasını təbliğ edir və insanları əməkdaşlığa, xeyirxah işlər görməyə, şərlə mübarizə aparmağa dəvət edir.

Nizami feodalların – hökmdarların kəskin tənqidini ilə çıxış edir. Nizaminin şahlar və onların əlaltılarının cinayətləri haqqında dediyi sözlər acı satira kimi səslənir:

“Mən beynləri boşaldılmış başlar görmüşəm ki,
Onlar, çirkin ősulla çox başlar üzmüşlər”.

Nizami nəzərə çatdırır ki, hətta mesenat-şahlar elm və incəsənət adamlarına yalnız alçaqcasına lovğalanmaq, yalnız şöhret qazanmaq istədikləri üçün himaye edirlər.

¹ Низами. “Искендер-намә”, стр. 205.

² Низами. “Хосров и Ширин”, стр. 486.

³ Yənə orada, sah. 337.

“Onların hamısı sərraf xislət alverçilərdir,
Öhdəsində olanlara əzab verənlərdir”.

Təsadüfi deyil ki, Nizami ömrü boyu feodal hökmdarlarının saraylarından uzaqda yaşamışdır.

Nizami bütün hökmdarlara qarşı çıxış edirdi, çünkü yaxşı bilirdi ki, şahların hamısı qəddarlıqda bir-birinə bənzəyir, hərçənd bəziləri gözdən pərdə asmaq üçün ədaletdən çox dəm vururlar. Nizami xalqın özü tərəfindən idarə edilən cəmiyyəti görmək arzusunda idi. “İskəndərname” poemasında deyilir ki, onun qəhrəmanı İskəndər dünyamı fəth etdikdən sonra şimalda azad və xoşbəxt yaşayan bir xalqla qarşılaşır, yəni orada Nizaminin axtardığı və arzu etdikləri həyata keçmişdi.

Nizami hər bir hekayəsində (dastanında) hər hansı bir sosial məsələyə toxunur. Məsələn, “Arximed və Çin qızı haqqında dastan”ın əsas ideyası ailə mösiətinə və çoxarvadlılıqla mübarizəyə aiddir.

Nizami xalqı düzlüye və doğruluğa çağırır, həqiqəti rədd edənləri damğalayır.

Nizamiyə görə, öz fikirlərini dostlarına açıq söyleməkdən çəkinmək lazımlı deyil, çünkü sıvanmış və yoxlanmış dostlara inanmadan dövləti idarə etmək olmaz. Lakin hər kəsə etibar etmək olmaz. Gözübaglı etibar məhvədici nəticələrə səbəb ola bilər. Hər bir işdə uğur iradənin möhkəmliyindən və bütün və hər cür maneələri aradan qaldırmaq səyindən asılıdır. Uğursuzluq ruh düşkündüyünə gətirib çıxarmamalıdır. İnamlı irəliyə getməkdə davam etməlisən, yadda saxlamalısan ki, hər cür əlverişsiz şərait tezliklə dəyişə bilər, çünkü dünyada hər şey dəyişir. Bədbinlik fəlakətin menbəyidir.

Nizami yoxsulların, məzəlum kütlələrin müdafiəsinə qalxır. O, hər vasitə ilə onlara kömək etməye, qəlblerinin hərarəti ilə onları işitməyə çağırır, çünkü ehtiyacı olana kömək etmək ictimai həyatda rifikasiya əsas şərtlərindən biridir. Nizami etikasının əsas müddəələri bunlardır. Nizaminin etik görüşləri “İskəndərname” poemasında xüsusile aydın ifadə edilmişdir.

Nizaminin yaradıcılığında xalqlar və irqlərin hüquq bərabərliyi ruhu hakimdir. Bax, məsələn, Nizami həbəşlər haqqında belə fikir söyləyir:

“Həbəş qaradır, dəmir kimi,
Onun derisi qaradır, amma qəlbə təmizdir!”

Nizami yaradıcılığının ilk dövründə müdrik və ədaletli padşah ideyasını irəli sürür, sonuncu "İskəndernamə" poemasında isə o, özünün sosial utopiyasını – varlılara və kasıblara bölgünün, zoraklığın və məcburiyyət aparatının olmadığı ideal cəmiyyətini yaradır. Bu cəmiyyətdə tüfeyli ünsürlər yoxdur. Məhkəmələr də yoxdur, çünki burada oğurluq, qarət, qətl və başqa cinayətlər baş vermir. Bu cəmiyyətin sakinləri müharibə etmirlər, "qan tökmürlər". Bütün vətəndaşlar eyni hüquqlardan istifadə edirlər. Kimə isə bədbəxtlik üz verəndə, onun dərdine hamı şərık olur; sevincli anlarda uşaqtan böyüye hamı sevinir. Bu cəmiyyətdə pis adam tapa bilməzsən. Bütün sakinlər sağlam düşüncəyə malikdirlər, yüksək əxlaqi temələ arxalanırlar. İnsanın sağlamlığı və rifahı onlarda birinci yerde durur. Yalnız çox qoca adamlar ölürlər.

Nizami həmçinin kollektiv əmək və istehlak predmetlərinin bölgüsündə bərabərlik ideyasını aşayılar. Onun ideal cəmiyyətində torpağı elliklə ekir və şumlayırlar, bu cəmiyyətdə heç kəs zəhmətdən qorxmur, hamı elbir işleyir. Nizami əmək haqqında deyir:

"İş üçün biz bu dünyaya gəlməmişik,
Boş səhbət üçün gəlməmişik".

Nizaminin ideal cəmiyyətində Allaha sitayış edilir, lakin məbədlər və ruhanilar yoxdur.

Nizaminin təsvir etdiyi ideal cəmiyyət həyatının bu mənzərəsi onun feodal cəhalətpərestliyi əleyhinə etirazını, ədalət və ağlım təntə-nəsinə çalışdığını göstərir. Lakin öz tarixi məhdudluğunu və tarixi idealist anlamı üzündən Nizami müasiri olduğu içtimai quruluşu dəyişməyin düzgün yollarını görmür.

Nizami Gəncəvinin yaşayış yaratdığı XII əsrə Azərbaycanda sufizm adlanan dini-fəlsəfi təlim geniş yayılmışdı. Sufizmdə iki cəreyanı fərqləndirmək lazımdır. Onlardan biri sırf mistik xarakter daşıyırdı. Diger cəreyan isə dini örtük altında feodal qaydaları əleyhinə çıxış edirdi. Bu cəreyanın səciyyəvi cəhətləri materialist meyillər və dini məsələlərdə azadfikirlilik idi. F. Engels yazırı: orta əsrlər dövründə "...feodalizm üzərinə bütün ümumi hücumlar... bütün inqilabi, sosial və siyasi təlimlər eyni zamanda ilahiyyatçı bidətləri də özündə təmsil etməli idi. İctimai münasibətlər üzərinə hücumun müm-

kün olması üçün onların üstündən müqəddəslik örtüyünü götürmək lazım idi"!

Bütün Şərqdə olduğu kimi Azərbaycanda da şəxsiyyəti, təbiəti Allahla eyniləşdirən panteist-filosoflar özlərini sufi adlandırdılar. Onların arasında sufilərin təlimini nəzəri cəhətdən əsaslaşdırıran XIII əsr Azərbaycan filosofu Mahmud Şəbüstəri görkəmli yer tutur. Şəbüstərinin çoxsaylı əsərləri arasında "Gülşən-i raz" ("Sirlər gülşəni") xüsusilə seçilir. Şəbüstərinin bu əsəri sufilərin dünyagörüşünün öyrənilməsinin əsas qaynaqlarından biridir.

Şəbüstərinin göstərilən əsərində toxunulan bir çox fəlsəfi məsələlər arasında idrak nəzəriyyəsi xüsusi yer tutur. Şəbüstəri təfəkkür prosesi haqqında danışarkən yazır: "Təfəkkür yanlışdan (fanidən) həqiqətə doğru getməkdir. Cüzi (kiçik) arasında böyük görməkdir (xüsusi arasında ümumini görməkdir)".

Şəbüstəri digər əsəri – "Tədqiqatçıların güzgüsü"ndə yerdə həyatın meydana gelmesi haqqında məsələnin maraqlı şərhini verir. O yazır: "Bitkilər aləminin (flora) həyat başlangıcı öz atributları ilə birlikdə heyvanat aləminin (fauna) həyat başlangıcına xidmət edir, heyvanat aləminin həyat başlangıcı isə insanın həyat başlangıcına xidmət edir".

XIII əsrin ortalarında Cənubi Azərbaycanda, Marağa şəhərində bütün Yaxın Şərqdə şöhrət qazanmış rəsədxana fəaliyyət göstərirdi². Özündən sonra "Yollar", "Şəfəqin çıxması", "Həqiqətin bəyan edilməsi" və başqa gözəl əsərlər qoymuş təbiətşünas alim və mənətiqçi Mahmud Əbübəkr oğlu elə həmin əsrə Urmiyada yaşamışdır³.

XIV əsr mütəfəkkiri Fəzlulla el-Hürufinin (Nəimi) və onun şagirdi İmadəddin Nəsiminin dünyagörüşü feodalizm və Şərqdə onun ideologiyası olan rəsmi islam dini əleyhinə mübarizənin daha cəsaretli formasıdır. Nəsiminin fəaliyyəti Teymurun hücumu ilə bir vaxta təsadüf edir. Teymurilərin hökmranlığının ağır illeri Nəsiminin yaradıcılığında öz əksini tapmışdır. Teymurilərin hökmranlığı əleyhinə xalq kütlələri ayağa qalxırdı. Kütlələrin etirazının ideya ifadəsi "Hürufi" (hüruf – hərflər) hərəkatı adlanan hərəkatın geniş yayılması oldu. Hürufilər belə hesab edirdilər ki, "hərfləri dərk etmiş"

¹ Ф. Энгельс, "Крестьянская война в Германии", изд. 1932 г., стр. 33.

² "Труды совещания по истории естествознания". Изд. АН. СССР, 1948.

³ محمد على نجيب، "دانشمندان آذربایجان" ، طهران، ۱۳۱۴، ص. ۱۷۹.

insan özü-özünden yüksəkdə durur. Belə insan Allah da ola biler. Hürufilerin formulu bəyan edir: "Həqq mənəm!" Nəsimi hürufilərin təliminin böyük ideoloqlarından, onu yayanlardan biri idi. Bu təlimi inkişaf və təbliğ edərək o, hakim sinfin mənafeyini ifadə edən teymurilərlə və islam dinile mübarizənin feal iştirakçısı olmuşdur.

Nəsimi öz ideyalarının təbliği meqsədilə uzun müddət Yaxın Şərqdə səyahət etmiş, Hələbdə olmuş, hürufilərin bir çox tərefdarlarını öz ətrafına toplamışdır. Hələbdə Nəsimi teymurilər tərəfindən ələ keçirilmiş və edam edilmişdi. Onu işgəncə ilə öldürmüslər. Sağkən mütəfəkkirin dərisini soymuşlar, lakin Nəsimi ölüm ayağında belə öz felsəfi və ictimai-siyasi baxışlarından üz döndərmədiyini söylemişdir. O, uca səsle demişdir: "Həqq mənəm!"

Nəsimi belə hesab edirdi ki, dünya dörd əsas ünsürdən: su, od, hava və torpaqdan ibarətdir. O öyrədirdi ki, dünya materiyanın inkişafı nəticəsində yaranmışdır. Quran təlimini rədd edərək, Nəsimi bütün müsəlmanları islam dininə ibadətdən imtina etməyə çağırırdı. Nəsiminin təliminə görə, mərkəzdə duran insandır, kainat onun ətrafında genişlənir.

XIV əsrin sonu və XV əsrin əvvəlində bəstəkar, bir sıra musiqi əsərlərinin və orijinal Azərbaycan təرانələrinin müəllifi Marağalı Əbdül Qadir öz musiqi yaradıcılığı ilə bütün Yaxın Şərqdə şöhrət qazanmışdır.

XV əsrde riyaziyyat, astronomiya, estetika və məntiqlə də məşğul olan məşhur Azərbaycan alimi Şükrulla Şirvani² yaşayıb yaratmışdır. O, elmi əsərlərin şərhçisi kimi də tanınır.

Dövrünün yüksək təhsil görmüş şəxsiyyəti, ədəbiyyatda Xətayı texəllüsü ilə məşhur olan I Şah İsmayıл öz dövlətinin paytaxtı Təbrizdə kitabxana yaratmış, buraya çox qiymətli, nadir əlyazmaları toplamışdır. Onun himayəsi altında rəssamlıqda yeni istiqamətin və incəsənət tarixində Təbriz məktəbi adı ilə tanınan məktəbin yaradıcıları olan miniatürçü rəssamlar işləyir ve yaradırdılar. Bu məktəbin banisi istedadlı usta – miniatürçü Behzad idi³. Mahir miniatür uстası azərbaycanlı Əvəz Əli şöhrətdə ondan geri qalmırıldı, o, Şərqdə çox məşhur ədəbi məcmuə "Kəlilə və Dimnə"nin azərbaycancaya tərcüməsinə gözəl rəsmlər çəkmışdı.

¹ خواندامير، حبيب السير، "جزء وسبع من جلبيهم"، ص. ١١٤٩.

² محمد على تربیت، "دانشمندان آذربایجان" ، طهران، ١٢١٤، ص. ١٢١٤.

³ كريم طاهرزاده تبريزى "سرآمدان هز" ، ص. ٨٦-٩٢، ٥-١٦.

XVI yüzillikdə Azərbaycan felsefi fikrinin inkişafı tarixində Məhəmməd Füzuli xüsusiilə seçilir. Füzuli I Şah İsmayıл Səfəvi vaxtında Osmanlı Türkiyəsinin işgalçılıq cəhdleri əleyhinə mübarizə aparan böyük mərkəzəmiş Azərbaycan dövlətinin yarandığı bir dövrdə yaşayıb yaratmışdır.

Füzuli antik fəlsəfə ilə yaxşı tanış idi. Şair Füzuli alimin vəzifəsini insanları təbiyə etməsində görürdü. O deyirdi ki, poetik söz, elmi əsərlər insanların qəblələrində ən yaxşı insanı keyfiyyətləri: düzlük, saflıq, cəsarət, sedaqət, ədalət, rəhmdilik, möhkəmlik və ezmkarlıq oyatmalıdır.

Füzulinin əsərləri bütün Yaxın Şərqdə geniş yayılmışdır. Onun felsefi traktatı "Mətləül-etiqad"¹ felsəfənin əsas məsələlərinə, "Səhhət və Mərez", "Rindü Zahid", "Yeddi cam"² əsərləri isə təbabət, dövlət quruluşu və astronomiya məsələlərinə həsr olunmuşdur. Poeziya üçün elmin əhəmiyyəti haqqında Füzuli yazırırdı: "Mən istəmirdim ki, mənim poeziyam elmlərdən ayrı düşsün. Elmle bağlı olmasaydım, o, cansız bədənə benzəyordu. Bax buna görə mən ömrümün bir hissəsinə humanitar və dəqiq elmləri öyrənməyə həsr etdim, bununla poeziyamın gəlinini elm mirvariləri ilə bezədim".

Füzulinin felsefi baxışlarını səciyyələndirmək üçün onun "Mətləül-etiqad" traktatını xüsusi qeyd etmək lazımdır. Bu felsəfi traktatında o, idrak məsələlərinə mühüm yer ayırrı. Füzuli deyir ki, idrak yollarını müəyyənləşdirərkən tədqiqatçıların fikirləri ayrılır, yəni "bəziləri deyirlər ki, həqiqi yalnız odur ki, ağıl ilə olur; başqları isə deyirlər ki, bu yol nəfsi ehtiraslarının ram edilməsidir, daxilən təmizlənmə yoludur, cüntki ağıl ilə olan heç də həmişə həqiqi olmur". Füzulinin özü bu məsələdə tərəddüd edərək, insanların fəaliyyətinin de nezərə alınmasının vacibliyindən yazır.

Füzuli felsefi traktatının ikinci bölməsində, əsas etibarilə, dünyanın mənşəyi məsələlərini və yaxud, onun öz təbirinə desək, dünyanın başlanğıcı haqqında məsələləri işıqlandırır. Füzuli deyir: "Aləmin mənşəyi Tanrıdan başqa bütün digər varlıqlardan ibarət olub, dəyişməz bir həqiqəti (gerçəkliyi) vardır"³. Buradaca Füzuli Miletli Falesin, Heraklitin, Demokritin dünyanın mənşəyi haqqında baxışlarının əsas cəhətlərini işıqlandırır.

¹ Azərb. SSR EA-nın Felsəfə İnstitutunun elmi fondu.

² Azərb. SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi fondu.

³ Füzuli, "Mətləül-etiqad", sah.12.

Falesin felsefi baxışlarını izah ederkən, Füzuli onun nöqtəyini nəzərini düzgün göstərir: "Miletli Fales üçün ilk ünsür sudur, çünkü o, hər cür şəkər düşə bilir. Onun sixlaşmasından torpaq, saflaşmasından od və hava, odun tüstüsündən göy əmələ gelmişdir... Onun (Falesin – H.H.) taxtı suyun üzərində idi"¹.

Füzuli öz traktatında yazır: "Mövcudiyyeti hərəket vasitəsi ilə olan hər bir şeyin qalib yaşaması da hərəket vasitəsilə olmalıdır"².

Bu fikri inkişaf etdirərək Füzuli deyir ki, bir cisim hərəkətsiz qalmış digər cismin hərlənməsinin səbəbidir. Hərlənmənin sürətindən cisimdə horarət yaranmış, bundan o isəmiş, yumşalmış, parçalanmış və oda çevrilmişdir.

Füzuli yer üzündə həyatın əmələ gəlməsi məsələlərinə, həmçinin estetika, etika, dövlət quruluşu və ictimai həyat məsələlərinə diqqət yetirir.

Dövrünün dövlət quruluşuna mənfi münasibət besleyən Füzuli deyir ki, heç bir qabiliyyəti olmayan ləyaqətsiz adamlar yüksək dövlət vəzifəlorinə sahib olurlar... Füzuli yazır: "Bəziləri heç də ləyaqəti olmadan reyasetə və yüksək rütbəyə çatır"³.

Füzuli həyat vasitelerinin insanlar arasında bərabər bölünməsinə diqqəti cəlb edir. Füzuli yazır: "İnsanlar arasında eləsi olur ki, yoxsulluq ələmi içərisində olur, eləsi də olur ki, varlılıq lezzəti içərisində olur. Əgər haman yoxsulluq bəd əməl və həmin varlı yaxşı əməl sahibi olmuşsa, iş öz qaydası ilə getmişdir; varlılıq yaxşı əməlin mükafatı, yoxsulluq isə bəd əməlin cəzası olmuşdur. Lakin əgər iş əksinə olarsa, eyni zamanda həm yaxşı əməl sahibi, həm də yoxsul olan adam yoxsulluq ələmi qarşısında müeyyən bir əvəzə çatmalı olur... Demək olmaz ki, yoxsulluq və yaxud varlılıq tənbəllik və yaxud çalışma ilə əlaqədar olub, ancaq Tanrı tərəfindən qismət olmuşdur; çünki çalışmanın şərti bədən sağlamlığı nailiyyəti və maneçilik göstərən hadisələrin olmamasından ibarətdir... insan təbiəti şəhvət və qəzəb qüvvələrinin vasitəsilə əlverişli şeyləri özünə cəlb etmek və zərərli şeyləri rədd etmək (qabiliyyəti) əsasında qurulmuşdur; çünki bu iki qüvvə təbiətin (insan təbiətinin) bozi cəhətlərini əla keçirərkən bir məzlumun varını əlindən almağa və yaxud onu zülüm ilə

oldurmeye səbəb olur. Əgər bunun qarşısında ceza verilməzse, ədalət pozulmuş olar"¹.

Sonra Füzuli insanın bədəni və ruhu haqqında yazır: "İnsan ruh və bədənin birlikdə olmasından ibarətdir. Bunlarsız onların (yeni insanların) növ və keyfiyyətini təsəvvür etmək olmaz və biri digəri olmadan fəaliyyət göstərmir"².

Füzulinin sosial-siyasi baxışlarını anlamaq üçün onun digər əsəri "Şikayətnamə" də səciyyəvidir, burada o, feodalların və şah məmurlarının özbəşinalığını və zorakılığını ifşa edir, feodal zülmü altında inleyən xalq kütlələrinin ağır vəziyyətini göstərir.

XVIII əsrde Azərbaycan xalqının tarixi İraq, Orta Asiya, Əfqanistan, Hindistan, Yəmen, Ərəbistan, Misir, Sudan, Türkiyə və Şəhər etmiş, həmçinin öz vətəni Azərbaycanı tədqiq etmiş və Şirvan, Muğan, Talyş, Ordubad, Naxçıvan, Ərdəbil, Ağsu, Darbənd, Bakı, Bərdə, Təbriz, Gəncə və başqa şəhərlərdə olmuş coğrafiyaçı və etnoqraf alim Hacı Zeynalabdin Şirvanini elm meydanında irəli çəkdi. Hacı Zeynalabdin Şirvani sanballı əsərini – "Səyahət bağı"nın ("Büstanüs səyahə") yaratmışdır, burada o, əlifba sırası ilə olduğu ölkələri, həmçinin bu ölkələrin sakinlərinin mədəniyyətini, həyat tərzini, adətlərini, dinini, təriqətlərini və i.a. müfəssəl surətdə təsvir etmişdir³.

XIX əsrde Rusiya ilə six qarşılıqlı münasibətlərin bərqərar olması və Zaqqafqaziya xalqlarının rus xalqı ilə dostluğunun möhkəmlənməsi Zaqqafqaziyada, o cümlədən Azərbaycanda da mədəniyyət və elmin sonrakı inkişafına səmərəli təsir gösterdi.

XIX əsrin materialist filosofu Mirzə Fətəli Axundov Şimali Azərbaycanın Rusiyaya birləşməsinin mütərəqqi ohəmiyyəti haqqında yazır: "...rusların himayəsi altında canları, malları və namuslarının toxunulmazlığı tamamilə təmin olunmuş müsəlmanlar ruslardan ürküb qaçmaq və uzaqlaşmaq hallarına son qoymuş olarlar. Onlar başa düşərlər ki, özlərinin İrandakı və Türkiyədəki qardaşları acınacaqlı vəziyyətdə və dəhşətli ehtiyac içinde yaşıyırlar. ...dini etiqaddan doğan fanatizm... onların arasından məhv olub gedəcəkdir, kor-koruna fanatizm təlqininə uyaraq öz ruhalarını müsəlman sultanının hakimiyyəti altında yaşamaqla "bağışlatmaq" təmənnası ilə müsəlmanların Tür-

¹ Füzuli. "Mətəəül-etiqad", səh.12.

² Yenə orada, səh. 18.

³ Yenə orada, səh. 68.

¹ Füzuli. "Mətəəül-etiqad", səh.12.

² Yenə orada, səh. 79.

³ حاجى زينالعابدين شيروانى "تستان الساحنة" ، ص. ٣١٨ .

kiyeyə köçüb getmək əhval-ruhiyyəsinə son qoyulacaq. Eləcə də təkcə Qafqaz ölkəsində hər il milyonlarca pulun, heç bir faydası olmadan göye sovrulmasına səbəb olan Məkkə ziyarətinə meyil aradan gedəcəkdir. Qafqaz müsəlmanlarında savadlanmaq həvəsi, əmləri öyrənmək cəhdləri emələ gələcək, onların əxlaq və tərbiyəsi yaxşılaşacaq... İndiyə qədər əhalinin əksəriyyətini rus dilini öyrənməkdən çəkindirən ancaq dini əqidələrdir; ruhanilər xalqı inandırmaq isteyirlər ki, rus dilini öyrənmək günahlarının bağışlanması mane olur”¹.

XIX əsrde Azərbaycanın qabaqcıl ictimai və fəlsəfi fikri mütərəqqi rus ictimai və fəlsəfi fikrinin səmərəli təsiri altında inkişaf etmişdir.

BİRİNCİ FƏSİL

XIX ƏSRDƏ AZƏRBAYCANDA SOSİAL-İQTİSADI VƏZİYYƏT

XIX əsrin əvvəllerində Azərbaycanda yaranmış olan tarixi şərait Azərbaycan xalqına iki alternativ yoldan birini seçmək imkanı yaratdı. Azərbaycan xalqı ya geri qalmış feodal İran şahlığına və Türkiyə sultanlığına tabe olmalı, ya da Rusiyaya birləşməli idi. Belə bir tarixi şəraitdə Azərbaycanın Rusiyaya birləşdirilməsi çox da pis olmadı.

1828-ci ildə bağlanan Türkmençay müqaviləsinə əsasən, Azərbaycan xalqı iki hissəyə bölündü. Cənubi Azərbaycanda yaşayan əhalinin əksər hissəsi İran şahlarının əsarı altına, Şimali Azərbaycan əhalisinin az bir hissəsi isə çar Rusiyasının hakimiyyəti altına düşdülər.

Şimali Azərbaycanın və bütün Qafqazın Rusiyaya birləşdirilməsi böyük hadisə idi.

Rusiya hətta o vaxt mütərəqqi mədəniyyətin daşıyıcısı olduğu halda İran şahlığı və Türkiyə sultanlığında feodal zülmünün ən ağır formaları hökm süründü, orta əsr geriliyi qalmaqdır idı.

Rusiyaya birləşdirilmək həm Azərbaycan xalqı və həm də Zaqafqaziyanın digər xalqları üçün çox da ziyanlı olmadı.

XVIII əsrde ve XIX əsrin əvvəllerində geri qalmış İran və Türkiyə feodal dövlətləri tərəfindən əsərət altına alındığının real qorxusunu nəzərə alan mütərəqqi dövlət xadimləri və Azərbaycanın qabaqcıl ictimai fikir nümayəndələri, məsələn, uzaqgörən Qubalı Fətəli xan, Qarabağ xanlığının keçmiş veziri, XVIII əsrin görkəmli şairi və diplomatı Vaqif və bir çox başqları Rusiyaya tərəfdar idilər.

Tarix göstərdi ki, Azərbaycanın qabaqcıl adamları səhv etməmişlər, cünti imperiyanın ucqarlarında məskunlaşmış millətlərə münəsibətdə çarizm müstəmləkəçilik siyaseti yürüdürdüse də, Rusiya Zaqafqaziya və Orta Asiyanın ictimai-iqtisadi inkişafında mütərəqqi rol oynamışdı.

F.Engels yazmışdı: “Şerqə münasibətdə Rusiya həqiqətən mütərəqqi rol oynayır”².

¹ М.Ф.Ахундов. Письмо Исаакову от 12 февраля 1875 г.

² К.Маркс и Ф.Энгельс. Сочинения, т. XXI, 1929 г., стр. 211.

Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsinin Azərbaycan xalqının müqəddərəti üçün böyük mütərəqqi əhəmiyyəti olmuşdur. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycanın xanlıqlara parçalanmasının qarşısı alındı, xanların ölkənin dağılmasına səbəb olan, daim öz aralarında apardıqları daxili müharibələr dayandırıldı.

Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsi iranlıların və türk-lərin Azərbaycanı dağıdan və talan edən basqunlarına son qoydu.

XIX əsr Azərbaycan tarixçilərindən Əhməd bəy Cavansirin¹, Əbdül Lətif Əfəndinin², Mir Camal Qarabağının³, Mirzə Adıgözəl bəyin⁴, xüsusilə, Abbasqulu ağa Bakıxanovun⁵ və digərlərinin yazılarında İran qoşunlarının Azərbaycana dəhşətli hücumlarından, Azərbaycan əhalisine qarşı tövətdikləri vəhşiliklərdən behs edən bir çox faktlar vardır. İran hökmətləri qaniçen Ağa Məhəmməd şah Qacarın XVIII əsrin ortalarında Azərbaycana zorla girdərək, kəndləri necə yandırmamasını, mal-qaranı, əhalini özü ilə aparmasını biz bu əsərlərdən oxuyuruz. O, Azərbaycanın dinc əhalisini amansızcasına qırmaq haqqında əmr vermişdi. Yadəlli işgalçıların saysız miqdarda soyğunçu yürüşleri Azərbaycanın məhsuldar qüvvələrini məhv edir, əhalinin həyatını dözləməz hala salırdı.

Azərbaycanın Rusiyaya birləşdirilməsi ölkəni iranlıların və digər yadəlli işgalçıların bu basqunlarından xilas etdi.

Azərbaycanın Rusiyaya birləşdirilməsi Rusiya ilə daha sıx əlaqə yaratmağa və onun vasitəsilə gələcəkdə təsərrüfat məhdudluğunu çərçivəsində çıxaraq dünya bazarına qoşulmağa və qismən də olsa kapitalizmin inkişaf dairesinə daxil olmağa imkan yaratdı.

Nehayət, Azərbaycanın Rusiyaya birləşdirilməsi Azərbaycan mədəniyyəti ilə qabaqcıl rus mədəniyyəti arasında əlaqənin yaranmasına səbəb oldu.

Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanın Rusiyaya birləşdirilməsi ilə ikiqat zülm altına düşən Azərbaycan zəhmətkeşləri olduqca ağır bəla və iztirablara dözməli oldular.

¹ "1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi mövcudluğu haqqında". Suşa, 1901.

² "Şəki xanlığının tarixi". Bakı, 1926.

³ "Tarixi-Qarabağ" ("Qarabağnamə").

⁴ "Qarabağnamə" (əlyazması).

⁵ "Gölistan-İram". Bakı, 1926 r.

Şimali Azərbaycan çarizmin müstəmləkəsinə çevrilmişdi. Azərbaycanın zəhmətkeş kütlesi ikiqat ağır zülm çəkməli idilər, çünkü onlar təkcə yerli feodallar tərəfindən deyil, həm də çar hökuməti tərəfindən istismar olunurdu. Azərbaycan öz müstəmləkəsi hesab edən çarizm onu Rusyanın inkişaf etməkdə olan kapitalist sənayesinin aqrar əlavəsinə çevirmişdi.

Bundan əlavə, çarizm Azərbaycanda milli müstəmləkəçilik siyasetini aparmaqla Azərbaycan xalqının milli mədəniyyətinin inkişafına mane olmağa çalışırı.

Çarizm təkcə Azərbaycan xalqına deyil, eləcə də ruslara və keçmiş Rusiya imperiyasının bütün digər xalqlarına zülm edir və onları sıxışdırırı.

* * *

Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra birinci onillik ərzində onun iqtisadiyyatında elə bir ciddi dəyişiklik hiss olunmadı. XIX əsrin 20-30-cu illərində Azərbaycanda hələ də natural təsərrüfat üstünlük təşkil edirdi.

Dənli bitkilər istehsal edən əsas rayonlar Quba, Şirvan və Talış əyalətləri, Yelizavetpol mahalı və buğda, arpa, bir qədər də düyü istehsal edən digər yerlər idi. İpək istehsalının mərkəzi Şirvan, Qarabağ və Şəki sayılırdı. Texniki bitkilərdən boyagın hazırlanmasında istifadə olunan boyaq otu istehsal olunurdu. Heyvandarlıq nisbetən Şirvanda və Qarabağda inkişaf etmişdi. Lakin heyvandarlıq müəyyən qədər hələ köçəri xarakter daşıyırırdı. Kürün mensəbinde və Xezərin sahil-lərində zəngin balıq vətəngələri var idi. Abşeronda şoran göllerden duz hasil edilirdi. Naxçıvanda iso duz yataqları istismar olunurdu.

Abşeronda neft istehsal olunurdu. Əvvəller xanlara məxsus olan neft mənbələri Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra çarın xəzinasına keçmişdi. Çar hökuməti onları icarəyə verirdi.

Neft istehsalı olduqca ləng gedirdi, texniki istehsalat isə primi-tiv halda qalmaqdır idi. O vaxtın bəzi sənədlərində neft quyularının istismarı təsvir olunur.

Bakı qəzasının dövlət omlakının qəyyumu N.Kvantano özünün 5 aprel 1842-ci il tarixli bildirişinə qəzanın omlakının vəziyyəti haqqında etrafı məlumat əlavə etmişdi. Həmin sənəddə deyilir ki, 1841-ci ildə məskunlar mineral-mədən müdürüyyəti üçün mədən-dən pulsuz duz hasil etmək mükəlləfiyyətindən azad edilirlər, lakin

onlar 1840-ci ildə müəyyənləşdirilmiş vergidən əlavə xəzinəyə 4433 man. 80 qəp. ödəməlidirlər.

Bundan əlavə sənəddə Balaxanı kəndinin vergi ödəməkden azad olunduğu və onların pul və mal mükəlləfiyyətini verib qurtardıqları göstərilmişdi, lakin əhalisi mineral-mədən müdürüyyətinin bölgüsünə və göstərişinə əsasən neft hasil etməyi öhdələrinə götürmüştürlər, lakin Balaxanı kəndinin əhalisi istər yayda, istərsə də qışda hər gün kəndin ətrafindakı neft quyularından neft hasil edirdilər¹. Balaxanı-lılar əmək haqqını aşağıdakı qaydada alırlılar: "...Nefti hasil etməyə görə 1474 man. 56 qəp., neftin öz-özünə sudan və palçıqdan təmizləndiyi yerli anbarlara gətirilməsinə görə 648 man. 88 qəp. (bu anbarlar kəndin özündə olurdu); ağ nefti yiğmaq və onu quydadan Balaxanı kəndinə, yerli anbarlara aparmağa görə: 38 man 11500 xalvar (hər xalvar 24 puddur) nefti 14 verstlikdən Bakıya gətirməyə görə 3407 man. 11 qəp.; qalanın 4 verstliyindən çıxarılan 800 xalvar (xüsusi adamlara məxsus olan) beybat neftini Bakıya gətirməyə görə: 160 man. Balaxanı kəndinin məskunları bütövlükde mineral mədən müdürülarından hər il 5728 man. 55 qəp. pul alırdılar. Əlavə olaraq onlar anbarların çirkdən və sudan təmizlənməsi ilə, tikintilərin təmiri və mineral-mədən müdürüyyəti üçün müxtəlif tikinti işləri ilə məşğul olurdular. Onlar mineral-mədən idarəsinin tətəb edib-etməməsindən asılı olmayaraq öz şəxsi tuluqlarında öz araba və atları ilə Bakıya gətirirdilər". Balaxanı-lılar bütün vaxtlarda sadəcə olaraq zavodda zavod-mədən fehlesi kimi qeydə alınmışdılar, lakin onlar işləyib hazırlamağa borclu olduqları maddi sərvətlərdən istifadə etmək hüququndan məhrum idilər.

Hərçənd bəzi sənədlərdə yazılır ki, 1820-ci ilə qədər dövlət xəzinəsi Azərbaycanın neft quyularına fikir verməmiş və neft hasilatı azad olmuşdur, quyulardan çıxarılan neftin üzərinə heç bir vergi qoyulmayışdı, lakin bu müddəalar heç bir əsasa malik deyildi.

"Min səkkiz yüz on altıncı ilin 6 iyulunda Gürcüstan Ali Hakimiyətinin dövlət ekspedisiyası ilə quberniya katibi Tarumov və Mark Matveyev arasında Bakı əyaletindən çıxarılan neftin onun sərəncamına verilmesi barədə aşağıdakı bəndlərdən ibarət müqavilə bağlanmışdır.

Birinci: dörd il müddətinə, yəni 1 yanvar 1817-ci ilden 1 yanvar 1821-ci ilədək Bakı əyaletində yerləşən aşağıdakı yağ-neft mənbələri

¹ "Колониальная политика российского наризма в Азербайджане в 20-60-х гг. XIX в.", ч. I, изд. АН СССР. Москва-Ленинград, 1936 г., стр. 399.

Tarumova tapşırılsın: Bakının 15 verstliyindəki Balaxanı kəndi və onun xəlefı, Ağayı, Zabrat, Əlibəyi adlandırılan 4 iri qara neft mənbəyi və onlara yaxın olan və bir-birindən 3 verstə qədər aralıda yerləşən 73 xırda mənbə. Bakının 15 verstliyindəki Binəqədi kəndi ətrafindakı 5 kiçik mənbə, Bakının 7 verstliyindəki, dənizə yaxın Bəybatı kəndi, ətrafinda 19 mənbə, Bakının 20 verstliyində Əmircan və Suraxanı kəndləri arasında 15 eyni, lakin qara neft mənbəyindən kiçik ağ neft mənbəyi.

İkinci: yerin altında yerləşən və bezilərinin dərinliyi 20 sajına qədər olan Balaxanı kəndi yaxınlığında, quyu şəklində taxta və qismən daşla hörülən neft mənbələri; iltizamçı hər şeyi səliqəli saxlamalı, onların dağılmamasına və zibillənməsinə yol verməmək şərti ilə fehle qüvvəsini və avadanlığın istismarını özü həyata keçirməlidir və s.²¹.

Sonra, müxtəlif vergi və yiğim departamentinin 26 oktyabr 1821-ci il tarixli rəsmi məktubundan aydın olmuşdur ki, əvvəllerdə, yəni 1 iyun 1812-ci ildən 1 yanvar 1817-ci ilədək titulyar müşavir Tarumovla ağ və qara nefte, duza, sallaqxana dükanlarına, isti şərabın və boyaqxanaların satışına görə 4,5 il müddətinə müqavilə bağlanmışdır ki, bütün bumlara görə xəzinəyə ilde 62500 manat gümüş pul, ya da 250000 manat eskinaz ödənməli idi.

Gürcüstanın idarə başçısı Pauluççi bu müqaviləni dövlət xəzinəsinə faydalı hesab edərək, onun hökumət tərəfindən təsdiq olunması üçün maliyyə nazirliyinə, maliyyə nazirliyi isə senata təqdim etdi. Beleliklə, senat 28 avqust 1812-ci ilde müqaviləni təsdiq edərək, icrası üçün sərəncam verdi.

Nehayət, hemən sənəddə göstərilir ki, "dövlət ekspedisiyası iltizamçılarla müqavilələrin müddətinin 1812-ci ilde bitəcəyi vaxtın yaxınlaşdığını bildirir, tərəflərə göstəriş verilir ki, onların xəzina gəlirlərinin müəyyən edilməsini həyata keçirmək üçün öz müşavir-lərini Yelizavetpol, Bakıya, Qubaya və Dərbənd şəhərinə ezam etsin və yerlərdə yeni şərtlər hazırlanıb qəbul edilsin. Yerli əhalisi tərəfindən şərtlərle razılaşan hər kəs icarəyə götürmək istədiyi barədə ekspedisiyaya öz təkliflərini versin"²².

¹ ЛОЦИА, фонд дешартамента горных и соляных дел, отделение IV, стол 1, 1821 г., № 242. Цитируется по книге К.А.Пажитнова "Очерки по истории бакинской нефтедобычиющей промышленности". Москва-Ленинград, 1940 г.

² Yenə orada.

O vaxt neft hasilatı stabil vəziyyətde idi ve bir çox iller ərzində əhəmiyyətli artım nəzərə çarpmırıldı. Məsələn, 1831-ci ildə 250 min pud, 1839-cu ildə 239 min pud, 1850-ci ildə 260 min pud neft hasil edilmişdi.

Azerbaycan tədqiq olunan dövrde, XVIII əsrde olduğu kimi, kustar sənayesi böyük əhəmiyyət kəsb edirdi, parça, xalça, silah, metal, qab-qacaq və digər mallar istehsal olunurdu. Kustar sənayesi həm şəhərdə, həm də kənddə yerləşirdi. Bu sənayenin müxtəlif sahələrinin məhsulları ilə məshurlaşan bir sıra kəndlər fərqlənməyə başlamışdı. Şirvan eyalətinin Lahic kəndi silah və mis qablar düzəltməkde məshurlaşmışdı. Baskal parça, ipək yaylıqlar istehsalı ilə seçilirdi və s. Azerbaycan sənətkarları əvvellerdə olduğu kimi işdəki ustalıqlarına görə şöhrət qazanmış və Azerbaycanın hüdudlarından kənarda belə tanınırdılar.

Natural təsərrüfatın üstünlük təşkil etməsi və daxili mal dövriyyəsinin zəif olması ilə əlaqədar şəhərlər hələ ölkənin iqtisadiyyatında böyük rol oynamadı. Əvveller iri ticarət və sənətkarlıq mərkəzi olan bir çox köhnə şəhərlər hələ XVIII əsrde özlerinin əvvəlki əhəmiyyətlərini itirmişdilər. Qubada 20-30-cu illerdə cəmi 7-8 min əhali var idi. Bakıda 40-ci illerin əvvəllerində cəmi 6 min əhali yaşayındı. Əhalinin az olmasına baxmayaraq, Bakı XIX yüzilliyin 30-cu illərində mübüm ticarət portu və Kaspidə on yaxşı liman kimi tanınmağa başlamışdı. Bakı vasitəsilə Zaqafqaziya, Rusiya və İran arasında tranzit ticarət heyata keçirilirdi. Həstərxandan Bakı vasitəsilə parça, metal memulatları, qənd və s., Azerbaycandan və İrandan ipək, xalça və s. getirilirdi.

Azerbaycan Rusiyaya birləşdirildiyi vaxtda Bakı şəhəri böyük daş divarla müdafiə olunan qalaaya bənzeyirdi. Şəhər tikintisinin baş hissəsi qala divarında yerləşirdi; kənarda isə kiçik qəsəbə var idi.

Bakıya rus, İran və başqa yerlerin tacirleri gelirdi. Şəhər əhalisinin xeyli hissəsi ticarətlə məşğul olurdu. 1832-ci ildə, o vaxt Bakıda yaşayan ailələrin sayının (1291) 302-sini sənətkarlar, 249-nu tacirler, 167-sini matroslar, 203-nü günəmuzdular və s. təşkil edirdi.

Şimali Azerbaycan Rusiyaya birləşdirildikdən sonra birinci onillikdə Azerbaycanın iqtisadi vəziyyəti belə idi.

* * *

Azerbaycan Rusiyaya birləşdirildiyi vaxtda burada feodal-patriarxal münasibətləri hökm sürürdü. Böyük kəndli küləsi xanların, bəylərin və ağaların əsarəti altında idilər.

Çarizm nəinki təhkimçilik hüququnu ləğv etmədi, əksinə, hər vasitə ilə onu müdafiə edir və möhkəmləndirirdi. Kəndlilərin vəziyyəti olduqca ağırlaşmışdı. Kəndlilər nəinki feodal torpaq sahibləri tərəfindən amansızcasına istismar olunurdular, həm de onların əsərəti altında idilər. Canlı insanlar alınır və satılırdı. Hələ 1826-ci ildə Nağı Kərbəlayı Nur Əli oğlu adlı birisi Quba sakini poruçık Məmməd Xan bəyə öz kəndlisini 4 azyaşlı uşağı ilə birlikdə satmışdı. Aşağıda Nağı Kərbəlayı Nur Əli oğlunun Quba şəhər möhkəməsinə ərizəsinin tam mətni verilmişdir.

“QUBA ŞƏHƏR MƏHKƏMƏSİNƏ

Derbənd sakini Nağı Kərbəlayı Nur Əli oğlu

Ərizə

Mən öz qızımı 4 azyaşlı uşağı ilə məhz: Naringülü, qızları Qaybat və Seybatı, oğlanları Karçaqay və Fətullanı, qeyd olunan 5 nəfər kəndlini könüllü olaraq cənab poruçık Məmməd Xan bəyə 500 manat gümüş pula satmışam. Mənim şəhadətnaməmə əsasən, hansı ki, məndədir, Məmməd Xan bəy həmin kəndlilərə sahib olmaq hüququna malikdir.

“Aprelin 15-ci günü 1826-ci il, Quba şəhəri”¹.

Diger sənəddə göstərilirdi ki, təhkimçi kəndlilinin sahibi onları “öz itaətində olan kəndlərin”² istənilən yerində satmaq hüququna malikdir.

¹ ЦГИА Азерб. ССР, ф. 75. “Кубинский комендант”, оп. 1, д. 9, л. 5.

² Yenə orada, ver. 2.

Faktiki olaraq Azərbaycanda təhkimçilik hüququnun özünəməxsus formalarda mövcudluğuna şübhə yox idi. Lakin qeyd etmək lazımdır ki, Azərbaycanda rəsmi olaraq "qanuni" təhkimçilik hüquqı olmamışdır. Bu, işin yalnız zahiri tərəfidir, əslində kəndlilər xanlardan, bəylərdən, ağalarдан tam asılı vəziyyətdə idilər: kəndlilər heç bir hüquqa malik deyildilər. Tam hüquqa malik olanlar yalnız xanlar, bəylər ve ağalar idi. V.I.Lenin təhkimçilik hüququnun əsas elementi haqqında yazmışdı:

"Təhkimçilik hüququnun əsas elementi ondan ibarət idi ki, kəndlilər (o zaman kəndlilər əhalinin əksəriyyətini təşkil edirdilər, şəhər əhalisi isə hələ çox az idi) torpağa təhkim edilmiş sayılırlardı – təhkimçilik hüquqı anlayışının özü de buradan meydana gəlmüşdir. Kəndli mülkədar tərəfindən ona verilmiş bir parça torpaqda heftənin bir neçə gününü özü üçün işləye bilərdi; heftənin qalan günlərini isə təhkimli kondli ağası üçün işləyirdi. Sınıfı cəmiyyətin mahiyyəti yeno evvəlki kimi idi: cəmiyyət sınıfı istismar üzərində dayanırdı. Yalnız mülkədarlar tam hüquqlu ola bilərdilər, kəndlilər isə hüquqsuz sayılırlardılar. Həyatda kəndlilərin vəziyyəti quldarlıq dövlətindəki qulların vəziyyətindən çox az fərqlənirdi... Təhkimli kəndlilər hər cür siyasi hüquqdan büsbütn məhrum idilər.

Həm köləlik, həm də təhkimçilik hüquq zamani kiçik bir azlığın böyük bir çoxluq üzərindəki hökmranlığı cəbrsiz keçinə bilməz. Bütün tarix zülmü devirmək yolunda məzəlum siniflərin ardi-arası kəsilməyən təşəbbüsleri ilə doludur. Köləlik tarixində, köləlikdən azad olmaq üçün on illərlə sürən müharibələr olmuşdur"¹.

V.I.Leninin qeyd etdiyi elamlətlər əsasən Azərbaycan kəndlilərinin vəziyyəti üçün də səciyyəvi idi. O vaxt Azərbaycan kəndliləri iki əsas qrupa ayrılrıdı: 1) rəiyyətlər; 2) rəncberlər.

Azərbaycan rəncberləri heç bir hüquqa malik deyildilər. Onların tam hüquqlu sahibləri xanlar, bəylər və ağalar idi. Rəncberlər nəinki alınb-satılırlırlar, həm də çara yaxşı xidmətinə görə fərqlənən feodalları daha da hövəsləndirmək məqsədilə rəncberləri feodalların istifadəsinə verirdilər.

General Yermolov 1824-cü il martın 10-da general-major Krabbeyə yazmışdı ki, çox vaxt rəncberlər layiq olmayan və çar hökumətinə öz sədaqətini sübut etməyən şəxslərə və hətta bəzən çar hökuməti

¹ В.И.Ленин. Сочинения, т. 29, стр. 443, 444.

əleyhinə olanlara verilir. Ona görə də Yermolov bu vəziyyəti etrafı öyrənməyi və kimə neçə rəncber verilməli olduğunu müəyyənləşdirməyi qarşısına məqsəd qoyur. Bununla bərabər Yermolov rəncberləri iki qrupa ayırmışdı. Onlardan biri hər cür dövlət vergilərindən və mükəlləfiyyətdən azad olanlar və digərleri bütün mükəlləfiyyətlərin əvezində hər il xəzinəyə müəyyən qədər pul ödəməli olanlar idi. Qəribədir ki, bu məsələdə Yermolov ruhanılara xüsusi "qayğı" göstərmişdi. Yermolovun qeyd olunan məktubunda deyilir:

"Dövlətə sədaqətinə ve nümunəvi xidmətlərinə görə Baş qazı Həsen Əfəndidə podpolkovnik Ponomaryov tərəfindən verilənləri çıxmaq şərtiə rəncberlərin sayı ömürlük olduğu kimi qalsın.

Geləcəkdə bu vəzifəni tutacaq adamda rəncberlərin sayı yeni əsasnaməyə uyğun olmalıdır"².

Sonra Yermolov rəncberlərin sayı yeni əsasnamədə göstərilən miqdardan çox olan məhəllə naiblərinən onların alınması və xəzinəyə verilmesi zəruriliyini qeyd edir.

"Rəncberlər xəzinədən elə məhellələrə verilir ki, onların idarəciliyində kəndlər, başqa təsərrüfat müəssisələri vardır, onların dağınıq halda fəaliyyəti nə onun sahibinə, nə də dövlət xəzinəsinə xeyir gətirmir..."

Rəncberi olan hər kəs onlar üçün Herbi Daire rəisinin möhürü ilə təsdiq olunmuş yazılı sənəd almmalıdır.

Sənəd divanda yazılır və onun üçün ayrılan xüsusi kitabda nömrəsi qeyd olunur. Bütün rəncberlər bir vəsiqədə qeyd oluna bilər, ona görə də hər bir rəncber üçün xüsusi vəsiqə almağa ehtiyac yoxdur.

Əvvəller rəncberlərin diqqətsiz təyinatı üzündən demək olar ki, bütöv kəndlər tam dağlıq hala düşmüşdü. Ona görə də bunu nəzərdən qaçırmamaq olmaz. Ordunun hərəket etməsi ehtimalı olan yolların etrafında rəncberlərin məskunlaşması da məqsədə uyğun deyildir.

"Əlahezərat sizin göstərişinizin dəqiq icrasına nəzarəti həyata keçirərək, yerli şərait baxımından bu məsələ ilə əlaqədar faydalı bir məsələ müəyyən etdiyiniz təqdirdə qərarda dəyişiklik edilməsi üçün menə məlumat vermənizi xahiş edirəm"².

¹ ЦГИА Азерб. ССР, ф. 75. "Кубинский комендант", оп. 1, д. 5, л.л. 3 и 18.

² Yenə orada.

Yermolovun yuxarıda qeyd olunan sənədinə Quba əyalətindəki rəncbərlər haqqında cədvəl əlavə edilmişdir. Məlumatda kimdə nə qədər rəncbər var, hansı kəndə və kim tərəfindən verildiyi göstərilir.

Nö	Bəylərin adı	Hansı xətle	Rənc-berlərin sayı	Kim tərəfindən verilib
1	Həsən bəyə - qalsın	Kuşsi kəndində	1	Xan
2	Azyaşlı Ağa bəyə - qalsın	Molla Kamallıda	2	Saginov
3	Nehyədine - qalsın	Kor Koroğlu da	2	
		Hacı Yaqublu da	1	Ponomaryov
			3	
4	Həsən Əfəndi	Ərməkide	7	
	Polkovnik Ponomaryov tərəfindən verilen yeddi rəncbər geri alınsın. Qalanları, onlar indiyə qədər xəzinəyə vergi ödəmirdilər, indi hökumət şəxsi sədaqətlərinə və ailəyə səyə xidmətlərinə görə vergi ödəməkdən azad edilsinlər, lakin mənim rəncbərlər haqqındaki səren-camın rəhbər tutulsun ¹ .	İlxicaxda Seyidlər Sayadda Şuduqda Çiçidə Rustovda	1 4 7 1 1 1	Xan Ponomaryov Xan “ “ —
		Qədikdə	3	“
		Alpoitdə	6	“
		Nügədide	5	“
		İqrixdə	19	“

Podpolkovnik fon Aşəberq tərəfindən imzalanan, "Buradakı sahibkarların, bəylərin, yüzbaşaların ve digər şəxslərin hüquqlarını göstərən siyahı" adlanan sənəddə Şirvan əyalətinin əhalisinin sosial xarakteristikası verilir. Sənəddə deyilir ki, Şirvan əyalətinin əhalisini aşağıdakı qruplara ayırmak olar: 1) bəylər, 2) ağalar, 3) yüzbaşalar ve koxalar, 4) darğalar, 5) maaflar, 6) maaflar-nökerlər, 7) sakınlər, 8) rəncbərlər, 9) tacirlər, müxtəlif növ sənotkarlar, fabrikçilər və sənayeçilər, 10) axundlar və mollalar, 11) seyidlər və ağalar, 12) şeyxlər, 13) dərvişlər.

¹ ЦГИА Азерб. ССР. ф. 75. "Кубинский комендант", оп. 1, д. 5, л.л. 4-17.

Sənəddə xanların idarəciliyi vaxtında bəylərin aşağıdakı hüquq və imtiyazlara malik olduğunu göstərilir: onlar öz imtiyazlı vəziyyətlərinə görə rus əyanlarına benzəyirdilər, lakin onların arasında belə bir fərqliyə var idi ki, xan ona verilən hüquqa əsasən onun bəy adını saxlayaraq ona bədən cəzası verməklə bərabər, onu əmlakdan məhrum da edə bilərdi. Bəyin kəndi və kəndlini satmaq hüququ yox idisə də, lakin xana məxsus torpağın bir hissəsi bəyin əkin sahəsi üçün ayrılmışdı və həmin torpaq evrezlər tərəfindən becərilirdi. Bəylərin ixtiyarında təhkimçi kəndlilərdən, rəncbərlərdən əlavə kölələri də var idi.

Kişi kölələr qul, qadın kölələr isə qarabaş adlanır, adətən onlar ev qulluqçuları kimi xidmət göstərirdilər.

Sonra sənəddə ağaların əsas hüquqları xarakterizə olunur. Sənəddə göstərilir ki, ağa xan nəslindən olanlara deyilir, lakin bəzən sadəcə olaraq ağa adını daşıyanlar da olurdu, eśl ağaların və bəylərin hüquq və imtiyazları demək olar ki, eyni idi.

Hemin sənəddə yüzbaşı və koxaların da hüquqları müəyyənləşdirilmişdi, onların hüquqları təxminən Rusiya kəndlərindəki kəndxudaların hüquqları kimi idi.

Yüzbaşilar kəndlilərin razılıqları olduqda bəylərdən də olurdu. Xan idarəciliyində yüzbaşılıq xidmətə görə verilir və hətta irsi olaraq nəsildən nesle keçirdi.

Sənəddə deyilir ki, darğə həm bəylərdən, həm də yerli ehalidən olur. Lakin onlar xanın xüsusi istekli adamları idilər. Xan darğaların xidmətindən istifadə edərək kəndlilər üzərində öz hakimiyətini gücləndirirdi. Xan xidmətinə görə kimi isə mükafatlandırmaq istədiyikdə onu kəndlilərdən gələn gəlirlərdən istifadə edə bilən ya kənd darğası, ya da köç yerinin darğası təyin edirdi. Darğalar xana məxsus olan əkinə, bağlara baxırdılar. Bu darğalar üçün müəyyən haqq nəzərdə tutulmurdu, adətən məhsuldarlıqdan aslı olaraq zəhmətlərinə görə məhsulun müəyyən hissəsi onlara ayrıldı. Lakin buna baxma-yaraq, rəncbərlər öz paylarının $\frac{1}{10}$ hissəsini darğalara verməye məcbur idilər.

Maaf adlananlar xanın vaxtında hər cür vergi və mükəlləfiyyətdən azad edilmişdir. Xanın vaxtında maaflıq hüququ ya xüsusi xidmətə görə, ya cəmiyyətin istismar olunan təbəqəsi ilə qohumluq əlaqəsi olan bəylərin xahişi ilə, ya da müəyyən haqq ödəməklə xanın özündən alınırırdı.

Maaflar-nökərlər xanın vaxtında xüsusi mövqə tuturdular. Adətən onlar xanın xüsusi qoşununu təşkil edirdilər və onlar nəinki bütün vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xan onlara at, silah və digər mallardan ibarət hədiyyələr də verirdi. Xan maaf-nökərlərin xidmətlərindən müxtəlif məqsədlər üçün istifadə edirdi. Lakin Azərbaycan Rusiyaya birləşdirildikdən sonra, yuxarıda gösterilən sənəddə deyildiyi kimi, onlar lazımsız oldular və yalnız hərdən bir onlar xidmət üçün sərhədə gözətçi kimi göndərilirdi.

Qeyd etmək lazımdır ki, maaf dedikdə, rütbesindən aslı olmayaq, vergi və mükəlləfiyyət ödəməyen, lakin rütbesinə uyğun ona verilən tapşırıqları danışqsız yerinsə yetirən adam nəzərdə tutulur.

Podpolkovnik fon Aşeberq yazır ki, buranın kəndliləri rus kəndlilərindən heç nöylə fərqlənmirlər, onlar da tam və qeyri-müəyyən vergi ödəyirlər. Hələ xan idarəciliyi vaxtında onlar üçün müəyyənleşdirilən mükəlləfiyyət Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən¹ sonra da qalmaqda idi. Kəndlilər aşağıdakı mükəlləfiyyətləri torpaq sahibinin xeyrinə ödəməyə məcbur idilər:

1) malcəhət və ya bütün yiğilan məhsulun bir hissəsini sahibkar üçün ayırmak; 2) nökərçilik; 3) sahibkarın xeyrinə iş günləri; 4) evrez və ya əldən tutmaq üçün kənd yiğincəgi; 5) çöpbaşı və ya mal-qaranın otarılması üçün haqq; 6) köçəri sakinlərdən mal yiğimi².

Beyin ixtiyarında olan kəndlilər də, kiçik bir istisna ilə xəzinəyə vergi verir və bununla da bəylərə də ödəməli olduqları müeyyən mükəlləfiyyətdən qurtarırdılar. Məlumdur ki, kəndlilər öz bəyləri üçün torpağı şumlamaq, bugda biçməli, otu çalmalı, odun, kömür, saman, yağı, toyuq yumurtası, meyvə, tərəvəz və toydan qabaq toy payı verməli idilər. Bütün bunları bəy müəyyən olunmuş növbəti vergidən əlavə pul, çörək və digər məhsullarla alırlı.

“Axundlar, qazi və mollalar, vergi ödəməyen, lakin adətə və islam qanunlarına uyğun olaraq sakinlərdən zəkat, yeni taxıl məhsullarının 10%-ni alan və onların tən yarısını yetimlərə paylamalı olan dindarlar özlerinə məxsus xeyrxaqliq göstərərək çox vaxt məhsulun hamisini mənimsəyirdilər.

¹ ЦГИА Азерб. ССР, ф. 24. “Казенная экспедиция Верховного Грузинского правительства”, оп. 1, д. 310, лл. 25-30.

² “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. II, изд. АН СССР, 1937 г., стр. 85.

Dini səlahiyyətlər heç kim tərefindən təsdiqlənmir və ırsı olaraq nəsildən-nəslə keçirdi. Lakin bir çoxları “Qurani-Kərim”i oxumağı öyrəndikdən sonra özləri özlərini molla və ya axund elan edir, bəzi hallarda isə bəylər tərefindən təqdim olunurdular. Axund və qazi rütbələri rusların baş keşiş və keşiş rütbələrinə uyğun golirdi, yalnız fərq ondan ibarət idi ki, axundlar, qazi və mollalar təkcə dini məsələləri deyil, həm də mülki məsələlərin aşdırılması və həlli ilə də məşğul olurlar”³.

Sonra sənəddə tüfeyli həyat sürən, cəmiyyətə heç bir xeyir verməyen, lakin istisnasız olaraq bütün imtiyazlara malik olan seyidlərin və ağamirlərin vəziyyəti təsvir olunur. Müsəlmanların fikrinə görə guya onlar Məhəmməd Peyğəmbərin nəslindəndirlər. Bu fikrə əsaslanan seyidlər özlərini Məhəmməd Peyğəmbərin qohumu kimi qələmə verərək ondan öz məqsədləri üçün istifadə edirdilər. “Qanunda deyilir ki, öz qazancının $\frac{1}{5}$ hissəsini ayıraq onu seyidlərə və ağamirlərə vermesi hər bir şəxsin müqəddəs borcudur, əks təqdirdə o şəxs özünü gələcək xoşbəxt həyatdan mehrum etmiş olacaq...”²

Sonda fon Aşeberq şeyxləri də cəmiyyətin müftəxorları, tüfeyləri kimi xarakterizə edir... O yazar:

“Heç kimə xeyir verməyen, vergi ödəməyen, tüfeyli həyat sürən şeyxlər də özlərini müqəddəs sayır, hətta Məhəmməd Peyğəmbərin nəslindən olduğunu iddia edirdilər, lakin onlar seyid və ağamirlərin malik olduğunu hüquqlara malik deyildilər.

Dərişlər bizim qədim tərkidünyalara, daha doğrusu qələndar zahidlərə benzəyirlər. Demək olar ki, onların daimi yaşayış yeri olmurdı, mümkün olan yerlərdə veyillonır, xalq arasında gəzərək fanatik şeirlər və mahnilər oxuyur, cadugərfik edir, fitnə-fəsad işlətməklə, insanları aldatmaqla məşğul olurdular, lakin onlar aza qane olduqlarına, yalnız özlərinə lazım olanları və lazım olan miqdarda götürdükləri üçün xalq tərefindən qəbul olunurdular. Onlar gələcəkdə öz yaşayışlarını da bu şəkildə davam etdirmək üçün xalqın hörmətini qazanmağa çalışırdılar. Bizim idarəcilik üsulunda belə insanlar ciddi təqib olunur və əksər hallarda ölkədən qovulurlar”³.

¹ ЦГИА Азерб. ССР, ф. 24. “Казенная экспедиция Верховного Грузинского правительства”, оп. 1, д. 310, лл. 25-30.

² “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. II, изд. АН СССР, 1936 г., стр. 143.

³ Yenə orada.

Bununla əlaqədar podpolkovnik fon Aşəberq belə fikir irəli sürür ki, guya çar hökuməti cəmiyyətin bütün bu cür müftəxorlarına və tüfeylilərinə qarşı mübarizə aparmışdır. Halbuki, belə müftəxorların vəziyyəti Azərbaycanda hətta çar hakimiyəti dövründə də pis olmamışdı. Onların fəaliyyətlərinə gəldikdə isə xalq kütlesinə zülm etməklə yanaşı, əhalinin daha six olan yerlərində mövhumatı və fanatizmi yaymaq məqsədini daşıdıqlarına görə həmişə rəğbətləndirilmişdir. Çünkü çarizm və ruhanilər qarşılıqlı surətdə bir-birini dəstəkləyirdilər.

A.A.Bakıxanovun bəylərin imtiyazları və onların kendilər üzərində səlahiyyətləri haqqında söylədikləri də maraqlıdır. Bakıxanovun Zaqafqaziya müsəlmanlarının yüksək təbəqəsinin hüquqları təsdiq olunan 7 iyul 1843-cü il tarixli təqdimatında deyildi ki, xanlar öz malikanələrində ister daxili, isterse də xarici münasibətlərdə tam müstəqil hökmranlığa malik olmuşlar və xanın uşaqları, qohumları, hörmətli bəylər, sultanlar, məliklər öz adalarına müvafiq xanın iradəsinə tabe olmalı idilər. “Bəzi qədim sülaləyə mənsub olan naib, məlik və digər titulları daşıyan bəylər xanın iradəsindən asılı olaraq əraziyə hissə-hisə nəsilliklə idarə edirdilər. Onların vefatından sonra xan ailənin digər hörmətli üzvünü onun yerine təyin edib, xələt tələb edirdi, xanın xəyanətkarnı da yerinə başqasını təyin etmək ıxtiyarı var idi. Lakin köklü nəsildən olan naiblərin, məliklərin və digərlərinin torpaq və kəndlərdən ibarət daşınmaz əmlakı onların öz ıxtiyarında qalırdı.

Rəiyyət bir bəyin yanından o biri bəyin yanına qaçıqda və ya o biri bəyə qoşulduğda, bəyin onları saxlamaq hüququ olmadığına görə bəy onu sahibinə qaytarmalı idi. Hətta rəiyyət xanın xüsusi rəiyyətlərinə qoşulduğda bələ, xana çatan məlumat əsasında xan onu sahibinə qaytarırı”¹.

Çar məmurları Azərbaycan hələ Rusiyaya birləşdirilməzdən əvvəl də orada təhkimçilik hüququnun faktiki olaraq mövcudluğunu dəfələrlə qeyd etmişdilər. Məsələn, Qafqaz canişini knyaz M.S.Vorontsov Qafqaz komitəsinin sədri A.S.Çernișevə yazmışdı ki, “...bütün bunlar doğrudan da orada asılılığın indiyə qədər olma-

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. I, изд. АН СССР, 1936 г., стр. 143.

dığını sübut etmir, bu hüququn orada mövcudluğunu sübut edən faktlara müraciət etməyə isə ehtiyac yoxdur, çünki bu məsələ artıq qanuni şəkildə öz həllini tapmışdır, lakin kifayət qədər başqa sübutlar da vardır. Belə ki, Azərbaycanın müsəlmanlar yaşayan əyalətlərində əsasən güclülər hüquqca üstünlük təşkil edirdilər, deməli, güclülərin yaşadığı yerlərdə zəiflərin asılı vəziyyətdə olmaması mümkün deyildi. Buna bənzər cəmiyyətlərdə abadlıq və qayda yaratmağın xeyrindən çox ziyanı ola bilərdi, yüksək təbəqədən asılı vəziyyətdə olanlara, xalq kütlesinə bu cür azadlıq vermək olduqca zərərli idi, belə azadlıq isə bizdə heç dövlət kəndlərində yaşayan kəndlilərde də yoxdur”².

Zaqafqaziyanın mülki idarəsinin rəisi P.A.Ladinski Qafqaz canişini knyaz M.S.Vorontsova yazdığı raportunda Qafqazın müsəlmanlar yaşayan hissələrində faktiki olaraq rəsmi surətdə qanuniləşdirilmeyen təhkimçilik hüququnun mövcudluğunu qeyd etmişdi. “Hazırkı idarə başçıları öz təqdimatlarında əyalətdə sakinlərin, nökerlərin, rəncbərlerin sahibkarlardan güclü və müxtəlif növ asılılığının mövcudluğunu dəfələrlə sübut etmiş və indi də sübut edə bilər. Asılı olanlar öz sahiblərindən hər cür uzaqlaşdırıldıqda, onlarda haqlı olaraq belə bir fikir yarana bilər ki, mövcud əsasnaməyə görə qulluqçuların hətta qisamüddətli icarəyə verilməsi belə şəxsi asılılığa bərabər tutula bilər və bunun əsasında geri alma bilər.

Cənab adlandırılmağa haqqı olan bəylər öz nökerlərini, rəncbərələrini və xalisələrini sata bilməzdilər, lakin onları borç yerinə və digər sövdələşmələr əsasında müvəqqəti icarəyə verə bilərdilər, bəzən də onları geri qaytarmaq üçün məhkəməyə müraciət etməli olurdular”².

O vaxt Azərbaycan zəhmetkeşlerinin vəziyyəti olduqca ağır idi. Azərbaycanın xüsusilə əməkçi kəndliləri dözləməz şəraitdə yaşayurdular. Bakı qəza qeyyuminun Kaspi dövlət əmlak Palatasına ünvanlanılmış 1842-ci il 16 aprel tarixli raportunda kəndlilərin Azərbaycan Rusiyaya birləşdirilməzdən əvvəl və faktiki olaraq hazırda olduğu kimi qalan, hansı vergi və mükəlləfiyyətləri ödədikləri göstərilmişdir. O yazır: “Xanlarımız vaxtında əhali aşağıdakı mal və pul vergilərini ödəməli idilər:

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. I, изд. АН СССР, 1936 г., стр. 143.

² Yenə orada, səh. 125.

1 - c i . X a n a :

a) xüsusi xanların yanında daim müəyyən sayıda cangüdənlər olurdu. Bunlar emek haqqı əvəzinə sayı 3-dən 5-ə qədər olan kəndli ailəsi tərəfindən saxlanılırdı. Həmin ailələr isə bütün başqa vergilərdən azad idilər.

b) hər bir kənddə 3 həddi-bülüğə çatmış cavanlardan ibarət Maqaflar (əsgərlər) təyin olunurdu, onlar harda olmasından asılı olmayaraq, düşməni qarşılamağa borclu idilər. Onların ailələri bütün vergilərdən azad idilər. Şeyx Əli xan Qubalı ve Mustafa xan Şirvanlı sanki növbə ilə Bakı xanlığını bərbad hala salırdılar.

c) kəndlilər xan üçün pulsuz neft və duz çıxardırdılar, onların satışından əldə olunan pullar isə xana çatırıldı.

ç) materialların emalı və lazımı yerinə çatdırılması kəndlilərin vəziəsi hesab edilirdi.

d) qonşu sahibkarlardan, ya da yüksək rütbəli şəxslərdən xana qonaq gəldikdə, lazım olan bütün ərzaqlar saraya kəndlilər tərəfindən gətirilməli idi.

e) kəndlilər xana hər ailə başına her il 5-dən 3-ə qədər minaltun (yunan puludur, 1 minaltun 1 manat mis pula bərabərdir) verirdilər.

2 - c i . K e n d l e r i i d a r e e d e n b e y l e r e :

a) kəndlilər ildə 3 gün onlar üçün işləməli, yəni 1 gün onun torpağını şumlamalı, 1 gün taxıl əkməli və 1 gün taxıl biçməli və döyməli idilər.

b) bəylər kəndlilərdən öz istədikləri adamı özlerinə qulluqçu təyin edirdilər.

c) torpağın şumlanmasında istifadə olunan bir cüt öküz üçün öküz sahibi öz bəyinə 25 batman, hər batman 25 girvenkə hesabılı arpa verməli idi.

3 - c ü . S e y i d l e r e :

Gəlir mənbəyindən asılı olmayaraq kəndlilər, qazanclarının $\frac{1}{5}$ hissəsini xüms verməli idilər.

4 - c ü . M o l l a l a r a :

Kəndlilər seyidlərin payını verdikdən sonra gəlirlərinin $\frac{1}{5}$ hissəsini zəkat verirdilər”¹.

¹ ЦГИА Азерб. ССР, ф. 32, ед. хр. 3а, лл. 47 и 49.

Kollec müşaviri Nefedyev Naxçıvan əyalətində köçəri kəndlilərin vəziyyətinə dair 22 noyabr 1837-ci il tarixli qeydlərində yazırkı ki, xanın köçəbesi də öz növbəsində əyalət əhlinə ağır yük idi. Hər yay, yazdan payızə qədər xan şəhəri tərk edib köçəri həyat süründü. Xanın məskən saldığı hər bir kəndin kəndliləri xanı və onun bəzən sayı yetmişdən çox olan əshabələrini azuqə ilə təmin etməli idi. Əks təqdirdə həmin kəndin əhalisi xan və çar məmurları tərəfindən cəzalandırılırdı.

Həmin Nefedyev bildirirdi ki, bir çox mötəbər məlumatlardan aydın olmuşdur ki, polis idarəsi sakinlərin əyalətdən qaçması haqqında rəhbərliyə düzgün məlumat çatdırırdılar ki, xan qaçanları məvacibden məhrum etsin və xana ödənilən vergidən isə onlar özleri istifadə etsinlər. Şəhərdə xalq arasında soyğunçuluğa və qətl hadisələrinə, eləcə də istintaqın qərəzli aparılmasına qarşı narazılıq baş qaldırıldı. Törədilən hadisə səs-küye səbəb olduqda aşkar olunan günahkara qaçmaq üçün şərait yaradılırdı.

Zəhmətkeş əhalinin çoxsaylı şikayətləri heç vaxt düzgün araşdırılmırıldı. Hətta yuxarıda adı çəkilən kollec müşaviri Nefedyev özünün rəsmi məlumatında zəhmətkeş əhalinin vəziyyətinin ağır olduğunu təsdiq etməli olmuşdu.

O yazır: “Əhalinin narazılığı pristav və rus məmurlarından idi. Çünkü onlar əhalinin şikayətlərinə məhəl qoymurdular. Pristav “bu işlər mənim səlahiyyətimdə deyil” deyib, onları naibin yanına göndərirdi. Naib isə istədiyini edirdi. Şikayətçilər bəzən vilayət rəisine şikayət edirdilər, rəis isə şikayətin təsdiqi üçün onu şikayetçilərin şikayət etdikləri həmən polis idarəsinə göndərir və alınan cavab, elbəttə, şikayetçinin xeyrinə olmurdu”¹.

Çar hökumətinin rəsmi nümayəndələrinin məlumat vərəqələrində Zaqafqaziya əyalətinin əhalisindən taxıl yiğimi vaxtında yol verilən sui-istifadə hallarının olduğu dəfələrlə göstərilmişdi. 1830-cu ildə Qafqazın idarə başçısı V.Yanoviç özünün xidmət vərəqində Zaqafqaziyanı təftiş edən senatorlardan Y.N.Meçnikov və P.N.Kutaysova bildirirdi ki, əhalinin dövlət xəzinəsinə taxıl təhvil verməsi onlar üçün olduqca ağırdır. Çünkü əhalinin çoxunun öz taxılı və qosqu

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. I, изд. АН СССР, 1936 г., стр. 344.

qüvvəsi olmadığından, onlar taxılı baha qiymətə satın alaraq onu icarəyə götürdükleri araba ilə aparıb dövlət xəzinəsinə təhvil verməyə məcbur olurlar.

“Keçən il, 1828-ci ilde Gürcüstanın başçısına belə bir məlumat çatmışdı ki, Şəki əyalətində və Nuxanın özündə taxılın qiyməti bahalashmış və 1 çərək taxıl 12 manat gümüş pula satılır.

Buna görə də o həmin ilin noyabr ayında müsəlman əyalətinin herbi dairə reisinin Nuxa şəhərinə ezam olunması haqqında göstəriş verdi”¹.

İkiqat, üçqat vergiler və mükəlləfiyyətlər əhalinin dəhşətli yoxsulluğu səbəb olmuşdu. Hər yerdə özbaşınlıq və pozğunluq geniş vüset almışdı.

“Şəmşədil əyalətində əhalidən, baş pristavin mətbəxində və at tövüsində xidmət edən 2 nəfərin hər biri üçün 50 manat, malbənd üçün isə 20 manat gümüş pul yıgilirdi. Ondan əlavə əhali pristavin öz ştatı üçün hər gün 1 qoyun, 5 girvənkə yağı, 4 çanaq buğda unu, şam üçün 5 girvənkə donuz piyi, 5 girvənkə duz və 9 girvənkə buğda verməli idi. Başqa tatar əyalətlərində də həyata keçirilən həmən yiğim elə geniş hal almışdı ki, pristavlar cəsarət edib bunu az qala qanun şəklində salmışdır”². Gözdən pərdə asmaq xatirinə 1829-cu ildə bu cür yiğimlərin qanunsuz olduğu barədə ciddi göstərişin olmasına baxmayaraq, yerlərdə vəziyyət olduğu kimi qalmışdı.

“Yelizavetpol qəzasında məhəllə bəyləri (kəndləri idarə edənlər), heç bir təlimat kitabları, medaxil və hesabat qeydləri olmadan özbaşına əhalidən vergi və mükəlləfiyyətləri ikiqat yıgırıldı”³.

Bundan əlavə, çar məmurları əhalidən xəzinəyə qanun üzrə bazarlıq taxıl vergisini toplayarken, əhalinin Rusiyada tətbiq olunan çeki vahidlərini bilməmələrindən istifadə edərək onları çökidə aldadırlılar. Bu da kəndlərin üzərinə düşən əlavə yük idi.

“Yelizavetpol qəzasında əhalidən xəzinəyə vergi və bazarlıq taxılının yiğimi vaxtı, onların istifadə etdikləri toğara adlanan taxıl çeki vahidi 25 pud 29 girvənkə olduğu halda, əhalidən 1 toğara 31 pud $27\frac{1}{2}$ girvənkə həcmində alınırırdı, nəticədə hər bir toğaradan 5 pud $38\frac{1}{2}$ girvənkə əlavə qazanc əldə edilirdi. Yelizavetpolun keçmiş

dairə reisləri əhalinin rus ölçü və çeki vahidlərini bilməmələrindən istifadə edərək taxılı əhalidən əvvəl özləri qəbul edib, sonra isə satış məntəqələrinə çatdırırlılar. Əlavə qazancı isə özleri üçün saxlayıldalar. Həmin əlavə qazanc taxıl satış məntəqələrinə əhali tərefindən çatdırılmalıdır idi ki, bu da onlar üçün ağır yük idi”¹.

Vergi və mükəlləfiyyətlərin miqdarı qanunla müəyyənləşdirilmişdi. Ona görə də kəndlər xəzinəyə nə qədər vergi və mükəlləfiyyət ödəməli olduqlarını bilmirdilər. Hər bir yerli reis kəndlələrden vergi və mükəlləfiyyətlərin həcmini özü istədiyi kimi təyin edirdi. Xanların, bəylerin və yerli reislərin özbaşınlıqları haqqında kəndlilərin çar hökumətinə şikayətləri nəticəsiz qalırdı.

Gözdən pərdə asmaq məqsədilə general Yermolov komendantların sedrlik edecəyi əyalət məhkəmələri yaratdı və məhkəmələrə inzibati, mülki və çox mühüm olmayan cinayət işlərinin həllini həvalə etdi.

“Uzun illər həmən məhkəmələr bütün işləri apellyasiyazız həll edirdi. Məhkəmələrin tatar və erməni üzvləri öz əvvəlki sahiblərini – xanı nəzərdə tutaraq hesab edirdilər ki, onların vəzifəsi yalnız danışsız komendantata bəbe olmaqdan ibarətdir. Əslində əyalətdə yaşayışın bəzən yüz minlərlə əhalinin əxlaqi, ləyaqəti və emlakının aqibəti adı poruçık rütbəsində olan komendantdan asılı olurdu. Halbuki əyalət məhkəməsindən əlavə müsəlmanlar yaşayış yerlərdə Yermolov tərefindən təyin edilmiş hərbi dairə reisleri fealiyyət göstərirdi. Onların vəzifəsi yalnız sərhəd işlərindən və hərbi məhkəmə komissiyasına dair mühüm məsələlərin həllindən ibaret idi”².

Yeni, çar satrapları tərefindən icad edilən məhkəmə müəssisələri açıq şəkildə süründürməcilik və rəsmiyyətçiliklə məşğul idi. Ona görə də bu müəssisələr bütün əhalinin narazılığına səbəb olmuşdu.

* * *

İkiqat zülmə məruz qalan Azərbaycanın xalq kütłələri dəfələrlə bu zülmə qarşı çıxışlar etmişdilər. Hələ 1830-cu ildə Zaqatala dairə-

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. I, изд. АН СССР, 1936 г., стр. 225.

² Yenə orada, səh. 26-27.

³ Yenə orada, səh. 227-228.

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. I, изд. АН СССР, 1936 г., стр. 229.

² Акты Кавказской Археологической Комиссии. Архив Главного Управления Наместника Кавказского, т. VIII. Тифлис, 1881 г., № 1.

sinin ehalisi çarizmə qarşı qiyam qaldırmışdı. 1837-ci ildə Quba əyalətində böyük üşyan qalxmışdı. 1863-cü ildə Zaqatalada yenidən üşyan qalxdı. Kəndlilərin bu üşyanları çarizmin və mülkədar-bəylərin zülmünə qarşı yönəlmüşdi. Bu üşyanlar çarizm tərəfindən amansızcasına yatırılmışdı. V.İ.Lenin yazmışdı: "Təhkimçilik hüquq zamanı bütün kəndli kütłesi öz zalimlərinə qarşı çar hökumətinin qoruduğu, müdafiə etdiyi və yardım göstərdiyi mülkədarlar sinfinə qarşı mübarizə edirdi. Kendlilər birleşə bilmirdilər, o zaman kəndlilər tamamilə cəhalət içinde boğulurdular, şəhər fəhlələri arasında kəndlilərin köməkçiləri və qardaşları yox idi, bununla belə kəndlilər öz bildikləri və bacardıqları kimi mübarizə edirdilər. Kendlilər hökumətin vəhşicəsinə təqiblərindən qorxmurdular, cəza və güllədən qorxmurdular, kəndlilər təhkimçilik hüququnun müqəddəs kitabda yazılıdığını və Allahın əmri olduğunu (mitropolit Filaret o zaman lap belə deyirdi!) sübut etmək üçün dəridən çıxan keşşələrə inanmadılar, kəndlilər gah orda, gah burda ayağa qalxırdılar..."

Kəndli üşyanı ona görə yatırıldı ki, bu üşyan avam, şüursuz külənin üşyanı idi, qarşısına müeyyən, aydın siyasi tələblər qoymayan, yəni dövlət quruluşunu dəyişdirmək tələbi qoymayan bir üşyan idi. Kəndli üşyanı ona görə yatırıldı ki, hazırlanmamışdı. Kəndli üşyanı ona görə yatırıldı ki, kənd proletarlarının şəhər proletarları ilə hələ ittifaqı yox idi”¹.

Çarizmin müstəmləkəçilik rejiminə və yerli feodallara qarşı Azərbaycan xalqını mübarizəyə ruhlandıran həm də "Şamil" hərəkatı oldu. Heç də təsadüfi deyildir ki, çar məmurları öz raport və məlumatlarında bunu dəfələrlə vurgulayırdılar. Şamil də öz növbəsində Azərbaycan kəndlilərinin çarizmə qarşı mübarizəsinə her vasitə ilə kömək etməyə can atırdı. Yüksək mənseb sahibləri kəndli üşyanları nəticəsində yaranan təhlükeli vəziyyəti nəzərə alaraq hadiselerin gələcək inkişafının qarşısını almaq üçün bir sıra tədbirlər görürdülər. Jandarm korpusunun polkovniki V.Viktorov Tiflisdən jandarm korpusunun şefi və şəxsi dəftərxanasının III şöbəsinin rəisi A.X.Benkendorfa yüksək təbəqənin vəziyyəti haqqında və Zaqafqaziyanın müselman əyalətlərində müridizmin nailiyyyətləri haqqında yazmışdı:

"Əger onu da nəzərə alsaq ki, sayiq və ağıllı dağ tayfalarının təhrükçisi olan Şamil öz vəziyyətinin xüsusiliyini başa düşərək, bizim

hərbi qüvvəmizin isə 2000 verst dağlıq əraziyə dağınıq halda səpələnmiş olduğunu görüb, 2-3 güne öz ətrafına 10 min nəfərlik dəstə toplayıb üzərimizə hücum etmək üçün yorğun ordumuzun öz ayıqlığını itiracəyini gözləyir..."

Həqiqət və vicdanım mənə, hakimiyyətlə xalq arasında mövcud olan etinasızlıq bareśində, qorxu hissinin isə son 6-7 ildəki hərbi uğursuzluğumuz nəticəsində heçə emməsi barədə sizə məlumat verməyim cəsarət verir”².

* * *

Azərbaycanda və Zaqafqaziyada tez-tez baş verən kəndli üşyanları çar hökumətini təşvişə salmaya bilməzdi.

General Paşkeviç yaranan vəziyyəti nəzərə alaraq Zaqafqaziyada köhnə müstəmləkə idarəciliğ sisteminin kökündən dəyişdirilməsi barədə çar hökuməti qarşısında məsələ qaldırdı. 1828-1836-ci illərdə "Rusyanın Zaqafqaziyadakı malikanelərinin icmalı" çapdan çıxmışdı. Hemin icmalda Zaqafqaziyanın çar Rusiyasının müstəmləkəsi kimi idarə edilməsinə dair yeni baxışlar dəqiq və aydın ifadə olunmuşdu.

"1829-cu ildə türklərə qarşı müharibə bitdikdən sonra bu vilayətin o vaxtkı idarə başçısı, sonradan knyaz Varşavski tituluna sahib olmuş, general-feld marşal qraf Paskeviç-İrəvanlı Gürcüstanın və Zaqafqazyanın digər əyalətlərinin mülki müəssisələrinin işlərinə baxarkən bir çox uyğunsuzluqlar və anlaşılmazlıqlar aşkar etmişdi. Bunnar rəhbər işçilərin vəzifə və hüquqlarındakı qeyri-müeyyənlilikdən, rusların qanunlarının yerli adət və ənənələrlə qarışmasından, nəhayət, vergi və maliyyə sistemlərindəki nizamsızlıqdan irəli gelən qüsurlar idi. Bütün bunları aradan qaldırmaq üçün knyaz Varşavski 24 aprel 1830-cu il tarixində imperator Nikolaya ünvanlaşlığı rapportda öz təkliflərini vermişdi. O, təkliflerində bütün Zaqafqaziya əyalətlərində rus idarəetmə sisteminin və rus qanunlarının tətbiq edilməsini məqsədən yığın hesab edirdi". Onun üçün Paşkeviç aşağıdakı təklifləri verdi:

¹ "Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг., XIX в.", ч. II, изд. АН СССР, 1937 г., стр. 8.

² Журн. "Русская старина". Ежемесячное историческое издание, 1900 г., С.-Петербург, т. 101, стр. 26.

¹ В.И.Ленин. Сочинения, т. 6, изд. 4-е, стр. 384-386.

1) Zaqafqaziya əyalətini 2 quberniyaya və 1 muxtar vilayətə bölmək lazımdır. 10 qezadan ibarət quberniya şəhəri Tiflis olan Gürcüstan quberniyası, 8 qezadan ibarət quberniya şəhəri ya Şamaxı, ya da Bakı olan quberniya, bir də şəhəri Yerevan olan Ermənistan vilayəti;

2) quberniyalarda hökumət idarəelerinin adlarını Rusiyada olduğu kimi saxlamaq və yalnız ikinci quberniyada, həmçinin Ermənistan vilayətində cinayət palatası ilə mülki palatani birləşdirmək;

3) qəza müəssisələrini Rusiyada olduğu kimi təşkil etmək, lakin müsəlmanlar arasındaki bəzi məsələləri islam qanunlarına uyğun həll etmək üçün yerli əhalidən şəriət məhkəmələri təsis etmək;

4) istər quberniya, istərsə də qəzanın hər yerində və bütün məsələlərdə Rusiya qanunlarını rəhbər tutaraq digər heç bir qanuna qətiyən istinad etməmək;

5) mülki işlərdə hərbi məhkəməni ləğv etmək”¹.

1841-ci ildə Azərbaycanda yeni inzibati idarəetmə sistemi tətbiq olunmağa başladı. Mərkəzi Rusiyada fəaliyyət göstəren quberniya və qəza müəssisələrinə bənzər quberniya və qəza müəssisələri yaradıldı. Bakı Şamaxı quberniyasının qəza şəhəri oldu. 1859-cu ildə quberniyamın paytaxtı Bakı şəhərinə köçürüldü.

Bütün Zaqafqaziya qəzalarında çarın qanunları tətbiq edildikdən sonra zəhmətkeş əhalinin vəziyyəti bir qədər də ağırlaşdı. Məsul katib Pozen Qolovinə 5 aprel 1842-ci il tarixli məktubunda bildirirdi ki, Şamaxıda keçirdiyim 10 saat ərzində yerli əhalidən çoxlu sayıda şikayətlər eşitdim və bu şikayətlər əsasən onların hüquqlarının nə polis, nə də məhkəmə tərəfindən qorunmaması ilə əlaqədar idi.

Həmən Pozen, Qolovine yazmışdı ki, Qarabağ qəzasında qəza idarəəleri faktiki olaraq heç bir fəaliyyət göstərmir, bütün işlər dəlaşıq şəkildədir. Qəza rəisleri əhali ilə qəddar rəftar edir. Bununla belə, Pozen qeyd edirdi ki, “əfsuslar olsun ki, əhalinin şikayətləri olduqca ədalətli idi. Dəhşətli rəsmiyyətçilik bütün hökumət sistemini bürümüşdü. Belə ki, heç kəs sahə iclasçısının başının üstündən qəza rəisinə şikayət edə bilməzdi”².

Yaranmış vəziyyət çarizmi öz sosial dayaqlarını möhkəmləndirməyi təkidle tələb edirdi.

¹ Журн. “Русская старина”. Ежемесячное историческое издание, 1900 г., С.-Петербург, т. 101, стр. 27.

² Yenə orada, səh. 26-27.

“Çarizmin Zaqafqaziyada müəyyən sosial bazanın yaranmasına, təhkimçilik siyasetini fəal surətdə həyata keçirə biləcək adamlara ehtiyacı var idi. Bu funksiyarı isə feodal torpaq sahibləri (gürçüler və türklər) və komprador burjuaziya (o dövrde əsasən ermənilər) yerinə yetirə bilərdi. Hər iki təbəqə o vaxt idarəetmə orqanlarında təmsil olunmurdu və bu da onların narazılığına səbəb olmuşdu. Müsəlmanların yüksək təbəqəsi üçün torpağa və kəndlilərə sahiblik hüququnun təsdiqi onların çarizm tərəfindən müdafiəsi kimi qəbul olunurdu. Bir halda ki, ibtidai zadəganlıqdan başqa ayrı zadəganlıq mövcud deyildi və Rusiya zadəganlığını buralarda yaymaq və yeni torpaq sahibləri kimi sahə iclaslarında olmaq rus müstəmləkəçilərində uzun müddət arzu olaraq qaldı.

30-40-ci illərin milli müstəmləkəçilik hərəkatı hökuməti bəylərlə daha sıx əlaqə qurmağa sövq edirdi. Böylər çarizmin müridizmə qarşı mübarizəsində çarizmə müttəfiq ola bilərdi. Müridizm (əsasən Dağıstan və Şimali Azərbaycanda kök salmışdı) öz sosial tərkibinə görə çox mürəkkəb, çar müstəmləkəçiliyinə və yerli feodalara qarşı yönəlmış olan bir hərəkat idi”¹.

Çar müstəmləkəçiləri hansı vasitə ilə olursa olsun Azərbaycanda öz sosial dayaqlarını möhkəmləndirməyə can atırlılar. Hələ 1845-ci ildə Qafqaz komitəsinin sədri knyaz A.İ.Çernișev 1 Nikolaya “Əlcəzairdə fransızların və bizimkilərin Zaqafqaziyada” idarəetmə sistemi mövzusunda (müqayisəli icmal) xüsusi məruzə ilə müraciət etmişdi. O öz məruzəsində çarizmin müstəmləkəçilik siyasetinin tezlikle həyata keçirilməsi üçün çara sədaqəti olan yerli kadrların hazırlanmasının vacibliyini çar hökumətinin nəzərinə çatdırırdı. A.İ.Çernișev qeyd edirdi ki, “Fransa hökuməti Əlcəzairin fransız məmurları vasitəsilə idarə olunmasına çalışır. Hətta onlara müxtəlif hüquq və imtiyazlar da verilmişdi. Həmən imtiyazlarla Zaqafqaziyada xidmət etmək arzusunda olan rus məmurları az deyildi. Lakin bizim hökumət ən çox onun üçün çalışır ki, Zaqafqaziya əyaləti yaxşı hazırlıqlı və Rusiya ali tədris müəssisələrində təhsil almış yerli kadrlar tərəfindən idarə olunsun”².

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. I, изд. АН СССР, 1936 г.; И.П.Петрушевский. “Система русского колониального управления в Азербайджане в первой половине XIX в.”, стр. 28.

² “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. II, изд. АН СССР, 1937 г., стр. 289.

Azərbaycan feodalları ilə sinfi müttəfiqliyi möhkəmləndirmək məqsədilə bəylərin vərəsəlik hüquqlarının tanınması və faktiki olaraq onların hüquqlarının rus zadəganlarının hüquqlarına bərabərləşdirilməsi haqqında 6 dekabr 1846-cı ildə çarın fərmanı imzalanmışdı.

Çar məmurları mülkədarların xeyrinə vergi və mükəlləfiyyət-lərin artırılması ilə əlaqədar və kəndlilərin daha çox istismarı üçün bir-birinin ardınca layihələr tərtib edirdiler. 1852-ci ildə daxili işler naziri qraf L.A.Perovski Qafqaz komitəsinin işler müdürü V.P.Butkova məktubunda yazırkı ki, Qafqazın valisi 22 fevral tarixli rəyində Şamaxı quberniyasında mülkədarlarla kəndlilər arasındaki münasibətləri müəyyənləşdirmək üçün Əsasnamənin bezi maddələrində dəyişikliklər edilməsinin zərurılığını göstərmişdi.

“Nəzerdə tutulan dəyişikliklər aşağıdakı məsələlərə aid olunurdu:

1. Əkin sahələrinin, bağların və bostanların becərilməsi və toxum səpilməsi torpaq sahiblərinin vasitələri ilə həyata keçirildiyi halda, Əsasnaməyə görə kəndlilərin torpaq sahiblərinin xeyrinə ayrdıqları məhsul $\frac{1}{4}$, hissədən çox olmamalıdır. Qafqaz valisi qeyd edir ki, həmin şərtlər ekib-becərənlərə fayda gətirməyen, torpaq sahiblərini müflisləşdirən, ipəkçilərə və bağçılara ziyanlı olan şərtlərdir. Nəzərə alsaq ki, bağ və əkin sahələrinin becərilməsində torpaq sahiblərinin vasitələrindən istifadə edən rəncbərlər torpaq sahibinə məhsulun $\frac{1}{2}, \frac{3}{5}$ və bezen də $\frac{2}{3}$, hissəsini verirlər, torpaq sahibindən torpaq, alet, mal-qara və toxum alan kəndlilərə əməyə görə məhsulun yarısı kifayətdir. Knyaz Vorontsov hesab edir ki, sahibkarın xeyrinə məhsulun yarısının verilməsi yüksək norma kimi qəbul edilsin”¹.

Həmin il avqustun 5-də kəndlilərin torpaq sahiblərinə öz məhsulunun $\frac{1}{5}$ hissəsini deyil, yarısını verməsi haqqda Qafqaz Komitəsi qərar qəbul etdi. “Cənşinin fikrinə görə, bu qərarın qəbul edilməsi olduqca zəruri idi. Belə ki, məhsulun $\frac{1}{5}$ -dən çox hissəsinin sahibkara verilməsi nəticəsində ipəkçiliyə və bağçılığa güclü zərbə dəye bilərdi”².

Sahibkar torpaqlarında yaşayan kəndlilərin azad halda köçməsi məsələsi meydana çıxdıqda, yaranan vəziyyətdən narahat olan çar məmurları hesab edirdiler ki, kəndlilərin azad köçməsi haqqında nəzərdə tutulan tədbir torpaq sahiblərinin narazılıqlarına səbəb

olmaqla yanaşı, “onların narahatlığını da pozacaq”. Aydındır ki, çar müstəmləkəçiləri öz müttəfiqlərini narahat etmək istemirdilər və heç də təsadüfi deyildi ki, Qafqaz Komitəsinin sədri knyaz A.I.Çernișevin bu məsələ ilə əlaqədar fikri belə idi:

“Qafqaz cənşini sahibkar torpaqlarında yaşayan kəndlilərin azad köçməsinə kəskin etirazını bildirir. O yazırkı ki, yerli kəndlilərlə torpaq sahiblərinin arasındaki hazırlı münasibətlərin zəifləməsi, sahibkarların hüquqlarının pozulması deməkdir. Bununla biz sahibkar müsəlmanların ən sülhsevərinin və ən düzümlülərinin etirazına imkan yaratmış olarıq. Bu layihənin tətbiqi nəticəsində vilayətin müsəlmanlar yaşayan hissəsində sakitliyin pozulmaması inandırıcı görünümür. Belə olan halda köçürülmələr nizamsızlıqla, köçürülenlərin özbaşınılıqları ilə müsəyiət olunacaq; yerli rəhbərliyə çətinlik, başğrısı getirəcək və ən əsası hakimiyyətin vilayətdə sakitliyin bər-qərar olunması istiqamətində atdığı addimların nəticəsiz qalacağına gətirib çıxaracaq”³.

Çar müstəmləkəçilərinin və onların müttəfiqləri olan xanlar, bəylər və ağaların sərt siyasetinə baxmayaraq, Azərbaycanın xalq küt-ləleri çar hökumətinə və yerli feodallara qarşı fedakarlıqla mübarizə aparırdılar. Çarızmin və yerli feodalların soyğunçuluq siyasetinə qarşı əhalinin artan hiddətini çar məmurları özləri öz rəsmi raportlarında qeyd edirdilər. Kaspi vilayəti jandarm korpusunun qərargah zabiti Namvrin jandarmaların başçısı qraf A.F.Orlova raportunda yazmışdı:

“Nəzərinizə çatdırmaq istəyirəm ki, Kaspi vilayətində, xüsusilə Şəki qəzasında əhali arasındaki soyğunçuluq və özbaşınılıq gündən artı. Yerli polis məmurlarının soyğunçuluq dərəcəsinə çatan ədalətsiz, tamahkar və acgöz hərəkətlərinə qarşı xalqın etiraz səsi ucalmaqdadır”⁴.

Kəndlilərin torpaq sahiblərindən çar hökumətinə şikayətlərinə çar hökuməti nəinki baxmırı, əksinə, şikayətçiləri ağır cəza ilə cəzalandırırdı. 1841-ci ildə Qarabağ qəzasının praporşiki İosif Mədətova məxsus olan Zərdanaşın kendinən sakinləri onlardan yıgilan verginin olduqca çox olması haqqında torpaq sahibindən şikayət etmişdilər. Lakin çar məmurları kəndlilərin bu qanunu tələblərini əsassız hesab

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. II, изд. АН СССР, 1937 г., стр. 169.

² Yenə orada, səh. 174-175.

³ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. II, изд. АН СССР, 1937 г., стр. 118, 119.

⁴ Yenə orada, səh. 281.

etmiş ve bütün esil təhrikçiləri hebs etdirmişdilər. Lakin kəndlilərə qarşı yönəldilən ceza tədbirlərinə baxmayaraq, onlar tələblərinin yerinə yetirilməsinə israr edirdilər. “Onlar digər kəndlilərə mübarizlik nümunəsi göstərir və onlara itaətsizlik ruhu aşayırdılar. Ona görə də Zaqafqaziya vilayətinin başçısı general Qolovinin sərəncamı ilə 17 əsas günahkar hərbi məhkəməyə verilmişdi.

Hərbi məhkəmə komissiyasının qərarına görə “öz sahiblərinə və rəhbərliyə itaətsizlik göstərən Zərdanaşın kədinin 13 sakini bütün əmlaklarından məhrum olunub, şpistrutenlə (cəza üçün alət) cəzalandırılb ağır işlərə göndərilsin; 4 nəfər isə yaşı olmaları nəzərə alınaraq, elavə cəza tətbiq etmədən ağır işlərə göndərilsin”.

Vilayətin idarə başçısı həmən qərarla bu şərtlə razılaşmışdı ki, 13 məhkumun hər biri 2 dəfədən 500 nəfər tərəfindən şpistrutenlə cəzalandırılsın.

Vəziyyəti bələ gorən və müqoddəs qanunun 15-ci cildinin 261-ci maddəsini (1842-ci il buraxılışı) əsas tutan Zaqafqaziya vilayətinin başçısı 13 nəfər fiziki cəzadan azad olmayan məhkumun 500 nəfər tərəfindən hər birini 1 dəfə şpistrutenlə cəzalandıraraq fiziki cəzadan azad olunmuş, digər 4 məhkumun Sibirə sürgün olunması qərarını verdi”¹.

Kəndlilərin artan narazılıqlarını gorən çar hökuməti vəziyyəti yaxşılaşdırmaq əvezinə, onları xırda vədlər verməklə sakitləşdirməyə çalışırdı. Təsadüfi deyil ki, Dövlət Şurası Qanunlar Departamentinin sədri Bludov “Zaqafqaziyanın müsəlman eyalətlərində kəndlilərlə mülkədarların qarşılıqlı münasibətləri, hüquqları və vezifələri haqqında” əsasnamenin layihəsinə qeydlərində yazdı:

“Maddə 7. Yaxşı olardı ki, kəndli IX cildin 622-ci maddəsinə əsasən mülkədarların torpağında yaşayın kəndli deyil, mülkiyyətçinin torpağında məskunlaşmış azad kənd sakini adlandırılın. “Azad” sözü bəlkə də onların təhkimli kəndli olmamalarını göstərmək üçün lazımdır. Bu sözün elavə edilməsinin isə heç bir ziyanı yoxdur. Çünkü, məlum olduğu kimi, islam qanunları təhkimçilik hüququ əsasında insanlara sahib olmayı qadağan edir”².

¹ “Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.”, ч. II, изд. АН ССР, 1937 г., стр. 11, 12.

² Yenə orada, səh. 69, 70.

Bakı hərbi qubernatoru, general-leytenant Kolyubakinin 1866-ci il üçün bir neçə bölmədən ibarət “Hesabat”ında əhalinin və istehsalçı qüvvənin vəziyyətinə dair xarakterik faktlar ətraflı surətdə göstərilmişdir.

“Hesabat”da Bakı quberniyasının əhalisini xarakterizə edən, ticarətin, sənayenin, kənd təsərrüfatının, vergi və mükəlləfiyyətlərin vəziyyəti haqqında məlumatlar vardır. 1862–1863-cü illərdə aparılan siyahıya alınmaya əsasən, Bakı quberniyasının əhalisinin sayı 859843 nəfər, bunlardan Bakıda 14897 nəfər, Şamaxıda 29525 nəfər, Nuxada 19714 nəfər, Şuşada 19659 nəfər yaşayındı. Qəzalardan: Şamaxı qəzasında 154440 nəfər, Quba qəzasında 112380 nəfər, Nuxa qəzasında 107491 nəfər, Lənkəran qəzasında 99006 nəfər, Bakı qəzasında 34448 nəfər yaşayındı¹.

“Hesabat”da o vaxt Bakı quberniyasında sənaye və kənd təsərrüfatının, xüsusilə ipəkçiliyin tənozzül vəziyyətdə olduğu qeyd edilir.

“...Beleliklə, ipəkçiliyin iflasa uğraması həm baramaaçma karxanalarının, həm də ipək parça emalı fabriklarının bərbad hala düşməsinə səbəb olmuşdu. Quberniyanın ipəkçilik sənayesinin mərkəzi sayılan Şamaxı şəhəri öz əhəmiyyətini itirmişdi. Kənd ipəkəyirmə müəssisələri də iflic vəziyyətində idi”².

Kəndlilərin ağır vəziyyətini həttə general-leytenant Kolyubakin də etiraf etməli olmuşdu. O öz “Hesabat”ında qeyd etmişdi ki, “kəndlilərin yaşayışında başlıca və əsas dayaq kənd təsərrüfatıdır, ona görə də hər cür müvəffəqiyyətsizlik və qitliq kəndlilərin bütün iqtisadi durumunda dərin iz buraxır...

Kənd təsərrüfatında nəzərə çarpacaq inkişaf yox idi: təsərrüfat alətləri, ümumiyyətlə, bütün təsərrüfat sistemi vaxtilə qəbul olunmuş istiqamətdə gedir və yaxşılığı doğru heç bir cəhd göstərilmirdi. Bəzi mülkədar təsərrüfatlarında kəndlilərin bağlarından bir qədər böyük meyvə bağları meydana gəlmişdi. İstismar sistemi isə hor yerdə olduğu kimi qalırdı. Əsrlər boyu istismar olunmuş əkin torpaqları güclən düşmüşdü və bu da dağ yerlərində özünü daha çox bürüzə verirdi, çünkü aran torpaqları arxalarla suvarılırdı³.

General-leytenant Kolyubakin özünün “Hesabat”ında vergi və mükəlləfiyyətlər haqqında aşağıdakı məlumatları vermişdi.

¹ ЦГИА Груз. ССР, ф. 12/38, д. 38, л.л. 3-36.

² Yenə orada.

³ Yenə orada.

Vergilərin ümumi vəziyyəti

1866-cı ildə vergi qalığı	128133 man. 58 qəp.
Verginin miqdarı	
1866-cı ildə ibarət idi	519343 man. 83 qəp.

Təyin edilmişdir:

Verginin qalığı	750 man. 97 qəp.
Verginin miqdarı	20318 man. 40 qəp.
Alınmalı idi	668546 man. 78 qəp.

1866-cı ildə alınıb:

Verginin qalığı	54694 man. $46\frac{3}{4}$ qəp.
Verginin miqdarı	430947 man. 25 qəp.

Xaric olunub:

Verginin qalığı	969 man. 98 qəp.
Verginin miqdarı	7124 man. 39 qəp.

Cəmi: 493735 man. $8\frac{3}{4}$ qəp.

Verginin qalığı	174810 man. $69\frac{1}{4}$ qəp.
---------------------------	----------------------------------

İndiyə qədər Quba qəzasında vergilər natural şəkildə, yəni ipək, taxıl və s. şəklində ödənilir. Verginin miqdarı isə hələ qəza Rusyanın tərkibinə daxil olarkən təyin olunmuşdu¹.

* * *

Azərbaycanda mövcud olan təhkimçilik hüququnun ləğvi yalnız 1870-ci ildə həyata keçdi. Lakin kəndlilərin bəyden, mülkədardan şəxsi və hüquqi asılılığının ləğvi heç də əslində təhkimçilik münasibətlərini ləğv etmədi. I.V.Stalinin qeyd etdiyi kimi, Bakını çıx-

¹ ЦГИА Груз. ССР, ф. 12/38, д. 38, л.л. 3-36.

maq şətilə, Azərbaycan geridə qalmış feudal-patriarxal münasibətlər ölkəsi kimi qalmışdı. Torpaq sahibi mülkədarnın sərəncamı olmadan kəndlilin öz pay torpağında belə özünə ev tikmək hüququ yox idi. Təhkimçilik hüququnun Azərbaycanda özünəməxsus formada ləğvi ilə çarizm öz sosial dayaqlarını möhkəmləndirməyə çalışırı.

I.V.Stalinin fikrinə görə, çarizmin əyalətlərdə feudal zülmünə rəvac verməsinə səbəb onun xalq kütlələrini itaetdə və cəhaletdə saxlamaq istəyindən irəli gəlirdi. Milli ayrıseçkiliyi möhkəmləndirmək üçün çarizm bilərkdən yerli milli kütlələri əyalətin pis yerlərinə sıxışdırır, müstəmləkeçilik elementlərini isə yaxşı yerlərdə yerləşdirir. Çarizm kütlənin savadsız olması üçün yerlərdə məktəbləri, teatr və digər mədəni maarif ocaqlarını sıxışdırır, bəzən isə onları tamam bağlatdırır. Çarizm yerli əhalidən olan müterəqqi insanların hər cür teşəbbüsünün qarşısını alır. Nəhayət, çarizm əyalətlərdə xalq kütləsinin hər cür fəaliyini məhv edirdi¹.

Çar hökumətinin keçirdiyi kəndli islahatı Rusiyadakı kimi Azərbaycanda da kəndlilərin həyat şəraitinin yaxşılaşması üçün onlara heç nə vermədi.

V.I.Lenin yazır: "Bədnəm "azadlıq" kəndlilərin ən vicedansız şəkildə talan edilməsi, bir sıra zoraklıqlar və kəndlilərin tamamilə ələ salınması idı. Azadlıq münasibətə kəndli torpaqlarını mülkədar torpaqlarından elə ayırdılar ki, kəndlilər "qumsallıqlarda" yaşamalı oldular, mülkədar torpaqları isə kəndli torpaqlarının arasına elə salındı ki, kəndliləri əsareti altına almaq və torpağı onlara sələmcə qiymətləri ilə icarəyə vermək nəcib zadəganlar üçün daha asan olsun².

Azərbaycan kəndlilərinin vəziyyəti əvvəlki kimi olduqca ağır idi. Kəndli islahatından sonra Azərbaycanda zəhmətə kəndlilərlə feodal-torpaq sahibləri arasındaki sinfi mübarizə daha da kəskinləşmişdi.

Azərbaycan kəndlərində sinfi mübarizənin özünəməxsus forması olan qaçaqlar hərəkatı meydana gəldi. Qaçaqların bəzisi əsil xalq qəhrəmanı olmuşdu. Qaçaqlar kəndlilərin məhəbbətini qazanmaqla bərabər onların hərtərəfli dəstəyini də hiss edirdilər. Qaçaqların arasında elələri var idi ki, xalq tərəfindən onların haqqında rəvayətlər və dastanlar yaradılmışdı. Bunlardan "Qaçaq Nəbi"ni misal göstərmək olar.

¹ И.В.Сталин. Сочинения, т. 4, стр. 356.

² В.И.Ленин. Сочинения, т. 17, изд. 4-е, стр. 94-96.

* * *

Kəndli islahati Azərbaycanda müəyyen qədər kapitalist münasibətlərinin inkişafına təkan verdi.

1870-ci il islahati nəticəsində torpaqsız qalmış Azərbaycan kəndlilərinin bir hissəsinin qazanc dalmca şəhərlərə yollanması şəhər əhalisinin artmasına səbəb oldu. Bütövlükdə Qafqaza münasibətdə bu vəziyyəti xarakterizə edən V.İ.Lenin yazmışdı: "Qafqazın müstəmləkə olmasının güclənməsi və onun əkinçi əhalisinin sayının xeyli artması prosesi ilə yanaşı əhalinin sənayedən uzaqlaşması prosesi də gedirdi. Qafqazın şəhər əhalisinin sayı 1863-cü ildə 350 min idisə, 1897-ci ildə 900 minə yaxın oldu (bütün Qafqaz əhalisinin sayı 1851-ci ildən 1897-ci ilə qədər 95% artmışdı)"¹.

XIX əsrin axırlarında çarizm və Rusiya burjuaziyası Qafqazın və xüsusilə Azərbaycanın iqtisadi cəhətdən mənimşənilməsinə xüsusi diqqət yetirirdi.

XIX əsrin 70-ci illərində Qafqazın yeraltı servetlərinin öyrənilməsi sahəsində iş xüsusilə güclənirdi. "1864-cü ildə Qafqazın dağ yerlərində vəziyyət haqqında hesabat"da xarakter faktlar və xüsusilə qızıl yataqlarının axtarışı ilə məşğul olan bir sıra mühəndisin adı qeyd olunmuşdu.

"Bu xadimlərdən birincisi, hələ 1851-ci ildə Sibir qızıl istehsalçıları kollecinin müşaviri Astaşevin adından fəaliyyət göstərən və müəssisənin işini canlandıran İvanitskidən sonra qızıl emalı işində təcrübəli və geniş elmi məlumatla malik olan dağ mühəndisi general-major Kleymezov olmuşdu. Onun burada qızılın işlənməsi işi ilə məşğul olmaq barədə razılığını alıldıqdan sonra hökumət dərhal tam rəğbətlə bu işdə öz qanuni köməkliyini göstərdi. General Kleymezov müəssisə üçün dövlət xəzinesindən pul vəsaiti alıldıqdan sonra, tezliklə 25 il bundan əvvəl yerli dağ idarəsinin dağ mühəndisi tərəfindən tədqiqat işləri aparılmış, Ağstafa və Həsənsu çayları hövzəsində qızıl mədənlerinin axtarışına başlanılmışdı. Ağstafa vadisində kəşfiyyatın uğurlu olacağına ümid var idi. Cənki bu torpaqda qızılın olması haqqında 1851-ci ildə polkovnik İvanitski məlumat vermişdi"².

"Hesabat"da Zəglik zey zavodunun genişlənməsinə böyük fikir verilməsi göstərilirdi. Əvvəller Zəglik yatağından zey yerli əhali

tərəfindən primitiv üsullarla hasil olunub otkupçu vasitəsilə satılırdı. 1864-cü ildə zeyin həm istehsalı, həm də onun daşınması və satışı yenidən otkupçu tərəfindən, lakin daha sərfəli şərtlərlə həyata keçirilirdi. Sənəddə göstərilir ki, zeyin çıxarılması və daşınmasını yeni otkupçular müasir texnikanın göstərişləri əsasında həyata keçirməli və 3 il müddətinə istehsal gücü 20 min puddan az olmayan zəyəritme zavodu quraşdırılmalıdır. Zavodu quraşdırmaq üçün onlara xəzinədən 20 min manatlıq kredit ayrılmışdı. Həmin vəsaitin 10 min manatı müqavilə imzalandıqdan dərhal sonra, yerdə qalan 10 min manatı isə bu pul vəsaitinin dəyərində tikililər hazır olduğdan sonra ödənilməli idi. İllik gəlir 3750 manatdan 7850 manata qədər artmışdı"¹.

"Hesabat"da həmçinin Naxçıvanda duz hasilatı da nəzərdə tutulmuşdu.

XIX əsrin 70-ci illərində Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başladı. Yuxarıda qeyd edildiyi kimi, əvvəller neft sənayesi dörgənlüq dövrünü yaşayırı. Çar hökumətinin tətbiq etdiyi otkup sistemi və təhkimçilik münasibətlərinin hökmranlığı neft sənayesinin inkişafına və onun texniki tərəqqisine böyük maneçilik törədirdi. 1840-ci ildən 1863-cü ilə qədərki dövr ərzində neft hasilatı 228 min puddan yalnız 395 min puda çatmışdı.

1872-ci ildə çar hökuməti mövcud otkup sistemini loğv edərək neft hasilatını azad elan edib, neft sahələrini mülki şəxslərə uzunmüddətli icareyə verməyə başladı.

Mövcud otkup sisteminin loğvinin fəal tərəfdarı görkəmli rus kimyaçısı D.İ.Mendeleyev olmuşdu. O, neft sənayesinin inkişafında otkup sisteminin böyük maneə olduğunu qeyd edirdi. D.İ.Mendeleyev Bakı neft sənayesinin inkişafının mübariz tərəfdarı olmuşdu. O, Bakı neftinə xüsusi diqqət yetirmiş və Bakının parlaq gələcəyi olacağını görə bilmışdı.

Otkup sisteminin loğvindən sonra Bakı neft sənayesi kapitalist inkişaf yoluna çıxdı. Bakı Zaqafqaziyənin ən iri sənaye mərkəzinə çevrildi.

Ölkənin iqtisadiyyatında Bakının mühüm əhəmiyyətini və onun sürətli inkişafını qeyd edərək, V.İ.Lenin "Rusiyada kapitalizmin inkişafı" əsərində yazmışdı: "İslahatlar dövründə dağ-mədən sənaye-

¹ В.И.Ленин. Сочинения, т. 3, изд. 4-е, стр. 521.

² ЦГИА Груз. ССР, ф. Канц. Нам., 1865 г., д. № 5/109, св. 5154, л. 16.

¹ ЦГИА Груз. ССР, ф. Канц. Нам., 1865 г., д. № 5/109, св. 5154, л. 17, 18.

sinin güclü inkişafı ilə xarakterizə edilən Cənubla yanaşı Qafqazın da adını çəkmək lazımdır. 60-cı illərdə (1865-ci il 557 min pud) neft hasilatı bir milyona çatmadığı halda, 1870-ci ildə 1,7 mln. pud, 1875-ci ildə 5,2 mln. pud, 1880-ci ildə 21,5 mln. pud, 1885-ci ildə 116 mln. pud, 1890-ci ildə 242,9 mln. pud, 1895-ci ildə 384,0 mln. pud, 1902-ci ildə 637,7 mln. pud hasil olunmuşdu. Demək olar ki, neftin hamisi Bakı quberniyasında istehsal olunurdu və Bakı şəhəri Rusyanın yüksək səviyyəli, əhalisi 112 min olan sənaye mərkəzindən əvvəl çəvrilmişdi¹.

Neft sənayesinin inkişafı ilə bərabər Bakı da sürətlə böyüyürdü. Dar və əyri küçələri ilə seçilən kiçik bir qala şəhərinin yanında bir neçə kilometr ərazini, hətta yaxın kəndləri əhatə edən yeni və böyük bir şəhər salılmışdı. Bakı nefti təkcə Azərbaycan, erməni və rus kapitalistlərini deyil, hətta xarici kapitalistləri özünə cəlb etmişdi. Bununla belə Bakı sənayesində xarici kapital hakim mövqə tuturdu.

O vaxt "Kavkaz" qəzetində Azərbaycanda neft sənayesinin inkişafına dair coxsayılı məqalelər dərc olunmuşdu. Bakıda neft sənayesinin inkişafı mövzusu oxucuların marağına səbəb olmuşdu. Heç də təsadüfi deyil ki, 1873-cü ildə "Kavkaz" qəzeti nömrələrindən birində aşağıdakı fikirlərin dərc olunduğunu görmək olar:

“Onlardan beziləri “Amerika, möhkəm dur!” – deyə çığırırdı. Digerləri isə “Yaşasın Balaxanı!” deyirdilər.

Pen-sil-vaniya indi gör hardadır”.

I.V.Stalin Bakının inkişafını xarakterizə edərkən qeyd etmişdir ki, “Azərbaycanda sənaye sahəsi yerin altından boy atmayıb. O, Nobelin, Rotşildin, Vişaunun və başqalarının köməkliyi ilə yerin üstündə tikilib”².

Tez bir zamanda qazanc əldə etmək məqsədiylə kapitalistlər Azərbaycanın neft sərvətlərini qəddarcasına istismar edirdilər.

Həmin o vaxtlar Bakının müstəsna sənaye əhamiyyətinə malik olduğuna baxmayaraq, şəhər hədsiz dərəcədə səliqəsizliyi ilə seçiliyi. Fəhlələr və şəhər yoxsulları şəhərin kənarlarında, bəzən neft buruqlarının yaxınlığında çirkli, natəmiz komalarda yaşayırlılar. Lakin neft sənayeçilərinin möhtəşəm binaları isə şəhərin mərkəzində yerləşirdi.

İnqilabdan əvvəl iki dəfə Bakıda olmuş M.Qorkinin şəhər haqqında çox güclü təəssüratları vardır. “Neft mədənleri mənim yaddaşımda zülmet gecəni xatırladan rəsm əsəri kimi qalmışdır. Neft buruqlarının ətrafında ibtidai insanların yaşadığı evlərə bənzər, sarıntılı və boz rəngli yonulmamış daşlardan təlim-tələsik tikilən uzun və alçaq fəhlə kazarmaları yerləşirdi. Mən heç vaxt insanların yaşayış yerlərinin ətrafına bu qədər zibil, tullantı töküldüyüünü, kasıb, mağarabayənzer evlər görməmişdim. Məheccərlərdə bir dənə də olsa güle, ətrafdə nə bir ağaca, nə də bir kola rast gəlmədim”!¹ Toz duman şəklində aləmi bürümüşdü. Yaxınlıqdakı neft emalı zavodlarının tüstüsü bütün şəhərə yayılmışdı. Neft lampaları ilə işıqlandırılan küçələrdən konkalar irəliləyirdi. Şəhər və xüsusiylə neft emalı zavodlarının ətrafi daim tüstüye, hisə bürünmüş olurdu.

Bakıda fəhlələrin sayı ildən-ilə artırıldı. 1879-cu ildə Bakının neft mədənlerində cəmi 1800 fəhlə çalışırdı, 1905-ci ildə bu rəqəm 50 min nəfərə çatmışdı.

Bakı proletariati öz çoxmillilik xarakteri ilə fərqlənirdi. Azərbaycanlı, rus, gürcü, ləzgi, tatar fəhlələri vahid proletar ailəsini təşkil edirdi.

Bakı neft mədənlerində həyat şəraiti dözlülməz dərəcədə ağır idi. Bakı proletariati həm çarizm və həm də neft burjuaziyası tərəfindən güclü istismar olunurdu. Gündəlik iş vaxtı 12-14 saat və bəzən ondan da çox olurdu. Təhlükəsizlik texnikası qotiyən olmadığına görə neft mədənlerində bədbəxt hadisələr adı hal almışdı.

Öz ağır əməyi müqabilində, Bakı fəhlələrinin aldığı məvacib, onların yarıiac, yaritox yaşamlarına güclə çatırdı.

Artıq XIX əsrin 90-cı illərində çarizmin zülmü altında inləyen və kapitalist istismarına moruz qalan Bakı proletariati çarizmə və burjuaziyaya qarşı inqilabi mübarizə yolunu seçdi. Bolşevik təşkilatının rəhbərliyi altında Bakı proletariati inqilabçı mübarizlərin ön sıralarında gedirdi.

¹ В.И.Лепин. Сочинения, т. 3, изд. 4-е, стр. 429-430.

² И.В.Сталин. Сочинения, т. 5, стр. 47.

¹ Журн. “Наши достижения”, 1929 г., кн. 1-я, стр. 11, 13.

* * *

Çarizmin Rusiya xalqlarını boğan müstəmləkəçilik siyaseti Azərbaycan xalqının mədəni inkişafına mane olurdu. Məhz bunun da nəticəsində Azərbaycanda maarifçiliyin və sehiyyənin səviyyəsi olduqca aşağı idi.

General-leytenant Kolyubakinin "Hesabat"ından məlum olur ki, 859843 nəfər ehalisi olan Bakı quberniyasında cəmi 14 həkim fəaliyyət göstəirdi ki, bunun da biri mal həkimi idi. Quberniya üzrə, yalnız Bakı, Nuxa və Şamaxı şəhərinin hər birində cəmi 1 şəxsi aptek fəaliyyət göstəirdi. Quberniyada 628 şagirdi olan bir Bakı real gimnaziyası, üç qəza məktəbi və iki ibtidai məktəb var idi¹.

Quberniyada az miqdarda kitabı olan iki kitabxana fəaliyyət göstəirdi.

Çarizmin müstəmləkəçilik siyasetinə baxmayaraq, rus xalqının mədəniyyəti ilə əlaqə və qarşılıqlı münasibət Azərbaycan mədəniyyətinə semərəli təsir gösterdi.

XIX əsrin 70-ci illərindən başlayaraq neft sənayesinin inkişafı və Bakının sürətli böyüməsi ilə yanaşı, şəhərin mədəni həyatında da müsbət irəliləyişlər müşahidə olunmağa başladı. 1873-cü ildə Şərqdə ilk teatr olan Azərbaycan Milli teatrının bünövrəsi qoyuldu. Teatrın sehnəsində, ilk dəfə Azərbaycan dilində görkəmli Azərbaycan mütəfəkkiri və Şərq dramaturgiyasının banisi M.F.Axundovun "Hacı Qara" komediyası tamaşaşa qoyuldu.

1875-ci ildə Bakıda Azərbaycan maarifçisi və ictimai xadimi Həsen bəy Məlikov (Zərdabi) tərəfindən ilk dəfə Azərbaycan dilində "Əkinçi" qəzetiinin teməli qoyuldu. M.F.Axundov, böyük şair Seyid Əzim Şirvani, dramaturq Nəcəfbey Vəzirov və Azərbaycan mədəniyyətinin digər qabaqcıl nümayəndələrinin əməkdaşlıq etdiyi bu qəzet, Azərbaycanın qabaqcıl və demokratik ziyanlarının orqanına, xalq kütütlərinin maariflənməsi yolunda görkəmli mübarizə çevrilmişdi.

70-ci illərdən Bakıda bakılı lirik şairlərin təşkil etdiyi ədəbiyyat dərnəyi fəaliyyətə başlamışdı. Satirik şair Seyid Əzim Şirvani də bu dərnəkdə iştirak edirdi.

¹ ЦГИА Груз. ССР, ф. 12/38, д. 38. лл. 3-36.

Bu dövrə, 1883-cü ildə görkəmli rus dramaturqu A.N.Ostrovski Bakıya gəlmış və öz gündəliyində şəherin bəzi mənzərələrini eks etdirmişdir. Neft mədənlərinə getdikdən və neft hasilatı ilə tanış olundan sonra öz gündəliyində yazmışdı: "Biz neft quyularına, neft buruqlarına baxdıq, neftin yerin tərkindən necə sovrulmasına tamaşa etdik, Nobelin fontanını gördük, onu bizim yanımızda ram etdilər. Quyudan bərk və gurultulu səslə qaz axını başladı və gurultu getgedə güclənirdi. Sanki minlərlə mermi partlayırdı. Hami qorxudan qulaqlarını tutmuşdu. Biz 30 sajin uzaqda durmağımıza baxmayaraq, qorxudan qeyri-ixtiyari geri çəkilməyə başladıq. İnsanların üzündəki dəhşəti və təbiətin gücü ilə əlaqədar təəccübü görmək o qədər də çətin deyildi"².

Milli əyalətlərin mədəni inkişafına hər vəchlə maneqçılık töredən, xalqın maariflənməsinin qatı düşməni olan mütləqiyyətin apardığı siyasetə baxmayaraq, Azərbaycan mədəniyyəti durmadan inkişaf edirdi. "Əkinçi" qəzetiinin təsis olunmasından 4 il sonra, 1879-cu ildə çar senzurası tərəfindən bağlandı. Çar məmurları M.F.Axundovu və digər mütərəqqi yazıçıları təqib edirdiler. M.F.Axundov bütün səylərə baxmayaraq, 15 il erzində öz fəlsəfi əsərlərini çap etdirdi bilməmişdi. Bu əsərlər yalnız Azərbaycan mədəniyyətinin çıxaklınməsi üçün yollar açıldığı vaxt, yəni Sovet hökuməti vaxtında işq üzü gördü.

* * *

Çarizmə və feodal zülmünə qarşı mübarizədə Azərbaycanın qabaqcıl adamları XIX əsr rus materialist fəlsəfəsinin nümayəndələrinin və rus demokratlarının simasında özlərinə böyük ideoloji dayaq tapmışdır.

Qabaqcıl rus mədəniyyətinin və ədəbiyyatının təsiri nəticəsində XIX əsrin əvvəllerində Azərbaycanda mütərəqqi mədəniyyət və realist ədəbiyyat tədricən inkişaf etməyə başlamışdı. Rus inqilabçı demokratik ideologiyanın və XIX əsr materialist fəlsəfənin təsiri altında Azərbaycanda qabaqcıl ictimai fikrin formallaşması və inkişafi prosesi gedirdi. Əsasən zadəgan ziyanlarından ibaret bütöv bir pleyada həm yerli xan və bəylərin zülmünə qarşı, həm də çarizmin müstəmlə-

² А.Н.Островский. Дневники и письма, изд. "Академия", 1937 г., стр. 76-77.

kəçilik siyasetinə qarşı çıxırdılar. Onlar bir maarifçi kimi orta əsr qalıqlarına, fanatizmə və mövhumata qarşı mübarizə aparır və zəhmətkeş xalqın azadlığını və maarifçilik ideyalarını təbliğ edirdilər. Azərbaycanda XIX əsrde fəlsəfi və ictimai fikrin inkişafında mühüm rol oynayan mütefekkirlərdən Mirzə Şəfi Vazehi, Mirzə Məmməd Əli Kazım bəyi, Mirzə Fətəli Axundov, Həsən bəy Məlikovu (Zərdabını) göstərmək olar.

V.İ.Lenin 1861-ci ildə inqilabçılar barəsində dediklərini müəyyən qədər XIX əsr Azərbaycanın maarifçi demokratlarına da aid etmək olar. Lenin yazırıdı: "61-ci ilin inqilabçıları tək-tək inqilabçılar olaraq qaldılar və görünür tam məğlubiyyətə düşür oldular. Həqiqətdə məhz onlar həmin dövrün böyük xadimləri idilər və biz o dövrdən uzaqlaşdırıqca həmin xadimlərin böyüklüyünü daha aydın görürük, o zamankı liberal islahatçıların acizliyi, miskinliyi daha çox aydın olur"¹.

O dövrün qabaqcıl şairləri və yazıçıları həm də maarifçi idilər. Köhnəmiş Şərq poeziya formasına və estetik normalara qarşı çıxaraq sosial ideyalarla dolu olan, lakin Şərq sxolastikasına qarşı yönəlmış realist ədəbiyyatı və incəsəneti təbliğ edirdilər. Bu ədəbiyyatın leytmotivini humanizm, vətəne alovlu məhəbbət, dincə və feodal qaya-qanunlarına qarşı amansız mübarizə təşkil edirdi. O vaxt ədəbiyyatda əsas jann satira idi. Azərbaycanın XIX əsr realist yazıçılarının, şairlerinin əsas yaradıcılıq metodu tənqid realizm idi. Dilin sadəliyi və xəlqiliyi şair və yazıçıların yaradıcılığının əsasını təşkil edirdi.

Bununla bərabər qeyd etmək lazımdır ki, şair, yazıçı və mütefekkirlərin yaradıcılığında ziddiyət də var idi. Abbasqulu ağa Bakıxanov kimi alim, mütefekkir özünün bədii və fəlsəfi əsərlərində dinə qarşı çıxırdı. Halbuki, onun dünyagörüşündə dini elementlərə də rast gəlmək mümkünündür. İsmayıł bəy Qutqaşınlı dini ehkamlara və dini ayinlərə, qadınların hüquqsuzluğuna qarşı keşkin mübarizə aparırdısa da, lakin köhnəmiş baxışlardan təmam azad ola bilmirdi. Qasim bəy Zakir kimi şair dərin sosial və siyasi ideyaları əks etdirən şeirlərlə yanaş, mərsiyyələr də yazardı.

Bu vəziyyəti iqtisadiyyatın zəif olması və əsasən də Azərbaycanda (Bakıdan başqa) feodal-patriarxal münasibətlərin hökm sür-

məsi ilə izah etmək olar. Bundan əlavə, əsasən Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra qabaqcıl, müterəqqi rus mədəniyyəti və ədəbiyyatının tesiri ilə Azərbaycan xalqının yeni müterəqqi mədəniyyət və ədəbiyyatının yayılması ilə bərabər Azərbaycan şair və yazıçılarının dünyagörüşündə orta əsr Şərq sxolastikasının elementlərinə rast gəlmək mümkün idi. Bununla belə onlar həm Şərq mədəniyyətini mükəmməl mənimşəmişdilər və həm də müasir rus ictimai fikrinin tesiri altında qabaqcıl mədəniyyəti, maarifçiliyi, elmi təbliğ edirdilər.

İsmayıł bəy Qutqaşınlı fransız dilində Varşavada nəşr olunan "Rəşid bəy və Səadət xanım" romanını yazmışdı. Müəllif bu romanda Azərbaycan xalqının milli xüsusiyyətlərini, adət-ənənələrini və həyat tərzini əks etdirməyə çalışmışdı.

M.F.Axundov öz gözəl realist komediyalarda Azərbaycanın feodal-patriarxal həyat tərzini keşkin tənqid edirdi. Qabaqcıl demokratik ideyaları təmsil edən M.F.Axundov öz fəlsəfi əsərlərini, bila-vasitə Belinski, Dobrolyubov və Çernışevskinin səmorəli baxışlarının təsiri altında yaratmışdı. O öz əsərlərində geriliyi, mövhumati, fanatizmi, dini qamçılıyı vətəne alovlu məhəbbət, dincə və feodal qaya-qanunlarına qarşı amansız mübarizə təşkil edirdi. Azərbaycanda realist ədəbiyyatın yaradıcısı olan M.F.Axundov XIX əsrde Azərbaycanda satirik poeziyanın inkişafına təsir göstərdi. Satirik poeziyanın nümayəndələri isə Qasim bəy Zakir, Seyid Əzim Şirvani və başqaları idi. Bu şairlərin satirik əsərləri fanatizmə və mövhumata qarşı yönəlmışdı. Onlar çar məmurlarını, mülkodarları, tacirləri və ruhaniləri keşkin tənqid edirdilər. XIX əsrin ikinci yarısında Bakıda, Şamaxıda, Qubada və s. şəhərlərdə məclis adlandırılaraq ədəbiyyat dərnəkləri yaradılmışdı.

M.F.Axundovun davamçılarından biri Nəcəf bəy Vəzirov müasir gerçekliyi əks etdirən bir sıra dram əsərləri yazmışdı. O, məşhur rus yazıçısı V.Q.Korolenko ilə yaxın dost idi. Nəcəf bəy Vəzirov dram sənətini A.N.Ostrovskidən öyrənmişdi. Vəzirovun yazdığı dram əsərlərində maarif, elm və mədəniyyət təbliğ olunur, gerilik isə tənqid edilir, feodal həyat tərzi qamçılıdır.

¹ В.И.Ленин. Сочинения, т. 17, изд. 4-ое, стр. 100.

Azərbaycana bilik məşəli gətirən və xalqın mədəni inkişafına müsbət təsir göstərən rus xalqının qabaqcıl mütərəqqi adamları Azərbaycan mədəniyyətinə böyük hörmətle yanaşırıldılar.

Azərbaycanda yeni dövrün ilk tarixçisi – mütəfəkkiri olan Abbasqulu ağa Bakıxanovla sıx əlaqəyə girən, ona böyük təsir göstərən olan böyük yazıçısı A.S.Qriboyedov olmuşdur. A.S.Qriboyedov Azərbaycan xalqının uzaq keçmiş, qəhrəmanlıqları haqqında Bakıxanovun söhbətlərini diqqət və maraqla dinləyirdi.

A.S.Qriboyedov özünün diplomatik fealiyyətində də Bakıxanovla sıx əlaqə saxlayırdı. Qriboyedov yazdı: “Mən bizim Abbasquluya qayıdarkən moni qorunmalı (irəvanlı olmayan) olan kürdlərlə danışığa girməyi tapşırılmışdım”¹.

Məlumdur ki, A.S.Qriboyedov Bakıxanova həddindən çox inanırdı. Qriboyedovun fars sarayı ilə apardığı bütün mexfi yazışmalar Bakıxanovun əlindən gəlib keçirdi. General Paskeviçin xarici işler naziri Nesselroda 30 noyabr 1833-cü il tarixli məktubu bunu bir daha sübut edir.

“Mərhəmətli hökmdar qraf Karl Vasilyevič!

Əlahəzər size, mənim Türkiyədə və xüsusiilə farsslara müharibədə tərcüməcim olmuş podpolkovnik Abbasqulu ağa tanış olmalıdır.

Abbasqulu ağa keçmiş Bakı xanının oğlu və Quba xanının bacısı oğludur. O, həm əslinə, həm də şəxsi ləyaqətinə görə həmvətənləri arasında böyük hörmətə malikdir.

Gürcüstana gəldikdən sonra onun bacarığını və alicənablılığını görüb, mən onun tam inamlı diplomatiya sahəsində çalışmasını davam etdirdim. Abbasqulu ağannı İran müharibəsindəki xidməti məni tam razı salmışdı. Fars dilini mükəmməl bilmeyi, yorulmaq bilmeyen fealiyyəti bize çox xeyir vermişdi. Fars sarayı ilə yazışma demək olar ki, bütövlükdə onun vasitəsilə aparılırdı və beləliklə o, İranla olan münasibətimizdən, İranla bizim aramızdakı siyasetimizdən xəbərdar idi.

Beləliklə, Abbasqulu ağanın xidmətlərinən biz gələcəkdə də istifadə edə bilərik. Lakin onun səhəhətinin pozulması və digər amillər onu işdən uzaqlaşmağa və evdə yaşamağa vadə etmişdi.

¹ А.С.Грибоедов. Сочинения. Ленинград, 1940 г. Донесение А.С.Грибоедова генералу Паскевичу от 30 июля 1827 г., стр. 556.

Abbasqulu ağanı xidmətdə saxlamaq və bununla da bizim Qafqaz müsəlmanlarına hökumətin ona sədaqətlə qulluq edənlərə diqqət yetirdiyini göstərmək üçün hal-hazırda ayrıca Qafqaz korpusunun tərkibinde olan Abbasqulu ağanı öz himayənizə götürməyinizi, onun indiki məvacibini, nişanını saxlamaq şərtlə Xarici İşlər Nazirliyinin sərençamında saxlamaq barədə imperatora təqdimatla müraciət etməyinizi acizənə xahiş edirəm”¹.

A.S.Qriboyedov Abbasqulu ağa ilə dostluğunun özünü “Yol qeydləri”ndə qələmə almışdır. Onun yazılarında biz oxuyuruq: “Erkən oyanırıq, dəhşətli isti var. Abbasqulunun Yelizavetpol döyüşünün Nizaminin məzarı yaxınlığında olduğu barədə söhbətini dinləyirik”.

Bakıxanovla Ərzurum seyahetində tanış olmuş dahi rus şairi A.S.Puşkin ona dərin hörmət bəsləyirdi. Zaqqafqaziya xalqlarının və əsasən azərbaycanlıların yaşayışını, adət və əməmələrini öyrənməkdə Bakıxanovun Puşkinə böyük köməyi olmuşdu. Yəqin ki, böyük şairin Qafqaz poetik etüdlərinin müəyyən hissəsi A.Bakıxanovla söhbətlərin təsiri nəticəsində yaranmışdı. Ola bilsin ki, bu gözəl sətirlər də həmin şeirlərdəndir:

Şan-şöhret əsiri olma döyüşdə,
Ey gözəl növcavan, qızışma bərdə!
Atılma hücumu bu keşməkədə
Zəhmlı Qarabağ alayıyla sən!

Ölündən uzaqsan, – bunu bilirom;
Qılınclar alanda sən dövreyə,
Hüsnü camalıñ ezzayıll o dəm
Görüb rəhm eləyər bu gözəlliye!

Ancaq qorxuram ki, qan tuta sən,
Qorxuram uyduqca hər döyüše sən,
İtirib ismətin cazibəsini,
İnsafdan, mürvətdən uzaq düşəsən!

Dahi rus şairi M.Y.Lermontov Azərbaycan dilini və folklorunu böyük maraqla öyrənmişdi. O, Azərbaycanın folklor materialları əsa-

¹ Azərb. SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmalar şöbəsində Bakıxanovun arxivləri.

sında “Aşıq Qərib” mənzum dastanını yazmışdır. M.Y.Lermontov dostu S.A.Rayevskiyə 1837-ci ildə yazdığı məktubunda yazır: “Rusiyadan çıxdığım vaxt ərzində dağlardan keçmiş, Şuşada, Qubada, Şamaxıda olmuşam. Avropada fransız dilini bilmək zərureti olduğu kimi, burada və ümumiyyətlə bütün Asiyada zəruri olan tatar dilini (yəni Azərbaycan dilini – H.H.) öyrənməyə başladım”¹.

Görkəmli rus mütefəkkiri və tənqidçisi V.Q.Belinskinin, Azərbaycan alimi və şairi Mirzə Cəfər Topçubaşovun şeirləri barəsindəki mülahizeleri böyük maraq doğurur. O vaxt Mirzə Cəfər Topçubaşov Peterburq Universitetinin fars filologiyası üzrə və eyni zamanda Xarici İşlər Nazirliyi Asiya departamentinin Şərqi dilleri İstututun professoru olmuşdur. Bir alim kimi Mirzə Cəfər Topçubaşov hələ keçən əsrin 30-cu illərindən tanınır. Bunu onun London Krallığının Asiya Cəmiyyətinə üzv seçilməsi faktı sübut edir. Mirzə Cəfər Topçubaşovun əsərlərindən “Fars-rus danışq kitabı” (1883-cü ildə Qazanda nəşr olunub), “Qısa fars qrammatikası” (1884-cü ildə Qazanda nəşr olunub), “Fars-rus-fransız danışq kitabı” (1896-ci ildə Moskvada nəşr olunub), “Tam sözlərin sünə olaraq yaranması” (1900-cü ildə Moskvada nəşr olunub), “Fars dilinin qrammatikası” (1901-ci ildə Moskvada nəşr olunub) və başqalarını qeyd etmək olar.

Mirzə Cəfərin Şərqi dillerindəki şeirləri haqqında Belinski yazımdı: “Şeirlər yazıldığı dildə daha yaxşıdır, nəinki onun tərcümələri”².

Mirzə Cəfər Topçubaşov Peterburq Universitetinin professoru olarken A.S.Qribəyedovla sıx əlaqə saxlayırdı. “Peterburqda Qribəyedov tənha yaşayır və professor Kazim bəylə Mirzə Cəfərin rəhbərliyi altında Şərqi dillerini öyrənirdi”³.

M.C.Topçubaşovun bədii əsərləri arasında onun “Qalibiyət tərənəsi”⁴ şeirini xüsusi qeyd etmək lazımdır. Bu əsər rus ordusunun 1812-ci ildə Napoleon üzərində qələbəsinə həsr olunmuşdur. Bu qələbənin şərəfinə M.C.Topçubaşov yazdı: “Onun (Napoleonun)

¹ М.Ю.Лермонтов. Полное собрание сочинений, т. V, изд. “Академия”. Москва-Ленинград, 1937 г., стр. 393.

² В.Г.Белинский. Сочинения, т. I, Москва, 1859 г., стр. 437.

³ Журн. “Русская старина”. Ежемесячное историческое издание. С.-Петербург, 1874 г., т. 10. “Александр Сергеевич Грибоедов”, стр. 276.

⁴ ЦГАДА, ф. Зимнего дворца, д. № 1315, я.л. 1-11.

ТРУДЫ ПО ВОСТОКОВЕДЫНИЮ
Издательство при Лазаревском Институте Восточных языков
Выпуск VI.

صرف و نحو فارسي بررسی

ГРАММАТИКА ПЕРСИДСКАГО ЯЗЫКА,

СОСТАВЛЕННАЯ
МИРЗОЮ-ДЖАФАРОМЬ,
Председателем Персидского языка в Специальных Классах
Лазаревского Института Восточных языков

طبع أول ناس ميرزا جنر سلم وترجم
در مستغانم مباركة السنة شرفنا سکو.

ИЗДАНИЕ ВТОРОЕ

(съ участием академика Ф.Е. Коршо).

Москва
Издательство Государственной Отечественной Государственной Частной Типографии
1901

Mirzə Cəfər Topçubaşovun “Fars dilinin qrammatikası” kitabının titul səhifəsi.

gözlerində dünya qaraldı, qəzəblənmiş sifati saraldı, ürəyi lərzəyə düşdü və o döyüş meydanından qaçmaq qərarına geldi. Eyni zamanda şərəf meydanının qalibi olan çar qələbə vadisinin aslanına bənzeyirdi”. “Ey, amansız döyüslərdə özlərini sinamaq arzusu ilə alışib-yanan, döyüş meydanlarında mərdlik göstərən məşhur başçılar! Qanlı döyüslər qəddar düşmənimizi sixışdırıldı və o döyüş meydanını tərk etmək qərarına geldi. Budur bizim düşmənimiz kin-küdürütlə dolu, sülhün və qərarlarımızın əleyhdarı. Bu çarın qəzəbindən dünya öz gözəlliyyini itirib. Aslan kimi hər tərəfdən ona hücum edib, onun sinosunu dağıdın”. Dərhal iti qılunc və uzun nizələrlə silahlanmış qəhrəman döyüşçülər, hər tərəfdən aslan kimi düşmənə hücum edib çoxlarını məhv etdilər. Onlar vurur, öldürür və fransız qəhrəmanlarının əl-qolunu bağlayırdılar. Qalib, aslan döyüşçülərini öz qarşısında görən qoca qurd yumaga dönüb qaçmağa məcbur oldu”.

Topçubaşov Moskva haqqında yüksək vətənpərvərlik ruhu ilə yazırıdı: “Moskva! Şəhərlər anası! Qoy sevinc və şadlıq sənin torpağının dərinliklərinə hopsun! Başındaki çələng işiq saçır... sənin qəhrəmanların əvez olunmazdır, hər biri qızıl qalxanı göydən qopartmağa qadırdır. Qəhrəmanların, döyüşən əsgərlərin bəbirə benzəyir, onlar cəsur, mərd, düşmənə qarşı amansızdır”.

Mirzə Cəfər Topçubaşov öz əsərlərində bir sıra fəlsəfi müddəələr da irəli sürmüştür. Məsələn, “Qalibiyət təranəsi” əsərində müəllif dünyanın vahidliyi haqqında, hissə ilə tam arasındaki münasibət haqqında mülahizələr söyləmişdi. “Qalibiyət təranəsi” əsərində biz belə bir müddəaya rast gəlirik: “Dünya nara benzəyir, biz isə onun dənələriyik”. M.D.Topçubaşov varlığın qanunlarından bəhs edərkən qeyd edir ki, “o bizə bəzən şirin, bəzən də acı nemətlər bəxş edir”. “Bu dünya ikiqapılı qəsre benzəyir. Qapıların biri giriş, digeri çıxış üçündür”.

Görkəmli rus şairi və yazıçısı, dekabrist A.A.Bestujev-Marlinski Azərbaycan dilini gözəl bilirdi. O, Azərbaycanın XIX əsr görkəmli materialist filosofu M.F.Axundovun yaxın dostu idi. Axundov özü bir şair kimi Puşkinin dahiyanə yaradıcılığını dərindən dərk edirdi və sevimli şairin facieli ölüüm xəbəri onu olduqca möhkəm sarsılmışdı. M.Y.Lermontovla demək olar ki, eyni vaxtda o, “Rus ədəbiyyatının fəxri, xalqın dahi şairi A.S.Puşkinin ölümünə” həsr

olunmuş “Şərq poeması”nı yazmışdır. Aşağıda M.F.Axundovun “Şərq poeması”ndan bir parça verilir:

Nezm evini süsləyən Lomonosovdu,
Orda Puşkin xəyalı oldu bərqərar.
Derjavın tutmuşdusa sözün mülküնü,
Yerində Puşkin oldu nezmile muxtar.
Camə bilik meyini tökdü Karamzin
Puşkinə qismət oldu o cami-gülnar.
Çar kibi, Çindən tutub Tatara qəder
Dolaşırı şöhrəti diyarbədiyər...
Bülbül, təbincə həmdəm – qönçə könlündən
Xəber verməz torpaqdan baş çıxarsa xar.
Rus torpağı yas tutub, fəğan qılır ki...
Torpağıma saçmaşa iki gül etri,
Qopar Bağçasaraydan bir incə ruzgar,
Tutulub bu xəberdən ağsaçlı Qafqaz
Sebuhinin¹ şerilə yasını saxlar.

¹ Sebuh – M.F.Axundovun bədii təxəllüsü

İKİNCİ FƏSİL

ABBASQULU AĞA BAKIXANOV (1794-1847)

"Avaraçılıqdan uzaq ol, qorx, avaraçılıq bütün qüsurlardan an pisidir".

"Alçaq və boşboğaz çərəngilərdən və axmaqlardan uzaq ol ki, özün də elə olmayısan".

A.Bakixanov

XIX əsrde Azərbaycanın görkəmli maarifçisi Abbasqulu ağa Bakixanov həqiqətən mükəmməl ensiklopedik biliyə malik idi. Tarix və arxeologiya, fəlsəfə və filologiya, astronomiya və coğrafiya, pedaqogika və poeziya – bütün bunlar A. Bakixanovun məşğul olduğu elm və incəsənət sahələrinin tam siyahısı deyildir.

A. Bakixanov öz tərcüməyi-halında yazırı: "Məni 7 yaşında oxumağa qoysalar da, müharibələr, aramsız həyəcanlar üzündən 10 il ərzində men fars dilindən başqa heç bir şey qazanmadım, siyasi iqtisada son qoyulduğandan və ailəmiz Qubaya köcdükdən sonra 10 il ərəb dili və sair fənləri öyrənməklə məşğul oldum"¹. 1820-ci ildə Qafqaz ordusu baş komandam general Yermolov Bakixanovu işə teyin etmək üçün öz yanına dəvət edir.

Tiflisdə olarkən A. Bakixanov rus dilini övtənməklə məşğul olur və bu sahədə böyük müvəffəqiyyətlər qazanır. Özü yazır ki, "onun vasitəsilə (rus dilinin – H.H.) mən Avropa maarifçiliyi ilə tanış oldum".

¹ А.Бакиханов. "Гюлистан-Ирам". Баку, 1926 г., стр. 177.

A. Bakixanov böyük mədəniyyətinin nailiyyətlərile dərindən tanış olmuş ilk Azərbaycan mütəfəkkirlərindən və alimlərindən biri olmuşdur.

Qafqazın baş hakimi yanında xidmətdə olan Abbasqulu ağa Bakixanov çoxlu səyahətlər edirdi. Səyahət edərkən Bakixanov Azərbaycanın, Gürcüstanın, Dağıstanın və digər bir çox ölkələrin tarixini öyrənir, özü demişkən, "yerlə və alim adamlarla tanış olurdu". Bakixanov İran və Türkiye ilə aparılan müharibələrin, həmçinin Rusiya ilə həmin ölkələr arasında sülh müqaviləsinin bağlanmasının fəal iştirakçısı olmuşdur. "...1248 (1833)-ci ildə Qafqaz xəttilə soyahətə çıxdım. Don ölkəsini, Malorossiyani, Velikorossiyani, Lifyandiyani, Litvanı və Polşani geddim. Təcrübəli dövlət adamları, məşhur alimlər və bilici adamlarla tanış oldum. Mən qəlb və eql üçün maraqlı olan çox şey gördüm və onlardan faydalanağmaça çalışdım. İnsanlığa dair işlərə diqqət yetirdikdə məlum oldu ki, dünyada əbədi heç nə yoxdur, mal-dövlət hər halda puç olacaq, ixtiyar və iqtidar əldən gedəcəkdir. Şəxsi ləyaqət olmadan nəsəb və sülələ şərafotı qürbetde naməlum, vətəndə isə məzəmmətə məruzdur. Etibar ediləcək və arxalananaq bir dövlət varsa, o da her bir halda elm və adabdan ibaretdir"².

Qabaqcıl rus ictimai fikrinin səmərelə təsiri ilə A. Bakixanov belə qərara gəlmişdi ki, hər bir adam üçün təhsil və maarif zəruridir. A. Bakixanovun maarifçilərin baxışları üçün xarakterik olan bu fikri N.Q.Çernışevskinin xeyli sonralar söylədiyi fikir ilə üst-üstə düşür. N.Q.Çernışevski yazmışdı: "Təhsilin insan üçün ən böyük səadət olmasını sübut etməyə ehtiyac yoxdur. Təhsilsiz insanlar həm kobud, həm kasib, həm də bədbəxtidirlər"².

A. Bakixanov bir maarifçi kimi hesab edirdi ki, əger siyasi sabitlik və lazımlı olan tərbiyə Qafqaz əhalisinin təbii bacarığının inkişafına imkan versoydi, onlar maarifçiliyin yüksək səviyyəsinə çatardılar.

A. Bakixanovun elmin bir çox sahələri üzrə zəngin irsi qalmışdır.

Abbasqulu ağa Bakixanovun çoxsaylı əsərləri arasında Azərbaycanın tarixinə dair yazılmış məşhur "Gülüstani-İram" ("Cennətçiçəkliyi") elmi-tədqiqat əsəri xüsusi olaraq seçilir.

¹ А.Бакиханов. "Гюлистан-Ирам". Баку, 1926 г., стр. 177.

² Н.Г.Чернышевский. Полное собрание сочинений. Москва, 1947 г., т. III, стр. 311.

“Gülüstani-İrəm” Azərbaycan xalqının tarixinə həsr olunmuş ilk böyük tədqiqat işidir. A.Bakıxanovun bu eseri bir çox ədəbi mənbələr, əlyazmaları və keçmişin maddi abidələrinin şəxsən aşdırılması əsasında yazılmışdır.

Bu eseri yazmağa başlamazdan əvvəl A.Bakıxanov Şorq, rus və Qərbi Avropa dillərində yazılmış çoxsaylı əlyazmaları və məqaleləri dərindən öyrənmişdi. O, antik dövrün alimlərinin (Herodot, Strabon, Plutarx) əsərlərini, N.M.Karamzinin “Rus dövlətinin tarixi” əsərini, Təbəri, Rəşidəddin, Həmdullah Qəzvini, Xətib Çələbi kimjə erəb, fars və türk tarixçi və coğrafiyasıunaslarının əsərlərini və tarix dair bir çox digər əsərləri öyrənmişdi.

Azərbaycan arxeologiyasının banisi A.Bakıxanov tez-tez Azərbaycana etdiyi səyahətlər zamanı maddi mədəniyyət abidələrinin qalıqları, xalq nağılları və rəvayətləri ilə tanış olmuşdu. “Gülüstani-İrəm” əsərində bütün bunlardan geniş istifadə edilmişdir.

Əsərin adının “Gülüstani-İrəm” olması ilə əlaqədar A.Bakıxanov yazar: “Gülüstani-İrəm – Armañ Şərqdə, Qaf dağının yaxınlığında son derecə təravətli və axar-baxarlı, gözəl çəsməli və meyvəli ağacları olan bir yerdir. Ehtimal ki, bu Quba qəzasının indiki Şabran adlı sefali vadisidir, bu fikir yerli əhalinin rəvayətinə də uyğundur.

Beziləri belə fikirləşirlər ki, Gülüstani-İrəm Qarabağ qəzasında, İranla 1813-cü ildə Gülüstan müqavilesinin bağlandığı yerdə Hetta, həmin yerdən yuxarıda, dağda Gülüstani-İrəm adlanan yay otağı indi də vardır”¹.

Azərbaycanda ixtimai fikriş salmış mədəniyyət və xüsusiylə tarix elminin inkişafında A.Bakıxanovun “Gülüstani-İrəm” əsərinin müstesna əhəmiyyəti olmuşdur. Bu əsərdə A.Bakıxanov Azərbaycan xalqının tarixini böyük həvəsle şərh etmişdir.

“Gülüstani-İrəm”də vətənpərvərlik hissi olduqca çoxdur. A.Bakıxanov öz vətənini, öz xalqını sevir və onunla fəxr edirdi. Onun “...bu ölkədən olmayımla fəxr edirəm”² deməsi heç də təsadüfi deyildi.

A.Bakıxanovun “Azərbaycan” sözünün mənşeyinə dair apardığı tədqiqat da maraqlıdır. O, bu sözün mənşeyini məşhur Azərbaycan sərkərdəsi Babəkin adı ilə bağlayırırdı. “Ehtimal olunur ki, Azərbaycan sözü Azər-Babəqan sözündən götürülmüşdür, ərəblər isə bunu



Abbasqulu ağa Bakıxanov

¹ А.Бакиханов. “Гюлистан-Ирам”. Баку, 1926 г., стр. 11.

² Yenə orada, soh. 176.

Azərbabecan kimi işlədirlər ki, bu da “Babəkin odu” deməkdir. Bizi də məlumdur ki, atəşperəstlik indi Azərbaycan adlanan yerdə meydana gəlmışdır”¹.

A.Bakıxanovun “Gülüstani-İrəm” esəri giriş, beş fəsil və nəticədən ibarətdir. Giriş hissəsində başlıca olaraq Şirvan və Dağıstanın coğrafi təsviri, bu ölkələrin əhalisinin mənşəyi və onların dilləri haqqında məlumat verilmişdir.

Birinci fəsildə ərəblərin hücumuna qədərki dövrde Şirvan və Dağıstanın tarixi, ikinci fəsildə ərəblərin hücumundan monqolların işgalına qədərki dövr, üçüncü fəsildə monqolların istilasından səfəvilərə qədərki dövr, dördüncü fəsildə səfəvilər dövründə Nadir şahın ölümünə qədərki dövr, beşinci fəsildə Nadir şahın ölümündən Gülüstan sülh müqaviləsinin bağlanmasına qədərki dövr təsvir olunur.

Qədim Azərbaycanın müxtəlif yerlərinin adlarını, qədimdə orada yaşamış tayfaların və həmçinin Azərbaycan xalqının qəhrəmanlarının adlarını çəkən A.Bakıxanov, bir sira elmi nəticələrə gəlib çıxır. Ptolomey və digər müelliflərə istinad edən A.Bakıxanov yazır:

“Nəinki əsrlər, hətta minilliklər bele bu ölkənin bir çox ibtidai yer adlarını, qəbile adlarını dəyişdirə bilməmişdir; Şamaxı şəhəri Kamaxı və ya Ksamaxı olmuşdur. Burada olan Qəbələ şəhəri Xabaladır ki, Ptolomey də onun adını çəkir. Quba qəzasında Al-pan adlı kənd vardır, ehtimal ki, Alban adından götürülmüşdür. Qayalla dağının yaxınlığında qədim bir qala vardır, onu Əşkəbus adlandıurlar. Firdovsinin “Şahnarə” esərindəki qeydine görə Əşkəbus adlı bir türk pəhləvanı olmuşdur; o xaqana qarşı döyüşdə Rüstəm tərəfindən öldürülmüşdür. Həmdullahın Məcməülbüldənə yazdığı əlamətlərə görə Zərqubad kəndinin de Firuzqubad şəhəri olmasına ehtimal vardır. Saadan kəndi Bakı qəhrəmanı Saadananın adı ilə adlandırılmışdır. Xəzrəgan adlı yer de “İskəndərname”də adı çekilən Xəzrəgün ola bilər. Dağıstanda Cunqutay kəndinin adı xalis monqol adıdır, Çeçenistanda Boyan kəndinin adı məşhur avar xanı Bayananın adından götürülmüşdür. Nuxa şəhərini yerinin vəziyyətinə görə, həmin Nixiya və ya Nogiya şəhəri hesab etmək olar ki, qədim tarixlərdə Şirvan şəhərlərindən biri sayılırdı. Qədim dövrde Kürün sağ sahilində, dənizə yaxın yerdə kaspi xalqı yaşamışdır. Ona görə dəniz dəromalılar tərəfindən Kaspi dənizi adlandırılmışdır. Şərqi xalqları onu

ətrafda yerləşən vilayətlərin adı ilə Xəzər, Gilyan, Şirvan və s. adlandırmışlar. Qafqaz və ya Qafqas ehtimal olunur ki, Kaspi xalqının adı ilə Qaf dağının adının birləşməsindən əmələ gelmişdir”².

Qafqaza, o cümlədən Azərbaycana çoxsaylı yürüşləri təsvir edən A.Bakıxanov, Azərbaycan xalqının ta qədimdən öz azadlığını və müstəqilliyini yadelli işgalçılardan qorumaq üçün əllerində silah müdafiə olunmaq məcburiyyətində qaldıqlarını xüsusi olaraq qeyd etmişdir.

Azərbaycanın yaşayış məntəqələrinin qədim adlarının yaranma tarixinin öyrənilməsinə Bakıxanov böyük diqqət yetirirdi.

A.Bakıxanovun qeyd etdiyi kimi, bir çox qəbile və kəndlər indiyə qədər də öz adlarını və dillerini qoruyub saxlaya bilmışlar. Mesələn, “Bakı qəzasında Zığ, Dağıstanda isə Miatlu kəndlərinin əhalisi zığ və miat tayfalarının qalıqlarıdır. Onların bu ölkənin qədim sakinləri olduqlarını Pliniy və Strabon da qeyd etmişlər. Şəki, Şirvan və Qubada yaşayan udili tayfasını da Udi şəhərində yaşayan əhalinin nəsilləri hesab etmək olar”².

* * *

“Zamanın ruhu və hər bir xalqın təhsili həmişə adəbiyyatda və digər abidələrdə eks olunur”.

A.Bakıxanov

“Gülüstani-İrəm”in nəticə hissəsində A.Bakıxanov Azərbaycanın mədəniyyət tarixində ilk dəfə olaraq, ümumi şəkildə olsa da, Azərbaycanın görkəmli mütəfəkkirleri, şairləri, yazıçıları və dövlət xadimləri haqqında fikir söyləmişdi.

Xalqın yaratdığı ədəbiyyat və maddi abidələrdə onların mənəvi aləminin inikasını görən A.Bakıxanov, ədəbiyyatı və abidələri yüksək qiymətləndirirdi. A.Bakıxanov deyirdi: “Zamanın ruhu və hər bir xalqın təhsili həmişə ədəbiyyatda və digər abidələrdə eks olunur... Şimal tayfları ilə cənub tayfları arasında mütemadi müharibələrin yaratdığı xarabaklıqlara baxmayaraq, burada elə insanlar yetişmişdir ki, onlardan bir çoxu öz elmi və hünəri ilə bütün dünyada şöhrət

¹ А.Бакиханов. “Гюлистан-Ирам”. Баку, 1926 г., стр. 10-11.

² Yenə orada, səh. 13.

qazanmışdır. Demek olar ki, bu ölkənin yetirmələrinin hamısı müxtəlif dövlətlərdə məşhurlaşmış və onların çoxu yüksək məsəb sahibi olmuşlar”¹.

A.Bakıxanov şairə Məhsəti xanım Gəncəvinin yaradıcılığını xarakterizə edərək yazar: “Onun poeziyası öz zərifliyi ilə seçilirdi”. Büyük Azərbaycan mütəfəkkir şairi Nizami Gəncəvi haqqında A.Bakıxanov yazar: “... Onun ehtiraslı poeziyası hər cür tərifdən və heyrətdən yüksəkdir. Bütün yazıçıların ümumi rəyinə görə onun misli-bərabəri olmamışdır”².

“Gülüstani-İrəm”də Bakıxanov Azərbaycan xalqının görkəmli dövlət xadimlərinə və sərkərdələrinə (Babək, Şirvanşah I İbrahim, Fətəli xan Qubalı və başqaları) xüsusi diqqət yetirmişdir.

A.Bakıxanov qeyd edirdi ki, “Qafqaz tarixində Fətəli xan ən yaxşı adam olmuşdur. O, öz ağlına, sexavətinə və bacarığına görə yüksəlmişdi. O, tədbirli, mərhəmətli, məmləketi idarə etmək işlərində mahir bir adam idi. Hakimiyyətə gəldikdən sonra onun bütün ətrafin-dakıların könlünü elə almaq, düşməni aldatmaq və ən ağır vəziyyətdən çıxməq bacarığı aşkara çıxdı”³.

Tarixdə şəxsiyyətin rolunu xarakterizə edən A.Bakıxanov cəmiyyətin inkişaf qanunlarını bilmədiyindən tarixi hadisələrin gedisini idealist mövqedən izah edirdi. Düzgün olmayan bu mövqedən çıxış edən A.Bakıxanov, görkəmli şəxsiyyətlərin qəhrəmanlıqlarını kütlənin hərəkatından ayırdı. A.Bakıxanov hesab edirdi ki, tarixi ayn-ayrı görkəmli şəxsiyyətlər yaradır. Lakin tarixdə şəxsiyyətlərin rolunu idealist kimi anlamasına baxmayaraq, Bakıxanovun Azərbaycan xalqının dövlət xadimi, sərkərdəsi və XVIII əsrin diplomati olan Fətəli xan Qubalı və onun arvadı Tuti Bikə haqqındaki mülahizələri müəyyən qədər maraq doğurur.

Abbasqulu ağa Bakıxanov demek olar ki, əsərlərinin hamısında qadınların köləlikdən azad olunması ideyasını irəli sürmiş və heç də təsadüfi deyildir ki, o özünün “Gülüstani-İrəm” əsərində cəsarətli Tuti Bikənin qəhrəmanlığundan heyranlıqla bəhs edir.

“Dişsiz Şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və Şeyx Əli məsum iki tərəfdən öldürüldürlər. Meğlub olan Fətəli xan da

Qubada qalmağı münasib bilməyib Salyana getdi. Üsmi, Şamxalın nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli xanın öldürülməsi xəberini Tutu Bikəye göndərdi, qalanın təslimini tələb etdi. Tutu bikə ona inanmayıb özü gecə-gündüz bürclərin üzərində qalanı mühafizə etməyə məşğul oldu”¹.

A.Bakıxanov tərəfindən Büyük Pyotr verilən xasiyyətnamə diqqətəlayiqdir. O yazar: “...Büyük Pyotr ağıllı, güclü iradəyə malik olan, mühəribədə və idarəetmədə mahir padşah idi. Dəfələrlə Avropaya seyahət edərək onun yaranması və bəhreləri ilə tanış olub öz dahi istedadını zinətləndirirdi. Poltava yaxınlığında İsveç kralı XII Karlı meğlub edərək Şimalda Rusiyaya həlledici üstünlük qazandırdı və bu dövlətin qüdrətli və əzəmetli olmasının ilk təməlini qoyma”².

Öz tarixi əsərini – “Gülüstani-İrəm” iki variantda, yəni rus və fars dillerində yazıb qurtardıqdan sonra A.Bakıxanov rus variantının əlyazmasını I Nikolaya təqdim edir. O isə maarif naziri Uvarov vasitəsilə əlyazmanı Rusiya Elmlər Akademiyasına rəyə göndərir, Elmlər Akademiyası əlyazmanı müzakirəyə qoymağı akademik Brosseyə və akademik Dorna tapşırır. Akademiklərin, yəni Brosse və Dornun A.Bakıxanovun “Gülüstani-İrəm” əseri haqqındaki rəyində aşağıdakı fikirlər yazılmışdı: “...Abbasqulu ağanın əsərində Şərqi mənbələrindən xəbər və məlumatlar toplanmışdır. Bu məlumatlar indiyə qədər Avropa alimləri üçün əlçatmaz olan, mövcud məlumatları müəyyən qədər tamamlayan, müxtəlif coğrafi məkanları öyrənməyə həvəsi olanlara arayış verən məlumatlar olmaqla yanaşı, qədimdən indiki dövrə qədər Şirvan və Dağıstan tarixinə elə ibrətamız icmal verir ki, bütün bunları Qafqaz ölkələrinin coğrafi məkanlarının tarixinə tamamilə əhəmiyyətli və faydalı əlavələr hesab etməyə haqqımız vardır və müəllifin səylərinin bizim tərəfimizdən təsdiq olunduğunu bildirməyə bilmerik”.

Məşhur qafqazşunas alimlərin A.Bakıxanovun əsərinə verdikləri yüksək qiymətə və müəllifin öz səylərinə baxmayaraq, onun əsəri çap olunmadı. “Gülüstani-İrəm” əseri yalnız sovet hakimiyyəti dövründə işıq üzü gördü. Əser 1926-cı ildə Bakıda Azərbaycanın tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən nəşr olundu.

A.Bakıxanovu və onun “Gülüstani-İrəm” əsərini xarakterize edən professor İ.N.Berezin yazar:

¹ A.Бакиханов. “Гюлистан-Ирам”. Баку, 1926 г., стр. 163.

² Yenə orada, səh. 111.

¹ А.Бакиханов. “Гюлистан-Ирам”. Баку, 1926 г., стр. 163.

² Yenə orada, səh. 165.

³ Yenə orada, səh. 139.

“Tezliklə mən yerli alim, mərhum Abbasqulu Xanovu tapdım və onunla 2 gün olduqca gözəl vaxt keçirdim. Birinci dəfə idi ki, mənə Şərəq qonaqpərvərliyindən istifadə etmək nəsib oldu və Allah eləsin ki, hər bir qonaqpərvərlik bunun kimi olsun. Bu vaxt Abbasqulu Xanov Şərəq müəlliflərinə istinad edərək Dağıstanın tam tarixini tərtib etməklə məşğul idi. Olduqca maraqlı olan bu kitab əfsuslar ki, müəllifin sağlığında nəşr olunmadı”¹.

Dekabrist-yazıçı A.A.Bestujev-Marlinski Bakıxanovu böyük alim və cəsur döyüşü kimi xarakterizə edir. Marlinskinin “Hərbçi antikvariy” hekayəsində yalançı antikvarının A.Bakıxanov tərəfindən necə ifşa olunduğu təsvir edilir.

“...Bu dəqiqədə qapı açıldı və bizim tatar süvari qoşunlarının cəsur mayoru və son derecə elmlı, xoşisət Abbasqulu daxil oldu. Biz onu əhatəyə alıb qədim zaman barədə ona üç sual verdik. Suallar tiyəden başlandı, çünki dağıstanlılar silahların biliciləri idi.

– Bilirsinizmi, bu necə və hansı tiyədir?

– Yaxşı bilirəm, – deyə cavab verir, – dəcəl P.B. kabab bişirəndə şış kimi istifadə etdiyim bu köhnə demir parçasını məndən xahiş edərək alıb, üstünə hərflər yazdırıb və paslanması üçün sirkəyə qoyub.

– Bəs bu nədir? – sualını verib ona Makedoniya yüyənini göstərdik.

– Bu... bu türk üçayaqlısidır, – deyə o cavab verdi, – bu üç halqaya qandal qoşular.

Biz güldük, antikvarının rəngi ağardı.

– Xahiş edirəm, təmizlədiyim yerdeki yazıları tərcümə edin.

Abbasqulu, “Məhəmməd Peyğəmbərə məxsusdur” sözlərini oxuduğda eşyanın sahibi sevincini gizlədə bilmədi: “Men haqlı deyildimmi? Mən deyirdim ki, bu eşya yüz başqa nadir tapıntılarla dəyer”.

Daha sonra Abbasqulu yazının ardını oxumağa başladı və yazıların mənasını bize izah etdi: “Şərəf Məhəmməd Peyğəmbərə məxsusdur, onun Quranına riayet edən xoşbəxtidir; Allah bu təəmin xeyir duasını versin”.

– Team! – deyə biz hamimuz ucadan dedik. – Məger sizlərdə mömin müsəlmanların başları yeyilir? Bu ki, debilqədir.

Müsəlman alim soyuqqanlıqla cavab verdi:

– Bağışlayın cənablar, bu plov qazanının qapağıdır.

Biz gülmekdən özümüzü saxlaya bilmirdik. Biri dayananda, o birisinin qəhəqəhəsi yenidən bizi gülməyə sövq edirdi. Biri “Gözel debilqədir”, o biri isə “Əhsən sənə, Makedoniya yüyüni” deyərək gülməyi davam edirdilər. Abbasqulu bize elə baxırdı ki, sanki biz deli olmuşuq. Antikvarilərin komik ümidsizliyi mənzəreni başa çatdırıldı”¹.

Görkəmli alim, ümumi diqqətə layiq Bakıxanovun adı o vaxtın dövri metbuatında dəfələrlə qeyd olunurdu. Əldə olan sənədlər Bakıxanovun böyük şairi A.S.Puşkinlə dost olduğunu sübut etməyə əsas verir.

* * *

“Əgər sən avarasansa, onda bil ki, daş və palçıq səndən daha yaxşıdır. Çünkü onlar ev tikməyə yarayırlar”.

A.Bakıxanov

A.Bakıxanovun zəngin yaradıcılığında “Gülüstani-İrəm”dən başqa fars dilində yazdığı “Riyazül-qüds” (“Qüdsi çiçəkliyi”) və “Qanuni-Qüdsi” əsərləri xüsusi olaraq seçilir. “Qanuni-Qüdsi” fars dilinin qrammatika və sintaksisindən bəhs edir.

Sonralar A.Bakıxanov “Qanuni-Qüdsi”ni rus dilinə tərcümə etmiş və bu əsərə görə 1830-cu ilde brilyant üzüklə mükafatlandırılmışdır. “Qanuni-Qüdsi” əsərində A.Bakıxanov özünü dərin biliyə malik olan filoloq kimi göstərə bilmüşdi.

A.Bakıxanovun iki hissədən ibarət olan, Amerikanın kəşfinə və coğrafi təsvirinə həsr olunmuş “Kəşful-qəraib” (“Qəribə kəşflər”) adlanan işi olduqca maraqlıdır.

A.Bakıxanovun əsərləri arasında “Təhzibül-əxlaq” – məhz etika məsələlərinə həsr olunmuş elmi əseri xüsusi olaraq seçilir.

A.Bakıxanovun etika məsələlərinə həsr olunmuş digər işi “Nəsihətnamə” (“Nəsihet kitabı”) adlanır. Bu iş 102 nəsihətdən ibarətdir və A.Bakıxanovun pedaqoji baxışlarının öyrənilməsində

¹ А.А.Маринский. Собрание сочинений. Петроград. Изд. акц. общ. “Копейка”, 1914 г., стр. 365-366.

¹ И.Березин. “Путешествие по Дагестану и Закавказью”, ч. 2-ая, стр. 65.

böyük əhəmiyyət kəsb edir¹. A.Bakıxanov "Nəsihətnamə" də öz pedaqoji baxışlarını ifadə edərkən o bu eserdə nəzəriyyəçi-pedaqoq kimi çıxış edir. Kitabın müqəddiməsində o yazar: "Mən uşaqların təlimi üçün öz dilinə və məzmununa görə uşaqların başa düşə biləcəyi və uşaq psixologiyasının xarakter və tələblərinə cavab verə bilən kitab axtardım, lakin bir nüsxə belə tapmadım. Olan kitab nüsxələrinin bəziləri öz şərhinə görə, digərləri məzmununa görə o qədər qəлиз və dolaşlı idi ki, heç müəllimin özü baş çıxara bilməzdə, bəzi cümlələr o qədər uzun və əlaqəsiz idi ki, onları mənimsemək və başa düşmək olduqca çətin idi"².

A.Bakıxanovun məntiqə həsr etdiyi "Eynül-mizan" ("Tərəzinin gözü") kitabı girişdən, iki fəsildən və nəticədən ibarətdir.

Sadalanan əsərlərdən başqa Bakıxanovun "Ümumi coğrafiya", "Mişkatül-ənvar" ("İşıq şüaları"), əxlaqa dair poema olan "Kitabi-Əsgəriyyə" ("Əsgər haqqında kitab") əsərləri də vardır. Bu poemada genc qubalı əsgərin həyatının təsvirini vermiş və azad sevgini bədii şəkildə mədh etmişdir.

A.Bakıxanovun təbii-elmi baxışlarını xarakterizə etmək üçün onun "Əsrarül-Mələküt" ("Göylerin sırrı"), eləcə də Amerikanın kəşfinə və təsvirinə həsr olunmuş "Kəşfül-qəraib" ("Qəribə kəşflər") kitablarının böyük əhəmiyyəti vardır. "Göylerin sırrı" kitabında A.Bakıxanov Ptolomeyin və Kopernikin sistemlərini müqayisə edərək, Kopernikin nəzəriyyəsini üstün və əsaslı hesab edir. A.Bakıxanov sonuncu nəzəriyyənin düzgünlüyünü riyazi sübutlar və astronomik müşahidələrdən əlavə, Quranın surələri vasitəsilə təsdiq etməyə çalışır. O zamankı şəraitdə feodal-patriarxal Azərbaycanda A.Bakıxanov mütərəqqi elmi baxışlar töbliği edirdi. A.Bakıxanovun əlyazmasının birinci səhifəsində dünyadan hərəkəti haqqında yazıları və qeydləri vardır. A.Bakıxanov dünyadan sonsuzluğunu qəbul edirdi.

A.Bakıxanov varlıqdan bəhs edərkən yazar: "...Varlıqda qeyri varlıq yoxdur, vəziyyətin bir haldan digər hala keçməsini biz ölüm adlandırıq. Hər şey dağılır, bir formadan digər formaya keçir, lakin yox ola bilmir. Bu, məhz varlıqdır".

¹ Pedagoji elmlər doktoru A.Seyidovun A.Bakıxanovun pedagoji baxışlarına həsr olunmuş xüsusi tədqiqatı (əlyazması).

² Azərb. SSR EA-nın Nizami adına Ədəbiyyat İstututunun əlyazmalar şöbəsində Bakıxanovun arxiv.

A.Bakıxanov Azərbaycan, fars və ərəb dillərində bir çox şeirlər də yazmışdır. Bir şair kimi o, Azərbaycan ədəbiyyatı tarixində görkəmli yer tutur (onun ədəbi texəlliüsü Qüdsidir). Aşağıda Abbasqulu ağa Bakıxanovun (Qüdsinin) "Təbriz əhlinə müraciət" şeiri verilmişdir. Bu şeir dərin sosial ideyalarla zəngindir.

Xitab

"Əya gürühi-sitəmkar, əhaliyi-Təbriz.
Vəfa yerində cəfa sizdə bu nə adətdir?
Həvayı-nəfsə mütiü tamam eyşpərest,
Görüm, ilahi, dağılsın necə vilayətdir.
Nə elmə talib olan var, nə rəsmən agah,
Vəli bu firqəyə metlub zibi-surətdir.
Kimin ki, xülbə müzəyyəndir, istəməz zinət,
Kişi özün bezəmek cəhəldən elamətdir.
Yetişdi bir yerə iş hər kimin ki, saqqalı,
Hənəli olsa uzun, hörməti ziyanətdir.
Bu torz olursa parak təzi tuladan yeydir,
Sürü içinde siyiz sahibi-keramətdir.
Nə qədər seyr edirəm küçə ilə bazarı,
Adam çox az görünür, izdihamı kəsrətdir.
Vüfuri vardır üç firqənin bu kişiverte,
Axund ilə xoru xan bihədü nihayətdir.
Bunun əməməsi rəngin, onun yükü səngin,
Xüsusən ol birinin cübbəsi qiyamətdir.
Xəri çıxaq aradan bunlara şəbahətu yox,
O binəvanın işi rəncile rəyazətdir.
Axund ilə xana hər təne eyləsən yaraşır,
Bu müftəxərlərin əndişişi şərətdir.
Nə rəhi-rəsmi-neçara, nə şiveyi-islam.
Nə bütürəst süluki, bular nə millətdir?
Bular vuran od idi əqli fəqr xərmanına
Ki, indi şölever oldu cahanda, vəhşətdir.
Süluki-dəhrdə təhzibi-nəfs üçün fazıl,
Müdəlləl eylədigin söz sana nəsihətdir".

A.Bakıxanov şair olmaqla yanaşı, həm də maarifçi idi. Onun həyatında həm də hərbi və diplomatik fealiyyət böyük yer tuturdu. Burada onu da qeyd etmək lazımdır ki, A.Bakıxanovun ailəsindən bir sıra sərkərdələr çıxmışdır. Onlardan A.Bakıxanovun qardaşı general-leytenant Cəfərqulu ağanı, qardaşı oğlu – general-mayor Həsən ağanı, ikinci qardaşı – qvardiya polkovniki Abdullah ağanı və digərlərini göstərmək olar. A.Bakıxanovun ailəsi rus ordusuna demək olar ki, 5 general və 1 polkovnik vermişdir.

A.Bakıxanovun hərbi və diplomatik fealiyyəti bir sıra mükafatlarla qeyd olunmuşdur. Onun formulyar siyahısında aldığı mükafatlar göstərilmişdir.

1828-ci il yanvarın 1-də A.Bakıxanov Sərdarabad və Erəvana görə “III dərəcəli bantlı Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdu.

1828-ci il oktyabrın 16-da türklərə qarşı vuruşmada və Qars şəhərinin alınmasında göstərdiyi mərdlik və şücaətə görə “IV dərəcəli, bantlı Müqəddəs Vladimir” ordeni ilə təltif olunmuşdur.

1829-cu il oktyabrın 29-da, Rusiya ilə İran arasında sülh danışqlarına və Türkmençay müqaviləsinin bağlanmasında iştirakına görə İran şahı tərəfindən almaz nişanlı “Şir və günəş” ordeni ilə təltif olunmuşdur.

1829-cu il iyunun 19 və 20-də Sağanhıq dağlarındakı döyüşlərə görə “II dərəcəli Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur.

1829-cu il iyulun 24-də Xart yaxınlığında və sentyabrın 27-də Bayburtdakı döyüşlərdə iştirakına görə “imperator tacı ilə bəzədilmiş II dərəcəli Müqəddəs Anna” ordeni ilə təltif olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Bakıxanovun rus ordusuna göstərdiyi xidmətlərinə görə ordenlərlə təltif olunmasına baxmayaraq, hərbi komandanlıq ona siyasi cəhətdən etibarsız adam kimi baxırdı, çünki A.Bakıxanov Rusiya ilə yaxınlaşmanın nə qədər alovlu və ardıcıl tərəfdarı idisə, bir o qədər də çarizmin müstəmləkəçilik siyasetinə qarşı qəti etirazını bildirirdi. Qafqaz ordusunun baş komandanı baron Rozen Bakıxanova hökumətə qarşı müxalifətçi mövqedə duran adam kimi baxaraq, hesab edirdi ki, ona etibar etmək olmaz. Lakin əhalinin hiddətinə səbəb olmamaq üçün A.Bakıxanovla mümkün qədər ehtiyatlı olmayı məsləhət götürdü. Tamamilə aydınındır ki, bu cür münasibət A.Bakıxanovun Azərbaycanda böyük nüfuza malik olması ilə elaqədar idi.

ФОРМУЛЯРНЫЙ СПИСОКЪ

о

СЛУЖБЪ И ДОСТОИНСТВЪ

Составлено по распоряжению Генералитета
Адмиралтейства
Адмиралтейства

Санкт-Петербург 25 июня 1833 года

A.Bakıxanovun xidmeti haqqında formulyar siyahının üz qabığı

Bununla əlaqədar, 1837-ci ildə Quba əyalətində kəndlilərin üsyannı A.Bakıxanovun münasibətini qeyd etmək lazımdır. O, xalq qəhrəmanları Yar Əli və Hacı Məmmədin başçılığı ilə olan üsyannın gedisiğini çox diqqətlə müşahidə edirdi. Çar müstəmləkəcılərinə və yerli feodallara qarşı yönəlmış bu üsyanda 12 minə qədər kəndli iştirak edirdi. Kəndlilərin 1837-ci il üsyannı Şamil də böyük maraq göstərirdi.

Üsyancılar Quba şəhərini mühəsirədə saxlayırdılar. Üsyannın yatırılması üçün xeyli sayıda ordu yönəldilmişdi. Beyler və ağalar tərəfindən müdafiə olunan çar ordusunun üstünlük təşkil edən qüvvəsi ilə üsyən yatırıldı. Üsyən yatırıldıqdan sonra onun iştirakçılarına amansız divan tutuldu.

A.Bakıxanovun üsyancılar hüsn-rəğbət bəsləməsi xəbəri tezliklə çar hökumətinin Zaqafqaziyadakı yüksək rütbəli məmurlarına çatdırıldı. Hərbi nazir Çernișev 1838-ci il yanvarın 9-da çar I Nikolaya raportunda qeyd edirdi ki, Bakıxanov Tiflisdə şübhəli adamlar arasında dolaşır və onlarla çar hökumətini nüfuzdan sahan səhbətlər aparır. "Abbasqulu Tiflisə geldikdən sonra bir çox bədxah adamlarla birləşərək yerli memurlardan narazılığını açıq şəkilde bildirir və Qubadakı hadisələrlə əlaqədar onun hərəketlərini pisləyirdi". 1838-ci il oktyabrın 19-da yazdığı izahatında Bakıxanov çar məmurları tərəfindən yiğilan mükəlləfiyyət və vergilerin hədsiz dərəcədə çox olduğu bir neçə yerdə vurğulamış, xalqın ehtiyaclarına lazımı diqqət yetirilmədiyini, məhz buna görə də Quba əyalətində üsyən baş verdiyini açıq şəkildə bildirmişdi.

Quba əyalətində başlanan üsyannın ilk günlərindən A.Bakıxanov Qubadan Tiflisə çağırılmışdı. Quba kəndlilərinin 1837-ci ildəki üsyannının səbəblərinin hərtərəfli öyrənilməsi və tədqiqi ilə məşğul olan qraf Vasilçikov öz raportunda Quba sakini podpolkovnik A.Bakıxanovun bir neçə ay bundan evvel Tiflisə, kəndli üsyəni ilə əlaqədar izahat verməyə çağırıldığı barədə məlumat verirdi. Aydındır ki, çar hökumətinin atlığı bu addımlar A.Bakıxanovu kəndlilərin üsyannıdan uzaqlaşdırmaq məqsədi daşıyırı.

Yüksek rütbəlilərin Bakıxanova bədxah münasibətləri haqqında baron Rozenin qraf Çernișevə 10 dekabr 1837-ci il tarixli məktubunda da deyilir:

"...Məndə olan məlumatə görə qraf Vasilçikov Tiflisdə olan podpolkovnik Abbasqulu Bakıxanovla onun əslinin hökumətə sadıqlıyi

ا، بايچان مدقق و تحقیق جمیعتک شریانی

ИЗДАНИЕ

Общества обследования и изучения Азербайджана.

Выпуск 4-й.

ГЮЛИСТАН-ИРАМ

Абас-Кули-Ага Кудсек
БАКИХАНОВ.

Travaux de la Société

Scientifique d'Azerbaïdjan

Liv. 4

Bakü 1926 - يـ

A.Bakıxanovun "Gülüstan-İram" kitabının titul sahifəsi.

barədə hansı isə bir şəhadətnamə vermişdir. Məettəl qalmışam ki, qraf Vasilçikov üzərinə belə bir selahiyət götürüb, halbuki mən Abbasqulunun fitnə-fəsadları barədə onu xəbərdar etmişdim. Hökumət tərəfindən müavinət alan A.Bakıxanov mənim göstərişimlə Tiflisə çağırılmışdı, lakin mən ona tapşırıq verə bilmədim, çünki buraya gələn A.Bakıxanov mənə qarşı narazığımı açıq şəkildə bildirməkdən çəkinmədi. Ona görə də mən ona heç cürə inana bilməzdəm. Bu haqda isə qraf Vasilçikova şəxsən xəbər verilmişdi... Lakin demək olar ki, Bakıxanovlar nəslində Rusiya hökumətinə qarşı satqınlıq və pisniyyətlilik olmamışdır. Amma onların həqiqətən səmimi olmalarına inanmaq olmaz”¹.

Quba əyalətindəki kəndli üsyani yatırıldıqdan sonra çarın hakim dairələri A.Bakıxanova Qubaya qayıdib üsyanyın təhrikçilərini və onların tərəfdarlarının aşkarla çıxarılmasında və cəzalandırılmasında yerli hökumət nümayəndələrinə lazımi köməklik göstərməyi təklif etdilər. Bu təklifi rədd etməsi haqqında A.Bakıxanovun verdiyi məlumatda deyilir: “Həmin ilin sentyabrında Qubada qəzəblərin yenidən coşduğu bir vaxtda idarə başçısı mənə Qubaya gəlib nüfuzumdan istifadə edərək ona köməklik göstərməyi təklif etmişdi, bu cür təklifi isə mən qəbul edə bilməzdəm”.

* * *

A.Bakıxanov Qafqaz Komitəsinin işində fəal iştirak edirdi. Bu mənada jandarm korpusunun 6-cı dairəsinin rəisi V.Viktorovun A.X.Benkendorfa 1843-cü il 15 iyul tarixli məlumatı maraqlı doğurur. Sənəddə Qafqaz Komitəsinin fealiyyətinin əsas istiqamətlərini xarakterizə edən faktlar göstərilmişdi. Məlumatdan həmçinin Qafqaz Komitəsinin bəylərin təbəqə imtiyazlarını məhdudlaşdırıran ayrı-ayrı tədbirlərinə qarşı A.Bakıxanovun çıxışları da məlum olur. Çar müstəmləkəcilerinin siyasetindən xəbərdar olan A.Bakıxanov Qafqaz Komitəsinin fealiyyəti barədə bəy nəslindən olan deputatlara məsəhətlər verirdi. Məlumatda yazılmışdı:

“Tatar dilinə tərcümə olunmuş imzasız çıxarışı alan deputatlar, Bakı və Quba qəzasından seçilən deputat A.Bakıxanovun evinə müşa-

¹ Акты Кавказской Археографической Комиссии, т. IX. Тифлис, 1884 г., стр. 208.

virəyə toplaşdırılar, tez bir zamanda Komitə tərəfindən oraya Xəzər vilayətinin rəisi, kollec müşaviri Tornaunun imzası ilə çıxarışın əslı göndərildi. Hər iki sənədlə tanış olan müşavirə iştirakçıları bu sənədlərdə onlar üçün ən mühüm məlumatların ya yanlış olduğu və ya bir-birini təkzib etdiyi, ümumiyyətlə ırsən keçən hüquqlara, xanların hakimiyyəti vaxtında yüksək təbəqə nümayəndələrinə üstünlük verilməsinə tərəddüdüllü münasibət aydın oldu. Sənədin hər bir bəndi deputatların Komitə üzvlərinə qarşı hiddətini artırırı. Çünkü təsdiq üçün təqdim edilmiş sənəd deputatların fikrincə, keçmişdə onlara verilmiş hüquqlar barədə yanlış məlumatlarla zəngin idi. Həqiqəti əks etdirməyən maddələrin şəxsi imzalarla təsdiq olunması onları düzəldilməsi mümkün olmayan səhvələrə asanlıqla sövq etmiş olardı”².

Komitənin üzvləri onlara təqdim olunan bu sənədlərin yarımcıq olmasına, fikirlərin ziddiyyətliliyindən və ifadələrin dürüst formule edilməməsindən hiddətlənərək sənədlərin aydınlaşdırılması üçün Tornauya müraciət etməyi lazımlı bildilər.

Ona ilk sualı deputat polkovnik Abbasqulu ağa Bakıxanov verdi: “Hansı səbəbə görə IV fəslin ümumi qaydalar barədə olan baş məqaləsının altında bu məlumatın onun tərəfindən söyləniləndiyi qeyd olunur, halbuki həmin məlumatı o heç vaxt verməyib. Bu vaxt, Bakıxanov görməyə bilməzdi ki, bu cür yalan şəxsən onun özünə xeyli ziyan gətirirdi, çünkü müsəlmanların ümumi işində onunla birlikdə iştirak edənlərde və onların seçicilərində onun barəsində pis fikir yaranardı”².

Yuxarıda göstərilən sənədlərdən əlavə, yüksək təbəqədən olan bir qrup şəxslərin çar hökumətinin bəzi tədbirləri ilə razılaşmayan müxalif çıxışlarına başçılıq edən A.Bakıxanovun bir ictimai xadim kimi fəal rolunu əks etdirən digər sənədlər də mövcuddur.

Hakim dairələr bundan xəbərdar idilər, lakin onlar A.Bakıxanovun Qafqaz Komitəsinin işinə qarışmasının qarşısını ala bilmirdilər. Birinci, o deputat idi və formal da olsa, heç kimin onu Qafqaz komitəsinin işində iştirakından uzaqlaşdırmağa ixtiyarı yox idi. İkinci, A.Bakıxanov böyük nüfuza malik olduğuna görə yüksək hökumət dairələri bununla hesablaşmaya bilməzdilər. 1843-cü il martın 19-da Qafqaz Komitəsi öz işini yenidən bərpa edərək iclası açıqdır,

¹ Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.,” ч. I, изд. АН СССР, 1936 г., стр. 144.

² Yenə orada, səh. 145.

A.Bakixanovun iclasa buraxılmaması üçün olan bütün cəhdlərin əksinə olaraq, idarə başçısının göstərişi ilə A.Bakixanov Qafqaz Komitəsinin iclaslarında iştirak etmək üçün dəvət olundu.

Komitə 1843-cü il martın 19-da öz işinə başladı.

Polkovnik A.Bakixanov idarə başçısının göstərişi ilə komitenin iclaslarına buraxıldı. A.Bakixanovun "Vilayotin hazırlı vəziyyətinin dərk olunması haqqında və əvvəlki əvərilişlər və hadisələr haqqında məlumatları komitə üçün mühüm sənədlərdən oldu".¹

A.Bakixanovla çar müdürüyyəti arasındaki bir sıra çarpışmadan sonra, o, çarizmin müstəmləkəçilik siyasetinə etiraz əlaməti olaraq istefaya çıxdı. A.Bakixanov istefaya çıxməqla, bütün bilik və bacarığını xalqın maariflenməsi işinə sərf etmek imkani əldə etdi. Həyatının son illərində o əsasən elmi fəaliyyətlə məşğul olurdu.

* * *

"Əsil insan odur ki, öz nöqsanlarını başqalarından yaxşı görə bilsin, bacarığını isə başqalarının bacarığından az hesab etsin".

A.Bakixanov

A.Bakixanovun felsefi, xüsusilə etik baxışlarının xarakterizə edilməsində onun "Təhzibül-əxlaq" ("Əxlaqın yaxşılaşdırılması") əsərinin böyük əhəmiyyəti vardır. A.Bakixanovun bu əsəri felsefi, psixoloji, etik, pedaqoji məsələlərə həsr olunmuşdur. "Əxlaqın yaxşılaşdırılması" əsərində A.Bakixanov elmlə insanların praktiki fəaliyyəti arasındaki münasibətə böyük diqqət yetirir. O göstərir ki, "dündəyada hər şey işlə (praktika) ilə bağlıdır, iş (praktika) isə bütün ləyaqətlərin mənbəyi olan elmlə bağlıdır. Nəzəriyyə ilə praktikanın vəhdətini sübut etmek üçün bir çox misallar götirən müəllif, Sənainin iki misradan ibarət olan şerindən də istifadə edir:

"Elmsız iş, şoran yerə səpilmiş toxum kimidir,
Əməlsiz elm, diri-diri basdırılmış adam kimidir".

¹ "Колониальная политика российского царизма в Азербайджане в 20-60-х гг. XIX в.", ч. I, изд. АН СССР, 1936 г., стр. 188.

تəhziibəxələq "اکادمیک فازیز
سənədli سبیر گوشن الحجم
سənədli سپکس احمدی رامزست کارای عکس و فیلم
از قمیشی ڈر رود بے دیکسیتہ کی راراد دست کرد فات و جوب اینظهار
ڈھنڈو ایکان ڈاھمہ. و برائی حیی خسالی کوکنار پر ائندہ نارمن پیش
مکتی چای چار گیجع ملوم داشت تجھیم مدرف تجھیم مدارف سهت زیرا کوئی
نیکارست زینتی دادام باشد و زیب یاق سحیشت اقام سنت بعده فرستم
دین یود دلت ازین دو شکنخزاده دلزینه او سنت گاردن دیست گیردست
سندہ عبیدار عباش ٹلی مدتی تکشون مزا عخان باکوی چوتھیم کوریں باب
تجھیقات چنپی را کارکتی لئی داشت کارا یام رکھا ی سید موسیمان دوکن
تجھیقات چنپی را کارکتی لئی داشت کارا یام رکھا ی سید موسیمان دوکن
آن شام ڈیپو ڈو ڈفت دن تھامیں خوش قیمیت دیکان براہملااد ی خود

A.Bakixanovun "Əxlaqın yaxşılaşdırılması"ndan sehifə

A.Bakıxanovun fikrinə görə, yelkənsiz gəmi dənizdə dalğalar arasında dolaşlığı kimi, elmi əsası olmayan, dərk olunmamış iş de (insanların fəaliyyəti) nəticəsiz qalacaq.

A.Bakıxanovun etik baxışlarının əsası “Əxlaqın yaxşılaşdırılması” əsərində şərh olunmuşdur.

A.Bakıxanov yazır: “Əgər sən avarasansa, onda daş və palçıq səndən yaxşıdır. Çünkü onlar ev tikməyə yarayırlar...

Elm və kamal dünyada hər şeydən üstünür, onları əziz tut. Çünkü her şey onların vasitesilə əldə edilir...

Yaxşı işdən sən iki dəfə lezzət alırsan: biri işi yerinə yetirdikdə və ikinci, öz işinin bəhrəsini gördükdə...”

“Əxlaqın yaxşılaşdırılması”nın müqəddiməsində fəlsəfənin əhəmiyyətindən bəhs edərən Abbasqulu ağa Bakıxanov yazır: Nemətlərə yiyeñənmək barədə düşündükde və şeylərin həqiqətini araşdırıldıqda elə bir keyfiyyət omələ gelir ki, gözəllik və çirkilik onun vasitəsilə nəzərə çarpır. Beləliklə, heç bir şey insana qəribə görünməz və o, çətinliklə təsəlli tapar, öz təbiətinin qaranlığında təcəlla nuru parıldar və insan bu vasite ilə elmi və maarifi təhqiq etməyi bacarar və bəşəriyyətə məxsus olan hevayü həvəsi özündən mümkün qədər uzaqlaşdırmağa müvəffəq olar. Bu cür təfəkkür əsil hikmət deməkdir.

Hikmətin möqsədi göy cisimlərini və onların hərekət xətlərini müəyyən etmək deyil, bəlkə maarifin təhsil və məsrəfləri tedqiq etməkdir. Lakin bunlar xalq üçün bir təhsil vasitəsi olmaq əvəzinə bir maneə alətinə çevrilmişdir”¹.

A.Bakıxanov sosial mühitin insanların etik baxışlarının formallaşmasına təsirindən bəhs edərən yazır: “Hər kəs hər hansı bir cəmiyyət içərisində yaşarsa, o cəmiyyətin əxlaqını mənimsemər, yaxud o cəmiyyətə zidd olmaqdə öz zərərini və ona yaxınlaşmaqdə öz xeyrini güdər, özünü onlara bənzədər”².

A.Bakıxanovun etik baxışlarının realist xüsusiyyətlərini qeyd etmək lazımdır.

¹ A.Bakıxanov, “Tehzib ül-əxlaq” əsərinin əlyazması (Azərbaycan EA-nun Felsefə İnstitutunda saxlanılır), səh. 2, 3 (bundan sonra mənbə “Bakıxanovun əlyazması” adlanacaqdır).

² “Bakıxanovun əlyazması”, səh. 8.

A.Bakıxanov yazırlı ki, çoxları özlərinin tələbatlarının nedən ibarət olduğunu bilmədikləri halda, mümkün olmayan işdən yapışırlar. Nəticədə onlar öz məqsədlərinə çatmir, özlerini bədbəxt hesab edir və bunun da günahını başqalarında görürler.

A.Bakıxanovun etik baxışlarında müləyimliyə riayət etmək məsələsi əsas yer tutur.

Müləyimlik olmasaydı heç bir inkişaf ola bilməzdi. “Dünyanın məhsulatı rütubətə (suya) möhtacdır, lakin su həddindən artıq olsa, məhsulu zay edər. Yer küresinin soyuqluğu mane olmasa, günəşin herarəti alemi yandırır”¹.

A.Bakıxanov yazırlı ki, müləyimliyin feziləti tamamilə aydınlaşdır və onu heç kim inkar edə bilməz. Hər bir işdə və mühakimədə, müləyim olmaq, orta xətti gözləmək lazımdır. Bu fikri sübut etmək üçün o ictimai həyatdan bir sıra faktlar göstərir. A.Bakıxanov qeyd edir ki, xəsislik insanlarda pis xasiyyət olduğu kimi, israfçılıq da töhmətə layiqdir. Əxlaqılık və həlimlik xasiyyətlərinə ən yaxşısı hesab edilir, lakin yeri geldikdə qəzəbsiz də iş keçmir. “Yaxşılıq etmək yaxşı şeydir, lakin yamanlara yaxşılıq etmək, yaxşılardan haqqında pislik etmək kimidir”².

A.Bakıxanovun müləyimlik haqqındaki baxışlarında qədim yunan filosoflarının, xüsusilə Aristotelin güclü təsiri hiss olunur. Məlumdur ki, Aristotelin etik baxışlarının mühüm cəhətlərindən biri orta ölçü anlayışı idi. Aristotel bu münasibətlə yazmışdı: “Orta mövqə – yaxşılığa mənsubdur”.

A.Bakıxanovun etik baxışlarında müləyimlik insan əxlaqının əsası kimi qeyd olunur. “Azadlıq ifrat dərəcəyə çatdıqda özbaşınaliga çevrilir. Əgər şöhrətpərəstlik insana qalib gelsə, onu öz nəfsinin qulu edər. Əgər eqlin diqqəti fəsada və boş xeyallara yönəlmüş olarsa, onda o (eql) axmaqlığa çevrilər. Böyük bilik təsəvvürlərin oyununa və hədsiz-hüdudsuz axtarıslara yönəlmış olarsa, o tərəddüdə və şübhəyə getirib çıxarar”³.

A.Bakıxanov təbiətdə qanunauyğunluq və səbəbiyyətin mövcudluğunu xüsusi olaraq qeyd edir.

¹ “Bakıxanovun əlyazması”, səh. 9.

² Yenə orada.

³ Yenə orada, səh. 10.

A.Bakıxanovun fikrincə, bütün baş veren hadisələrin öz səbəbi var və bu səbəblər insanın yaxşı işlər görməsinə yönəlmüşdir.

A.Bakıxanov hesab edir ki, dünyada mütləq pislik yoxdur, pislik nisbidir. Ona görə də Bakıxanovun etik baxışlarında dünyada mövcud olanların hamısının xeyir üçün yaradıldığının izahına və sübutuna xeyli yer ayrılmışdır. Bununla əlaqədar o yazır: “Şər hiss olunarsa, o da xeyir üçündür. Aydındır ki, böyük xeyir xatirinə cüzi şərə yol vermək özü məsləhətli və xeyirlidir. Neco ki, ilan vurmuş barmağın kəsilməsi bütün bədəni qorumaq üçün zəruridir”¹.

A.Bakıxanova görə təriyənin və təhsilin, eləcə də əxlaqın vezifəsi xeyirxahlıq hissini aşılamaqdan ibarətdir. O öz fikrini qısa olaraq belə şərh edir: “Həyatda yaxşılığı səxavətlə ek!”²

A.Bakıxanov xeyir və şərdən bəhs edərkən, xeyir anlayışına ümumi və mütləq mənalarını elave edir. Bakıxanovun fikrində görə xeyir odur ki, o ümumiyyət fayda versin və belə xeyir üçün, yəni ümuminin faydasına yönəldilən xeyir üçün nisbi pisliklə razılaşmaq lazımdır. O, çoxlarına ziyan vurmaq hesabına ayırt-ayrı adamlara yaxşılıq etməyə can atanları kəskin tənqid edirdi. “Dünyada adamların işinin çoxu qərəz üzündən olduğundan hər faydalı işə yaxşılıq və hər bir zərərli nəticələnən işə yamanlıq demək olmaz. Adamların yaxşı işlərinin çoxu yamanlıqdır. Çünkü bir nəfərə yaxşılıq etməklə min nəfərə zərər yetirir. Bu ona bənzəyir ki, soyuq dəymmiş adamı isitmək üçün elə bir od qalayalar ki, o oddan bir şəhər alışib yana. Belə olduqda, lazımdır ki, hər kəs özünün bütün işlərini və hərəkətlərini insaf gözü ilə mülahizə etsin: başqasına yamanlıq etmək fikrində olan adama yaxşılıq etsin. Çünkü birisi başqasını bir işə zövq edirse, o işi gözü görmüş kimidir. Çox vaxt olur ki, bir nəfər günahkarın halına acıraq və ya öz mənafeyi ucundan qanunla cəzaya layiq olan adımı xilas edir və sevinib deyir ki, bu gün mən yaxşı iş görmüşəm. Daha orasını bilmir ki, bu vasitə ilə o başqa cinayətkarlarla da cəzadan xilas olmaq ümidi vermiş bir günaha batmışdır.

Günahkarın bağışlanmasına vasitəçilik etmək ümumin asayışını pozan ən pis hərəkətdir.

Günahkarın haqqında vasitəçilik edən şəxs iş sahibini ya zalim bilir və ya onu günaha batırmaq isteyir. Cəza yersizdirse – zülmdir,

haqdırsa müqəssirə ceza verməmək günahdır və başqalarının tüğyanına səbəb olur.

Bağışlamaq əxlaqın ən gözəlidir. Lakin bu bağışlamadan zülm doğmamalıdır”¹.

A.Bakıxanovun fikrində əxlaqda ən gözəl cəhət ondadır ki, o bir nəfərin iztirabı hesabına minlərlə başqalarının taleyini yüngülləşdirir. Bununla belə, ya öz şəxsi arzusu ilə, ya da yaxşılıq etmək istəyən, lakin öz şəxsi xeyrini də yaddan çıxarmayanı yaxşı adam hesab etmək olmaz. Çünkü öz xeyrini yaddan çıxarmadan yaxşılıq etmək qəhrəmanlıq deyildir. Yaxşılığı o adama etmək lazımdır ki, sən ondan heç bir şəxsi fayda gözləməyəsen. “İnsan etdiyi yaxşılığı yadına saldıqca elə bir zövq alır ki, heç bir dövlət ona çatmaz; pis iş tutmuş adam isə əməlini düşündükə xəcalet çəkəcək. Pis işin sahibi əməlini bürüze verməsə də, ürəyində daim özünü məzəmmət edəcək və onun cəzasının qorxusundan asuda olmaz”².

A.Bakıxanov yaxşı ilə pisin mahiyyətini aydınlaşdırmaq üçün yaxşılıq edən adamin halı ilə pislik edən adamin halını müqayisə edir. O göstərir ki, birincinin, yəni yaxşılıq edənin ürəyi sakit və məmənndür, işlərinin qaydasında getdiyi müşahidə olunur. Belə adama bədbəxtlik üz verdikdə hamı onun halına acıyrı və köməyinə gəller. Belə adamin haqqını hətta düşmənləri də dana bilməzler. Əksinə, pis iş görən, ədəbsiz adam həmişə etdiyi pis əməllerinin aşkarla çıxacağından qorxur və bədbəxtlik üz verdikdə özünü itirir. O, yaranan vəziyyətdə hər cür alçaqlığa gedə bilir. Belə adam səlahiyyət sahibi olarken yerli-yersiz özünü tərifləyir başqalarına isə zülm edir. Bir bələya düçər olduğu zaman tənə və məzəmmətdən başqa heç ne eşitmır. Hətta dost hesab etdiyi adamlar ondan üz döndərir, kömək əvəzinə onu təhqir edirlər. Çünkü onlar da onun özünə bənzər adamlardır. “İnsaf gözü ilə baxsaq görərik ki, birinciler (yaxşılar – H.H.) ikincilərin (pislərin – H.H.) əlinde meğlub olduqları halda belə, yenə qalibdirlər. Hə y f o ad a ma ki, yaxşılığı bacarıır, lakin etmir”³.

A.Bakıxanov hesab edir ki, mənəviyyatca saf, təmiz olmaq üçün insan fiziki cəhətdən sağlam olmalıdır. Orqanizmin fiziki sağlamlığı

¹ “Bakıxanovun əlyazması”, səh. 11.

² Yenə orada, səh. 12.

¹ “Bakıxanovun əlyazması”, səh. 13.

² Yenə orada, səh. 14.

³ Yenə orada.

hər bir şeyin mahiyyətini dərk etməkdə və düzgün nəticə çıxarmaqda insana kömək edir. Çünkü qarşıya çıxan maneeleri dəf etməkdə insana möhkəmlik və enerji lazımdır. “Orqanizmin sağlamlığı maldan, dövlətdən və rütbədən deyil, insanın fiziki vəziyyətindən asılıdır. Əger sağlamlıq rütbədən asılı olsaydı, onda en sağlam adamlar yüksək rəsmi vəzifə tutanlar olardı, lakin əslində rütbəsi və dövləti artan adamların zəhməti və tələbatı daha da artır”¹.

A.Bakıxanov qeyd edirdi ki, əgər biz özümüzdən yuxarı mövqədə olanla rastlaşdıqda özümüzü bədbəxt hesab edirikse, onda biz öz nəzərimizi bizdən aşağı olanlara yönəltməliyik. “Əger bizim arzumuz bizim vəziyyətimizə uyğun gelirse, biz bunu xoşbəxtlik adlandırırıq, əger eksinə olarsa, onda onu bədbəxtlik adlandırırıq: həqiqi bədbəxtlik odur ki, adam müsibətə tab gətirməyərək özünə təselli yolu tapa bilməsin. Bizim payımıza düşən müsibətin iki səbəbi ola bilər. Məhz, onun günahkarı ya biz özümüz, ya da başqa birisi olur. Əger səbebkar özümüzüksə, onda başqasını deyil, özümüzü günahlandırmalıyıq. Əger biz özümüz səbebkar deyilikse, onda ola bilsin ki, bizim etdiyimiz pisliyin nəticəsi yaxşılıq olsun. Çox vaxt mütləq xeyir üçün ayrıca bir adama nisbi zərer vurməli olursan...”².

“Əxlaqın yaxşılaşdırılması”nda A.Bakıxanov təbiətdəki qanuna uyğunluqlardan ətraflı şəkildə bəhs edir. O yazar ki, bəzi insanlar bütün hadisələri bəxtə bağlayır və belə fikirləşirlər: “Görürsənmi, bunların hamısı mənim bəxtimdəndir. Mən gəmiyə minən kimi tufan qopdu və ya filan hadisə baş verdi. Bunların hamısı ona görə baş verir ki, mən bədbəxtəm, hadisələr mənə şərait yaratırmı”. “Yazlıq onu başa düşmür ki, bunların ona dəxli yoxdur və o heç də o qədər qiymətli deyil ki, ona görə təbiətdə hər hansı bir dəyişiklik baş versin. Bütün baş verenlər təbiətdəki qanuna uyğunluğun nəticəsidir, o adamın olmasının və ya olmamasının heç bir əhəmiyyəti yoxdur. Naməlum bir şair yazmışdır:

“Dəryanın özünə görə dalgalanması vardır,
Çör-çöp ele bılır ki, dəniz onunla çekişir”³.

A.Bakıxanovun etik baxışlarında iradə möhkəmliyinə və temkinli olmaq xüsusiyətinə xeyli yer ayrılmışdır. Onun fikrinə görə, zəif iradəli, özlərini tez itirən insanlar vaxtsız ölümə məhkumdurular. İnsan gərək özündə möhkəm iradə tərbiyə etsin. Deyilənləri sübut etmək üçün belə bir misal çəkir: “Gəmi dənizdə felakətə uğradıqda gəmidə olanların hamısı qorxuya düşür. Əksər hallarda tez təşvişə düşən adam özünü itirir və xilas olmaq üçün heç bir vasito tapmir, hətta öz hərəkətləri ilə öz məhvini tezleşdirir. Bu, tora düşən quşu xatırladır, quş tordan tez xilas olmaq üçün hövsələsizlikdən özünü tora vurmaqla tora daha çox dolaşır. Diri ikən ölüm axtarmaq, ölüm ayağında həyat arzusunda olmaq qeyri-təbiilik və qanuna uyğunluqdur. Bu, çəşinqılığın tam təsiri altına düşməyin nəticəsidir”⁴.

Abbasqulu ağa Bakıxanovun etik baxışları adətlərlə də (ənənə, mərasim) əlaqədardır. Bakıxanovun fikrinə görə, bir ölkənin əhalisi öz ölkəsinin və milletinin qanun və qaydalarını bəyənir, başqa ölkənin əhalisi bunları qətiyyət bəyənmir və hətta onlar bu qanun qaydalarını tənqid edirlər. Bakıxanov qeyd edir ki, əxlaqın bir çox qaydaları bir tayfanın nəzərində qiymətli və dəyişməz olduğu halda başqa xalqın nəzərində bu qayda qanunlar əxlaqa ziddir və yararsızdır. Eti - kanın ümumi, mütləq və dəyişməz normaları yoxdur. “Tarix kitablarının müəllifləri müxtəlif tayfaların zülm və qəbahətli işlərindən çox yazmış, hətta onların əksəriyyətini biabırçı adlandırmışlar. İndi biz təəccüb edirik ki, niyə insanlar bu işlərin pis tərefini vaxtında başa düşməmişlər. Elə bizim əsrimizdə də o şəylər ki, İranda adət şəklini almışdır. Avropada qəbahət hesab olunur. Avropada yaxşı qəbul edilənlər isə ərəblər tərefindən pişlənilir”⁵.

A.Bakıxanov əxlaq normalarından bəhs edərkən subyektiv mühabimələrə deyil, obyektiv mühakimələrə müraciət etməyi zəruri hesab edir. Çünkü, Bakıxanovun dediyi kimi, hər kəsin öz fikri vardır, şeylərin keyfiyyəti haqqında hər kəs biliyinə uyğun müəyyən nəticələrdən razı qaldığına görə fikir yürüdür. “Çox ola bilir ki, kimse öz nadanlığı üzündən başqasını tərifləmək evəzinə, onu pisləyir”⁶.

¹ “Bakıxanovun əlyazması”, səh. 14.

² Yenə orada, səh. 17.

³ Yenə orada, səh. 17-18.

⁴ Yenə orada, səh. 20.

⁵ Yenə orada, səh. 21.

A.Bakıxanov insan xassələrinin mahiyyəti məsələsinə toxunaraq onu iki növə ayırmış: onlardan biri anadangəlmə xassələr, ikincisi isə öz əmeyi ilə qazanılmış xassələrdir. Bakıxanov qeyd edir ki, anadangəlmə xassələrin əlamətlərindən xilas olmaq, eləcə də onlara yiyələnmək olduqca çətindir. Bakıxanov yazır ki, bu məqsəd üçün böyük əziyyət və zəhmət çəkmək lazımdır. Öz əmeyi ilə qazanılan xassələrin əlamətlərində isə ilk vaxtlarda az bir səy nəticəsində ya xilas olmaq, ya da onları qəbul etmək mümkündür. “Lakin vaxt keçdikcə bu sonradan qazanılan xassələrin əlamətləri möhkəmlənir və insanın təbiətində kök salaraq anadangəlmə xassələr kimi davamlı olur; belə bir deyim vardır: “Adət – ikinci təbiətdir”¹.

Bakıxanov insan təbiətinin mahiyyətindən bəhs edərkən xüsusi olaraq sevginin üzərində dayanır. O qeyd edir ki, sevgisiz insan ola bilməz, lakin sevgi müxtəlif adamlarda, müxtəlif formada təzahür edir.

A.Bakıxanov sevgi anlayışına çox geniş məna verir. Bu xüsusiyyət (sevgi) insan təbiətindən və maddi aləmdən törəmədir, olduqca müxtəlif növdə təzahür edir. Birinci növ – meyildir, bu növ hər yerdə, istər bitkilər aləmində, eləcə də cansız təbiətdə baş verir. Məsələn, dəmirin maqnitə, samanın kəhrəbaya meyli kimi. İkinci növü – ünsiyətdir, buna heyvanlar (cuşa gəlmİŞ) aləmində rast gəlmək olur. Uzun müddət ərzində yaranan ünsiyət meylin yüksək səviyyəsidir. Məsələn, hər hansı bir heyvan hər hansı bir səbəbdən başqa bir heyvanla ünsiyətə girir. Onunla görüşməkdən zövq alır, ondan ayrıldıqda isə kədərlənir. “İnsanlar eqlə malik olduqları üçün onlarda ünsiyət daha mükəmməl olur”².

Bakıxanova görə ünsiyətin ən yüksək zirvesi sevgidir. Yaxşı adamla pis adam arasında, ədalətli ilə zülmkar arasında sevgi ola bilməz. Eyni zamanda ağıllı ilə axmaq arasında, vicdanlı ilə vicdansız arasında dostluq ola bilməz. Ona görə də hər kəsin əxlaqının necəliyini onun dostlarının əxlaqından da öyrənmək olar. “İnsanın dostu onun őzəqlinin dərinliyini müəyyən edən məyərdir. Müəyyən adam tərəfindən dostluğa qəbul olunan adamların əxlaq və tərbiyəsi onun öz əxlaq və tərbiyəsinə uyğun olur”.

Bakıxanov sevginin ən yüksək dərəcəsini “eşq” adlandırır (aşağıda “sevgi” sözü bizim tərəfimizdən ən yüksək, güclü və hər şeyi unutdurğan, yəni “eşq” mənasında işlədir). “Təbiət aləmində ruhlarla

ünsürlərin (materiya) arasında xüsusi əlaqə mövcud olduğu üçün, ayrı-ayrı maddələrin mahiyyətindən və ayrı-ayrı xassələrin xüsusiyyətlərindən asılı olaraq canlı varlıqlarda sevgi başa çatmış (kamil) və başa çatmamış (naqis) ola bilər. Sevgi (hisslerin xarakterində asılı olaraq) qəfil və ayıq ola bilər. Sevgi yaranmazdan əvvəl biz sevgimizin predmetinin kim olduğu haqqında və o bize gələcəkdə nə vərə bileyəyi barədə düşünməliyik. Əgər o eqlə batan və məqbuldursa, bu əsil xoşbəxtlikdir. Sədi yazır: “Eşq insanlıqdır, o səndə yoxdur, yeməkdə və yatmaqdə heyvanla şəriksən”.

Əks təqdirdə, heç olmasa imkan dairəsində, onun (sevginin) zerəri barədə düşünmək lazımdır, çünki sevgi ürəkdə möhkəmləndikdə bütün hissələr və xasiyyətlər onun qulu olur və eqlin artıq hansi isə bir tədbir görməyə gücü çatır. “Sevgi elə bir oddur ki, özündən başqa hər şeyi yandırır”³.

A.Bakıxanov kainatda müxtəlifliklər və ziddiyyətlərlə yanaşı səbəbiyyət əlaqəsinin də mövcudluğunu qeyd edir. Bununla əlaqədar yazır: “Ziddiyyətlərin toplandığı bu aləm səbəblərin varlığı (mövcudluğu) ilə bağlıdır”⁴.

A.Bakıxanov xüsusinin ümumiyyət, azın çoxa, hissənin tama münasibəti haqqında bir sıra maraqlı mühakimələr irəli sürmüştür. Bakıxanov qeyd edir ki, etikanın ümumi qaydasına əsasən ümumi hər bir fərddə, bütöv isə hissədə öz ifadəsini tapır. “Onların hamısı ister ümumiyyətlə, isterse də xüsusi olaraq gah bir-birilə bağlı və gah da ayrıdlılar. İnsanlar həm zahiri görünüşlərinə görə, həm də sıfətcə bir-birindən fərqli olduqları kimi, əxlaqi cəhətdən də bir-birinə bənzəmir və olduqca müxtəlifdirler. Dünyada iki nefəri tapmaq olmaz ki, onların əxlaqi bir-birinin eyni olsun, hər bir fərdin hər bir ayrıca hadisəyə dair öz rəyi olur”⁵.

Bakıxanov hissə ilə tam arasındaki münasibət haqqındaki mülahizələrini ümumiləşdirərək yazır: “Bödənin bir əzəsi (üzvü) ağrıdıqda bütün əzələr (üzvlər) ağrıyır. Buradan aydın olur ki, bədəndə olduğu kimi, aləmdə olan bütün şeylər də bir-birilə əlaqədədir və bir-birindən asılıdır”⁶.

¹ “Bakıxanovun elyazması”, səh. 29.

² Yenə orada, səh. 31.

³ Yenə orada.

⁴ Yenə orada, səh. 33.

¹ “Bakıxanovun elyazması”, səh. 25.

² Yenə orada, səh. 26.

Öz etik baxışlarında insanlarda əməksevərliyin təbiyəsinə A.Bakıxanov xüsusi diqqət verir. O, əmək sərf etməyi sevmeyən adamları təqnid edir. Bakıxanov yazır: “İşləmədən, çalışmadan Allah-dan nemət gözləmək sərgordan (evsiz) avara olmaq deməkdir. Çünkü bəxşisə layiq olmayan adama bəxşis vermək günaha batmaq deməkdir...

...işin sayəsində fiziki sağlamlıq, bilik və təcrübə qazanılır; məişət və axiretin savabı iş vasitəsilə əldə edilir... Dəfələrlə sübut olunmuşdur ki, çekişmələrin eksəriyyəti işsizliyin nəticəsində yaranır...

Qədim milletlərdən biri olan Afina tayfasının qanununda özgə əməyinin bir hissəsini mənimsəyən tənbəllər oğru kimi ölüm cezasına məhkum olunurdular. Əger tənbəllik insanın təbiətində kök salarsa, onu əmək işdən ayırar, sonra getdikcə bədənin sağlamlığını və zahiri görkəmini pozmağa yol tapar. Fiziki keyfiyyətlər mənəvi (əxlaqi) keyfiyyətlərlə bağlı olduğuna görə, o daxili hissələrə xələl yetirər ki, bunun da nəticəsində insanda iradənin və bütün orqanızın zəifliyi baş verə bilər”¹.

A.Bakıxanov etik prinsiplərindən bəhs edərkən düzgünlüyü, düz sözü əxlaqın en gözəl xüsusiyyətlərindən biri kimi qiymətləndirir. O qeyd edir ki, düz danışmağa adət edən adam qorxu və həyəcan-dan həmişəlik azaddır. “Həqiqət dərman kimi acı və faydalıdır. Filosoflardan biri öyrədir ki, böyüklərə sözün düzünü demək lazımdır, bələ ki, əger onlar onu qəbul etməsələr də səni ona görə cəzalandır-mazlar; Necə ki, deyiblər: yalançılıqda ölüm olduğu kimi, doğru-çuluqda nicat var”².

A.Bakıxanov özünün etik mühakimələrini insanlar arasında qarşılıqlı münasibət məsəlesi ilə sıx əlaqələndirir. Onun nöqtəyi-nəzərinə görə dostluğa əsaslanan münasibət insana yüksək zövq verir. Ona görə də A.Bakıxanov bələ bir nəticəyə gelir ki, xoşbəxt adam o adamdır ki, onun çoxlu vicdanlı, sədaqətli dostu var.

A.Bakıxanova görə əsasən var-dövlət və vəzifə ilə maraqlanan adamlı dostluq etmək olmaz, çünkü o mütləq insana məxsus mütədəs dostluq şərtlərini poza bilər. Əksinə, təbiətən rəhmli və insan-pərvər adam həmişə dostluğa meyil edir. Hətta onun düşmənçiliyi də möhkəm olmur. Ona görə ki, onun düşmənçiliyi yaranan şərait-

dən irəli gelmişdi. “İnsanların eksəriyyətində bələ bir xüsusiyyət vardır ki, onların sənə ehtiyacı olduqda sənə təzim etməyə başla-yırlar, sənə onlara ehtiyacın olanda isə onlar səndən onlara təzim etməyi tələb edirlər. Mən özüm bunların hamısını müxtəlif forma-larda (vəziyyətlərdə) sınaqdan keçirmişəm”¹.

A.Bakıxanov iddia edir ki, mükəmməl əqlə malik insanda mükəmməl əxlaq olmalıdır, onun dostları isə dərin zəkaya və böyük ürəyə sahib olmalıdır. Əger insan özü dostluq etməyə qadir deyilsə, onda o digərləri tərefindən dostluq hissənə ümidi etməməlidir. “İntiqam almaq isteyən adama qələbə arzu olunmazdır (ziyandır). Adama yaxşılıq etdikdə, öz hərəkətini, hətta işarə vasitəsilə de olsa, hamiya bildirməməlisən, çünkü minnət qoymaqla yaxşılıq qiymətdən düşür. Sevinc əvəzinə peşmanlıq yaradarsan”².

A.Bakıxanov xalq arasında yaranan və yayılan dostluq hissini üç qrupa ayırır:

Birinci – ümumi yaşayış yerlərində baş verir, istəyinə çatmaq üçün rəsmi tanışlıqdır.

İkinci – aşkar mənfeət məqsədi ilə yaranan dostluq.

Üçüncü – ağıllı ilə həqiqətən bilikli (məlumatlı) adamlar arasındakı dostluq. “Bu cür dostluğa çox az rast gəlmək olur. Əger bələ dost rast gələrsə, onda onun üçün nəinki bütün var-dövlətindən, hətta candan da keçmək olar.

Yaxşı olar ki, dostluğu bilikli, ağıllı adamlarla edəsən. Bilikli və ağıllı adamlar hər bir işin vəziyyətini, hər addımın yaxşı və pis təref-lərini yaxşı başa düşdüklerine görə faydalıdır... Heç nə bilməyen avam adam, hətta faydalı iş görmək arzusunda olsa bele, ele hərə-kət edir ki, nəticəsi xeyir əvəzinə ziyan gətirir. Öz şəxsi işlərini idarə etməyi bacarmayan adam başqası üçün nə edə bilər? Yaxşı deyiblər: “Ağıllı düşmən axmaq dəstənən yaxşıdır. Səninlə dostluq etmə-yə can atan adəmin hansı isə gizli məqsədi olub-olmadığını və dostluq adını öz məqsədinə çatmaq üçün alət edib-etmədiyini həmişə nəzərdə tutmalısan. Çox vaxt düşmən səni aldadaraq və müəyyən zərərə sal-maq niyyəti ilə dostluq iddiasında olur, özü zəiflədiyi halda isə, möh-kəmlənmək üçün müvafiq şərait gözləyir”³.

¹ “Bakıxanovun əlyazması”, səh. 41.

² Yenə orada, səh. 48.

³ Yenə orada.

¹ “Bakıxanovun əlyazması”, səh. 33, 35

² Yenə orada, səh. 36.

A.Bakıxanov əxlaq prinsiplərinin düzgün tərbiyə olunması və inkişafi məsələsi üzərində xüsusi olaraq dayanır. O qeyd edir ki, bəzən əxlaqın tərbiyəsi və inkişafi düzgün müəyyənləşdirilmədikdə kiçik səbəbler böyük xoşagəlməz hadisələrin yaranmasına kömək edir və əksinə, əxlaq prinsiplərinin düzgün tərbiyəsi və inkişafi ən böyük xoşagəlməz hadisələri aradan qaldırmaya imkan yaradır.

A.Bakıxanova görə, insan öz işində mümkün qeder sadə və qərəzsiz olmalıdır. Bəzən kiçik işlərlə məşğul olmaq insanı böyük işlərdən ayırr. Ona görə də o bezi ikinci dəraceli işlərinin bir qismini yoxlanmış, düzgün əqidəli adamlara tapşırmalı, özü isə işə ümumi rəhbərlik etməlidir. Lakin köməkçiləri özbaşına buraxmaq olmaz. İşə rəhbərlik edən həmin adamların işdə bacarığını və bu işə yararlı olub-olmadığını bilmelidir.

A.Bakıxanov yazır ki, "çox vaxt ağıllı adamlar elə bir hərəkətə yol verirlər ki, cahillər onu etməyi özlərinə ar bilərlər; eyni zamanda cahil elə hərəkət edər ki, o öz müdrikliyi ilə ağıllıları heyran qoyar.

Buna heç də təccübəlnəmək olmaz, çünki insan təbiəti daim dəyişməkdə və inkişafdadır. Düşmən haqqında da yaxşı danışmağı özüne adət et. Çünki düşmən onu eşitdikdə onun sənə ədavəti azalar, dostun isə sənin əxlaqi gözəlliyyinə inanar"¹.

A.Bakıxanova görə, insannın təbiətində onun həyatının müxtəlif dövrlərində xarakter xasiyyətinin müəyyən bir əlaməti üstünlük təşkil edir.

Pis hərəkət edən adam tezliklə etrafdacların hörmətini itirir. Mənsebperəst, rütbə axtaran hemişəlik öz ehtirasının qulu olaraq qalır. Ehtiram arzusunda olan, şöhrətpərest və təkəbbürlü adam özünü bədbəxt edir. Qara qəlbli adam öz günahlarına görə öz-özünü cəzalandırır. "Bir sözə, əsil insan odur ki, öz şəxsi nöqsanlarını hamidən yaxşı görsün, öz qabiliyyətini isə az ehəmiyyətli hesab etsin. Filosoflardan biri demişdir ki, gözlü adam odur ki, özünü dərk edə bilsin"².

A.Bakıxanov yalançıları xüsusi olaraq tənqid edərək yazır: "Özünü yalandan qor. Əgər insanlar səndə olan bu nöqsanı hiss etsələr, onda sənin düz sözlərinə də inanmazlar".

O həmçinin boşboğaz adamlara qarşı da kəskin çıxış edərək deyirdi: "Alçaq və boşboğaz çərençilərdən uzaq ol ki, özün də onlar kimi olmayasan".

A.Bakıxanov özünün etik baxışlarında tevazökarlıqdan xüsusi olaraq bəhs edərək yazır: "Bu xüsusiyyət insanın yaraşığı, onun həyatı və mənevi mənfiətlərinin mənbəyidir"³.

Təvazökar adamların dostları çox, düşmənləri isə az olur. Hətta təvazökar adamların düşmənləri hemişə onlarla dost olmağa çalışırlar. "Təvazökar adam hər gün özünə diqqət yetirir və mümkün qədər öz nöqsanlarını düzəldir"⁴.

Təvazökar şan-şöhrət və rəsmi mövqe axtarmır, hamidən çox işləyir və bununla özünü göstərməyə çalışır və öz işinə çox ciddi yanaşır. Qeyri təvazökar adam isə əksər halda acınacaqlı vəziyyətə düşür. "Rütbə sahibinin vəzifədən kənar edildiyi vaxt çəkdiyi qüssə-qəm, həmin vəzifəyə təyin olunduğu vaxtda etdiyi şadlıqdan artıq olur"⁵.

Dünya malı təvazökar adamı yoldan çıxarmır. Dövlət arzusunda olmaq, hətta onu varisə vermək məqsədi ilə də olsa mənasızdır, çünkü, "qabiliyyətli oğulun buna ehtiyacı yoxdur, qabiliyyətsiz oğul isə ata-baba nəslinə ləkədir"⁶.

A.Bakıxanov təvazökarlığı ən gözəl əxlaqi keyfiyyətlərdən biri hesab etməklə yanaşı belə bir fikri də irəli sürür ki, "təvazökarlığı alçalmaq səviyyəsinə enməkdən qorumaq lazımdır". Əxlaqi cəhətdən gözəl və saf olan adam təkəbbürlü olmalıdır, çünki həddindən çox təvazökarlıq bir sira adamlara zəiflik kimi görünər ki, bu da belə adam üçün çətinlik və eziyyətin yaranmasına səbəb olur.

A.Bakıxanov "Əxlaqın yaxşılaşdırılması" əsərində vicdan (insaf) və ədalət məsələlərinə böyük diqqət yetirir. "Vicdan elə bir aynadır ki, adam özünün bütün hərəkətlərini, işlerinin yaxşı və yamanını onda görə bilir. Bu keyfiyyətə malik olan adam öz əxlaqi nöqsanlarını tədricən düzəldir... Ədalətli adam öz xasiyyətində və hərəkətlərindəki pis cəhətləri heç vaxt yadından çıxarmır. O öz nöqsanlarını düzəltməyə çalışır"⁷.

¹ "Bakıxanovun əlyazması", səh. 52.

² Yene orada.

³ Yene orada, səh. 53.

⁴ Yene orada.

⁵ Yene orada, səh. 54.

¹ "Bakıxanovun əlyazması", səh. 40.

² Yene orada, səh. 49.

İnsanın vicdanı təbiyə ilə və xüsusilə A.Bakıxanovun dediyi kimi, daha çox hissəsi xalq arasında geniş yayılan adətlərlə (ənənələrlə) bağlıdır. "...Vicdan insan təbiətinin bezeyidir"¹.

* * *

"Paxılıq mütləq özünü bürüzə verən daxili çirkinlikdir... Paxılıq bacarığın yoxluğununu göstərir".

A.Bakıxanov

A.Bakıxanov belə bir fikir irəli sürür ki, insanın vicdanı kamillik seviyyesinə çatdıqda o başqa insanlara edilən zülmü onun özünə edilən zülm kimi ədaletsizlik hesab edir.

A.Bakıxanova görə törədilən hər cür pislik mütləq cəzaya məhkumdur.

Öz etik baxışlarında A.Bakıxanov təvazökarlıq haqqında məsələni "yaxşılıq" və "pislik", itaətkarlıq və sadəlik və s. məsələlərlə əlaqəli şəkildə hem aydınlaşdırır, hem də şərh edir: "Bütün aləm tam vahid olduğuna görə, senin Əmire etdiyin pisliyə görə Zeyd tərəfindən cəzalandırılmağına təəccüb etmə"².

"Əxlaqın yaxşılaşdırılması" əsərində A.Bakıxanov insanın xarakter xüsusiyyəti olan qənaətçilikdən də bəhs edir. "Əgər dövləti olmaq isteyirsənə, qənaətcilliye adət et". Bakıxanova görə, qənaətçil adamın eldə edəcəyi saysız-hesabsız faydalardan ən əsasları dörrddür:

Birinci, qənaətçil adam xalq arasında əziz və hörmətli olar.

İkinci, maddi cəhətdən təmin olunduqda, o gündəlik həyecandan azad olacaq, riskə getməyəcək, alçaldılmağa dözməyəcək, tənələrə qulaq asmayacaq və s.

Üçüncüsü, rahatlığını pozan, hər cür yüksəlişə maneçilik törədən hərislik və acgözlükə əlaqədar yaranan sıxlıqlardan azad olacaq. Həqiqətən "acgözlük" çox ağır iztirablara səbəb olur və ona görə acgöz adam həmişə dərdli olur. Onun dövləti nə qədər olsa da, yene hesab edir ki, azdır. O, həmişə dövlətini artırmaq haqqında fikirləşir. Öz şəxsi mənfiəti üçün başqlarına ziyan vurmağa çalışır. Acgözlüyü meyli olmayan adam yüksək əxlaqa malikdir.

Dördüncüsü, ürəkləri yandıran paxılıqlıdan azad olacaq. Doğrudan da paxılıq odundan daha şiddetli od yoxdur"¹.

A.Bakıxanovun etik baxışları dini mövhumatdan azad deyildi. Bəzən o öz mühakimələrini möhkəmləndirmək üçün dini ehkamlara istinad edir.

Paxıl adam, A.Bakıxanovun fikrincə, heç vaxt sakit yaşaya bilmir. Paxıl adamın öz şəxsi dərdi və başqlarının sevinci həmişə onun qəzəblənməsinə səbəb olur. İnsanların sevinci paxıl adamı qəmləndirir. "Paxılıq mütləq özünü bürüzə verən daxili çirkinlikdir. Paxılıq bacarığın yoxluğununu gösterir".

Əgər paxılıq insanın əsas xüsusiyyətidirse, deməli, onun mütləq bacarığı yoxdur. Çünkü bacarıqlı adam öz qiymətli vaxtını paxılıq kimi iyrənc hissələrə sərf etməyə hayfi gələr. Bacarıqsız insanlar özleri də inanırlar ki, nə vaxtsa bacarıqlı ola bilərlər. Ona görə də onlar bacarıqlı olanların paxılığını çəkir və istəmirler ki, onlar insanlığa fayda vermək üçün yaşayıb yaratsınlar. Belə insanlar haqqında A.Bakıxanov deyir: "Onlar başa düşmürələr ki, başqlarını səadətdən məhrum etməklə heç bir şey qazanmırlar. Bacarıqsız bacarıqlıda nöqsan olmasını arzulayırlar, çünkü bacarıqlının hər bir nöqsanı onun üçün təsəllidir"².

A.Bakıxanovun fikrinə görə xəsis və paxıl adama əksər hallarda bütün topladığı dövlət evezində onun qismətinə, arzusuna çatışmazlıq və kədər düşür. Belə adam ya hər hansı bir hadisə nəticəsində müflis olur, ya da onun var-dövləti vərəsəsine çatır. Hər iki halda xəsis və paxıl adama yalnız peşmançılıq qalır.

A.Bakıxanov dəfələrlə qeyd etmişdir ki, əxlaqı təmiz insanlarda xəsislik olmur. Onun fikrinə görə, xəsis adamlar dövlət əldə etməklə və yiğmaqla öz şəxsi dincliklərini itirirlər. Əgər adamda dövlət əldə etmek bacarığı və hüququ yoxdursa, lakin o, heç bir əmək sərf etmədən dövləti toplamağa müvəffəq olubsa, hər hansı bir hadisə nəticəsində həmin dövlət əldən çıxacaq, ona isə qüssə və peşmançılıq qala-caq. Əgər dövlət nəvə-nəticə üçün toplanıbsa, bu da əbəsdir, "çünki dəfələrlə tacrübə sübut etmişdir ki, dövlətlinin övladı yoxsun, yoxsunların uşaqları isə tedricən dövlət və hörmət sahibi olurlar"³. Atanın

¹ "Bakıxanovun əlyazması", səh. 57.

² Yenə orada, səh. 58.

³ Yenə orada, səh. 59.

¹ "Bakıxanovun əlyazması", səh. 55.

² Yenə orada, səh. 56.

dövləti nəvə-nəticəyə deyil, onun özünə xidmət etməlidir. Xəsis insanların arzusu və məqsədi var-dövlət yığmaqdır, onlar unudurlar ki, tamahkarlıq onların dinc və yaxşı həyatını pozur.

A.Bakıxanov yazır ki, valideynin öz şəxsi bacarığı sayəsində yiğdiyi dövlət onun özünə xidmət etməlidir, “o dövlətdən oğula pay düşmür. Əger bu pay saxlanarsa, o yadlara nəsib olacaq. Arvad öz payını təzə eri ilə xərcleyəcək, qız öz ərinin evine aparacaq, oğul yad qızına verəcəkdir. Ədalətli ol. Gör bunun sənə nə xeyri var? Əger desən ki, səni xatırlayacaq və sənin adından xeyriyyəçiliklə məşğul olacaqlar, bu da hələ məlum deyil. Çünkü kənar adam səni sənin özün özünü istədiyindən çox istəyə bilməz. Əger sən xeyriyyəçiliklə məşğul olmamışansa, onda heç bir yad adam da bunu sənin adından etməyəcək. Tutaq ki, qəbul olunmuş adətə (qaydaya) görə, sənin dövlətinin müəyyən bir hissəsini buna (xeyriyyəciyə) xərcədilər, lakin bu halda da onun şərəfi və axırət savabı ehsan verən adam-lara çatacaqdır. Deməli, bütün qiymətli ömrünü mal-dövlət toplamağa və pula pərvəstişə həsr etməyin heç bir mənası yoxdur”¹.

A.Bakıxanov “Əxlaqın yaxşılaşdırılması” əsərində səxavətlilik məsəlesi üzərində də dayanır. O göstərir ki, səxavətli olmaq yaxşıdır, lakin o məqsədəyğun bölüştürülmediğə həddindən çox səxavətlilik bədxərcliliklə bərabərleşir. Bədxərclik da paxılıq və xəsislik kimi lazımsızdır, insan israfçılığı yol verərək vəsaiti gərəksiz yere xərcədikdə özünü bir çox zövqlərdən məhrum edir. Öz şəxsi mənafeyini güdərək israfçılıq edən adam ən alçaq, əxlaqsızdır. “Dövlət hamının xeyrine sərf olunmalıdır” deyən A.Bakıxanov öz mühakiməsini yekunlaşdıraraq yazar: “Filosoflardan biri demişdir ki, səxavət bağlı qapıların açanıdır”.

A.Bakıxanovun etik baxışlarının əsas xəttini “İnsan zəhmət çəkməli və öz əməyi ilə yaşamalıdır” tezisi təşkil edir. Bakıxanovun fikrincə, əmək insan həyatını gözəlləşdirir (zənginləşdirir). Əxlaqın ən gözəl xüsusiyyəti əməyə məhəbbətdir. Bakıxanov deyir: “Avaralardan qorx, uzaq ol, avaralıq bütün qüsurların ən pisidir”.

Bakıxanov özünün etik baxışlarında heç bir əmək sərf etmədən yüksək vəzifə tutanları kəskin tənqid edir və əksinə, öz namuslu əməyi ilə yüksək vəzifə tutan insanları isə tərifləyir.

A.Bakıxanov deyir ki, gecə-gündüz vəzifə dalınca qaçan əksər insanların necə narahat həyat keçirdiklərini görmək o qədər de-

çətin deyil. “Yaxşı deyiblər: Tale istənilən məqsədə çatmaq yolunda maneədir. Bir halda ki, hər cür əməlin mahiyyəti bizzən gizlindir, biz hansı məqsədə və hansı yolla nail olacağımızı bilmərik”¹.

A.Bakıxanov taleyə itaətkarlıq haqqında fikri dəfələrlə irəli sürmüdü. Onun bu müddeəsi, şübhəsiz ki, sehvdir. Məlumdur ki, tarixi insanların özləri yaradırlar. “Tale” insana məqsədə çatmaqda mane ola bilməz. Əksinə, müəyyən tarixi vəziyyətdə ictimai şəraitin özü zəruri və tamamilə əldə edilməsi mümkün olan məqsədlər irəli sürür.

A.Bakıxanovun etik baxışlarında ona müasir olan Azərbaycanın ictimai şəraiti öz əksini tapmışdır.

Öz sinfi xarakterinə görə, A.Bakıxanovun etikası keçici yer tutur: o, bir çox hallarda feodalizm etikasını tənqid edir, lakin bəzi hallarda isə həmin etikaya əsaslanır.

A.Bakıxanovun əxlaqi, əsasən kübar dairələrinə mənsub əxlaqdır. O, insanlara necə yaşamaq, öz həyatını necə yaxşılaşdırmaq və s. barədə tövsiyələr verir. Lakin bu olduqca həyati və praktiki tövsiyələrini Bakıxanov çox vaxt Allaha, Qurana və dini ehkamlara istinad etməklə əsaslandırırırdı.

Sonuncu vəziyyət Bakıxanovun etik baxışlarının feodal əxlaqı ilə möhkəm əlaqədə olduğundan xəbər verir.

Bakıxanovun etikasında zəngin həyat təcrübəsi hiss olunur. Onun etikası həyat müdrikliyi etikasıdır. Lakin bu etikada fəal mübarizəyə çağırış, qəhrəmanlıq, döyük ruhu qətiyyən yoxdur.

Bakıxanov etikasının özünəməxsus mükəmməlliyyinə baxmayaraq, o bir sira ziddiyətlərdən xali deyildir. Məsələn, “mütəqə sadət” anlayışını vurğulayan Bakıxanov eyni zamanda qeyd edir ki, etikada mütəqə norma mövcud deyildir, her bir xalqın hər bir dövr üçün öz əxlaqi və hətta hər bir insanın xüsusi əxlaqi vardır.

Bəzi məsələlər, məsələn, sevgi məsələsi Bakıxanov tərefindən fərdiyyətçilik nöqtəyi-nəzərində şərh olunur.

Bakıxanovun etikası üçün səciyyəvi cəhət odur ki, o ya ayrı-ayrı fərdlərin marağını, ya da ümum böşəri maraqları irəli çəkir, bu etikada hər cür əxlaqın sinfi cəmiyyətdə sinfi olması haqqında anlayış yoxdur.

Qeyd etmək lazımdır ki, A.Bakıxanovun etikası xalq kütləsi deyil, əsasən cəmiyyətin savadlı təbəqəsinə, ziyahılara yönəldilmişdir.

¹ “Bakıxanovun əlyazması”, səh. 60.

¹ “Bakıxanovun əlyazması”, soh. 60-61.

Alovlu maarifçi olan A.Bakıxanov maarifi, elmi ve mədəniyyəti təbliğ edirdi. O, dəfələrlə qeyd edirdi ki, maarifsiz insan heç bir vaxt cəmiyyətin dəyərli üzvü ola bilməz. Mədəniyyət və maarif bəşər övladının yaraşığıdır.

A.Bakıxanov hesab edirdi ki, "bəşər övladı vahid bir ailəni təmsil edir". Bakıxanovun bu fikrini onun dünyagörüşünün məhdudluğu ilə izah etmək olar. O başa düşmürdü ki, antagonist sinifli cəmiyyətdə bəşər övladı vahid ailəni təmsil edə bilməz. Bu yanlış fikirdən A.Bakıxanov ömrünün axırına qədər əl çəkə bilməmişdi. Bəşər övladının bütün təbəqələrdən, bütün siniflərdən ibarət vahid ailəni təmsil etməsi haqqındaki tezisin A.Bakıxanovun etik baxışlanna böyük təsiri olmuşdur, etika problemlərinə yanaşmada isə siniflik yoxdur.

A.Bakıxanovun sosial-fəlsəfi baxışlarında feodal qaydalarının tənqidü xüsusi yer tutur. A.Bakıxanov bir maarifçi humanist kimi hər vasitə ilə elm və mədəniyyəti təbliğ edirdi. O, fanatizmi, dini teriqətçiliyi amansızcasına tənqid edirdi.

Şəki hökməndə Məmmədhəsən xanı xarakterizə edərək A.Bakıxanov yazmışdı: "...O, işgütər, qoçaq idi, qayda-qanunu sevir və onu öz xanlığının her yerində tətbiq edirdi. Lakin, heyf ki, bu cür müsbət cəhətlər onda güclü fanatizm və qəddarlıqla birləşmişdi!".

A.Bakıxanovun dünyagörüşünün məhdudluğuna baxmayaraq, onun XIX əsrde Azərbaycanda qabaqcıl ictimai və fəlsəfi fikrin inkişafı tarixində müəyyən rolü olmuşdur. A.Bakıxanovun Azərbaycan xalqının işıqlı gələcəyinə böyük inamı var idi. O, qüdrətli rus xalqının mədəniyyətinin ehtirəslə tərəfdarı olmaqla yanaşı, rus mədəniyyətinin nailiyətlərini hər vasitə ilə Azərbaycan əhalisi arasında təbliğ etməyə çalışırdı.

A.Bakıxanov öz həyatında ona rast gələn bütün çətinlikləri aradan qaldırarkən deyirdi: "Möhkəm ol, qoy ürəyin ağlasın. Kişiye yalnız iradə xoşbəxtlik getirer".

¹ "Bakıxanovun əlyazması", seh. 65.

ÜÇÜNCÜ FƏSİL

MİRZƏ ŞƏFI VАЗЕH

*Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bumlara, ey Mirzə Şəfi.
Uca tut daima ari, şərafı!*

Mirzə Şəfi

XIX əsrde Azərbaycan ictimai fikir tarixində Mirzə Şəfi Vazeh, özünün fəlsəfi ideyalarla zəngin şeirlərə tanınır¹.

Mirzə Şəfinin atası Kərbəlayı Sadiq, sonuncu Gəncə hakimi Cavad xanın yanında memarlıq edirdi.

Mirzə Şəfi Gəncə medrəsəsində oxuyurdu. Medrəsədə əsas tədris fənləri bunlar idi: şəriət, fars və əreb dilleri, hüsnxət. Gəncə medrəsəsini bitirdikdən sonra Mirzə Şəfi ruhani adı almağa hazırlaşırı.

Azərbaycanın Rusiyaya ilhaq edilməsi (birləşdirilməsi) və ölkənin sosial-iqtisadi həyatında baş verən dəyişikliklər, Mirzə Şəfinin dünyagörüşünə böyük təsir göstərmişdi və o özünün ilk məqsədindən, ruhani olmaq fikrindən imtina etmişdir.

Mirzə Şəfiyə bilavasitə panteist-alim Hacı Abdulla güclü təsir göstərmişdir. Hacı Abdulla dövrünün qabaqcıl adamlarından biri idi. Mirzə Şəfi Hacı Abdulladan dərs alırdı və vaxt keçdikdən sonra onun davamçısı olmuşdur. Hacı Abdullanın gənc Mirzə Şəfiyə münasibəti haqqında 50-ci illerde Tiflisdə yaşamış Adolf Berje yazır: "O zaman hələ mədrəsə tələbəsi olan gənc Şəfi, öz həmyeriləri – mollalara çox laqeyd münasibət bəsləyirdi və bütünlükle Abdullanın təliminə maraq göstərirdi. Hacı Abdulla öz tərəfindən ona

¹ Mirzə Şəfinin anadan olduğu tarix indiyə qədər dəqiq müəyyən edilməmişdir. Bezi sənədlərə görə o, 1800-cü ilə qədər, digərlərinə görə isə, XIX əsrin evvəllerində anadan olmuşdur. Onun xidməti haqqında 1845-ci il üçün hazırlanmış formulyar siyahıda, Mirzə Şəfinin anadan olmasından 40 il keçdiyi, 1852-ci il üçün formulyar siyahıda isə onun 45 yaşında olduğu göstərilir. Beləliklə, toxumın etmək olar ki, Mirzə Şəfi XIX əsrin evvəllerində anadan olmuşdur. O, 1852-ci ildə Tiflisdə vəfat etmişdir.

himayədarlıq edir, onun maarifə olan hovəsini dəstəkləyirdi və eyni zamanda golocəkdə tərbiyosunu davam etdirmək üçün, onu lazımi vasitələrlə təchiz edirdi. Mollalar gənc Mirzə Şəfinin düşüncə tərzindəki bu dönüşü gördükdə, onurla golocək məşğələlərdən imtina etdirilər və beləliklə o, mədrəsəni tərk etməyə və öz golocək taleyini qurmaq haqqında düşünməyə məcbur edilir.

Buradan şairin golocəkdə ən səciyyəvi xüsusiyyətinə çevrilmiş şoxsi keyfiyyətinin inkişafı – ruhanılərə dərin nisfəti başlayır. Əgər onun mədrəsədə bilavasitə müşahidələrindən əldə etdiyi məlumatın no qədər zöngin olduğunu nozərə alsaq, o zaman müsəlman ruhanıların onun simasında necə qorxulu bir düşmən qazanmış olduqları aydın olar”¹.

Mirzə Şəfi azadsıkırlı, dinin və mövhumatın düşməni kimi məşhur oldu.

M.F.Axundovun tərcüməyi-halında Mirzə Şəfi haqqında deyilir: “Gəncə məscidinin hücrələrindən birində bu şohordon olan Mirzə Şəfi adında biri yaşayır. Mən ondan dərs alırdım və dərs zamanı mənimlə bu hörmətli insan arasında yaxın dostluq əlaqələri yarandı. Bir dəfə bu hörmətli insan mənə sual ilə müraciət etdi:

“Mirzə Fətəli, elmləri təhsil etməkdən məqsədin nədir?” Cavab verdim ki, ruhani olmaq istəyirəm. Dedi: “Sən də onlar kimi riyakar və şarlatançı olmaq istəyirsən?” Təəccüb və heyrət etdim ki, bu no sözdür. Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz həyatını bu qaragürühün içorisində puç etmə, başqa bir məşğulliyət qəbul et!”

* * *

Mirzə Şəfi gözəl kalligraf idi. O deyirdi: “Şorqın müdrikləri, gözəl fikrin həm sözdə, həm də yazıda gözəl ifadə edilməsini çox yüksək qiymətləndirirdilər”.

Hacı Abdulla, Mirzə Şəfini Gəncədə Cavad xanın qızının mali-kanosinin idarəsində mirzə vozifəsinə təklif etmişdir. Lakin çox keçmədən, 1826-cı ildə, Rusiya-İran müharibəsinin başlanması ilə o bu vozifəsini də itirir. Gəncədə Mirzə Şəfi müxtəlif kağız və kitabların üzünü köçürməklə və fərdi dəvəslər verməklə məşğul olurdu.

¹ И.К.Ениколов. “Поэт Мирза-Шаффи”, изд. АзФАН. Баку, 1938 г., стр. 11-12.



Mirzə Şəfi Vazeh

40-cı illerde Mirzə Şəfi Tiflisə köçür. O zaman Mirzə Fətəli Axundov Tiflis məktəblərinin birində Azərbaycan dili müəllimi idi. Səhhətinin pisleşməsi ilə əlaqədar Mirzə Fətəli Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi vəzifəsindən azad olunması haqqında müraciət edir (məlumat verir) və onun yerinə M.F.Axundovun tövsiyəsiyle Mirzə Şəfi dəvət edilir.

Zaqafqaziya məktəbləri müdürü Knopfa (3 may 1840-cı il tarixli) raportda Mirzə Şəfinin boş olan Azərbaycan dili müəllimi vəzifəsinə qəbul edilməsi xahiş olunur.

Cox hörmətli, yüksək təhsilli insanlar, Mirzə Şəfini bu vəzifəni tutmağa tamamilə layiq bir insan kimi xarakterizə edirdilər. Bir çox xahiş və tövsiyələrdən sonra, Mirzə Şəfi şərqsünas mütəxəssislər, o cümlədən Budaqov qarşısında imtahan edilir. Mirzə Şəfi haqqında rəyində Budaqov yazırkı ki, o yalnız Azərbaycan dilini deyil, həm də ərəb və fars dillərini kifayət qədər bilir.

Nəhayət, Mirzə Şəfi Tiflis qəza məktəbinə müəllim vəzifəsinə qəbul edilir və orada Azərbaycan və fars dillərindən dərs verir.

“Müdiriyətə her il təqdim edilen “tədris müəssisələrinin nizamnamesi”nin 74-cü paraqrafi əsasında aparılan imtahan haqqında hesabatda Mirzə Şəfi haqqında belə deyilirdi: “Tatar dilində müvəffəqiyətlər yetərli dərəcədə yaxşıdır: 2-ci və 3-cü sinif şagirdləri azərbaycanca kifayət qədər yaxşı yazırlar və oxuyurlar, hətta elələri var ki, bu dildə danışmaq iqtidarındadırlar” (“1843-cü il üçün rəhbərliyə təqdim olunan müxtəlif məlumatlar”, 7 №-li işin arxivindən).

Məktəbdə dərs deməkdən başqa, Mirzə Şəfi fərdi dəslər də verirdi”¹.

* * *

Tiflisdə Mirzə Şəfi, Qafqaza sürgün edilmiş Rusiya ictimai fikrinin qabaqcıl təmsilçiləri, Azərbaycan, Gürcüstan və Ermənistən müterəqqi xadimləriylə yaxın dostluq əlaqələri qurmuşdu. O, “Divani-hikmət” ədəbi-fəlsəfi dərnəyinin yaranmasının təşəbbüsükarı və təşkilatçısı idi. Dərnəkdə bir çox müterəqqi xadimlər, o cümlədən Abbasqulu ağa Bakıxanov da iştirak edirdilər.

¹ И.К.Ениколов. “Поэт Мирза-Шаффи”, изд. АзФАН. Баку, 1938 г., стр. 49-50.

Dərnəkdə rus və Şərqi poeziyasının klassiklərinin en yaxşı əsərləri, eləcə də Mirzə Şəfinin və A.Bakıxanovun əsərləri oxunur və müzakirə edilirdi.

Bu dərnək və Tiflisdə A.Bakıxanovla görüşləri haqqında, F.Bodenstedt yazır: “Mən rütbəsi və adı ilə seçilən Bakı sahibinin oğlu Abbas qulu xan ilə tanış oldum. O, Qərb əxlaq və adətləri, vəziyyət və şəraiti haqqında geniş biliyi sahib olması ilə, həmçinin ruslara müəyyən rəğbətli, öz tayfasının üləmalarından ehəmiyyətli dərəcədə fərqlənirdi. Peterburq və Moskvada uzun müddət qalması sayəsində o, rus dilini mükəmməl mənimseməmişdi. O, çar sarayında qəbul edilmişdi və hətta rus ordusunun polkovniki rütbəsinə malik idi. Şərqi dillerini dərindən bildiyinə, poetik şeirlərinə görə, dərin biliklə yazdığı böyük tarix ilə... o üləmalar içinde yüksək ad sahibi idi. Abbas qulu xan özünə hər yerde hörmət hissi oyadan istedadlı insanlardan idi...”²

F.Bodenstedtin dediyinə görə, Mirzə Şəfi ədəbi fəlsəfi dərnəkdə A.Bakıxanovla görüşdükdə ona layiqli hörmət etmiş, onu “böyük mütəfəkkir” adlandırmışdı.

Bu görüş zamanı onlar arasında özlerinin və özgəlerinin nəğmələrinin oxunmasında əsil yarış (müsabiqə) ilə müşayiət edilən canlı səhbətlər aparılırdı.

F.Bodenstedtin ona yadigar olaraq bir şey yazmaq xahişinə, A. Bakıxanov öz şeirlərindən “ən gözəlini” – “Fatma tar ələrken” şerini yazdı.

“Mirzə Şəfi şeirin gözəlliyini ucadan təriflədi və dedi ki, o şaire “böyük şöhrət gətirməlidir”².

* * *

Tiflisdə dövlət xidmətində olan Fridrix Bodenstedt, Mirzə Şəfidən fars və Azərbaycan dilləri dəsləri alırdı, Mirzə Şəfinin en yaxşı şeirlərini köçürürdü və onları “Şərqdə min bir gün” adıyla 1850-ci ildə nəşr edilmiş öz qeydlərinə daxil etmişdi. Bir ildən sonra Bodenstedt, Mirzə Şəfinin şeirlərinin xüsusi nəşrini “Mirzə Şəfinin nəğmələri”

¹ И.К.Ениколов. “Поэт Мирза-Шаффи”, изд. АзФАН. Баку, 1938 г., стр. 49-50.

² Yenə orada, seh. 50.

adı altında çap etdirdi. "Mirzə Şəfinin nəğmələri" Avropada 300 dəfə-dən çox nəşr edildi və bir çox xalqların dillərinə tərcümə edildi.

"Başqa ölkələrin ən yaxşı tərcüməçi şairləri öz əsərlərini Mirzə Şəfinin canlandırmasına və təqlidinə həsr etdilər. O, italyan, fransız dillərinə (məşhur yazıçı Rossi tərəfindən) tərcümə edilmişdir, onun ingilis, İsvəç, holland, ispan, portuqal, rus, çex və bütün slavyan dillərinə, həmçinin flamand, macar, qədim yəhudi dillərinə edilmiş tərcümələrinin gözəl, nəfis nəşrləri mövcuddur. Sonuncu tərcümə qədim ivriti yaxşı bilen bir alim tərəfindən edilmişdir"¹.

Mirzə Şəfinin əsərləri haqqında L.N.Tolstoyun fikirləri diqqətə layiqdir. 1880-ci ildə o, şair A.A.Feta xəber verirdi ki, bu yaxınlarda tamışlarından biri, ona Mirzə Şəfinin onda dərin təəssürat oyadan şeirlər kitabını gətirdi. Bu təəssürat haqqında L.N.Tolstoy yazdı: "Bu yaxınlarda o mənə Mirzə Şəfini getirdi... orada çox gözəl şeylər var. Sizin onlardan xəberiniz varmı?"²

Bodenstedt, Mirzə Şəfinin əsərlərinin müvəffəqiyyətlərini görərək, sonrakı nəşrlərdə onun müəllifini təkzib etməyə başladı və özünü "Mirzə Şəfinin nəğmələri"nin müəllifi kimi qələmə verdi³.

Bu plagiat sayesinde Bodenstedt geniş şöhret qazandı.

Avropa avantüristlərinin (firildaqcılarının) Rusiyaya, M.Y.Lermontovun ifadəsilə – "xoşbəxtlik və rütbə qazanmaq məqsədilə" yönəlmış bele həyəsiz plagiat halları istisna deyildi. İstər ədəbiyyat tarixi sahəsində, istərsə də bütövlükə ölkəmizin xalqlarının elm və mədəniyyətinin inkişafında bir sıra faktlar göstərirək ki, bir çox böyük elmi ixtiraların, ədəbiyyat və sənət əsərlərinin yaranmasında prioritet (ilkinlik), şübhəsiz, vətənimizin alimlərinə və yazıçılarına məxsus olduğu halda, ayrı-ayrı "Qerb mədəniyyəti təmsilçiləri" tərəfindən çəkinmədən və alçaqcasına mənimsənməş və oğurlanmışdır".

* * *

Mirzə Şəfi, bir maarifçi olaraq maarifçilik ideyalarını təbliğ edirdi və xüsusilə qabaqcıl rus mədəniyyətinə böyük diqqət yetirirdi. "Mirzə Şəfi rus ədəbiyyatı ilə yaxşı tamış idi. Bize onun yalnız

¹ Журн. "Русская старина", т. 54. С.-Петербург, 1887 г., стр. 414.

² Л.Н.Толстой. Полное собрание сочинений, т. 63. М.-Л., 1934 г., стр. 14.

³ Bu məsələ ilə bağlı bax: A.A.Seyidzadə. "Mirzə Şəfi və ya Bodenstedt?" (F.A.Bodenstedtin plagiatlığını mənşeyi, həcmi və xarakteri məsələsinə dair). Bakı, 1940-ci il.

ПѢСНИ

МИРЗЫ · ШАФФИ

съ прологомъ

ФРИДРИХА БОДЕНШТЕДТА.

въ переводѣ

Н. И. Эйфертъ.

МОСКВА.

Типография Вильде. Верхняя Кисловка, собств. ком.

1880

"Mirzə Şəfinin nəğmələri" kitabından titul sahifəsi.

A.Veltmann bir tərcüməcisi, məşhur "Nə dumanlanmışan aydın dan işqi. Yerə şəh iləmi düşmüsən?" şeiri çatmışdır.

Bu nəğmə "Muromsk məşələri" poetik hekayəsində (Moskva, 1831) yerləşdirilmiş və o vaxtdan geniş yayılmışdır¹.

Mirzə Şəfi ruhanilərə, məvhümata və istibdada qarşı kəskin çıxış edirdi, qadınların azad edilməsinə çağırırdı; dini adət olan çadra geyməyin qızgın düşməni idi. Şeirlərinin birində biz oxuyuruq:

Tulla gel çadramı... bilsin ki, dünya
Yoxdur yer üzündə senin tek afət.
Qoy senin nezərin hər yana baxsin,
Baxışın qəlbəri yandırıb yaxsıń.
Pəmbə dodaqların təbəssümləri
Ətrafa nur yaysın, aćısın səhəri.
Sənə çadra kimi ey ince melek,
Tək gece zülmeti olsun bürünçek.
Tulla gel çadranı... hüsnün tək hüsnü
İstanbul səltəni görməmiş bele!
Uzun sıx kirpiklər arasındaki,
O aydın gözlerin – nurlu piyale.
Aç qara gözünü , çadranı tulla!
Həyatda cesur ol, yaşa qürurla.

Mirzə Şəfi, çadra geyməyi qadınlar üçün zəruri sayan müsəlman ruhanilərini ifşa edərək və qamçılayaraq deyirdi:

Qadağan eyləmə, şeyx, yar üzüne baxmağımı,
Ne bilirsən necə ləzzət duyulur baxmaqdan?!

Mirzə Şəfi, müctəhidə (müsəlman ruhanilərinin başçısı) müraciətində, özünü insanlığın azadlığı və xoşbəxtliyinin nəğməkarı kimi, müctəhidə-irtica və xurafat vaizinə qarşı qoyaraq deyir:

"Kim aramızdakı fərqi görür?
Mən kiməm və bizim müctəhid kimdir?
Biz ikimiz də xalqa vəz oxuyuruq ki,
Ağıla daha çox azadlıq versin;
Mən nəğmeye - o isə iyrənc üz büzüşdürmekle,



¹ И.К.Ениколов. "Поэт Мирза-Шаффин", изд. АзФАН. Баку, 1938 г., стр. 51.

"Mirzə Şəfinin nəğmələri" kitabının üz qabığı.

Onun ürəyi qalın etə batmışdır.
Belə ki, o görünmür əsla
Halbuki men ürəklərdə,
Ağızlarda insanam

Tərəddüdə, qısa ayaqları üstündə belə
O çıxış edir qoca qaz kimi
Fısıldayıır, sanki tosqunluqla
Bütün insan günahlarını mədəsində daşıyır.
Men ayaqdan yüngüləm, uçuram küçə boyu;
O hirslenir, için çekir – man zarafat edirəm
O gizlice meni məsxərəyə qoymağı sevir,
Amma mən onun açıqca cavabını verirəm
Mənim istehzalarından o çox qorxur
Mənə isə onun hiddətini görmək gülündür”.

Mirzə Şəfi ruhanilərin axiret dünyası haqqında söylədikləri fikirlərə qarşı kəskin çıxış edirdi. Ruhanilərin bu ağılsız fikirlərini ifşa edərək, Mirzə Şəfi dəfələrlə deyirdi ki, bizi əhatə edən real (gerçək) dünyadan başqa heç bir dünya yoxdur. O kəs ki insanları aldatmaq üçün ruhanilərin uydurmasından başqa bir şey olmayan axiret dünyasına ümidiyle yaşayır, o axmaqdır.

Mirzə Şəfi deyir ki, müdrik insanlar ruhun ölməzliyinə inanırlar.

“Axmaqlar geləcek həyat üçün hüzn edirler,
burada yaşamırlar, amma yaşadırlar, bilməlisən!
Müfti cəhənnəm və cinlərlə qorxudur,
Amma ağıllı ol və məyus olmamalısan!
Müfti inanır: o hər şeyi yaxşı bilir.
Amma Mirzə Şəfini inandırmamalıdır!”¹

Mizə Şəfinin bir sıra şeirləri, inam və həyat məsələlərinə həsr edilmişdir. Azadfikirli insan olaraq, o, Allahın adıyla şər iş görənləri qamçılayırdı.

“Men belə dedim gələn riyakarlara:
Kim özünə hörmət edir, Allah'a pərestiş edir.
Amma kim Allahın adıyla şər iş görür,
Qabacاسına müqəddəs bir şeyi – məbədi ayaqlayır”².

¹ “Песни Мирзы-Шаффи”, в переводе Н.И.Эйферта. Москва, 1880 г., стр. 52.
² Yenə orada, səh. 155.

Mirzə Şəfi alın yazısı və taleyə inama qarşı çıxaraq, hesab edirdi ki, ağıllı hərəkətlər insanın xoşbəxt həyatının zəruri şətidir.

“Xeyir mi, yaxud şər mi gözləyir bizi
sonra taleyimizdə?
Məni qorxu götürmür,
Men özümə deyirəm:
Kim ağılla yaşayır, xoşbəxt insandır
Ve gələcəkdə də olacaq,
Həmişə esrdən-əsro!”³

Azadfikirli Mirzə Şəfi, insan şəxsiyyətinin azadlığından ilhamla danışındı, o, ehtirasla yer üzündə azadlıq arzulayırdı.

“İstərdim bütün yer üzünü
hebsdən azad edim...”⁴

Mirzə Şəfi real, obyektiv dünyanın insan şürurundan asılı olma-yaraq mövcud olmasını etiraf edir və varlığı dərk etməyə çağırırdı. Mirzə Şəfi, özünün yazdığı kimi, bütün gücüylə varlığın sırrını (müəmmasını) dərk etməyə cəhd göstorirdi.

“Gəl tələbə! Sənə bir hikmət bildirmək isteyirəm, sən varlığın qiymətini dərk etməyi öyrənməlisən”⁵.

Mirzə Şəfi deyirdi ki, bütün mövcudiyət hərəkətdədir; dünyada daimi heç nə yoxdur.

“Hər şey daima gəlir və keçir,
Dünyalar kimi ətrafdə hər şey gedib gəlir”⁶.

Mirzə Şəfiyə görə inkişaf, hərəkət sərf mexaniki xarakter daşıyır və sanki qapalı dairədən keçir.

“Dünyalar elə ətrafdə dövr edirlər
Onlar həmişə köhnə yol ilə gedirlər”⁷.

¹ “Песни Мирзы-Шаффи”, в переводе Н.И.Эйферта. Москва, 1880 г., стр. 159.

² Yenə orada, səh. 58.

³ Yenə orada, səh. 65.

⁴ Yenə orada, səh. 108.

⁵ Yenə orada.

* * *

Mirzə Şəfi zülmkar şahlara nifrət edirdi, onun əsərləri yer üzündə insanların azadlığını və sevinclərini boğanlara qarşı yönəlmışdı. Mirzə Şəfi dəfələrlə göstərirdi ki, xalqın cahilliyi və geriliyi, şahların hökmranlığını şərtləndirmişdir.

Şeirlərinin birində Mirzə Şəfi nağıl edirdi ki, bir dəfə ondan şah haqqında nə fikirdə olduğunu soruştular. Şair cavab verdi ki, şah ağılsız doğulub, lakin xalqın geriliyi və cəhaleti, şaha hakim olmaq imkanı verir¹.

Ozünün siyasi şeir-pamfletlərində Mirzə Şəfi bütün gücüyle xalqı aldatmaq üçün öz manifestlərini çıxaran şahlara zərbə endirirdi. O, xalqın yadına salındı ki, şahlar heç vaxt xalqın rifahi üçün, onun azadlığı üçün heç nə etməmişlər. Onların bütün üzdənirəq manifestləri bir məqsəd güdürdü: xalqa daha çox zülm etmək, azadlığını məhdudlaşdırmaq.

“Bir dəfə şah öz əliyle manifest yazdı” şeirində Mirzə Şəfi deyir ki, bir dəfə şah öz məzmunluğu ilə başqa manifestlərdən nəzərə çarpacaq dərəcədə fərqlənen bir manifest çıxartdı (elan etdi). Bu manifestin meydana çıxması, xalqda böyük təəccüb oyatdı:

Şah manifest yazdı əliyle bir gün,
Külli-İran xalqı mat qaldı bütün.
“Necə müdrikənə gözəl kəlamlar!”
Bir-bir sevindilər bütün adamlar.
Hamı bayram etdi: “Dünyada tek sen
Ey böyük şahımız sene min ehsən!”
Baxdı Mirzə Şəfi bir xeyli müddət,
Bu səslər qəlbində doğurdu heyret:
“İran camaati İranda, aman
Gör neçə baxır ki, şah ilə xana;
Onlar bir ağıllı iş görən zaman,
Tamam heyran qalıb sevinir buna”.

Müharibələrin xalqa getirdikləri bədbəxtliklərin səbəbini, Mirzə Şəfi öz maraqları uğrunda məhvədici müharibələr aparan şahlarda, xalqa zülm edənlərdə görürdü:

“Bir xalq o birini əzirdi,
ve təhqirəmiz (rüsvayçı) xoşbəxtlikdən
hezz alırdı.

Başqa xalq, yığıb gücünü
rüsvayçılığın intiqamını alaraq
yenə vuruşurdu.

Vaxtılı bu belə olurdu.

İndi də bu belə olmaqdə davam edir.

Nəgmələrinin mövzusu mənə xoş deyil”¹.

Mirzə Şəfi bütün şahları riyakarlıq və yaltaqlıq düşkünləri kimi xarakterize edirdi. Şahlara doğru söz demək olmaz. Doğru söze görə onlar dərhal səni qovarlar və hətta dilini də kəsərlər:

“Bir vaxt şah mənə böyük mərhemət edirdi
Tez-tez şikayət edirdi ki, o hələ
Qorxmadan həqiqəti söyleyən insan tanımır.
Görürəm, o boş yera şikayət etmirdi,
O vaxt ki, ona mən həqiqəti dedim,
Dərhal şah tərefindən sürgün edildim”.

Mirzə Şəfinin əsərləri içinde, onun qaniçən, zülmkar hökmardarlarla (müstəbidlərə) qarşı yönələn “Teymur” (“Teymurləng”) şeiri xüsusilə seçilir.

Bu şeir dərin sosial-siyasi məzmuna malikdir və azadfikirlilik ruhu ilə doludur. Mirzə Şəfi deyir ki, bir dəfə Teymurləng öz sarayında bir nəgmə eşitdi. Nəgmədə deyilirdi: “Kim şöhrətə görə yer üzündə insanların qanını tökür, o cəzasını alacaq və hamı tərefində lənətlənəcək”.

“Açıqlı Teymur bir dəfə saraydan
bir hava eşitdi.
Hökmdar özündən çıxıb
Qişqırdı, bozardı:
“— Qoy sənetkar (müğənni) buraya gəlsin!”
O saraya gəlir.
“— Əger sənin şahın hiddətlə baxarsa,
Sənetkar, sən peşman olarsan?”

¹ “Песни Мирзы-Шаффи”, в переводе Н.И.Эйферта. Москва, 1880 г., стр. 71.

¹ “Песни Мирзы-Шаффи”, в переводе Н.И.Эйферта. Москва, 1880 г., стр. 168.

“— Na üçün peşman olum? Vətənə xidmet etmək,
sənətkara ilahi vergisidir...”

Teymurləngin sərt xəbərdarlığına – “Şahlar həyatdan məhrum
edirlər!”, müdrik nəgməkar qorxmadan ona cavab verir:

“— Bilirem, şah! Tacısız pələng də
səhrada öldürür.
Hətta daş-damın yüksəkliyindən düşərək...
İndi bunu sən də etmək isteyirsən?!”

Mərd nəgməkarın inandırıcı və açıq cavabı Teymurləngi peşman
olmağa və azadlıq nəgməkarına bu sözləri deməyə məcbur etdi.

“— Belə, al üzüyümü
tez və rədd ol,
yaşamaq isteyirsənə!”

Mirzə Şəfi, istibdad və zülmkarlıq simvolu Teymurlənge qarşı
azadlıq və xoşbəxtlik ideyalarının daşıyıcısı olan nəgməkarın müba-
rizəsini ümumiləşdirərək, belə bir nəticəyə gelir ki, istibdad və
zülm yox olacaq, azadlıq öz yerini tutacaq (qələbə çalacaq).

“O vaxtdan hökmdarın hali pisleşdi
ölənəcən o soldu
nəgməkar ise elə həmin
qorxunc mahnını oxuyurdu,
getdikcə ucadan və daha azad
mezlum xalq haqqında.
Tanrıının qəzəbini isteyir
O kəsə ki, o hamiya zülm edir”¹.

* * *

“Ağillının güclüyə ehtiyacı olmaya bılır,
Amma güclü ağılıdan öyrənməlidir”.

Mirzə Şəfi

Mirzə Şəfinin yaradıcılığında etik məsələlər mühüm yer tutur. Mirzə Şəfi öyrədir ki, təvazökar olmaq, öz ağınlıla öyünməmək lazımdır. Uğurların nə qədər çoxdursa, o qədər sən təvazökar olmalıdır.

“Kim ki, özünü ağıllı sayır,
Qoy heç olmazsa buna diqqət etsin:
Hətta günəş şüasını o vaxt yere endirir ki,
O işiq saçır!”²

Mirzə Şəfi deyir ki, adətən, təvazökar insanlar öz müvəffəqiyyətleri haqqında danışmazlar və əksinə, o insanlar ki, heç bir şey bacarmırlar, hamıdan çox qışqırırlar və özlərinə o keyfiyyətləri aid edirlər ki, heç vaxt onlara xas olmamış və xas deyildir. O kəs ki, sədəqətdən və məhəbbətdən hamıdan bərk qışqırır, onda nə o, nə də o birisi var. Mirzə Şəfiyə görə, insan bütün insanlığın xeyrinə çalışmalıdır. Her kəs öz vaxtından ağılla istifadə etməlidir, orijinal bir şey yaratmalıdır:

“Sən özündə mahiyyət terbiyə et!
Özgə fikrinin qulu olma –
Gümüş kimi parıldayan hər şey
Qiymətli deyildir...”³

Mirzə Şəfi öyrədir ki, insan özü haqqında yalnız şəxsi fikri əsasında hökm sürməlidir, çünki adətən hər kəs özü haqqında yüksək fikirdə olur. Bundan başqa, insan özünü tam dərk edo bilmir:

“İsteyirsin özün özünü öyrənəsen,
Özünü özündən uzaqlaşdırımlısan...
Özünü tanımaq çətinidir sənə,
Özünü öpmək çətin olduğu kimi”³.

¹ “Песни Мирзы-Шаффы”, в переводе Н.И.Эйфера. Москва, 1880 г., стр. 75.

² Yenə orada, səh. 173.

³ Yenə orada, səh. 187.

Mirzə Şəfinin əxlaq təlimi öyrədir: şər gətiren, zərər verən insan olma!

“Günahın yükünü bütün insanlar daşıyırlar;
Amma o kəs ki, özüne zərər edir,
Günahın yarısını edir.
Hər vaxt qorxuludur
Günahı özgələrə daşıyan toxum!”¹

Mirzə Şəfinin etikasına görə, bütün insanlar qardaşdır.

* * *

*Kəskin söz deməyi bacarmaq gərək,
Yaxşı şeir yaratmağı bacarmaq gərək.*

Mirzə Şəfi

Mirzə Şəfinin bir çox nəğmələri, ateist şair Ömər Xəyyamın rübai'lərini xatırladır. Ömər Xəyyam kimi Mirzə Şəfi də öz fəlsəfi fikirlərini qısa, ləkən poetik formasına salır:

“Xeyirxahlar da qəzəbli olurlar,
İsti məhəbbətdə de soyuq var,
Ən yaxşı gözəl qızılıqları de tikanları olur,
Amma, tək tikanlar, qızılıgülsüz qəzəblidirlər”².

Mirzə Şəfi, onu başa düşməyən ağılsız insanlardan danışaraq, yazdı:

“Nə vaxt ki, mən ağıl dəlinca qaçdım,
Axmaqlara ağılsız göründüm –
O vaxt ki, onlarla bir oldum – ağıllı...
Yalnız ağılsız özünü ağıllı sayır!”³

Mirzə Şəfinin əsərləri dinə, zülmkar şahlara qarşı yönəlmüşdür. Bütün həyatı boyu o, insanların azadlığı və xoşbəxtliyi haqqında nəğmələr oxumuşdur. Onun poeziyası optimizmlə doludur.

“Ey Mirzə Şəfi, nə gözəl ətir saçır
Sənin sehrli şeirlərin
Hələ heç vaxt oxunmamış,
Belə sevincli nəğmələr”⁴.

XIX əsr Azərbaycan maarifçi şairi və alimi Mirzə Şəfi Vazeh, həm də bir sıra dərsliklərin müəllifi olmuşdur. Bu dərsliklər içərisində onun İ.Qriqoryev ilə birlikdə tərtib etdiyi “Azərbaycan dili və ədəbiyyatı üzrə oxu kitabı” xüsusi yer tutur.

* * *

Mirzə Şəfinin şeirləri feodalları, ruhaniləri həcv edən, xalqa zülm edənləri, insan şəxsiyyətini alçaldanları, cəhaleti və mövhumatı, söz azadlığının boğulmasını, müasir ictimai quruluşun çatışmazlıqlarını amansız qamçılayan kəskin mübariz siyasi satiralardır, onlar demokratik ruhun daşıyıcılarından.

Lakin o dövrda Azərbaycanın ictimai-siyasi münasibətlərinin geriliyi, ona ifşa etdiyi ictimai quruluşun sosial köklərini başa düşmek səviyyəsinə qalxmağa imkan vermedi və bunda istibdada və xalqın əsəretinə qarşı bu qorxmaz mübarizin – azadlıq və xoşbəxtlik nəğməkarının dünyagörüşünün tarixi məhdudluğunu özünü göstərdi.

Mirzə Şəfinin poeziyası xalq ilə sıx bağlıdır; o xalqın əzab və iztirablarını, onun arzu və istəklərini əks etdirir.

¹ “Песни Мирзы-Шаффы”, в переводе Н.И.Эйфера. Москва, 1880 г., стр. 187.

² Yenə orada, səh. 189.

³ Yenə orada, səh. 177.

⁴ Журн. “Русская старина”, т. 55. С.-Петербург, 1887 г., стр. 594.

DÖRDÜNCÜ FƏSİL

PROFESSOR MİRZƏ KAZIM BƏY (1802-1870)

“Qərb öz siyaseti ilə Asiyada maarifçiliyi bərpa edə bilməz... Ölkənin islahatçıları ölkənin özündə doğulmalıdır”.

M.Kazim bəy

Azərbaycanda XIX əsr qabaqcıl ictimai fikrinin görkəmli nümayəndələrindən biri professor Mirzə Məhəmməd Əli Kazım bəydir.

Tanınmış şərqşünas professor İ.N.Berezin öz müəllimi professor Mirzə Kazım bəy haqqında yazılırdı: “Çox varlı olmasa da oğluna müsəlman anlayışına görə əla təhsil vermiş, atasının evində tərbiyə almışdır. Atasından başqa Mirzə Məhəmməd Əlinin müəllimləri – ...ərəb qrammatikasından Molla Saleh Bilici, ritorika və məntiqdən Molla Əbdüləziz Xiskənci, hüquq elmi və onun bütün sahələrində Şimali İranda məşhur hüquqsūnas Şeyx Məhəmməd Behreynli olmuşdur. Mirzə Məhəmməd Əlinin parlaq fitri istedadı ona müsəlman təliminin tam kursunu çox tez başa vurmağa imkan vermişdi”¹. İ.N.Berezin yazır ki, Kazım bəy hələ ailədə olarkən, Azərbaycan, fars və ərəb dillərini mükəmməl öyrənmişdi. O, tam bir sıra elmləri öyrənir və vaxtı gələndə öz atasının yerini tutacağına güman edirdi.

Mirzə Kazım bəyin atası Qasim Kazım bəy Dərbənd sakını idi. Sonralar o, Dərbənddə şeyxülislam olmuşdu.

Mirzə Kazım bəyin “Ərəb dilinin müxtəsər qrammatikası” adlanan ilk elmi əsəri 1819-cu ildə, 17 yaşı olarkən çıxmışdır.

Professor Mirzə Kazım bəy 1842-ci il fevralın 12-də avtobioqrafiq səciyyəli xatirəsində yazılırdı:

“Gürcüstanı və ümumiyyətlə Zaqafqaziya diyarını Rusyanın müzeffər silahının fəthinə qədər bütün Dağıstan və onunla qonşu eyaletlər gah İran, gah da Türkiye ilə müttefiq olan ayrı-ayrı ölkələrdən ibarət idi. Keçən yüzilliyin sonunda Quba və Derbənd əyalətləri qəlebələrinin gurultusu ilə müasir qonşularının bağrını yaran xüsusi xanlar tərəfindən idarə olunurdu. Yekaterinanın müasiri Fetəli xan bir müddət öz ezerəti və cürəti ilə şöhrətlənmişdi. Onun iqamətgahı Dərbənddə idi. Onun nazirləri arasında mənim babam da vardı və öz vəzifəsinə görə maliyyə naziri və yaxud xalq ərzağı popeçiteli demək olan Nazir rütbəsi daşıyırırdı. Həmin xanın ölümündən sonra və rusların Zaqafqaziya diyarına yürüşləri zamanı iğtişaşlar və ara mühabibəleri artıq çoxdan bəri dünyəvi və hərbi həyatdansa ruhani və alim həyatına daha meyilli olan atamı müsəlmanların müqəddəs yerlerino seyahət etməyə və öz həyatını elmə həsr etməyə vadar etdi”¹.

1820-ci ildə Kazım bəyin atası Qasim Kazım bəy çar hakimiyyət orqanlarına qərəzli münasibət bəsləyen şəxslerlo gizli yazışmada şübhəli bilinmiş, bütün əmlakı müsadidə edilərək Həştərxana sürgün edilmişdi. Bu barədə Kazım bəy bunları xəbər verir:

“...Rusyanın hemişəki xeyirxahu, amma rütbəsinə görə xalq hüququnun müdafiəçisi olan atamın Dərbəndin yerli bəylerindən birinin simasında güclü düşməni var idi, o öz fitnə-fəsadları ile hökumətin nəzərində atamın birinci ləyaqətinə ikincisi ilə kölgə salmağa müvəffəq olmuşdu; bu səbəbdən yaranan çoxlu narazılıqlar fəsadçının ciddi cəhdə kəməyi ilə gün-gündən artdı və bu, hökumətin hərbi məhkəmə təyin etmesi, onun atamı on dörd dostu ilə birlikdə malikanəsi alınaraq Həştərxana sürgünə məhkum etməsi ilə bitdi”².

1821-ci ildə Kazım bəy Həştərxana atasının yanına getmiş, burada özüne iş axtarmağa məcbur olmuşdu. O zaman Həştərxanda olan xarici missionerlər Mirzə Kazım bəyden Şərqi dilleri, o cümlədən ərob, Azərbaycan dilləri müəllimi olmasını xahiş etdilər. Azərbaycan, türk, fars və ərəb dillərini gözəl bilən Mirzə Kazım bəy təklifi qəbul etdi.

Şərqi dilleri müəllimi olarkən, o özü müntəzəm surətdə ingilis, fransız, alman və qismən yəhudî dillərini öyrənir və sonralar 6 dildə – həm Şərqi, həm də Qərb dillərində yazır, oxuyur və danışırırdı.

¹ Журн. “Русский архив”. Москва, 1893 г., кн. 3, стр. 221.

² Yenə orada, səh. 222.

¹ Журн. “Русский архив”. Москва, 1893 г., кн. 3, стр. 209.

Qasqaz üzrə Baş komandan A.P.Yermolov qraf Nesselrodeyə 28 oktyabr 1824-cü il tarixli raportunda bildirirdi ki, bundan sonra Mirzo Kazım bəyin Həştərxanda qalması Rusiyanın ümumi sivasəti üçün təhlükəli və ziyanlıdır; onu sürgün etmək vacibdir¹.

Yermolovun tələbi yerinə yetirildi. Mirzo Kazım bəyi Sibirə sürgün etməyi qorara aldılar, lakin sürgünə gedərkən yolda o, ağır xəstələndi və müvəqqəti olaraq Qazanda saxlanıldı.

Qazanda Mirzo Kazım bəy özünə qarşı böyük maraq oyatdığı professor Fuksla tamş oldu və o, başqa alimlərlə birlikdə Maarif Nazirliyinə Kazım boyin Qazan Universitetinin Şərqi dilləri üzrə mühazirəçisi kimi Qazanda saxlanılması xahişi ilə müraciət etdi. Bir neçə aydan sonra alimlərin xahişi yerinə yetirildi. 1826-cı il oktyabrin 31-dən Mirzo Kazım bəy Qazan Universitetində Şərqi dilləri üzrə mühazirələr oxumağa başladı.

İyirmi ildən artıq bir müddətdə Kazım bəy Qazan Universitetində məhsuldar elmi və pedaqoji fəaliyyətlə məşğul olmuş, şorqşünaslığa dair çoxlu elmi əsərlər yazmışdır.

Kazım boyin Qazan Universitetindəki fəaliyyəti çoxşaxəli idi. 1835-ci il nizamnaməsinin tətbiqi ərəfəsində Qazan Universitetində professor-müəllim heyotinin tərkibinin tədqiqat predmetləri və obyektləri müəyyən olunmuşdu. Nizamnamə ilə əlaqədar prof. M.Kazım boyin də tədqiqatlarının obyekti müəyyən edildi². "... Mühazirəçi Kazım bəy məşğul olacaqdır: 1) Sədinin "Gülüstan"ının bəzi hissələrinin təhlili ilə; 2) Sədindən və digər İran müəllislerinin əsərlərindən seçmə yerləri fars dilindən rus dilinə tərcümə etməklə və bu zaman müxtəlif yazı üsullarını öyrədəcək; 3) ərəb dilinin tədrisi üzrə isə əl-Quranın oxunması və düzgün tələffüzü, grammatik qaydalarının izahı ilə və əl-Qurandan və ibn Xəllikanın "Vəfəyat əl-əyan və onba obna əz-zomən" ("Görkəmlı adamların vəfatı və zəmanə ogulları haqqında xəbərlər") adlanan əsərindən tərcümələr etməklə məşğul olacaq"³.

¹ Журн. "Русский архив". Москва, 1894, кн. 2, стр. 166-167.

² Mirzo Kazım boyin fəaliyyətinin həmin dövründə Qazan Universitetinin rektoru məşhur rus alimi N.I.Lobaçevski idı. Mexanika kursunu da o aparırdı.

³ Сборник "Казанский Государственный Университет имени В.И.Ульянова-Ленина за 125 лет. 1804/05-1929/30", изд. Казанского Университета, 1930 г., т. I, стр. 33.



Mirzo Kazım bəy

1835-ci ilin yeni Nizamnaməsinə əsasən Qazan Universiteti dörd şöbə əvəzinə üç fakültəyə, yəni: fəlsəfə, hüquq və tibb fakültələrinə bölündü. Fəlsəfə fakültəsinin tərkibində iki şöbə: diller və fizika-riyaziyyat şöbələri var idi, həm də diller şöbəsi ümumi diller və Şərqi dilleri üzrə mütəxəssislər hazırlayırdı. “Nəhayət, artıq avqustun 20-də (1837-ci il – H.H.) popeçitət rektorun, prorektorun və tibb və fəlsəfə fakültəsinin 1-ci şöbəsinin dekanlarını təkrar səsə qoymağın təklif edərək, qalan seçkiləri təsdiq etdi. Sentyabrın 7-də belə də edildi, onda məlum oldu ki, Semyonov rektor, Foqt prorektor və Protopopov və Kazım bəy yuxarıda adları çəkilən fakültələrin dekanları seçilib”¹.

Məlum olduğu kimi, Qazan Universiteti elmi-tədqiqat işini genişləndirdi. Universitetin aparıcı professor və müəllimləri çoxlu tədqiqat əsərləri neşr etdirirdilər. Qazan Universiteti mühüm elmi ekspedisiyalarda iştirak edirdi. Universitetin digər professorları sırasında Mirzə Kazım bəy Peterburq Elmlər Akademiyasının üzvləri – Fren, Topçubaşov və Dornla sıx əlaqə saxlayırdı².

Qazan Universitetinin elmi ictimaiyyəti və o cümlədən universitetin Elmi Şurası professor Mirzə Kazım bəyin əsərlərini yüksək qiymətləndirirdi. “Mükəlləfiyyət Şurası belə hesab edir ki, evvelcə universitet üçün əhəmiyyətli və ona şərəf gətirən əsərlərin, məsələn, Şərqi dillerinin tələbələrinin prof. Kazım bəyin rəhbərliyi altında tərtib etdikləri Fars-Ərəb-Türk-Rus lüğəti kimi əsərlərin nəşri üçün vəsait axtarılmalıdır”³.

O vaxtlar Qazan Universitetində şərqşünaslıq elmi yüksək səviyyədə idi. Universitetin Şərqdə çoxlu daimi müxbirləri var idi. Maraqlıdır ki, professor Mirzə Kazım bəyin atası Qazan Universitetinin daimi müxbiri seçilmişdi. “...Lobaçevskinin təklifi ilə, şura 1837-ci il noyabrın 6-da Dərbənddə yaşayan Hacı Kazım bəyi (Məhəmmədxan bəyin oğlu, prof. Kazım bəyin atasını), ona ildə 100 manat məvacib təyin etməklə, universitetin müxbiri seçilir, buna görə ki, o, universitetə Şərqi dillərdə əlyazmalar və “tarixə, ədəbiyyata, statistikaya və coğrafiyaya dair yalnız yerində toplanan məlumatlar”

¹ Сборник “Казанский Государственный Университет имени В.И.Ульянова-Ленина за 125 лет. 1804/05-1929/30”, изд. Казанского Университета, 1930 г., т. I, стр. 49.

² Yine orada, səh. 61.

³ Yenə orada, səh. 108.

РУССКИЙ БИОГРАФИЧЕСКИЙ СЛОВАРЬ.

Ибакъ - Ключаровъ

Издание подъ наблюдениемъ предсѣдателя Императорскаго Русскаго
Историческаго Общества А. А. Половцова

С ПЕТЕРВУРГЪ
Типографія Главнаго Управления Удельной Махозы № 40
1897.

Prof. Mirzə Kazım bəyin bioqrafik очерki çap olunmuş
“Русский Биографический Словарь”ın titul vərəqi.

çatdırı biler. Şura eyni zamanda üniversitetin hemin müxbirlə mane-
esiz əlaqə saxlaya bilməsi üçün Gürcüstanda baş komandana xahişlə
müraciət etməyi qərara aldı”¹.

Qazan Universitetində professor Mirzə Kazım bəy şərqsünaslığa
dair sanballı tədqiqat əsərləri ilə alimlər arasında böyük nüfuz
qazanmışdı. Mirzə Kazım bəyin adı təkcə Rusiyada deyil, xaricdə də
məşhur idi. “O (professor Mirzə Kazım bəy – H.H.) Avropa təhsili-
linə yiyələnmiş fars (azərbaycanlı – H.H.) aliminin nadir nümu-
nəsidir. O, Dərbəndin əsilzadə nəslindən idi, orada onun babası
Dərbənd xamı Fətəli xanın vaxtında nazir – Xalq ərzağı naziri və yaxud
popeçiteli vəzifəsini tutmuşdu... Qazanda Kazım bəyin qarşısında
onun dərin erudisiyası və yorulmaz fealiyyəti üçün geniş meydən
açıldı. Bu müddət ərzində əsərləri onun adını həm rus, həm də əcnəbi
alim və oriyentalistler arasında məşhur etdi”².

Professor Mirzə Kazım bəy Qazan Universitetində 1827-1828-ci
akademik ilində öz fealiyyəti haqqında bunları yazır: “1) Mən,
Q.Boldirevin hazırladığı İran Müntəxəbatını oxudum – tələffüz
öyrətdim. 2) Əlyazmalarını təhlil etdim, onlar vasitəsilə müxtəlif
yazı üsullarını göstərdim. 3) Dövlət Şahın yazdığı Təzkirə et-qövl
şüəranın tərcüməsi ilə məşgül oldum; qrammatik qaydaları başa
saldım. 4) Əl-Quranın tərcüməsi ilə məşgül oldum, onun bəzi çətin
yerlərinə on yaxşı yazıçıların verdikləri şəhərleri tətbiq edərək, kök
sözləri, düzəltmə sözlərin mənalarını və qrammatik qaydaları izah
etdim. 5) İbn Xellikanın ərəb dilində “Vəfəyat əl-eyan” əsərindən
bəzi parçaları oxudum və tərcümə etdim. 6) Karamzinin “Tarix”indən
bəzi parçaları rus dilindən fars dilinə tərcümə etdim”.

Qazan Universitetinin şərqsünləşmiş üzrə elmi ekspedisiyalarının
və səyahətlərinin bütün planları ya professor Mirzə Kazım bəyin özü
tərəfindən, ya da onun bilavasitə iştirakı ilə tərtib olunurdu. Arxivlərdə
saxlanılan “magistrler Berezin və Dittelin Avropa Türkiyəsi, Kiçik
Asiya, İran, Suriya və Misirə üçüllük elmi səfərə göndərilməsi haqq-
ında...” işdə, 128-ci verəqdə “Kazım bəy tərəfindən tərtib edilən

¹ Сборник “Казанский Государственный Университет имени В.И.Ульянова-Ленина за 125 лет. 1804/05-1929/30”, изд. Казанского Университета, 1930 г., т. I, стр. 120.

² “Русский Библиографический Словарь”, СПб, 1897 г., т. III, стр. 381-382.

УЧЕНЫЯ ЗАПИСКИ.

ИЗДАВАНИЯ

ИМПЕРАТОРСКИМЪ КАЗАНСКИМЪ УНИВЕРСИТЕТОМЪ.

1835.

КНИЖКА I.

КАЗАНЬ.

ВЪ УНИВЕРСИТЕТСКОЙ ТИПОГРАФИИ.

1835.

Prof. Mirzə Kazım bəyin “1660-ci ilde Hoştorxanı işgal olunması” möqaləsi çap
olunmuş “Ученые записки” jurnalının (1835-ci il) titul vəroqəi.

və 1841-ci ildə Qazanda nəşr olunan "Dittel" və Berezinin "Şərqə elmi səfər planı" verilir¹.

Professor Mirzə Kazım bəyin alim kimi dərin erudisiyası haqqında Brokqauz və Efronun Ensiklopedik lügətində deyilir: "Onun şərqşünaslıq sahəsində dərin erudisiyası Avropa təhsilinə yiyələnməsi səbəbinə (o, ingilis və fransız dillərində yazırı), Kazım bəyi dərhal iştir Qərbi Avropanın, istərsə də rusların ən yaxşı oriyentalistlərinin cərgəsinə keçirdi"².

Akademik V.Bartold özünün "Avropada və Rusiyada Şərqiñ öyrənilməsi tarixi" əsərində Rusiyada şərqşünaslıq elmlərinin inkişafı ve rus şərqşünaslığının baniləri haqqında danışarken, Mirzə Kazım bəyin onlardan biri olduğunu göstərir. Professorlar Senkovski və Mirzə Kazım bəy öz tədqiqatları ilə rus şərqşünaslarının bütöv bir məktəbini yaradılar. "Rusiyada ərəb, fars və türk dillərinin öyrənilməsin-dəki uğurlara xaricdən dəvet olunan professorların mühəzirələrindən başqa Boldiryevin Moskvada (1811–1837), Senkovskinin S.-Peterburqda (1822–1847), Kazım bəyin Qazanda (1826–1845) və S.-Peterburqda (1845–1870) uzunmüddətli müəllimlik fealiyyəti səbəb olmuşdu. Boldiryev XIX əsrin son onilliklərinə qədər rus universitetlərində istifadə edilən ərəb və fars dilləri üzrə dərs vəsaitlərinin müəllifi idi. Senkovski və Kazım bəy öz mühəzirələri ilə rus şərqşünaslığını yaratmışlar; sonrakı nesillərin demək olar bütün rus oriyentalistləri bu iki alimdən birinin şagirdi və yaxud onların şagirdlərinin şagirdi olmuşlar"³.

Peterburq Universitetinin dəvəti ilə Kazım bəy elmi fealiyyətini Peterburqda davam etdirmək üçün Qazan universitetini tərk etdi.

Qazan Universitetinin alımları Kazım bəyin şərəfinə vida gecəsi teşkil etdilər. Gecədə çıkış edən şagirdi prof. İ.N.Berezin müəllimine özünün ən xoş arzularını şeirlə ifadə etmişdi. Aşağıda həmin şeirdən bir parça verilir:

"Mən inanıram və siz də inanın,
O öz böyük qəhrəmanlığını şərəflə

¹ Сборник "Казанский Государственный Университет имени В.И.Ульянова-Ленина за 125 лет. 1804/05–1929/30", изд. Казанского Университета, 1930 г., т. I, стр. 143, 144.

² "Энциклопедический словарь", изд. "Брокгауз и Эфрон", т. XXVI, стр. 925.

³ В.Бартольд. "История изучения Востока в Европе и России", изд. 2-ое. Ленинград, 1925 г., стр. 282-283.

II. О ВЗЯТИИ АСТРАХАНИ ВЪ 1600 ГОДУ.

Письмо Адъюнкта Мирзы Каземъ-бека
къ Ректору Казанскаго Университета,
Лобачевскому (*)

Занимаясь составлениемъ на Англійскомъ языке
полного содержания Истории семи плачей Сейда
Мухамедъ Ризы съ примѣчаніями, я встрѣтилъ сомнѣ-
вие въ одномъ обстоятельствѣ, коего важность
заставляетъ меня беспокоить Васъ моей покорнѣй-

(*) Это письмо сообщено Учителю Астраханской Гимназии Маметеву, которому довѣрено разбирать старой Архивъ Присутственныхъ мѣстъ въ Астрахани. Легко можетъ случиться, что какія нибудь доказательства между бумагами встрѣтятся для поясненія событий на которые здесь указано, и которые въ Исторіи до сихъ поръ почти совсѣмъ были умолчаны при недостаткѣ доказовъ.

Hayata keçirəcəkdir Nevanın sahillerində,
Şimalı və əsrarəngiz Pamirdə;
Oriyental müdrikliklə
Tanış edəcəkdir rus alemini
Onda galın uzun yol qarşısında deyək:
“Yaxşı yol, yaxşı yol!”

Professor Kazım bəyin Peterburq Universitetində elmi-pedaqoji fəaliyyətə başlaması haqqında V.V.Qriqoryev yazdı: “Fars dili kafedrasında Mirzə Cəfərin varisi tekce bizdə yox, bütün Asiyada və bütün Avropada hazırlı dövrün en gözəl şəxsiyyətlərindən biri – dərin müsəlman təhsilini Avropa elmi ilə əsaslı tamşılıqla birləşdirən, ister əreb, fars, türk, isterse də ingilis, fransız, rus dillərini eyni dərəcədə yaxşı bilən və bu altı dilin hamisində yanan və dərc edilən asiyalı oldu”.

M.Kazım bəyin tələbələri arasında böyük şərqşünaslar vardır. Onlardan prof. İ.N.Berezinin, İ.A.Ivanovun, N.İ.İlminkinin və bir çox başqalarının adlarını çəkmək olar.

Xüsusi qeyd etmək lazımdır ki, N.Q.Çernışevski Peterburq Universitetinin tələbəsi olarkən (1846-1850) professor Mirzə Kazım bəylə görüşmüdü. Onların tamşlığı təsadüfi ola bilməzdı, çünki Çernışevski Şərq dilləri ilə çox maraqlanırdı. 1850-ci ildə N.Q.Çernışevski buraxılış imtahanlarına ciddi hazırlaşırırdı. Çernışevskinin gündəliyində 1850-ci il aprelin 15-də edilən bir qeyddə deyilirdi: “Oraya (imtahanlara – H.H.) mən Kazım bəylə birgə gəldim və bir qədər onunla söhbət etdim...”¹

Professor Mirzə Kazım bəy tərafından 110-dan artıq elmi əsər yazılmışdır, onların çoxunda Şərqdəki ictimai-siyasi və felsefi cərəyanlardan bəhs edilir; Kazım bəyin Azərbaycan dilinin öyrənilməsinə dair tədqiqatlarını xüsusi qeyd etmək lazımdır. Mirzə Kazım bəy tam 100 il qabaq Azərbaycan dilinin elmi qrammatikasının əsas prinsiplerini yaratmışdır. Onu da qeyd etmək lazımdır ki, ilk dəfə olaraq mehz o, “Azərbaycan dili” istilahını elmi cəhətdən əsaslaşdırılmış və tətbiq etmişdir. Həm də o belə yazdı: “azərbidžanский”².

¹ Н.Г.Чернышевский. Полное собрание сочинений, т. I. М., 1948 г., стр. 368.

² М.А.Казым-Бек. “Общая грамматика турецко-татарского языка”, изд. 2-ое. Казань, 1846.

ЖУРНАЛЪ

МИНИСТЕРСТВА

НАРОДНОГО ПРОСВЕЩЕНИЯ.

ЧАСТЬ ОДИННАДЦАТАЯ.

САНКТПЕТЕРБУРГЪ.

ВЪ ТИПОГРАФИИ ИМПЕРАТОРСКОЙ АКАДЕМИИ НАУКЪ

1 8 3 6.

Prof. Mirzə Kazım bəyin “Şərq söz sənətinin Avropada təşəkkülü və müvəffəqiyyəti, Asiyada isə onun tənəzzülü” məqaləsi çap olunmuş jurnalın titul səhifəsi.

Azərbaycan dilinin öyrənilməsi sahəsində öz tədqiqatları haqqında danişarkən Kazım bəy yazırı: "Mən xoşbəxtəm ki, bu predmet haqqında ilk dəfə olaraq bele müfəssəl yaza bilmışəm. İndi mən gənc oriyentalistlərin rus nəslü üçün asudə vaxtlarımın mənə imkan verdiyi qədər iş görmüşəm"¹.

M.Kazım bəyin şərqsünsəliq məsələlərinə dair demək olar bütün əsərləri ingilis, fransız və alman dillərinə tərcümə edilmişdir. Həmin əsərlər arasında "Bab və babilər: 1844-1852-ci illərdə İranda dini-siyasi iğtişaş", "Müridizm və Şamil", "Alim imam", "Dərbəndnamə", "Şərq dilləri elminin Avropaya gəlib çıxması və uğurları", "İslam tarixi" və bir çox başqalarını qeyd etmək lazımdır. Professor Kazım bəyin elmi əsərlərinin əksəriyyəti mükafatlara layiq görülmüşdü. Professor Kazım bəyin yaratdığı Azərbaycan dilinin qrammatikası 1846-ci ildə ikinci dəfə nəşr edilmiş və Demidov mükafatına layiq görülmüşdü.

Professor Mirzə Kazım bəy 1870-ci il noyabrın 27-də Peterburqda vəfat etmişdir. Şurənin iclasında Peterburq Universitetinin mühazirəcisi onun haqqında demişdir: "Uzun süren və faydalı elmi və pedaqoji fəaliyyəti, dərin insanpərvərliyi və alicənab xarakteri Şurənin bütün üzvlərinə yaxşı bəlli olan mərhum Ə.K.Kazım bəyin səxşində universitetə ağır və əvəzsiz itki üz vermişdir". Professor I.N.Berezinin yazdığı nekroloqda deyilirdi: "Nə qədər ki Şərq haqqında biliklər öyrənilecek – bu isə heç vaxt başa çatmayacaq, – Kazım bəyin adı hörmətlə çəkilecekdir".

* * *

Mirzə Kazım bəyin yazdığı "Azərbaycan dilinin qrammatikası"nın titul vərəqində deyilir ki, o, "Qazan İmperator Universitetində Şərq dilleri üzrə ordinər-professor, S.-Peterburq İmperator Elmlər Akademiyasının həqiqi üzvi, Londondakı Böyük Britaniya Asılı Cəmiyyətinin və İrlandiya Kral Cəmiyyətinin, Kopenhagendə Şimal Nadir Sənədlər Kral Cəmiyyətinin və s. üzvü olmuşdur"².

Böyük alim B.Dorn "Azərbaycan dilinin qrammatikası"nın Demidov mükafatına təqdim edilməsi münasibətlə öz resenziyasında

¹ M.A. Kazım-Bek. "Общая грамматика турецко-татарского языка", изд. 2-ое. Казань, 1846. VII.

² Yenə orada, seh. VII.

ИЗСЛѢДОВАНИЯ ОБЪ УЙГУРАХЪ.

Никакое имя, въ Исторіи Сѣверныхъ народовъ и центральной Азии, не представляется намъ столь занимательнымъ, въ отношеніи къ древнимъ памятникамъ Словесности, и вмѣстѣ столь неопределеннymъ, по своему значенію, какъ название Уйгуръ. Въ первомъ отношеніи, многие изъ Европейскихъ Ориенталистовъ и Хинологовъ распространялись весьма подробно, и, увлекаясь излишнимъ усердiemъ и пламеннымъ воображеніемъ, хотѣли видѣть въ Уйгурахъ народъ древний и высокій по образованію; другое же, болѣе умѣренные и притомъ болѣе основательные, добраяко до глубины просвѣщенія Уйгуровъ и, съ похвальною щадительностью, приблизительно означили степень, до которой могло доходить ихъ образованіе. Мы, покуда можемъ, довольствоваться учеными изслѣдованиемъ знаменитаго Абель Ремюза въ его «Recherches sur les langues Tartars» (249—329). Во второмъ же отношеніи, хотя мы находимъ такое же множество изслѣдований ученыихъ Ориенталистовъ и знаменитыхъ Европейскихъ критиковъ; но, долго занимавшись этимъ предметомъ, въ самомъ дѣлѣ запутанномъ въ своихъ начальахъ, и составивъ себѣ особый взглядъ изъ него, и събирая выводы изъ многихъ, доступныхъ моему

Часть XXXI. Отд. II.

Prof. Mirzə Kazım bəyin "Xalq Maarif Nazirliyinin jurnalı"nda (1841) çap olunmuş "Uygurlar haqqında tədqiqatlar" məqaləsindən.

yazırıcı ki, bu “...grammatika Rusiya üçün çoxdan duyulan tələbat idi ve məhz arzu etmək lazımlı idi ki, həmin esər özündə Avropa təhsilini təbii dil bilgisi ilə birləşdirən, dilin hətta ən çalışqan və diqqətli avropalının belə gözündə yayılan bir çox incəliklərindən, necə deyərlər, bəlekdən agah olan şərqli tərəfindən yazılışın...

Cənab Kazım bəyin əsərinin bütün əvvəlkilərə münasibətdə məziyyətləri çoxdur və hər bir həvəskar... bu qrammatikanı özünə fayda ilə və məmənniyyətə oxuyacaq və ondan yəqin ki, xeyli bilik alacaqdır. Türk və tatar dilləri öz aralarında müqayisə edilmiş, qarşılıqlı suretdə biri o biri vasitəsilə izah edilmiş, qarşımızda çox müxtəlif ləhcələrdə şərh edilmişdir. Dərbənd və daha artıq dərəcədə bu vaxta qədər demək olar heç məlum olmayan, lakin indi Mirzə Kazım bəy tərəfindən aydınlaşdırılan Azerbайджан лəhcəsi (seyrəltmə mənimdir – H.H.) haqqında verilen bilgiler bilicilərin xüsusilə etimadını qazanmışdır, çünkü hər ikisi gələcək araşdırma-lara həvesləndirən xeyli xüsusiyyətlərə malikdir və xüsusilə Azerbaidjan ləhcəsi bizim Qafqaz məktəbləri üçün olduqca vacibdir. Hətta ədalət naminə demək olar ki, Kazım bəyin yalnız bu ləhcə haqqındakı qeydləri artıq kitaba xüsusi deyər verir.

...Bundan başqa bütövlükdə əsərə səpələnən qeyd və bilgiler aşkar şəkildə sübut edir ki, müəllif onları nəinki dilin... ən yeni tədqiqatlarına da əsaslanaraq, böyük cidd-cəhdə toplamış, həm də təcrübəli və düşünən filoloq kimi öz predmetinə nüfuz etmişdir. Bir sözlə, biz burada... bu vaxtadək nəşr edilmiş qrammatikalar arasında tərəddüd etmədən üstünlük verdiyimiz qrammatika əldə etmişik...”¹.

* * *

Professor Mirzə Kazım bəy rus mədəniyyətinin möhkəm əqidəli tərəfdarı olmuşdur. Hələ 1853-cü ildə o, rus alimlərinin elm meydandasında yeni, görkəmli uğurları haqqında fərehlə danişirdi. M.Kazım bəy deyirdi: “Ötüb-keçənlərə baxıb, Rusyanın eqli fealiyyətinin ildənilə necə uğurla təkmilləşdiyini görəndə adamın üreyi açılır. Təkcə bizim aylıq bibliografiq salnamələrimizə nəzər salmaq kifayətdir ki, ucsuz-bucaqsız vətənimizdə elm sahəsinin 60 milyonluq müxtəlif

¹ “Десятое присуждение учрежденных П.Н.Демидовым наград. 17 апреля 1841 года”. С.-Петербург, 1841 г., стр. 38.

Таблица спряжения прошлых временъ правильного японского языка (въ) существовать или съѣдатися.

Изменительное значение:

Настоящее время.

Будущее время.

Турецкій.

Азербайджанскій.

أولورم	عکرۇم (я буду)	عکىرماڭىز نەن چىلادام.
أولورس	عکرۇس	— اولاسىن.
أولر-	عکر-	عکىر نەن اولۇدۇ يلىدى.

Множественное число.

أولورز	عکىرۇڭىز мы будемъ уکىرۇڭىز نەن چىلادىكъ.
أولورسىن	عکىرەسىن
أولورلىرى	عکىرەرىرى، عکىرەسىرى نەن چىلادىرى.

Прошедшее.

أولدىم	عکىرەم	—
أولدىك-	عکىرەك-	عکىرەم نەن چىلۇپ
أولدىن	عکىرەن	چىلۇپ

Prof. Mirzə Kazım bəyin “Türk-tatar dilinin ümumi qrammatikası” kitabından səhifə. II nəşr, 1846-cı il.

xalq elementləri dairəsində özüne mərkəz tanımadığına əmin olasan, – son 25 il ərzində əqli fəaliyyətin irəliləyişi elə gözlənilməz nəticələr ərsəyə gətirmişdir”¹.

Mirzə Kazım bəy Şərq alımlarının əsərlərini rus dilinə tərcümə edərkən sidq-ürəkdən arzulayırı ki, Şərq xalqlarının elm və mədəniyyət sahəsində bütün nailiyyətləri rus dilinə tərcümə edilsin. Hələ Qazanda olarken, Qazan universitetinin tətənəli iclasında (1836-ci il) o demişdi:

“Rusiya öz nəhəng yolunda Şərq ədəbiyyatının gözəl bağından hələ çox az çiçək dərmişdir. O, şöhrətinin davamlılığının ilk əsaslarını möhkəmləndirməyə və bütün vətənə aid olanları təkmilləşdirməyə çalışmışdır”.

Professor M.Kazım bəy yazırı ki, xalqın dili onunla birlikdə böyükür, onun anlayışları ilə birlikdə inkişaf edir. Dili xalqın daxili və xarici hayat şəraiti zənginləşdirir, maarif yolunda uğurları təkmilləşdirir. “Hər bir xalqın dili iki əsas elementdən: xarici təsəvvürləri eks etdirən ideyaların ifadələrinəndən və daxili mənəvi həyatın ideyalarının ifadələrinəndən ibarətdir. Birincinin çoxluğu dilin zənginliyini; ikincinin bolluğu xalqın maarifini yaradır.

Hansı bir münasibətlə olursa olsun xalqın əzx etdiyi yad olan hər şeyi dilin formal quruluşunun öz ruhuna, öz qanunlarına tabe etmək zərurətinin dərk edilməsi dilin özünəməxsusluğunu təşkil edir. Burada dilçilik sistemində tez-tez mübarizə və dönüşər baş verir, lakin dilin özünəməxsusluğunu xalq ruhunun bütün çətinlikləri aradan qaldırığı və yalnız özünün daxili qanununa arxalandığı yerde tanınır”².

Prof. M.Kazım bəy 1852-ci ildə rus dilinin zənginliyi və özünəməxsusluğunu haqqında yazırı: “Rus dili zəngin, özünəməxsusdur və artıq Avropanın mədəni dilləri arasında mühüm yer tutur. Onun zənginliyi onun öz başlangıclarına aiddir; onun özünəməxsusluğunu onun öz həyatının tarixi nailiyyətidir. Rus dilinin mədəniliyinə biz bu nöqtədən nəzər salmalıyıq”³.

СОВРЕМЕННИКЪ

ЛИТЕРАТУРНЫЙ ЖУРНАЛЪ

ЮДИКАЛЬНЫЙ СЪ 1847 ГОДА Н. ПАПЕРОВЪ И Н. НЕКРАСОВЪ

ТОМЪ XXXVIII

САНКТПЕТЕРБУРГЪ

ВЪ ТИПОГРАФИИ ЗАКУРДА ПРИКА

1853

Prof. Mirzə Kazım bəyin məqaləsi çap olunmuş
«Современник» jurnalının titul səhifəsi.

¹ Журн. “Современник”, СПб., 1853 г., т. XXXVIII, от. III, стр. 1.
² “Известия Имп. Академии наук по отд. русск. яз. и словесности”, СПб., 1852 г., т. I. Записка проф. М.К.Казем-бека, стр. 125-126.

³ Yenə orada.

* * *

"İmkani daxilində biliyə marağını təmin etmək üçün ağıl ondan asılı olan bütün vasitələrə əl atır: o, predmet və hadisələri əvvəlcə ayrılıqda nəzərdən keçirir, onlar haqqında anlayışlar yaradır və sonra bu anlayışların öz aralarda münasibətinə görə və bu münasibətlərin nəticələrinə görə mühakimə yürüdü".

M.Kazım bəy

XIX əsrin qabaqcıl ictimai və fəlsəfi fikrinin bilavasitə səmərəli təsiri altında öz tədqiqatlarında istər rus, istərsə de Şərq və Avropa ədəbi mənbələrindən geniş istifadə edən alim və mütəfəkkir M.Kazım bəy dövrünün bir çox mütərəqqi ideyalarının daşıyıcısı olmuşdur.

Mirzə Kazım bəyin irsində onun ədəbiyyat və estetika məsələlərinə dair tədqiqatları əhəmiyyətli yer tutur.

1848-ci ildə "Северное обозрение" jurnalında "Elm və incəsənət" bölməsində Mirzə Kazım bəyin "Farsların mifologiyası, Firdovsiyə görə" adlı məqaləsi dərc edildi. M.Kazım bəy məqalədə mifologiyanın mənbələrinə mühüm əhəmiyyət verir, ibtidai insanın təfəkkür prosesində mifologiyanın rolunu və həmçinin onun xalqların tarixi, ədəbiyyatı və incəsənəti üçün əhəmiyyətini göstərir.

M.Kazım bəy öz tədqiqatlarında tarix üçün çox böyük əhəmiyyətə malik xalq yaradıcılığına – əfsanələrə, rəvayətlərə və i.a. xüsusi diqqət verirdi. O yazdırdı:

"Keçmiş zamanların əfsanələri və rəvayətləri xalqların tarixi və ədəbiyyatında heç də sonuncu yeri tutmur. Ötüb-keçmiş olaylar haqqında povest və hekayələr onları faktlar və hadisələrin elementləri şəklində tarixi məlumatlar kimi təqdim edir, tarix çox vaxt insan həyatının qaranchı dövrləri haqqında mühüm sirlərin izahını onlardan tapır; ədəbiyyat onlardan zəngin xəzinədən olduğu kimi özünü bəzəmək üçün qiymətli materiallər əzx edir.

Əfsanəsi olmayan xalq, rəvayəti olmayan ölkə yoxdur: onlar köçərilərdə ağızdan-ağıza keçən hekayələrlə nəsildən-nəslə ötürülür; azsavadlı təbəqələrdə onların etiqadlarının əsasını, ədəbiyyat və

IV

НАУКИ И ХУДОЖЕСТВА.

МИФОЛОГИЯ ПЕРСОВЪ

ПО ФЕРДОУСИ.

Легенды и предания древности занимают не последнее место в истории и литературе народовъ. Повести и рассказы о давнемъ бытъ представляютъ ихъ, какъ исторические данные, въ видѣ фактовъ и элементовъ событий. Исторія не рѣдко извѣдѣсть изъ нихъ поясненія важныхъ загадокъ о темныхъ периодахъ жизни человѣческой; литература черпаетъ въ нихъ, какъ въ богатой сокровищнице, драгоценные материалы для своего украшенія.

Нѣть народа безъ легендъ, нѣть страны безъ преданий у кочевыхъ, они передаются изъ рода въ родъ въ изустныхъ разсказахъ; у полуобразованыхъ, они составляютъ основы ихъ позѣрій, главное содержаніе ихъ письменности, ихъ литературу и исторію; у просвещенныхъ, они служать богатою пищѣю для воображенія, какъ святыня народная. Нужно ли исчислять все нарды вселенной, которые, болѣе или менѣе, имѣютъ право гордиться своими древностями и богатствомъ своей древности. Не говори о Грекахъ, Персахъ, Индийцахъ, Египтянахъ, Китаецахъ. – Отд. IV.

Prof. Mirzə Kazım bəyin "Северное обозрение" jurnalında çap olunmuş "Farsların mifologiyası, Firdovsiyə görə" məqaləsinin (1848-ci il) başlangıcı

tarixinin başlıca mezmununu təşkil edir; mədəni xalqlarda onlar xalqın müqəddəs ziyarətgahı kimi təxəyyüle zəngin qida verir”¹.

M.Kazım bəy göstərir ki, dünyada özünün əfsanə və rəvayətləri olmayan və onlarla fəxr etməyən xalq yoxdur. Yunanların, farsların, misirlilərin və başqa bu kimi xalqların nəinki ayrı-ayrı rəvayətləri və əfsaneləri vardır, hətta onlar arasında gözəl bədii əsərlər – xalq yaradıcılığının həm dərin ədəbi, həm də sosial mənaya malik inciləri yaradılmışdır. Kazım bəy yazırkı ki, xalq yaradıcılığının – əfsanələr, rəvayətlər və mifologiyanın – köklərinin müxtəlif xalqlarda bir çox ümumi cəhətləri olsa da, bir xalqın mənəvi aləmi öz xüsusiyyətlərinə görə özgə xalqın mənəvi aləmini əks etdirə bilməz.

Əsatirlərin mənşeyinin əsas səbəblərinin diqqətlə nəzərdən keçirilməsi, M.Kazım bəyin göstərdiyi kimi, onların bütün xalqlar və tayfalarda eyni olduğundan xəbər verir. Lakin əsatirlərin müxtəlifliyi, çoxcəhətliliyi və əhəmiyyəti həmişə xalqın və yaxud tayfanın mədəniyyətinin inkişafı səviyyəsindən asılıdır. Daha sonra müəllifimiz deyir ki, her bir xalq inkişafının körpəlik dövründə özünün tabii sadəlövhələyünə görə daha çox mövhumatın təsiri altında olur, onu insanın təfəkkürə can atmasının ilk zəruri nəticəsi hesab etmək olar. “İbtidai, kobud insamı təsəvvürümüzdə canlandıraq; onun ağlı fəaliyyətə nə ilə başlayır? Hansısa bir gizli qüvvə qeyri-ixtiyari olaraq hissələri heyrətə salan predmet və hadisələri izahetmə arzusu doğurur və bu birinci hərəkətdir, bu gizli qüvvəni biz biliyə maraq adlandıracağıq. İmkəni daxilində biliyə marağını təmin etmək üçün ağıl ondan asılı olan bütün vasitələrə əl atır: o, predmet və hadisələri əvvəlcə ayrılıqda nəzərdən keçirir, onlar haqqında anlayışlar yaradır və sonra bu anlayışların öz aralarındaki münasibətinə görə və həmin münasibətlərin nəticələrinə görə mühakimə yürüdür. Deməli, insanın düzgün və ya düzgün olmayan, həqiqi və ya həqiqi olmayan mühakiməsi onun hissələrini heyrətləndirən predmet və hadisələr haqqında özünün yaratdığı anlayışlara əsaslanır. İnsanın anlayışları dairəsindən kənara çıxan hadisələr haqqında mühakimə yürütməsi onda gizlənmiş hər şeyi bilmək istəyi sebəbinə onu zəif anlayışları izah etmek üçün mümkün olan bütün üsullara əl atmağa məcbur edir;

¹ Мирза Казем-Бек. “Мифология персов, по Фердоуси”. Журн. “Северное обозрение”, С.-Петербург, 1848 г., стр. 1 (bundan sonra əserin adı qısaca olaraq “Мифология персов...” göstəriləcəkdir).

bu zaman müxtəlif gümanlar peyda olur, gümanlardan isə insan sərt həyat şəraitində labüb olaraq yanlışlığa, xurafata yuvarlanmalı idi və bu xurafat onda möhkəmlənərək, mövhumat sahəsinə birbaşa yol açır.

İnsanların ilk cəmiyyətləri adı məişətlərində atalarını özlərindən qat-qat ağılli hesab edirlər: buna indi də canlı nümunələrimiz var; hansısa bir qeyri-adi hadisənin səbəplerini kendilidən soruşanda, o, həmişə belə cavab verir: “Allah bilsə nedəndir, qocalar bu barədə belə deyirlər...”. Beləliklə, ata və babaların xatirəsinə hörmət ibtidai insanlarda o dörəcədə mühüm idi ki, onlar özlerini necə ağılli və güclü hesab etsələr belə, öz əedadlarına həmişə üstünlük verirdilər”².

M.Kazım bəy bütün xalqların öz əedadlarının qəhremanlığını, necə olsa da, şışirdiklərini nəzərə çatdırır. Bununla onlar dədə-babalarının necə çətin şəraitlərdə şücaət göstərdiklərinə diqqəti cəlb etmək istəyirdilər və buna görə hər bir insan ayrılıqda və bütün xalq məcmu halında öz ləyaqətlərini şışirtməyə meyilli olurlar. Deməli, hər bir insanın ayrılıqda və bütün xalqın məcmu halında öz ləyaqətlərini şışirtmələri onları öz mənşeyi ilə fəxr etməyə vadar edir. Buradan məntiqi nəticə çıxır: insan öz nosline və mənşeyinə müvafiq mü hümlük verməyə çalışır. “Əger onun mənşeyi, – M.Kazım bəy sözüne davam edir, – həqiqətən də tarixi əhəmiyyətə malikdirsa, o, müxtəlif uydurmalarla bunu şışirdir və bəzəyir. Yox, əger belə deyilsə, onda o, mənşeyinə cürbəcür vasitələrlə necə olsa da bir əhəmiyyət verməyə çalışır və ona görə ən qədim zamanlarda onların əedadlarının taleyinə təsir göstərmiş olan şəxslər və hadisələrə hansısa bir fəvqələdə qüvvə, müstəsna mühümlük aid edir. Şışirtmə, nəhayət, o dərecəyə çatır ki, bu şücaətlər haqqında ideyalar fiziki aləmin hüdudlarından kənara çıxan fəvqəltəbii haqqında ideyalarla qovuşur”².

Mirzə Kazım bəyin yuxarıda götilən mülahizələrində göründüyü kimi, o, əsatirlərin və bütün fəvqəltəbii qüvvələrin mənşeyini real, öz təbirincə, fiziki aləmin bir növ şışirdilməsi, təhrifi ilə izah edir. Burada səciyyəvidir ki, ictimai hadisələrin anlamında materialist olmasa da, M.Kazım bəy əsatirləri real, obyektiv dönyanın təhrif edilmiş inikası kimi izah edən fikirlər söylemişdir. Məlumdur ki, dinin və mifologiyanın düzgün elmi izahı o faktdan çıxış edir ki, din və mifologiya təbiətin real qüvvələrinin insanların başlarında fantastik inikasıdır.

¹ “Мифология персов...”, стр. 2-3.

² Yenə orada, səh. 2-3.

M.Kazım bəy göstərir ki, fövqəltəbii ideyaları səslerlə ifadə etmək üçün insanlar Nəhəng, Bahadır, Pəhləvan, Qəhrəman, Ruh, Fəriştə (mələk) və bir çox başqa bu kimi sözler uydururdular. Fövqəltəbii hesab edilən anlaşılmaz qüvvələr haqqında ideyalar böləməsi, əlbettə ki, dəyişikliklərə məruz qalırdı. Müxtəlif ölkələrdə müxtəlif xurafatlar yaranırdı. O zaman “bu allahlar və ruhlar və yaxud mələklər, fövqəltəbii qüvvələrin ifadələri özlərinin tam mənasını, hüququnu qazandı... Beləliklə, allahlar, ruhlar alqoriyalar kimi, əsrarəngiz qüvvələrin ifadələri kimi nəzərdən keçirilməye başladı. Qədim insanlarda nəhənglər, qəhrəmanlar və pəhləvanlar haqqında anlayışlar isə ya ruhlara və hətta allahlara qarşı duran fövqəltəbii qüvvələr haqqında anlayışlarla qovuşub qarışır və ya fiziki aləmin qeyri-adı qüvvəsi haqqında sadə ideyanı ifadə edirdi”¹.

Beləliklə, M.Kazım bəy bir daha nəzərə çatdırır ki, mifologyanın mənşəyi real, maddi dünya ilə bağlıdır. Bundan çıxış edərək o belə neticeyə gelir ki, mifologyanın mənbəyi və mənşəyi haqqında fiziki aləmlə bağlı olan görüşlərə şübhə etmək olmaz və bu mənada bütün xalqların mifologiyasının başlangıcı eynidir. M.Kazım bəy göstərir ki, eyni səbəblər müxtəlif xalqlarda, məsələn, yunanlarda, farslarda, romalılarda və l.a. müxtəlif uydurmaların yaranmasına səbəb olmuşdur.

K.Marksın göstərdiyi kimi, “hər bir mifologiya təbiət qüvvələrini xəyalda və xəyal vasitəsilə aradan qaldırır, təbə edir və ifadə edir; ...həmin təbiət qüvvələri üzərində hüquqi hökmranlıq əmələ gəldikdə, mifologiya da aradan qalxır”². Marks həmçinin göstərdi ki, yunan mifologiyası, yeni xalq təxəyyülünün şüursuz olaraq bədii şəkildə artıq işləyib hazırladığı təbiət və ictimai formalar yunan inceşənətinin ilkən zəmini olmuşdur... “Tərbiyəsiz uşaqlar da olur, bir qoca kimi ağıllı uşaqlar da olur. Qədim xalqlardan bir çoxları bu kateqoriyadandır. Yunanlar normal uşaq idilər. Onların inceşənətinin bizi verdiyi zövq onun yüksəldiyi inkişaf etməmiş ictimai pilləyə zidd deyildir. Əksinə, bu inceşənət həmin ictimai pillənin nəticəsidir və bilavasitə onunla əlaqədardır ki, onun meydana gəldiyi və ancaq meydana gələ bildiyi yetişməmiş ictimai münasibətlər heç bir zaman yenidən təkrar oluna bilməz”³.

¹ “Мифология персов...”, стр.4.

² К.Маркс и Ф.Енгельс. Сочинения, т. XII, 1935 г., ч. I, стр. 203.

³ Yenə orada, səh. 204.

* * *

Mirzə Kazım bəy “Farsların mifologiyası, Firdovsiyə görə” məqaləsində mifologianın mənşeyinin tədqiqi ilə əlaqədar göstərirdi ki, allahlar və ruhlar, onlar kimilər, ibtidai insan üçün anlaşılmaz olan təbiətin fövqəltəbii qüvvələri deyilən qüvvələrinin ifadəsidir. Təbiət qüvvələrinin canlandırılması o yerde tam əhəmiyyətini saxlayırdı ki, orada insanların mövhumatı, fanatizmi, xurafatı müxtəlif yanlış görüşlər sistemlərinə, həmçinin yanlış inam sistemlərinə yol açırdı, halbuki bütün bu fövqəltəbii adlandırılın qüvvələr elmin nöqtəyinə nəzərindən təbiət hadisələrinin mübaliğli şəkildə ifadə edilməsidir.

Mirzə Kazım bəy Şərq əsatirlərini təsnifləşdirərək, onları iki qrupa ayırmış: qruplardan birini allahlar və ruhlar sistemi və digərini isə xalis əsatirlər sistemi adlandırır. Xalis əsatirlər sistemində M.Kazım bəy yunanların və farsların mifologiyasını daxil edir. Farsların və yunanların mifologiyasının əlaqəsindən danışarkən, o, farsların mifologiyasının tədqiqi üzərində xüsusi dayanır. Həmin məsələ üzrə, M.Kazım bəy, əvvəla, fars mifologiyasının əsas predmetləri barəsində, ikincisi, onun xarakteri və başlıcası, Firdovsinin onu necə təsvir etməsi, üçüncüüsü, mifologianın farsların ədəbiyyatına təsiri barəsində danışır.

Fars mifologiyasının əsas elementlərini xarakterizə edərək, M.Kazım bəy çoxlu əsatirlər içerisinde Yezdan (allah) haqqında əsatir üzərində xüsusi dayanır. O yazar ki, (farsların ən qədim dini sistemlərində) allah ideyası her şeyi əhatə edən ali qüvvə anlayışını təmsil edirdi. Bu qüvvə xeyirin başlangıcı, bütün nemətlərin mənbəyi idi. Onun hakimiyəti sonsuz idi. Bütün xeyirxah başlangıclar ona təbə olurdu. Allah haqqında bu ideya həm buddistlərin, həm də yunanların tale haqqında ideyasına uyğun gəlirdi.

Daha sonra Hörmüzd və Əhriman üzərində dayanaraq, M.Kazım bəy əsatirlərdə Hörmüzdün xeyir başlangıcı və əksinə, Əhrimanın şər başlangıcı olması barəsində danışır. Hörmüzd və Əhriman bir-birilə daima düşməncilik edən qüdrətli ruhlar kimi təqdim olunur. Lakin birincisi, yeni Hörmüzd daha güclüdür, çünki Yezdan (allah) həmişə Hörmüzdün tərəfindədir və ona kömək edir.

M.Kazım bəyin bildirdiyinə görə, fırışteler (mələklər) yunanların allahlarına uyğun gəlir və təbii hadisələrin və aləmlərin hökmardalarıdır. Onların sayı sonsuzdur. Belə ki, məsələn, dağ və meşə-

lərin, müharibə və iğtişaşların, sevinc və kederin fırıştları (mələkləri), ilin aylarının və günlerinin mələkləri və i.a. olmuşdur.

M.Kazım bəy deyir ki, farsların inamına görə planetlər və ulduzlar dünyanın bütün nemətlərini idarə edir, insanların əməllərinə xeyirli və yaxud ziyanlı təsir göstərir. Planet və ulduzların hərəkəti şahların və qüdrətli qəhrəmanların aqibətini müəyyən edirdi.

Divlər şər ruhlardır. Onlar güclü və qorxunc təsvir edilirlər. Divlər çox vaxt insanlarla vuruşur və onları qırır, özləri tez-tez pəhləvanların qurbanı olurdular.

Dağların fövqəltəbii sakınları olan simurqlar əzəmetli qüvvəyə malik idilər. Simurqları xarakterizə edərək, M.Kazım bəy nəzərə çatdırır ki, onlar farsların mifologiyasında qartallar kimi təsvir edilirlər və ölündlərlər. Həmin simurqlardan biri məşhur Rüstəmin – bu fars Herkulesinin atası, əfsanəvi qəhrəman Zalı tərbiyə etmişdi.

Firdovsinin qəhrəmanları ilə Homerin qəhrəmanlarının səciyyəvi xüsusiyyətlərini müqayisə edərək, M.Kazım bəy yazır: "Homerin qəhrəmanları ilə müqayisədə Firdovsinin ən əsas qəhrəmanlarını fərqləndirən xüsusiyyətlər ondan ibarətdir ki, farsların qəhrəmanları Homerin qəhrəmanlarından daha böyük gücə malikdirlər; onlar hər cür təxəyyülü aşan şücaetlər göstərilərlər; təkbətək döyüşlərdə bir neçə gün dalbadal vuruşurlar; təkbaşına, köməksiz, bütöv orduları əzir və perən-perən salırdılar; onların bədənləri elə qurulmuşdur ki, heç bir silah onlara təsir edə bilmir. Firdovsinin Herkulesi Rüstəm ayağını qayanın üstüne basanda onu torpağın içine batırır və səthlə bərabərələşdirir! Oğlu Söhrabla təkbətək vuruşmada onu biz bu halətdə görürük. Əger o, toppuzu ilə zərbə endirseydi, daş, dağ belə küle çevrilirdi"¹.

* * *

Şərqi mifologiyasının başlangıcı, mənşəyi və mahiyyəti haqqında, insanın idrak prosesində mifologiyanın əhəmiyyəti haqqında və həmçinin mifologiyanın bədii ədəbiyyata təsiri haqqında öz tədqiqatlarını ümumiləşdirərək, M.Kazım bəy ədəbiyyatın, incəsənətin özünü zinətləndirmək üçün qiymətli materialı xalq əfsanələrindən, keçmiş dövrün rəvayətlərindən əzx etdiyini yazar. Dəblerin, adetlərin əsaslandığı xalq xurafatları, necə olsa da, mifologiya sahəsinə yot açır və bu, müxtəlif formalarda ədəbiyyatda, incəsənətde eksini tapır.

¹ "Мифология персов...", стр. 7-8.

Kazım bəy yazır ki, təhsil meydanına yenice qədəm basmış və yaxud mədəni cəhətdən geri qalan xalq arasında iki istiqamət, yəni dini və əfsanəvi istiqamətlər yayılmışdır. Həm bu, həm də digər halda onun texəyyülündə esas rolu mövhumat və xurafatlar oynayır. Hətta zəngin ədəbiyyati olan xalqlar belə böyük təsir qüvvəsinə malik xalq mövhumatlarını aradan qaldırmaq iqtidarından olmayıaraq, öz əsərlərinin ölməz obrazlarını yaratmaq üçün onlardan bol-bol bəhrələnirdilər. Bütün bu deyilənlərdən M.Kazım bəy belə bir nəticəyə gelir ki, mifologiya ədəbiyyata güclü təsir göstərməyə bilməzdi. "Belə görünə bilər ki, bizim müəyyənləşdiriyimiz mənada mifologiya Şərqi şairlərinin zəngin texəyyülü üçün daimi, zəngin qaynaq rolu oynamalı idi; amma biz islamızmin farslara təsirini, amansızca, qılıncla və odla təsirini nəzərə aldıqda, buna zidd nəticəyə gelirik. Farslar üç yüz ildən artıq bir müddətde həmin təsirdən əziyyət çəkmişlər; yazılarının qədim qalıqları odda və suda məhv edilmiş; onlardan bir qismi çaylara atılmış, bir qismi odda yandırılmışdı; bununla belə islamın qüdrətli hakimiyyəti altında işgal edilmiş ölkələrin mövhumati din məcrasına düşdü; əgər onlar tamamilə yox edilsə bilmədiyorsa də, fəqət yeni dinə təsir edərək, yeni aktlar yaratdılar; xəyalpərəstlərin fəaliyyəti onları təkmilləşdirməyə yönəldi; beləliklə, dini istiqamətin ağılığı başladı"¹.

M.Kazım bəyin "Farsların mifologiyası, Firdovsiyə görə" əsəri böyük əhəmiyyət kəsb edir. Lakin qeyd etmək lazımdır ki, M.Kazım bəy insanda təfəkkürün yaranmasını idealistcəsinə – insanın biliyə anadangəlmə fitri marağrı ilə izah edir. O, təfəkkürün insanların praktiki əmək fəaliyyəti ilə genetik əlaqəsini görmür və təfəkkürün mənşeyini insan təbiətinə xas olan xüsusi "gizli qüvvə" ilə izah edir.

* * *

Şamilin başçılığı altında dağlıların xalq-azadlıq hərəkatına həsr edilmiş tədqiqatı M.Kazım bəyin elmi fəaliyyətində mühüm yer tutur. 1860-ci ildə "Russkoe slovo"da M.Kazım bəyin "Müridizm və Şamil" əsəri dərc edildi. M.Kazım bəyin Şamilə marağını təsadüfi hadisə hesab etmək olmaz. Dövrünün mütərəqqi alimi və mütəfəkkir kimi M.Kazım bəy Şamil hərəkatını aşaşdıraraq, dağlıların rəhbəri

¹ "Мифология персов...", стр. 11.

haqqında o vaxt yazdı: "Şamilin adında bir çox tarixi və vətənpərvərlik fikirləri gizlənib... o, qəhrəmandır və qəhrəmanlar yaradandır" (seyrəltmə mənimdir – H.H.).

M.Kazım bəy Şamilin hələ uzun müddət anaxronizm olmayacağı fikrini dəfələrlə söyləmişdir. Mirzə Kazım bəyin müasirleri olan mütərəqqi xadimlər Şamilin xalq azadlığı hərəkatı ilə maraqlanaraq, bu hərəkatın mahiyyətini başa salmasını Kazım bəyden xahiş edirdilər. Çoxlu məsələlər arasında biri, yəni Şamilin imaməti haqqında məsələ, M.Kazım bəyin dediyinə görə, xüsusilə mühüm ehemmiyyət kəsb edirdi. Nə üçün Şamil özünü imam adlandırır? Bu suala Kazım bəy belə cavab verir: "Bu məsələnin həlli müsəlman ədəbiyyatı əsasında onun mövcudluğunun əvvəlindən başlayaraq hadisənin tam aşadırılmasını, islamın bütün əsas təriqətlərinin və onun fəlsəfəsinin ehkam və hüquqi əsaslarının nezərdən keçirilməsini tələb edir: bizim cavabımız başqa cür olduqca birtərəfli, qeyri-qənaətbəxş olardı. Ona görə biz alimlərin qınağına tuş gəlməmək üçün bu məqaləni daha xüsusi şəkildə yazmaq qərarına gəldik. Ümid edirik ki, oxumuş adamlar da çətinlik çəkməyəcəklər"².

M.Kazım bəy göstərir ki, imamət müsəlmanların Elm əl-Kelam adlanan sxolastik fəlsəfəsinin, yəni şifahi və yaxud yazılı şəkildə düzgün, mentiqi təfəkkürü göstərən mühakimə haqqında təliminin ən mühüm məsələlərindən birini təşkil edir. Bu elmin predmeti insanın etiqadlarına aidiyyəti olan her şey haqqında mühakimədir.

M.Kazım bəyin yazdığını görə, imam anlayışının leksikoqrafik mənası başçı, bələdçi, göstərici, bələşdürürendir, həmçinin sərhədi, yolu və məqsədə çatmaq üçün rəhbərlik, vasitə olan hər şeyi ifadə edir. Və bəzi hallarda bu söz həttə alet və instrumentlər mənasını verir.

"Eyni kökün bütün bu müxtəlif mənalarını filoloji cəhətdən nezərdən keçirərək, biz belə bir nəticəyə gəlirik: ərəb dilinin Qüreyşilər sayəsində ədəbi əhəmiyyət kəsb etdiyi və bu dilin bütün əyalət ləhcələrinin böyük bir kütlədə qovuşub qarışlığı qədim zamanlarda immə feli, yeri gəlmışken, özünün iki ibtidai mənasında işlədi-ldi: 1) məlum nöqtədən başlayaraq məqsədə aparmaq; 2) səpələnən

¹ M.Казем-Бек. "О значении имама, его власть и достоинство" (Особое приложение к статье "Муридизм и Шамиль"). Журн. "Русское слово", 1860 г., сб. III, отд. 1, стр. 274.

² Yenə orada.

ВЪСТНИКЪ

ИМПЕРАТОРСКАГО РУССКОГО ГЕОГРАФИЧЕСКОГО ОБЩЕСТВА,

ИЗДАВАЕМЫЙ ПОДЪ РЕДАЦИЕЮ

ИСПРАВЛЯЮЩЕГО ДОЛЖНОСТЬ Секретаря Общества

В. А. Милонина.

1852.

ЧАСТЬ ПЕРВАЯ.

КНИЖКА I.

САНКТ-ПЕТЕРБУРГъ.

ВЪ ТИПОГРАФИИ ЗАУАРАДА ПРАЧА

1852.

Prof. Mirzə Kazım bəyin "Rusiyada yerli türk dialektlərində rus sözlerinin mənim-sənilməsi bəredə etnografiq tedqiqatlar" məqəlesi dərc olunmuş "İmpkator Rus Coğrafiya Cəmiyyətinin Xəborları"nın (1852-ci il) titul sahifəsi.

təkləri bir yerə toplamaq. Birincidən haradan aparıldığını göstərən başlangıç və yaxud nə ilə aparıldığını göstərən yol mənasını verən isimlər düzəldilirdi. Buradan: məqsəd, niyyət və nəhayət, boladçı. İkincidən məcmu, hissələr və ya vahidlər, müxtəlif şəylər və i.a mənasını verən elə həmin isimlər düzəldilirdi¹.

“İmam” sözü hüquqi mənasında müsəlmanların həm dini, həm də mülki mösiətində bütün işlərini idarə edən şəxsi göstərirdi. Və ona görə imamət iki kateqoriyaya bölünür: böyük imamət deyilən imamət (kubra) və kiçik imamət (suğra). M.Kazım bəy göstərir ki, Məhəmmədin sağlığında imam sözü son derecə böyük, mühüm əhəmiyyətə malik idi. “İmam” sözü bələdçi, rəhbər mənasını ifadə edirdi. Namaz zamanı dindarları yönəldən və ibadətə rəhbərlik edən ruhani imam adlanırırdı. Bundan başqa, hərbi qüvvələrə başçılıq edən rəhbər də bəzən imam adlandırılırırdı. Ona görə də aydındır ki, imam sözünün hüquqi mənası rəhber, bələdçi, yönəldən, göstərən demək olmuşdur. Bununla belə, M.Kazım bəy belə bir nəticəyə gəlir ki, imam sözü sünnilerdə və şielərdə fərqli məna daşıyırırdı. Məsələn, şielər Əli nəslinin sonuncu nümayəndələrindən sonra qanuna görə imamların olmasını ümumiyyətlə qəbul etmirdilər. Sünnilər isə imamın seçilməsini mümkün hesab edirdilər. Beləliklə, imam anlayışının müxtəlif mənaları var. Bütün bunlardan əlavə, M.Kazım bəy yazır ki, dövrünün qabaqcıl şəxsiyyətinə verilən imam adı mənaca həm də hörmətin ifadəsidir.

İmam adı öz əsrinin elm sahəsində qabaqcıl insanı mənasında insan biliyinin hər bir sahəsi üzrə en tanınmış şəxslərə verilir. İslamin ilk əsrlərinin diqqəti cəlb edən alimlərinin böyük bir hissəsi homin epiteti daşıyır və onlardan bəziləri artıq onu öz şəxsi adları kimi mənimsemişlər².

M.Kazım bəy bütün bu yuxarıda söylənilənlərlə yanaşı belə bir vəziyyəti də qeyd edir ki, imam sözü həm də xalqın seçdiyi nümayəndəsi deməkdir. “Lakin burada daha çox sünnilər “şəçkiyə” hörmət bəsləyirlər, Şamilin özü də, onunla ötən il oktyabrın 3-dəki səhbətimizdən gəldiyim qənaətə görə, buna əsaslanır.

¹ M. Kazım-Bek. “О значении имама, его власть и достоинство” (Особое приложение к статье “Муридизм и Шамиль”). Журн. “Русское слово”, 1860 г., сб. III, отл. 1, стр. 303.

² M. Kazım-Bek. “О значении имама, его власть и достоинство...”, сех. 303.

Ona görə Şamil və Qazi Molla işi elə qurdular ki, xalq hər ikisini imam seçdi”¹.

Beləliklə, M.Kazım bəy belə nəticə çıxarır ki, Şamili xalq seçmişdi və bu mənada onu imam adlandırdılar. Şamil öz siyaseti ilə, dağıstanlıların ümumxalq seçiminin məhz onun üzərində düşməsinə müvəffəq oldu. M.Kazım bəy göstərir ki, Şamilin imamətinin şəriətin gözündə mübahisəli olmasına baxmayaraq, Şamil xalqın nümayəndəsi idi, o, dağlıların cəsur rəhbəri olmuş, ruhani və dünyəvi həkimiyətləri öz əllerində cəmləşdirmişdir.

Prof. M.Kazım bəy Şamilin başçılıq etdiyi hərəkatın tədqiqi ilə əlaqədar mürnidizmin sosial əsaslarının öyrənilməsinə də diqqət vermişdir. Məlum olduğu kimi, mürnidizm Azərbaycanda da olmuşdur. Sosial hərəkat kimi mürnidizm çarizmin müstəmləkəçilik zülmü əleyhinə, həmçinin Azərbaycan feodalları əleyhinə çevrilmişdi.

M.Kazım bəyin mürnidizm məsələlərinə dair tədqiqatlarına şərqsünaslar hələ keçən əsrдə böyük diqqət yetirirdilər. Belə ki, məsələn, Pyotr Pozdnyev özünün “Müsəlman ələmində dərvishlər” kitabında bu barədə fikrini belə ifadə edir: “Tanımmış rus oriyentalisti, professor Mirzə Kazım bəyin mürnidizmə dair əsəri isə “Şamil və mürnidizm” başlığı altında 1859-cu ildə “Russkoe slovo” nun dekabr kitabçasında dərc edilmişdi. Burada müəllif dərvishiya, onun tarixi və təliminə əsaslı surətdə bələd olduğunu göstərir”².

Lakin qeyd etmək vacibdir ki, M.Kazım bəy mürnidizmin sosial sinfi köklərini aça bilməmişdir. O, Şamili ideallaşdırılmışdır.

* * *

Mirzə Kazım bəyin sosial-fəlsəfi məsələlərə həsr olunmuş əsərləri arasında 1865-ci ildə S.-Peterburqdə nəşr edilən “Bab və babilər” əseri xüsusilə seçilir. Bu əsərində Kazım bəy islam dini əleyhinə çıxış edərək, “Doğrudanmı, islam sivilizasiya üçün daima əngel olaraq qalacaq?” sualını döne-döne təkrarlayır. Kazım bəy kəskin surətdə din əleyhinə çıxaraq yazırı: “Bab, — necə ki, biz onu təsvir etmişik, — dində bol-bol olan bütün mənasızlıqların islam daxilində tam

¹ M. Kazım-Bek. “О значении имама, его власть и достоинство...”, сех. 305.

² Peter Pozdneev. “Дервиши в мусульманском мире”. Оренбург, 1886 г., стр. XVIII-XIX.

dərki idi...”¹ Gösterilən əsərdə Kazım bəy cəhalət, gerilik əleyhinə, fanatizm və mövhumat əleyhinə tam hazırlıqlı maarifçi kimi çıxış edir.

Onu da qeyd etmək lazımdır ki, professor M. Kazım bəy din və mövhumatın tənqidi məsələlərində Mirzə Fətəli Axundovun fəlsəfi əsərlərini çox yüksək qiymətləndirirdi. Axundovun məşhur fəlsəfi traktatını oxuyarkən, biz onun Kəmalüddövlənin dili ilə bütün dillərin uydurulduğunu, elmin dine zidd olduğunu, alimin dindar olmasının qeyri-mümkünlüğünü qətiyyətlə söylədiyi yerdə professor M. Kazım bəyin kitabın kenarında azərbaycanca etdiyi qeydi görürük: “Bərəkallah, Kəmalüddövlə”, yeni “Əhsən, Kəmalüddövlə”.

Kazım bəy təbiət hadisələri haqqında yazırkı ki, “təbiət üç ayrı-ayrı aləmlərdən: maddi, əxlaqi və mənəvi aləmlərdən ibarətdir. Hər bir aləmdə hərəkət öz qanunları üzrə baş verir. Maddi aləmin qanunları dəyişilməzdır, onları pozmaq mümkün deyil, lakin əxlaqi və mənəvi aləmlərin qanunlarına riayət edilməsi insanın azad iradəsindən asılıdır, ona görə də həmin qanunları pozmaq olar”.

Maddi aləmin pozulmaz qanuna uyğunluqları ilə əxlaqi və mənəvi aləmlərin guya insanların azad iradəsindən asılı olan qanunlarının bu cür qarşılaşdırılması Kant fəlsəfəsi üçün səciyyəvidir. Əslində əxlaq ixtimai şüurun formallarından biri kimi qanuna uyğun sinfi hadisəni temsil edir.

Bu məsələdə dövrün idealist fəlsəfi sistemlərinin Kazım bəyə təsiri özünü göstərir. Elə həmin təsiri Kazım bəyin “ayiq bəsirət” haqqında danışlığı başqa bir yerdə də görmək olar. Mirzə Kazım bəy cəhalət və gerilik əleyhinə mübarizədə maarif və mədəniyyət yollarını təhlil edərək deyirdi:

“Xalqlar arasında maarifin inkişafı tarixinə müraciət etdikdə, biz aydın şəkildə nə isə anlaşılmaz bir qüvvə görürük, o, göze görünməz eli ilə hər yerdə və hemişə onun toxumlarını cəhalət mühitinə səpir, onları işindirir və şüurlu məxluq kimi onun cürcərməsi vasitələrinin qeydinə qalır, onların təribyəsinə, inkişafına və məhsuldarlığınə qayğı gösterir. Bu cəhalət onları lap əvvəl başdan boğmağa nə qədər çalışırsa da, onları nə qədər məhv edirse də, həmin toxumlar yeni cürcətilər verir; ayiq bəsirət üstün gəlir və nəhayət, elə bir vaxt

¹ М.Казем-Бек. “Баб и бабиды: религиозно-политические смуты в Персии в 1844-1852 годах”. С.-Петербург, 1865 г., стр. 167 (bundan sonra əsərin adı qısaca olaraq “Баб и бабиды...” kimi göstəriləcəkdir).

gəlib yetişir ki, həqiqət çiçəklənməyə, maarif kök salmağa başlayır. Aydındır ki, bütün bunlar mübarizəsiz, iğtişaşlarsız ötüşmür. Bu mübarizədə insan ağlı elə bil itir, hər şey dumana bürünür, hər şey qaynayır, hər şey həyəcana gəlir sanki heç bir nəticə vermir; lakin duman çekilir, hər şey qaydaya düşmüsdür və xeyirli işiq şüaları insanın yolundakı hər şeyə parlaq işiq salır”¹.

“Bab ve babilər” kitabından görünür ki, Kazım bəy sivilizasiyalı dünyanın böyük hissəsini təşkil edən Şərqi xalqlarına məhəbbətlə yanaşırıdı; o, Şərqi ölkələrində tərəqqi və sivilizasiya ruhunun gizləndiyini göstəridi.

Şərqi və Asiya xalqlarına münasibətdə Qərbi Avropa müstəməkəcələrinin siyaseti əleyhinə çıxış edərək M. Kazım bəy yazırkı:

“Qərb öz siyaseti ilə Asiyada maarifçiliyi bərpa edə bilməz... Ölkənin islahatçıları ölkənin özündə doğulmalıdır”².

* * *

M. Kazım bəy “Bab ve babilər” əsərində babilərin təliminə böyük yer ayırrı. O göstərir ki, Məhəmmədin sağlığında bütün müsəlmanlar onun moizələrinə əməl etməli idilər. “Lakin peygəmbərdən sonra tədricen həmin ideyaların dərindən öyrənilməsi, təlimin qarənlıq əsaslarının şərh edilməsi, bunlardan az əhəmiyyətli olmayan yeni ideyaların doğurduğu yeni, hələ edilməmiş məsələlərin üzə çıxməsi bir sira dini-fəlsəfi və dini-hüquqi doktrinaların yaranmasına səbəb oldu. Bu günə kimi onlar Şərqdə sxolastik fəlsəfənin (kələmin) və qanunların (fiqhın) predmetlərini təşkil edir. Bu mühakimələrin, bu fəlsəfənin kökünü biz hələ Məhəmmədin özünün həyatının son dövründə sezirik; lakin onun ölümü ilə bunların sayı sürətlə artmış və islamın artıq birinci ilində müxtəlif məktəblər və təriqətlər formalasılmışdır”³.

Babilər təlimi əslində rəsmi islam dininə qarşı etiraz idi. Bu təlim, əsas etibarı ilə, o zaman mövcud olan dövlət quruluşunda islahatlar aparılması haqqında, insan şəxsiyyətinin siyasi azadlığı haqqında məsələ qoyurdu.

¹ “Баб и бабиды...”, стр. 1.

² Yenə orada, sah. 2.

³ Yenə orada, sah. 142.

“Babiliyin siyasi rəhbərlərinin qabaqcadan hazırladıqları islahat-
ların əsas məsələləri bunlar idi: hökumətin özbaşnalığının qarşısını
almaq; həm sarayın, həm də saray adamlarının israfçılığını aradan
qaldırmaq; nazirlərin, qubernatorların və ümumiyyətə, məmurların
herki-hərkiliyini aradan qaldırmaq; tiyulun (icarənin) əmək haqqı
ile əvəz edilməsi; hakimlərin ədaləti; ülemaların şəxsi mənfiət güd-
məməsi və qanuna dürüst əməl edilməsi. Bütün bu məsələlər çox-
dan bəri xalq arasında dildən-dilə gəzir və İraqda və Azərbaycanda
her yandan narazılıq səsləri eşidilirdi. Lakin xalq hiddətinin əley-
hinə yönəldiyi oxlarının hədəfləri o qədər möhkəm idi ki, oxlar
yalnız onlara dəyiş qırılırdı və onların qırıqları yeni istibdadın yeni
silahına çevrilirdi!”¹

M.Kazım bəy Babın təliminin əsasında qanunun hərfi ilə yox,
qanunun ruhu ilə yaşamaq ideyasının durduğunu xüsusi olaraq
nezərə çarpdırıldı. M.Kazım bəy yazır ki, Babın təlimində
aşağıdakı mühüm müddealar var idi: 1) allah haqqında, 2) təbiətdə
olan her şeyin paklığı haqqında və nəhayət, 3) qadınların hüquq bəra-
bərliyi və azadlığı haqqında.

Allah haqqında Babın təlimi, demək olar, Quran təliminə uyğundur, lakin Bab və onun ardıcılları Quran ehkamlarına heç də
həmişə əməl etmirdilər. M.Kazım bəy göstərir ki, Bab allah haqqında
öz telimini, öz ifadəsinə görə, “fəlsəfənin Platon sistemi” ilə
əlaqələndirməyə çalışırı.

Təbiətdə her şeyin pak olması haqqında babilərin təlimi haqqında
danışarkən, M.Kazım bəy yazır: “Bu İncil həqiqəti Babın
əvvəlcə gizli, sonra isə aşkar təliminin predmeti olmuş və Zəngan
işində onun adını və vəzifəsini qəbul edən şagirdi tərefindən tek-
milləşdirilmişdir. Onlar deyirdilər: “Təbiətdə hər şey pakdır,
amma nəfsi saxlamam lazımdır”, ona görə Bab, məlum
olduğu kimi, tiryek işlətmir, tənbəki çəkmir və hətta qəhvə içmirdi”².

Babın qadınların azadlığı və hüquq bərabərliyi haqqında təlimi
xüsusiətə seviyyəvidir. Babın qadın azadlığı haqqında təlimi bildirir:
“Öz qızlarınızı sevin, zira onlar allah qarşısında oğlanlarınızdan
daha terifli və daha lütfkarlırlar. Kim bununla razılaşırsa, talaq ver-
məməlidir. Sizin və sizin övrətləriniz arasında örtük olmamalıdır.
Qadınların azadlığı bəşər neslinin xoşbəxtliyidir”.

¹ “Баб и бабиды...”, стр. 164.

² Yenə orada, səh. 171.

БАБЬ И БАБИДЫ:

РЕЛИГИОЗНО-ПОЛИТИЧЕСКИЯ СМУТЫ ВЪ ПЕРСИИ

въ 1844—1852 годахъ.

Содержание: 1) Биографию Баба, 2) Историческое изложение о Бабидахъ
— 3) Обзоръ науки ученикъ

СОЧИНЕНИЕ

заслуженнымъ Профессоромъ С. Петербургскаго Университета

Мирзы-Каземъ-Бека.

С ПЕТЕРБУРГЪ.

1865

Prof. Mirzə Kazım bəyin “Bab və Babilə...” kitabının titul səhifəsi

* * *

Babilər təliminin tədqiqi ilə əlaqədar olaraq M.Kazım bəy ordu-badlı Seyid Mir Əbdül Kərimin adını çəkir. Onun haqqında bəzi qısa tərcümeyi-hal məlumatları verir. Seyid Mir Əbdül Kərim Zaqafqaziyyada bəbiliyin təbliğçilərindən olmuşdur. İranda Babilər üşyani yatrıldıqdan sonra o, Qafqazda bəbiliyin təbliğçisi kimi Smolenskiyə sürgün edilmişdi. M.Kazım bəy onu Seyid Smolenski adlandıraraq yazır:

“Babla bir vaxtda onun təlimini Zaqafqaziyyada təbliğ edən və görünür, buna görə həmin ölkədə tutulan və Smolenski şəhərinə yaşamaq üçün sürgün edilən maraqlı bir “tedqiqatçı-filosof”dan (mühəqqiq) aldığımız məktubları nəzərə aldıqda biz görürük ki, Bab və onun yaxın şagirdleri sonralar şeyxilər tərəfindən təkmilləşdirilən qədim mötəziliklər təliminə arxalanırlar. O bundan ibarətdir ki, allah – ali varlıq, bütün görünən və görünməz olanların yaradıcısı – təkdir və onun bənzəri yoxdur və onun bütün atributları, yəni hər şeyi bilmə, hər şeydən xəbərdar olma, rəhmli olma və i.a. onun ali vücudu ilə əbədi ayrılmazdır və onları onun vücudundan kənardə ayırt-ayrı mücərrədliliklər şeklinde təsvir etmək olmaz”¹.

M.Kazım bəy, babilər təliminin tədqiqi ilə əlaqədar olaraq Seyid Smolenskidən aldığı məktublara istinad edir. M.Kazım bəy göstərir ki, bu məktublar çox maraqlı və orijinaldır, onlar bəbiliyin fəlsəfi əsaslarını öyrənmək üçün böyük material verir. “Həmin məktublara qeydlərimizin böyük hissəsi Platonun fəlsəfi sisteminə uyğun gələn bəzi məsələlərə aiddir, fikrimizcə, onlar şifahi şəkildə rəvayətlər vasitəsilə nəsildən nəslə keçərek, mötəzili sxolastlarına çatmışdır”².

1860-cı il 4 dekabr tarixli birinci məktubunda Seyid Smolenski yazırı ki, “...bilik hikmet məbədində əxlaq mərkəzidir; bol biliyi olan müdrikdən dərs almaq, onun təyin etdiyi hikmet həbli ilə qidalanmaq lazımdır”³.

Daha sonra o göstərir ki, mənəvi cəhətdən bilik axtaranlar üçün Əhdi-Ətiq və Əhdi-Cədid və Quran arasında fikir ayrılığı, şəksiz, aradan qalxır. Bu mənada bilik axtaran insanlara aydın olur ki, mənəvi

ОТЕЧЕСТВЕННЫЙ

ЗАПИСКИ,

УЧЕНО-ЛИТЕРАТУРНЫЙ ЖУРНАЛъ,

издаваемый

АНДРЕЕМЪ КРАЕВСКИМЪ.

Безлатній журналъ, киевъ, подъ редакцією
Андрея Краевскаго. Седмік місяцівъ
випускається вісімъ томівъ.
Gersonius.

ТОМЪ LXXXIV

САНКТ-ПЕТЕРБУРГЪ.

ОБ УЧИЛОРГАНИЧЕСКОМЪ ВІДНІХЪ-ЧУВСТВІХЪ ЗАНДІЛІНІЙ

1852.

Prof. Mirzə Kazım bəyin “Qədim dövrlərde Orta Asiyada məskunlaşan xalqların tarixi haqqında” məqaləsi çap olunmuş “Отечественные записки” jurnalının titul səhifəsi

¹ “Баб и бабиды...”, срп. 170-171.

² Yene orada, soh. 174.

³ Yene orada, soh. 175.

göylerde peygamberler ve bütün müqəddəslər bir başlangıçdır. Fərq, görünür, yalnız xarici aləmin təzahüründədir. Seyid Smolenskinin bu mülahizeleri ilə əlaqədar olaraq, M.Kazım bəy göstərir ki, mənasına görə Seyid Smolenskinin mülahizələri Platonun fəlsəfəsinə əsaslanır, burada ideyalar ali zəkada, Allahda olur, ondan çıxır və onların ümumi substansiyası odur. M.Kazım bəy izah edir ki, elə həmin Platon sistemində görə yalnız ideyalar vahid, real və mütləq mövcudluğa malikdir, predmetlər, gerçək aləm, necə deyərlər, onların surətidir.

“Bu məktub orta və yeni əsrlərin sxolastik fəlsəfəsinə yabançı olmayan mistisizmə doludur” deyə Kazım bəy qeyd edir: “Bizim Seyid Smolenski burada özünün dİNə fəlsəfi baxışını bildirmiştir”¹.

M.Kazım bəy deyir ki, o, Seyid Smolenskidən babilər təlimi haqqında, onların dini ayınları haqqında öyrənmək istəyirdi, ona görə, Seyidden birinci məktubu almasından çox keçməmiş ondan aşağıdakı suallara cavab vermesini xahiş edir: 1) o (yeni Seyid Smolenski), babilər haqqında hansı anlayışa malikdir; 2) onların etiqad etdikləri təlim hansı zahiri əlamətlərə malikdir, yeni onlarda hansı ayın və ehkamların olmasını konkret göstərsin; 3) Baba aid edilən Quran haqqında.

M.Kazım bəyin bütün bu suallarına Seyid Smolenski özünün ikinci məktubunda cavab verir. Lakin M.Kazım bəy yazar ki, həmin məktubdan babilər təlimi barəsində heç ne əldə etmek mümkün deyil. Ancaq belə neticə çıxarmaq olar ki, Seyid Smolenski əvvəlcə Babı müqəddəs, fövqəltəbii insan sayanlar arasında olmuş və sonra Babın təlimi vasitəsilə ali seyr mərhələsinə çatmışdır. M.Kazım bəy nəzərə çatdırır ki, bu mənəvi seyr, görünür, müsəlmanların sxolastik fəlsəfəsinə xas olan abstraksiyalardan ibaretdir.

* * *

Baba və dini-siyasi cəreyan kimi babilərə həsr etdiyi tədqiqatlarında M.Kazım bəy Babın şagirdlərindən də bəhs edir.

M.Kazım bəy yazar ki, əvvəlcə Babın və onun həqiqi şagirdlərinin təlimi Babın ayp-ayrı şagirdləri tərəfindən təhrif ediləndən sonra tamamilə başqa məcraya düşdü. Babın özlərini onun şagirdləri adlandıran ardıcılları öz Quranlarını yaradır, bir çox kitabçalar

ИСТОРИЯ О НАРОДАХЪ ОБИТАВШИХЪ ВЪ СРЕДНЕЙ АЗИИ ВЪ ДРЕВНЯЯ ВРЕМЕНА Сочинение О. Іакинеа. Въ трехъ частяхъ, съ картою на трехъ большихъ листахъ. Санктпетербургъ 1851

Статья первая

О. Іакинеъ трудами своими составилъ себѣ имя ученаго си-
нолога и не только никто до сихъ-поръ изъ членовъ нашей мис-
сии въ Китаѣ и вообще русскихъ ученыхъ путешественниковъ
не можетъ стоять на ряду съ нимъ на поприщѣ дѣятельности по
этой части, но даже онъ превосходитъ искательствъ европейскихъ
миссионеровъ, трудившихся въ Срединномъ Государствѣ съ исхода
XVI до половины XVIII столѣтия (1). Онъ посвятилъ многолѣт-

(1) Слова наши не должны казаться странными, потому что этотъ
періодъ промыводилъ самыхъ превосходныхъ дѣятелей на поприщѣ
изслѣдований Китаѣ. Вообще надо сказать, что труды христіанскихъ
миссионеровъ въ Китаѣ дѣлалась на два разряда: 1) Сочинения и пе-
реводы на китайскомъ языке, и 2) сочинения и переводы о Китаѣ на
европейскихъ языкахъ. Въ первомъ они имѣли цѣлью, сверхъ миссio-
нерской обязанности, обогатить китайскую литературу полезными со-
чиненіями по разнымъ отраслямъ наукъ; во второмъ — желали пере-
дать Европѣ «брьфы» о Китаѣ, его исторіи, географіи, лите-
ратурѣ и древностяхъ. Между пятнадцатью значительными трудами
O. Рицк (Mathieu Ricci), основателя миссіонерства въ Китаѣ въ ис-
ходѣ XVI столѣтия, находимъ: 1) переводъ первыхъ шести книго-
Эвклида, подъ названіемъ Хе-ю-манъ-ки (Ki-ho-joan-pe); 2) разго-
воръ о дружбѣ, подъ заглавиемъ Кіао-су-амъ (Kiao-yeou-lun); 3) практи-
ческую археметрику, подъ заглавиемъ Тут-уэнъ Суанъ-ки (Thout-
wen-Souan-ichi) въ 11-ти книгахъ; 4) практическую геометрию, подъ
заглавиемъ Тсе-дэви-фай (Thse-hang-fai); 5) Си-куэ-фж (Si-koue-fa)
правило землемѣрю, какъ это дѣлается въ западныхъ госу-
дарствахъ; 6) объясненіе небесной и земной сферы, въ двухъ книгахъ —
O. Шайл (P. Shall), Проспер (Prosper Gueycella), Режи (Jean Baptiste
Regis), Фонтане (Jean de Fontaney), Виделу (Claude Videlot) Ноэль
(François Noël), Фуке (Jean François Fouquet), Прекоре (Le P. Precore).
T. LXXXIV. — Отъ V.

Prof. Mirzə Kazım bəyin “Отечественные записки”
jurnalında (1852-ci il) çap olunmuş “Qədim dövrlərdə Orta Asiyada
məskunlaşan xalqların tarixi haqqında” əvvəli

¹ “Баб и бабилы...”, str. 177.

yazaraq Babın ilahileşdirilməsini təbliğ edirdilər və i.a. Onlar Babın ardıcılıları arasında fanatizm yaymağa çalışır və bu yolla öz məqsədlərinə çatmaq isteyirdilər. M.Kazım bəyin fikrincə, bu məqsədin iki, yəni xüsusi və ümumi tərəfləri var idi. Birincisi, sərf xudbinlik idi, belə ki, babiliyin hər bir təbliğçisi tərəfdarları arasında öz rolunu genişləndirmək sahəsində səyle çalışırdı və buna görə müxtəlif məsləkli çoxlu bəbi dərnəkləri yaranırdı. Onlar müxtəlif bir-birinə zidd nöqtəyi-nəzərləri təbliğ edirdilər. “İkinci, sərf siyasi məqsəd idi, bu məqsədlə babiliyin bütün müəllimləri daha böyük qeyrət-keşliklə öz tərəfdarlarını müsəlman ruhaniləri və hökuməti əleyhinə silahlandırmağa çalışırdılar. Ümumi maraq onların hamisini bir zahiri ad altında birləşdirir, onları bir tamda qovuşdururdu, onların hamisina məxsus ümumi etiqad onların əhəmiyyətini də artırırdı; onların uğurları artır və çoxdan arzulanan islahatların və təsvir etdiyimiz yerli inqilabların başlangıcını qoyurdu”¹.

Babilik haqqında tədqiqatları əsasında M.Kazım bəy babiliyin çoxlu təriqətlərə parçalanması qənaətinə gəlir. Bu təriqətlərdən hər biri siyasi və dini məsələlərə istədiyi kimi yanaşır və hələ forma-laşmağa macal tapmamış bir-biri ilə mübarizə aparmağa başlayırdı. Babiliyin güclü və qüdrətli təşkilatı olması, “hökumətin və ruhani-lərin təqibləri əleyhinə istinadgaha malik olması üçün bir qüvvətli siyasi ittifaqda” onların birləşməsi zəruri idi.

* * *

Babın şagirdləri haqqında danışarkən M.Kazım bəy göstərirdi ki, babilik tərəfdarları əksər hallarda Babın təlimindən uzaqlaşdırılar. O həmçinin yazar ki, onlar, əslində, müəllimlərinin təliminin əsas prinsiplərini təhrif etdilər.

“Xalis fəlsəfəyə, mənəvi seyrə əsaslanan din həmişə xalis zəkanın zənginliyindən, Allahın daxili qanunu deyilən qanunu sahəsində ibarət olmuşdur: burada hələ ləkələnməmiş insan vəcdəni hökm verir və şahidlik edirdi. Lakin zəka həvəslər, ehtiraslarla örtülməyə başlayanda və insanlar daxili səsi dirləməyəndə xarici qanun yarandı. O cələ həmin mənəvi seyr əsaslarında təşkil olunurdu: ancaq bədbəxtlikdən insan ehtiraslarının təsiri altında fikir ayrılığı, ziddiy-

yətə təhrif olunur və nəhayət, ilk əvvəl esaslandığı həqiqətin özünü də perdələyirdi”¹.

Babın şagirdləri öz müəllimlərinin təlimini təhrif edərək, hətta babilərin özünəməxsus Quranını da yaratdılar. Babilərin Quranında öz mistik istiqamətinə görə ruhların köçməsi haqqında təlimə işarə edən bir sıra müddeəlar vardır. M.Kazım bəy babilərin Quranındaki həmin müddeələrin dürüst tərcüməsini verir. Görək bu müddeələrdə nə deyilir: “De ki, Allahın həyatı xəlq olunanın (yəni insanın) həyatına benzəmir; onun nə əvvəli var, nə axırı, ondan qabaq heç nə olmayıb; həyat isə xəlq olunmuşdur, doğrudan da həqiqətin hərfinin həyatı ondan qabaq gelmişdir”. Sonra: “Doğrudan da, Allah yaradılışa həqiqətin hərfləri ilə başlamışdır”. Daha sonra: “De ki, allah həyatın hərflərini xəlq olunmuşlardan yaradı... Sonra isə həyat hərfləri vasitəsilə hamiya özünə tərəf aparan yolu göstərir; bunun mənası odur ki, necə ki, deyilmişdir, Allah diriləri ölüerde və ölüleri dirilərdə yaradır”².

Bələliklə, Kazım bəyin yazdığına görə babilərin Quranı həqiqətin hərfləri deyəndə göyərdə müqəddəslərin mövcudluğunu, həyatın hərfləri deyəndə müqəddəslərin yer üzündə mövcudluğunu nəzərdə tutur. Buradan M.Kazım bəy belə neticə çıxarıır ki, babilərin Quranına görə Allah əvvəlcə həqiqətin hərflərini yaratmış və onların həyatı onun xəlq etdiklərinin həyatından qabaq gelmişdir; sonra həqiqətin hərfləri vasitəsilə o, hamiya özüne doğru aparan yolu göstərir, yəni həqiqətin hərfləri hər şəydən əvvəl yaradılmışdır və daima ölüldən dirilər, yəni, həyatın hərflərini yaratmaq üçün dünyaya köçürülər. “Bəs Allah ölüleri dirilərdən necə yaradır? Bu elə buradaca çox müəmmalı şəkildə belə izah edilir: diri olan həqiqətin hərfləri vasitəsilə ölü olan məxluqu özüne tərəf apartmaq üçün Allah ölüleri (yəni insanları) dirilərdən (həqiqətin hərflərindən) yaradır; bu o deməkdir ki, Allah öz-özlüyündə ölü olan insanı ona həyatın hərfini köçürmeklə, deməli, ölüyü diridən yaradır.

Babilərin Quranının bu yeri nə qədər dolaşıq olsa da, o, bilavasitə və yaxud dolayıdı ilə ruhların köçməsi haqqında təlimə işarə edir”³.

¹ “Баб и бабиды...”, стр. 181.

² Yenə orada, səh. 187-188.

³ Yenə orada, səh. 181.

* * *

Babın təlimində qadınlarla kişilərin hüquq bərabərliyi müddəəsi vardır. Hetta Bab öyrədirdi ki, Allah yanında qadınlar kişilərdən daha tərifli və lütfkarlılar. Babi Quranını yaradan Babın şagirdleri isə deyirdilər ki, bir qadının eyni zamanda doqquz əri ola bilər. Bununla belə, M.Kazım bəyin göstərdiyi kimi, İran tarixçisi Süpehrdən başqa həmin hadisələrin şahidi olmuş bir nəfər belə babilər arasında həqiqətən praktikada qadınların ümumi olmasını təsdiq etmir, nə də bir qadının eyni vaxtda birdən artıq ərinin olması barede yazır...¹

* * *

Hərçənd ki, Babın özü yeni din, yeni ayınlar təklif etmirdi, babilər axırda şəriətə tabe olmaqdan tamamilə imtina etdilər. Sonralar, babilərin gizli dərnəkləri təşkil edildiyi dövrde babiliyin bir sıra yeni prinsipləri yarandı. Babilərin hər bir yeni təşkil edilmiş dərnəyi özən yaxın müəllimlərinin təliminə tabe olurdu və M.Kazım bəyin yazdığını görə, ilk vaxtlar bu yolla onların təlimləri yayılmağa başlayır, müxtəlif yerli ayınlar, cürbəcür mövhumatlar meydana çıxırıdı və nəticədə babilik tamamilə parçalandı.

“Bununla belə, dini vezifələrin gündəlik icrasını avam cahillərə belə asanlıqla tərgitmək mümkün deyil, çünki müsəlman namaz qılmaya bilməzdi, dəsteməz almaya bilməzdi, oruc tutmaya bilməzdi. Bütün bu vezifələrin yeni qaydalar üzrə icrası tətbiq edilir və bunlar hər yerde, lakin bəzi ayinlərdə fərqlərlə icra olunurdu”².

Beləliklə, babilər müsəlmanlıq əleyhinə çıxış etmiş və babiliyin əsas siyasi xadimləri islam əleyhinə töbüğata başlamışdır. “Bu təlim aşağıdakindan ibarət idi: nə qədər ki, bütün yer üzündə babilik bərqərar olmayıb, nə qədər ki, Babın səltənəti bərqərar olmayıb və Bab qanununun yeni məccəlesi verilməyib, bütün babilər dini vəzifələrin icrasından azaddırlar”.

* * *

Mirzə Kazım bəy Bab və onun tərəfdarlarının islahatlarına böyük diqqət yetirir. Məlumdur ki, feudalizm dövründə mütərəqqi ideyalar dini örtük altında feodal zülmünə qarşı çıxış edirdi. V.I.Lenin yazırıdı: “...din pərdəsi altında siyasi protest... özlərinin müəyyən inkişaf mərhələsində bütün xalqlara xas olan bir haldır”¹.

İranda babilər hərəkatı İran despotizminə qarşı çevrilmişdi.

Məlumdur ki, XIX əsrin əvvəllərində xarici kapitalın İrana nüfuz etməsi həmin ölkənin iqtisadiyyatına və siyasetinə böyük təsir göstərmişdi. Xarici kapitalın İrana nüfuz etməsi ilə sosial ziddiyətlər getdikcə güclənirdi. Geniş xalq kütlələri ikiqat zülmün: bir tərəfdən, yerli feodalların, digər tərəfdən xarici kapitalın zülmünün acısını çökirdilər. Və ona görə İranda həm İran feodalları, həm də xarici kapitala qarşı xalq kütlələrinin çıxışları artırdı. Kortəbii xalq üşyanları öz inikasını müxtəlif dini-siyasi cərəyanlarda, o cümlədən babilər hərəkatında tapıldı. Dərin sosial köklərə malik babilər hərəkatı feodal zülmü və xarici kapital əleyhinə yönəlmüşdi. Babilər din pərdəsi altında çıxış edirdilər. Lakin aydındır ki, dini örtük altında kütlələrin inqilabi hərəkatı üçün böyük əhəmiyyət kəsb edən real siyasi qüvvələr gizlənmişdi².

* * *

M.Kazım bəy babilər hərəkatının o zamankı İran cəmiyyətinin mədəni və tərəqqipərvər hissəsinin bütün təbəqələrini narahat etdiyini göstərirdi.

Babilik dini-siyasi cərəyan kimi yekcins deyildi. Bu məsələ barədə M.Kazimbəyin əsərində oxuyuruq: “Bab uzun müddət sağ-salamat yaşamış və xəlvətdə qismən adətə görə imamın ikinci zührunu gözləyən xeyalperəstlər və mövhumatçılarından, qismən həm hökumətdən, həm də ruhanılardən narazı olan inqilabçılardan və qismən də babiliyi himaya etməklə öz şəxsi məqsədlərinə yol açmaq, ad qazanmaq istəyən cinayətkarlardan ibarət babilər cəmiyyəti təşkil olunmuşdur. Beləliklə, babilərin üç qrupu yaranmışdı: 1) Babın

¹ “Баб и бабиды...”, стр. 189.

² Yene orada, seh. 199.

¹ В.И.Ленин. Сочинения, т. IV, стр. 223.

² М.С.Иванов. “Бабидские восстания в Иране”. Москва-Ленинград, 1939 г.

qara camaat arasındaki avam pərestişkarları; 2) siyasi xadimlər, Babın şagirdləri və 3) cinayətkarlar, təfriqəçilər”¹.

İranda XIX əsrin 40-cı illərində başlayan babilər üsyəni getdikcə geniş miqyas almaqla xalq arasında çoxlu tərəfdarlar tapmış və İran feodal dövləti üçün təhlükə yaradan mühüm siyasi qüvvəyə çevrilmişdi. Ona görə babilər hərəkatının yaradıcısı kimi Babın özünün edam olunması və babiliyin darmadağın edilməsi qərara alınır. Ruhanilər və İranın despot feodal hakimləri Babın qadınlarının hüquqları və qadınların kişilərə bərabər tutulması haqqındaki təliminə qarşı xüsusi kəskinliklə çıxırdılar.

Kazım bəy yazır: “Onun məzлum-sükutlu həyatının (Babın – H.H.) sonunda xalq ona uzaqdan baxmaq üçün dəstə-dəstə axışib gəlir və onun solğun, gözəl, iztirablı simasının və meglubedilməz sebirle dolu fəvqəladə itaətinin onlarda doğura bildiyi təəssüratlarını özü ilə apardı; edəmi günü isə hamı ona günahsızlığına görə ürəkdən acayırdı; çünki dəfələrlə dediyimiz kimi, xalq arasında ruhanilərin və hökumətin ona qarşı ədalətsizliyi haqqında şayiə gezirdi. Beləliklə, Babın adı gündən-günə daha ucadan səslənir və nəhayət, minlərlə insan, ...onun adı ilə onları çağırın hər cür yeni təlimə uyurdu”².

* * *

Professor M.Kazım bəyin babilər hərəkatını hərterəfli təhlili və onun babiliyi məzлum kütłələrin o zaman mövcud olan feodal quruluşuna qarşı etiraz kimi səciyyələndirməsi diqqəti cəlb edir.

Babilərin can atdıqları siyasi islahatlar birinci növbədə o vaxtkı İranda sosial islahatlar keçirilməsində maraqlı olan sənətkarların, kəndlilərin və qismən də xırda tacirlərin mənafeyini əks etdirirdi. Və təsadüfi deyil ki, M.Kazimbəy babilər hərəkatını xarakterizə edərək yazırırdı: “...Burada Bab sırf şəxsləndirilmiş mifdir ki, azadlıq axtaranlar onun naminə çarpışırıdlar”³.

Bab və babilər haqqında tədqiqatının bir başqa yerində M.Kazım bəy onların hərəkatında “sırf siyasi səciyyəli” elementlərin mövcudluğunu, babilərin məqsədlərinəndə birinin “ümumi islahat” olduğunu göstərir.

¹ “Баб и бабиды...”, стр. 168.

² Yene orada, sah. 168-169.

³ Yene orada, sah. 53.

“Lakin bütün (hərəkatın – H.H.) əsasında... ruhanilərin və hökumətin hakimiyətinin məhvini yönəlmış ümumi cəhd dururdu”¹.

M.Kazım bəy babilərin cəhdlərini səciyyələndirərək, babilər təlimində arzu edilən yaxşılığa, insanların iradəsinin orta əsrlərin, fanatizm və özbaşinalığın buxovlarından xilas etməyə, şüurlu surətdə azadlığa istiqamətləndirən nə isə ağıllı bir məqam göründüyünü nəzərə çatdırırırdı.

M.Kazım bəyin göstərdiyi kimi, İranda mühüm hadisə olan babilər üsyəni böyük siyasi əhəmiyyət daşımışdır, babilər sosial islahatlar tələb edir və onları həyata keçirməyə can atırdılar.

Babilərin üsyəni məsələsinə dair tədqiqatının mahiyyətindən danışarkən, Kazım bəy yazır: “Bu təhkiyədə oxucular həmin vaxt İranda baş verən olduqca diqqətəlayiq bir məqamı: fanatizm buxovları ilə mübarizəni, dini və siyasi islahatların, aydın şəkildə olmasa da, başlanğıcını görəcəklər”.

* * *

M.Kazım bəy babilər hərəkatı haqqında danışarkən, onun sosial tərkibinə görə müxtəlifliyini qeyd edir. Lakin buna baxmayaraq, Kazım bəy babilərin, uğrunda mübarizə apardıqları ideyanın əsas əlamətinin azadlıq olduğunu, insan hüququnu anlamaq duyğusunu olduğunu xüsusi olaraq nəzərə çarpdırır.

M.S.İvanov İranda bəbi üsyənlərinin tədqiqinə həsr etdiyi əsərində Kazım bəyin əsərini digər tədqiqatçıların, məsələn, Brounun əsərləri ilə müqayisə edərək yazırırdı: “...Kazım bəy, mənə belə gəlir ki, babilər hərəkatının qiymətləndirilməsində Broundan yüksəyə qalxa bilmüşdür. Artıq göstərildiyi kimi, Broun bu hərəkatı dini ideyaların inkişafı ilə izah edir və hesab edirdi ki, hökumət əleyhinə vuruşan babilər sosial və siyasi islahatlar uğrunda mübarizə etmir, yalnız öz yeni dinlərini yaymağa can atırdılar. Kazım bəy bəbi üsyənlərinin səbəblərini, öz sözleri ilə desək, min illər ərzində İranda aqalıq edən fanatizm və despotizmde (yəni İran xalqını əzən siyasi və sosial zülmədə) görür. Üsyənlərin məqsəd və arzuları haqqında da o, Broundan fərqli düşünür. O belə hesab edir ki, babilərin rəhbəri İran dövlətində siyasi islahatlar keçirilməsinə çalışırdılar...”²

¹ “Баб и бабиды...”, стр. 57.

² М.С.Иванов. “Бабидские восстания в Иране”. Москва-Ленинград, 1939 г., стр. 23.

Babilərin despotizm əleyhinə mübarizəsini səciyyələndirərkən, Kazım bəy babilə üşyanının geniş miqyas aldığı ve üşyançıların cərgələrində qadınlara da iştirak etdiyini defolərlə göstərmişdir.

O da səciyyəvidir ki, babilər hərəkatı İranın mütərəqqi, azadlıq-sevər hissəsini, məhz İran Azərbaycanını daha çox əhatə etmişdi. Məlumdur ki, İranda yaşayan azərbaycanlılar həmin ölkədə inqilabi-demokratik hərəkatların hemişə bayraqdarları olmuşlar.

Babilər hərəkatı bəzi burjua tədqiqatçılarını və dövlət xadimlərini o dərəcədə qorxutmuşdu ki, onlar bu hərəkatın əhəmiyyətini şıxırdaşdır, onu kommunist hərəkatı kimi səciyyələndirməyə cəhd etmişlər!

M.Kazım bəy Babın üşyanı haqqında danışarkən göstərir ki, bu üşyan bütün İrana yayılan dini-siyasi həyəcanların nəticəsi olmuşdur. "İrandakı hadisələr... çoxdan bəri əzilen həqiqətin hər addımda rastlaşılan despotizmle gizli mübarizəsinin nəticəsi olmuşdur. Burada insanların azadlığa can atmalarında enerjisi də, fədakarlığı da aşkar görünür. Bütün bunlar ruhani hakimiyyət əleyhinə üşyanda, hemişəki ağır despotizm əleyhinə narazılıqda ifadə edilmişdir; lakin bütün bu müdhiş mənzərə bizə solğun boyalarda, elə bir kor-kobud işləmədə, zövqsüz və zəriflikdən məhrum bir şəkildə təqdim edilir ki, birinci dəfədən, olsun ki, diqqətəlayiq bir şey tapmayıb qeyri-ixtiyari ondan üz çevirərsən; amma yox, orada bizə doğma elementdən bəzi cizgilər, tanımadiğimiz, istedadları üzərində üstəlik əsarət və qandalların əskik olmadığı rəssamların fırçasının təhrif etdiyi cizgilər aydın görünür. Bax, bu cizgilər ağıllı məxluqun təbiətində kök salan sivilizasiya ruhunun izləridir və gerçək izləridir".²

* * *

Yuxarıda dediyimiz kimi, babilər hərəkatı yekcins deyildi: bir tərəfdən kəndlilərə, şəhər yoxsullarına və sənətkarlara arxalanan xalq demokratik cərəyanı, digər tərəfdən tacirlərin və mülkədarların mənafeyini təmsil edən cərəyan. Və bu müxtəliflik babilər hərəkatının məglubiyyətinin səbəblərindən biri idi.

¹ М.С.Иванов. "Бабидские восстания в Иране". Москва-Ленинград, 1939 г., стр. 23.

² "Баб и бабиды...", стр. 45.

M.Kazım bəy yazır: "Asiya tarixində baş verən parçalanmalar-dan heç biri Babilərin qeyrətkeş tərəfdarları – müridləri vasitəsilə qazandıqları qəribə uğurlarının gücləndirdiyi parçalanması qədər diq-qətəlayiq deyil. Onların arasında mühüm rol oynayan qadınlara da, saray xadimləri olan maqnatlara da, üləmalar və seyid zümrəsindən olan ruhanilərə də, Məhemməd övladlarına da rast gəlmək olar".¹

Babilər üşyanının məglubiyyətinin ən əsas səbəbi üşyana rehbərlik edən qüvvənin olmaması idi. Onun avanqardı – kəndli kütlesinə rehberlik edə bilecek fəhlə sinfi yox idi. Babilərin üşyanı son dərəcə kortəbii xarakter daşıyırdı, təşkilati cəhətdən olduqca zəif idi. Babilər, demək olar, bütün İrana səpələnmişdilər və onların üşyanı hər yerde eyni vaxtda baş vermirdi, ona görə hökumət bu hərəkatı asanlıqla yaturda bildi. Bütün bunlardan başqa babilər hərəkatında özünün lap başlangıcından bir tərəfdən, inqilabi-demokratik əhval-ruhiyəli tərəfdarları, digər tərəfdən qeyri-sabit cığırdaşları olmuşdur.

M.Kazım bəy baxışlarının tarixi məhdudluğuna görə babilərin məglubiyyətinin əsas səbəblərini görmürdü. O yazırı: "Babilərin siyasi rəhbərləri yeni təlim naminə manəə qayalarını bir zərbe ilə alt-üst edə bilecek etibarlı qüvvə yaratmaq isteyirdilər, əmin idilər ki, xalq onların açıqları yolla onların arxasında gedəcək. Lakin bu rəhbərlərin öz aralarındaki ittişəşlər, öhdələrinə götürdükləri işi bilməmələri, xüsusilə də içərilərində olan cinayətkarların öz şəxsi mövqeləri, şəxsi mənafələrinə başlarının qarışması – bütün bunlar birlikdə başlanılan işin yetişməsinə imkan vermədi və təsvir etdiyimiz kimi hədər yere qanlar tökülməsinə səbəb oldu.

Hazırda babilərin aşkar şəkildə fəaliyyət göstərməmələrinə və islahat arayanların dayaq nöqtələrinin olmamasına baxmayaraq, İranda siyasi babiləyi doğuran səbəblər cəmiyyətin mədəni təbəqələrini hələ de narahat edir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, yaxınlarda Tehranda və Tebrizdə mason təşkilatının əsası qoyulmuşdur. Bu işdə güclü insanlar iştirak edir; ...yeni qaydaların köhnə düşmənleri və ruhanilər bu işin əleyhinə fitnekarlığa başlamışlar; lakin onun nəticələri məlum deyil. Amma cəmiyyətin bəzi təbəqələrində gah orada və gah burada hökumət naziri və saray xadimlərinin sui-istifade hallarının; qubernator və məmurların özbaşınalığının; həm sarayın, həm də saray xadimlərinin dövləti müflis edən israfçılığını; ülemaların

¹ "Баб и бабиды...", стр. 7.

güclü hakimiyetinin; bir sözlə, özbaşınalığın ve ədaletsizliyin karşısını almağa çağırın məktub və kitabçalar əldən-ələ gəzir!”¹

Babilər hərəkatının yatırılmasına baxmayaraq, o, İranda sonrakı demokratik azadlıq hərəkatına öz təsirini göstərdi. Təsadüfi deyil ki, M.Kazım bəy Babin edamını təsvir edərkən yazırıdı: “Edam sakit başa çatdı; xalq dağlışib getdi; lakin çoxları hökumət əleyhinə gələcək planlarının toxumunu özləri ilə apardılar”².

M.Kazım bəyin Bab və babilər haqqında tədqiqatı Yaxın Şərqiñ fəlsəfi və siyasi cərəyanlarının öyrənilməsində müəyyən əhəmiyyət kəsb edir. Bununla belə, Mirzə Kazım bəyin dünyagörüşünün məhdudluğu bir daha nezəre çatdırılmalıdır. O, ictimai hadisələri materialist kimi anlamırıdı. Hərçənd ki, M.Kazım bəy özünün “Bab və babilər” əsərində həmin hərəkatın sosial-siyasi tərəfinə böyük diqqət yetirmiştir. Bu menada M.Kazım bəy bəbiliyin ona qədərki bütün tədqiqatçılarından (Broun və başqaları) yüksəkdə durur.

* * *

Professor Mirzə Kazım bəy, akademik V.V.Bartoldun göstərdiyi kimi, rus şərqşünaslığının banilərindən biri olaraq, Şərqdə sosial-siyasi hərəkat problemlərinə dair bir sıra orijinal tədqiqatların müəllifidir. Onun mürnidizm və babilik haqqında əsərləri xüsusiilə seçilir.

Maarifçi və alim olan Mirzə Kazım bəy özünün filologiya, fəlsəfə və tarix məsələlərinə dair tədqiqatları ilə Azərbaycanda XIX əsr ictimai fikrinin inkişafında görkəmli yer tutur. Professor Mirzə Kazım bəy həmçinin Azərbaycan dilinin elmi grammatikasının hamı tərəfindən qəbul edilmiş banisidir.

BEŞİNCİ FƏSİL

MİRZƏ FƏTƏLİ AXUNDOV (1812-1878)

“...bu kainat bir qüvvəyi-vahidə və kamilađır, əvvəli də budur, axırı da budur; nə əvvəl ona sibqət edibdir, nə axır ona xatama olacaqdır, zaman da onun mütəziyatindandır, məkan da onun təkayyüfatindandır”.

M.F.Axundov

Mirzə Fətəli Axundov Azərbaycanın XIX əsr mütərəqqi ictimai və fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir.

Qabaqcıl elm və maarif uğrunda yorulmaq bilmədən mübarizə aparan M.F.Axundov Rusiya materialist ənənəsinin layiqli davamçısı idi. “Rusyanın mütərəqqi ictimai fikrinin, xoşbəxtlikdən, möhkəm materialist ənənəsi vardır”¹. Rus qabaqcıl ictimai və fəlsəfi fikrinin materialist ənənəsinin təsiri altında Azərbaycanda materialist fəlsəfəsi inkişaf edirdi. M.F.Axundov materializmin görkəmli nümayəndəsi və müdafiəçilərindən biri, böyük filosof, bütün Şərqdə dramaturgiyanın banisidir. Bu böyük humanistin maraq dairesi müstesna dərəcədə genişdir. M.F.Axundov bir sıra komediya, povest və şeirlərin müəllifi kimi tanınmışdır; lakin bədii əsərlərlə yanaşı o, fəlsəfə, etika, siyaset, pedaqogika, estetika, bədii tənqid məsələləri üzrə əsərlər də yazırıdı və buradakı suallara öz dövrü üçün özgün və mütərəqqi cavablar vermişdir.

Demokratik ideyalar irəli sürərək, qabaqcıl fəlsəfənin – materialist fəlsəfəsinin möhkəm əqidəli tərəfdarı olaraq M.F.Axundov passiv müşahidəçi rolu ilə kifayətlənmirdi. O, irtica qüvvələrinə, orta əsər geriliyi və müstəbidliyinə qarşı, maarif, azadlıq uğrunda fəal mübərize aparırdı.

¹ В.И.Ленин. Сочинения, т. XXVII, изд. 3-е, стр. 180.

¹ “Баб и бабиды...”, стр. 164-165.

² Yene orada, səh. 41.

Bu hərtərəfli inkişaf etmiş və parlaq düha sahibi olan insan dövrünün qatı irticasından qorxmayaraq cəhaletpərəstlik və fanatizmə ağır zərbələr endirir, din və mövhümata qarşı alovlu səhifələr yazırı. M.F.Axundovun özü əmin idi ki, onun əsərlərinin bağışladığı təəssürati, onların göstərdiyi təsiri min nəfərlik ordu da göstərmək iqtidarında deyil.

M.F.Axundov öz yaradıcılığı ilə Azərbaycan ictimai və fəlsəfi fikrinin inkişafı tarixində parlaq sohifə açdı.

* * *

Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olub. Onun atası Mirzə Məmmədtağı əslən Cənubi Azərbaycandan idi.

M.F.Axundov dünyaya gəldikdən bir neçə il keçəndən sonra Mirzə Fətəlinin anası onun atasından ayrılır və anasının əmisi Axund Hacı Ələsgər balaca Fətəlini oğulluğa götürərək onun tərbiyəsi ilə moşğul olur və ona ibtidai təhsil verir.

Bu təhsil ərəb və fars dillərini öyrənmək və Quranı oxumaqdan ibarət idi.

“Bu Axund Hacı Ələsgər nadir bir alım idi. İster fars və istərsə də ərəbcə bütün islami elmlərdən mükəmməl məlumatı var idi...”
– deyə M.F.Axundov tərcüməyi-halında yazar.

1825-ci ildə Axund Hacı Ələsgərin ailəsi Gəncəyə köçür.

1826-ci ildə Rusiya-İran müharibəsi başlandı. Gəncə şəhərinin yerləşdiyi bölgə hərbi əməliyyatlar zonasına düşdü. Müharibə bütün əmlakından məhrum olmuş Hacı Ələsgərin ailəsini müflis etdi və o, yenidən vətəninə, Nuxaya köcdü.

Nuxada M.F.Axundov ərəb və fars dilləri sahəsində biliklərini o dərəcədə təkmilleşdirdi ki, bu dillerdə sərbəst danışa bılırdı.

1832-ci ildə M.F.Axundov yənə də Gəncəyə köcdü və Gəncədə olduğu bu dövr onun həyatında böyük rol oynadı.

Tərcüməyi-halında o, bu haqda belə yazar:

“1832-ci ilin əvvəllərində Hacı Ələsgər Məkkəyə getməli oldu. O moni Gəncəyə gətirib, Axund Molla Hüseynin yanında məntiq və fiqh kitablarını oxuyub öyrənməyə qoydu; özü isə Məkkəyə yollandı.



Mirzə Fətəli Axundov

Bu vaxta qədər mən farsca və ərəbcə oxumaqdan başqa bir şey bilmirdim və dünyadan xəbarsız idim. İkinci atamın məqsədi bu idi ki, mən ərəb elmlərini öyrənib bitirdikdən sonra ruhanılar cərgəsinə daxil olub yaşayım. Lakin başqa bir hadisə üz verdi ki, bu niyyətin baş verməməsinə səbəb oldu.

Bu hadisənin təfsilatı belədir:

Gəncə məscidinin hücrələrindən birində həmin vilayətin əhli Mirzə Şəfi adlı bir şəxs yaşayırı ki, bir sıra biliklərə malik olmaqla bərabər, nəstəliq xəttini də çox yaxşı mənimsemışdır. Bu həmin Mirzə Şəfidir ki, Almaniya ölkəsində onun tərcüməyi-halını ve farsca şeirlər yazmaqdə hünerini yazıb vəsf etmişlər. Mən ikinci atamın buyruğu ilə her gün həmin şəxsin yanına gedib, nəstəliq xəttini məşq edirdim. Get-gedə mənimlə bu hörmətli şəxs arasında mehribanlıq və səmimiyyət emələ gəldi. Bir gün həmin möhtərem şəxs məndən soruşdu:

— Mirzə Fətəli, elmləri öyrənməkdə məqsədin nədir?

Cavab verdim ki, ruhani olmaq istəyirəm.

Dedi:

— Demək, riyakar və şarlatan olmaq istəyirsən.

Təəccüb edib çəşib qaldım ki, görəsən bu nə sözdür? Mirzə Şəfi menim vəziyyətimə nezər salıb dedi:

— Mirzə Fətəli! Öz ömrünü bu iyrənc camaatin sıralarında zay etmə! Başqa bir peşə dalınca get.

Elə ki ondan ruhanılara nifrət etməsinin səbəbini soruştum, o elə mətləbləri açıb söyləməyə başladı ki, o güne qədər mənə məlum deyildi.

Nəhayət, ikinci atam Məkkədən qayıdana qədər Mirzə Şəfi ürfa-nın bütün məsələlərini mənə təlqin etdi və qəflət pərdəsini gözümüzən açdı. Bu əhvalatdan sonra ruhaniliyə nifrət etdim və əvvəlki niyyətimi dəyişdim”.

Axund Hacı Ələsgər sefərdən qayıdanan sonra M.F.Axundov Nuxaya qayıdır və rus dilini öyrənmək fikri ilə orada yenice açılmış rus məktəbinə daxil olur.

Bu məktəbdə M.F.Axundov cəmi bir il oxuyur və bundan sonra yaşı ötmüş olduğu üçün məktəbdən xaric edilir.

1834-cü ildə Axund Hacı Ələsgər M.F.Axundovla birlikdə Tiflisə gələrək burada Qafqazda mülki hissənin baş müdürü baron Rozenə



Hunepamatorskoe Rusckoe Geografficheskoe Obusombo

иѣзикъ

Татарскыкъ

Мурза-Ремъ-Али-Ахундовъ

Санкт-Петербургъ Географическъкъ
Общество

Външнѣ Президиумъ къ Мурзы

1850

16 Января 1852

С. Григорьевъ

Императорскій Домашній
Географическъкъ
Общество въ Санкт-Петербурзъ

M.F.Axundovun "Imperator Rus Coğrafiya Cəmiyyətinə" üzv - əməkdaş seçiləməsi haqda şəhadətnamə.

M.F.Axundovun onun dəftərxanasına Şərqi dilleri üzrə tərcüməçi vəzifəsinə işə götürülməsi haqda ərizə verir.

M.F.Axundov uzun illər boyunca bu vəzifədə çalışır.

Bu dövrdə Tiflisdə I Nikolay hökumətinin buraya sürgün etdiyi xeyli mütərəqqi şəxs var idi. Onların arasında dekabristlər və 1830-cu il Polşa üşyani iştirakçıları vardı.

Gənc M.F.Axundov bu adamların mühitinə düşür və onların bir çoxu ilə dostlaşır.

Ön yaxın dostluğu o, dekabrist A.A.Bestujev-Marlinski ilə edir; böyük rus şairi Puşkinin facieli ölüm xəberindən təsirlənən M.F.Axundov "Puşkinin ölümüնə Şərqi poeması"nı yazmış və onunla birlikdə rus dilinə tərcümə etmişdir.

Bələ mütərəqqi insanlarla dostluq və yaxın ünsiyyət M.F.Axundova çox şey verdi. O, rus yazıçı, filosof, maarifçi-demokratları, həm də Qərbi Avropanı filosoflarının əsərləri ilə tanış olur.

M.F.Axundovun ədəbi yaradıcılığı XIX əsrin 30-cu illərindən poetik əsərlərlə başlayır.

40-ci illerin sonu və 50-ci illerin əvvelində o, "Hekayeti-Molla İbrahimxəlil kimyager", "Hekayeti-Müsyo Jordan həkimi-nəbatat və dərvish Məstəli şah caduküni-məşhur", "Sərgüzeşti-vəziri-xan-Lənkəran", "Hekayeti-xırs quldurbasan", "Sərgüzeşti-mərdi-xəsis" ("Hacı Qara"), "Mürafisə vəkillərinin hekayeti" komediyalarını və "Aldanmış kəvəkib" povestini yazar.

60-cı illərdə M.F.Axundov öz "Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüddövlənin ona göndərdiyi cavabin türk dilində tərcüməsi" felsefi traktatını yazar.

Ömrünün son illerini ona həsr etmiş bu əsəri haqqında M.F.Axundov tərcüməyi-halında belə yazar: "Bu "Kəmalüddövlə" elə bir əsərdir ki, bu günə qədər islam dini haqqında bu aydınlıqda və bu kimi dəlillərlə onun misli ola bilən bir əsər yazılmamışdır. Bu isə ona görə deyildir ki, müsəlman filosoflar onun məsələlərindən xəbərdar olmamışlar. Xeyr, xəbərdar olmuşlar. Lakin onlardan heç birisi öz bildiklərini açıq-aşkar söyləməyə cəsarət etməmişdir".

Bu felsefi traktatdan başqa, M.F.Axundov bir sıra felsəfi məqalələr yarız: "Yek kəlmə"nin tənqidü", "Həkimi-ingilis Yuma cavab", bədii tənqid, estetika məsələləri üzrə bir sıra əsərlər və s.

تەئىلات

تاپوتان ميرزا فتحلى آخونزاده

~~~~~

## КОМЕДИЯ И ПОВСТЪ

Канунанә Мирзы-Фетъ-Али-Ахундова

— (на татарском языке)



قىلىس

مۇھىم

M.F.Axundovun 1859-cu ildə nəşr edilmiş  
"Komediyalar və povest" kitabının üz qabığı

\* \* \*

*“Əgər hətta bütün ələm mənə qarşı  
çuxsa belə, mən öz fikrimdən dönməyə-  
cəyam, işimi onqat artıracağam...”*

*M.F.Axundov*

M.F.Axundov dünyyanın passiv müşahidəcisi rolü ilə kifayətlənmirdi; o, orta əsr qalıqlarına qarşı feal mübarizə aparırdı. O, mütərəqqi bəşəriyyətin ən yaxşı nümayəndəlerinin qabaqcıl ideyalarını mənimsemmiş və inkişaf etdirmişdir. O, rus inqilabçı demokratların – V.Q.Belinski, A.İ.Gertsen, N.Q.Çernışevski və N.A.Dobrolyubovun, həmçinin Spinoza, Monteskyö, Volter, Lametri, Didro, Helvetsi, Holbax, Melye və başqalarının öz dövrləri üçün mütərəqqi fəlsəfi baxışlarını alqışlamış və təbliğ etmişdir; bununla yanaşı, öz yeni ideyalarını, orijinal fəlsəfi fikirlərini irəli sürmüştür. M.F.Axundovun fəlsəfəsi dinə qarşı, orta əsr qalıqları ilə mübarizədə güclü silah oldu.

M.F.Axundovun öz görkəmli əsərlərində şərh etdiyi fəlsəfi ideyalara geniş xalq kütłələri onun sağlığında yiyeñənə bilmədi.

Bunun səbəbi aydınlaşdır. Çar Rusiyasında, bu xalqlar dustaqxanasında, əlbəttə, Azərbaycan xalqının səadəti və rifahı naminə mübarizə aparan insanın əsərləri nəşr oluna bilməzdi. Öz “Hindistan şahzadəsi Kemalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüddövlənin ona göndərdiyi cavabin türk dilində tərcüməsi” ölməz fəlsəfi əsərinin nəşr olunması üçün uzun müddət davam edən bütün səy və cəhdlarının neticə verməyəcəyini yəqin edərək, M.F.Axundov oğluna yazırdı: “Bilmirəm, mən ölüncəyə qədər bu arzuma çatacağammı? Yoxsa o da köhnə müsəlman əlibasını dəyişmək ümidi kimi bir arzu olaraq qəlbimdə qalacaqdır...”<sup>1</sup>. Lakin dahi mütəfəkkir bədbin deyildi, o inanırdı ki, əger onun əsərləri çar üsuli-idaresi şəraitində nəşr olunmasa da, əger o, onların öz sağlığında çap olunduğunu görməsə də, onun zəhməti batmayacaq: gec-tez onları nəşr edəcək və sevə-sevə oxuyacaqlar. Və M.F.Axundov yanılmadı. Bizim yeganə

mədəniyyət və elm mərkəzi olan böyük və yenilmez sovetlər ölkəsində M.F.Axundovun əsərləri işq üzü görərək bütün xalqın malı oldu.

Əlbəttə, çarizmə, din və mövhumata qarşı, zəhmətkeş xalqın azadlığı və maariflənməsi uğrunda mübarizə aparan insanın əsərləri lazımlı deyildi. Çarizm Şərq xalqlarını siyasi cəhətdən özünə tabe etməyə və iqtisadi cəhətdən kölə halına salmağa can atıldı. M.F.Axundovun əsərləri isə yalnız Azərbaycan xalqını deyil, Şərqiin bütün məzəlum xalqlarını din və cəhalət buxovlarından xilas olmağa çağırır, bu kiitlələrə onların istismarçıları qarşı mübarizəsində kömək edirdi. Buna görə də irticacılar M.F.Axundovun materialist və ateist baxışlarının yayılmasına her vechlo mane olurdular. M.F.Axundova sağlığında özünün yalnız bədii əsərlərini nəşr etmək müyəssər oldu, onun əsas fəlsəfi və siyasi əsərləri isə çap olunmamış qaldı.

M.F.Axundov həm komediya, povest, tənqidi əsərlərində, həm də fəlsəfi və siyasi əsərlərində özünü Azərbaycanın o dövrdə ən mütərəqqi insanların biri olduğunu göstərdi.

\* \* \*

Məlum olduğu kimi, çar Rusiyasında qanunlar zəhmətkeş xalqın əsərət altında saxlanması üçün alet idi. Çar Rusiyasının “qanunları” xalqın qaniçənlərinə törendikləri cinayətlərə haqq qazandırmaqdan ötrü geniş imkanlar verirdi. Mehkəmələrdə bürokratizm və rüşvətxorluq hökm süründü. Öz ölməz “Hacı Qara” komedyasında Axundov çar mehkəmə orqanlarındakı süründürməçiliyi ifşa edərək deyirdi: “...İstintaq beş illərlə uzanır; işi araşdırana qədər adam keçinir”.

Çarizm dözülməz zülm və istibdad mənbəyi idi. “Elə ondan baslayaqlı, çarizm ən rəhmsiz və vəhşi şəkildə götürülmüş hər cür – həm kapitalist, həm müstəmləkəçilik, həm də hərbi – zülmün mənbəyi idi. Kimə bəlli deyil ki, Rusiyada kapitalın tam hökmranlığı çarizmin müstəbidliyi ilə, rus milletçiliyinin təcavüzkarlığı çarizmin qeyri-rus millətlərə qarşı cəlladlığı ilə, bütöv bölgələrin – Türkiyə, İran, Çin – istismarı bu bölgələrin çarizm tərəfindən zəbt edilməsi ilə, işgal uğrunda müharibə ilə birləşirdi”<sup>2</sup>. Çarizmin özünü imperializm dövründə xüsusilə açıq şəkildə göstərmış bu cəhətləri artıq kafi müəyyənliklə aşkar olunurdu.

<sup>1</sup> И.В.Сталин. “Вопросы ленинизма”, изд. 1939 г., стр. 4-5.

<sup>1</sup> M.F.Axundov. Oğlum Reşid Axundova məktub. Azərb. SSR EA Nizami adlıca Ədəbiyyat İstututunun Əlyazmalar fondu, M.F.Axundov fondu.

Çarizm zəhmətkeş kütlələrin qəddar düşməni idi. Xüsusi amansızlıqda çarizm Rusyanın milli ucqarlıqlarının zəhmətkeşlərinə zülmədi. Çarizm milli mədəniyyətin qatı düşməni rolunda çıxış edirdi.

Dövləti xidmətdə ikən M.F.Axundov çar hökumətinin idarəetmə metodları, qanun və qərarları ile lap yaxından tanış olur. O, çar məmurlarının çirkin əməllerinin bilavasitə müşahidə edir. Azərbaycan yazıçısı Ə.Haqverdiyev M.F.Axundovun çar üsuli-idarəsinə münasibətini bədii surətdə çox gözəl ifadə edib: "Epolet, mükafat, xaç ordeni və medallarla bəzədilmiş mundırın altında qəzəb alovu ilə od tutub yanın coşqun ürək döyündürdü!"<sup>1</sup> Bu, filosofun – Azərbaycan xalqının mədəniyyəti, maariflənməsi uğrunda mübarizə aparan insanın ürəyi idi.

M.F.Axundov mütərəqqi demokratik ideyalar irəli sürür və böyük qətiyyət və cəsarətlə onların həyata keçirilməsi uğrunda mübarizə aparır. Axundov köhnə həyatın kökündən dəyişdirilməsi uğrunda məfkurəvi mübarizəyə başlamışdı. Qarşidakı yol çox çətin və təhlükəli idi: onu xan, bəy, molla, seyid və cəmiyyətin çar satraplarının mühafizə etdiyi digər tufeyliləri kəsirdi. Axundov bu manələrin aradan qaldırılması yollarını axtarırdı. Xalqa xidmət etmək arzusu ilə yaşayaraq, o öz əsərlərinin başqa müəllisinin adı altında nəşr edilməsi kimi qurban vermekdən, öz adını gizlətmekdən qaçmadı.

Axundov öz silahını axır nəfesinə kimi yere qoymadı. Və təsadifü deyil ki, din xadimləri böyük ateistin nəşindən belə qorxurdular. Onlar deyirdilər ki, onun cənazəsini daha dərin basdırmaq lazımdır.

\* \* \*

M.F.Axundovun yaşayıb yaratdığı dövrde Azərbaycanda çarizmin müstəmləkeçilik və müsavat üsuli-idarəsinin zülmü nəticəsində Azərbaycanda sovet hakimiyəti qalib gələnə qədər mövcud olmuş, (Bakı istisna olmaqla) en geridə qalmış patriarchal-feodal münasibətləri hökm süründü.

XIX əsrin ikinci yarısında Azərbaycan iqtisadiyyatında müəyyən dəyişikliklər baş verirdi, görkəmli "Kemalüddövle məktubları"nın yazılıması zamanında isə Azərbaycanın zəngin yeraltı sərvətləri sənaye kapitalının diqqətini özünə cəlb etmişdi.

<sup>1</sup> Ə.Haqverdiyev. "M.F.Axundov haqqında". "Maarif və medəniyyət" jurn., 1928, № 3.

Bununla əlaqədar olaraq yeni demokratik ideyalar, ateizm, maarif, tərəqqi ideyaları üzə çıxır. Dəyişen iqtisadiyyat zəminində yaranan bu ideyalar köhnə istehsal münasibətlərinə qarşı mübarizədə vasitəyə çevrilirdi. Xalqı din, mövhumat və xurafatın əsərətindən azad etmək, elmin, incəsənətin inkişaf etməsi üçün imkan yaratmaq lazımdır. Dəyişen ictimai varlığa müvafiq olaraq ictimai şüur da dəyişirdi. Azərbaycanda o dövrün mütərəqqi ideyalarının ən yaxşı ifadeçisi və müdafiəçisi M.F.Axundov idi.

Axundovun fəlsəfi görüşlərinin inkişafı onun demokratik ideyalarının təşəkkülü prosesi ilə sıx bağlıdır. M.F.Axundov ictimai-siyasi məsələlərlə dərindən maraqlanır, rus inqilabi hərəkatını izleyirdi. O, rus dilini dərindən öyrənir və rus xalqının mədəniyyətini yüksək qiymətləndirirdi.

Mirzə Fətəli Axundovun ədəbi fəaliyyəti, yuxarıda artıq deyildiyi kimi, XIX əsrin 30-cu illərində başlanılmışdı. Onun yaradıcılığının birinci mərhələsi bədii əsərlərin yazılması ilə səciyyələnir. Fəlsəfə məsələləri ilə o, daha gec məşğul olmağa başlamışdı. Hakim sinfin nümayəndələri Axundovun yaradıcılığına düşməncəsinə yanaşırdı, böyük əksəriyyətinin savadsız olduğu xalq üçün isə dahi mütəfəkkirin əsərləri anlaşılmaz idi. Axundov bunu aydın surətdə dərk edirdi və öz fikrini "Hekayəti-molla İbrahimxəlil kimyager" komediyasındaki şair Hacı Nurunun sözləri ilə ifadə edib. Bu personaj kimyagərdən sonuncunun guya ecazkar eliksirin köməyi ilə hazırladığı gümüşdən almaq istəyən alicilara ərz edir: "...hər kesin öz sənəti özünə iksirdir və xoş güzəranlığına bailsdir". Alicilar şairdən soruşurlar: "Cənab şair, ...bəs sən niyə öz sənətindən xoşguzəran deyilsən?" Şair fəxrlə onlara cavab verir: "Bəli, mənim hünərim filhqıqə iksirdir. Amma necə ki, siz deyirsiniz, iksirə laməhale başqa filizzat lazımdır ki, onun təsirini qəbul edə; habelə mənim hünərim üçün dəxi ərbəbi-zövq və kamal və mərifət lazımdır ki, dediyim əşarən qədrini bilelər. Zəmanı ki, mənim bəxtimdən həmşəhərlilərim də ki sizsiniz, ne kamal var, ne ağıl var, ne beyin var; bu surətdə mənim hünərimdən nə fayda hasil olacaq, mənim şərim nəyə məsrəfdır?"

M.F.Axundovun əsərləri müəyyən mənada onun müasiri olduğu Azərbaycan ictimai və fəlsəfi fikrinin inkişafında dönüş yaratdı. Onun fəlsəfi əsərləri Azərbaycanın mütərəqqi ənsənlərini dərindən düşünürən və ümidi lərini, arzularını əks etdirən bütün əsas məsələləri əhatə edirdi. "...elə bir böyük siyasi və ya dini məsələ yoxdur ki,

Kemalüddövlə öz əsərində ona toxunmamış olsun...”<sup>1</sup> – deyə M.F.Axundov yazırıdı. Azərbaycan dramaturgiyasının banisi olmaqla bərabər M.F.Axundov, eyni zamanda, Azərbaycan fəlsəfi fikrinin ən böyük nümayəndəsi idi. Axundovun özü dəfələrlə qeyd etmişdi ki, əger o, fikrinin xalqın rıfahına xidmət etdiyinə əmindişsə, bu fikrindən heç bir vaxt dönəməz. O, Mirzə Melkum xana yeni əlisba barəsində yazırıdı: “Əger hətta bütün ələm mənə qarşı çıxsa belə, mən öz fikrimdən dönməyəcəyəm, işimi on qat artıracağam...”

\* \* \*

M.F.Axundovun ən dəyərli fəlsəfi əsərlərindən biri “Hindistan şahzadəsi Kemalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun ve Cəlalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi” traktatıdır. “Məktublar”ın islam dininə qarşı mübarizədə əhəmiyyəti haqqında M.F.Axundov yazırıdı:

“Siz elə güman etməyin ki, müsəlmanların Kemalüddövlənin ideyalarının mənimsəməsi və onun nəzərdə tutduğu məqsədin əldə edilməsi üçün əsrlər keçməlidir. Əksinə, ekseriyyətinin savadsız olmasına baxmayaraq, islamizmin yalan olmasına dair bu kimi ideyalar kütlə arasında çox süretlə yayılı biler...”

Beziləri belə güman edirdilər ki, “Məktublar”ın müəllifi M.F.Axundov deyil. Lakin bu fikir tamamilə əsassız hesab edilməlidir. Yalnız M.F.Axundovun tərcüməyi-hali deyil, bir sıra digər tarixi sənədlər də onun müəllifliyini təzkib olunmaz surətdə sübut edir. Bu aşkar faktı mübahisəli problemə çevirmek üçün heç bir əsas yoxdur.

Elm, incəsənət, fəlsəfə tarixində müəllifliyin gizlədilməsi faktlarına tez-tez rast gəlinir. Bir çox böyük elm xadimləri müasiri olduqları irticanın təqibindən qurtulmaq üçün öz əsərlərini texellüs ilə, uydurulmuş soy adı altında yazar, onlardan beziləri isə öz əsərlərini, ümumiyyətlə müəllifini göstərməyərək nəşr etdirirdi. Bu onuna izah olunur ki, əhəmiyyətin seadəti uğrunda mübarizə aparan həmin insanlar əsas vəzifə olaraq qarşılara öz əsərlərini, müəllifin adı naməlum qalsada, geniş xalq kütłələrinə çatdırmağı qoyurdular. Məlum olduğu kimi, azadlıq, qabaqcıl elm uğrunda mübarizə aparanların bir

çoxu öz əsərlərini başqasının adı ilə və ya hətta müəllifin soy adını göstərməyərək nəşr etdirirdi. M.F.Axundovun da ən dəyərli fəlsəfi əsəri – “Kemalüddövlə məktubları” xüsusunda bu üsuldan istifadə etməyi lazımlı bildiyində təccübəli bir şey yoxdur. Müəllifliyini gizlətməyinin ona ne üçün lazımlı olduğu izahsız da aydındır.

“Kemalüddövlə məktubları”nın M.F.Axundov altmışinci illərdə yazıb. Sonradan onlar müəllif tərəfindən rus və fars dillərinə tərcümə edilib. Mirzə Əbdülvahab xana, həmçinin naşir İsaqova (1875-ci il) məktublarında o özünü yalnız “Məktublar”ın tərcüməcisi və ya onun əlyazmasının sahibi adlandıraraq, öz müəllifliyini gizlədir. Yuxarıda artıq qeyd etdiyimiz kimi, M.F.Axundov bunu özünü qatı irticanın təqiblərindən qorumaq məqsədi ilə edib. Bəzi ədəbiyyatşunaslar belə hesab edir ki, “Məktublar”ın müəllifi Ağa xan Kirmanıdır, lakin Axundov bu əsərini yazan vaxt Kirmani hələ uşaq idi.

\* \* \*

Şübhəsiz, M.F.Axundovun “Məktublar”ı əlyazma şəklində İran və digər ölkələrə də yayılırdı. Bu parlaq əsərin təsiri altında sonradan müxtəlif müəlliflər, o cümlədən Ağa xan Kirmanı tərəfindən “Məktublar” ruhunda bir sıra əsərlər yaradıldı. Naşir İsaqova müraciət edərək, M.F.Axundov yazırıdı: “...Sizdən xahiş edirəm, ister orijinalda, isterse də tərcümələrin hər hansında olursa olsun, mənim adımı çəkməyəsiniz. Çünkü mən hal-hazırda savadsızlığı üzündən onun faydası üçün çalışdığını başa düşməyən xalqımın qəzəb və edavət hissini özümə qarşı çevirmək istəmirəm”. Bundan başqa, M.F.Axundov öz tərcüməyi-halında tam aydınlığı ilə bildirir ki, o, “Kemalüddövlə məktubları”nın islam dini və fanatizminin yeni əlisbanın tətbiqi və mədəniyyətin inkişafına müqavimət göstərdiyini dərk edəndən sonra yazmağa başlayıb və özünün bu əsəri ilə o, islamın bünövrəsini sarsıtmış, fanatizmi aradan qaldırmaq və Asiya ölkələrini ağır yuxudan oyatmaq isteyib. Axundovun “Məktublar”ın fars və rus dillərinə tərcüməsi üzrə bağlı mütəxəssislər də yeqinliklə onun müəllifliyini təsdiq edir. Bu müqavilələrin birində açıq surətdə deyilir ki, mayor Mirzə Fətəli Axundovun 1862-ci ildə Azərbaycan dilində yazdığını

<sup>1</sup> M.F.Axundov. İsaqova məktub, 12 fevral 1875-ci il. Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, M.F.Axundov fondu, inv. № 101.

<sup>1</sup> M.F.Axundov. İsaqova məktub, 12 fevral 1875-ci il. Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, M.F.Axundov fondu, inv. № 101, səh. 5a.

“Kəmalüddövlə məktubları”nda fars şeirləri, ərəb hədis və misalları vardır, həmçinin göstərilir ki, bu əsər fars dilinə Mirzə Yusif xan tərəfindən müəllifin köməyi ilə tərcümə edilib.

Bütün bu faktlar tam aydınlığı ilə bir daha sübut edir ki, “Kəmalüddövlə məktubları”nın müəllifi başqa kimse yox, məhz M.F.Axundovdur.

M.F.Axundov öz əserinin geniş yayılması uğrunda inadla mübarizə aparırdı.

“Ola bilsin, bu əsərin bəzi yerləri, Sizin fikrinizcə, zəif görünüsün. Ancaq siz onlara toxunmamalısınız. Birinci – ona görə ki, müəllif həmin zəif nöqtələr vasitəsilə bu əsər haqqında tənqid yazılmasını təmin etməyi ürəkden arzulayır. Çünkü ancaq tənqid bu əsərin bütün dünyaya yayılmasına kömək edə bilər. İkinci – ona görə ki, bu zəif nöqtələr müəllifin sadəlövhələyünü göstərə bilər ki, o, həmin vasitə ilə Avropanın dərin düşüncəli mütəfəkkir və filosoflarının hüsn-tevəccühünü özünə calb etməyi nəzərdə tutur”<sup>1</sup>.

M.F.Axundov böyük bir səyə “Məktublar”ın yalnız fars və rus dillərinə deyil, həm də fransız, alman və başqa dillerə tərcüməsinin təşkilinə başlamışdı. Hal-hazırda əlimizdə olan materiallar göstərir ki, “Məktublar” yalnız fars və rus dillərinə çevrilmişdi. Lakin Böyük Oktyabr sosialist inqilabına qədər “Məktublar”ı nəşr etdirmek mümkün olmadı: onlar ilk dəfə olaraq (qismən) yalnız 1924-cü ildə Bakıda Yeni Əlifba üzrə Komitə tərəfindən, tam şəkildə ise 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən çap edildi.

M.F.Axundov on beş il var qüvvəsi ilə çalışdı ki, “Kəmalüddövlə məktubları”ni nəşr etdirsin, lakin onun bu istiqamətdə göstərdiyi bütün təşəbbüsleri nəticəsiz qaldı.

Axundovun özü özünün bu əserinin böyük tarixi əhəmiyyət kəsb etdiyini yaxşı başa düşürdü. O dəfələrlə və israrla ərz edirdi ki, əger “Məktublar”ı çap etdirmək mümkün olsa, onda onlar heç bir dəyişikliyə uğramadan işıq üzü görməlidir: “...Əger mənim arzularıma rəğmən, senzura orijinalda, ya da tərcümədə bu və ya başqa bir dəyişiklik əmələ getirmək fikrində olarsa, o zaman əsəri məndən aldığımız

vəziyyətdə mənə qaytarmağınızı xahiş edirəm. Çünkü mən heç bir dəyişikliklə razılaşa bilməyəcəyəm”<sup>1</sup>.

Bəzi tədqiqatçılar belə hesab edirlər ki, Axundov “Məktublar”ı bir qədər yüngülləşdirilmiş və allegorik formada yazımışdır. Bu fikir, əlbəttə, düzgün deyil. Xalqın səadəti uğrunda qorxmaz və cəsaretlə mübariz bir insan olan M.F.Axundov 1870-ci il dekabrın 17-də Mirzə Yusif xana yazdı: “...Əger mən də yumşaq, pərdəli və mülayim yazsaydım, mənim də əsərim Mollayı-Rumi, Şeyx Mahmud Şəbüstəri, Əbdürəhman Cami və başqa klassik filosofların əsərləri kimi olardı. Bu adamların əsərlərindən bu günə qədər bir nəticə əldə edilmişdirmi?.. Halbuki ingilis Bokl, fransız Volter və başqa Avropa filosofları da həmin fəlsəfəni o cənablar kimi anlımışlar. Lakin cəsarətlə, qorxusuz, pərdəsiz və açıqdan-açığa onun mənasını özlərinin dərk etdikləri kimi, bütün insanlara, bütün xalqa başa salmışlar və bunun nəticəsində bütün dünyada yüksək ad qazanmışlar və Avropanın bugünkü mədəniyyətinə bais olmuşlar.

Əger “Məktublar”ın ...olduğu kimi, bir şey artırılıb-əskildildən, dəyişdirilib əvəz edilmədən, pərdəsiz, açıqdan-açığa çap edilməsi mümkün dursa, edilsin. Əger mümkün deyilsə, onları dəyişdirmək, əvəz etmək, qurutmaq, söndürmək, təsir və təravətdən salmaq yolu ilə çap etməyə icazə verilmir. Qoyunuz, necə ki vardır, elecə də qalsın!

Mümkündür ki, bir müddətdən sonra bizim oğullanımızdan və nevələrimizdən bir nəfər mərifət və hünər sahibi çıxar ki, kitabı yazılıdı işlubda çap edər və bütün Asiya qitəsində bu gün zülmət və cəhalət dənizində qərq olan insanların xoşbəxtliyinə və səadətinə səbəb olar.

Hicrətdən bu gənə qədər bu sərtlikdə bir əsər yazılmamışdır. Lakin bu əsər çap edildikdən sonra dünyanın hər tərəfində, biri digərinin ardınca, bundan sonra sert əsərlər yazılaçğıdır. Bu əsəri yazmaqda mənim məqsədim təkcə xalqımın mədəniləşdirilməsi deyildir. Həm də mən təfəkkür sahiblərinin yolunu açmaq, filosoflarımıızın, alimlərimizin 1287 il əsərətdə və zindanda olan fikrini azad etmək istəyirəm, insanları korluqdan qurtarmaq isteyirəm.

<sup>1</sup> M.F.Axundov. İsakova məktub, 12 fevral 1875-ci il. Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, M.F.Axundov fondu, inv. № 101, sah. 5a.

<sup>1</sup> M.F.Axundov. İsakova məktub, 12 fevral 1875-ci il. Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, M.F.Axundov fondu, inv. № 101, sah. 5a.

Əgər bir insan 60 və ya 70 il heyvan kimi kor-koranə yaşayıb bu dünyadan kor gedəcəksə, belə bir həyatın insan üçün nə lezzəti vardır”.

M.F.Axundovun bu sözləri onu maarifçi və humanist kimi səciyyələndirir. Bu mətin ateist və materialist son dərəcə əmin idi ki, onun əsərləri köhnə, dövrü keçmiş təsəvvürlərə qarşı mübarizədə böyük rol oynayacaq. O bilirdi ki, vaxt gələcək, onun əsərləri işiq üzü görəcək və onların təsiri altında daha qüvvətli əsərlər yazılacaq.

M.F.Axundov öz əsərini onun lazımlığı şəkildə nəşr olundugunu görmək istoyirdi. O, bu xüsusda heç bir güzeştə getməyə razi deyildi və onun çapı üçün öz ideya və məqsədlerinə zidd olan vasitələrdən istifadə etmək istəmirdi. Bu xüsusda M.F.Axundovun ona “Məktublar”ın nəşrini xristian missionerlərinə həvələ etmək təklifi ilə müraciət etmiş bir şərqşünasa (fransız Nikolaiyə) cavabı çox səciyyəvidir. M.F.Axundov bu təklifi qətiyyətlə redd edərək bildirir ki, “Məktublar” o əsərlərdən deyildir ki, fanatiklər onu xaçpərəstlik dinini təbliğ etmək və yaymaq üçün istifadə edə bilsinlər. O bu əsərin məzmununu təhrif etməyə və ya onu başqa məqsədlər üçün istifadə etməyə yönəlmış hər cür cəhdlərə qarşı qətiyyətlə mübarizə aparır. O, “Kəmalüddövlə məktubları”nı sevir, dəfələrlə onun üzərində işə qayıdır və öz sevimli əsərini göz bəbəyi kimi qoruyurdu.

\* \* \*

M.F.Axundov öz fəlsəfəsini orta əsr Şərqi xəlastığının təqnididən qurub. Öz fəlsəfi dünyagörüşünün təşəkkülü prosesində o, bir sıra yeni ideyalar irəli sürüb. Artıq yuxarıda deyildiyi kimi, onun ictimai və fəlsəfi baxışlarının inkişafına ilk dəfə olaraq böyük təsir göstərən Azərbaycan mütəfəkkir və şairi Mirzə Şəfi Vazeh idi və Axundovun özü də bunu etiraf edir. Axundov yeni ideyalar uğrunda mübarizəsinə xəlastık fəlsəfənin əsaslarının təqnidindən başlayır. Onun fəlsəfəsinin əsas ideyası əmin ilahiyyatdan ayrılmاسının qəti tələb edilmesi və təbiət hadisələrinin öyrənilməsinə çağırışdan ibarətdir. O, yorulmadan hər vəchlo elm və incəsənətin inkişafına mane olan ruhaniləri ifşa

edirdi. Orta əsrlərdə olduğu kimi, M.F.Axundovun yaşayış yaratdığı dövrə də mövhumat xalq kütlələrinin əl-qolunu bağlayırdı.

Belə bir şəraitdə yeni, elmi ideyaları irəli sürməyə cüret etmiş hər kəs ölümlə qarşılaşır. Lakin bu, Axundovu qorxutmadı və o, cəsaretlə qat-qat ondan güclü olan qüvvələrə qarşı qəti, rəşadətli mübarizə bayrağını qaldırdı.

M.F.Axundov materialist fəlsəfəsinin tərəfdarı idi; materializmin əsas müddealarını dərindən dərk edərək, o onları konkret təbiət hadisələrinə tətbiq edə bilirdi. Lakin Marksdan əvvəlki bütün materialistlər kimi, o, “aşağıdan materialist və yuxarıdan idealist” idi; o, ictimai hadisələrin izahında idealist olaraq qalırdı və bu “yuxarıdan idealizm” Axundovun fəlsəfəsində kifayət qədər böyük yer tutur. O öz materializmini təbiət hadisələrinin dərkindən ictimai inkişafın düzgün dərk olunmasına qədər genişləndirə bilmədi. İctimai hadisələrin qiyamətləndirilməsi və izahında idealizm mövqeyində olması ona sinifli cəmiyyətin əsas hərəkətverici qüvvəsini – sinifi mübarizəni görməyə mane olurdu.

Məhdudluğuna baxmayaraq, M.F.Axundovun materializmi öz dövrü üçün inqilabi dünyagörüşü idi. Rusyanın mütərəqqi ictimai və fəlsəfi fikrinin təsiri altında o zamankı geridə qalmış Azərbaycanda materialist fəlsəfəsinin inkişaf etdirdi, bu isə ictimai fikrin inkişafında irəliyə doğru atılmış böyük bir addım idi.

M.F.Axundov rus materialist filosofları, inqilabçı demokratların əsərlərini dərindən öyrənmişdi. O həmçinin Spinoza, Volter, Bokl və digər mütəfəkkirlərin əsərləri ilə tanış idi.

M.F.Axundovun fəlsəfi baxışları müəyyən inkişaf yolunu keçib.

Əvvəlcə M.F.Axundov Cəlaləddin Rumi, Qəzali və digər pantestlərin tərəfdarı idi. Sonradan o, Cəlaləddin Rumini təqnid etməyə başladı, lakin bu təqnid gedişində o, idealist fəlsəfəsinin qnoseoloji köklərini dərindən dərk edə bilmədi. Idealizmin qnoseoloji köklərindən bəhs edərək V.I.Lenin yazırırdı:

“Idealizm dincilikdir. Doğrudur. Lakin fəlsəfi idealizm (“ə n d ü z ü” və “b u n d a n b a ş q a”) insanların sonsuz mürökəb (dialektik) idrakının çalarından birinin vasitəsilə dinciliyə aparan yoldur”.

Və daha sonra:

“Dinciliyin (fəlsəfi idealizmin) isə, əlbəttə, qnoseoloji kökləri vardır, o, zəminsiz deyil, o, şübhəsiz ki, barsız çıxəkdir, lakin canlı,

səmərəli, həqiqi, qüdrətli, tam güclü, obyektiv, mütləq insan idrakının canlı ağacında bitən barsız çiçəkdir”<sup>1</sup>.

M.F.Axundov idealizmin qnoseoloji köklərini nəinki dərk etmir, hətta idealist fəlsəfəsinin incəliklərini və müxtəlif növlərini ayırd etmirdi. Şəriət və dinə qarşı çıxışlarında Axundov bir fəlsəfi sistem kimi idealizmə demək olar ki, toxunmur. Ola bilsin ki, M.F.Axundov onların hamisini həmfikir sayaraq, Şeyx Mahmud Şəbüsteri, Ksenofan, Petrarka, Cəlaləddin Rumi, Spinoza və sair bu kimi mütefəkkirlərin baxışlarındakı fərqləri də dərk etmirdi. Onun fəlsəfəsindəki müəyyən eklektikliyə və bir sıra anlaşılmazlıqlara baxmayaraq, M.F.Axundova öz barışmaz materializminin inkişafında çox yüksək pilleyə qalxmaq müyesser oldu. Onun materializmi təbiət hadisələrinin öyrənilməsi əsasında, dinin bütün uydurmaları və mövhumatın ifşa edilməsi əsasında inkişaf edib. Marksdan əvvəlki dövrün bütün materialistləri kimi, M.F.Axundov materialiyani real varlığın əsası qəbul edərək, mexaniki, metafizik inkişaf konsepsiyasının tərəfdarı idi. Buna görə də M.F.Axundovun dünyagörüşü, yuxarıda göstərildiyi kimi, ictimai hadisələrin izahında idealizm çərçivəsindən kənara çıxa bilmədi.

\* \* \*

“...Varlıqdan məqsədimiz əzyanın mahiyyəti dır və bu mahiyyət bu varlıqdır! - heysiyatınca şamil və əhatədici dır; yəni maddeyi-kəsəratın cəmədici dır. Kəsərat isə öz növlaşma və dəyişmələrində bir-birinə möhtacdır”<sup>2</sup>.

M.F.Axundov

M.F.Axundov materialist idi. Onun fəlsəfəsində materiya – vahid substansiyadır. Şüur və ideya, fikir – materialyanın məhsullarıdır. M.F.Axundov fəlsəfənin əsas məsələsini – təfəkkürün varlığa mü納sibəti məsələsini materialistcəsinə həll edir və bu əsas müddəadan irəli gələn neticələri çıxarıır. M.F.Axundova əsasən, təbiət özü-özünə, özbaşına mövcuddur. Axundov – atomistdir. Lakin bu, özü-

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. XIII, изд. 3-е, стр. 304.

nəməxsus atomistikadır. Atom dedikdə o, ölçü və strukturundan asılı olmayaq materiyanın tərkib hissələrini nəzərdə tutur. Təbiət atomların məcmusu olan materiyadan ibarətdir. Axundov materiyani ən kiçik zərreciklərdən ibarət olduğunu hesab edir. Bu cür atomların sayı sonsuzdur, onlar vahid tam təşkil edirlər və bu tam – kainatdır. Axundova görə, maddi kainat “zərreciklərdən ibarət vahid tamdır və bu tam vahid varlıqdır”<sup>3</sup>.

Vahid kainatın, yəni maddi aləmin heç bir yaradana ehtiyacı yoxdur. Kainatın materiyası müxtəlifdir, onu təşkil edən atomların sayı sonsuzdur. Bu atomların birləşməsi və ayrılması maddənin bir keyfiyyətdən digərinə keçməsinin səbəbidir. Atomlar heç kim tərəfindən yaradılmayıb və heç bir zaman məhv olmur. M.F.Axundova əsasən, kainat vahid, tam və maddi varlıqdır. Təbiətdə obyektiv və mütləq qanunauyğunluq hökm sürür. “Şəmsin və qəmerin ki, – olar dəxi zərrədirler, – qanunu budur ki, tülü etsinlər, işıq salsınlar, her birisi müəyyən olan qanun ilə. [Aya] hansı zərrə, hansı zərreyyə gərək rücu etsin ki, şəmsi yox elə, qəmeri şəqt et? Aya, hansı zərrə bu xilafı-qanun teklifi memul etməyə qadirdir?”<sup>2</sup>

“Bizim kürəmizdə ki, ərzdir, qanun budur ki, külli-əcsam, gərək məri ya məhsus olsun”<sup>3</sup>.

M.F.Axundov materialyan mücərrəd şəkildə deyil, konkret formalarda tədqiq edir. Bunun əsasında o, təbiətin qanunauyğunluğunun xüsusiyyətlərindən danışır. Axundov dünyanın qanunauyğunluğunu sarsılmaz hesab edir: “Öger sən, ey Cəlalüddövlə, aqil olsan, deyərsən ki, mucid, Əmr və Zeydin xahişi ilə qanuni-xılqətinə təgəyir vəməz. Göz xalq edir, nütfə rəhmədə münəqid olan zamanda, qanuni-xılqət budur; vəqta ki, tifl doğuldu, böyük oldu, onun gözünü hədəqəsindən çıxardılar, mucid Əmr və Zeydin xahişi ilə haman çıxmış gözü hədəqəsinə nəsb edib, əvvəlki göz halətinə salmaz. Çünkü qanuni-xılqət müxalifdir. Haman göz pozuldu, gərək özgə qanunun şərtinin tehtinə daxil olsun, çürümək qanununun və şərtinin tehtinə və

<sup>1</sup> M.F.Axundov. “Hindistan şahzadəsi Kemalüddövəlinin öz dostu İran şahzadəsi Cəlalüddövəleyə fars dilində yazdığı üç məktubun və Cəlalüddövəlenin ona göndərdiyi cavabın türk dilində tərcüməsi”. İkinci məktub. Azərb. SSR EA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, inv. № 101. Bundan sonra “Üç məktub...” məktubun sira nömrəsinə istinadən həmin elyzəmə məxezi üzrə iqtibas edilir.

<sup>2</sup> “Üç məktub...”, ikinci məktub.

<sup>3</sup> Yenə orada.

sonra torpaq olsun və bir ayrı növə istihalə tapsın və əger mucid Əmr və Zeydin xahişi ilə bir belə qanuni-xilqətə müxalif əmələ iqidim etse, onun əzəmet və cəlalına rəxnə yetişər və cəmi qəvanını-xilqətinə təzəlzül çatar...”<sup>1</sup>

M.F.Axundov bütün mövcudatın əsası olan materiyanın xassələrinin öyrenilməsi haqqında tələb irəli sürür, materiyanın mahiyətini tədqiq və dərk etməye çağırır. Onun fikrincə, yalnız bu yolla təbiətin o biri dünyada olan xalıqının yoxluğununu sübut etmək olar, sübut etmək olar ki, Allah boş fantaziyanın məhsuludur. Din tərəfdarları obyektiv varlığın mövcudluğunu inkar etmek məqsədile təbiət elmlərindən uzaqlaşırlar. Onların mülahizələrinin başlangıç nöqtəsi möcüzələrə və hər cür əfsanelərə inamdan ibarətdir. Dinin əsas müddəası təbiətin Allahın yaradıcılığının məhsulu kimi başa düşülməsindən ibarətdir. Dinin bu əsas müddəəsinin cəfəng olduğunu sübut etmək üçün təbəti olduğu kimi, necə var elə öyrenmək lazımdır. Bu netice M.F.Axundovun fəlsəfi sisteminin təməl daşıdır.

M.F.Axundov din tərəfdarlarını keşkin tənqid edir: “Bu macəra ilə biz kainatın Allahını necə ədalətli saya bilerik? ...Bu necə Allahdır? Bu şiddetlə ölümə verdiyi bəndələr onun məxluqu deyilmə? Xülasə...

Ey Cəlalüddövlə, gün kimi görürəm, deyirsen ki, hikmətdən sual yoxdur.

Bunun mənası bu deyilmə ki, iradatın cavabını bilmirsən? Çünkü bunu bilmirsən, yaxşı deyilmə, hamısının ədəmi-elminə iqrar edəsən və mahal iddialardan əl çəkəsən və mucidin qanuni-xilqətinə dəxl və təsərrüf etməyəsən və səfihənə və pis etiqad ilə deməyəsən ki, mucidə lazımdır bir peyğəmbər göndərsin, məxluqunu hidayətə dələlet etdirsin?

Xeyr, mucidə heç peyğəmbər göttərmək lazımdır, sən bilmirsən hidayət və zəlalət, haqpərəstlik və bütperəstlik onun üçün ələssəviyyədir. Müruri-dühur ilə Yengi Dünya suyun o tayında qalmışdır və kürür-kürür xalqı, senin kimi başər növündən meşələrdə vohsi heyvanlar kimi çıl və çilpaq gəzirdi; hes mucidin gəreyinə deyil idi ki, bunlara bir peyğəmbər göndərsin, axır ki, bu yaxın zamanlarda Xristofor Kolumb getdi, Yengi Dünyamı tapdı və təsərrüf etdi, indi Yengi Dünyanın xalqı ülumda və sənayedə köhnə dünyanın xalqına təfəvvüq yetiriblər”<sup>2</sup>.

<sup>1</sup> “Üç məktub...”, ikinci məktub.

<sup>2</sup> Yenə orada.

Materiyanın varlığının obyektiv və onun dərk edilməsinin mümkün olduğunu hesab edərək, M.F.Axundov inkişaf və hərəkət məsələlərinə də toxunurdu. Onun baxışlarına əsasən, inkişaf bir haldan digər hala kecid, əvvəlki halın məhvi və başlangıç vəziyyətə qayıtma deməkdir. Axundov metafizik inkişaf prinsipi konsepsiyasının tərəfdarı idi ki, buna əsasən inkişaf artma, azalma və təkrar kimi baş verir. Axundov hərəkəti materiyadan ayırmır, lakin hərəkəti yalnız materiyanın mexaniki yerdəyişməsi kimi başa düşür.

\* \* \*

Materialist fəlsəfəsinin əsas principini düzgün başa düşərek, Axundov zaman və məkan problemini materialistcəsinə həll edir.

Axundova görə, kainatın nə başlangıcı, nə də sonu var, o vahid və tam varlıqdır. Bu, heç bir xarici səbəbə ehtiyacı olmayan varlıqdır. Kainat heç bir xalıqın olmasını tələb etməyən, heç bir xarici qüvvəyə ehtiyacı olmayan və özünün daxili qanunları üzrə inkişaf edən obyektiv varlıqdır. M.F.Axundov israr edir ki, kainatı guya yaradana inam, yəni Allaha etiqad nə isə uydurulmuş, mövcud olmayan bir şeyə inam deməkdir. Təbiətin mütləq qanunauyğunluğunun mövcudluğunu, intəhasız müxtəlif təbii formaların varlığını qeyd edərək Axundov yazar: “...bu kainat bir qüvvəyi-vahidə və kamılədir, əvvəli də budur, axırı da budur; nə əvvəl ona sibqət edibdir, nə axır ona xatəmə olacaqdır, zaman da onun mütəziyatındandır, məkan da onun təkəyyüfatındandır”<sup>1</sup>.

M.F.Axundov sonsuz kainatın yaradılması üçün heç bir o dönyaçı qüvvənin lazım olmadığını, onun hər hansı xarici qüvvələrdən asılı olmadığını və dönyaçın özünü daxili qanunları üzrə inkişaf etdiyini israr edən materialistlərin nöqtəyi-nəzərinə qətiyyətlə qoşulur. O, həyatın yaranması və inkişafının materialistcəsinə izahını verir. Yeni nəsillərin yaranması, onların böyüməsi və inkişafı və nehayət, küle dönməsi, həmçinin su, hava və digər amillərin mövcudluğu şəraitində bitkilərin inkişafı və əmələ gəlməsi, bitkilərin böyüməsi, bar vermesi, quruması, çürüməsi və torpağa çevrilməsini o, kainatın obyektiv qanunu hesab edir.

<sup>1</sup> “Üç məktub...”, ikinci məktub.

M.F.Axundov izah edir ki, dünyanın bütün müxtəlifliyi kainatın obyektiv qanunları əsasında, ilahi qüvvənin, Allahın iştirakı olmadan emələ gelib. "Ey Cəlalüddövlə ...Soruşacaqsan ki, bəs nütfe və həbəbə evvəl haradan peyda olur?"<sup>1</sup> Bu suala cavab verərək, Axundov qeyd edir ki, kainat nə evvəli, nə də axırı olan qüdrətli və kamil bir varlıqdır.

Materialist fəlsəfəsinin bütün müddəalarına sadiq qalaraq, Axundov dünyyanın vahid və bütöv, tam olduğunu hesab edərək, isbat edir ki, kainatdan evvəl heç nə mövcud olmayıb və ondan sonra heç nə olmayıacaq, çünki onun varlığı sonsuzdur. Allahı ilk səbəb qəbul edən dİN tərəfdarlarının nöqtəyi-nəzərini zəka ilə bir araya sığmayan uydurma, cəfəngiyat sayır. Din tərəfdarlarının Allahın dünyani yaradan olması haqda iddiyasına cavab verərək, o bəyan edir ki, belə olduğu halda Allahın da yaradılması üçün başqa bir məxluqun olması zəruridir, bu sonuncunun mövcud olması üçün isə başqa bir məxluqun olması gərəkdir və beləliklə, ilk sebəblərdən ibaret sonsuz bir silsilə alınır ki, bu da mümkün deyil. Dərin təhlil vasitəsilə məxluqların varlığının səbəbi kimi Allahın mövcudluğu ehtimalının mənasız olduğunu sübut edərək, Axundov mövcudatın obyektiv varlıqdan ibaret əsasi olduğunu qəbul edir, insanın bu obyektiv varlığın, yəni təbiətin məhsulu olduğunu hesab edir və bununla da bu məsələdə düzgün, materialist mövqə tutur.

\* \* \*

Materiyani obyektiv varlıq hesab etməklə və bu varlığı düzgün materialistcəsinə dərk etməklə yanaşı, Axundov məkan və zaman haqqında hərfən bunları deyir: "Zaman da onun mütəziyatindandır, məkan da onun təkəyyüfatindandır"<sup>2</sup>. Zaman və məkan problemini həll edərək, Axundov zaman və məkanı materiyanın obyektiv mövcudluq formaları sayaraq, obyektiv varlığın zaman və məkan xaricində mövcudluğunun mümkün olmadığını qeyd edir. Materializm varlığın obyektivliyini təsbit edərək, zaman və məkanın obyektivliyini qəbul edir. V.I.Lenin bu barədə yazırı: "Materializm şüürumuzdan asılı olmayan obyektiv reallıq, yəni herəkət edən materiya mövcud olduğunu qəbul

etməklə, ...gərək zaman və məkanın da obyektiv reallığını mütləq qəbul etsin..."<sup>1</sup>.

Zaman və məkanın materiyadan ayrılmaz olduğunu, həmçinin materiyanın mövcudluğunun yalnız zaman və məkan daxilində mümkün olduğunu qəbul edilməsi M.F.Axundov fəlsəfəsinin əsas cəhətlərinden birini təşkil edir. Bu cəhət ona görə səciyyəvidir ki, varlığın yalnız zaman və məkan daxilində mümkün olduğunu qəbul olunması əsas fəlsəfi istiqamətlərin – materializm və idealizmin dürüst müəyyən edilməsi üçün olduqca zəruri şərtlərdən biridir. Bir sıra materialistlər materiya, zaman və məkan arasında qarşılıqlı münasibətlər barəsində suala açıq cavab verməkdən qaçırdı. F.Engels Dürinqi sonuncu bu suala açıq cavab verməkdən yayındığı üçün kəskin tənqid edirdi. F.Engels göstərirdi ki, hər bir varlığın əsas formaları məkan və zamandır. Beləliklə, zaman və məkanı materiyanın atributları, onun ən mühüm xüsusiyyətləri hesab edərək, Axundov materializm mövqeyində möhkəm dayanırdı.

Zaman ve məkan probleminin materialistcəsinə həlli ilə bərabər Axundov bu problemin din havadaları tərəfindən şərhini kəskin tənqid edir. Materializmin kəskin silahından istifadə edərək, M.F.Axundov bəyan edir ki, zaman və məkan xaricində varlıq yoxdur.

Bizdən asılı olmayaraq mövcud olan obyektiv aləmin bizim beş hiss üzvümüz vasitəsilə dərk olunmasının mümkünliyündən bəhs edərək, Axundov göstərir ki, duyğularımız bizdən asılı olmayan kainatın şüürumuzda inikası üçün əsas vəzifəsini görür: "Bari, sənin vücudunda xəlq olunan alat ...bundan ziyadə bilməyə qadir deyil... Səndə ancaq beş həvass var"<sup>2</sup>. Hisslərlə dərk olunan aləmi obyektiv varlıq, zaman və məkanı isə bu varlığın obyektiv tam xüsusiyyətləri hesab edərək, M.F.Axundov eyni zamanda israr edir ki, bütün mövcudat zaman və məkan daxilindədir. Zaman və məkan xaricində materiya yoxdur. Zaman və məkanı materiyanın atributları hesab edərək, o, bütün idealist sistemlərinə məhvədici zərbə endirir, çünki idealist fəlsəfəsi varlığı – materiyanı şüürün məhsulu hesab edərək, zaman və məkanın obyektivliyini inkar edir.

Zaman və məkan problemini həll edərək Axundovun geldiyi əsas nəticə onların obyektiv surətdə, subyektdən asılı olmayaraq,

<sup>1</sup> "Üç məktub...", ikinci məktub.

<sup>2</sup> Yenə orada.

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. XIV, изд. 4-е, стр. 162.

<sup>2</sup> "Üç məktub...", ikinci məktub.

mövcud olduğunun qəbul edilməsindən ibarətdir. M.F.Axundov ərz edir ki, zaman və məkanın obyektivliyinin inkarı dindarlıqdan başqa bir şey deyil: "Bil ki, bu qüvvə (yaranışın səbəbi – H.H.) sənin gördüğün bu varlığın özündədir"<sup>1</sup>. O hər hansı bir başqa izahın əsasız və cəfəng olduğunu hesab edərək israr edir ki, varlıq, deyişiklik və mexluqatın bir haldan digərinə keçməsi zaman və məkanda baş verir. Beləliklə, müstəsna dərəcədə əhemmiyət kəsb eden bu problemin – zaman və məkan probleminin həllində M.F.Axundov məsələnin elmi cəhətdən dürüst şərhinə tərəfdardır və onu düzgün həll edir.

V.I.Lenin zaman və məkan problemini araşdırarken yazırırdı: "Maddənin quruluşu, yeyilən şeylərin kimyəvi tərkibi, atom və elektron haqqında təlim köhnələ biler və gündən-güne köhnəlir, lakin belə bir həqiqət köhnələ bilmez ki, insani fikirlə doyuzdurmaq və tekce platonik məhəbbətdən uşaq doğurmaq mümkün deyil. Zaman və məkanın obyektiv reallığını inkar edən fəlsəfə isə həmin axırınca həqiqətləri inkar etmək qədər mənasızdır, daxilən çürük və qəlpdir"<sup>2</sup>.

Zaman və məkan problemini həll edərkən, M.F.Axundov kainatın quruluşu xüsusunda da fikirlərini şərh edir.

Kainat vahid sonsuz araskesilmez təmdir. Hər şeyi əhatə edən bu tam, müəyyən mənada xüsusi bölünməz vahidlər ("demək olar ki, atomlar") olan ayrı-ayrı nisbətən müstəqil hissələrdən ibarətdir. Bütöv dünyada bu cür nisbətən müstəqil və müəyyən mənada bölünməz vahidlər Güneş, Yer, planetlər, ümumiyyətlə, ayrı-ayrı səma cisimləridir. Eynilə nisbətən bölünməz vahidlər heyvanlar və bitki fərdləridir ("atom" – bölünməz mənasını bildirən yunan istilahı ilə eyni məna daşıyan fərd adlandırılan canlı organizmlər). Bu səbəbdən M.F.Axundov canlı mexluqları bəzən "atom" adlandırır. Və nəhayət, bütün materia bütövlükdə ən kiçik bölünməz zərtciklərdən, sözün əsil mənasında, atomlardan ibarətdir. Beləliklə, M.F.Axundovda "atom" istilahı çoxmənalıdır: onunla o, ümumiyyətlə materianın müəyyən fərdiyyətə, nisbi müstəqilliyyət və şərti və ya şərtsiz bölünməliyə malik müxtəlif hissələrinə işarə edir. Bu mənada insanlar zəkəti atomlar adlandırılır. Sonsuz bütöv kainat və onun sonu olan hissələri (dar və geniş mənada atomlar) arasında münasibətlərin əzəhinda M.F.Axundovda dialektikanın müəyyən elementləri vardır,

<sup>1</sup> "Üç məktub...", ikinci məktub.

<sup>2</sup> V.I.Lenin. Сочинения, т. XIV, изд. 4-е, стр. 173.

دیگر محتوا مخالق دیر و تر بافت سدا یشم آنینه  
او لسم کان کلیدم کاش مهار بسته کان کام ایمه  
چون بورکو، سیم وارد است اوالدرن حرم را دلیم  
بکریم ب اولی ای ای ای ۸۲ نیشان ایکت ایکت  
گیمیرتے حبب کشتی سب دوسرا ان جیم و بیبر  
اعده سو ما بردی اکرجه اور دیج شکت داددت کشت  
دریج دی ایکت و عصر کو داده ایکت داده داده  
چیز کیم ب دلیل کو مقابله کلی ایمک و مهان

ع  
دیگر محتوا مخالق دیر و تر بافت سدا یشم آنینه  
من دیگر بکت پیمان فریت هم ایمیم کی من مل  
ویی مکت ایم نیل خوش بخت سدا یشم کی راز الیم  
خن اور دیگر کی سخته شفت الیم و دیز بیت  
غزت ما تیسته دشکار غرق ایم سرو جوس درن  
بزد مر دس بیل کیمک ایم زیر و جرم داچ بکنن ای دام  
خارع مکت ده محترم ایمیر دایر دهه دیز بکت  
میم شکت ده دیز بکت ده دیز بکت  
دیگر کیمک ایمک جو بکت ده دیز بکت  
ما زن دیز دیز دیز دیز دیز دیز دیز دیز  
جیمک دیگر کیمک ایمک ایمک دیز دیز دیز دیز  
تر جیمک ایمک ایمک دیز دیز دیز دیز دیز

"Hindistan şahzadesi Kəmalüddövlenin öz dostu İran şahzadesi Cəlalüddövleyə fars dilinde yazdığı üç məktubun və Cəlalüddövlenin ona göndərdiyi cavabın türk dilində tərcüməsi" əlyazmasının sahifəsi.

çünkü o, burada fasılısizlik və fasılıliyin vəhdətini və sonsuz olanla sonu olanın əlaqəsini təsbit edir.

M.F.Axundov bu barədə belə yazar: "Bu surətdə, bu qüvvəyi-vahideyi-kamilənin, bu vücudi-vahidi-kamilin kesaratda zühur edən hər cüzvi xah kürati-səmaviyyə, xah kürei-ərziyyə və hər qism mövcud, vücudi-vahidə nisbet fərdən-fərdən cüzdür, fərdən-fərdən zərrədir və tamam zərrat bir külldür və haman küll vücudi-vahiddir. Pəs bu vücudi-vahid, xalıq də özüdür, məxluq da özüdür"<sup>1</sup>.

Kainatın təzahür müxtəlifliyinə baxmayaraq, o, əvvəldən axıra kimi zərrəcik və atomlardan ibarətdir. Beləliklə, Axundov öz dövrü üçün ən müterəqqi mövqə olan atomizm mövqeyində durur.

Bununla bərabər, Axundov atomizmin banisi Demokriti yad edir. Axundova görə, atomların məcmusu, nəticə etibarilə vahid və tam kainatı əmələ getirir. Axundov bütün cisimlərin, Yer və səma cisimlərinin maddi gerçeklik olduğunu israr edərək, sona qədər təbietin həm xalıq, həm də məxluq olduğu haqqında düzgün tezisi inkişaf etdirir və ona tərəfdar olur. Kainatı əmələ getiren zərrəciklər və atomların hər hansı bir kənar iradənin, qüvvənin təsirinə ehtiyacı yoxdur, onlar öz təbiət qanunlarına əsasən mövcuddurlar – Axundovun tərefdari olduğu əsas prinsip bundan ibarətdir.

Hərəkət və inkişafi da Axundov kainatın daxili qanuna uyğunluğunundan çıxış edərək izah edir: "...Hansi zərrə hansı zərrədən gərək rücu etsin ki, filankesin başını sahibinin bədənине müttəsil elə, dirilt? Və aya, hansi zərrə bu xilafi-qanun təklifi bitirməyə qadirdir və aya, hansı zərrə hansı zərrədən gərək rücu etsin ki, mənə min il ömür ver və aya, hansi zərrə qadirdir ki, bu növ xilafi-qanun xahişi əmələ getirə bilsin?..."<sup>2</sup>

M.F.Axundovun təliminə əsasən, bütün mövcudat maddidir və buna görə də hiss orqanları ilə qavranıla biler.

Əgər məlekələr, cinlər, şeytanlar, divlər və texəyyülün digər məhsulları həqiqətən mövcud və yerdəki digər məxluqlara aiddirlərsə, onlar gözə görünən və ya hiss olunan olmalıdır. Bir halda ki, bütün bu məxluqlar gözə görünməz və hissedilməzdirlər və həm də ki, zaman və məkan xaricindədirler, deməli, onlar yoxdur, onlar xeyalin məhsuludur. M.F.Axundov öz materialist, ateist təlimində varlıq probleminin düzgün həllini verir.

<sup>1</sup> "Üç məktub...", ikinci məktub.

<sup>2</sup> Yenə orada.

بَلْهُنْ رَاوِيْسْ نَفِيزْ وَ دَجِيْتْ طَافِنْ خَطِيبْ اَوْ لَوْبْ  
دَجِيْتْ سَبِيلْ خَطِيبْ بَلْهُنْ نَفِيزْ وَ دَجِيْتْ طَافِنْ خَطِيبْ اَوْ لَوْبْ  
قَلْسَهْ دَجِيْتْ شَرِيدْ وَ سَبِيلْ خَطِيبْ اَمْرَانْ تَسِيدْ وَ سَنْ اَوْبْ  
شَرِيدْ اَوْ دَجِيْتْ خَطِيبْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ  
شَرِيدْ سَكَابِارِدْ دَجِيْتْ  
دَجِيْتْ بَلْهُنْ دَجِيْتْ  
اَنْ اَمْرَانْ بَلْهُنْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ  
جَزِيرَهْ رَاوِيْسْ بَلْهُنْ بَلْهُنْ اَنْ اَنْ اَنْ  
بَلْهُنْ عَلْهَلْ كَلَابِرْ فَرَاسْ خَنْ لَرْ رَاهِيْسْ رَهْنْ لَعْنْ  
بَلْهُنْ دَجِيْتْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ  
بَلْهُنْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ  
اوْلَى سِيدْهْ اَرْلَهْ رَاهِيْسْ خَنْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ  
بَلْهُنْ دَجِيْتْ سَكَابِارِدْ خَنْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ  
حَاتْ سَكَابِارِدْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ  
شَرِيدْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ  
اوْلَى سِيدْهْ دَجِيْتْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ  
سَنْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ  
لَهْلَهْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ اَنْ  
قَلْسَهْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ دَجِيْتْ

"Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövleyə fars dilində yazdığı üç məktubun və Cəlalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi" əlyazmasının səhifəsi.

\*\*\*

Ümumi və ayrı, tam və hissə arasında münasibət, onların birliyi haqqında bəhs edərkən Axundov yazar: "...Bu aləm mövcuddur vücudi-küllün vasitesi ilə ki, mənbədir və cəmi mövcudat haman küllə nisbeti cüzdür; mövcün nisbəti dəryaya olan kimi, hübabın nisbəti suya olan kimi. Və cəmi cüzv aynılıbdır haman külldən və vücudi-küll əslidir və vücudi-cüzv fərdir. Bu fər genə əslə rücu edəcəkdir, yəni dərya təməvvüc edəcək, mövc qalxacaq, genə mövc pozulacaq, dəryaya rücu edəcək su hərəkət edəcək, hübab salacaq, hübab qübbələnəcək, sonra genə pozulacaq, suya vasil olacaq"<sup>1</sup>.

M.F.Axundov kainatın vahidliyi və tamlığından bəhs edərkən, tamamilə haqlı olaraq israr edir ki, bütün mexluqlar vahid kainatdan yaranıblar. Ayrı və hissenin dalğa və dənizlə obrazlı müqayisəsi də həmçinin kainat və onun hissələrinin vahidliyi haqqında müddəəni misallarla aydınlaşdırmaq məqsədi ilə edilib.

İnkişaf məsələsində, həmçinin tam və hissə arasında münasibətin izahında Axundov mexaniki materialistlərin nəzəriyyəsinin təsiri altında olub. Onun nöqtəyi-nəzərindən, inkişaf kəmiyyətə artmaq və azalmaqdan, dağılmaq və bərpa olmaqdan ibarətdir, həm də ki, inkişaf qapalı daira üzrə baş verir. Hər cür inkişaf yalnız kəmiyyət dəyişmələri kimi, əvvəlki vəziyyətə qayıtmaqla bir haldan digərinə keçid kimi izah edilir.

Yuxarıda sadaladığımız məsələlərdə M.F.Axundov mexaniki materializm mövqeyini tutur. "Bütün bundan əvvəlki materializmin – Feyerbax materializminin də – başlıca nöqsanı ondan ibarətdir ki, predmet, gerçeklik, hissiyat yalnız obyekt formasında və ya seyr formasında götürülərək, insanların hissi fealiyyəti, təcrübəsi kimi götürürlənmür. Buna görə də fəaliyyət cəhəti, materializmin eksinə olaraq, idealizm tərəfindən, həm də ancaq abstrakt şəkildə inkişaf etdirilmişdi, zira aydınndır ki, idealizm hissi, gerçek fəaliyyəti olduğu kimi bilmir"<sup>2</sup>.

Lakin məhdudluğuna baxmayaraq, M.F.Axundovun materializmi barışmaz materializmdir, dincə qarşı mübarizədə o, amansız idi.

<sup>1</sup> "Üç məktub...", ikinci məktub.

<sup>2</sup> K.Маркс и Ф.Энгельс. Сочинения, т. IV, 1937 г., стр. 589.

مکنن را دادم فریز بودم بیت طرفند خضرت او لو  
دە دە جە مەنخان دینىڭ بىكىچىزىز دە بىلەن مەزى او لەدىن باقى  
قاڭىزىز بىاپىڭىزىز دە بىلەن مەزى او لەدىن باقى  
مېھىز ئارا خەرت مەزادە مەبىتىدا راھىن زىمىن دە واسىن  
دەنەلەر لەن، تەخپىل مەلۇمۇ ئەشىز زىمىن دە واسىن  
اىم اىرىمەن ئەرسىن شەخىزدا ئەپتەن دەخلىق اىف بىزىن  
جىزدا را دەسىبىزىن بىلە شەبىدە قەيد بىلە دالىت ئەقىز او لەدىن  
ئىسەن ئەلەپلىك فەراڭىز ئەلەپلىك مەن مەع ر  
؟ ئەن دە سەپىل ئەشىز دە بىت اىبرەن ئەن خەددە، د  
اسلاعەن دەسىبىزىن مەلتى ئەرۇفس سەكىيەتىن  
ئېمېنوك دەكەلەر لەر دە ئەلەپلىك ئەلەپلىك سەكىيەتىن  
اولىسىدى او ئەلەپلىك ئەلەپلىك دادىك پېرىج عەن پەك  
پەنەن دە بىسپىش ئەلەن ئەن دەلەزىن پەن دە بىر  
حەلات سەكىيەر اىدە، ئەلەپلىك دەمەن مەوارىد ئەن  
ئەلەپلىك دە بىر دەزىن حەلات ئەپ، ئەلەپلىك  
اولىنىن دەلىرى ئەلەپلىك او ئەلەپلىك دەلىرى ئەن قورى ئەن بىنلىك  
ئەن ئەلەپلىك دەلىرى ئەن ئەلەپلىك دەلىرى ئەن ئەلەپلىك  
ئەلەپلىك دەلىرى ئەن ئەلەپلىك دەلىرى ئەن ئەلەپلىك  
ئەلەپلىك دەلىرى ئەن ئەلەپلىك دەلىرى ئەن ئەلەپلىك

"Hindistan şahzadəsi Kermalüddövlənin öz dostu İran şahzadəsi Celalüddövləye fars dilində yazdığı üç məktubun və Celalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi" əlyazmasının səhifəsi.

M.F.Axundov tam və hissə məsələsi üzərində ona görə xüsusilə çox dayanır ki, o, buradan o dünyalıq qüvvə kimi kainatı yaradın mövcudluğunu təkzib etmək üçün dəlillər əldə edir.

Tam və hissənin qarşılıqlı əlaqəsindən bəhs edərkən, Axundov ərz edir ki, əslində, tam və hissə birlik təşkil edir və hər hansı bir kənar iradədən asılı olmayıaraq, öz qanunları əsasında və onlara xas şəraitdə mövcuddurlar. Bütün şeylər vahid tam olan kainatda mövcuddur. Tam və hissənin xaliqə ehtiyacı yoxdur. Bu nəticə və mülahizələri inkişaf etdirərək, Axundov israr edir ki, təbiətdən xaric heç bir qüvvə mövcud deyil, bütün məhv olan şeylər kainatda qalır və hər şey vahid və tam kainat olan təbiətin özü tərəfindən yaradılır.

Axundov bu dəlillərdən hər cür möcüzə, sehrbazlıq, peyğəmbərlik, mələk, cin, şeytan və sair dini uydurmaları təkzib etmək üçün faydalananır. Axırda Axundov onun materialist sistemindən məntiqi suretdə irəli gələn belə bir tamamilə düzgün müdəəa irəli sürür ki, heç bir şey heç nədən yaranmır və mövcudat heçə çevrilə bilməz.

M.F.Axundovun fəlsəfəsində məkan, zaman və materiya probleminin qoyuluşu həm də ona görə maraqıdır ki, materiyanın obyektiv varlıq formaları kimi zaman və məkan problemini materialistəsinə həll edərək, o, təbiətin obyektiv qanuna uyğunluğunu qəbul edir. Eyni zamanda, hər cür xarici, ilahi, fantastik qüvvəni rədd edərək, o, materializmi idealist və din tərəfdarlarının hücumlarından qoruyur və bu, M.F.Axundovun böyük məziyyətidir.

\* \* \*

“...Külli-varlıq heysiyyətinə vahid, kamil və mühitdir; yəni bütün çoxluqların maddəsinin cameyidir... Deməli, əşyanın mahiyyəti vacibül-vücuiddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və bir səbəbə ehtiyacı yoxdur...”

M.F.Axundov

M.F.Axundov həm “Məktublar”da, həm də “Həkimili-İngilis Yuma cavab”da səbəbiyyət məsələlərinə böyük yer ayırır.

“Bu və ya başqa bir yeni “izmin” fəlsəfi xəttini təyin etmək işində səbəbiyyət məsələsinin xüsusiylə böyük əhəmiyyəti vardır...”<sup>1</sup>

V.I.Leninin bu müddeəsi hər bir fəlsəfi sistem üçün onun principial mövqeyinin – materialist və ya idealist mövqeyinin müəyyənləşdirilməsi xüsusunda səbəbiyyət məsələsinin bu və ya digər həllinin çox böyük əhəmiyyət kəsb etdiyini göstərir. M.F.Axundov bu məsələnin əhəmiyyətini aydın dərk edirdi və özünün əsas fəlsəfi əsəri “Kəmalüddövlə məktubları” və xüsusi məqalesi “Həkimili-İngilis Yuma cavab”ında səbəbiyyət probleminə çox böyük diqqət yetirib.

“...Varlıq dedikdə məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır, heysiyyətincə sırf yoxluğun ziddidir; külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yəni bütün çoxluqların maddəsinin cameyidir və çoxluqları öz növleşmə və dəyişmələrində bir-birinə möhtacdır. Deməli, əşyanın mahiyyəti vacibül-vücuiddur və əşyanın məcmuu olan kainat başqa mahiyyətə möhtac deyildir və bir səbəbə ehtiyacı yoxdur...”<sup>2</sup>.

“Kəmalüddövlə məktubları”nda səbəbiyyət məsələsi üzrə mübahisə naturalistlər (yəni materialistlər) və ilahiyyatçılar, şəriətçilər arasında gedir, “Həkimili-İngilis Yuma cavab”da isə üç nöqtəyi-nəzər müqayisə edilir: 1) səbəbiyyətin inkar edildiyi Yum skeptisizmi; 2) islam ilahiyyatının zəruri və mümkün varlıq haqqında təlimi (öz növbəsində, Platonun “Timey”i və Aristotel “Metafizika”sının XII kitabına əsaslanan el-Farabinin metafizikasına gedib çıxan) və 3) səbəbiyyət haqqında materialist təlim. Təəssüflər olsun ki, “Həkimili-İngilis Yuma cavab” yarımcıq qalıb. Yazılması nəzərdə tutulmuş fəlsəfi traktatın başlangıcı olan parçanın əsasında yalnız müəllifin ideyası haqqında mühakimə yürütülmə mümkündür. Lakin bizə gəlib çatmış parçada neinkı David Yuma heç bir cavab yoxdur, hətta D. Yumun başlıca fəlsəfi əsərlərində – “Bəşəri mahiyyəti haqqında traktat” və “Bəşəri idrak haqqında tədqiqat”da inkişaf etdirdiyi səbəbiyyət haqqındaki əsas təlim belə şərh edilmir. Yumdan yalnız Allahın varlığı və ruhun ölməzliyini sübut etmək cəhdlərinə qarşı onun “Təbii din haqqında dialoqlar”ında yönəltdiyi dəlillər getirilir. Yumun din məsələlərinə tətbiqən skeptisizmi belə bir təlimdən ibarət idi ki, Allahın varlığı və ruhun ölməzliyini sübut etməyə yönəlmış

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. XIV, изд. 4-е, стр. 140.

<sup>2</sup> “Üç məktub...”, üçüncü əlavə.

her bir cəhd elmi cəhətdən əsassızdır və dini təlimlərə yalnız kor-koranə inanmaq olar.

D.Yumun aqnotisizmi din məsələlərinin elmi həllinin mümkünlüğünü inkar edərək, inama yol açırdı və obyektiv olaraq fideizmin növlərindən biri idi.

M.F.Axundov D.Yumun səbəbiyyət xüsusundakı baxışları ilə razılaşmayaraq, qarşısına ona cavab vermek, səbəbiyyətin Yum tərəfindən inkarının eksinə olaraq, obyektiv səbəbiyyət haqqında materialist telimini əsaslandırmak vəzifəsini qoyur. Lakin bunu yerinə yetirmek ona müyəssər olmadı. Yumun subyektivist səbəbiyyət nəzəriyyesinə xas sehvlerin təhlilini "Materializm və empiriokritisizm" əsərində V.I.Lenin verib.

Səbəbiyyətin təqnidində David Yum ərz edir ki, səbəbiyyət və ya zəruri əlaqə anlayışı altında xüsusi gizli qüvvə, enerji başa düşülür, lakin sonuncu bize təcrübəmizdə heç vaxt verilmir. Təcrübə, Yumun təliminə görə, yalnız bir hadisənin ardıcıl suretdə başqaları ilə evez olunmasını verir: məsələn, göy gurultusundan, ildirimdən sonra yağış yağır, oddan sonra isti yaranır və s. Yum səbəbiyyətin obyektiviliyini inkar edir və buradan bəşər idrakının həqiqiliyi və obyektiv aləmin dərk olunmasının mümkünlüyü xüsusunda skeptik nəticələr çıxarıır. "Bizim bildiyimiz yeganə şey öz dərin bilsizliyimizdir", – deyə Yum ərz edir. Yum aqnostik idi və israr edirdi ki, biz obyektiv reallığı heç bir vəchlə dərk edə bilmərik. Yumun təliminə əsasən, biz yalnız duyğularımız haqqında biliyə malikik və obyektiv reallığın haqqında heç bir şey bilmirik. "Səbəbiyyət məsələsindəki subyektivizm xətti fəlsəfi idealizmdir (həm Yumun, həm də Kantın səbəbiyyət nəzəriyyələri də bu qəbildəndir), yəni az-çox zeiflədilmiş, yumşaldılmış bir fideizmdir"<sup>1</sup>.

Yumun bu fikri ve idealistlerin, din tərəfdarlarının bu görüşünə qarşı M.F.Axundov özünün materialist baxışını qoyur. Materializmin əsas prinsiplerini müdafiə edərək, o hər bir varlığın hansısa bir sebebin olmasını tələb etmesi və kainatın varlığının bu səbəbinin mövcudluğunu sübut etməyə çalışanların hamısını əsaslı surətdə tənqid edir.

"Bu əqidənin rəddinə filosoflar cavab verirlər: Bu halda səbəb də öz-özlüyündə bir varlıqdır, buna da başqa bir səbəb lazımlı deyil; o başqa səbəb də eyni surətdə, nəticədə nehayetsizdir. Bu

تشریخہ دوسرے

Сибирь Франц. на землю в поход  
девятнадцати Маринкевича охраняется  
состоит из неизвестных покровов  
относительно их неизвестных, и  
не распространяется, ни не вредит,  
состоит в том, что такое будто  
перешло плава по тундре севера  
но кем бывает, Это подтверждается  
документами состоящими из  
чтобы, что некоторое количество сибиря-  
ким образом, каким образом и под  
каким землемером бы сибирь бывала

"Hindistan şahzadesi Kemalüddövlənin öz dostu İran şahzadesi Cəlalüddövləye fars dilində yazdığı üç mektubun və Cəlalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi" əlyazmasının səhifəsi.

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. XIV, изд. 4-е, стр. 142.

keyfiyyət isə ağlabatan deyildir. Çünkü ağlın hökmünə görə səbəblərin silsiləsi bir yerdə dayanmalıdır, yoxsa silsilənmə lazım gəlir. O halda ağlın hökmünə görə hər varlığa səbəb lazım olması xüsusda şəriətçilərin götirdikləri dəlillər yanlışdır.

Doğrudan da şəriətçilərin, səbəbiyyəti sübut etmək barəsindəki dəlillərinin zəifliyi gün kimi aydındır”<sup>1</sup>.

M.F.Axundov din tərəfdarlarından soruştur ki, nəyə əsasən onlar kainat üçün, varlıq üçün ilkin səbəb axtarırlar və buradaca özü buna cavab verir: “O halda, aya, incəlikləri sczon ağlın fitvası ilə bu kainatın öz varlığında dayanmağımız layiq deyildirmi?”<sup>2</sup>

M.F.Axundov ilahiyatçı və şəriət tərəfdarlarının səbəbin gerçek hadisəler dünyasının mövcudluğundan əvvəl və onlardan asılı olmayaraq müstəqil bir başlanğıc kimi varlığını sübut etmək cəhdlərini cəfəngiyat sayır. O deyir: “Səbəblərin silsiləsi ya sonsuz olaraq uzanmalıdır, ya da siz bir yerdə duraraq etiraf etməlisiniz ki, varlıqlardan bir varlığa səbəb lazım golmir.

Birinci surətdə silsilənmə lazım gəlir, ikinci surətdə isə varlıq üçün səbəbiyyət rəf olur və sübut olunur ki, vücud səbəbsiz ola bilər.

O halda biz nə dəlil ilə təsdiq etmirik ki, o səbəbsiz vücud yaradıcı ləqəbi ilə məruf olan, mövhüm və şübhəli vücud deyil, bu görülen və hiss edilən kainatın özüdür?

Pəs, ey şəriətçilər, siz nəyə istinadən deyəcəksiniz ki, kainatın varlığına bir səbəb müqəddəm olmalıdır?”<sup>3</sup>

M.F.Axundov qeyd edir ki, biz elmlərə: fizika, riyaziyyat, coğrafiya, astronomiya, təbabət və s. elmlərə əsaslı surətdə yiyələnməliyik. Biz dünyanın varlıq kimi yaranması üçün səbəbə möhtac olduğu və bu səbəbin onu xolq edənin, yeni Allahın olduğunu israr edən şəriət ehkamlarına qarşı tam hazırlıqlı surətdə çıxış edə bilərik<sup>4</sup>. Ruhaniłər, şəriət təbliğiləri bu yanlış düstura əsaslanaraq, materialist və ateistlərə qarşı çıxış edərək guya Allahın varlığını sübut edirlər. Materialist və ateistlər, ruhaniłərin heç bir şeylə əsaslandırılmış fikrini təkzib edərək, belə bir tamamilə məntiqi, düzgün tezislər iəli sürürler ki, bu təqdirdə səbəbin özü, bir varlıq kimi, başqa bir səbəbə möhtac olmalı, bu başqa səbəb – üçüncü bir səbəbə, üçüncü – dördüncü

səbəbə və s. bu qayda ilə sonsuzluğa qədər davam etməlidir. M.F.Axundov vurgulayıır ki, səbəblər silsiləsi haradasa sona çatmalıdır. Varlıq mütləqdir və özü öz sayesində mövcuddur və mövcudluğun üçün səbəbə ehtiyacı yoxdur. Bu mövcud real aləmdən başqa əvvəlcə hansısa başqa, naməlum bir varlığı xəyalalı gətirmək, sonra isə ona müstəsna ilahi adı vermək və onu əsil dünyanın səbəbi saymaq üçün heç bir əsas və zərurət yoxdur. Bu nöqtəyi-nəzərin mövcud olması üçün, M.F.Axundovun fikrincə, şəriətçilərin nəzəriyyəsinə nisbətən daha real əsas var. Fikrine davam edərək o deyir ki, bu nəzəriyyənin tərəfdarlarını biz heç bir imanı olmayan ateist hesab edirik.

\* \* \*

Materiya problemini düzgün və ardıcıl surətdə həll edərək, M.F.Axundov bizim hiss üzvlərimizə təsir edən və bununla da duygularımızı oyadan materiyanın obyektivliyini qəbul edir. Bunun əsasında M.F.Axundov belə bir müddəə iəli sürür ki, real aləmin mövcud olmasının ilahi başlanğıc ehtiyacı yoxdur. Beləliklə, M.F.Axundov “Təbiət yalnız onun özü vasitəsi ilə dərk oluna bilər” deyən Feyerbaxın da tutduğu mövqedə durur.

V.I.Lenin səbəbiyyət problemindən bəhs edərək, Feyerbax haqqında belə yazırıdı: “Beləliklə, Feyerbax təbiətdə, insanların qanunu-qayda və sairə haqqındaki təsəvvürləri ilə yalnız təqrübən doğru əks etdirilən obyektiv qanuna uyğunluq, obyektiv səbəbiyyət olduğunu qəbul edir. Feyerbaxın təbiətdəki obyektiv qanuna uyğunluğu qəbul etməsi şüurumuz tərəfindən əks etdirilən xarici aləmin, predmetlərin, cisimlərin, şeylərin obyektiv reallığını qəbul etməklə qırılmaz surətdə əlaqədardır. Feyerbaxın baxışları ardıcıl materialist baxışlardır. Buna görə də Feyerbax haqlı olaraq səbəbiyyət məsələsindəki hər cür başqa baxışları, daha doğrusu, səbəbiyyət məsələsində başqa bir fəlsəfi xətti, təbiətdə obyektiv qanuna uyğunluq, səbəbiyyət və zərurət olduğunun inkar edilməsini fideizm məsləkinə aid edir”<sup>1</sup>. V.I.Leninin Feyerbax barəsindəki bu ifadəsi, müəyyən mənada, M.F.Axundovun səbəbiyyət haqqındaki məsələdə baxışlarına aid edilə bilər.

M.F.Axundov öz materialist baxışlarını Yum və digər idealistlərin, din tərəfdarlarının görüşlərinə qarşı qoyur: “Əşya öz mahiyyət

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. XIV, изд. 4-е, стр. 142.

<sup>1</sup> M.F.Axundov. “Həkimi-ingilis Yuma cavab”.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada.

və əslində səbəbə möhtac deyil, o ancaq bir növdən başqa bir növə, bir haldan ayrı bir hala keçməsində və növləşməsində səbəbə möhtacdır”<sup>1</sup>.

D.Yumu materialistcəsinə tənqid edərkən M.F.Axundov hələ səbəbiyyət haqqında təsəvvürün esil mənşeyini açıb göstərmək iqtidarında deyildi. Bu, marksizm-leninizm klassikləri tərefindən yerinə yetirildi: “...Lakin biz bir tək onu aşkar etmirik ki, bir hərəkətin ardınca başqa hərəkət gelir, həmçinin aşkar edirik ki, biz müəyyən hərəkətin təbiətdə baş vermesi şəraitini yaratmaqla həmin hərəkəti əmələ getirmək iqtidarındayıq; biz hətta onu da aşkar edirik ki, təbiətdə əsla təsadüf edilməyon – her halda, bu şəkilde təsadiif edilməyen, – hərəkətlər (sənaye) doğurmaq və hərəkətlərə qabaqcadan məlum olan istiqamət və vüsət vermək iqtidarındayıq. Səbəbiyyət haqqında təsəvvür, bir hərəkətin digəri üçün səbəb olması haqqındaki təsəvvür də məhz bunun sayəsində, insan fəaliyyəti sayəsində əsaslandırılır”<sup>2</sup>.

Axundov qeyd edir ki, şəriət təfsirciləri varlığı iki qismə bölürler ki, onlardan biri mümkün, yeni səbəbdən asılı olaraq mövcud ola bilən və ya bilməyen varlıq adlandırılır. İkinci qismi isə mütləq, yeni səbəbdən asılı olmayaraq və səbəbsiz, mütləq mövcud olmalı varlıq adlandırılır. Bu, öz mövcudluğu üçün səbəbə ehtiyacı olmayan Allahdır. Axundov vahid varlığın bu cür əsassız olaraq iki qismə bölünməsini kəskin surətdə tənqid edir: “Əger varlığın mümkün və vacibə bölünməsi mötəbər olsayıdı, bu delili mötəbər saya bilərdik”<sup>3</sup>. Beləliklə, M.F.Axundov israr edir ki, vahid varlığın mümkün və vacibə bölünməsi heç bir əsasa malik deyil, sübutsuzdur və yanlışdır. M.F.Axundovun şəriət tərefdarlarına qarşı irəli sürdüyü dəlillərə oxşar fikri vaxtilə teizm haqqında aşağıdakı sətirləri yazmış

<sup>1</sup> M.F.Axundov. “Həkim-i-İngilis Yuma cavab”.

<sup>2</sup> Ф.Энгельс. “Диалектика природы”, изд. 1948, стр. 184.

<sup>3</sup> M.F.Axundov. “Həkim-i-İngilis Yuma cavab”. Müqayisə üçün Yunanın bu məsələnin şərh edildiyi “Təbiət haqqında dialoqlar”ında Kleantus nitqindən müvafiq yeri göstəririk: “Deyirlər ki, Allah varlığı zəruri olan məxluqdur..., iki dəfə ikinin dörd olmaya bilmədiyi kimi, onun üçün də mövcud olmamaq mümkün deyil...”

Zəruri varlıq sözlerinin heç bir mənası yoxdur... Lakin daha sonra, nə üçün maddi kainat zəruri varlıq malik məxlüq ola bilmez? Buna onu da əlavə edin ki, əşyaların əbədi ardıcılılığında ümumi səbəb və ya ilk xalıq axtarmaq mənasızdır” (Д.Юм. “Диалоги о естественной религии”, 1908 г., стр. 100-102).

L.Feyerbax söyləmişdi: “Teizm təbiətdəki qaydanın, məqsədəy়ğunluğun və qanuna uyğunluğun təsadüfi olmasından bila vasitə belə bir noticə çıxarıır ki, bunlar özbaşına əmələ gəlir, təbiətdən fəqli olan varlıqdır və bu varlıq özlüyündə (an sich) hərc-mərc (dissolute) olan, heç bir müəyyənliyi olmayan təbiətə qayda, məqsədəy়ğunluq və qanuna uyğunluq verir. Teistlərin zəkası... təbiətə zidd olan və təbiətin mahiyyətini qətiyyətən anlamayan bir zəkadır. Teistlərin zəkası təbiəti iki varlığa böllür: bunlardan biri maddidir, o biri formal və ya ruhidir”<sup>1</sup>.

Kainatın heç bir şeyle əsaslandırılmamış surətdə iki qismə bölünməsini kəskin şəkildə tənqid edərək, Axundov göstərir ki, kainatın ilk səbəbə ehtiyacı yoxdur.

Axundov qeyd edirdi ki, şəriət tərefdarlarının şeylərin səbəbinin zəruri olduğunu əsaslandırmaq üçün gətirdiyi dəlillərin, əslində, heç bir əsası yoxdur. Məsələn, şəriət tərefdarları israr edirlər ki, hər bir şeyin səbəbi olmalıdır (nütfə doğurana, toxum ağaca möhtacdır), eynilə bunun kimi, şeylərin məcmusu olan kainatın da səbəbə ehtiyacı var. Bundan sonra şəriət tərefdarları iddia edirlər ki, bu müqayisələr bizi öz varlığının səbəbinə möhtac olmayan nə isə bir şeyin mövcudluğunun zəruri olduğuna inandırır və məhz bu, bütün mövcudatın səbəbi olan mövcudluğu mütləq varlıq, yeni Allahdır. Axundov bütün barışmaz materialist və ateist ehtirası ilə dindarların bu dəlillərinə kəskin cavab verir: “Ey şəriətçilər! ...Nütfə və toxum öz mahiyyət və zatında deyil, bir halətdən başqa bir haletə keçməsində və növləşməsində doğurana və ağaca möhtacdır. Bizim münəaqışımız növləşmədə və dəyişmədə deyil, varlıqdan məqsədimiz əşyanın mahiyyətidir və bu mahiyyət bu varlıqdır! – heysiyyətincə tamamilə yoxluğun ziddidir, külli-varlıq heysiyyətincə kamil və əhatəedicidir; yəni maddeyi-kəsəratın cəmedicisidir...”<sup>2</sup>.

Özünün obyektiv aləmə və şeylərin mahiyyətinə baxışlarında M.F.Axundov materiyani bir əsas kimi qəbul etməklə məhdudlaşdırır, o, eyni zamanda kainatın qanuna uyğunluğunu qəbul edir və onun materialistcəsinə izahını verir.

Axundov səbəbiyyəti hadisə və mövcudatdan kənardə olan bir şey hesab etmir; o onu obyektiv varlığın daxili qanuna uyğunluğu

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. XIV, изд. 4-е, стр. 142.

<sup>2</sup> M.F.Axundov. “Həkim-i-İngilis Yuma cavab”.

ve əlaqesi kimi izah edir. M.F.Axundov obyektiv səbəbiyyət əlaqəsinin obyektiv aləmdə, məxluqatın bir haldan başqa hala, bir növdən digərinə keçidində mövcud olduğunu göstərir. O, bəyan edir ki, mübahisə halların növleri və birindən digərinə keçidindən getmir; əsas məsələ şeylərin mahiyyətinəndədir. Axundovun bu müddeəsi onunla izah olunur ki, onun materialist dünyagörüşü məntiqi suretdə real obyektiv aləmin müxtəlifliyində qanuna-uyğunluq və əlaqə olmasını tələb edir.

Axundov din tərəfdarlarının dünyanın törənişi haqqında məsələ üzrə fikir və uydurmalarına qarşı mübarizə ilə məhdudlaşdır. Eyni zamanda o, şeylərin öz mahiyyətinə görə heç bir ilk səbəbə ehtiyac duymadığını və onlara xas olan daxili qanunlar üzrə inkişaf etdiklərini göstərərək, Allahın ilk səbəb, bütün səbəblərin səbəbi olması haqqında fərziyyəni təqnid edir. Axundov dünyanın yaranmasını təbii səbəblərlə izah edərək, bu məsələdə də materialist felsefəsi mövqeyini tutaraq, rus materialistlərinin baxışlarına tərəfdar olaraq təbiətdən xaric hər hansı bir qüvvənin və ya səbəbin olmadığı qənaətinə gəlir.

Səciyyəvidir ki, M.F.Axundovun kitabxanasının bizi gəlib çatmış hissəsində V.Q.Belinski, D.I.Pisarev və rus fəlsəfəsinin digər nümayəndələrinin fəlsəfi əsərləri vardır. Bu kitabların haşiyəsində M.F.Axundovun onun böyük inqilabçı-demokratların əsərlərini nə qədər mükemmel öyrəndiyini göstərən çoxsaylı qeydləri vardır.

N.Q.Çernışevskinin M.F.Axundov haqqında fikirləri böyük maraq kəsbedir. "Sovremennik" jurnalında dərc olunmuş və N.Q.Çernışevskinin tam əsərləri külliyyatına daxil olmuş rəylərinin birində<sup>1</sup> "Zurna"<sup>2</sup> Zaqafqaziya məcmuəsi iştirakçılarının əsərləri deyerləndirilir. Bu məcmuənin iştirakçıları sırasına M.F.Axundov da daxil idi. Məcmuəyə daxil olmuş əsərlərin müəllifləri haqqında N.Q.Çernışevski yazırıdı: "...Gələcəkdə daha qənaətbəxş inkişafın rüseymi və rəhni kimi onların yazdıqları nə varsa, tam maraq və təqdirə layiqdir... Onların əsərləri "Zurna"ya təqnidilərin hüsn-rəğbetini qazanmağa haqq verir. Tiflis ədiblərinin şerleri ümumiyyətlə rəvan və qəşəng misralarla yazılıb; nəşr əsərləri – ümumiyyətlə saf və səlis dildə".<sup>3</sup>

<sup>1</sup> Н.Г.Чернышевский. Полное собрание сочинений. СПб, 1906, т. X, ч. II, приложение.

<sup>2</sup> "Zurna". Zaqafqaziya məcmuəsi. Verderevskinin nəşri. Tiflis, 1855-ci il.

<sup>3</sup> Н.Г.Чернышевский. Полное собрание сочинений. СПб, 1906, т. X, ч. II, стр. 72.

# ЗУРНА.

## ЗАКАВКАЗСКИЙ АЛЬМАНАХЪ.

ИЗДАНИЕ

С. А. Вердеревского.

ТИФЛИСЪ.

ВЪ ТИБОГРАФИК КАНЦЕЛЯРИИ НАЧАСТИКА НАРАСЛАГО.

1855.

"Zurna". Zaqafqaziya məcmuəsinin titul vərəqi

Çernișevskinin verdiyi bu qiymət onun sadaladığı məcmuə iştirakçılara aid idi: "P.F.Bobilevə, Mirzə Fətəli Axundova, ...Eristova"<sup>11</sup> və başqalarına.

\* \* \*

İdealistler terefinden varlığın ilk sebebinin axtarışları yalnız öz formasını deyişerek əslər boyu davam edirdi. Bu axtarışların məzmunu dəyişməz qalırdı.

Kainatın varlığının xarici səbəbinin axtarışlarının tam mənasızlığını qeyd edərək, M.F.Axundov bəyan edir: "...Varlıq dedikdə məqsədimiz əşyanın mahiyətidir və bu mahiyət bir varlıqdır, hey-siyyətincə sırf yoxluğun ziddidir; külli-varlıq heysiyyətincə vahid, kamil və mühitdir; yeni bütün çoxluqların maddəsinin cameyidir və çoxluqları öz növləşmə və dəyişmələrində bir-birinə möhtacdır. Deməli, əşyanın mahiyəti vacibül-vücuddur və əşyanın məcmu olan kainat başqa mahiyətə möhtac deyildir və səbəbə ehtiyacı yoxdur..."<sup>2</sup>.

Kainatın obyektiv varlığından, onun sonsuz dəyişmə və müxtəlifliyindən bəhs edərək, M.F.Axundov yazar: "Əşya mahiyyətinin nə əvvəli var, nə də sonu olacaqdır. Amma onun çoxluqdakı növləşmə və dəyişmələri dərinin mədd və cəzri kimi sonsuz bir şəkildə görünür və müşahidə olunur"<sup>3</sup>. Beləliklə, Axundov təbiət hadisəlerini materialistcəsinə izah edir, təbiətin inkisafında müxtəlifliyi qəbul edir.

M.F.Axundov kainatın varlıq formalarının sonsuz müxtəlifliyində bütün cisimlərin qarşılıqlı əlaqəsini, onların bir haldan digərinə keçidini şərtləndirən obyektiv səbəbiyyətin mövcud olduğunu israr edərək, kainatı vahid, tam, real varlıq hesab edir. O ərz edir ki, kainatda səbəb və nəticə arasında sıx əlaqə mövcuddur, buna görə də kainatın müxtəlifliyinin bir haldan digərinə keçməsi üçün səbəbə ehtiyacı vardır. Axundov bu prinsipi, nütfə və toxumun öz mahiyətinə görə deyil, yalnız bir haldan başqa bir hala keçməsi üçün doğrana və ağaca ehtiyacının olduğunu göstərərək, üzvi aləmin inkişafı üçün də əsas sayır.

Səbəbiyyəti subyektiv kateqoriya sayan Yumun idealist baxışlarını tənqid etməklə M.F.Axundov, səbəbiyyətin obyektiv varlıqdan xaric mövcudluğunun qeyri-mümkin olduğunu israr edərək, hem-

рической превосходной великолѣвой фантазіи, создавшей Шамылл, Кайхосро и  
васадателя. О, какъ живительно дѣстуетъ Востокъ на воображеніе! Могъ ли  
бы гр. Соллогубъ напечатать свою прелестную шутку въ Петербургѣ? Никогда  
здесь не создалъ бы она ничего подобнаго.

Но въ стихотворенияхъ другого корифея „Зури“ г. Вердеревскаго, мы не находимъ ничего особенно грузинскаго; г. Вердеревский пишеть въ Тифлисъ совершенно такія же стихи, какіе нѣкогда писалъ въ Петербургъ, и подобные которымъ часто случается видѣть въ печати.

Затмъ должны мы сказать нѣсколько словъ и о помѣщенныхъ въ „Зурѣ“ произведенияхъ собственно тифлисскихъ поэты и литераторы. Изъ нихъ согласны мы применить ту справедливую происходительность, которой въ правѣ ожидать первыхъ литературныхъ попыткъ людей, только что начинаяющихъ пробовать свои силы въ сочинительствѣ. Гр. Сологубъ и г. Вердеревскій — люди, получившіе полное литературное образованіе, и должны поддерживать извѣстность, которую пріобрѣли прежде, особенно первый. Но къ гг. П. Ф. Бобылеву, мірзѣ Фетъ-Али-Ахундову, гг. Гравину, Шишкову, Кержалку-Уральскому, М. Щ-ну, Г. Г. Г., Дункель Веллингу, Цискарову, Берзенову, князю Эристову, графу Стенбоку, мы не должны быть строги. Все, что они напишутъ, заслуживаетъ полнаго участія и одобрения, какъ зародышъ и захозъ боязъ удовлетворительного развитія тифлисской литературы въ будущемъ. Мы должны даже сказать, что ихъ произведения и придаютъ „Зурѣ“ право на сочувствие критики. Стихотворенія тифлисскихъ литераторовъ написаны вообще гладкими и легкими стихами; прозаическая произведение — вообще языкъ чистымъ и правильнымъ. Чего же боязъ жалеть, чего требовать отъ первыхъ попытокъ? Мы радуемся, что между коренными тифлисскими жителей являются люди, имѣющіе склонность къ литературнымъ занятіямъ; пройдетъ еще нѣсколько лѣтъ — и между ними нѣкоторые будутъ писать гораздо лучше, новые, быть можетъ, и въ самомъ дѣлѣ прекрасно. Съ этой точки зрѣнія мы радуемся появлению грузинской романтики, которая пишетъ, право, недурнымъ слогомъ. Разбирать все эти произведения съ тою внимательностью, которая необходима для критики, было бы неумѣстно; и мы прощаемся съ „Зурою“ въ надеждѣ, что черезъ нѣсколько времени Тифлисъ дастъ намъ другие сборники и произведения, которые будуть въ состояніи съ честью выдержать литературный разборъ.

<sup>1</sup> Н.Г.Чернышевский. Полное собрание сочинений. СПб, 1906, т. X, ч. II, стр. 72.

<sup>2</sup> "Üç məktub...", üçüncü əlavə.

<sup>3</sup> M.F.Axundov. "Həkimi-ingilis Yuma cavab".

## N.Q.Cernisevskinin M.F.Axundovdan bəhs etdiyi "Zurna"

Zaqafqaziya məcmuəsinə verdiyi rəyindən bir səhifə

(N.O.Cernisevski. Tam eserleri külliyyatı. X cild, III hisse, seh.72).

çinin bütün idealist və din tərəfdarlarını keskin tənqidə məruz qoyur. Lakin bu böyük problemi – səbəbiyyət problemini düzgün həll və onu materialistcəsinə izah edərək, Axundov səbəb və nəticə arasındakı daxili əlaqəni, onların qarşılıqlı münasibətlərinin bütün dərinliyini açıb göstərə bilmədi. Başqa sözlə, M.F.Axundov F.Engelsin aşağıdakı sözləri ilə ifadə olunmuş prinsipi lazımı dərcədə dərk edə bilmədi: "Burada və ya indi səbəb olan, orada və o zaman nəticə olur və əksinə".

M.F.Axundov dialektik materializmə qədər yüksələ və buna görə də səbəb və nəticənin dialektik vəhdətini başa düşə bilmədi.

Təbiətin obyektiv qanunauyğunluğunu, aləmin gerçekliyini və səbəbiyyətin obyektivliyini qəbul edərək, Yum və digər idealistləri tənqid edərək, Axundov öz dövrünün mütərəqqi fəlsəfi ideyalarını müdafiəye qalxırdı.

\* \* \*

*"Gözə görünməyən, hiss edilməyən və duyulmayaq şey mövcud da deyil".*

*M.F.Axundov*

M.F.Axundovun idrak nəzəriyyəsinin əsası varlığın – materialyanın obyektivliyinin qəbul olunmasından ibarətdir. Zəkanın idrak prosesində böyük rol oynadığını qeyd edərək, o, duyğuların idrak mənbəyi olduğunu qəbul edir.

Zəkanın rolunu fetişləşdirərək, Axundov zəkanın hökmranlığını bəşəriyyətin xoşbəxtliyinin şərti hesab edir. "Beləliklə, bəşəriyyətin xoşbəxtlik və səadəti o vaxt mümkün olacaqdır ki, ister Asiyada, istərsə Avropada insan ağlı əbədi zindandan tamamilə xilas edilib, işlər və fikirlərdə nəql deyil, yalnız insan eqli sənəd və dəlil hesab edilib hakimi-mütləq olacaqdır"!<sup>1</sup>.

Zəka ilə bir araya siğmayan bütün hər şeyin mənasız və cəfəngiyat olduğunu israr edərək Axundov zəkanın hökmü və onun mühabimələrini, şübhəsiz, mübahisəsiz sayır. Axundovda zəka bəşəriyyətin xoşbəxtlik və səadəti naminə çalışan yegane amil hesab edilir.

Gerçekliyin dərk edilməsinin əsasında obyektiv varlıq yerləşir. Axundov deyir ki, mövcud aləmin bizim hiss üzvlərimizə göstər-

diyi təsir idrak prosesində çıxış amidir. Axundov yazır: "Gözə görünməyən şey mövcud da deyil"<sup>2</sup>. M.F.Axundov şeyləri duyğuların mənbəyi sayır. "Şeyləri duyğu və təfəkkürün mənbəyi saymaq lazımdır? Yoxsa duyğu və təfəkkür şeylərin mənbəyi sayılmalıdır? Birinci, yeni materialist xəttə Engels tərəfdardır. İkinci, yəni idealist xəttə – Max"<sup>3</sup>.

M.F.Axundov şeyləri, varlığı duyğuların mənbəyi sayır. Lakin o, aləmin dərk edilə bilən olması məsələsində materializmə əsasən sadıq qalmışına baxmayaraq, aqnostisizm bəzi ünsürlərindən də azad deyildi. Axundov yazır ki, insanların beş hissiniñ verdiyindən də çox dərk etmək mümkün deyil. Beş bəşəri hiss vasitəsilə ruh, işıq, istilik, maqnit qüvvəsinin nə olduğunu dərk etmək olmaz: "Yəhtəmil ki, eçideyi-ula və saniyə surətində müruri-dührurda vücudi-küll, bir növi-digər ilə cilvə edə, yəni dərya bir növi-digər ilə təlatümə gəle və kainatda bir perevorot-əzim peyda ola və sənin əvezinə bir vücudi-axər zühur edə ki, beş həvassın yerinə on həvass sahibi ola; bəlkə o həvassi-əşərə sahibi-vücud səndən artıq bir zad bilo və o vücud anlaya ki, mucib nədir və ruh nədir?"<sup>4</sup>

M.F.Axundovun insanların beş hissiniñ köməyi ilə materiyanın mahiyyətini dərk etməyə qadir olmadığı haqqındaki fikri düzgün deyil, bu fikir aqnostisizm mövqeyinə yuvarlanması deməkdir. Lakin qeyd etmək lazımdır ki, M.F.Axundov bu yanlış mövqeyə sona qədər sadıq qalmır, o, elmin gücü və inkişafına inanır, insanların obyektiv varlığı dərk etməyə, kainatı dərk etməyə qabil olduğunu inkar etmir.

M.F.Axundov həmçinin obyektiv və mütləq həqiqətdən bəhs edir və göstərir ki, obyektiv həqiqətin din və inamla heç bir əlaqəsi yoxdur.

"...I Napoleon olmuş, Moskvaya da getmişdir və sonra filan və filan olmuşdur. Bu xüsusda qətiyyən başqa etiqad lazım deyildir, çünki qəziyyə qəti elmə istinad edir. Dəlil və sübutu ehtiyacı olmayan və yaxud dəlil və sübutu qəti olan hər qəziyyə – elmdir, etiqada dəxli yoxdur"<sup>5</sup>.

Axundova əsasən, elm insanların obyektiv aləmi dərk etməsi üçün qüvvətli vasitədir; idrak prosesi təbiətin qanunauyğunluqlarının açıb

<sup>1</sup> "Üç məktub...", üçüncü məktub.

<sup>2</sup> В.Ильин. Сочинения, т. XIV, изд. 4-е, стр. 30.

<sup>3</sup> "Üç məktub...", ikinci məktub.

<sup>4</sup> "Üç məktub...", üçüncüya əlavə.

<sup>5</sup> "Üç məktub...", üçüncü əlavə.

gösterilməsindən ibarətdir və buna görə de insanlar bütün qüvvələrini bu qanuna uyğunluqların öyrənilməsinə sərf etməlidir; bunun üçün en yaxşı vasitə elmin nəticələridir. M.F.Axundov din tərəfdarlarının fantastik, mücərrəd “dəlillərinə” qarşı real məxluqların əsil mahiyyətinin tədqiqi nəticəsində əldə edilmiş nəticələri qoyur. Axundova görə, həqiqətin dərk olunması məxluqlar arasında qanuna uyğunluqların aşkar edilməsindən, təbiətdə hökm sürən səbəbiyyətin öyrənilməsindən ibarətdir. Beşeri biliklərin məcmusu artıqca insanın dünyagörüşü genişlənir və bununla bərabər insan fövqəltəbii qüvvə və digər əfsanələrdən getdikcə daha çox uzaqlaşır. M.F.Axundov zəkanın idrak prosesində oynadığı böyük rolu israrla hər yerde qeyd edir.

\* \* \*

*“Zahirdə ağıla gələn budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı hasqı bir tabiat və xilqət əldə etməsa, bu dünyada millətlərin bu vəziyət və tərkibləri... ilə mali bərabərlək mümkün deyildir.”*

*M.F.Axundov*

“İctimai varlıq ictimai şüuru təyin edir” – tarixi materializmin əsas prinsipi bundan ibarətdir. Lakin, ictimai hadisələrin dərkində materialist olmayaraq M.F.Axundov dövlətin yaranması və əsil mahiyyətini izah etmək iqtidarında deyildi. İctimai quruluşun təhlilinə dövlət haqqında məsələdən başlayaraq, o, cəmiyyətin sinfi mahiyyətinin dərkinə qədər yüksələ bilmədi, dərk etmedi ki, dövlət barışmaz sinfi ziddiyətlərin möhsuludur. Cəmiyyətin inkişaf qanunları M.F.Axundova məlum deyildi.

M.F.Axundov belə hesab edir ki, hakim quruluşa xas ziddiyət və ədalətsizliklərin aradan qaldırılması üçün konstitusiyalı monarxiyanın olması lazımdır. O, cəmiyyətin bütün qüsurlarının islahatlar yolu ilə aradan qaldırılmasını mümkün hesab edirdi. “Pəs səltənetin davamı və silsilənin bəqası mövqusdur elmə və milletin puç əqaiddən azad olmasına və bu şəraitdən sonra padışah gərək fərməvəxanalar açın, məcmələr yapsın və millet ilə ittifaq etsin və millet ilə yek-

dil və yekcəhət olsun. Mülkü yalqız özünün bilməsin, özünü ancaq vəkili-millet hesab elesin və xalqın müdaxiləsi ilə qəvanın vəz etsin və parlamentlər tərtib elesin və qəvanın iqtizasınca rəftar etsin və xudräy heç bir əmələ qadir olmasın, yəni proqres məsləkine düşsün və sivilizasiyon dairəsinə qədəm bassın”<sup>1</sup>.

M.F.Axundov Şərqi ölkələrində ictimai quruluşun dəyişdirilməsi tələbini irəli sürür. Despotizm və köhnə hakimiyyətin aradan qaldırılması yolunu o, vətəndaşların yekdilliyyində görürdü və mütləqiyəti mehv etməyin zəruri olduğunu hesab edərək yazdı: “Ey əhli-İran!.. Sən ədəddə və istitətdə despotdan bəmeratib artıqsan. Sənə ancaq yekcəhətlik və yekdilik lazımdır ki, revolyusiya edib übidiyyətdən nəcat tapasan”<sup>2</sup>. Lakin yekdilik (birlik) Axundovda ümumi və mücərrəd məşhurdur; aydın deyil kim kimlə birləşməlidir.

Axundov qeyd edirdi ki, din tərəfdarları olan şəxslərin despotizmi məhv etmək üçün birleşmələri mümkün deyil, çünki, o yazdığı kimi, “Sənin əqaidin, sənin məzhebin liberal olmağına maneədir”<sup>3</sup>.

Axundov ictimai quruluşu hansı üsulla dəyişdirmək mümkün olduğunu izah edə bilmədi, o, hökmardları – divanəleri, tiran və despotları hakimiyyətə gətirən qabaqcadan lazım olan ilkin ictimai şərtləri görmürdü. Lakin bununla belə, Axundov öz dövrü üçün bir sıra mütərəqqi və demokratik ideyalar irəli sürmüş, şahların dözlülməz zülmü və istibdadının parlaq mənzərəsini vermişdir. “Aldanmış kəvakib” povestində Axundov xalqın xoşbəxtliyinin qayğısına qalan ağıllı Yusif Sərracı despot və fanatik Şah Abbas'a qarşı qoyur. Axundov Yusif Sərracı yaxşı bir islahatçı kimi mütləqləşdirir, sonuncunun dövlət quruluşunda tətbiq etdiyi dəyişiklik və yenilikləri alqışlayır.

“Cün Yusif şah bilirdi ki, müraxif yay fəqli padşahlıq atları yayağa aparıb bəsləmək bəhanəsi ilə etraf xalqına çox əziyyət və cəfalar yetirirdi və oları çapırıcı, talayırdı və əmiri-topxanə topçuların cümləsinə xəzinədən məvacib götürüb heç birisinə bir həbbə vermirdi və xəzinədar padşahlıq pulun içinə çox qəlb pul qatıb xalqa dağıdırdı və Qəzvin bəylərbəyi xalqdan hədsiz rüşvet alırdı və daruğə dövlətlilərə füqaranın müqabilində üz görürdü...”.

<sup>1</sup> “Üç məktub...”, ikinci məktub.

<sup>2</sup> “Üç məktub...”, birinci məktub.

<sup>3</sup> “Liberal” sözünü M.F.Axundov “dini danan, din ehkamını rədd edən, mütərəqqi insan” kimi izah edir (bax: “Məktublar”ın Azərbaycan variantı).

Axundov şah anbarlarından yoksullara taxıl paylayan, xalqın qayğısına qalan, rüşvətxorluğunun üstü açılmış dövlət məmurlarını işden qovan, küçələri genişləndirən və su yolları çəkən Yusif Sərracın təşəbbüsünü alçışdırır.

Dövlət haqqında məsələ ilə əlaqədar olaraq, Axundov bərabərlik kimi mühüm problemdə toxunur. Onun özü də təsdiq edir ki, "Kəmalüddövlə məktubları"nda toxunulmuş bütün məsələlər bərabərlik problemi ətrafında dövr edir. Bərabərlik haqqında bəhs edərkən, Axundov hüquqi bərabərlik və əmlak bərabərliyini fərqləndirir. O qeyd edir ki, hüquqi bərabərliyin zəruriliyi bütün alimlər tərəfindən qəbul edilib.

Əmlak bərabərliyinin də hüquqi bərabərlik kimi heyata keçirilməsinin mümkün olub-olmaması haqqında məsələ en mübahisəli məsələ olaraq qalır. Axundov belə hesab edir ki, cəmiyyətin köhnə əsaslarının saxlanıldığı təqdirdə bunu etmək mümkün deyil. O, bəzilərinin əmlak bərabərliyinin bir neçə əsrden sonra mümkün olacağım, digərlərinin isə bu müddəanın müdafiəsi üçün bir sıra dəlillər irəli sürərək emlak bərabərliyinin ümumiyyətlə mümkün olmadığını israr edən bir sıra alimlərin fikirlərini xatırladır.

Axundovun bərabərlik məsələsinə ayırdığı diqqət göstərir ki, o, ictimai quruluş problemləri ilə əsaslı surətdə məşğul olmuş, öz dövrünün bir çox mütərəqqi alimlərinin baxışlarını öyrənmişdir. Axundov bərabərlik məsələsi xüsusunda özünəməxsus fikir irəli sürür: "Zahirde ağıla gələn budur ki, bu dünya başqa dəyişiklik tapmasa və insan övladı başqa bir təbiət və xilqət eldə etməsə, bu dünyada millətlərin bu vəziyyət və tərkibləri və insanların bu əxlaq və təbiəti ilə mali bərabərlik mümkün deyildir"<sup>1</sup>. Beləliklə, o, insanların cəmiyyətdəki mövqeyi dəyişilmədən bərabərliyin qeyri-mümkün olduğunu dərkinə qədər yüksəlib.

Müsəir şəraitdə əmlak bərabərliyinin mümkün olmadığını israr edərək, Axundov nəzərə alırkı, cəmiyyət ziddiyyətli əsaslar üzərində qurulub. Lakin o, əmlak bərabərliyini heyata keçirmək üçün cəmiyyəti necə dəyişdirmək lazımlığını dərk edə bilmədi. Qeyd etmək lazımdır ki, M.F.Axundov üçün artıq bərabərlik məsələsinin özünün qoyuluşu bir məziiyyətdir.

Bu problemiñ Axundov tərəfindən qoyuluşunun orijinallığı ondan ibarətdir ki, o, formal, hüquqi bərabərlik məfhumunu real, əmlak bərabərliyi anlayışından ayıra bılıb.

Bərabərlik və insan haqlarından bəhs edərkən, Axundov qadın bərabərliyi məsəlesi üzərində xüsusi olaraq dayanır. O qeyd edir ki, heç bir qanun qadın hüquqlarını yada salmur və əger yada salırsa da, bunu yalnız bu hüquqları məhdudlaşdırmaq üçün edir. Buna görə də hüquq bərabərliyi boş sözlərdən başqa bir şey deyildir.

Axundov tam bərabərliyin zəruri şərtlərindən birinin azadlıq olduğunu hesab edir. O, buna böyük əhəmiyyət verərək, bu məsələ barəsində öz "Kəmalüddövlə məktubları", "Yek kelmə"nin təqidi" və digər bu kimi əsərlərində bəhs edir. Dövlət quruluşunun təqidində o göstərir ki, din dövləti işlərdə hakim mövqə tutub, bütün dövlət qanunları şeriat, din üzərində qurulub və buna görə də yararsız və mənasızdır. Dövlət qanunları insanın azadlığını onun əlindən alıb, despotizm zülmü və dehşəti insan haqları adını daşıyan nə var idisə, hamisini məhv edib. Axundov fikir azadlığının cəmiyyətin inkişafı və tərəqqisi üçün böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurgulayır. O deyir ki, əger cəmiyyət üzvlərinə fikir azadlığı verilməsə, hər bir inkişaf dayanar, mədəniyyət və elmdə durğunluq yaranar. Axundov israr edir ki, azadlığın bünövrəsi insanların mahiyyətinin özündədir.

İnsan azadlığının əleyhdarlarını kəskin surətdə təqid edərək o deyir ki, bir tərəfdən azadlığı insanların əlindən zalim padşahlar, digər tərəfdən isə ruhaniler alırlar.

M.F.Axundov bəşəriyyətin azad olunması üçün cəmiyyətin yenidən qurulmasının zəruri olduğunu qeyd edir. Lakin cəmiyyətin yenidən qurulması haqqında məsələ onun tərəfindən həll olunmamış qalır. Axundovun fikrinə, bəşəriyyətə azadlığı filosof və alimlər getirəcək. Əlbəttə ki, Axundov tərəfindən məsələnin bu cür qoyuluşu kökündən səhv və qüsurludur. Cəmiyyət ayrı-ayrı filosofların fikir və arzularından asılı olmayaraq inkişaf edir: o ona xas olan ictimai qanunlar üzrə hərəkət və inkişaf edir.

<sup>1</sup> "Üç məktub...", ön söz; fars variantı.

\* \* \*

M.F.Axundov, zalim hökmdarlardan qurtuluş yolunu birlikdə görərək, xalq kütlələrini zülmü məhv etmək üçün birləşməyə çağırırdı.

“Əgər bu halət, yəni ittifaq sənə müyəssər olsaydı, özünə fikir çəkərdin və özünü puç əqaidin qeydindən və despotun zülmündən nəcat verərdin”<sup>1</sup>.

M.F.Axundova görə, xalqın həmrəyliyi və həmfikirliyi yolunda yeganə manə dindir. Despotizmin mövcudluğunu şərtləndirən iqtisadi ilkin şərtləri Axundov görmür. Artıq yuxarıda qeyd etdiyimiz kimi, M.F.Axundovun fəlsəfəsi məhdud idi və o, ictimai inkişaf qanunlarını materialistcesine izah edə bilmirdi.

Despotizm insanların azadlığı və bərabərliyinin düşmənidir. M.F.Axundov göstərir ki, zülm edənlər zülm editənlərlə müqayisədə heç bir exlaqı, mənəvi üstünlüyə malik deyillər: “Bular, bizim (xalqın – H.H.) can və məlüməza himayət edirlərmi? Yox. Bular bizim sinurumuzu ... düşməndən saxlayırlarmı? Yox. Bular bizim zükür və ünas etfalımıza müreibbi olurlarmı? Yox. Bular bizdən ötrü şəfaxanalar və mədrəsələr açıblarmı? Yox. Bular bizim ticarətimizə və kəsbimizə rövnəq verirlərmi? Yox. Buların vasitəsi ilə biz xarici məmləkətde ehtiram tapırıqmı? Yox. Buların himayəti ilə biz daxili məmləkətde şərərəti-əşrardan əmin oluruqmu? Yox. Buların səbəbi ilə biz fəqrədən nəcat bulmuşuqmu? Yox. Pəs buların vücudu nəyə lazımdır?

Buların vücudu ona lazımdır ki, bizim qazandığımızı və öz mülkümüzdə yer altından tapdıgımız az, ya çox qızıl və gümüşü elimizdən alınlardır, xudrəy və biqanun, həvayı-nəfsləri təqazasınca, her növ müsibət bizim başımıza gətirsinlər...”<sup>2</sup>

M.F.Axundov imtiyazlı təbəqələri açıqcasına zəhmətkəş bəşəriyyətin düşmənləri adlandırır. Bu, bir daha sübut edir ki, M.F.Axundov sadəcə olaraq seyri deyildi: onun dünyagörüşü fəal, təsirlidir, o, aydın və tamamile qəti tələblər irəli sürür.

Hakim sinifləri keskin tənqid edən M.F.Axundov, xalqın azadlığının təbliği üçün bütün mümkün olan vasitələrdən istifadə edərək,

məzəlum xalq kütlələrinə böyük rəğbət və canıyananlıqla yanaşır. O, kəderlə qeyd edir ki, həyatda kasiblərin qismətinə yalnız zəhmət və məhrumiyyət düşür, halbuki varlılar, mülkədarlar, heç bir zəhmətə qatlaşmadan, həyatın bütün nemətlərindən faydalanaurlar.

M.F.Axundov bütün ictimai quruluş problemlərinə maarifçi kimi yanaşırdı. Lakin qeyd etmək lazımdır ki, onun dünyagörüşü əməli, fəal səciyyə daşıyır. Öz mütərəqqi, demokratik ideyalarının təbliği üçün, rus inqilabçı demokratları kimi, M.F.Axundov öz baxışlarının belletristik ifadə formasından da istifadə edirdi.

\* \* \*

Hökmdar-feodalların nadanlığı və kütlüyü göstərərək, amansız zülm və zoraklıq sistemini ifşa edərək, M.F.Axundov xalqı, zülmkarları məhv etmek üçün birləşməyə çağırırdı. O, müstəbidlərin iradəsinin itaətkar icraçlarının öz hökmdarlarından da küt olduğunu göstərirdi: “Qollarını sınasında çarpezlayıb onlar sahibkarın nə deyəcəyini gözləyirlər. O, danışmağa başlayan kimi, hər tərəfdən təsdiq və razılıq səsləri eşidilir. Əgər günün günorta çağdı desələr ki, indi gecədir, onlar cavab verərlər: “Tamamilə doğrudur, budur bax, Ay və ulduzlar da göründü”<sup>1</sup>.

Bu insanların kütlük və yaltaqlığına qarşı nifrət və kinlə çıxış edərək, M.F.Axundov cəmiyyətin yenidən qurulması ideyasını irəli sürür, yeni mütərəqqi dövlət idarəsi formasını müdafiə edirdi. Xalqı müstəbid zülmündən qurtarmaq üçün o, mütləqiyətin məhv edilməsini tələb edir, həyata keçirilməsi üçün bütün zəruri şəraitlə birlikdə demokratik qanunların tətbiq olunmasını tələb edirdi.

M.F.Axundov dövlət quruluşunun islahatı üçün zəruri olan ən müxtəlif məsələlərlə maraqlanırdı. O, büdcə, səhiyyə, qanunvericilik və s. bu kimi bir sıra məsələlər üzrə demokratik fikirlər irəli sürüb. İctimai quruluşun təhlilində o, bütün məsələlərə diqqət yetirir, işin dərinliyinə varır. Lakin, artıq yuxarıda dediyimiz kimi, o, ictimai quruluşu dəyişdirmək iqtidarında olan əsas hərəkətverici qüvvəni dərk edə bilmədi. O, materializmi ictimai hadisələr sahəsinə tətbiq edə bilmədi.

<sup>1</sup> “Üç məktub...”, birinci məktub.

<sup>2</sup> Yenə orada.

“Üç məktub...”, birinci məktub; Azərbaycan dilindəki variantı.

\* \* \*

"Har bir şirildaqçı özünü dövlət məmuru kimi qələmə verərək yazıq xalqa zülm edir".

M.F. Axundov

Bir demokrat kimi M.F.Axundov elə bir dövlət quruluşunun arzusunda idi ki, orada dövlətin idarə olunmasında xalq özü iştirak etsin. M.F.Axundov dəfələrlə deyirdi ki, belə olduqda vətənpərvərlik üstünlük təşkil edən hiss olacaq, xalq öz vətənini daha da çox sevəcək və onun xosbəxtliyi və rifahı uğrunda mübarizə aparacaq.

M.F.Axundovun sözlərinə görə, hökmdar xudbinlik məqsədləri güdməməlidir. Hökmdar xalqın qayğısına qalmalıdır ve yalnız bu yolla onun məhəbbətini qazana bilər. Bu cür dövlət idarəetməsi zamanı qorxunun təsiri altında itaət etməyə yer qalmayacaq, "Qorxu cəhətindən göstərilən itaətin etibarı və səbatı yoxdur.

Nadirdən ziyadə mexuf despot olmazdı və ona göstərilən itaet-dən ziyadə itaet təsəvvüre gəlməzdi. Axır aləmə məlumdur ki, nəticəsi nə oldu. İtaet o surətdə binalıdır ki, iradətdən və məhəbbətdən nasi ola”<sup>1</sup>.

M.F.Axundov ərz edir ki, dövlətin sarsılmazlığının şərtlərindən biri millətin savadlı olması və onun mövhumatdan azad edilməsidir. Əsil hökmdar mədəniyyət ocaqlarının təsis olunmasına, ictimai təşkilatların yaradılmasına kömək etməli, öz xalqının maariflənməsinin qayğısına qalmalıdır. Hökmdar yalnız öz millətinin onu idarə etmək, qanunları təsis etmək, parlament yaratmaq üçün vekilidir. Hökmdar tərəqqi yoluna qədəm qoymalı və maarif və sivilizasiyanın yayılması üçün şərait yaratmalıdır. Axundov yazır: "...taki, bu səbəb xatirinə... xalq onu bərgüzidə bilib sevsinlər və onun haqqına bir kimsəni şərik bilməsinlər və silsiləsində bir kəsi müddəci olmağa qoymasınlar və onun vücudunu bəisi-əmu və asayış və mücüb-i-ədalət və səadət bilsinlər və patriot olsunlar. Yəni padışahın ismi ilə yetəndən ötrü can və mallarını müzayiqə etməsinlər".

M.F.Axundov hər cür istibdadi, o cümlədən çar mütleqiyətini amansızcasına təqid edir. Hərəkət o, birbasa carizm və onun

“Üç mektub...”, ikinci mektub-

<sup>2</sup> Yenə orada-

ای جعل الہو زخم بستہ لاشیں کے بدستور افسوس سختمانیں بنا کر دے

نهیه اید خس و هر ته دندر باستند هر دو را بر دردی هم میگردند  
او جعله الموزه را در کارهای درست کرد چون شنید که هم طبقت داشت و هم خود را  
دکل سکر و مادا را که خواست خانه ای داشت از نفع دیر مدندر پذیر نداشت  
و درین هر سرکه مالکه بروتایه نهیه بخوبی داده ای دیگر خاصه  
و مخصوص آن دندر و دکل پهلو و حسن و مستحبه و درین هر سرکه کار  
بر قصیل و بودجه ای با پا به سکر و حیث جهانگیره خانه ای فشکر ۳  
طعنی هم خور و خسته بود سکلا دسر بخواه نشدم اینکه لذت کنیم ای  
ناقده علیه ما مردو صید نظر را ایمک ای ای ریختن کرد او دون فالمجهود نیز  
حکم ای دست سکر

ادلاس نگو و رکت که بر عالم موجود در پیش بوده بوجود یا اور باشند  
موجود در از خانو نیزه های اور وجود دهند را مشاهده هایی می کنند  
او صوره های متشدن به اوراق و حوت دهند تابع اعلان مدرک برگردید  
حیره ای رئیس حکوم کی رئیس محمد شمس ترک ~~پنهان~~ رفته باشد  
فریاد مکرر مدرک که قلچیک بیان است را فرق کارهای درین منبر خواهد مدرک  
نه بصریست بلکه داشت که داشته است. هزار ایجادا هر روز مراجعت را رفعت  
کنادیم سه ساعتی است. مرد مکرر ترک آن معاونه بخاست پرسنی که در مردم از مدرک  
سرگفتی، هزار نفر می سری و دیگر اوقات اعلان اتفاق می شوند صحت مدعی های این

"Hindistan şahzadesi Kemalüddövlənin öz dostu İran şahzadesi Cəlalüddövləye fars dilində yazdığı üç məktubun və Cəlalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi" əlyazmasının səhifəsi.

müstemləkəçilik siyasetinə işaret etmir, lakin Axundovun İranın dövlət quruluşu, memurların süründürməciliyi, küt dövlət xadimləri barəsindəki ifadələrinin eksəriyyəti bilavasitə çar Rusiyasının da dövlət quruluşuna aiddir.

M.F.Axundovun fikrinçə, dövlət müəssisələrində öz qərezli xud-bin məqsədlərinə deyil, xalqın xoşbəxt olmasına nail olmağa çalışan namuslu, nəcib insanlar işləməlidir. Lakin, M.F.Axundovun qeyd etdiyi kimi, İranın dövlət idarələrinin dəftərxanalarında işin təşkilində ve karguzarlıqda tam hərc-mərclik hökm sürür. Böyük dövləti əhəmiyyətə malik akt, ferman, sərəncam və digər sənədlərdə ayın tarixi və il, onların tərtib olunduğu yer göstərilmir, məktublaşmanın aparan adamin vəzifəsi və rütbəsi bildirilmir. Ümumiyyətlə, İranın dövlət orqanlarında tərtib olunmuş sənədlərdən onları tərtib edən adamdan başqa heç kəs baş aça bilmir.

Eyni ilə bu cür herc-mərkələk məhkəmə orqanlarında da hökm sürür. Mühüm hüquqi aktlarda məhkəmə sənədləri tərtib olunan zaman bunun tarixi və iştirak etmiş adamların adı və atasının adı göstərilmir. Bəzən belə cümlələrə rast gəlirsən: "Satınalma mənim iştirakimla oldu", bu iştirak edənin isə kim olduğu göstərilmir. Möhürü yoxdur, yalnız hansısa Bağır və ya Məhəmmədin adı yazılıb. Və ya məhkəmə prosesi aktlarında oxuyursan ki, "İş mənim yanında araşdırılıb". Bundan sonra möhür qoyulub və "Kazım" yazılıb. Beləliklə, bütün bu insanların kim olduğundan baş çıxartmaq olduqca çətindir. Buna görə də məhkəmə orqanlarında tərtib olunmuş akt və digər sənədlər əslində heç bir əhəmiyyət kəsb etmirdi.

Mühakimə üsulu sahəsində də İranda çox böyük qarışqlıq var: məhkəmə orqanlarının onun əsasında fealiyyət göstərə bilecəyi qanunlar məcəlləsi yoxdur. Hərə necə bilir, elə də hərəkət edir. Rüşvətxorluq, bir qayda olaraq, bütün təsisatlarda hökm sürür. "Xülasə, bir kitabı-qanun yoxdur və heç bir günahın cəzası və heç bir savab əsri müəyyən deyil. Hər kəs ağlına hər nə catar, əmələ gətirər"<sup>1</sup>.

M.F.Axundov kargüzarlığın bu cür aparılmasını tənqid edərək və məqsədə uyğun olmadığını göstərərək, bunun əsaslı surətdə dəyişdirilməsini və İranın məhkəmə orqanları və dövlət müəssisələrinde lazımi qayda-qanunun yaradılmasını zəruri savırdı.

Dövlət himayəsi altında olan qəzətlər İranın ferasetsiz hakimləri, memurları və heç nəyə yaramaz dövlət aparatını her cür yolla

مکنن بات کمال الدوّله کبریتیکا سمت مواعظ و نصایح بست  
حقیقی که نزیر بزم کریتیکا بلکه بزم تو فظه و نصیحت و مشفقاته و پدر را  
راشته شد و در طبایع بشریه بعد از عادت انسان به بودگاری بزر  
نا اثری بخواهد داشت بلکه طبیعت مشریع همچه از خانه و  
شیده و معاعظ و نصایح تغیر دارد اما طبایع بخوبین گریتیکا بجزی  
بنیاد بدهمای بود و پادشاه هرازی قطعیتی بشیوه رسیده است که  
طبایع و دلایل از طبیعت بشریه بچ جبر تعالی فیکند مکر کریتیکا  
و انتہا و تغیر اکثر نصایح و معاعظ مواعظ تحریکه کستان و بوستان  
شیخ سعدی روحه الله من اوله ولی آنحضر و معظ و نصیحت است  
بس جزاد رمدت شش صد سال مدت اسلام بزرگ ملت قته مواعظ  
و نصایح اوسی باشدند... فتن کریتیکا در مشاهدات اسلامیه تا  
امروز تنعدول نیستند ازین بحث شما ازین تسلیم چیزها دوخت  
حالکند راست بزمی بزمیست ملت است و اصلاح و تغییر بحسب اخلاق  
کستان و بزمی نظرخواه دلسته و اتفاقاً اداره و نهاد آن تعالی تراز  
کریتیکا رسیده نیست

**“Üç mektub...”**, birinci mektub.

tərifləyirlər. "Veqta ki, ruznameyi-dövlətini açırsan, görürsən ki, hələ dirilərin işinə nəzəm verməmiş, ölülerin işinə qoşulubdurlar və əməleyi-mövta üçün qanun və qərarı-cədid yazıblar və bir belə ədənə əmrin isnadını da şəxsi-əvvəli-dövlətə veriblər.

Keçmiş həftənin ruznaməsində oxuyursan ki, padışahın ümərə və üləma evlərinə təşrif aparmağı vaxtında pişkeş və payəndaz mövquf olubdur. Sonra gələcəkdəki həftənin ruznaməsində görürsən ki, əlahəzrəti-padişah filan yerə təşrif aparmışdır və filan töhfə pişkeşi-hüzur olunmuşdu və mətbui-təbi-hümayun düşmüştü.

Tehran ruznaməsinin bir səhifəsində görürsən yazıblar ki, burun, qulaq kəsmeyin İran dövlətində hərgiz vüqqu yoxdur... Haman ruznamənin başqa səhifəsində Mazəndaran əxbarının zikrində oxuyursan ki, Mehdiqulu Mirzə bir ettarın qulaqların ibrəton-lilnazırın kəsibdir. Çünkü bir seyyidin yüz təmən pulunu təqəllüb ilə yemiş imiş<sup>1</sup>.

İranın onun müasiri olduğu dövlət quruşunu amansız surətdə tənqid edərək, M.F.Axundov Qədim Şərq dövlətlərini ideallaşdırır və eyni zamanda öz sosial idealını şərh edir. O, "Peymani-fərhəng" in ("Əhdi-hikmət") qüdretindən bəhs edir. Axundov ərz edir ki, bu qanun qüvvədə olanda, xalq xoşbəxt və rahat yaşayaraq, yoxsulluq və səfalet nə olduğunu bilmirdi. "[Ey İran! Sənin (Qədim Şərqi - H.H.) oğulların, nəvələrin nəsihət olsun deyə sənin keçmiş əzəmətinin yazılı abidələrini belə mühafizə etmemişlər; sənin keçmiş şöhrətini biz başqalarından, sənin əzəmətinin indiyə qədər yeganə sahibi olaraq qalan qədim yunan tarixlərindən öyrənirik, çünkü Yunanistan sənin möhtərəm, qocaman tarixini qədim dünyanın başqa xalqlarına nisbetən daha yaxşı öyrənmişdir]"<sup>2</sup>.

"Peymani-fərhəng" in ("Əhdi-hikmət" in) əhkamları o zaman mövcud olan dövlət strukturundakı heç bir rəisə ölüm hökmü çıxarmaq hüququ vermir. M.F.Axundov böyük ruh yüksəkliliyi ilə bəhs edir ki, çox uzaq keçmişdə hətta heyvanları belə cəzasız öldürmek olmazmış. Cinayətkarlar haqqında hər bir ayrıca halda hökmədara məlumat verirdilər və artıq o, "Əhdi-hikmət" əsasında öz qərarını çıxarırdı. Ümumiyyətlə, o dövrə ölüm cəzasından mümkün olduğu qədər çəkinirdilər və onu yalnız son dərəcə zəruri hallarda həyata keçirirdilər.

<sup>1</sup> "Üç məktub...", birinci məktub.

<sup>2</sup> Yenə orada.

Qədim Şərqi bu dövlətlərinin hökmdarlarının yanında müdrik və vicedanlı məsləhətçilər, nədimlər olurdu. Onlar hökmdarın fəaliyyətini istiqamətləndirməli idilər. Bundan başqa, Axundovun sözlerine görə, şahın yanında daim baş müdrik ("böyük möbid") olardı və bütün müasir elmi və tarixi biliklərə malik olaraq, xüsusən "Peymani-fərhəng" in əhkamlarına yaxşı yiyələnərək, bütün mübahisəli məsələ və anlaşılmazlıqları ədalətli suretdə, qanunlara əsaslanaraq həll edərdi.

Bundan başqa, şah hər gün onun yanına gələnləri qəbul edərdi, həftədə bir dəfə isə məxsusən yalnız xahiş və şikayət vermək üçün qəbul günü keçirilərdi. Həmin gün hər bir təbəə maneesiz olaraq öz şikayət və xahiş ilə bilavasitə şaha müraciət edə bilerdi.

M.F.Axundov fikrinə davam edərək göstərir ki, şahlar öz təbəələri ilə bir süfrə arkasında eyleşməyi, onlarla duz-çörek kəsməyi öz ləyaqəti üçün heqarətli saymazdilar.

Şah hər şeyin qayğısına qalardı. Belə ki, dövlətin işi düzgün qurulmuş poçt rabitəsi, hökumətin ayırdığı atların olduğu poçt stansiyaları var idi. Bu qayda sayəsində çaparlar ləngimədən daim şaha müxtəlif hökumət adamlarından məlumatlar çatdırır və bütün dövlətə onun əmrlərini yayardılar.

"Peymani-fərhəng" də həm hər bir xeyirxah, dövlət üçün faydalı işə görə mükafat, həm də hər bir yaramaz hərəkət və cinayət üçün cəzalar dəqiq və aydın müəyyən edilmişdi. Əger kimse bu məcəllə əsasında her hansı bir cəza alardısa, bu zaman şahın əshabələrindən heç kəsin cezanın leğv olunması barəsində vəsatət etməyə cəsarəti çatmazdı.

M.F.Axundovun yazdığı kimi, mühərribə zamanı ordu, düşmən üzərində qəlebə çalaraq, günahı olmayan əhalini talan etməyi heç bir vaxt özünə rəva bilməzdi. Qoşunlar həmçinin səyahətçiləri və ümumiyyətlə, ram edilmiş diyarın bütün sakinlərini təhqir etmək dən çəkinirdilər.

"Əhdi-hikmət" vətəndaşların hüquqi və əmlaki haqlarının qorunmasını təmin edirdi. Bütün vətəndaşlar "Peymani-fərhəng" in əhkamlarını öyrənməli idi. Hətta şah hər gün müəyyən edilmiş vaxtda öz məşvərətçilərinin iştirakı ilə "Peymani-fərhəng" in müxtəlif fəsillərini oxuyub təfsir edərdi ki, bütün hallarda yanılmadan onun göstəriş və əhkamlarına əsaslanınsın.

M.F.Axundov dövlət quruluşunun daha yaxşı olması üçün hökumətin, xalqın qayğısına qalaraq, yaxşı, rahat yollar çəkməsini zəruri sayırdı. O, həm də qeyd edirdi ki, rabitə şəraiti və yolların düzgün çəkilişi hərbi məqsədlər, hər bir diyarın təhlükəsizliyi və abadlığı üçün böyük əhəmiyyət kəsb edir, çünki bundan ticaret və sənayenin uğurlu olması və deməli, xalqın yoxsulluq və avamlıqdan azad olması asılıdır. Buna görə də hökumət ölkədə rabitə yolları, ticaret və sənayenin inkişafına lazımi diqqət yetirməlidir.

\* \* \*

“Hekayət” (“Sismondi haqqında”) adlı nisbətən kiçik məqaləsində M.F.Axundov, maarifçilərin fəaliyyətini ideallaşdıraraq, İngiltərə və Fransada sənayenin inkişafından bəhs edərkən qeyd edir ki, Fransada və ələlxüsüs, İngiltərədə filosof və iqtisadçılar xalqın xeyri üçün maarifin inkişaf etdirilməsinin zəruriliyi haqqında bir sıra traktatlar yazmışlar.

“...Az müddətdə külli-aləmin ehtiyacına kafi miqdardan bəməratib ziyade əqmışa və əmtəə hazırlıq edib, Firəngistanda və sait əqalimdə hər şəhrin bazar və karvansaralarını ənva və əqsam eşya ilə doldurdular. Və bu əməlin məalindən saf qafıl idilər və hərgiz xeyallarına xütür etmirdi ki, bu işin nəticəsi aqibət ərbəbi-tənxahın iflasına bais olacaqdır...”<sup>1</sup>.

İngilis həkimlərindən Sismondi adlı birisi müşahidə etdi ki, ərbəbi-istitəət külli-tənxahlarını xalqın ehtiyacından zaid miqdarda əmtəə və əqmışının tədarüküne sərf etdilər ki, furuşa yetirsinlər. Bu suretdə haman ərbəbi-istitəətin əməlində onların iflasını pişəzvəqt istinbat edib ehtiyata düşdü və onları qəfletdən oyatmaq üçün Londonda parlamentdə məcməi-amdə minbərə çıxıb keyfiyyəti-məsturu təqrir və bu məsəli vezinin təqviyətində bəyan elədi”<sup>2</sup>.

İngiltərə və Fransanın milli sənayesinin inkişafını Sismondi rühündə işıqlandıraraq, M.F.Axundov bu sənayenin inkişafını yanlış olaraq maarifçi-filosof və iqtisadçıların təbliğati ilə izah edir. F. Engelsin göstərdiyi kimi, elm və maarif öz inkişafı üçün xeyli dərəcədə sənayeye borcludur.

<sup>1</sup> M.F.Axundov, “Hekayət” (“Sismondi haqqında”), seh. 1.

<sup>2</sup> Yene orada.

کمال الدوله نگف اذلخی کئنی رخمان آن نیشانزین  
ای دوستم جلال الدوله اختر نگف سونا خا با خدم  
البکیر فرنگ و بیکل دنباس فرنگ صوکره ایران  
توبات شاه سزا تبریم آما پیشان اد لشم کاشش طلیع  
کاشش بو ولایتک المنه که منم اید هم خه هند کو رسیدم  
دواولارک احوالندن خبردار او طلیع حکم کی باش او ای  
ای ایران ئای سنگ او شوکنگ داد سعادتکار لایت  
وجمشید دشتاس و موشیر وال خسرو پر و ز اعشاره

ع زینه کمال الدوله نگف میلیکه زن ایزیت هزاریه علیه زن  
بیچ پسندیده وظیفانه جواب یازد پدر ایا د جواب میر جنگ شاهزاده  
چون شافی و کجی کور دخیل لذنا خاب باز نگشتر تپید  
دیا من شکریت بیوی صلوخه الیکنک تاییدید مترجم خبرهات  
کمال الدوله نگف حمالنگ دخیلات تا ساره منکنند زن  
رولی یا طن خطیثه تئیله سو ججه جواب شافی باز احاجی قورباشانه  
تئالی داخجاقی جواب یاز باقی خاطری ییجون بر کئنر باگن  
تر بیست ای خام املو نیزید

“Hindistan şahzadəsi Kemalüddövlenin öz dostu İran şahzadesi Cəlalüddövleye fars dilində yazdığı üç məktubun və Cəlalüddövlenin ona göndərdiyi cavabın türk dilində tərcüməsi” əlyazmasının sahifəsi

Kapitalist istehsal üsulunun inkişafını Sismondiyə əsaslanaraq şəhər edərkən M.F.Axundov ifrat istehsal nəticəsində baş verən iqtisadi böhranları düzgün olmayaraq qızgın istehsalın sonuncunu əhalinin tələbatından artıq olan həcmə çatdırması ilə izah edir, halbuki əslində kapitalist cəmiyyətində iqtisadi böhranlar ona görə baş verir ki, istehsal əhalinin alıcılıq qabiliyyətindən çox olur.

\* \* \*

İranın dövlət quruluşunun heç bir tənqidə layiq olmadığından, ticarət və sənayenin qeyri-qənaətbəxş təşkil olunduğundan, kəndli-lərin achiq çəkdiyindən, varlı siniflər və ruhanilərin isə dövlət xəzinəsinə bir qəpik de bele ödəmədiklərindən çıxış edərək, M.F.Axundov bele hesab edirdi ki, yaranmış şəraitdə dövlətin vəziyyəti pisləşəcək, çünkü "...hər yerdə təhmil füqəranın üstündədir. Mühəssillər oları hər güzərgahda təhsili-maliyyat üçün işgəncəye çəkirler"<sup>1</sup>.

M.F.Axundov qubernator və məmurların müxtəlif bəhanelərlə zəhmətkeş xalqdan vergi, baş vergisi və s. aldığıni təsvir edir. Fərasətsiz, kobud hökmədarlar qabaqcıl ölkələrdə işlərin gedisatını izləmir və bilmirlər ki, orada elmlərin uğurları sayesində elə qaydalar təsis olunub ki, onlara riayət etdiqdə, dövlət gəlirlərindən bir qəpik bele itə bilməz, işçilərin məvaciibindən heç bir qəpik də təyinatından kenar istifadə olunmaz. Bu qabaqcıl ölkələrdə, M.F.Axundova görə, hər yerdə gəlirlər müəyyən kassallara yiğilir və sonra oraya bütün xərclər köçürürlür.

İranda buna bənzər bir şey yoxdur. Hər bir fırıldaqçı özünü dövlət məmuru kimi qələmə verərək yaziq xalqa zülm edir. "Padışaha maliyyat ver, füqəraya fitrə və zəkat ver, qurban kəs, yüz qızıl, ya iki yüz qızıl xərc elə, get həcc qıl, ac ərəbləri doyur və qazandığının beşdən birisini də mənə ver"<sup>2</sup>.

Bəşər övladının tələbatlarından bəhs edərkən, M.F.Axundov qeyd edirdi ki, insanın üç tələbatı var: birincisi – onun mövcudluğu üçün zəruri olan tələbatlar; ikincisi – zehni; üçüncüsü – ruhani, mənəvi. İnsan öz həyatı boyunca bütün bu tələbatları ödəməyə və öz varlığı üçün lazım olan nemətlərdən zövq almağa çalışır.

<sup>1</sup> "Üç məktub...", birinci məktub.

<sup>2</sup> Yenə orada.

M.F.Axundov göstərir ki, insanın cismanı tələbatlarını ödəmək üçün geyim, qida, məskən və rahatlıq lazımdır. Ruhani və zehni tələbatları ödəmək üçün insan elmlərə yiyələnməli, bilik əldə etməli və təbiətin qanunlarını dərk etməyə çalışmalıdır. Əger insan bunları etmirsə, onda mahiyyət etibarilə, insanla heyvan arasında heç bir fərq olmur.

İnsanın ruhani tələbatları ailə, qohum və dostlara, və xüsusən vətənə məhəbbət hissi ilə ödənilir: "Ehtiyacı-ruhani rəf olur məhəbbəti-əyal və məhəbbəti-əqrəba və dustan və məhəbbəti-vətən ilə. Hətta məhəbbəti-əyal və vətən bir mərtəbədə ruha müəssirdir ki, bəzi emziceyi-əfrədi-bəşərdə əyalın və vətənin müfariqəti həlakətə dəxi bais olur".

Daha sonra M.F.Axundov qeyd edir ki, birinci tələbatı, yəni geyim, qida, mesken və s. olan tələbatı ödəmək üçün lazımlı olan vasitələr həyat üçün zəruridir. "Pəs her kəs onun təhsilinə məcburdur ki, iqdam etsin. Bu surətdə əgər bir para vesailin kəsbinə miqdarı-kəfəfdan zaid dərəcədə iqdam olunsa, kasibinə nisbet başqa vesailin nöqsanına bais olacaqdır"<sup>1</sup>.

\* \* \*

Axundov Kəmalüddövlənin dili ilə öz dostu Cəlalüddövleyə deyir: "Heyf sənə, ey İran, həni bu dövlət, həni bu şövkət, həni bu səadət? Ac, çilpaq ərəblər səni min iki yüz həştad ildir bədbəxt ettilər. Sənin torpağın xərabdır və əhlin nadandır və sivilizasiyonı-cahandan bixəberdir və azadiyyətdən məhrumdur və padışahın despotdur və despot zülmünün təsiri və üləma fanatizminin zoru sənin zəf və natevənlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və cövhəri-əqlini paslandırıbdır..."<sup>2</sup>.

M.F.Axundov qeyd edir ki, indi bəşəriyyətin bədbəxtliyi ondan ibarətdir ki, insan zəkası hərəkətsiz və ruhani işlərdən konar olaraq dar çərçivəyə salınmışdır.

"Bir tərəfdən, islam dini əvliyaları bizim axırət heyatı və əbədi xoşbəxtlikdən məhrum olmamağımız üçün din və imanı tərk etməməyi tam siddətlə təkid edirlər; o biri tərəfdən, Avropa alim və

<sup>1</sup> M.F.Axundov, "Hekayət" ("Sismondi haqqında"), seh. 1.

<sup>2</sup> "Üç məktub...", birinci məktub.

filosofları feryad edirler ki, biz berberiyyət, vəhşilik və cəhalət aləmindən çıxaq, elm təhsil edək və sivilizasyon qazanaq.

Əgər islam dini övliyalarının sözünü dinləsək, elm və sivilizasyon işıqlarından məhrum olarıq; necə ki, məhrum qalmışıq. Və əgər Avropa alim və filosoflarının sözüne qulaq asıb elm və sivilizasyon dairesinə qədəm qoymaq və barbarlıqdan, vəhşiyət və cəhalətdən nəcat tapmaq istəsek, o vaxt dinimizə və cənnət hürilərini görmək həsrəti ilə bəslədiyimiz şirin arzularımıza əlvida!”<sup>1</sup>

M.F.Axundov deyirdi ki, bir çoxları, bir tərəfdən şah, despot, tiranların, digər tərəfdən isə ruhanilərin təsiri altında öz inkişafında tamamilə dayanmışlar, onlarda qabiliyyətlər kütləmiş, yaltaqlıq, riyakarlıq, namerdlik, qorxaqlıq inkişaf etmişdir. Bir sözə, onların bütün nəcib keyfiyyətləri: azadlıqsevərlik, mərdlik, təmənnasızlıq və başqları tamamilə eks xüsusiyyətlərlə əvəz olunmuşdur. Bunun günahkarları şah, despot və ruhanilərdir.

Lakin M.F.Axundov bədbin deyildi; bir demokrat kimi o öz xalqının qüvvələrinə inanırdı və deyirdi: vaxt gələcək, indi məzлum xalq müstəbidliyə qarşı çıxış edəcək, köləlik zəncirlərini qırıb atacaq, fanatizmdən azad olacaq və yenə də dünyanın bütün mədəni xalqları ilə bir səviyyədə olacaq.

M.F.Axundov vurgulayır ki, vaxt keçər və məzлum xalq öz qüvvəsi ilə rüsvayçı nadanlıq buxovlarını üzərindən atar və firavan yaşayır.

M.F.Axundovun Firdovsinin məşhur “Şahnamə”sindən (“Şahların kitabı”) şeirlər sitat gətirdiyi Kəmalüddövlənin birinci məktubuna etdiyi qeyddə bunu oxuyuruq: “Elm və mərifətdə öz əsrinin yeganəsi olan Məğrib fazili Əbdürrehman ibn-Xəldun ərəblərin peygəmbərlərinin xalqın malını qarət edib yemək məqsədi ilə dini vasitə etməsi haqqında Firdovsinin sözünün doğruluğuna mötəbər şahiddir. O öz tarixinin birincisi hissəsində ərəblərin təbiəti haqqında deyir:

Ərəbler öz təbiətlərində olan vəhşilik nəticəsində qarətçi olurlar və bacardıqları hər bir şeyi talan edirlər”.

Bundan sonra, digər fəsildə Əbdürrehman ibn-Xəldun öz həmvətənliləri haqqında belə deyir: “Öz vəhşî xasiyyətlərinə görə [ərəblər] reyaset uğrunda mübarizə aparmaqdə göstərilən müqavimət, şiddet və kobudluq nəticəsində bir-birinə tabe olmaqdə xalqlar içində on

<sup>1</sup> “Üç məktub...”, üçüncüye əlavə.

## THE VAZIR OF LANKURAN

A PERSIAN PLAY

A TEXT-BOOK OF MODERN COLLOQUIAL PERSIAN FOR  
THE USE OF EUROPEAN TRAVELLERS, RESIDENTS  
IN PERSIA, AND STUDENTS IN INDIA.

EDITED, WITH A GRAMMATICAL INTRODUCTION, A TRANSLATION, COMPARATIVE  
NOTE, AND A VOCABULARY, GIVING THE PRONUNCIATION  
OF ALL THE WORDS.

W. H. D. HAGGARD,  
*late Second Secretary to H. H. Zayd Khan in Tabriz*  
AND  
G. LE STRANGE.



LONDON:  
TRUBNER & CO., LUDGATE HILL.  
1882  
[All rights reserved.]

M.F.Axundovun “Sərgüəsti-vəziri-xani-Lənkoran” kitabının titul vərəqi, ingilis dilində, London, 1882-ci il nəşri.

inadçıl tayfadır. Onların fikri bir nöqtədə nadir hallarda birləşir. Ele ki, peyğəmbərlik, vəlilik və din meydana çıxdı, bunları getirən də özlərindən oldu, təkəbbür və başçılıq üçün vuruşma adəti də aradan qalxdı, onların bir-birinə tabe olmaları və birləşmələri asanlaşır və bunun sayəsində qələbə almaq və ölkəyə sahib olmaq mümkün olur”.

Daha sonra, üçüncü fesilde, Əbdürreħman ibn-Xeldun deyir: "Bu onların ümumi halidir və təbiətlerində insanların elində olanı qarət etmək [xasiyyəti] var. Onların ruzusu həqiqətdə oxlarının kölgəsindədir. Onlar insanların malını talayıb-çapmaqdə hədd-hüdud bilməzlər, gözlərinə sataşan hər bir mal-dövləti qarət etməyə alışmışlar, onlar talançılığı qeləbə və təsərrüfle başa çatdırıldıqları zaman, insanların öz mallarını hifz etmək siyaseti batıl olur və abadlıqlar xərəbliyə çevrilir".

M.F.Axundov sözünə davam edərək yazar ki, "Beləliklə, aydın olur ki, ərəb işsiz, peşəsiz, kinli, vəhşi, şücaətlə bir tayfadır ki, onların məişəti əsasən soyğunçuluq və yol kəsməklə təmin olunur. Onların bir-biri ilə birləşməsi çox çətin bir işdir. Məger ki, bir şəxs peyğəmbərlik ya imamət yolu ilə onları öz başına yığa və onlara emr edə, o zaman aləmi alt-üst edə bilərlər, necə ki elədilər... Ərəblərin vəhşilik əlamətlərindən bəzisi budur ki, onlar sehro, caduya, göz-dəyməsinə, kahinliyə, dive, pəriyə, ifritə, cinə, şeytana, məlekə və bu kimi mövhüm varlıqlara inanırlar. Bu halət Afrika, Amerika və Avstraliya vəhşiləri arasında da görünür. ...Ərəblərin vəhşilik nişanlılarından biri də budur ki, oğlu olan kişilərin adına oğlunun adını da əlavə edirlər... Bunun səbəbi odur ki, ...onların məişəti daima müharibə qənimətindən... olur ki, tayfanın qocaları bir yere yığır və camaat üzvlərindən hər birinə ondan pay verirlər. Oğlu olan kişi, oğlu olmayan kişiye nisbətən qənimətdən və məhsulatdan artıq pay aparır. Vəhşilər yazmaq bilmədiklərindən övladı olan kişiləri övladsız kişilərdən ayırmak üçün oğlun adını atının adına əlavə edirlər<sup>11</sup>".

\* \* \*

M.F.Axundovun "1618-ci ildə Bağdad yaxınlığında Türkiyə ordusunun vəziyyəti" adlı məqaləsi də xeyli maraqlıdır. Bu əsərdən görünür ki, M.F.Axundov hərbi məsələləri də yaxşı dərk edirdi.

<sup>1</sup> “Üç mektub...”, birinci mektub (*müəllifin qeydləri*).

навеса were разы сюда, и антракт  
был закончен по времени; все заслужи-  
вшие благодарения начали петь, скон-  
чарив это исполнение, продолжавшееся, что  
бы это исполнение было удовлетворительным, и от-  
личалось - и думают чудесноспаситель-  
и воспевало со всеми, будто это за руку,  
отвешено бы виноградного вина тому, кому  
принесли в то время сюда изображение  
и изгнанника ему. Итак, кого призвали  
из венгерской земли сопровождать Богородицу,  
они находились там под защитой и под  
рукой этого изгнанника из Венгрии.

Любопытство Димитрий не  
посыпало: за часы купил  
последнюю подорожную и  
сунул обстановку, наставив  
Чистую и чистую честную?

Pyrene System under non-aqueous

"Hindistan şahzadesi Kemalüddövlənin öz dostu İran şahzadesi Colalüddövləyə fars dilində yazdığı üç mektubun ve Colalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi" elyazmasının səhifəsi.

O, Şah Abbasın səciyyəvi xüsusiyyətlərini təsvir edərək yazırıdı: “Şah Abbasın cəmi səciyyəvi sıfətləri bir yana, ancaq bir şeyi demək lazımlı gəlir ki, bir sərkərdə və hakim olaraq, açıq meydanda, silah gücünə yox, incə fənd ilə, vəziyyətdən və fürsətdən istifadə edərək düşmənə qalib gəlirdi...”<sup>1</sup>

1618-ci ildə Bağdad yaxınlığında Türkiye ordusunun məglub olmasının səbəblərini etraflı surətdə təhlil edərək M.F.Axundov yazır: İran qoşun dəstələrinin elə keçirdikləri çoxsaylı sənədlər arasında Türkiye ordusunun rəislerindən birinin məktubu aşkar edilmişdi. Şah Abbasın tarixçisi İskəndər bəy onu tərcümə və çap edir. M.F.Axundov həmin məktubu ilk dəfə olaraq rus dilinə tərcümə edir və “1618-ci ildə Bağdad yaxınlığında Türkiye ordusunun vəziyyəti” adlı əsərinə daxil edir.

Türk sərkərdəsinin məktubunu şərh edərək, M.F.Axundov qeyd edir ki, məktub Türkiyənin öz sərkərdəsinin düşüncəsizliyi nəticəsində acımacaqlı vəziyyətə çatdırılmış nəhəng ordusunun pozulduğundan xəber verir.

“Nəhayət, Bağdad yaxınlığında qalmış imkanı olmayan Türkiye baş komandanı öz dövlətindən geri çəkilmək icazəsi gözləmədən, ordunun sağ qalmış nəferlərini labüddən məhv olmaqdan qurtarmaq üçün geri çəkilməyi qət etdi. Ancaq müvəffəqiyyətlərle ruhlanmış düşmən dəstələri arasından geri çəkilmək də az felakətli deyildi. Belə bir çətin vəziyyətdə o, şahın mərhemətinə müraciət etdi; hərbi əməliyatın dayandırılmasını, Bağdad yaxınlığında onun rəyasəti altında qalmış qoşunların çıxarılmasına və İstanbul'a qayıtmasına icazə verməsini təvəqqə etdi və bu mərhemət müqabilində iki dövlət arasında sülh bağlanmasına ürəkden kömək edəcəyini vəd etdi. Şah, Türkiye baş komandanının xahişini qəbul etdi və onun düşərgədən çıxmasına icazə verdi...

Yolda o öz acığını, iranlıların kiçik bir dəstəsində qorxub qaçmış və bununla da, türk ordusunun hərbi əhval-ruhiyyəsinin zəifləməsinə səbəb olmuş Diyarbəkir valisi Murad paşadan aldı. Yatağanın bir zərbəsi ilə bu bədbəxtin başı bədənində ayrıldı. Bu, türklərin fəlakəti ilə neticələnən yürüşün axıncı qurbanı oldu. Bundan sonra Bağdad uzun müddət iranlıların elində qaldı”<sup>2</sup>.

<sup>1</sup> M.F.Axundov. Əsərləri. II c., Bakı, 1938, səh. 160-161.

<sup>2</sup> Yenə orada. 169-170.

\* \* \*

Ərəblərin yürüşlərindən və onların elm və mədəniyyət abidələrinə münasibətdən bəhs edərək, M.F.Axundov xüsusi bir qüvvə ilə vurğulayır ki, ərəblər Misirin İskəndəriyyə kitabxanasını məhv ediblər və bu cür barbarcasına münasibətin nəticəsində qədim mədəniyyət və incəsənətin bütün izləri məhv olub. Mədəniyyət abidələrini məhv edərək ərəblər, əsasən, belə bir mülahizədən çıxış edirdilər ki, bu abidələr islamiyyətin yayılması yolunda maneədir.

M.F.Axundov fikrinə davam edərək yazır ki, bizim bəzi həmvətənlilərimiz deyəcəklər ki, onların – ərəblərin, elmlərin dirçəlməsinə səbəb olduqlarını nəzərə alaraq, ərəbləri elm və incəsənətin düşməni saymaq olmaz. Əlbəttə, müeyyən mənada, buna etiraz etmek və bunu etiraf etməmək olmaz. “Ərəblər hicrətin əvvellerində, misirlilərin və parsilərin bütün elmlərini aləmdən yox etdilər. İki-üç yüz il sonra öz işlərindən peşman oldular. Fövt etdiklərini ödəməyə girişdilər. Lakin heyhat... heyhat... Tələf etdiklərini ödəmək mümkün deyildi.

Xəlifələrin elmləri rəvaclandırmaları da ümumi olmamışdır. Xəlifələr esrinin elmləri bir neçə xüsusi mədrəsəyə məhdud və mühəsir idi.

İslam xəlifələri tərefindən bəzi elm və sənət növlərinin rəvaclanmasında gösterilən hümmətin faydası, Əmr-As, Səd-Vəqqas və Tahir tərefindən Misirdə və İranda elmlərə vurulan ziyan müqabilində göl yanında bir damcı su kimidir”<sup>1</sup>.

M.F.Axundov qeyd edir ki, tarixdən məlum olduğu kimi, ərəblər elmlərin baniləri deyildi, elmləri yaradan qədim yunanlar, bizanslılar, misirlilər, farslar və hindlilər idi.

\* \* \*

M.F.Axundov öz əsərlərində insan şəxsiyyətinin azadlığı məsələlərinə çox diqqət yetirirdi. İnsan şəxsiyyətinin azadlığı məsələsi üzrə baxışlarını o, xüsusilə qabarlıq və aydın şəkildə “Con Stüart Mill azadlıq haqqında” məqalesində şərh edib.

<sup>1</sup> “Üç məktub...”, ikinciyyət əlavə.

Bu əsərdə M.F.Axundov göstərirdi ki, insan daim tərəqqiyə can atır, tərəqqi isə təfəkkür, fikir azadlığı olmadan mümkün deyil. M.F.Axundov sonra qeyd edirdi ki, bizim əsrde tərəqqimizin nati-cələrini ümumi bir anlayışla – sivilizasiya məfhumu ilə adlandırmalı qəbul olunub. Sivilizasiya anlayışı incəsənət, elm, dövlətin qüdrəti, milletin rifahı və mədəniyyətin sair bu kimi ilkin şərtlərini ehtiva edir. Sivilizasiya və tərəqqi üçün cəmiyyətin her bir fərdinin azad olması, onun öz təfəkkür prosesində məcburiliyə məruz qalmaması, hər bir fərdin öz fikrini və eməlini ifadə edə bilməsi zəruri dir. M.F.Axundov vurğulayır ki, belə olduqda mütərəqqi ideyalar başqalarının nəzərində elə qavranılar ki, cəmiyyət bundan fayda əldə edər. Əger bu baş tutmasa, bu və ya diger fərdin fikrinin əsəssizliyini cəmiyyətdə bəziləri başa düşər və digərlərinə izah edər. Sərbəst fikir mübadiləsi prosesində, fikirlərin toqquşması nəticəsində tədricən həqiqət aşkar olunacaq və bunun nəticəsində mədəniyyət ələmində tədricən tərəqqi yaranacaq.

“Əger cəmiyyət öz fərdlərinə fikir azadlığı verməsə və onları ata-babanın və övliyanın qərar verdikləri şeylərlə kifayətlənməyə və bunlardan kənara çıxmamağa və ağıllarını mədəniyyət işlərində işlətməyə məcbur edərsə, bu surətdə fərdlər yer əken, məhsul toplayan və hər bir işi düşünmədən və fikir vermədən görən döyirmən atlarına bənzərlər ki, hər gün müəyyən dairədə dolanarlar və öz vaxtında da arpa-saman yeyib su içər və yatarlar, sonra genə oyayıb haman dünənki dolanışdı dönyanın axırına qədər təkrar edərlər. Və bu biçarə atların hərgiz xəbəri olmaz ki, dünyada çəmənlər, otlaklar, çayırlıqlar, çıçəkliliklər, meşələr, dağlar və dərələr vardır; əger bağlı olmasaydilar, dünyada gəzərdilər və o könülaçan yerləri görərdilər və dünya nemetlərindən tamamile faydalananmış olardılar”<sup>1</sup>.

İnsan öz mahiyyətinə görə hər şeyi bilmək istəyəndir, o, ixtiralar etməyə qadirdir, lakin onun ixtira etmesi üçün, onun tərəqqisi üçün fikir azadlığı olmalıdır. Fikir azadlığı olmadan tərəqqi olmaz, inkişaf olmaz. M.F.Axundov deyir ki, əger dünya Hindistan brehmenlərinin, Musa dininin ardıcıllarının və Çin dövləti qanunları ilə buxovalanmış insanların yolu ilə getsə, insanlar həyatlarında qətiyyən heç bir dəyişikliyin baş vermemədiyi həmin dəyirmən atlarına bənzoyər. Dinlər

meydana çıxan vaxtdan bəri bu qanunlar təşəkkül tapıb. Bəşəriyyətin tərəqqisi zəkanın məhsuludur. M.F.Axundov yazır ki, orta əsrlərdə mütəfəkkirlər, mütərəqqi filosoflar keşşələrin, din təbliğçilərinin xalqın boynuna saldığı boyunduruğu çıxarıb atdırılar, nadanlıq zülməti daşıyan katolik məzhəbinə qarşı çıxdılar, keşşələrə kor-koranə itaətdən imtina etdilər, inqilab yolu ilə getdilər və xalqı tərəqqi və sivilizasiyaya dəvət etdilər.

“Əger bu növ avamaldadan şəxslər bu əsrdə bizə təsadüf etsələr, biz onları bilik dərəcələrinə görə, öz məclis və müsahibətimizə layiq bilmərik. Necə ola biler ki, biz onlara baş eyək!”<sup>2</sup>

\* \* \*

*Bədii əsar gərək mükəmmal, nöqsanlı və xoşagələn olsun. O, həm forma, həm də məzmununa görə gözəl olmalıdır.*

*M.F.Axundov*

Bilavasitə klassik rus materialist fəlsəfəsinin təsiri altında M.F.Axundov Azərbaycan ictimai və fəlsəfi fikrinin inkişafı tarixində ilk dəfə olaraq estetika haqqında təlim yaradıb. M.F.Axundovun ədəbi-tənqidî baxışları onun ümumi fəlsəfi konsepsiyasının tərkib hissəsidir. Köhnə dönyanın qahiqları, mövhumat, fanatizm və sxolastikanın qatı düşməni olaraq M.F.Axundov öz ədəbi-tənqidî əsərlərində bir sıra ciddi incəsənət məsələləri qaldırır. O, yazıçılarından yüksək ideyalılıq, prinsipialılıq, doğruluq, xəlqilik tələb edir, bədii əsərin forma ilə məzmunun vəhdətinin zəruri olduğunu vurğulayır. “Nəzm və nəşr haqqında” məqaləsində M.F.Axundov yazır:

“Şeir gərək lamehal ziyadə ləzzətə və hüzndə və fərəhde ziyadə təsire bais ola. Əger olmasa, sadə nəzmdir”<sup>2</sup>.

V.Q.Belinski və N.Q.Çernișevskinin təsiri altında M.F.Axundov keçən əsr Azərbaycan ictimai fikrinin inkişafı tarixində ilk dəfə olaraq bədii tənqid ilə məşğul olurdu. Mirzə Melkum xanın pyeslərini araşdırarkən, M.F.Axundov müəllifi hər vasitə ilə həvesləndirərək və onun dramaturgiya ilə məşğul olduğuna sevinərək, eyni zamanda onun bütün pyeslərini əsashı surətdə tənqid edir. Öz tənqidində

<sup>1</sup> M.F.Axundov. “Con Stüart Mill azadlıq haqqında”, səh. 3.

<sup>2</sup> M.F.Axundov. “Nəzm və nəşr haqqında”, səh. 1.

<sup>1</sup> M.F.Axundov. “Con Stüart Mill azadlıq haqqında”, səh. 2.

M12.8 M.F.Axundov bədii əsərlərin məzmununun zərərine olaraq formasına ifrat aludəliyi pisleyir. Formaya həddindən artıq maraq sənətkarı realizmdən uzaqlaşmağa vadar edir və bədii əsərin ideya məzmununu zəiflədir.

“Tənqid risaləsi”ndə Rzaquluxanla mübahisə edərək, M.F.Axundov yazılırdı: “Hə! ...Qafiyə xatiresi üçün belə yazıbsan? İndi anladım. Yaxşı, Rzaquluxan, nə lazırm gelir ki, sən məzmunu nəzərə almadan, yalnız qafiyə xatiresi üçün bu qədər artıq ləfzləri öz yanında caiz görürsen?”

M.F.Axundov tələb edirdi ki, poetik əsərlərin müəyyən ideya və süjeti olsun. Müasiri olduğu fars poeziyasından bəhs edərkən o qeyd edir:

“...Və ya bir para iğraqatdan və mübaliğatdan və qafiyəpərdəzliqdan və [ölçüsüz] təməllükkarlıqdan məmlü təsnifata ki, adına təvarix deyibdir və hergiz bilmir ki, poeziya nə tövr gərək olsun və hər pərpuç nəzmi poeziya hesab edir. Belə zənn eləyir ki, poeziya ibarətdir bir neçə taraqqa-turuqlu əlfazi bir vezni-müəyyəndə nəzəmə çəkib axırına qafiyə verməkdən və məhbubları qeyri-vaqəs sūfat ilə tərif etməkdən və baharı və xəzanı qeyri-təbii teşbihat ilə vəsf etməkdən. Necə ki, Tehranın müəəxxirin şürasından Qaani təxəllüsündə bir şairin divanı bu növ cəfəngiyat ilə doludur. Dəxi fəhm edə bilmir ki, poeziyada məzmun gərək ki, bəməratib nəsrədə bəyan olunan məzamindən müəssirər düşə və ya poeziya gərək ya hekayətə, ya şikayətə şamil ola; qayet cövdətdə, müvafiqimavaqəə, müvafiqi-övza və halati-fərəh-əfza və ya hüznəngiz, müəssir və dilnişin; necə ki, Firdovsi rəhmetullahın kəlamıdır. Əlheq demək olar ki, milləti-islam arasında poeziya ibarətdir fəqət Firdovsinin eşarından ki, misli heç bir bəşərə islam milletindən bu zamana qədər məqdur olmayıbdir”<sup>1</sup>.

M.F.Axundov qeyd edirdi ki, əgər fars xalqı riayət edilməsinin poeziyada zəruri olduğu estetik qaydalarla tanış olsa, çox ehtimal ki, onun arasından Firdovsi kimi şeir yazmaq iqtidarında olan şəxslər çıxar, çünkü bədii nəşr əsəri və poemə yazmaq fövqəltəbii hadisə deyil və insan istedadı buna qadirdir.

Bunun səbətu olaraq Homer, Şekspir və digər Avropa yazıçı, natiq və şairlərini göstərmək olar ki, onların heç biri qeyri-adi məxluqlar deyildi, əksinə, bizim kimi insanlar idi.

<sup>1</sup> “Üç məktub...”, birinci məktub.

“Nəsrədə dəxi gah-gah bu növ müəssir və fəsih və cövdətli kəlam ittifəq düşür; necə ki, Quran ərəb dilində. Bu növ qabiliyyət, təbieti-bəşəriyyənin vədayeindədir ki, gah-gah bir para əfrədi-bəni-növi-bəşərdən bürüz edir və bu növ vədiyə ilham nisbəti verir”<sup>1</sup>.

İranın “Millət” qəzeti redaktoruna ünvanlanmış məktubda M.F.Axundov ədəbi tənqid məsələlərinə böyük diqqət verir. Sürüş adlı bir şairin bu qəzetdə dərc olunmuş şeirlərini tənqid edərək o yazır ki, bu şair istedadsızdır, qabiliyyətsizdir. Nə qədər qəribə olsa da şair Sürüş özünü “Şəms üş-şüara” (“Şairlərin günü”) adlandırır. M.F.Axundov qeyd edir ki, təəssüf ki, bu cür yalançı və yaltaq şairlər İranda çoxdur. Belə şairler despot və onların şərklərindən on minlərlə dinar alaraq müstəbid və qaniçənləri mədh edir. Fikrinə davam edərək M.F.Axundov yazır ki, bu peşkəş yalnız böyük ağılsızlıqdan xəber verir, çünkü yalan və yaltaqlıq axmaqlara həmişə xoş gəlir. Sual olunur ki, nə üçün bu on minlərlə dinarı ümumxalq işi üçün, məktəblərin açılması, uşaqların tərbiyəsi və geniş kütlələrin rifahının yaxşılaşdırılması üçün ayırmak olmazdı?

“Bu on min dinar nə üçün bir xeyir işe, məsəlen, müsəlman bala-larını tərbiyə etmək üçün məktəb təsisinə, adamsızları və müsafirləri müalicə etmək üçün xəstəxanaların tikilməsinə sərf edilməsin? Necə ki, Nizamülmülkən və Əmir Əlişirdən bu kimi işlər zahir olmuşdu. Binəvalardan zülm ilə alınmış bu on min dinar nə üçün qudurğan nəfsin arzusu ilə yalançılaraya verilsin; biri zülm çəngində qalsın, digəri isə qızıl sahibi olsun?

...İndi isə kritikanın başlangıcındaki vədimizə əməl edib bu şairin qabiliyyətsizliyi xüsusunda sübütümüzü saymağa başlayaqq.

İki şey şerin əsas şərtlərindəndir: məzmun gözəlliyyi və ifadə gözəlliyyi. Məzmun gözəlliyyi olub ifadə gözəlliyyinə malik olmayan bir nəzəm, Mollayı-Ruminin məsnevisi kimi, məqbul nəzmdir, amma şeriyətində nöqsan vardır.

Ifadə gözəlliyyinə malik olub, məzmun gözəlliyyindən məhrum olan menzumə, tehranlı Qaaninin şeirləri kimi, zəif və kəsalet artırıcı nəzmdir, amma yenə də şeir növündəndir, yenə də hünərdir”<sup>2</sup>.

M.F.Axundov deyir ki, əsil, həqiqi poeziya dərin məzmun və ideya əsasının harmonik surətdə ifadə gözəlliyyi ilə birləşdiyi poe-

<sup>1</sup> “Üç məktub...”, birinci məktub.

<sup>2</sup> M.F.Axundov. İranın “Millət” qəzeti münhisinə, hicri 1283-cü il.

ziyadır. Yalnız bu cür poeziya ölməzdir. Əsil şair odur ki, bu cür ölməz eserlər yaratsın. Bu cür şairler sırasına M.F.Axundov dahi Azərbaycan şairi Nizami Gəncəvini və şair Firdovsini daxil edir.

M.F.Axundov qeyd edir ki, İran xalqının gələcək nəsilleri savadlı, mədəni olduqda və elmə girişdikdə, ədəbiyyat tarixi üzrə kitablarda bu qabiliyyətsiz şair Süruşun şeirlərini oxuduqda heyfsilənəcəklər ki, onların ataları bu cür şairi o zamankı şairlərin başçısı hesab edirdilər və hətta ona "Şəmsüş-süara" ("Şairlərin günüşi") təxəllüsü vermişdilər, halbuki bu adı poetik fikrin yalnız Nizami, Firdovsi, Hafiz və bu kimi nəhəngləri daşımağa layiqdir.

M.F.Axundov "Millət" qəzetiñin redaktoruna məsləhət görür ki, o, mütləq onun təqidi məqaləsini həmin qəzetiñ bir neçə nömrəsində dərc etsin və yalnız ölkənin daxilində yaysın və "Millət" in bu nömrələrindən heç birini qətiyyən İranın hüdudlarından kənara göndərməsin, şair Süruşa isə desin ki, gələcəkdə bu cür cəfəngiyatla məşğul olmasın.

M.F.Axundov öz səhifələrində cari həyat və siyaset məsələlərini işıqlandırmalı olan dövri mətbuatə böyük əhəmiyyət verirdi.

M.F.Axundov, qəzetiñin dördde üçünü fərasətsiz şair Süruşun şeirləri ilə doldurmuş "Millət" redaktoruna müraciət edərək, ona aşağıdakı məsləhətləri verir:

"...Sən qəzetində... dövlət rəhbərlərinin ölkənin intizamı, millət və məmlekətin faydaları xüsusunda gördükleri tədbirlər haqqında yazmalısan... Daxili xəbərləri və hadisələri qeyd etməlisən ki, Təbrizdə vəbanın şiddəti ne dərəcəye yetmişdir və hekimlər onun əmələ gəlmesinin səbəbini nədə görürler və təcrübəyə görə müalicələrin ne faydası olmuşdur, ...adamsızları və müsafirləri müalicə etmek üçün dövlət ne tədbirlər görmüşdür, yəni qəzet xalqın rifahının yaxşılaşdırılması sahəsində ona kömək etməlidir; gərek xəstəlik baş verəndə hər kəsdən əvvəl qaçıb adamları qorxuya salan üməraya və mənseb sahiblərinə, dövlətdən maaş alıb padşahın rəsiyyətlərini himayəsiz buraxan və özlərinin nəcatını hər şeydən artıq bilən həkimlərə töhmət yazasan.

...İranın ticarət və ekinçiliyin yüksəlməsi, onun mədənlərinin keşfi və işə salınması, susuz və əkilməyən çöllərin suvarılması haqqında, ülum və fünum və sənaye haqqında, xüsusilə məktəblər açmaq və uşaqların tərbiyəsi işinə əhəmiyyət verilməsi və bunun kimi məsələlər haqqında özünün və ya qeyrilərinin fikir və təd-

birlerini göstərməlisən. Bütün bunların əvəzində isə "sən qabiliyyətsiz şair Süruşun mənasız şeirlərini dərc edirsən".

M.F.Axundov göstərir ki, qəzet hökumət adamlarının fəaliyyətini işıqlandırmalıdır, dövlət aparatının özbaşinalığı dəstekləyəni və onun daşıyıcıları olan bütün işçilərini ifşa etməlidir. Əgər sənin qəzetiñ bu nəcib, alicənab fəaliyyətlə məşğul olsa, onda memur aparatındaki ikiüzlü kütbeyinlər bileyəklər ki, onların azğınlığı gizli qalma-yacaq, hamiya bəlli olacaq. Bütün bunlardan sonra onlar cəmiyyət arasında bədnəm olmaqdan qorxacaq və vəzifələrinin icrasında heç bir zaman qanun çərçivəsindən kənara çıxmayaçaqlar. M.F.Axundov yazır: "Qoy onlar vəzifələrinin icrasında... millət və vətənpərvərlik fikirlərinə müvafiq hümmət göstərsinlər. Ədalət və insafın doğru yolundan çıxmışınlar"<sup>1</sup>.

\* \* \*

*"Mənim əlişbam yüz ildən sonra  
Şərqi ədəbiyyatında faxri yer tutacaq və  
o əlişbada yeni-yeni əsərlər meydana  
çıxmaqla yanışı, köhnə əlişba ilə olan  
bir çox köhnə kitablar da həmin əlişbaya  
köçürülcəkdir. Əlbəttə, belə olduqda  
mənim məqsədim yerinə çatacaq və  
o xoşbəxt günlərə qədər yaşamasan da,  
əvvəlcədən bu xüsusda asudə ola bilə-  
ram".*

*M.F.Axundov*

Azərbaycanın görkəmlı maarifçisi M.F.Axundov bütün həyatı boyu xalq arasında elm və mədəniyyətin yayılması uğrunda mübarizə aparırdı.

Maarif məsələlərinə M.F.Axundov böyük diqqət yetirirdi. "Əkinçi" qəzetiñin təsisçisi və redaktoru Həsən bəy Zərdabiyyə ünvanlanmış məktəb və tədris məsələləri haqqındaki məktublarında M.F.Axundov Azərbaycanın geniş xalq kütłələrinin maarif və mədəniyyətinin geri qalması səbəblərinin təhlilini verir.

M.F.Axundov göstərir ki, birincisi, maariflənmək üçün, hər şeydən əvvəl, məktəblərin olması tələb olunur, bizdə isə, təəssüf ki,

<sup>1</sup> M.F.Axundov. İranın "Millət" qəzeti münüsincə, hicri 1283-cü il.

mekteblərin sayı çox azdır və onlar da, əsasən, yalnız şəhərlərdə yerləşir. O qeyd edir ki, çar hökuməti böyük imkan və vəsaitə malik olduğuna baxmayaraq hələ də kəndlərdə məktəblər açmayıb. Həm də ki, dərslik və dərs vəsaitləri də yoxdur.

“Elm öyrənməyə istitəet gərək, ittifaq gərək, vəsilə gərək. Əvvəla, istitəetimiz yoxdur, səbəbini izah etməyə cüret yoxdur. İttifaqımız da yoxdur. Qafqaz səfəhəsində sakin olan müsəlmanların yarısı şəidir, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözüne baxmaz, ittifaq haradan olsun”<sup>1</sup>.

Elm və medəniyyətin inkişafı üçün gərək biz özümüz məktəblərin açılması və əhali arasında biliklərin yayılmasına kömək göstərek. M.F.Axundov Həsen beyə yazdı: “Sənin muradın o vaxtda kamilən yetər ki, bizim hətta çobanlarımız da Prus çobanları kimi oxumaq, yazmaq bilişlər və ünas tayfamız da oxumaq bilə”. Və M.F.Axundov Həsen bəyden bunları etməyi xahiş edir:

“...Ə v v l e n , sən Bakı şəhərində ətfali-zükurə üçün kompaniya tərtib edib bir məktəbxana açmaqdan ötrü türk dilində bir müxtəsərcə proyekt, yəni tərhəndazlıq yaz.

S a n i y e n , vilayətin müteməvvillerindən və xalqın mecazında təsərrüfű olan əşxasdən on iki nəfər çay içməyə öz mənzilinə dəvət et.

S a l i s e n , proyektni olara oxu və ağlın kəsən dəlayildən məktəbxana açmağın vücubini olara təlqin elə və təklif et ki, hümmət göstərsinlər. Bir kompaniya tərtib etsinlər, necə ki, erməni camaatı tərtib edibdir və kompaniyanın əvvəlinci üzvləri bu on iki nəfər olsun. Sonra onlar başqa kəslərdən öz təvəssütlərilə bu kompaniyaya üzvlər daxil etsinlər.

R a b i e n , gel sən bir şəxsden yüz manat təmənnə etmə, əlli manat təmənnə et ki, kompaniyaya versinlər. Və küll Bakı quberniyasından yüz nəfərin əvezinə iki yüz nəfər siyahı et, her birisi əlli manat versə, guya yüz nəfərin hər birisi yüz manat verən kimidir.

Sonra bu tədbirin neticesi hər nə olsa, qəzetində yaz, elan et ki, mən dəxi oxuyum. Əger Bakı əhli bir belə əməli-xeyrə iqdam etsə, sair şəhərlərdə məktəbxanaların açılmasını və kompaniyalar tərtib olunmasını yaqın bil, mən zəmin”<sup>2</sup>.

<sup>1</sup> M.F.Axundov. Həsen bay Məlikov Zərdabiye məktəb və tədris məsələləri haqqında məktub.

<sup>2</sup> Yenə orada.

M.F.Axundov böyük bir ehtirasla öz xalqının maariflənməsini arzulayırdı. Buna görə də o, ilk növbədə Azərbaycan xalqının yeni əlifbanı qəbul etməsini zəruri sayırdı, çünki əreb əlifbası elm və medəniyyətin inkişafı yolunda maneə idi. Əreb əlifbasının çətinliyi maarifin geniş xalq kütłələri arasında yayılması üçün əngel yaradırdı.

“Tatar (Azərbaycan – H.H.) əlifbasında saitler olmadığından, tatar savadına yiyeleñmek hem tatarların (azərbaycanlıların – H.H.) özleri, hem də tatar dilini öyrənmək istəyen qeyri-tatarlar üçün olduqca çətindir. Və eksinə, tatar əlifbasının səslərin əksəriyyətini ifadə edə bilməməsi tatarlar üçün tatar dərslikləri vasitəsilə xarici dillərə yiyeleñməyi qeyri-mümkün edir. Beleliklə, tatar əlifbası elə bir səddir ki, tatarları qalan dünyadan ayırmır və digər tərəfdən, bütün qalan xalqlara tatar ədəbiyyatından istifadə etməyə imkan vermir. Yalnız əreb əlifbasından istifadə edən dillərdən birini öyrənməli olanlar yaxşı bilir ki, bu cür əlifba nə qədər çox çətinlik yaradır.

Qafqazda bir sıra adamlar əreb əlifbasının tatar dili üçün yaramadığını çoxdan dərk ediblər və onun başqası ilə əvəz edilmesi və ya onun öz vəzifəsinə uyğun olması üçün müvafiq surətdə dəyişdirilməsinin zəruri olduğu haqda qənaətə gəliblər. Yuxarıda dediyimiz kimi, əlifbanın bu cür təkmilleşdirilməsi cəhdələri də edilib, lakin əlifba islahatı tərəfdarlarının fikir və eməyi, bir qayda olaraq, nəinki cəmiyyətdə rəğbətlə qarşılanmayıb, hətta həmişə müsəlman dairələrində elə qəzəb oyadıb ki, müəlliflər o qədər pişliyə, rişxəndə və istehzaya məruz qalıb ki, indiyə qədər edilmiş cəhdərin heç biri heç bir nəticəyə gətirib çıxarmayıb”<sup>3</sup>.

M.F.Axundov əlifba islahatını elmi cəhətdən əsaslandırib və yeni əlifbanın qəbul olunması – Şərqdə bu medəni inqilab uğrunda əməli mübarizə aparıb. M.F.Axundov dəfələrlə yazdı ki, hökmdarların despotizmi üzündən, üləmaların, yeni ruhanilərin insafsızlığı səbəbindən, o zaman azərbaycanlıların və ümumiyyətlə, müsəlmanların istifadə etdiyi barbarlıq dövrü əlifbasının namunasılılığına görə xalq arasında əreb əlifbasında yazılmış hər hansı bir kitab və ya sənədi oxuya və başa düşə bilən min nəfər çətin ki tapıla. O hətta yazdı ki, ola bilsin, 10 və ya 15 adam “Kəmalüddövlə məktubları” ni oxuya, lakin bununla ümumi məqsədə nail olmaq olarmı? M.F.Axundov

<sup>3</sup> “Мир ислама”, т. II, вып. XII, СПб, под ред. Д.Позднева. С.-Петербург, 1914 г., стр. 837.

isteyirdi ki, onun felsefi "Kəmalüddövlə məktubları"na xalq yiye-lənsin, bunun üçün isə xalqın savadlı olması gerekdir.

Xalqı maarifləndirmək üçün M.F.Axundov ərəb əlifbasını dəyişdirməyi zəruri sayaraq yazdırdı: "Bir əlac elə ki, ...erab hüruf ilə müttəsil yazılsın və nüqat küllən saqıt olsun və hüruf əşkal ilə biduni-vasiteyi-nüqat, bir-birindən təşxis tapıb erab ilə müttəsil mərqum olsun, taki, hər kəs əDNA müddətdə cüzvi ehtimam ilə, biistitət olsa da, öz dilini oxuyub yazmağa qüdrət tapsın. Və illa min-min il keçər ki, bu murad hasil olmaz"<sup>1</sup>.

Ərəb əlifbasının çətinlikləri ve namünasibliyi barədə Firidun bəy Köçərli Mirzə Fətəli Axundovun həyatından belə bir lətifə damışdır: "Bir dəfə işdən eve gec qayıdan Mirzə Fətəli, bununla öz yorğunluğunu göstərərək, köksünü ötürməyə başladı. Xanımının onu işdə bu qədər çox saxlayanın nə olduğu və nə üçün bu qədər yorulduğu haqda sualına Mirzə Fətəli, köksünü daha da dərindən ötürərək cavab verdi ki, o "pəncəmə" sözündəki nöqtələri qoymaqla məşğul idi. Həqiqətən, bu sözə nöqtə çoxdur – lap bir düzүn".

M.F.Axundov hicri ilə 1288-ci ildə Mirzə Yusif xana yazdığı məktubda, köhnə əlifbanın yenisi ilə əvəz etmeyin xüsusilə böyük əhəmiyyət kəsb etməsini qeyd edərək, örnək kimi Rusyanın islahatçısı Böyük Pyotr göstərirdi. O yazdırdı ki, Böyük Pyotr öz xalqını nadanlıqlıdan qurtarmaq üçün qədim slavyan əlifbasını daha sadə, latınlaşdırılmış əlifba ilə əvəz etməyi zəruri sayırdı. M.F.Axundov yazdırdı ki, əgər sədri ezəm, yəni baş nazir köhnə əlifbanı dəyişdirmək fikrində deyilsə, bəs onda o, xalqı nadanlıq və avamlıq buxovlarından hansı yolla azad etmək niyyətindədir?

"Əgər dövlət xadimləri əsrin padşahına havadar çıxmak məqsədilə bir etiraz edərək desələr ki, "maarifin yayılması mütləqiyət hökumatının mötədil hökumətlə əvəz edilməsinə səbəb olar", onlara bu cavabı vermək olar ki, "maarif yayılmazsa, müstəqil şahların süläləsi tamamile məhv olmaq təhlükəsi qarşısında qalacaqdır. Yəni savadsız bir ölkədə bir müstəqil padşahın yerinə başqa sülälədən olan müstəqil padşahın meydana çıxmazı daha artıq mümkündür və ehtimala yaxındır. Bütün dünya tarixi bu xüsusda sübutlarla doludur. Belə isə elm və maarifin yayılmasına mane olan dövlət adamları özləri

istəmədən və bilmədən onların güzəranını təmin edən hazırlı əsrin müstəqil padşahının devrilməsi üçün şərait yaradırlar"<sup>1</sup>.

Mirzə Yusif xanın "Belə, islam xalqlarının fitri qabiliyyəti yoxdur?" sualına M.F.Axundov belə cavab verir: "Xeyr! Bu, əsla belə deyil!" M.F.Axundovun fikrincə, islam xalqları fitri istedadına görə avropalılardan geri qalmırlar. Xalqımız arasında sivilizasiyanın yayılması yolunda ən böyük manə ərəb əlifbasıdır. Əger bu lənətə gelmiş ərəb əlifbasi olmasa idi, xalqımız çox qısa bir müddət ərzində savadlı və təhsilli olardı.

"Cami-Cəm" kitabımı oxuyub filan yerin adını düzgün söyləyə bilən bir adam harada tapa bilərsiniz? Biz tibb, fizika, riyaziyyat, məişət elmi və başqa bu kimi elmləri və sənətləri neçə öyrənə bilərik? Bir halda ki, belə elmlər əvvəllərdə bizim aramızda məmul olma-mışdır, bizim əlifba ilə avropalıların işlətdikləri yeni istilahları oxumaq çətindir. Bizim işlətdiyimiz üç dildən birinde olan kitablarda bu istilahlar yoxdur, biz isə bu kitabları Avropa dillərindən ərəb, fars və türk dilinə tərcümə edərkən, bu istilahları olduğu kimi saxlamağa məcburuq. Belə olduqda, bizim əlifbamızla bu istilahları neçə düzgün yazıb oxuya bilərik? Nəhayət, biz öz dilimizdə bu məsələlərə dair neçə əsərlər yaza bilərik? Bütün bizim gəncliyimiz ancaq savad öyrənməyə sərf olunur. Bir halda ki, biz ərəb dilini iyirmi ildə və fars dilini on ildə mükəmməl öyrənə bilmirik, ərəb dilini öyrənmək işində tələbələrimiz nə qədər əziyyət çəkirlər və cavənlıq illərini təhsil işində sonsuz zəhmətlərə qatlaşaraq keçirirlər, təhsildən qayıtdıqdan sonra isə qocalıb ruhdan düşür və heç bir şey bilmədən, ömürleri hədərə gedir"<sup>2</sup>. Burada M.F.Axundovun fikirləri ərəb əlifbasını öyrənməyin çətinliyi haqqında bu cür yazar F.Engelsin ifadesi ilə səsləşir: "Əgər arasıksılmadən bir yığın hərf altılığının tamamılıq eyni şəkildə olduğu və saitlərin olmadığı bu lənətə gelmiş ərəb əlifbasi olmasa idi, mən bütün qrammatikanı 48 saat ərzində öyrənməyi boy numa götürərdim"<sup>3</sup>.

<sup>1</sup> M.F.Axundov. Mirzə Yusif xana məktub, hicri 1288-ci il.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> К.Маркс и Ф.Энгельс. Сочинения, т. XXI. М.-Л., 1929 г., стр. 495.

<sup>1</sup> "Üç məktub...", ikinci məktub.

Yeni əlifba haqqında məsələni qaldıraraq M.F.Axundov müfəssəl surətdə onun layihəsini işləyib hazırlamış və elmi cəhətdən əsaslandırmışdır. Bu layihədə o, yeni əlifbanın tətbiqinin öz xalqının xeyrinə olacaq bütün müsbət cəhətlərini şərh etmişdir. M.F.Axundov göstəirdi ki, yarandığı gündən etibarən islamiyyət Azərbaycan xalqına və onun vətəninə heç bir xeyir getirmeyib, yalnız ziyan getirib. M.F.Axundov yazır: "Bu qövmdən (ərəblərdən – H.H.) bizi eله müsibətlər gəlmışdır ki, bəsiret sahibi olan adam onların zikr olunmasından ağlar. Bu qövmün qabaqcılları sağ olduqları zaman biz onların qılıncının qorxusundan onlara itaet etməyi qəbul etdik. Həl-hazırda onlar ölüb torpağa döndüyü halda, genə onların ölülerinə qul olmaqla fəxr edirik. Görün bizim əhməeqliyimiz və kütlüyümüz nə dərəcədədir! Əhalisi şəməzəhəb olan bir çox şəhərlərdə adamlar məhərrəm ayı təziyəsi zamanında sine döymək, zəncir vurmaq kimi və Heyderi, Neməti davaları və başa kül və torpaq səpmək və bu kimi bir çox səfəh hərəketlərdən əlavə, öz bədənlərini qılınc və xəncərlə yaralayaraq qana batırı və bu cür divanəlikləri ilə guya aşura gününün böyüklüğünü artırır və bu əreblərin ölülerinin məhəbbət və iradətində mal və candan keçməklə ifixar əleyirlər.

Bir kimse onlara deməyə cəsaret etmir ki, ey əhməqlər, özünüzü övliya bu əreblərin öz həmcinsləri, bəlkə qohum və əqrəbələri belə sağ ikən, onlara heç bir böyüklük verməmişlər və onları öldürərək, aile və uşaqlarını şiddətli zillət və rüsvayçılıq içerisinde əsir aparmışlar və bu növ hərəkətdən heç bir qorxuları olmamışdır, size nə düşmüşdür ki, min iki yüz seksən il sonra, öz işinizdən əl çekerək delicəsinə onların matəmdarlığını edirsiniz?

Bu növ səfəhlik və əhməqlik savadsızlıqdan və elmsizlikdən irəli gelir ki, bunun da səbəbi bizim hazırkı yazımızın çətinliyidir.

İndi, "Kəmalüddövlə" müəllifinin təlaş və arzusunun hədəfi heç olmazsa, öz millətini, o qövmdən bizi yadigar qalan rədd olunmuş və murdar yazının əlindən xilas edib milletini cəhalət qaranlığından mərifət işığına çatdırmaqdır"<sup>1</sup>.

Qafqaz canişini dəftərxanasının direktoru A.F.Kruzenşternə 1857-ci il sentyabrın 23-də yazdığı məlumat vərəqəsində M.F.Axundov əreb əlifbasının dəyişdirilməsinin zəruriliyi haqqında yazırı ki, müsəl-

man əreb əlifbasının natamamlığı bir çox şərqşunaslara məlumdur. Bu əlifba demək olar ki, heroqlif kimi araşdırılır.

Birincisi, ona görə ki, sözlərdə tam səslərin əmələ gəlməsi üçün zəruri olan bir neçə hərf əreb əlifbasında heç yoxdur.

İkinci, saitlərin çox hissəsi onların köməyi ilə tələffüz edilən samitlərdən sonra yazılmır. Belə hallarda oxuyanın özü onları düşünüb tapmalıdır.

Üçüncü, bir çox hərflərin yazılışı eynidir və onlar yalnız nöqtələrlə ferqlənir, lakin elə olur ki, mətni yazan nöqtələrin bir qismını qoymur və hərfləri istədiyi kimi seçməyi mətni oxuyana həvalə edir.

Buradan aydınlaşdır ki, yazının bu cür olması nəticəsində 10000 nəfərdən çətin ki, yalnız bir nəfərin savadı olsun. "...Bu isə onların oxumaq meylinin yoxluğu nəticəsi deyil, bəlkə də oxumağın imkan xaricində olmasının nəticəsidir. Oxumaq vasitelerinin çətinliyi nəticəsində təhsilə başlayanların bir çoxu oxumağı buraxır və bilir ki, bu çətinlik ancaq uzun iller boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilar.

Müsəlman xalqları içerisinde elə bir uşaq tapılmaz ki, müsəlman əlifbasına nifrat bəsləməmiş olsun. Çünkü bu əlifbanı öyrənmək, ona birinci günlərdə riyaziyyati öyrənmək qədər çətin gelir. Xaricilərə gelince, cəsarətə sizi inandıra bilərem ki, onlardan biri də indiyə qədər müsəlman yazısını öyrənmək işində yüksək seviyyəyə çatmayışdır. Onlar bu əlifbanı ancaq səthi və qismən öyrənirlər. Bunnuların hamisəna müqəssir ancaq əlifbadır.

Müsəlmanların yazısındaki belə bir qeyri-təbii vəziyyət, tez və ya gec aradan qaldırılmalı idi. Müsəlmanların ədəbiyyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra olsa belə, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazımdır. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim; bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait hərfləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan xüsusi bir şəkil tapdım, danışq və ifadəni aydınlaşdırmaq üçün bir neçə lazımi durğu işaretini yaradaraq, düzgün yazmaq və yazımı asan üsul ilə öyrətmək üçün qaydalar göstərdim və bu yol ilə də əreb, fars və türk dilləri üçün yeni bir əlifba tərtib etdim ki, öz xüsusiyyəti etibarilə köhnə əlifbaya əsلا biganə deyil və tamamilə məqsədəyindən.

<sup>1</sup> "Üç məktub...", birinci əlavə.

Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar”<sup>1</sup>.

Elə həmin məlumat vərəqəsində M.F.Axundov Qafqaz canişini dəftərxanasının direktorundan xahiş edirdi ki, canişinə məruzə etsin və ondan əlifbanın layihəsinin İranın baş konsuluna çatdırmağa icazə verməsini xahiş etsin ki, konsul da layihəni öz hökumətinə göndərərək yeni əlifbanın tətbiqinə razılıq alsın. Buradaca Axundov yazır ki, eğer İran hökumətinin bu cür əvvələşməyə gücü və cəsarəti çatmasa, yeni əlifba layihəsinin müəllifi qaytarsın.

Baryatinskinin 1858-ci il yanvarın 23-də A.P.Butenyevə ünvanlaşdığı M.F.Axundovun yeni əlifba layihəsi haqqındaki məktubunda oxuyuruq: “Mənim dəftərxanamda tərcüman işləyən kapitan Mirzə Fətəli Axundov, müsəlman əlifbasının Şərqi dillerini son dərəcə çətinləşdirən qüsurlar olduğuna qane olaraq, saitlər üçün yeni işaretlər icad etmiş və ondan asılı olan hər vasite ilə öz əlifbasını hamiya çatdırmaq üçün yaymağa çalışır.

Bu məqsədlə öz əlifbasının bir nüsxəsini və Zati-alilərinizin adına tərtib olunmuş məlumat vərəqəsini mənə təqdim edərək, Mirzə Fətəli Axundov mənim Sizin tərefinizdən onun zəhmətinin nəticəsini iltifatla qəbul etməyiniz və onun yayılmasına kömək göstərməyiniz barəsində vəsatət qaldırmağımı xahiş edir.

Onun səyərinin mövzusunun mahiyyətinə varmayaraq, mən bununla belə... Sizdən xahiş etməyi özümə borc bilirəm ki, hörmətli cənab, təqdim olunan əseri öz nər dolu diqqətinizə layiq biləsiniz və işin nəticəsi barəsində məni xəbərdar etməklə şərəfyab edəsiniz.

Hörmətli cənab, mənim xüsusi hörmətim və tam sadıqlıymıdə emin olmağınızı xahiş edirəm”<sup>2</sup>.

1858-ci il iyulun 3-də Zaqafqaziya ölkəsi Mülki İdarəsinin rəisi vezifəsini icra edən həqiqi mülki müşavir A.F.Kruzenşternə yazdığı məlumat vərəqəsində M.F.Axundov yazırı:

“Mənim əldə etdiyim məlumatata görə, Sankt-Peterburqda, Berlinde, Vyanada, Parisdə və Londonda Şərqi dilleri məktəbləri və bir çox şərqşünaslar vardır. Bu vəziyyət mənim Şərqi dilleri yazısını sadələşdirmək məqsədi ilə yenicə tərtib etdiyim əlifba layihəsinə paytaxt-

larında bu kimi məktəblər olan hökumətlərin müzakirəsinə verməyə vadar edir. Ona görə də mən söylədiyim əlifbanın İran və Türkiyə dövlətlərinə göndərdiyim esil nüsxəsindən beş surət çıxarıraq, sizin zati-alilərinizə təqdim edib, bu xüsusda knyaz canişin həzərətlərinə məlumat verərək, həmin əlifbanı onun adından S.-Peterburqa, habelə Prussiya-Avstriya, İngiltərə və Fransa hökumətlərinə göndərmək üçün onun həşəmetli həzərətlərindən razılıq istəməyinizi acizən xahiş edirəm. Eyni zamanda, məni belə bir dəyişikliyə iqtidam etməyə vadar edən səbəblər haqqında da bu hökumətlərə izahat verilməlidir. Bu səbəblər haqqında mən, artıq keçən ilin 23 sentyabrında zati-alilərinizə təqdim etdiyim yazılı məruzədə ətraflı danışmışam”<sup>1</sup>.

Yeni əlifba layihəsinə ixtisaslaşdırılmış elmi rəy almaq məqsədi ilə M.F.Axundov onu məşhur akademik D.Dorna göndərir.

1860-ci il fevralın 20-də akademik D.Dorn M.F.Axundova aşağıdakı cavabı verir:

“Mərhəmetli cənab!

Tərtib etdiyiniz yeni müsəlman əlifbasının suretini mən 12 oktyabr 1859-cu il tarixli mötəbər məktubunuzla birlikdə öz vaxtında almaq şərəfine nail oldum... İndi isə əserinizi ətraflı nəzərdən keçirdikdə mən belə qərara gəldim ki, müsəlman ədəbiyyatı zənginliklərini ümumin malı etmək arzusundan doğan yeni sisteminiz Sizin bu məsələni hərəkəfli bilməklə qeyri-adı zəka sahibi olduğunu sübut edir. Ancaq mənə elə gəlir ki, yeni əlifba sistemini müsəlmanlar arasında yaymaq, öhdəsindən gəlinməz çətinliklərlə bağlıdır. Digər tərəfdən hazırda işlənən müsəlman əlifbasının çoxdan yararsız olduğunu etiraf edən və bunu aradan qaldırmاق üçün müxtəlif cəhdələr göstərən Avropa oriyentalistləri, öz əsərləri müsəlmanların istifadəsində çıxmamasın deyə, Sizin əlifbanızı qəbul etməyə çətin razi olalar... Əgər Siz bu barədə Akademiyadan rəy almaq isteyirsinizsə, onda çox xahiş edirəm, bu haqda məni xüsusi xəbərdar edəsiniz. Mən Sizin əserinizi Akademiyaya təqdim etməyə ərinmərəm.

Mərhəmetli cənab, mənim Size tamamilə sadiq olmaq inamımı qəbul etməyinizi özümə şərəf hesab edirəm”<sup>2</sup>.

M.F.Axundov 1860-ci il martın 28-də akademik D.Dorna verdiyi cavabda yazır:

<sup>1</sup> M.F.Axundov. Azərb. SSR Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, inv. № 131.

<sup>2</sup> Yenə orada. № 479.

"Həzret-əşref! Zati-alinizin göndərdiyi məktubdan aldığım gözəl təəssüratı ifadə etmək üçün söz tapa bilmirəm. Mən bu məktubda yeni əlifbama dair birinci dəfə olaraq təsəlliverici sözləri oxudum..."

Mənim layihəm həzirdə islam Şərqiñin ruhuna uyğun olaraq, rəhbər kimi qəbul edilə bilməz. Çünkü o qəbul edildikdə həzirdə Asiya və Avropada mövcud olan əlifba ilə çap edilmiş və həmin əlifbada olan bütün kitabları ləğv etmək lazımlı gəldi. Ona görə də olmazlığı, həmin bu əlifbanı həzirdə mövcud olan köhnə əlifba ilə bir sıradə tətbiq edərək, cüzi zəhmətlə öyrənmək fikri qəbul edilsin. Necə ki, rus mülki əlifbası kilsə əlifbası ilə birlikdə bir-birinə mane olmadan eyni xalq tərəfindən yazılır və oxunur. Belə bir ehtimalın mümkün olacağını düşünerken mən müsəlmanların onsuz da şikəstə, reyhani və sairə kimi, həm də oxumağı bacaran adamların əksəriyyətinə tanış olmayan xətlərə malik olduğunu nəzərdə tuturdum. Lakin burada bir fərq var ki, adlarını çəkdiyim xətlər, mənim əlifbam tətbiq edildiyi təqdirdə, hazırlı yazışdan fərqləndiyi qədər fərqli deyildirlər. Ancaq mənim əlifbamın çox mühüm üstünlüyü vardır. Onun vasitəsilə bütün tarixi və coğrafi əsərlərdə bol olan xüsusi adları doğru və düzgün oxumaq və yazmaq mümkün olacaqdır.

Əgər yuxarıda izah etdiyim ehtimal həyata keçirilərsə, mənim layihəmin müvəffəqiyyəti zamandan və habelə onu qəbul edən xalqın her cür yeniliyə olan meylində asılı olacaqdır. O zaman ümid etmək olar ki, mənim əlifbam elə bir xalqın vasitəsilə Şərqi ədəbiyyatında fəxri yer tutacaq və o əlifbada yeni-yeni əsərlər meydana çıxmala yanaşı, köhnə əlifba ilə bir çox köhnə kitablar da həmin əlifbaya köçürülecekdir.

Ölbəttə, belə olduqda mənim məqsədim yerinə çatacaq və o xoşbəxt günlərə qədər yaşamasam da, əvvəlcədən bu xüsusda asudə ola bilərəm"<sup>1</sup>.

Azərbaycan xalqının görkəmli oğlunun bu gözəl fikirləri rus xalqının oğlu "coşqun Vissarion" un dahiyanə ifadəsi ilə sanki səsleşir:

"1940-cı ildə mədəni, elmli dünyaya rəhbərlik edəcək, elmdə də, incəsənətdə də qanunları müəyyenləşdirəcək və bütün mədəni bəşəriyyətin lazımı dərəcədə ixlasi ehtiramını qazanacaq Rusiyani görmək nəsib olacaq nəvə və nəticələrimizə həsəd aparınq"<sup>2</sup>.

<sup>1</sup> M.F.Axundov. Azərb. SSR Nizami adıma Ədəbiyyat İnstututunun Əlyazmalar fondu, inv. № 132.

<sup>2</sup> В.Г.Белинский. Сочинения, т. XII, стр. 224.

نَسَاتْ كَمَالِ الْمُدْلَنْ

سَوَادْ مَكْرُوبْتْ كَمَيْ إِرْ دَسَانْ صَنْفْ كَمَالِ الْمُدْلَنْ يَكِيْ ازْ هَمْزَنْ

صَنْفْ نَهْ كَرْ رَقْلَمْ آورَدَه اسْتْ دَرْسَنْ

كَنْوَبْ اَدَلْ

بَرَادْ رَكْرَمْ مِنْ اَدَارْ اَفَالَّكْمَ

نَظْرْ جَوْمَشْ جَنَابْ شَانْخَ كَمَالِ الْمُدْلَنْ لَازْ صَنْفَنْ كَرْ قَبْرَلْ

شَانْسِفْرَسْتَمْ دَرْمَنْ جَنْدَرَوْطْ اَوْلَانْ سَجْنَه بَابِيْ بَكَانْ كَ

بَعْرَفْ وَامَانْتْ دَانَايَتْ اِيشَانْ دَوْقَ كَمَلْ وَاشْتَهْ بَاسْيَهْ

فَانْ بَرْهِيدْ ثَانِا زِينْ شَحْنَه بَرْكَسْ كَه طَالِبْ بَاشْ

وَدَوْرْ حَصْنَه شَانْسِفْرَسْتَمْ ثَانِ كَكَنْ كَه

بَغْفَنْ بَاعْتَادْ سَهَارَانْوَنْ فِي الْعَلْمِ شَمَرْدَه مِي شَوْزِنْبَيْرْ

تَكْنِيْدَه كَه كَرْ تَيَا اَندَه بَكَلْ سَطَالِبْ كَمَالِ الْمُدْلَنْ لَه خَوَاهْ دَه مَورْ بُولِيكَه خَوَاهْ

وَيَسْرَى

"Hindistan şahzadəsi Kəlalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsidir" əlyazmasının sehifəsi.

M.F.Axundov yeni əlifba ideyasını həyata keçirmek məqsədi ilə öz əlifbasını şəxsen Türkiyə hökumətinə təqdim etmək üçün Türkiyəyə getmek qərarına gəlir. “Buna görə də men, – deyə o, akademik D.Dorna yazırırdı, – cənabınıza müraciətlə acizanə xahiş edirəm ki, o vaxta qədər sizin mənə olan mərhəmətinizin davam etdirilməsinin əlaməti olaraq həmin bu layihəni imperatorluq Elmlər Akademiyasının müzakirəsinə verərək, eyni zamanda qeyd edəsiniz ki, bu layihədə ilk əvvəl qapıldığım ruh yüksəkliyinin təsiri altında yazılmış müqəddimə, yuxarıda göstərilmiş mötədil ruhda yazılmış müqəddimə ilə əvəz edilecekdir. Əgər Akademiya xeyirxahlıq üzündən mənim layihəmi qəbul edərsə, mən özümü tamamile xoşbəxt hesab edərək bütün ömrüm boyu faydalı olması inkaredilməz bu əsərin yayılması uğrunda yorulmadan çalışaram”<sup>1</sup>.

1863-cü il aprelin 23-də yazdığı məlumat vərəqəsində M.F.Axundov Şərq dilleri və ədəbiyyat sahələrindəki fəaliyyətini səciyyələndirərək qeyd edirdi ki, onun ədəbi əsərləri onu buna qədər Şərqdə məlum olmayan demokratik məktəbin başçısı etmiş, yeni əlifbanın keşfi, Şərq dillerinin öyrənilməsinin ilk mərhələlərde bağlı olduğu bütün çətinlikleri aradan qaldırmaq üçün ona saitlərin daxil edilməsi ve nöqtələrin ondan çıxarılması ilə o, maarifin inkişafı yolunda irəliyə doğru böyük bir addım atmış olur. Eyni zamanda məlumat vərəqəsində M.F.Axundov bildirir ki, onun yeni əlifba layihəsi akademik D.Dorn və başqları kimi böyük alımların çox iftixar ediləcək rəylərini alıb.

Özünün yeni əlifba layihəsini İstanbul Elmlər Akademiyasında müzakireye təqdim etmek üçün İstanbula səyahət etmək istəyərək, M.F.Axundov qeyd olunmuş məlumat vərəqəsində onun İstanbula ezam olunması üçün icazə istəyirdi. Həmin icazəni alaraq, 1863-cü il aprelin 23-də Türkiyəyə gedir.

M.F.Axundovun 1868-ci ilin sentyabrında yazdığı məlumat vərəqəsində göstərdiyi kimi, onun layihəsi Türkiyə Elmlər Akademiyasının üç iclasında müzakirə edilir, formal olaraq onun məqsədə uyğun olduğu etiraf edilir, lakin işə gəldikdə layihə qəbul olunmur.

<sup>1</sup> M.F.Axundov. Azərb. SSR Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, inv. № 283.

\* \* \*

“İstedadsız, qabiliyyətsiz və paxıl adamlara qulaq asmaq lazımdır. İstedadsız olduğunu görə, onlar başqalarında nöqsan axtarırlar ki, bununla öz qüsurlarını ört-basdır etsinlər”.

M.F.Axundov

M.F.Axundov, yeni əlifbanın tətbiqi uğrunda mübarizə apararaq, istedadsız, qabiliyyətsiz və paxıl adamlara qulaq asmaq istəməyərək, var qüvvəsi ilə döne-dönə təkrar edirdi ki, heç bir zaman çətinlikləri dəf etmədən heç bir tədbirlərin, heç bir islahatın arzuolunan neticə verməsinə nail olmaq mümkün deyil.

Qızığın vətənpərvər və görkəmli maarifçi olaraq M.F.Axundov hesab edirdi ki, hökumət yerlərə özəl məktəb müəllim və sahiblərinə hər yerdə uşaqlara yeni əlifbanın öyrədilməsini bir vəzifə olaraq tapşırıldığı xüsusü sərəncam göndərməlidir.

“Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktubun və Cəlalüddövlənin ona göndərdiyi cavabın türk dilində tərcüməsi” fəlsəfi traktatında M.F.Axundov uşaqların tərbiyə edilməsi, tədris metodikası məsələlərinə də böyük yer ayırır və ümumiyyətlə, metodika haqqında bir sıra maraqlı fikirlər söyləyir.

Uşaqların cismani cezalandırılmasına qarşı kəskin surətdə çıxış edərək, M.F.Axundov vurğulayır ki, uşaqları çubuq və şillə ilə cezalandırmaq onların mənəviyyatını pozmaq, onları alçaltmaq, uşaqlarda fitri xeyirxahlığı kütləşdirmek və onlarda qorxaqlıq və yalançılıq kimi xüsusiyətlər yaratmaq deməkdir.

“...İran məmələkətində despotun fərmani ilə, hətta cəlilüşən üməranın ayaqlarını fələqqəyə qoyub çubuq vururlar və bir neçə vaxtdan sonra genə bu rüsvay olunmuş üməradan vəzirlər və sərdarlar qayırlar və olardan ixləs və iradət təvəqqə edirlər və bu biçarə üməranın təbiətlərində despotun təhəkkümü təsirindən bir tövər rəzalet və übudiyyət və biqeyrətlik hasil olubdur ki, çubkarlığı özlerine hərgiz ar bilməzlər və bu növ zillet və rüsvaylıqdan sonra genə də bu dünyada zindəganlığa talib olurlar... İranda heç bir mə-

təb tapmazsan ki, onun səfəh məktəbdarının çubuq və fələqqəsi olmasın. Təəccüblü budur ki, hər bir uşaqın anlaqsız atası, öz uşaqının təlim və tərbiye üçün məktəbdarın yanına apardıqda, uşaqın yanında dediyi birinci söz budur: "Molla, oğlumu sənə tapşırıram. Əti senin, sümüyü mənim. Ona yaxşı tərbiyə ver!" Nadan molla dəxi cavab verir: "Əmin ol, çubuq və fələqqə həmişə onun gözünün qabağında olacaqdır"<sup>1</sup>.

Cismani cəzalandırmanın qatı əleyhdarı olan M.F.Axundov qeyd edir ki, belə cəzalandırılmaya məruz qalmış uşaqlar tədris prosesində nəcib keyfiyyətləri itirir, zehni inkişafda da geri qalırlar. Bundan çıxış edərək, M.F.Axundov pedaqogikanın qabaqcıl, mütərəqqi prinsiplərinə əsaslanmış tədris metodlarının tətbiqinin zəruri olması mövqeyində durur. Onun sözlərinə görə, məktəb cəmiyyət üçün yararlı, tam dəyərli vətəndaşlar tərbiyə etməlidir. Buna görə də cismani cəzalandırma heç bir vaxt tərbiyənin əsasına qoyulmamalıdır. Əksinə, tərbiyənin əsasına cəmiyyət üçün nəcib, zehni cəhətdən inkişaf etmiş, namuslu insanların yetişdirilməsi qoyulmalıdır.

Rusiya əhalisinə uşaqları yeni, onun göstərişi ilə işlənib hazırlanmış elifba əsasında yazıya öyrətməyi bir vəzifə olaraq tapşırılmış Rusyanın islahatçısı Böyük Pyotr gözəl bir misal kimi göstərərək, M.F.Axundov yazırırdı: "Böyük Pyotr ruhanılıklə qətiyyən hesablaşmayaraq, köhnə, ondan əvvəl işlədilən elifbanı ləğv etdi. Və o zamankı ruhanilər yeni rus yazısına etinəsizliq göstərdikdə, bu, Pyotrun qətiyyətliyinə əsla təsir etmədi. O, ruhanilərə dedi: "Sizi heç kəs məcbur etmir, Siz əvvəlki kimi öz elifbanızdan istifadə etməkdə olun. Mənə gəldikdə isə, dövlətimin əhalisinin ən yaxşı hissəsinə istinad edərək və onun köməyi ilə mən tərəddüd etmədən yeni elifbanı həyata keçirəcəyəm". Böyük Pyotr belə dedi. Və indiyə qədər də rus pravoslav kilsəsi köhnə rus elifbasından istifadə etməkdə davam edir"<sup>2</sup>.

\* \* \*

"Xalqların müxtəlif vasitələrlə tərəqqi etməyə nail olduqları göz qabağındadır..."

M.F.Axundov

Əlifbanın dəyişdirilməsinə M.F.Axundov bir əlifbanın mexaniki olaraq başqa bir elifba ilə evez olunması kimi baxmirdı. O göstərirdi ki, köhnə yazı qaydalarını kökündən dəyişərkən dilin qrammatikasını da müasir elm ruhunda tərtib etmək lazımdır. M.F.Axundov deyirdi ki, bu sabədə dilçilərin görməli olduqları işlərin sayı-hesabı yoxdur. Yeni əlifbanın tətbiqi ilə dilçi alimlərin işi asanlaşır. Dəyişdirilmiş yeni elifba gələcək nəsilləri elm və mədəniyyət aləminə qoşulmaq sahəsindəki artıq çətinliklərdən xilas edir. "Xalqların müxtəlif vasitələrlə tərəqqi etməyə nail olduqları göz qabağındadır..."

Ümid edirəm ki, böyük Osmanlı dövlətinin başçıları bütün xalqın dünya və axırət seadətini təmin edən bu böyük məsələyə ciddi fikir verib, razi olmayıacaqlar ki, əlavı yalnız bilik və savadda olan 300 milyondan artıq islam xalqları korluq və cəhalet bəlasına həmişəlik mübtəla olaraq qalsınlar. Men ruhanilərin bu işə mane olacaqlarını zənn etmirəm. Əgər mane olmaq istəsələr, onlar böyük Osmanlı xalqının düşmənləridirlər"<sup>1</sup>.

Uzaqgörən mütefəkkir olan M.F.Axundov öz xalqının qüvvələrinə inanır və gələcək nəsillər haqqında böyük ruh yüksəkliyi və inamlı danışırırdı: "Yeni üsul tətbiq olunduqdan sonra həmin cəmiyyətdə olan alimlər köhnə sərf-nəhv qaydalarını tamamilə alt-üst edib, yeni üsula uyğun olaraq, ərəb, fars və türk dilleri üçün üç cilddən ibarət müxtəsər sərf-nəhv qaydaları yazaraq, sözlərin "fəal-feil" və "eynəl-feil"inin ixtilafını izah etməyə əsla əhəmiyyət vermədən bütün məktəblərdə onun tədrisinə başlayarlar".

M.F.Axundov ərəb elifbasının yenisi ilə dəyişdirilməsini ən mühüm tədbir və aktual vəzifə hesab edirdi. O, döñə-döñə göstərirdi ki, ən mühüm həyatı məsələ və bütün xalq üçün faydalı olan

<sup>1</sup> M.F.Axundov, "Köhnə islam olifbasının dəyişdirilmək barədə kolonel Mirzə Fətəli Axundzadənin keçən il əlahezat İran şahənşahının məarif nazirliyinə göndərdiyi izahat surəti". 1870-ci il, yanvar ayı, Tiflis şəhəri. (Bundan sonra "Bir daha yeni elifba haqqında" – H.H.)

<sup>2</sup> "Üç məktub...", birinci məktub.

<sup>2</sup> M.F.Axundov, "Bir daha yeni elifba haqqında". Məktub 1285-ci il hicri tarixində yazılıb.

fəaliyyət bu dəyişiklikdən ibarətdir. Hətta İran kimi geridə qalmış bir ölkə üçün əlifbanın dəyişdirilməsini M.F.Axundov dəmir yolların çəkilməsindən daha mühüm məsələ hesab edirdi, çünki bütün tədbirlərin əsasının əsası elmdir, elm isə, köhnə əlifbadan istifadə eden xalq ondan intina etmədikcə, geniş xalq kütlələri üçün elçatmaz olacaq.

M.F.Axundov savadlılığın ölkənin müdafiəsi üçün əhəmiyyətini xüsusi olaraq qeyd edirdi. O deyirdi ki, o ölkələrdə ki hərbi hissələrdə hətta sırvı döyüşçülər belə savadlıdır, onlar sağlam düşünmeyə qadirdirlər və bunun dövlət üçün böyük əhəmiyyəti var.

Köhnə əlifbanın yenisi ilə əvəz olunmasının əleyhdarları M.F.Axundova qarşı çıxış edərkən deyirdilər ki, guya köhnə əlifba yenisi ilə əvəz olunsa, köhnə əlifba ilə yazılmış çoxlu kitab istifadəsiz qalacaq. M.F.Axundov belə fikirlərə qarşı çıxış edərək qeyd edirdi ki, axmaqlığa bərabər olan belə zəif söz-söhbətə əhəmiyyət verməyə dəyməz. O deyirdi ki, bu adamların anlaq dairəsi dardır və onlar öz burunlarının ucundan uzağı görə bilmirlər.

M.F.Axundov yazır: “Əlifba dəyişildikdən sonra filan qədər kitabımız məsrəfsiz qalıb zay olacaqdır, – deyən ağılsızların sözünə əsla əhəmiyyət verilməmişlidir. Onlar qəfətdədirler. Bizim bu gün nə kimi kitablarımız vardır? Yəni bizdə yüksək məzmunlu, ciddi əhəmiyyətli, nəfis elmlərdən xəbər veren kitablar yoxdur. Bundan sonra inşaallah bizim bu kimi kitablarımız olacaqdır”<sup>1</sup>. Axundov yazırkı ki, Şərqdə təbabət, fəlsəfə, hesab, coğrafiya, mühərribə taktikası üzrə, dənizçilik, mühəndis sənəti, tarixşünaslıq, kənd təsərrüfatı, astronomiya, kimya və başqa elm sahələri üzrə müasir elmi səviyyədə dayanan kitablar yoxdur, eksinə, yalnız “Çehel tuti”, “Məsaibül-əbrar”, yaxud “Eynül-heyat”, “Məcalisül-müttəqin” və ya “Əvvabül-cinan” kimi əsərlər var. “Biz “Məsaibül-əbrar” üçünmü heyfsilənəcəyik?! Qoy qiyamət gününə qədər bizim nadanlığımıza dəlalet edən və avropaçıların nəzdində bizim ağıldan naqis olmağımıza şahid sayılan bu cür əsərlər birdəfəlik itib-batsınlar. Bizdə bəzi kitablar da vardır ki, onları ya gərək öz əlimizlə odlayıb yandıraq, ya da çaylara axıdaq. O cümlədən bizdəki qədim təbabət kitablarını göstərmək olar ki, onların varlığı üzündən yalançı təbiblərin əli ilə kürur-kürur insanlar təbii əcəlləri yetişmədən həlak olmuşlar. Bu gün bizim əlimizdə

fiqh, təfsir və lügət kitablarından, hesab, nücum və coğrafiyaya aid, habelə bəzi tarixi hadisələrdən behs edən əsərlərdən başqa bir şey yoxdur. Bu kitabları isə köhnə əlifbadan yeni əlifbaya köçürmək heç də çətin bir iş deyildir”<sup>2</sup>.

M.F.Axundov bir maarifçi kimi göstərirdi ki, xalq içərisində savadlılığın, elmlərin yayılması, kişilərin və qadınların savad, elm öyrənməsi İranda şah taxt-tacının süqutuna təsir göstərəcək və ümumiyyətlə despotizmə son qoyacaq. O qeyd edirdi ki, elə buna görə də despotlar və onların müşavirləri – bu kütbevirlər yaxşı bilirler ki, xalq maariflənəsə, hər cür boyunduruğu öz boynundan atacaq. Şah və onu əhatə edən əyanlar xalqın maariflənməsindən oddan qorxduqları kimi qorxurdular. Onlar yaxşı başa düşürdülər ki, xalq maarifin, mədəniyyətin və elmin açarını tapacaq. “Bizim buna ehtiyacımız var ki, istibdad mütləqiyyəti konstitusiyalı hakimiyyətlə əvəz olunsun? Nə üçün biz özümüz öz qeyri-məhdud hüquqlarımızın, böyük gelirlərimizin məhdudlaşdırılmasına kömək etməliyik? Bu gün biz təmtəraqlı, ləzzətler içərisində həyat keçiririk. Başqaları pis yaşayır? Qoy yaşasınlar. Bundan biziə nə?”<sup>3</sup>

\* \* \*

Beleliklə, köhnə əlifbanın yenisi ilə əvəz olunmasına M.F.Axundov dövlət quruculuğu üçün böyük əhəmiyyəti olan siyasi məsələ kimi baxırdı. M.F.Axundov göstərirdi ki, despotun qeyri-məhdud hüquqları arxasında duranlar, geniş xalq təbəqələrinin, bütün kişilərin və qadınların savadlanmasının əleyhinə olanlar, ölkədə elmin, mədəniyyətin, biliklərin yayılmasına qarşı çıxan hər kəs xalqın düşmənləridir. Onlar öz qazancları namine dövlətin əsaslarını sarsıdır və bunun nəticələri haqqında düşünmürler. M.F.Axundov deyirdi: “Şaglam düşüncə bunu tez anlayar. Yalnız yaxşı düşünmək, uzaqgörən olmaq lazımdır, onda bütün mübahisələrə son qoyular, hər şey aydın olar”<sup>3</sup>.

M.F.Axundov dəfələrlə göstərmişdir ki, savadsız, cahil adamlar ölkəni idarə edə bilməzlər və onların var-dövleti və büsəti uzun-ömürlü deyil. Öz ətrafına istedadsız, qabiliyyətsiz adamları cəm

<sup>1</sup> M.F.Axundov. “Bir daha yeni əlifba haqqında”.

<sup>2</sup> Yene orada.

<sup>3</sup> Yene orada.

<sup>1</sup> M.F.Axundov. “Bir daha yeni əlifba haqqında”.

edən hökmdar öz sülaləsinin məhvini üçün özü şərait yaradır. Despot - şah onun yerinə iddiyalı olan hansı düşmən tərəfindənse öz taxtından devriləndə onu əhatə edən nazirlərin də taleyi belə olacaq.

M.F.Axundov yazırıdı: "İstedadsız, qabiliyyətsiz və paxıl adamlara qulaq asmaq lazımdır. Onlar özləri istedadsız olduqlarından başqa larında da nöqsanlar axtarırlar ki, bununla öz nöqsanlarını pərdələsinlər"<sup>1</sup>.

\* \* \*

İran konsulu Əli xana ünvanlanmış 1870-ci il 22 sentyabr tarixli məktubda M.F.Axundov köhnə əlibanın dəyişdirilməsi məsələsi üzərində dayanaraq ondan xahiş edirdi ki, maarif naziri, xarici işlər naziri və İranda dövlət postlarını tutan başqa adamlar Mirzə Mülküm xanın əlibanın dəyişdirilməsinin zəruriliyi haqqında broşürasını (kitabçasını) oxusunlar ki, bu adamlar özleri düzgün mülahizə yürütsünler, müvafiq nəticəyə gəlsinlər və onu öz xalqına qarşı bədxahlıqda günahlandırın cahillərin hücumlarından qorusunlar.

Öz xalqına olan sevgisindən damşarken M.F.Axundov xüsusi olaraq qeyd edirdi: "Mən xalqımı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir insanam... Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şan və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir.

Bu yolda atacağımız birinci addım köhnə islam əlibasını dəyişdirməkdir. Təəssüf ki, Mirzə Mülküm xanın yazdığını və sizin özünüzün oxuduğunuz kimi, müasirlerim mənim sözlerimi anlaya bilmirlər.

Öz xəttimlə yazmış olduğum bu məktubumu cırıb tələf etmeyin! Sandıqçanızda saxlayın, mən öldükdən sonra məktub sizin əlinizdə əntiqə bir yadigar olacaqdır"<sup>2</sup>.

Arlıq yuxarıda deyildiyi kimi, sultan Türkiyəsi M.F.Axundovun yeni əlibfa layihəsini rədd etmişdi. Bu münasibətlə M.F.Axundov 1872-ci il martın 8-də Mirzə Mülküm xana göndərdiyi məktubunda yazırıdı: "Mən osmanlılardan imtina etmişəm və onlara... ümid bəsləmirəm".

<sup>1</sup> M.F.Axundov, "Bir daha yeni əlibfa haqqında".

<sup>2</sup> M.F.Axundov, İranın sabiq konsulu Əli xana Tiflisdən Tebrana yola düşdüyü zaman yazılmış məktubun surəti. 22 sentyabr 1870-ci il.

Eyni zamanda M.F.Axundov deyirdi ki, irticacı dövlət onun əlibbanı dəyişməkdə niyyətlərini, yeni əlibbanın qəbul olunması və elmlərin yayılması ilə onların despot rejiminin və dininin təhlükeli vəziyyətə düşəcəyini başa düşmüdü. Biz kütlənin xeyrini istəyirik, onlar isə yalnız öz rifahları haqqında düşünürler. Əger bizim arzumuz həyata keçsə, əla olacaq. İstibdad idarəciliyi yerinə ölkədə ədalətli rejim qurulacaq. Gərəksiz, qabiliyyətsiz adamlar avamlığın, cəhalətin, mədəniyyətsizliyin ve geriliyin daşıyıcıları kimi səhnədən getməye məcbur olacaq, insanların rütbəsi, böyükliyü və vəziyyəti onların biliklərinin, mədəniyyətlərinin dərəcəsindən, onların məşğulliyətindən asılı olacaq. Əlbəttə, bu məsələnin həlli hazırda dövlət müəssisələrində oturmuş müasir qabiliyyətsiz, küt başçıların maraqlarına və şəxsi mənafələrinə toxunur.

"Onların səfəhliyi o dərəcəyə çatmışdır ki, bu ince sırrı başa düşməyib, hazırkı hakimiyyətin zavalını və dinin aradan getməsini əlibbanın dəyişilməsi nəticəsində əməlo gələ biləcek xalq üşyanlarında görə bilirlər. Halbuki əlibbanın dəyişilməsi ilə əlaqədar olaraq, heç bir üşyanın baş verəcəyi təsəvvürə belə gəlmir"<sup>3</sup>.

Beləliklə, M.F.Axundovun böyük elmi, ağır əməyə əsaslanan ərəb əlibbasının dəyişdirilməsi haqqında layihəsi nə çar Rusiyasında, nə sultan Türkiyəsində, nə də Şah İranında həyata keçdi. Yalnız Sovet hakimiyyətinin sayesində Azərbaycan xalqı bizim partianın milli siyaset bayrağı altında özünün formaca milli, məzmunca sosialist mədəniyyətini inkişaf etdirərək, ən geniş zəhmətkeş kütlələrinin təhsil almasına böyük kömək olan yeni əlibbanı yaratdı.

\* \* \*

"Bu qədər var ki, mən külli-ədyanı püç və əfsanə hesab edirəm".

M.F.Axundov

Ateizm M.F.Axundovun materialist fəlsəfi sisteminə bir tərkib hissəsi kimi daxil olur. Cəsarətlə demək olar ki, Axundova qədər Azərbaycan ictimai fikrinin inkişaf tarixində din əleyhinə belə güclü çıxış edən başqa bir ateistə rast gəlmək olmur. Fəlsəfənin əsas

<sup>3</sup> M.F.Axundov. Mirzə Mülküm xana məktub. 8 mart 1872-ci il.

məsəlesinin – təfəkkürün varlığı münasibəti məsəlesinin həllində olduğu kimi, zamanın, məkanın, səbəbiyyətin və s. əsas problemlərinin təhlilində də materializmə sadıq qalan Axundov özünün dinlə mübarizəsində materialist mövqelərdə durmuşdur. M.F.Axundov istedadının var gücü ilə dinin, fövqəltəbii olana, axiretə imanın üstünə düşmüşdür.

M.F.Axundov dinin elmlə bir araya siğmadığını gösterirdi: "Bu günə qədər bizim haqqı batıldən seçməkdə və doğrunu eyridən ayırd etməkdə yanlışlığımız bu cəhətdəndir ki, biz daima iki zidd qəziyyəni bir-birinə qarışdıraraq bir qəziyyə saymışıq. Halbuki bu iki qəziyyə başqa-başqa şeylərdir. Onlardan biri elmdir, o birisi etiqad..."<sup>1</sup>

Dindar adam alım və filosof ola bilməz: "Əgər elm və fəlsəfə sahibi olursa, dindar və mömin ola bilməz. Din və iman talibi olan kimse gərək qətiyyən mərifət dairəsinə yaxınlaşmasın və mərifət talibi olan kimse, ister-istəməz ixtiyarsız olaraq din və imandan uzaq olmalıdır"<sup>2</sup>.

Bu sətirlərdə materialist M.F.Axundovun siması canlanır, mübariz bir ateistin cəsarətli səsi eşidilir. Fəlsəfənin (əlbəttə materialist fəlsəfənin), din və irmanla bir araya siğmadığını təsdiq etməklə o həm də idealizmə, habelə materializmi idealizmlə, dini elmlə barışdırmağa çalışan dualizmə qarşı çıxış edir. Axundov elmin və sənətin inkişafı yolunda atılan hər bir addımı alqışlayır. O, materialist fəlsəfəni kainatın qanunlarını dərk etmək üçün yeganə etibarlı silah hesab edir.

Dindarların nöqtəyi-nəzərincə Allah bütün kainatın yaradıcısı, bütün səbəblərin səbəbidir.

Axundov təkzib edərək yazır: "...Mən külli-edyanı puç və əfsanə hesab edirəm"<sup>3</sup>. Başqa bir yerdə o deyir ki, din hər növ azadlığın düşmənidir, elmlərin və sənət növlərinin inkişafı üçün ən böyük əngəldir.

Yeri gəlmışkən, Axundovun məktublarından birinin bu sətirləri də ateizmin elm və sənətə əlaqəsinə həsr olunmuşdur: "Həqiqət bu söylənenlərdir (varlığın ilk səbəbə möhtac olmaması, mütləqliyi

<sup>1</sup> M.F.Axundov, "Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktub və Cəlalüddövlənin ona gönderdiyi cavabin türk dilində tərcüməsi", bundan sonra: "Üç məktub...", mülhəqat, üçüncü məktub.

<sup>2</sup> "Üç məktub...", mülhəqat, üçüncü məktub.

<sup>3</sup> Yenə orada.

Zəmmət

Ониңнен күрдүң төбөлүгү ну  
затында нүткөн көңүлдүмдүүлүгү  
бади төбө ну көндүшүсөнөвдүү  
иесинде көңүлдүмдүүлүгүн  
нүткөн көңүлдүүлүгү

III  
Мынның шаңынан үйлөнүшкөн орунчук Қайын  
дөлж ну көңүлдүмдүүлүгүнүн дөкөнлөү  
дөлж ну көңүлдүмдүүлүгүнүн дөкөнлөү.

Писмо герое

Рамазан 1880-од таңбыз / 1883-омдук /

Акынның дүйнө ғынаңыздардың  
Дөмө таңбасы жаңынан мөсөн ата-  
ма и сөздүүлүк гүмешенең нөхөнин и  
сүрәүүн, бөтүргөнүнен көзүнүн үлгүсү-  
сүрү. Но это өзөгрүүсүнүн мене отында ну  
норгадаска, а на, роттиң баштало, да си-  
ни. Башын аныш, есмәк и не болса  
найын ну родичу, покрайней мере да  
не сончак да оз сораңын екинчесүрүн аны  
и күнөр да не үзгеше одз жас үзүспүнүн

"Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə fars dilində yazdığı üç məktub və Cəlalüddövlənin ona gönderdiyi cavabin türk dilində tərcüməsi" əlyazmasının səhifəsi.

və ilkinliyi nəzəriyyəsidir – H.H.). Bu əqidənin sahiblərini ateist, yeni Allahı, din və imanı inkar edənlər adlandırırlar.

Bir çox şəxslər məktubların müəllifini məzəmmət edirlər ki, dünyada dinsizlik və imansızlıq, axırətdən və əbədi xoşbəxtlikdən ümidsiz olmağa bais olur və deyirler: məgər dünya həyatından nəsimiz ancaq həmin bu beşgünlük məşətdirmi?<sup>1</sup> Sonra M.F.Axundov bütün kəskinliyi ilə bəyan edir ki, din və iman elmə və fəlsəfəyə ziddir və onlar bir fərdde eyni zamanda mövcud ola bilməzlər.

M.F.Axundovun fikrincə, dinin yaşamasının başlıca səbəblərindən biri təbiət hadiselerini bilməmək, bunun nəticəsində isə hər cür uydurma möcüzəyə inanmaqdır. Bu inamı məhv etmək üçün yeganə üsul var: təbiət elmlərinin nəticələrini bütün dərinliyi ilə dərk etmək və başa düşmək. M.F.Axundov belə bir fikir irəli sürərkən eyni zamanda həm də elm in dindən tam ayrılmاسını tələb edir; yalnız və yalnız bir doğru yol mövcuddur ki, bu da təbiəti öyrənmək yolu, elm yoludur.

Təbiət qanunlarını dərk etmək üçün elm öyrənmək zəruridir, zira təbiətin öyrənilməsi qaçılmasız olaraq hər cür fantastik ideyaların və uydurmaların mehvini gətirib çıxarıır. M.F.Axundov deyəndə ki, hətta təbiət təzahürlərinin prinsipləri haqqında yazılmış və elmi əsasa söykənən bir səhifə belə yalançı uydurmalarla dolu min səhifədən daha qiyətlidir, o bununla öz zəmanəsi və tarixi şərait üçün olduqca mütərəqqi bir fikir söyləyir.

Axundov savadlılığının tez bir zamanda yayılmasının zəruriliyi nəticəsinə gəlir. O, bir maarifçi kimi, ölkədə məktəblərin və elm müəssisələrinin açılmasını arzulayırdı. Mədəniyyətin inkişafı və yayılması üçün vəsaiti hər il “məhərrəm” ayı zamanı matəm mərasimlərinə xərclənen məbleğlərdən ayırmalı olar.

M.F.Axundov məktəblər, mədəni müəssisələr şəbəkəsinin yalnız şəhərlərdə deyil, habelə kəndlərdə inkişaf etdirilməsini zəruri hesab edirdi. O orada uşaqların tərbiyesi üçün müəllimləri öz hesabına saxlamağı sakınların boynuna bir vəzifə kimi qoymağı lazımlı bilirdi. Bu böyük, ciddi işdə iştirak etmək və 9 yaşıdan 15 yaşa qədər olan uşaqları savad almağa məcbur etmək dövlətin borcu idi.

<sup>1</sup> “Üç məktub...”, mülhəqat, üçüncü məktub.

M.F.Axundov xalqın savadlanması uğrunda qətiyyətə mübarizə aparırdı. Savadlılığının ən tez bir zamanda yayılması üçün o, əreb əlif-basının yeni əlifba ilə evez edilməsini tələb edirdi. Bununla əla-qədar olaraq Axundov istilaçı ərəblərin xalqa dinlə birlikdə silah gücünə sırdıqları əreb əlifbası eleyhinə keskin çıxış etmişdir: “Əreb-lər bizim minillik səltənətimizi zavala uğratdılar; şan-şövkətimizi bada verdilər, vətənimizi xarabazara çevirdilər və bütün bunlara əlavə olaraq, bizim boynumuza ele bir əlifba da bağlamışlar ki, onun sayosində hətta adı savad sahibi olmaq belə bizim üçün ən çətin işlərdən olmuşdur”<sup>1</sup>.

“Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərvish Məstəli şah caduküni-məşhur” komedyasında M.F.Axundov xalqıaldadan, onun avamlığından istifadə edən falabaxanları və cadugərləri ifşa edir.

Biliklər, elmlərin öyrənilməsi yalnız ümumiyyətlə həyatımızın təmin olunması və həyat tələbatımızın təminati vasitəsi deyil. Biliklərin əldə olunması və elmlərin öyrənilməsi, həmçinin insanların cəmiyyətdəki davranışının və onun həyat tərzinin normallaşdırılması üçün, vətəndaşların əxlaqının yaxşılaşdırılması və uşaqlarda nəcib duyğuların tərbiyə edilməsi üçün zəruridir. Bütün bunlardan başqa, bilik, elmlər insana obyektiv gerçək dünyamı dərk etmək işində böyük silah verir, onu xurafatlardan və fanatizmdən azad edir.

“Avropada filosoflar meydana gəlincəyə qədər, Roma papaları xalqın elm və bilik əldə etməsinə mane olurdular. Lakin eyni zamanda, onlar keşişlər və vaizlər vasitəsilə xalqı həmişə xeyirxahlığa, xoşrəftarlığa və təmizəxlaqlı olmağa dəvət edirdilər ki, onların bu təlaşı da heç bir nəticə vermirdi. Şərərət və pozğunluq hər yerde gündən-güne artırdı. Lakin elə ki, o ölkələrdə çap işləri ixtira olundu və xalqlar filosofların rəhbərliyi ilə papaların itaət boyunduruğunu boyunlарından atıldılar, elm və bilikləri öyrənməyə başladılar, nəinki mədəni torəqqi yoluна düşdüler, həm də Asiyaya nisbəton Avropada pozğunluq və şərərət son derəcə azalmağa başladı. Biz müsəlmanlar isə, hicrətdən bu günə qədər minbərlərdə, məscidlərdə, camelörde və məclislərdə ruhanilər vasitəsilə cahilləri xeyir əməllərə və yaxşı əxlaq sahibi olmağa çağırıraq. Bu xüsusda onlara cürbəcür moizələr oxuyub, nəsihətlər veririk. İndi baxaq görək, bizim moizə və nəsihətimiz onla-

<sup>1</sup> “Üç məktub...”, mülhəqat, birinci məktub.

rin təbiətinə nə kimi təsir bağışlamış və bizim 1286 il müddətində çəkdiyimiz zəhmətin nəticəsi nə olmuşdur? Oğrular, quldurlar və qatillər həmişə cahillər içərisində çıxmış və indi də çıxmışdır. Moizə və nəsihət vasitəsilə onların əxlaqını yaxşılaşdırmaq yolunda bizim sey və zəhmətimiz hədərə getmiş və nəticəsiz qalmışdır. Beləliklə, sabit olur ki, behişt vədəsi verib, cəhənnəmdən qorxutmaq yolu ilə verilən nəsihətlər insanları pis əməllərdən çəkindirib, yaxşı əxlaq sahibi etmək üçün kifayətləndirici və təsirli vasitə deyildir<sup>1</sup>.

M.F.Axundov başqa ölkələrdə elmin və mədəniyyətin inkişafının konkret misallarına işaret edərək, həmçinin onu deyir ki, kitab çapı artıq 400 ildən artıqdır ixtira olunub, İran xalqının yalnız dünən ağlına gəlib ki, çapxana təsis etsin və (bu xüsusi olaraq qeyd olunmuşdur) özü də mətbəə yox, daş basmaxanası: "İran xalqı dünən basmaxana bina edir, onu da səfahətdən daş basmaxanası ki, öz etiqadınca onda hüsni-xətt zahirdir. Dəxi o qəder şüuru yoxdur anlasın ki, hüsni-xətt əlzəm şey deyil və daş basmaxanasında kütüb qələt basılır və giranbəha olur və kütüb vüfur bəhem etməz və hər binəva onun təhsilinə qadir olmaz..."<sup>2</sup>.

\*\*\*

"...Bizim ruhanılarımızın ruhların bədəndən ayrıldıqdan sonra xüsusi yerlərdə öz-özlərinə zərfsiz və qəlibsziz yaşaması haqqındaki təsəvvürleri, fikirləri və əqidələri heç bir təqid qarşısında dayana bilməz".

*M.F.Axundov*

Qabaqcıl, mütərəqqi materialist ideyaların ehtiraslı təbliğatçısı kimi M.F.Axundov arzu edirdi ki, xalq təhsilli olsun, fanatikləri dinləməsin və onlara inanmasın.

M.F.Axundov yazırı ki, bu və ya digər məsələni aşdırarkən insan nağılları deyil, müstəsna olaraq əqli rəhbər tutmalıdır, baxmayaraq ki, dinin nüfuzu həmişə əfsanoləri əqlidən üstün tutur və ruhanılar xudbin məqsədlərinə çatmaqdandan ötrü əqli qıfil-açıarda saxlayır, bununla da bəşəriyyəti bu qiymətli nemətdən gələn bütün

<sup>1</sup> M.F.Axundov, "Bir daha yeni əlişba haqqında".

<sup>2</sup> "Üç məktub ...", mülheqat, birinci məktub.

# MONSIEUR JOURDAN

LE BOTANISTE PARISIEN DANS LE KARABAGH

Et le derviche MÈST ALÎ CHÂH

CÉLEBRE MAGICIEN

COMÉDIE EN QUATRE ACTES

DE

MİRZÂ FETH ALÎ ÂKHÖNDZÂDË

TRADUITE DU TURC AZÉRI

PAR

LUCIEN BOUVAT

—●●—

PARIS  
ERNEST LEROUX ÉDITEUR

28 RUE BONAPARTE 28

1906

M.F.Axundovun 1906-cı ilde Parisdə nəşr olunmuş "Hekayəti-Müsyö Jordon həkimi-nəbatat və dərvish Məstoli şahcadukünü-müşhur" kitabının titul vərəqi.

mümkin faydalardan məhrum edirlər. Dinin nüfuzuna qarşı mübarizə etmek və onu ifşa etmək insan əqlinin din tiryəkindən azad edilməsi uğrunda mübarizə etmək deməkdir.

M.F.Axundov deyir ki, təbiətdə belə bir qanun var ki, cisimlər gözəl görünməli və əllə toxunanda hiss olunmalıdır. Buna görə də əger mələklər, cinlər, şeytanlar, divlər, iblislər cismə malik və bizim planetimizə mexsus varlıqlardırsa, onda onlar hiss olunmalıdır. Yox, əger mələklər, cinlər, şeytanlar başqa planetlərə mexsusdurlarsa, onda onlar bizim planetimizə enə bilməzler, çünki məlum olduğu kimi, hər bir planetin cazibə qüvvəsi cismən öz səthindən uzaqlaşış hansısa başqa bir planetə gətməsinə imkan verməz. Bu elmi müdəddədan çıxış edərək, M.F.Axundov göstərir ki, ruhanilərin, bizim üləmaların uydurduqları bütün fəvqəltəbii hadisələr, yeni möcüzələr, vəhylər, ovsunçuluq, sehrkarlıq, cadugerlik, sırları bilmək, gelocəkdən xəber vermək və fəlsəfə daşı adlanan şeylər kimi şey qeyri-mümkün, bütün mələklər, cinlər, şeytanlar, divlər, iblislər və bu kimi şeylər mifik, uydurma hesab olunmalıdır.

M.F.Axundov əqli cəhətdən zəif inkişaf etmiş adamları sadə metalları qiymətli metala çeviren “fəlsəfə daşı”nın mövcudluğuna inandıran hoqqabazları, firıldaqçıları ifşa edir. M.F.Axundov deyir ki, bu fokusçular özlerinin yaalanını təsdiq etmek üçün hazırladıqları fokusu öz qurbanlarına təqdim etməzdən əvvəl guya əmirəlmörminin İmam Əli tərəfindən qoşulmuş bir aye oxuyurlar. Buna görə də Axundov istehza ilə soruşur: əger İmam Əli fəlsəfə daşı haqqında bilirdi, onda o, nə üçün bu sırrı sonralar Əlinin xilafətinin amansız, qatı düşməni olan, ona qəsb eden Müaviyəyə açdı?

M.F.Axundov yazır: Din təbliğatçıları deyirlər ki, guya mələklər pak, bəs it və donuz bədənindən başqa, müxtəlif bədənlərə daxil olub, onlarda təcəssüm edə bilirlər. Cin də pak və bəs it və donuz bədənindən daxil olub, onda təcəssüm edə bilər.

M.F.Axundov üləmaların kəlamlarını tamamilə cəfəng və uydurma adlandıraq tənqid və ifşa edir. Pak, bəs it və donuz bədənlər nə olan şeydir? – deyə M.F.Axundov soruşur. Bu mümkündürmü ki, canlı orqanizmlər gözə görünməsinlər, yaxud hisslərə təsir etməsinlər? Axi dindarlar mələkləri və cinləri canlı varlıqlar hesab edirlər, əger onlar canlı varlıqlardırsa, onda onların varlığı zaman və məkan daxi-

lində keçmeliidir. Sual bu şəkildə qoyulduğda ilahiyyatçılar birbaşa cavab verməkden yayınır və elmlə daban-dabana zidd olan uydurma-lara əl atırlar, baxmayaraq ki, ilahiyyatçılar məsələnin onlara tamamilə aydın olduğunu deyirlər. “Məgər onların bədəni mum kimidir ki, ondan dəvə heykəli düzəldilsin, sonra onu əzib öküz, yaxud qoyun heykəli düzəltmək mümkün olsun?” (Mənə ele gelir ki, belə bir hoqqa kainatın xalqının özünü belə məttəl qoyar, ona binaən ki, xalq özü öz təbiət qanunlarının eksinə olaraq nə isə qeyri-adi bir şey yarada bilmir). Həmçinin ağlabatan deyil ki, mələklər və cinlər öz ilkin bədənlərini hansı isə başqa bir varlığın bədəni ile əvəz edib, sonra istədikləri vaxt hemin bədəni atıb öz ilkin bədənlərini berpa etsinlər.

Buna görə də, ey Cəlalüddövlə, mənim dediyim mətləbləri anla-maq üçün sən bizim din rəhbərlərinin ağILDAN ÜSTÜN tutduqları rəva-yətləri deyil, xalis əqlini sənəd və rəhbər tutmalısan. Çünkü onlar neçə min ildir ki, öz şəxsi mənafələri xatirinə ağılı sərafət və etibar-dan məhrum edib əbədi həbsdə saxlamışlar<sup>1</sup>.

M.F.Axundov ruhların bir bədəndən digərinə keçməsinə inamı tənqid edərək yazır: “Buna görə də bizim ruhanilərimizin, ruhların bədəndən ayrıldıqdan sonra xüsusi yerlərdə öz-özlərinə zərfsiz və qəlibsiz yaşaması haqqındakı təsəvvürləri, fikirləri və əqidələri heç bir tənqid qarşısında dayana bilmez.

Eyni zamanda ruhlar üçün bədənlərdən ayrıldıqdan sonra bir xəyalı və inci qəlib düşünmək haqqında da Şeyx Əhməd Bəhreyni kimi mol-laların ağlabatan və təbii dəlili olmayan iddiaları əsassız və mənasızdır<sup>2</sup>.

Daha sonra Axundov deyir ki, elmdən xəberi olmayan insan elə elektrikə də ilahi qüvvənin təzahürü kimi baxacaq: “Ancaq nə fayda ki, sən və sənin xalqının nə elektrikdən xəberi vardır, nə də onun qanunlarından. Əlbəttə, bunun sizə nə faydası var? Elektrik ki sizi behiştə aparmayacaq və sizi cəhənnəmdən xilas etməyəcək. Sizə axiret işləri lazımdır ki, bəlkə birtəhər özünüzü behiştə salıb, hər gün namaz üstündə, qunutda oxuduğunuz “ilahi, bizi behiştin huriləri ilə evləndir” duasının müstəceb olduğunu gözünüzle görəsiniz, öz arzunuza çatasınız və öz ürəyinizdən keçən kimi edəsiniz”<sup>3</sup>.

<sup>1</sup> “Üç məktub...”, ikinci məktub.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

\* \* \*

*"Əgər desən ki, bir vücudun öz-özüne meydana gəlməsi mümkün deyildir və bu kainat gərək başqa bir vücudun iradəsi ilə yaranmış ola; o zaman haman vücudun özü də varlıq olduğu üçün, gərək başqa bir vücudun iradəsindən asılı ola və habelə o vücud da başqa bir vücudun istəyinə möhtac ola".*

*M.F.Axundov*

Xurafata ve fanatizmə qarşı mübarizədə M.F.Axundov xalqın maariflənməsinin zəruri olduğunu gösterirdi. Təbiət haqqında elmi biliklərin yayılması, onun dediyi kimi, ona görə zəruridir ki, xalq şarlatanlara ve firıldaqçılara inanmasın. Qəribədir ki, bu vaxtadək mələyin pak, bəsət varlıq olduğu, müxtəlif bədənlərdə təcəssüm etməsi fikrinin mənasını heç kim başa düşməmişdir. M.F.Axundov yazar: "Quranda deyilir ki, onun iradəsi, yəni Allahın iradəsi olmadan ağacların bir yarpaq belə düşə bilməz. O (yəni Allah), kainatı öz qüdrəti ilə heç nədən yaratmış və o, həqiqətən, kainatı yenə yox edəcək".

M.F.Axundov tam mübariz materialist və ateist qüvvəsi ilə bu kəlamin əleyhinə çıxış edərək bəyan edir: "Əgər desən ki, bir vücudun öz-özüne meydana gelməsi mümkün deyildir və bu kainat gərək başqa bir vücudun iradəsi ilə yaranmış ola; o zaman vücudun özü də varlıq olduğu üçün, gərək başqa bir vücudun iradəsindən asılı ola və habelə o vücud da başqa bir vücudun istəyinə möhtac ola"<sup>1</sup>.

\* \* \*

Axundov həm də ruhun mövcudluğunu inkar edir. O izah edir ki, ruh adı ilə başa düşülən şey bədəndən kənarda mövcud ola bilməz. Materialist M.F.Axundovun nöqtəyi-nəzərinə, ruhun bədəndən ayrıldıqda mövcud olması ən böyük cəfəngiyatdır. O deyir:

<sup>1</sup> "Üç məktub...", ikinci məktub.

"Misal gətirək: uşaq doğulduğdan sonra onun cisinin tərkibində bütün başqa tərkiblərlə birlikdə bir keyfiyyət də əmələ gelir ki, biz ona canlıların ruhu da deyirik.

Bu keyfiyyət bütün həyat boyu onun müxtəlif tələbatı ilə əla-qədar olaraq müşahidə olunur, bu tərkibi-cisim yaşadıqca həmin keyfiyyət, yəni ruh da onda qalır. Ancaq elə ki, bu tərkibi-cisim pozuldu, dəyişildi, yəni alt-üst oldu, bizim ruh adlandırdığımız haman keyfiyyət də ortadan gedir və məhv olur"<sup>2</sup>.

M.F.Axundov bu nəticəyə gelir ki, dünya maddidir və mövcud olan hər şey materiyadır.

Təbiət hadisəlerinin yegane və əsas səbəbi kimi Axundov maddi alemi sayıır. Maddi alem heç bir ilahi, xarici qüvvəyə möhtac deyildir.

M.F.Axundov qadınların hüquqda kişilərlə bərabər tutulması, əsarətdən azad olunması uğrunda ardıcıl mübarizə aparırı. O yazırı ki, qadın cinsini qapalı saxlamayıñ, ona tərbiyə və təhsil verin, zülm etməyin. Əgər bundan sonra sizdən kimse öz kiçik qızının savadlanması qayğısına da öz kiçik oğlunun savadlanması qayğısına qaldığı kimi qalmasa, belə adamı mütləq cəzalandırmaq lazımdır. Əgər sizdən kimse, istər varlı olsun, istərsə kasib birdən artıq arvad almayı özünə rəva bilərsə, belə adamı dövlət qanunu cəzalandırmalıdır.

Şərqi kölə vəziyyətinə salınmış, geri qalmış qadınları, o cümlədən Azərbaycan qadınları arasında elmin və mədəniyyətin yayılması qəti tərəfdarı olan M.F.Axundov yazırı:

"Mən mədəni xalqların əsərlərindən əldə etdiyim... məlumatlardan bu qənaətə gelirəm ki, qadın cinsinin təhsil almasının... insan nəсли ailələrinin rifahı üçün saysız-hesabsız faydaları vardır. Təəssüf ki, bütün müsəlman dünyalarında mənim dindəşərim... bu əqidədə deyillər; onlar nəinki qadın cinsinin təhsil almasını faydasız hesab edirlər, eksinə, hətta onlardan çoxu deyir ki, o (təhsil) onlara əxlaqi cəhətdən zərərlidir, halbuki əslində məlum olur ki, cahil qadınlar əxlaqca öz tərbiyə görmüş bacılarından daha pisdirlər. Baxmayaraq ki, müsəlman dini onların bu fikrini birbaşa hökmətə təsdiqləmir, ola bilsin o, qadın cinsinin saxlanmasına dair bəzi ciddi qaydalar qoymaqla bu mənfi rəyin mövcudluğuna dolayısı ilə təsir edir"<sup>2</sup>.

<sup>1</sup> M.F.Axundov. Azərb. SSR Nizami adıma Ədəbiyyat İstututunun Əlyazmalar fondu, inv. № 130.

<sup>2</sup> Yenə orada.

M.F.Axundov Azərbaycan qadını üçün təhsilin əhəmiyyətindən yalnız nezəri, mücərrəd olaraq danışmırı, eksine, o özü öz qızını məktəbə düzəltmək üçün çalışırdı. Aşağıda verilən məktubunda M.F.Axundov göstərirdi:

“...Mən mövhumi fikirlərə əhəmiyyət verməden, birinci addımı atır və doqquz yaşı qızım Nisə xanının Tiflis əsilzadə qızlar İnsti-tutuna tələbə qəbul olunması xahişi ilə... acizanə surətdə xahiş edirəm. Ümid edirəm ki, ən əsilzadə müsəlmanlar məndən nümunə götürəcəklər”<sup>1</sup>.

M.F.Axundov Əlazikrihissəlamın qadın azadlığına dair islahatlarını, çoxarvadlılığı qadağan edən qanununu və i.a. alqışlayaraq, arzu edirdi ki, bütün müsəlman dünyasında Əlazikrihissəlamın islahatları qalib gəlsin.

Axundov yazır: Rəvayət edirlər ki, baxmayaraq ki, başqa dövlətlərin müsəlman ruhanileri Əlazikrihissəlamı onun islahatlarına görə kafir və mülhid adlandıraraq qınamığa başladılar, ancaq onlardan heç biri onu fasiq və facir, qəddar və zülmkar adlan-dırınağa cəsareti etmirdi. Çünkü Əlazikrihissəlam çox təmiz adam idi. Heç zaman şərab içməzdi, əxlaqsızlıq etməzdi. Heç kəsə qarşı zülm və zoraklığı rəva görmezdi. Heç zaman adam öldürməyi və xalqı döyüb işgəncə verməyi emr etməzdi. Həmişə işi-gücü ancaq rəiyyətlərin rahatlığını və rifah halını təmin etmək haqqında tədbir-lər görmək idi. Məclisləri filosoflar, alimlər və hünər sahiblərinin yığıncağına çevrilmişdi. Öz imkanı daxilində olan bütün vasitələrlə elmləri yaymağa və insanları tərbiyə etməyə səy edirdi. O, bütün dünya qarşısında sübut etməyə çalışırdı ki, elm və tərbiyə insanların bədənallarından çəkinerek, təmiz və xeyirxah olmasına səbəb olur, nadanlıq və dindarlıq isə fisqü fücura, acıgözlüyə, tamahkarlığa səbəb olduğu kimi, zülmün və zoraklığın da kök salmasına kömək edir.

M.F.Axundov yazır: “Öz təmiz əxlaqına görə Əlazikrihissəlamın haqqı var idi ki, özünü dövrün imamı və safqəlbli insanların başçısı adlandırsın; necə də ki, adlandırdı.

Afərin sənə, ey Əlazikrihissəlam! Hələ hicrətdən bu günde qədər senin kimi ağılli, hikmət, fəzilət, qüvvət və iradə sahibi olan bir padşah bütün müsəlman xalqları içərisində meydana gəlməmişdir

<sup>1</sup> M.F.Axundov. Azərb. SSR Nizami adına Ədəbiyyat İstututunun Əlyazmalar fondu, inv. № 130.

ki, bu xalqların mədəniyyətinin inkişafına bais olsun və bu xalqları axmaqlıq, cəhalət və bədbəxtlikdən xilas etsin.

Əgər sənin millətin sənin fikirlərini başa düşmədisə də, hal-hazırda İngiltərədə Yengi-Dünya xalqları sənin əkdiyin toxumun bəhrəsini yığanlar sayılırlar. Ona görə ki, əsil protestantizm məz-həbini elə bir əsrərə yaratmışdım ki, avropalılar inkivizator məhkəmələrinin atəşgədələrində büryan olurdular”<sup>1</sup>.

Əlazikrihissəlamın islahatlarını M.F.Axundov yaqut və zümrüd, azadfikirli mütəfəkkirlər üçün misilsiz bir töhfə hesab edirdi.

\* \* \*

“Aya, (Tehranda – H.H.) padşaha güllə atan babilərin yenidən bu kimi bir əmələ iqtad etməyəcəklərini hara-dan bilmək olar?”

M.F.Axundov

M.F.Axundov babılər hərəkatını o zamankı İran dövlətində islahatlar tələb edən sosial-siyasi bir hərəkat kimi böyük maraqla öyrə-nir və tədqiq edirdi. Özünün “Babilik əqidələri” məqaləsində M.F.Axundov göstərirdi ki, Bab öz əqidəleri və təbliğatı ilə islam dininin nüfuzunu qırdı. Babin hər bir müddəəsi islam ehkamlarına ziddir. M.F.Axundov babiliyi özünəməxsus azadfikirlik, ümumiyyətlə, islam dininin, xüsüsən onun ayinlerinin əleyhinə çıxış edən bir dini-felsəfi cərəyan kimi səciyyələndirir.

M.F.Axundov, Babin məşhur “Bəyan” əsərini təhlil edərək gös-tərir ki, bu kitabda irəli sürülən hər bir müddəə islam dininin əsas-larını kökündən dağıdır. Belə ki, məsələn, “Bəyan” spirtli içkiləri içməyə icazə verir, bütün yeməli şeyləri, hətta donuz etini halal hesab edir. Hər kəs istədiyi hər şeyi qida kimi qəbul edə bilər.

“Bəyan” qadınların hüquqlarını müdafiə edərək göstərir ki, eger evli kişi başqa qadınla əlaqədə olarsa, onda həmin kisinin arvadı da başqa kişi ilə əlaqəyə girmək hüququna malikdir; bütün Yer üzünün səltənəti varlığa məxsusdur. Babin inancına görə, onun ardıcilları oruc, namaz, xüms və i.a. azaddırlar. Bab adam öldürməyi və xalqın

<sup>1</sup> “Üç məktub...”, ikinci məktub.

malını oğurlamayı haram etmiştir. Onun dininin ehkamlarında cihad da yoxdur. Lakin Bab babilərə əziyyət verənlərə qarşı müdafiəni vacib bilir. Babilər ister oğlan, ister qız uşaqlarının təlim və təbiyəsini zəruri sayırdılar. Yoxsul dindarlara kömək etmək varlı babilərə vacibdir.

Axundov babilər hərəkatı iştirakçılarından öz təsir dairəsini genişləndirmək üçün özlerini “möcüzə göstərənlər” kimi təqdim edənləri tənqid edir.

“Mərdi-Səyyahın dediklərindən Bab Seyyid Mirzə Əli Məhəmmədin özünün dəxi xariqadata və möcüzələre qail olduğu anlaşılımadı. Amma diri məzher olan Mirzə Hüseynləi möcüzənin qüdrətini və xariqadatı izhar etmək iddiasındadır. Ancaq bir, yaxud iki nəfərin hüzurunda deyil, bəlkə Yer üzünün bütün xalqlarının vəkilləri gərək bir yərə toplanaraq öhdələrinə alınlara və borc bilsinlər ki, əger o, bir möcüzə göstərsə, o vaxt Babın dinini qəbul etsinlər. O surətdə diri məzher olan Mirzə Hüseynləi xalq vəkillərinin tələb etdikləri hər bir möcüzəni göstərəcəkdir”<sup>1</sup>.

M.F.Axundov babiliyi islam ehkamlarına qarşı özünəməxsus təlim kimi səciyyələndirmişdir. M.F.Axundov yazar: “Məgər görmədinmi ki, bu yaxınlarda az qaldı hamımız İslamiyyəti tamamilə tərk edərək babiməzəb olaq? Dinsiz olmaq və elm sahibi olmaq bizim üçün çətindir. Əfsanə dalınca yüyürmek və əfsanə deyənlərə qul olmaq bizim təbii adətimizdir”<sup>2</sup> – Axundov bunları istehza ilə qeyd edir.

M.F.Axundov babilik haqqında sosial əsası olan bir təlim kimi danişirdi. O, xüsusən o müddəəni qeyd edirdi ki, bəbi təlimi qadınlara kişilərlə hüquq bərabərliyi verir.

M.F.Axundov yazar: “Çifayda, bir kəs tapa bilmədim ki, Babın əqaidindən də bir zad söyləyə. Dedilər ki, Təbrizdə çox bəbi var, amma heç kəs qorxusundan dodaq tərpədə bilmir. Amma yəqinimdir ki, Bab da bir növ pərpuçatı bir özgə paltara geydirib meydana çıxıbdır. Ancaq babın iki hökmü ki, yoldaşların dediyinə görə öz Quramında bəyan edibdir, hikmətli hökmərdəndir. Onlardan biri budur ki, qadın tayfası bütün azadlıq nemətlərində və ümumiyyətlə, bütün bəşər hüquqlarında kişilərlə bərabər olmalıdır. Gərək qadınlar da kişilər kimi təbiyə olunsun və qadınlar da kişilər kimi üzüaçıq gəzsinlər. Qürrətül-eynin üzüaçıq gəzməsi də bu hökmün

əsasında olmuşdur. Beləliklə də, bu hökmədə Babın əqidəsi Əlazikri-hissələmin əqidəsi ilə uyğun gəlir, yəni hicab ayesinin ziddinə çıxır”<sup>3</sup>.

O zamankı İran dövlətində islahatlar tələb edən babilər hərəkatı amansızcasına yaturılmış və bu hərəkatın təşkilatçıları edam olunmuşdur.

“Nəql edirlər ki, Tehranda babilərin fəsadında müqəssirlərin cəzalandırılması üçün növbənöv və cürbəcür tərzlər ixtira etmişdilər ki, adam eşidəndə mat qalır. Buna baxmayaraq ki, indi sivilizasyon tapmış məmləkətlər içinde bu cür cəzalar tamamilə qadağandır və bu növ cəzani icra eden xalqlar vəhşi heyvanlar və barbarlar cərgesində hesab olunur”<sup>4</sup>.

M.F.Axundov göstərir ki, heç cür əmin olmaq olmaz ki, hansısa başqa bir Bab zühur edib, xalqı öz tərəfinə çəkməyəcək və despotu taxtdan devirməyəcək. O, birbaşa yazardı: “Aya, (Tehranda – H.H.) padşaha gülə atan babilərin yenidən bu kimi bir əmələ iqdam etməyəcəklərini haradan bilmək olar?”<sup>5</sup>

\* \* \*

M.F.Axundov yazar: “Dünya həyatında sizə hər şeydən əvvəl bilik, bilikdən sonra azadlıq və azadlıqdan sonra var-dövlət lazımdır ki, beş gün ömrünüzü rahat və asudə yaşayasınız. Daha özünüzü zəlil, axmaq və nadan qul etməyəsiniz... Yuxuya, onun yozulmasına inanmayasınız; möcüzələrə, keşf-kəramətlərə və xariqələrə etiqad bəsləməyəsiniz”<sup>6</sup>.

Bizim dövrümüz tərəqqi, mədəniyyətin inkişafı dövründür, – deyə Axundov bildirir. – Biz fövqəltəbii hadisələrə hər cür inamı bir kənara qoymalıyıq. Əgər indiki zamanda kimse düşünmədən özünə möcüzə aid etsə, biz onu dəli hesab etməliyik. Lakin, təəssüf ki, bizdə bunun əksi alınır.

M.F.Axundov Kəmalüddövlənin dili ilə Cəlalüddövləye müraciət edərək məsləhət görür ki, o heç vaxt qiymətli vaxtını boş şeylərə itirməsin, ciddi işlərə səy etsin və mədəniyyətin təbligatçısı olsun. Öz

<sup>1</sup> “Üç məktub...”, üçüncü məktub.

<sup>2</sup> “Üç məktub...”, ikinci məktub.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada.

<sup>1</sup> M.F.Axundov, “Babilik əqidələri”.

<sup>2</sup> “Üç məktub...”, mülhəqat, ikinci məktub.

xalqına tərəqqi və sivilizasiya sahəsində kömək göstər, – deyə Axundov səsləyir. – Artıq sənin laqeydlik yuxusundan ayılıb, irəli addim atmaq, axmaq şarlatanların məscid minbərlərindən nə dediklərinə qulaq asmamaq vaxtin yetişmişdir. Sənə məlumdur ki, bizim həmvətənimizdən onun savadlı olub-olmadığını soruşsan, belə bir cavab alarsan ki, o, savadsızdır və Allaha həmd edir ki, ona oxumaq nəsib etməyibdir; çünki oxuyanların eksəri bədetiqad olur və zələletə düşür. “Pərvərdigara, – deyə M.F.Axundov həyecanla bildirir, – qəribə haletdir. Külli-aləm dəyişilib, külli-aləmin uşaqları həddibülüga çatıbdır, əhli-İran hələ yenice kəkələməyə başlayır”<sup>1</sup>.

Xalqın cəhalətdən və xürafatdan xilas olmasının ən zəruri şərti kimi M.F.Axundov elmlərin və maarifin yayılmasını sayırdı. “Vəqtı ki, xalq proqresə başladı, vəqt ki, elm rəvac tapdı və qeyri-adı işlərin və möcüzatın və kəramatın qeyri-mümkün olmadığından baxəber oldu və bütün millətlər də dini əqidələrin puç əfsanə olduğunu bildi və sivilizasyon dairəsinə ayaq basdı, Şeyx Əhməd Bəhreyninin də, Babin da, “Rükni-rabe” in də, bunların taylarının da yolu bağlanar, xalq cəhalətdən, fitnə və fəsaddan azad olar və despotdan da xilas olar və despot da başqa ləqəb ilə millətin rəisi olub, həm öz xalqı tərəfindən sevirlər, həm də öz xeyirxahlığına görə bütün dünyada təriflənər, millətin hüsnü-rəğbeti və səmimiyyəti sayəsində onun ölkəsinə göz dikən bütün qəsbkarların, hər cür daxili və xarici düşmənlərin şərrindən qorunar. Padşah özünün və övladının zavalsız səltənətindən yaxşı ad qazanmaqla bəhrələnər”<sup>2</sup>.

Özünün materialist filosof baxışlarını Cəlalüddövlənin dili ilə səciyyələndirərək, M.F.Axundov özü haqqında deyir:

“Mərhəba sənə, ey Kəmalüddövlə, əgər vəqəen sən belə filosof idin və öz əqidənce mətalibi-aliyeyi-politikadan belə xəbərdar idin və bilirdin ki, despotluq pisdir, padişah gərək fəramuşxanələr açısından və məcmələr yapsın və millət ilə ittifaq etsin və millət ilə yekdil və yekcəhət olsun və özünü millətə məhbub eləsin və milləti özünə mürid və cannisar qilsin, konstitusyon qayırsın, parlamentlər tərtib etsin, qəvanın qoysun, tainki mülkü zəval tapmasın, pəs niyə dədən Züb-Övrəngə bu vəzlərdən vermədin ki, dediklərinə əməl edəydi,

ingilis gəlib ölkəsini əlindən almayıyadı və səni və qardaşlarını qapılara salmayıyadı və milletinizi xar və zəlil etməyəydi?

Allahı sevərsən, Kəmalüddövlə, İranda çox durma, qayıt çıx gel; qorxuram səndən ziyadə fəsad törəyə”<sup>1</sup>.

\* \* \*

M.F.Axundov özünün “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və Cəlalüddövlənin ona gönderdiyi cavab məktubu” əsərini dincə mübarizədə ən kəsərli silah hesab edirdi.

“Məktublar” o dövrdə Şərqdə din əleyhinə yazılmış ən güclü əsər idi.

Naməlum şəxsə 1877-ci il 22 may tarixli məktubunda Axundov göstərirdi ki, fanatizmi məhv etmek işində “Kəmalüddövlə” yalnız yüz minlik bir ordunun göre bileyəyi işi görəcəkdir. 1875-ci ildə İsa kəndi ünvanlanmış başqa bir məktubunda Axundov yazar ki, islamın meydana gəlməsindən indiyədək Şərqdə elmdəki durğunluğun səbəbini heç kəs Firdovsi kimi izah edə bilməmişdir. Yalnız Kəmalüddövləyə (yəni Axundova) Firdovsinin fikirlerini başa düşmek və inkişaf etdirmək müyəssər olmuşdur. Öz “Məktublar”ının məzmunundan danışarkən Axundov göstərir ki, elmin və ya siyasetin elə bir böyük məsəlesi qalmamışdır ki, bu əsərdə ona toxunulmasın.

M.F.Axundov “Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və Cəlalüddövlənin ona gönderdiyi cavab məktubu” əsərini geniş yaymağı arzulayaraq, “Məktublar” a yazdığı mülhəqatda (əlavələrde – H.H.) deyir ki, onlar aşağıdakı şərtlərlə yayımlmalıdır: birinci, “Məktublar”ı bütün sağlam düşüncəli, vicedanlı, nəcib adamlara göstərmək lazımdır. İkinci, elə ağıllı adamlara ki, “Məktublar” in özündə olmasını arzulayırlar və etibarlı adamlardır. Elə bu adamlar da göstərilən “Məktublar” in surətlərini Kəmalüddövlənin ideyalarını geniş yaymaq üçün başqaşalarına verməlidirlər. Üçüncü, “Məktublar”ı dərin bilikli müsəl-

<sup>1</sup> “Üç məktub...”, üçüncü məktub.

<sup>2</sup> Yəna orada.

<sup>1</sup> “Üç məktub...”; İran şahzadəsi Cəlalüddövlənin Hindistan şahzadəsi Kəmalüddövləyə yazdığı cavab məktubu.

man ilahiyyatçılara vermek lazımdır ki, onlar bu “Məktublar”ın məzmununu əleyhinə təqid yazsınlar.

Bu təqid Kemalüddövlənin böyük diqqət yetirdiyi siyaset və din məsələlərini ehət etməlidir. Özü də “Məktublar”ın müəllifi təqidin əsaslılığını qəbul etməyə, yaxud onu müvafiq sübutlarla rədd etməyə hazırlıdır, lakin təqiddə əsaslandırma eqlə olmalıdır. Əgər təqid yalnız əfsanələrə və rəvayətlərə əsaslanacaqsa, “Məktublar”ın müəllifi təqidi əsaslı və diqqətəlayiq saymayıacaq. Dördüncüsü, əgər ilahiyyatçı alimler “Məktublar”ın məzmunu əleyhinə təqid yazmağa özlərində güc tapmasalar, onda qoy onlar, heç olmasa “Məktublar”ı oxumaqdan aldıqları təəssüratlarını yazılı bildirsinlər. Həmçinin ilahiyyatçıların yazılı bildirdikləri təəssüratlarının müəllifə – Kemalüddövləyə təqdim olunması zəruridir.

“Məktublar”ın müəllifinin – yazıçının çoxlu əsərləri var. O, bəşəriyyəti sevir və öz “Məktublar”ında sübut edir ki, xurafat və fanatizm dövlətin abadlığına və xalqın rifahına zərərli təsir göstərir. “Məktublar”ın müəllifi Asiyada sivilizasiyanın yayılmasının həsrəti ilə yaşıyır. “Kemalüddövlə” nüsxəsinin yazılışının səbəbi də ancaq budur. Yoxsa başqa bir məqsəd nəzərdə tutulmamışdır<sup>1</sup>.

\* \* \*

*“Mən mədəniyyəti sevən hər kəsin tərəfdarıym. Mən başarıyyəti sevən hər kəsin nökəriyəm. Mənim insan düşmənini görən gözüm yoxdur, mən sivilizasiyanın yolunu kəsən, ona mane olan hər kəsə nifrat edirəm. Mən belələrinən uzaq dolanıram. Onlar mənə tırənc görünürələr”.*

*M.F.Axundov*

Artıq deyildiyi kimi, M.F.Axundovun dünyagörüşü rus inqilabçı demokratlarının və rus materialist fəlsəfəsinin təsiri altında formalılmışdır.

V.I.Lenin özünün “Nə etməli?” əsərində rus ədəbiyyatına yüksək qiymət verərək və onun ümumdünya əhəmiyyətini göstərərək yazırı ki, Gertsen, Belinski, Çernișevski, 70-ci illerin bütün bu gözəl inqilabçıları rus sosial-demokratiyasının sələfləri olmuşlar.

Bu maarifçilər – inqilabçı-demokratlar Azərbaycanda müterəqqi ictimai fikrin inkişafına əhəmiyyətli dərəcədə kömək etmişlər. Belinskinin, Gertsenin, Çernișevskinin, Dobrolyubovun əsərləri M.F.Axundovun fəlsəfi və ictimai-siyasi baxışlarının formallaşmasına böyük təsir göstərmişdir.

Azərbaycanda və Şərqi materializmin inkişafı tarixində qabaqcıl yerlərdən birini M.F.Axundovun dərin məzmunlu, mübariz ateizm və materializm ideyaları ilə aşılanmış fəlsəfi əsəri – “Hindistan şahzadesi Kemalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç məktub və Cəlalüddövlənin ona göndərdiyi cavab məktubu” tutur.

Kemalüddövlənin “məktublar”ı müstəsna konkretliyi ilə fərqlənib, müəllifin Şərqi sosial-siyasi həyatının bütün sahələrini həttəroflı bildiyini üzə çıxarır. Onlarda mücərrəd fikirlər yoxdur, hər bir sətrin, hər bir ümumileşdirmənin konkret məzmunu vardır.

Öz zamanının dövlət quruluşunu qamçılayan M.F.Axundov sanki öz əsəri ilə ədalətsizliyə və xalqa zülm edənlərə hökm oxuyur.

<sup>1</sup> “Üç məktub...”; İran şahzadesi Cəlalüddövlənin Hindistan şahzadəsi Kemalüddövləyə yazdığı cavab məktubu.

M.F.Axundov zülmkarlar, ədalətsiz dövlət quruluşu, müstəbib hökmardarlar haqqında nifretlə və iyrənə-iyrənə danışlığı halda, xalqa, əksinə, böyük rəğbet və məhəbbət bəsləyir. "Kəmalüddövlə məktubları" əvvəldən axıra xalq kütlələrini zülmədən, fanatizmdən azad etmək uğrunda mübarizə ideyası ilə aşınmışdır. Bu "Məktublar" məz-lum xalqı maarif və mədəniyyət yoluna qədəm qoymağa səsləyir.

M.F.Axundovun bütün əsərlərinde davam etdirilən bu xətt onu böyük xalqının mütərəqqi mütəfəkkirləri, materialist filosofları və yazıçıları ilə yaxınlaşdırır.

M.F.Axundov dəfələrlə demişdir ki, bəşəriyyətin ən böyük hüququ azadlıqdır. Onun bu fikri də rus mütərəqqi ictimaiyyətinin və fəlsəfi fikrinin ideyaları ilə səsləşir.

M.F.Axundovu rus mütərəqqi xadimləri, inqilabçı demokratları ilə onun əsərlərinin cəhalətpərəstlik, ətalət, despotizm və fanatizm əleyhinə yönəlmış döyüşkən, mübariz səciyyəsi, kəsərliliyi daha çox yaxınlaşdırır.

M.F.Axundovun dünyagörüşü hər şeydən əvvəl özünün birbaşa, konkret, təsirli və döyüşkən səciyyəsi ilə fərqlənir.

M.F.Axundov xalqı qəlbən sevmiş və öz vətəninən alovlu vətənpərvəri olmuşdur. Azərbaycan xalqının o zamanın mütərəqqi ideyalarının daşıyıcısı olan bu görkəmli oğlu öz əsərləri ilə Azərbaycanda ictimai və fəlsəfi fikrin inkişafı tarixində bütöv bir dövr yaratmışdır.

## ALTINCI FƏSİL

### HƏSƏN BƏY ZƏRDABI

(1842-1907)

"...Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın görəsindən görə gərək habelə öz rəfiatını da dayışdırınsın... Bizim zamananın dayışılmayı, albatta, hər anlayan kəsə məlündür..."

"Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz. Siz də mənim kimi bəldirinizi çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olan xəyal əmələ gəlsin".

Zərdabi

Demokrat-publisist, darvinist təbiətşünas, Rusiyada Azərbaycan dilində ilk qəzet olan "Əkinçi" qəzetiñin yaradıcısı və redaktoru, Azərbaycanda teatrın banisi, görkəmli ictimai xadim Həsən bəy Məlikzadə (Məlikov) Zərdabi noyabrın 12-də 1837-ci il Bakı quberniyası Göyçay qəzasının Zərdab kəndində doğulmuşdur.

Zərdabi zadəgan nəslindən idi. Onun atası gizir olmuşdur.

Zərdabinin babası Rəhim bəy və atası Səlim bəy Göyçay qəzasında elm və incəsənət hamisi idilər. Onların təşəbbüsü ilə ədəbi dərnəklər təşkil olunur, onlar şairləri və yazıçıları mükafatlandırır, onların vəsaiti hesabına kitabların üzü köçürülüüb çoxaldılırdı. Rəhim bəyin və Səlim bəyin evində tez-tez şairlər, yazıçılar, musiqiçilər qonaq olur, yeni ədəbi əsərlər oxunurdu.

Zərdabinin babası Rəhim bəy öz zamanesinin oxumuş adamlı idi, o, Azərbaycanın Rusiyaya birləşməsini mütərəqqi addım hesab edirdi.

Rəhim bəy İran şahlarına nifret edirdi. Deyilənə görə, o, Qara-bağda İran şahzadəsi Xosrov Mirzəni görəndə gənc şahzadənin palṭarlarına və onu bezəyən daş-qasa baxıb, nifrot və istehza ilə belə demişdir: "Eh, bu şahzadəyə qısa rahat gödəkçə geyindirib, yəhər-

siz ata mindirib, hökmdar olacağı ölkəni öyrənməyə göndərsəydiłor, ondan hökmdar çıxardı, indi isə o, arvad kimi bəzənib-düzənib, ənliklənib-kırşanlınlıb, odur ki, ondan elə arvad çıxar”.

Zərdabinin atası Səlim bəy, demək olar ki, onun ilk müəllimi olmuşdur. O öz oğluna müxtəlif kitablar, maraqlı hekayələr oxuyardı. Həsən bəy uşaqlıqda şeir dinləməyi xüsusilə sevər və atası ona müntəzəm olaraq Azərbaycan şairlərinin əsərlərini oxuyardı. Həsən bəy atasının evində keçirilən ədəbi gecələrdə çıxış edən şairləri böyük diqqət, maraq və həvəslə dinleyərdi.

Həsən bəy ilk təhsilini köhmə ruhani məktəbində – mədrəsədə almış, orada fars və ərəb dillerini öyrənmişdir. “Bir dəfə Molla, Həsən bəyin atasının yanına gəlib şikayət edir ki, onun oğlu məscidə gəlmir, imamı zəifdir. Həsən bəyin atası Səlim bəy cavab verir: “Onunla işin olmasın: onsuz da o böyüyüb məktəbi qurtaranda heç vaxt məscidə gəlməyəcək və sənin yaziq avam camaatın başını necə qatdığını eşitməyəcək”<sup>1</sup>.

Mədrəsə nə Həsən bəyin, nə de onun atası Səlim bəyin könlükə yatarıdı. Atası oğluna dünyəvi təhsil vermək arzusu ilə alışib-yanırdı. 1852-ci ildə atası Həsən bəyi Şamaxıya aparıb, orada bir qədər əvvəl açılmış məktəbə qəbul etdi. Məktəbdə oxuyarkən Həsən bəy yüksək nailiyyətlər eldə edib birinci şagird oldu. Buraxılış imtahanında o özünün dəqiq və aydın cavabları ilə Qafqaz təlim dairəsinin müdürü heyran etdi və onun vəsatəti ilə dövlət hesabına I-ci Tiflis gimnaziyasına göndərildi. Orada qəbul imtahanını müvəffəqiyyətlə verib, 5-ci sinfə qəbul olundu.

Tiflis gimnaziyasının 6-ci sınıf şagirdi Həsən bəyin 1859-cu il üçün müvəffəqiyyət və davranış şəhadətnaməsində yazılmışdır: “Sinifdəki şagirdlər arasında müvəffəqiyyətlərinə görə birinci yeri tutur”<sup>2</sup>.

Gimnaziya kursunu 1860-ci ildə bitirərək, Həsən bəy 1861-ci ildə dövlət hesabına Moskva Universitetinə göndərilmiş və fizikariyaziyyat fakültəsinə daxil olmuşdur. Zərdabinin 1865-ci ildə universiteti bitirməsi haqqında aldığı attestatda deyilir:

<sup>1</sup> Hərifə xanum Məlikova, “Həsən bəy Zərdabinin tərcüməyi-hali” (üç dəftərdə əlyazma).

<sup>2</sup> Azorb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, inv. № 5630.



Həsən bəy Zərdabi

"Verilir Əlahəzrət İmperatorun fermanı ilə imperatorluğun Moskva Universiteti tərəfindən praporşik oğlu Həsən bəy Məlikova, ondan ötrü ki, o, 1861-ci ilin avqust ayında Tiflis gimnaziyasının tam kursunu bitirərək, imtahan vermedən həmin universitetin tələbələri sırasına qəbul olunmuş, orada əla davramışla fizika-riyaziyyat fakültəsinin təbii elmlər şöbəsi üzrə kursu Zaqafqaziya diyanın vəsaiti ilə bitirmişdir. Əldə etdiyi yüksək nailiyyətlərə görə o, cari iyun ayının 10-da Universitet Şurasının qərarı ilə namizəd dərəcəsinə tösdiq olunmuşdur"<sup>1</sup>.

Moskva Universitetinin tələbəsi olarken Zərdabi Moskvanın qabaqcıl ziyahıları ilə six əlaqə saxlayırdı. Fransız sosialistlərinin əsərlərinin oxunduğu və müzakirə olunduğu yazıçılar dərnəyində Zərdabi fəal iştirak edirdi.

Zərdabi tarixçi S.M.Solovyovla çox yaxın idi. Solovyov Zərdabinin Qafqaz xalqları, Azərbaycan xalqının adət-ənənələri haqqında söhbətlərini böyük maraqla dinləyirdi.


Moskvadan Azərbaycana qayıdan Zərdabi dövlət qulluğuna işe düzəldi.

O zaman Azərbaycan və bütün Qafqaz zəhmətkəşlərinin, xüsusən kəndlilərin vəziyyəti dözlüməz idi. Azərbaycan kəndliləri ikiqat zülm altında idilər: bir tərəfdən bəylərin və ağaların, ikinci tərəfdən çar müstəmlekəçilərinin. Bəylər çar hakimiyyətinə arxalanaraq xalqı daha çox talayır və müflisləşdirirdilər.

Kəndlilərə daha təsirli kömək göstərmək və onlarla six əlaqə yaratmaq məqsədile Zərdabi Tiflis Mərz Palata İdarəsinin 8-ci mərz komissiyasında məhkəmə üzvü vəzifəsinə işə girir. O, tez-tez kəndlərə gedir, xüsusən Borçalı sahəsinin kəndlərində tez-tez olur, orada kəndlilərin vəziyyətini dərindən və hərəterəfli öyrənirdi.

Mülkədar bəylər dəfələrlə ali hakimiyyət dairələrinə Zərdabidən şikayət edib bildirmişdilər ki, guya o, kondililəri onların əleyhinə qaldırır. Lakin Zərdabi öz çıxışlarına ara vermir. 1867-ci ildə bir qrup mülkədar bəy bir daha rəsmi olaraq Zərdabının müdiriyyətinə müraciət edib, onun mülkodarlar əleyhino çıxışlarının davam etməsindən öz narazılıqlarını bildirdilər.

<sup>1</sup> Azorb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, inv. № 5631.



1865-ci ildə Moskva Universitetində Hesen bəy Məlikova fizika-riyaziyyat fakültəsini bitirməsi haqqında verilmiş attestat

Zərdabi dövlət qulluğunda işlədiyi üçün müdiriyətin bütün tapşırıqlarını sözsüz yerinə yetirməli idi, lakin o bunu edə bilmirdi, çünki bütün bu tapşırıqlar onun arzularının tam əksine idi. Müdiriyətin tapşırıqlarını yerinə yetirmədiyinə görə Zərdabi dəfələrlə şiddetli töhmət almışdı. Mərz Palata İdarəsinin müdiriyəti Zərdabiye iki şeydən birini seçməyi təklif etmişdi – ya o (yeni Zərdabi) müdiriyətə “dərs verməyinə” və kəndliləri “korlamasına” son qoymalı, ya da qulluqdan çıxmali idi.

Müdiriyətin tapşırıqları yerinə yetirmədiyinə görə, ondan narazı olması ilə yanaşı, Zərdabını mülkədar bəylər də incidirdilər. Bir dəfə Zərdabi Borçalının nüfuzlu bəylərindən olan Yadigarovun üzüne belə demişdi: “Baxın, görün, siz bəylərin sayı bu cismen və ruhen güclü olan kəndlilərə nisbətən bir heçdir. Yadda saxlayın ki, onlar haçansa öz azadlıqlarını tələb edəcək, sizin qulunuz olaraq qalma-yacaqlar. Elə bir zaman gələcek ki, indi heç bir hüquq olmayan bu kəndlilər sizdən üz döndərəcək və sizin boyunduruğunuz altında olmayıacaqlar”.

Yaranmış veziyət Zərdabını dövlət qulluğundan getməyə vadar etdi. Həsən bəy özü də göründü ki, belə qulluq etmək mümkün deyil, ona görə də qulluqdan çıxdı. O deyirdi: “Məndən məmür çıxmaz”<sup>1</sup>.

Zərdabi istefaya gedəndə öz doğma kəndinə gəlib orada yaşamaq istəyirdi. Bu zaman təsisatlarda, o cümlədən inzibati və məhkəmə idarələrində dəyişikliklər edildi. Zərdabi islahat aparılmış Bakı quberniya idarəsində işə düzəldi.

Quberniya idarəsinin səciyyəvi xüsusiyyətləri – süründürməçilik, bürokratizm, rüşvetxorluq Zərdabını hiddətləndirirdi. O, mövcud qaydalarla barşa bilmir, kəndliləri müdafiə edərək müdiriyəti qınamır, onlarla söz güləşdirirdi. Qubernator Kolyubakin Zərdabının tənqidlərini eşitmək istəmirdi, odur ki, açıqca bildirdi: qulluqda ya o – gubernator qalacaq, ya da Zərdabi. Nəticədə Zərdabi qubernator idarəsində qulluqdan getməli oldu.

Bu zaman çar hökuməti Qafqazda mirovoy (sülh, barışq) və okrujnoy (dairə, erazi) məhkəmələri təsis etdi. Zərdabının Azərbaycan və rus dillərini güzel bildiyini, o zaman belə adamların tek-tük olduğunu nəzərə alaraq, Azerbaycandakı çar məmurları, öz istəklo-

rının əksinə olaraq, Zərdabını yeni yaradılmış idarədə işə devət etməyə məcbur oldular. Zərdabi də fırıldan istifadə edərək, xalqa kömək etmək məqsədilə bu təklifi qəbul etdi. O, məhkəmə idarəsində işləməyi qərara aldı və Quba şəhərini məhkəmə katibi vəzifəsinə teyin olundu.

Qubada Zərdabi qanunları izah və şərh edir, əhalinin hüquqlarından danışır, zəhmətkeşlər üçün pulsuz ərizələr yazırı.

Ələ keçən imkandan istifadə edərək, Zərdabi öz etrafına Qubanın mütərəqqi adamlarını toplayırdı. İmkan olan kimi Zərdabi və onun tərəfdarları xalqın maraqlarını müdafiə edərək, qanunsuzluğa qarşı çıxış edirdilər. “Buna görə Həsən bəy çoxlu düşmən qazandı və 1868-ci ilin martında onun həyatına sui-qəsd edildi... Gecə, Həsən bəy öz kabinetində işləyərək naməlum cinayətkar pəncərədən ona atəş açdı. Gülə onun başının üstündən keçib divara dəymışdı”<sup>1</sup>.

Zərdabi təqiblərə baxmayaraq, xalq kütülləri içərisində öz işini davam etdirirdi. Eyni zamanda o, sistematik olaraq sosial-siyasi və təbii-elmi ədəbiyyatı dərindən öyrənirdi.

Zərdabi Bakıda nəşr olunan “Bakinskiy listok” adlı kiçik qəzetlə əməkdaşlıq etmek isteyir, bu məqsədilə redaksiyaya Quba məmurlarını onların acqözlülüyünə, rüşvetxorluğuna və bürokratizmə görə tənqid etdiyi məqalələr yazıb gönderirdi. Başqa məqalələrində Zərdabi ruhanilerin zəhmətkeşləri aldatmasını ifşa edirdi.

Qubada işlədiyi qısa müddətdə Zərdabi özüne həm məmurlardan, həm də yerli təcavüzkar güruhdan çoxlu düşmən qazandı. Burada da Zərdabidən şikayət edirdilər, o bu şəraitdə öz işini davam etdirə bilməzdi və 1869-cu ildə qulluqdan çıxdı. “Onun həyatının məqsədi nə qulluq idi, nə də şəxsi həyat. Onun fikri həmişə müsəlmanlar arasında maarifin yüksəldilməsinə yönəlmışdı. O, dəfələrlə deyirdi ki, xalq məktəbləri yaratmaq lazımdır... hökumət nəinki bir müsəlmana məktəb açmağa və onu idarə etməyə icazə vermirdi, hətta bir müsəlmana müəllimlik etmək də qadağan olunurdu”<sup>2</sup>.

Bakıya qayıtdıqda Zərdabını pedaqoji fəaliyyətlə məşğul olmaq ehtirası bürüdü. Bunun üçün onun bütün imkanları vardı: Moskva Universitetinin fərqlənmə diplomunu almışdı, rus, Azərbaycan,

<sup>1</sup> Həniyə xanım Melikova. “Həsən bəy Zərdabının tərcüməyi-hali” (üç dəftərdə əlyazma).

<sup>2</sup> Yene orada.

<sup>1</sup> Həniyə xanım Melikova. “Həsən bəy Zərdabının tərcüməyi-hali” (üç dəftərdə əlyazma).

fars, ərəb və başqa dilləri bilirdi. Zərdabinin müəllim olmasına mane olan yeganə səbəb çar hakimiyyət dairələrinin ona pis münasibəti idi. O zaman Zərdabi haqqında belə deyirdilər ki, "o, gimnaziyada elm tədris etməyəcək, əksinə, dövlət qulluğunda olarkən dəfələrlə etdiyi kimi, şagirdləri müdürüyyətin əleyhinə qaldıracaq".

O zaman Bakı gimnaziyasında azərbaycanlı şagirdlərin sayı çox az idi. Elmin ve mədəniyyətin qatı düşməni olan müsəlman ruhanilər öz moizelerində belə deyirdilər: "Müsəlmanlara öz uşaqlarını rus məktəblərinə vermək olmaz... Baxın, gimnaziyada bir nəfer də olsun müsəlman müəllim yoxdur. Siz öz uşaqlarınızın təlim-tərbiyəsinə kafir xristianlara necə tapşırı bilərsiniz?"

Zərdabi dəfələrlə yazıb göstərirdi ki, əhalisinin çoxu azərbaycanlılar olan Bakı şəhər gimnaziyasında, demek olar ki, azərbaycanlı şagirdlər yoxdur.

Təkcə Zərdabinin deyil, həmçinin gimnaziya direktorluğunun dəfələrlə xahiş, minnət etməsi nəticəsində yerli hakimiyyət daireləri könülsüz olaraq Zərdabini Bakı gimnaziyasına müəllim təyin etməyə razılaşdı. O orada təbəietşünaslığı tədris etməyə başladı.

Zərdabi burada da tez bir zamanda həm şagirdlər, həm də müəllim kollektivi arasında böyük sevgi, hörmət və nüfuz qazandı. Dərədən azad vaxtlarda Zərdabi öz şagirdlərinin valideynləri ilə geniş ünsiyyət saxlayır, valideynlərin özlərini də təhsil almağa, öz uşaqlarını, xüsusən qızlarını məktəbə göndərməyə çağırırdı.

Xalqın yuxarıdan baxan və onun gücünə inanmayan Azərbaycan ziyalıları haqqında Zərdabi dəfələrlə belə demişdir: "Xalqın aşağı tebeqələrinin içərisinə getsəniz görərsiniz ki, siz xalq üçün nə qədər çox iş görə bilərsiniz. Siz insanları sizi sevməyə və sizə inanmağa öz işinizlə mecbur edin".

Həsən bəy zəhmətkeşlərin uşaqlarına oxumaq imkanı vermək isteyirdi. O, tez-tez fehələlərin və kəndlilərin toplaşlığı yerlərə gedərdi. O dəmirçixanalarda, dərzi, başmaqcı emalatxanalarında oturmağı xoşlayırdı. Yeri gəlmışkən, o, bir dəmirçini oğlunu gimnaziyaya verməye dile tutmuş, oğlanı dövlət hesabına qəbul etdirmiş, oğlanın atası şikayet edəndə ki, onun üçün dərs ləvazimatı almaq çətindir, Həsən bəy ona demişdir: "Öz zindan-çəkicini sat, ancaq oğlunu oxut"!<sup>1</sup>.

<sup>1</sup> Hənifə xanım Məlikova. "Həsən bəy Zərdabinin tərcüməyi-hali" (üç dəftərdə olyazma).

Bakı gimnaziyasının şagirdləri – azərbaycanlılar, ruslar, gürcüler və başqaları Zərdabiyə həmişə öz doğma ataları kimi baxırdılar. İstirahət saatlarında Zərdabi şagirdləri öz başına yiğib onlara maraqlı elmi kitablar oxuyar, onlarla təbiət tarixində söhbətlər edər, azərbaycanlı və gürcü şagirdlərə rus ədəbiyyatı klassiklərini dərindən öyrənməyə məhəbbət aşılıyardı. O onlara rus mədəniyyətinin böyükliyündən və özünəməxsusluğundan danişardı. Azərbaycanlı şagirdlər Zərdabi Azərbaycan ədəbiyyatı məsələlərindən sōhbətlər aparar, onlara Vaqifin, Vidadinin şeirlərini, M.F.Axundovun əsərlərini oxuyar, onlarda Azərbaycan folkloruna, xalq yaradıcılığı nümunələrini toplamağa maraq oyadardı.

\* \* \*

Zərdabi bütün çətinlikləri dəf edərək, çar məmurlarının və yerli mürtecelərin müqavimətini qıraraq, 1872-ci ildə yoxsul şagirdlərə maddi yardım göstərmək və Azərbaycan əhalisi arasında maarifi yaymaq məqsədilə xeyriyyə cəmiyyəti təsis etdi.

Zərdabi tətil vaxtından istifadə edərək, öz şagirdləri ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolaşır xeyriyyə cəmiyyətinə yeni üzvlər cəlb edirdi. Həmin şagirdlərin sırasında gələcəkdə məşhur Azərbaycan yazıçı-dramaturqu olacaq Həsən bəy Vəzirov da vardi.

Zərdabi Azərbaycan teatrının təşkili haqqında çox düşünürdü. O, tez-tez belə deyirdi: "Teatr xalqı inkişaf etdirmək üçün güclü vasitədir".

1873-cü ildə Zərdabi öz şagirdlərinin, birinci növbədə Həsən bəy Vəzirovun köməyi və iştirakı ilə Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun məşhur "Hacı Qara" pyesinin tamaşaşa qoyulmasını təklif etdi. Bu tarix Azərbaycan xalqının tarixində olamətdar günlərdən biridir. 1873-cü ildə Azərbaycan teatrının esası qoyuldu. Beləliklə, Zərdabi Azərbaycan teatrının yaradıcılarındandır.

Tamaşa əla keçdi. Ondan yığılan bütün vosait ehtiyacı olan tələbələr arasında bölündü. Bu tamaşa xeyriyyə cəmiyyətinin heyatında və fəaliyyətində böyük hadisə oldu.

Sonralar Zərdabi Azərbaycan pyeslərinin belə tamaşalarını dəfələrlə həyata keçirmişdir. Mürtecelər və fanatiklər Zərdabinin Azə-

baycan teatrını yaratmaq sahəsindəki uğurlarını görüb, onun əleyhinə kəskin çıxışlar edir, onun bütün işlərinin uğursuzluğa düşçər olacağı haqqında “peyğəmbərlik” edir, belə deyirdilər ki, guya xalq onu başa düşməyəcək.

Elm və mədəniyyət düşmənlərinin bu qərəzli çıxışlarının cavabında Zərdabi özünəməxsus ruh yüksəkliyi və xalqa inamlı belə deyirdi: “Onlar, nəhayət, başa düşəcəklər ki, men onların dostuyam, onlar məktəbin də, teatrın da xeyrini başa düşəcəklər, əger onlara bir qəzet də vermək mümkün olsa, onda biz müsəlmanların bütün dünya-görüşünü dəyişə bilərdik!”

\* \* \*

*“...qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikü bədindən xəbərdar olub onun əlacının dalınca olsun”.*

Zərdabi

Zərdabi göstərirdi ki, hər bir xalq üçün, onun inkişafı və maariflənməsi üçün cələbir qəzeti olması zəruridir ki, onu kəndlilər də oxuya bilsin. Odur ki, o, Azərbaycan dilində qəzet nəşri üçün icazə almaqdan ötrü çalışıb-çapalamağa başladı.

Zərdabinin bu niyyəti çar hakimiyyəti dairələrinə şübhəli göründü və onlar uzun müddət onu öyrənməyə cəhd etdilər ki, göresən, onun qəzet nəşr etməkdə hər hansı bir gizli məqsədi yoxdur ki? Zərdabinin öz qəzeti nəşrinə icazə alması uzun illərə başa gəldi.

Qafqaz canişini Baş İdarə rəisi dəftərxanasının Qafqaz Senzura Komitəsinə göndərdiyi sənədlərindən birində deyilir: “Bakı Real Gimnaziyasının müəllimi, titulyar müşavir Həsən bəy Məlikov Bakı gubernatoruna bu ilin 1 sentyabrından Bakıda tatar dilində “Əkinçi” adlı qəzeti nəşrinə icazəyə vəsatət qaldırılması haqqında xahişə müraciət etmişdir.

Bakı gubernatoru Məlikovun nəşr etmək istədiyi qəzeti təfsilatlarını göstərdiyi xahişini təqdim edərək bildirir ki, gimnaziya



1875-ci il iyulun 22-də çapdan çıxmış “Əkinçi” qəzeti  
ilk nömrəsinin birinci səhifəsi

terəfindən Məlikovun qəzet nəşr etməsinə maneə yoxdur və həmin qəzətin senzurası onun nəzdindəki tatar dilini bilən məmurlardan birinə tapşırıla bilər.

Dəftərxana Baş İdarə reisinin tapşırığı ilə Həsən bəy Məlikovun xahişini Qafqaz Senzura Komitəsinə göndərərək, Məlikovun xahişini senzura Nizamnaməsi əsasında təfsilatı ilə öyrənmənizi və Əlahəzrətə həmin xahişin məzmununu üzrə öz qərarınızı təqdim etməyinizi acizanə surətdə xahiş etməyi özüne şərəf bilsəniz”<sup>1</sup>.

Qafqaz Senzura Komitəsi Qafqaz canişini Baş İdarə reisine cavabında “Əkinçi” qəzətinin həqiqi məqsəd və vəzifələrinə şübhə ilə yanaşdığını ifadə edərək qeyd edirdi: “...Yalnız bir şərtlə ki, elmi məqalələr müstəsna olaraq əhalinin iqtisadi və en yaxın məişət şəraitindən bəhs etsin və dəbdə olan siyasi görüşlərlə, yaxud müasir həyatın bütün quruluşunun müzakirəsi ilə doldurulmasın”<sup>2</sup>.

Göstərilən sənəddə daha sonra deyilir:

“C-b Məlikovun baş məqalə dedikdə neyi nəzərdə tutduğunu bilmədən Komitə qəzətin bütün programı haqqında qəti rəy verməyə çətinlik çəkir”<sup>3</sup>.

Zərdabinin bütün cəhdlərinə, dəfələrlə xahiş etməsinə və ərizə yazmasına baxmayaraq, “Əkinçi” qəzətinin nəşri işi hey uzanır, o, müəyyən bir cavab ala bilmirdi.

Zərdabi özünün M.F.Axundova 7 iyun 1873-cü il tarixli məktubunda yazırıdı: “Siz mənim fərz olunan qəzətin əməkdaşı olmağa hazırlaşırsınız, buna görə Sizə təşəkkür edirəm, lakin bədbəxtlikdən mənim bu vaxtacan buna icazəm yoxdur. Mən Sizin Baronun nə düşündüyüni bilmirəm, lakin mənə elə gəlir ki, o, qəzətə xeyirxah münasibət göstərmir. Mən qəzətin nəşri haqqında eləni, əlbəttə, Sizə də göndərib xahiş edəcəyəm ki, onu yaymağa kömək edəsiniz”<sup>4</sup>.

1874-cü il avqustun 14-də Qafqaz canişini Baş İdarə reisinin dəftərxanası özünün Qafqaz Senzura Komitəsinə məktubunda bildirirdi:

“Dəftərxana Məlikovdan alınmış və onun hazırda Bakı qubernatorunun göndərdiyi, o cümlədən “Baş məqalələr” dedikdə, nəyin nəzərdə tutulduğu izah olunmuş ərizəsini, Məlikovun nəşrinin pro-

<sup>1</sup>Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu. Qafqaz canişini Baş İdarə reisi dəftərxanasının 30 iyul 1873-cü il tarixli, 3989 №-li rəsmi məktubu.

<sup>2</sup> Yenə orada, 3 avqust 1873-cü il tarixli, 393 №-li rəsmi məktubu.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada, 7 iyul 1873-cü il tarixli rəsmi məktubu.

ramını əhatə edən ilk ərizə ilə birlikdə Dəftərxana Senzura Komitəsinə göndərərək, qəzətin bütün programı haqqında öz qərarını, əlavə olunan iki ərizəni də qaytarmaq şətirlə, mümkün qədər yaxın müdəddətə c-b Baş İdarə reisinə göndərməyi Senzura Komitəsindən acizanə suretdə xahiş etməyi özüne şərəf bilir; həmçinin c-b Məlikovun Bakıda nəzərdə tutduğu qəzeti nəşr etdiyi təqdirdə rəhbər tutmalı olacağı program layihəsini də əlavə etmeniz xahiş olunur”.

Qafqaz Senzura Komitəsi 1874-cü il avqustun 22-də Qafqaz canişini Baş İdarə reisine cavabında, “Əkinçi” qəzətinin nəşri məsələsini həll etməyi arzulamadığından, formal olaraq Senzura Komitəsinin Bakıda müvafiq nümayəndəsinin olmadığını əsas gətirirdi. Bu zaman Senzura Komitəsi öz rəsmi məktubunda göstərir: “Digər tərəfdən, bir halda ki, qəzət iki həftədə bir vərəq çıxacaq, onda həmişə nömrənin çıxmasına iyirmi gün qalmış çap olunması nəzərdə tutulan baş məqaləni hazırlayıb Tiflisə – senzuraya göndərmək və geri almaq olar...”<sup>5</sup>

Beləliklə, bu dəfə də “Əkinçi” qəzətinin nəşrinə icazə verilmir.

Lakin Zərdabi təslim olmurdu. O neyin bahasına olursa olsun, öz qəzətinin nəşrinə icazə eldə etmək istəyirdi. O yenidən “Əkinçi” qəzətinin nəşrinə icazə verilməsi xahişi ilə müraciət etdi.

Nəhayət, 1874-cü il oktyabrın 5-də Qafqaz canişini dəftərxanası Baş İdarəsindən Qafqaz Senzura Komitəsinə Bakı Real Məktəbinin müəllimi, titulyar müşavir Həsən bəy Məlikova Bakıda təsdiq olunmuş programı uyğun “Əkinçi” adlı qəzət nəşr etməyə icazə verən məktub daxil oldu. Məktubda oxuyuruq:

“Əkinçi” qəzətinin senzuradan keçirilməsi Bakı qubernatorunun qərarı ilə qubernatorun bilavasitə nezarəti və məsuliyyəti altında tam etibarlı və inamlı şəxsə tapşırılsın ki, “Əkinçi”nin nəşri zamanı mətbuatın senzuradan keçirilməsi haqqında qanunun müəyyənleşdirdiyi bütün qaydalara icazə verilmiş programdan azacıq da olsa uzaqlaşmadan, dəqiqliklə riayət olunsun.

Əlahəzrətin bu əmri haqqında bununla yanaşı, c-b Baş İdarə reisi tərəfindən Bakı qubernatoru ondan asılı olan sərəncamları vermək üçün məlumatlandırılmışdır. Dəftərxana Zati-Alilərinin əmri ilə

<sup>5</sup>Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu. Qafqaz Senzura Komitəsinin 22 avqust 1874-cü il tarixli, 541 №-li rəsmi məktubu.

Qafqaz Senzura Komitəsini müvafiq sərəncamları verməkdən ötrü xəbərdar etməyi özüne şərəf bilir”<sup>1</sup>.

“Qəzətin çıxmamasına bir həftədən çox qalmış Həsən bəy güclü heyəcan keçirirdi, mətbəədə texniki nasazlıqlar aşkar olunmuşdu. Hər bir sərlövhəyə xüsusi klişe hazırlamaq lazımlı gəlir və çoxlu başqa maneə yaranırdı. Həsən bəy narahat idı ki, texniki maneələr üzündən qəzet çox uğursuz çıxar; ele ki, bapbalaca, tərtəmiz qəzet çapdan çıxdı, Həsən bəyin gözlerindən sevinc yaşları süzüldü. O, evə gələndə çox heyocanlı, şəhər ehval-ruhiyyəli idi, elində qəzet vardı. Bu gün onun həyatında an xoşbəxt gün idi.

Qəzet Rusiyada yaşayan bütün müsəlmanları hərəkətə getirdi. O, bütün müsəlman dünyasından bir elektrik cəreyanı kimi keçdi. Yatmış müsəlman dünyasını ayağa qaldırmaqdən ötrü nə məktəb, nə də teatr qəzet kimi güclü vasitə ola bilməmişdi”<sup>2</sup>.

1875-ci il iyulun 22-də “Əkinçi” qəzetiinin birinci nömrəsi çıxdı. Qəzətin çıxmazı neinki Azərbaycanın və Zaqafqaziyanın, həmçinin bütün Rusyanın ictimai həyatında böyük hadisə idi. Zərdabının – qəzetiin banisi və redaktorunun adına mütərəqqi ziyahılardan çoxlu təbrik teleqramı və məktubu gəlirdi.

“Əkinçi” qəzetiinin ilk nömrələri çıxandan sonra qabaqcıl ziyahılar Zərdabını alqışlayaraq öz arzularını bildirir və “Əkinçi” haqqında mülahizələrini söyləyirdilər. Həsən bəy Zərdabının şagirdi Azərbaycan yazıçı-dramaturqu Nəcəf bəy Vəzirov Zərdabiyyə məktubunda yazdı:

“Əkinçi” – Sizin fealiyyətinizin çıkış nöqtəsidir, əlbəttə, o, bizim hamımızı maraqlandırır... “Əkinçi”də felyetonlara da yer vermək işə mane olmazdı...”<sup>3</sup>.

Abdullah ağa Bakıxanov isə Zərdabının başladığı işə böyük əhəmiyyət verərək, demək olar ki, Həsən bəyə ünvanlanan bütün məktublarında “Əkinçi”yə bu nəcib işdə hər cür müvəffəqiyyət arzulayırdı.

A.A.Bakıxanov öz məktublarında Zərdabiyyə məsləhət göründü ki, o, abunəçiləri çar məmurlarının vasitəciliyi ilə deyil, əksinə, əhaliyə

<sup>1</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İstututunun Əlyazmalar fondu. Qafqaz Senzura Komitəsinin 5 oktyabr 1874-cü il tarixli, №-li rəsmi məktubu. Tiflis şəhəri.

<sup>2</sup> Həniyə xanım Melikova. “Həsən bəy Zərdabının tərcüməyi-hali” (üç dəflərdə əlyazma).

<sup>3</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İstututunun Əlyazmalar fondu, Həsən bəy Məlikovun (Zərdab) arxiv.

Azərbaycan dilində qəzet nəşrinin zəruriliyini təbliğ və təlqin etmək yolu ilə axtarsın. O belə zənn edirdi ki, bu yolla xüsusi çətinlik çekmədən daha çox sayda abunəçi cəlb etmək olar.

Abdullah ağa Bakıxanov 19 iyul 1875-ci il tarixdə Quba şəhərindən Zərdabiyyə ünvanladığı məktubda onu ilk Azərbaycan qəzetiinin banisi kimi salamlayaraq yazdı:

“Sevgili və əziz Həsən bəy!

Sizin məktubunuzu mən Tiflisdə aldım, qəzetiň nəşri haqqında elanları isə Qubada aldım, belə ki, mən Tiflisdə cavab yazmaq imkanından məhrum idim. Qubaya gələndə öyrəndim ki, Əhməd ağa artıq paylayıb qurtarıb, onda bir neçə nüsxə qalıb. Buradaca öyrəndim ki, Siz [elanları] paylamaq üçün hakimiyyət dairələrinə müraciət etmiş, onların vasitəciliyi ilə abunəçilər toplamışınız. Bu haqda mən belə deyərdim ki, hakimiyyətdə olanları narahat etməmək, əksinə, qəzetiň zəruriliyini təlqin etmək yolu ilə abunəçilər axtarmaq daha yaxşı olardı... Xalq faydasını başa düşüb özü ona israr olunmadan, Sizin qəzeti qəbul edər və o, tədricən möhkəm əsaslar üzrə yayılardı. Bu mənim məsələyə baxışimdır, onu sizə zorla qəbul etdirmək istəmərim: mən yalnız hər halda sizin bu işinizə kömək etməyə çalışacağam. Allah eləsin ki, müsəlman əhali arasında savadlıların sayı artırsın, onda sizin qəzetiinizin də sadıq abunəçiləri olacaq ...o, əhaliyə fayda verəcək.

Sizə başladığınız işdə qəlbən ən yaxşı şeyləri arzulayıram; ilk vaxtlar ola bilsin, bəzi uğursuzluqlar olacaqsa da yaxşı olar ki, ruhdan düşməyib, əksinə, bu faydalı işi, həmişə etdiyiniz kimi, əzmlə davam etdirəsiniz.

Sizin müti bəndəniz Abdullah ağa Bakıxanov.

İki nüsxə göndərərsiniz – birini mənim adıma, o birini Əhməd ağanın adına”<sup>1</sup>.

Mürtəce dairələr “Əkinçi” qəzetiinin və onun yaradıcısı Həsən bəy Zərdabının əleyhinə keşkin çıxışlar edir, onu “papaqlı urus” adlandırdılar. Dövlət orqanlarına Zərdabının adına saysız-hesabsız xəbərçiliklər edilirdi. Ruhaniyyət məscidlərdə onun haqqında hər

<sup>1</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İstututunun Əlyazmalar fondu, inv. № 5548.

cür əfsanələr danişır, onu rusperəst, xristianlıq təbliğatçısı adlandırdılar. Bununla yanaşı, çar məmurları da Zərdabinin üstünə düşmüşdülər. Məşhur Əli bey Əlixanov özünə göndərilmiş “Əkinçi” qəzeti Zərdabiye qaytarmış və ona belə yazmışdır: “Təəccüb edirəm, redaktorunu necə bilməmiş olar ki, öz çarına sədaqətlə qulluq edən nökər hökumətin nəşr etmədiyi qəzeti oxumaz”.

“Əkinçi” qəzetiňin və onun oxucularının düşdüyü vəziyyətlə əla-qədar Həniyə xanım Məlikova yazırdı: “Qəzeti çarın qorxusundan oxumayanların sayı onu Allahdan qorxduqları üçün oxumayanların sayından çox idi”<sup>1</sup>.

Elə ki, “Əkinçi” qəzetiň hər tərəfdən hücumlar başlandı və senzura gücləndi, qəzet oxucuları maraqlandıran siyasi mövzular verə bilmədi. “Əkinçi”nin 1877-ci ildə buraxılmış 9-cu nömrəsində Zərdabi yazırdı: “...Habelə yeqinimizdir ki, indi bizim qəzeti oxuyanlar bizdən ancaq təzə xəbərlər isteyir, amma... bizim qəzetiň adı melum edir ki, onun ümdə mətləbi gerek əkin, ziraet və elm xəbərləri olsun. Ona binaən əgerçi bu halda işlər dəyişildiyine təzə xəber artıb və qəzet oxuyanlar ona artıraq müştaqdırlar, lakin biz nə ki irəlikindən ziyanə xəbərlər yaza bilmirik, hətta bəzi səbəblərə görə ol qədr də yazmağa vahimə edirik. Belədə müştərilerimizdən iltimas olunur bizdən rəncidə-xatir olmasınlar ki, onların könlü istədiyiçən təzə xəber yazmaq olmur”<sup>2</sup>.

\* \* \*

“...xalq qəzet oxumağa adət edib  
və özü onu alıb oxuyacaqdır”.

Zərdabi

Azərbaycan xalqının çarizmin müstəmləkəci siyaseti və yerli mülkədarların zülmü altında əzildiyi, ruhanilərin elmin və mədəniyyətin zərərlə olduğunu təbliğ etdiyi, xurafatı və fanatizmi yaydığı bir zamanda mütərəqqi demokratik qəzet yaratmaq çox çətin bir iş

<sup>1</sup> Həniyə xanım Məlikova. “Hosən bey Zərdabinin tərcüməyi-hali” (üç dəftərdə slyazma).

<sup>2</sup> “Əkinçi” qəzeti, 28 aprel 1877-ci il, № 9.

idi. Lakin bütün çətinliklərə və təqiblərə baxmayaraq, Zərdabi – demokratik ideyalar və maarifin yayılması uğrunda bu yorulmaz mübariz – bütün manəsləri dəf edərək “Əkinçi” qəzetiň neşrinə başladı. Səciyyəvi cəhət odur ki, Zərdabi təkcə naşir və redaktor deyildi, o həm də demək olar ki, qəzetiň ilk nömrələrində dərc olunmuş bütün məqalələrin müəllifi idi. Korrektor işini də o özü görür və “Əkinçi”ni öz vəsaiti hesabına neşr edirdi.

Qəzetiň adı – “Əkinçi” təsadüfi ad deyildi. Zərdabi bununla ona işarə edirdi ki, qəzet əsasən kənd təsərrüfatı məsələləri ilə məşğul olacaq, kəndlilərə xidmət edəcək; qəzetiň adı həm də onun demokratik istiqaməti olduğundan xəbər verirdi.

“Əkinçi” qəzetiň 22 iyul 1875-ci il tarixli birinci nömrəsində Zərdabi özünü qəzet nəşr etməyə sövq etmiş bəzi səbəbləri göstərmişdir; ümumiyyətlə isə səbəblər onun yazdığını görə çox idi və onların hamisini sadalamağa ehtiyac yoxdur.

Zərdabinin bu səbəbləri nə üçün sadalamaq istəməməsi aydın-dır. O bu halda deməli idi ki, “Əkinçi” qəzetiň məqsədi hər şeydən əvvəl Azərbaycan xalqını öz hüquqları uğrunda mübarizəyə sövq etməkdir, bu barədə isə o zaman özlüyündə aydındır ki, nə danışmaq, nə də yazmaq olardı. Buna görə də Zərdabi uzaqqörənlik edib, özünü qəzet nəşr etməyə sövq edən bütün səbəbləri göstərmir, onlardan yalnız bir neçəsini xatırladırdı.

“Əkinçi” qəzetiň birinci nömrəsində Zərdabi onun rolunu xalq arasında elmi və mədəniyyəti təbliğ etmək işində ümumi şəkildə bir tribuna kimi səciyyələndirirdi. Birinci bölmə, onun göstərdiyi kimi, redaktorun məqalələrindən ibarət olmalı idi, ikinci bölmədə əkinçiliklə, heyvandarlıq və maldarlıqla bağlı məqalələr, həmçinin ümumiyyətlə aqronomiya və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yaxşılaşdırılması məsələlərindən bəhs edən məqalələr yerləşdiriləcəkdi. Üçüncü bölmədə məqalələr elmin və mədəniyyətin bəşəriyyətin inkişafındakı əhəmiyyətinə həsr olunacaqdı. Dördüncü bölmədə ictimai həyat məsələləri, həmçinin beynəlxalq məsələlər – rus dövlətinin və digər ölkələrin siyaset məsələləri işıqlanılacaqdı. Beşinci bölmə kənd məhkəmələrinin və daire məhkəmələrinin qərar-larına aid məsələlərə həsr olunacaqdı. Nəhayət, altıncı bölmə epidemioloji xəstəliklərə mübarizə və xəbərlər olmalı idi.

“Bu məzmunda qəzeti bizim müsəlmanlar üçün vacib bilib, onun zəhmətini və zərərini qəbul edib başlayırıq və müsəlmanların anlayan və pişrov kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar. Belkə səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqeni anlayan kəslərdən etdiyimizə səbəb odur ki, bizə məlumdur, bizim müsəlmanlar həmişə öz anlayan kəslərini əziz tutub onların sözlerinə əməl ediblər. Əlbəttə, anlayan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və kuşış etsinlər”.

Zərdabi çar Rusiyasında Azərbaycan dilində çıxan yeganə qəzeti məqsəd və vəzifələrini işıqlandıraraq yazuşdu: “Əkinçi” – müəllim deməkdir. O yalnız xalqın xeyrini düşünür”. O deyir: “Xalq arasına bacarıq, bilik və elm toxumu səpin ki, öz xalqınızı ucaldasınız”. “Əkinçi” bir vaizdir ki, bizi əbdandarlıq elmlərinə vəz və təhrük edir. “Əkinçi” bir nəfsi-ləvvəmə ki, bizi yamanlıqdan məlamət edir ki, yaxşılıq tərəfinə gedək. Ona binaən ki, insan ta öz-özün məlamət etməyə, yamanlıqdan müctənib və yaxşılığı mürtəkib ola bilməz. “Əkinçi” bir aynadır ki, bize zillet və miskənət eyiblərini nümayan edir və izzət və tərəqqi hüsnlərin cilveyə verir ki, belkə “ta rişə dər ab əst, ümidi-səməri həst” (“Nə qədər ki, kök sudadır, səmərə [meyvə] ümidi var”) ki, əməlimizin hüsni qüthün dərk edib onun çarəsin fikir edək”<sup>1</sup>.

Zərdabi oxucuları “Əkinçi”nin Azərbaycan xalqının qəflət yuxusundan oyadılması, onun xoşbext gələcəyi uğrundakı mübarizədə nəcib və yüksək məqsəd və vəzifələri ilə tanış edərək göstorirdi:

“Bizdən ki keçib, bizdən sonra gələnlər şəmatətdən qurtarsın. “Əkinçi” bir təbibdir ki, istəyir pəndiyat və nəsayihin acı dəvaları ilə nadanlıq ixlatin bizdən dəf etsin və elmin şəhd və məcunilə bizim məzacımızı qüvvətləndirsin, belkə məzac qüvvət tapıb, mərəzi dəf etsin. “Əkinçi” bir əczaxanadır ki, bizim hal və malimizə əza tutub ki, biz belkə bir çare edək ki, bizdən sonra gələnlər nadanlıq mərginə düşçər olmayıalar”.

Zərdabi “Əkinçi” qəzeti səhifələrində daha sonra hərəket və inkişafdan, həmçinin qabaqcıl insanların cəmiyyətdəki rolundan söz açaraq yazuşdu:

“Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyasının gordisine görə gerek, habelə öz rəftarını da deyişdirsin. Necə ki, məsəldir deyərlər: zəmanə sənə saz olmasa, sən zəmaneyə saz olginən. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun.

Bizim zəmanə deyişilməyi, əlbəttə, hər bir anlayan kəsə məlumdur və bu tövr zəmanənin deyişilməsi bizim ilə deyil. Həmçinin biz qadir deyilik ki, zəmanəni deyişilməkdən saxlayaq. O kəslər ki, həmişə bizə etibar edib bizim sözlerimizə əməl edirlər, zəmanə deyişildiyinə görə günü-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getmeyinə mane olmaq, yeni onları keçən zəmanənin qaydası ilə saxlamaq məsləhət deyil. Ona görə ki, o yolu onlar bızsız də gedəcəkdir. Pəs bizim anlayan və pişrov kəslərə eyni məsləhətdir, bu yolu onlar ilə bir yerdə getsinlər. Ta ki, onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar”<sup>2</sup>.

Zərdabi dəfələrlə göstərmışdır ki, “Əkinçi” qəzeti məqsədi xalqın gözünü açmaqdır. Qəzet xalqa yaxşımı pisdən ayırmadı kömək etməlidir. “Salisən, qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstersin, ta xalq öz nikü bədindən xəbərdar olub, onun əlacımın dalınca olsun”<sup>2</sup>.

Qəzeti ilk nömrəsinin çıxmasından ruhlanmış Zərdabi ruhdan düşmürdü. Mürtece gürüha əhəmiyyət vermədən o, “Əkinçi” qəzeti ikinci nömrəni hazırlayırdı. O artıq özünü qarşı olan hər çıxişa ürək acısı ilə cavab vermir, əksinə, o öz yoldaşlarına deyirdi ki, bu tamamilə qanuna uyğundur. Zərdabi göstərir ki, “Əkinçi” qəzeti maarif və mədeniyyət mövqeyində duran insanlar üçün sevindirici hadisədir. Tamamilə aydındır ki, mürtece dairələr üçün “Əkinçi” onları amansızlıqla qamçılayan qamçı olacaq. Buna görə də ruhdan düşmək lazımdır deyil. Ona nail olmaq lazımdır ki, “Əkinçi” qəzeti xalqı elm, mədəniyyət və maarif sahəsinə istiqamətləndirən bir qüvvəyə çevrilisin.

“Əkinçi” qəzeti nəinki Zaqafqaziyada, həmçinin Sibirdə, Volqaboyunda, Uralda, habelə xarici ölkələrdə abunəçiləri var idi.

“Əkinçi” qəzeti Zaqafqaziya ictimaiyyətinin diqqət mərkəzində id. Mürtece dairələrin Zərdabiyyə və onun qəzeti qara yaxmağa

<sup>1</sup> “Əkinçi” qəzeti, 22 iyul 1875-ci il, № 1.

<sup>2</sup> “Əkinçi” qəzeti, 22 iyul 1875-ci il, № 1.

<sup>2</sup> Yenə orada, 14 aprel 1876-ci il, № 7.

çalışdıqları bir zamanda əməkçi xalq və mütərəqqi ziyahlar “Əkinçi” qəzetiñə her cəhətdən dayaq olur və onu həvəsləndirirdilər. Mürtəcelərdən bəziləri bildirirdilər ki, guya “Əkinçi” qəzetiñde sadə, ədəbi olmayan dildə yazılış məqalələr verilir, qəzet dini məsələlərə dair məqalələr dərc etmir və i.a. Bütün qaldırılan məsələlərə Zərdabi yazılı cavab verirdi. Əlverişli hallarda o, şifahi çıxışlar edərək “Əkinçi” qəzetiñin möqsəd və vəzifələrinən danışındı. Qəzetiñ əleyhinə olan mürtəce çıxışlara və dəfələrlə öz ünvanına göndərilən hədələrə belə cavab verirdi: “Məni oxucuların laqeydliyi ödürüb ilərdi. Bir halda ki, qəzet cəmiyyəti oyatmışdır, deməli, bu artıq bir qüvvədir”. Zərdabi “Əkinçi” qəzetiñ Azərbaycan xalqının oyanışındakı rolundan öz yaxın dostlarına və qohumlarına sevincəle danışındı.

Zərdabi yeni yazmağa başlayan müxbirlərə qayğı ilə yanaşar, onları ruhlandırar və müxtəlif yollarla həvəsləndirirdi. Qəzete Vəqaboyundan, Orenburqdan və başqa yerlərdən məqalələr gəlirdi.

“Əkinçi” qəzetiñin nəşri bütün müsəlman Şərqi üçün böyük əhəmiyyətə malik idi və təsadüfi deyil ki, bütün şərqşünaslıq ədəbiyyatında “Əkinçi” qəzeti haqqında, onun yaradıcısı, ilk böyük Azərbaycan publisisti Zərdabi haqqında müxtəlif məqalələr, qeydlər dərc olunurdu. Sonrakı illerde şərqşünaslıq dair ədəbiyyat “Əkinçi”nin əhəmiyyətini yüksək qiymətləndirirdi.

Rusiya şərqşünasları cəmiyyətinin orqani olan “Мир ислама” (“İslam dünyası”) öz səhifələrində “Qafqazda ilk müsəlman qəzeti” adlı xüsusi məqalə vermişdi. Bu məqalədə deyilirdi:

“Yetmişinci illerin başlangıcında Bakı gimnaziyasının təbiyyat tarixi müəllimi, demək olar ki, universitet təhsili almış bəlkə də yeganə müsəlman olan Həsən bəyin başına müsəlmanları yeri gəlmışkən dövri metbuata alışdırmaq fikri gəldi. O zamanlarda xüsusən o yerlərin dillərində qəzet nəşrine icazə almaq kifayət qədər çətin idi, lakin demək olar ki, dördüncü xahişlərdən və vəsatetlərdən sonra Həsən bəy Məlikov diyardakı ali hakimiyət tərəfindən Bakı şəhərində Azərbaycan türk ləhcəsində “Əkinçi” adlı iki həftədə bir dəfə çıxan qəzet nəşr etməyə icazə verildi...”<sup>1</sup>.

Göstərilən məqalədə qeyd olunurdu ki, qəzetiñ redaktoru və banisi Zərdabi mütərəqqi demokrat xadim idi. Eyni zamanda o da gos-

tərilirdi ki, “Əkinçi” qəzetiñ çıxmazı bəylər və ruhanilər tərəfindən düşmənciliklə qarşılandı.

“Qafqazdakı müsəlman ziyalıları o zamanlar bəylərin, xanların və ağaların nümayəndələrindən ibarət idi. Onlar mühafizəkarlıq və digər mənşələrdən və siniflərdən olan şəxslərə münasibətde kəskin tənqid ruhunda təbiye olunmuşdular. Həsən bəy Məlikovu bir demokratik əqidə adamı kimi, “xalq adamı” kimi tanıldıqlarından onlar onun ana dilində qəzet nəşr etdirmək cəhdində özleri üçün nə isə bir qorxulu şey olduğunu hiss edir, onların kəndlilərə münasibət sistemini və ümumiyyətlə həyatlarını və səylərin tənqidə məruz qoymaq arzusu göründülər. Buna görə də ana dilində ilk qəzeti çıxmazı xəberi Qafqaz müsəlmanlarının ali sinfi tərəfindən olduqca soyuq qarşılandı. Həm də onlardan çoxunun xoşuna bu da gəlmirdi ki, bəy adlanmış olsa belə, bunun üçün kifayət qədər torpaq sahəsi və kəndliləri olmayan bir adam Qafqazda onlardan daha çox tanınsın.

Diger nüfuzlu sinif – həmişə yeniliklərə düşməncəsinə münasibət bəsləyən və avropalıları qəzet kimi bir işdə təqlid etməyi islamın ənənəvi dayaqlarının dağılması kimi qiymətləndirən ruhanilər də elə bu mövqeda dururdu.

Bu vəziyyətdə “Əkinçi” qəzetiñ qarşısında olduqca çətin bir vəzifə dururdu: iki nüfuzlu və savadlı sinfin açıq-aydın düşməncəsinə münasibəti və xalqın öz arasında savadsızların olduqca böyük faiz təşkil etdiyi bir şəraitdə özünə kifayət qədər oxucu tapmaq<sup>1</sup>.

Bəylərin, mürtəce ziyalıların və ruhanilərin müqavimətinə baxmayaraq, “Əkinçi” qəzeti xalq kütlələri arasında tez bir zamanda məşhurlaşdı. Bu, “Əkinçi” qəzetiñ düşmənlərinə rahatlıq vermir və onlar onun yayılmasına hər cür maneçilik töredirdilər. Ali hakimiyət dairələrinin göstərişi ilə rəsmi təsisatlar, qəza idarələri və poçt qəzeti Azərbaycanın rayonlarına çatdırmaqdən imtina etdilər. Artıq 1876-cı il iyulun 11-dək abunəcilerin sayı 600 nəfərdən – illik abunə yazılanların sayı 283-ə və yarım millik abunə yazılanların sayı isə 75 nəfərə enmişdi. “Əkinçi” qəzetiñ oxucuları təqib olunurdular.

Ana dilimiz olan Azərbaycan dilinin saflığı uğrunda mübarizədə “Əkinçi” qəzetiñ böyük əhəmiyyəti olmuş və o, türk və fars dillərinin ana dilimizə təsirinə qarşı çıxmışdır. Mürtəce ziyalılar və ruhanilər belə deyirdilər ki, Azərbaycan dilində elmi fikirlər ifadə etmək,

<sup>1</sup> “Мир ислама”, т. II, вып. XII, СПб. С.-Петербург, 1914 г., стр. 882.

<sup>1</sup> “Мир ислама”, т. II, вып. XII, СПб. С.-Петербург, 1914 г., стр. 884-885.

kitab nəşr etmək və i.a. mümkün deyil və onlar Azərbaycan dilində ədəbiyyatın, xüsusən “Əkinçi” qəzetiñin yayılmasına hər yolla mane olurdular. Zərdabinin qarşılaşıðı çətinliklər 1901-ci ildə çıxan rus dilində “Периодическая печать на Кавказе” məcmüsəndə də göstərilirdi:

“Məlikov qeyri-iradi olaraq “elm aləmi” adlanan mühitdən olan, fars dilini öz ana dilindən üstün tutan gizli, qismən də açıq bədxah-lara qarşı mübarizə aparmalı olurdu.

Söz yox ki, bu təmtəraqlı Farsistan dilində qəzet zühura gele-nədək kitablar tərtib olunmuş, qəsidiələr, həcv və şeirlər yazılmış, bir sözlə, demək olar ki, bütün müsəlman Zaqafqaziya yazıçıları və şairləri hər şeydə öz fars qələm qardaşlarını təqlid etmişlər.

Əhaliyə yad olan bu dil gündəlik həyatda zəruri bir dil kimi nəinki yalnız bütün məktəblərdə tədris olunurdu, o həmçinin bəzi hökumət məktəblerinin proqramlarına məcburi bir fənn kimi salınmışdı.

Qəzet naşırı bu vəziyyətə uyğun olaraq öz nəşrlərini “elm aləmi”nin müstəsna vəsaiti deyil, bütün diyarın oxucu kütləsinin ümumi malı etməkdən ötrü öz qəzətlərini Azərbaycan ləhcəsində nəşr etməyə başladılar, bu sonuncu isə öz yeniliyi, en başlıcası, sadə adamlardan gelən yeniliyi nəticəsində “elm aləmi” tərəfindən hüsn-rəğbətlə qarşılanmadı.

Zaqafqaziya diyarının müsəlmanları üçün mühüm olan bu işin pioneri ali təhsilli, öz işini yaxşı bilən... Bakı quberniyası Göyçay qəza-sının Zərdab kəndində doğulmuş Həsən bəy Məlikov adlı bir adamdır.

...Demək lazımdır ki, c-b Məlikovun qəzeti meydana gelənədək, demək olar ki, bütün tatar kitabları, kiçik istisnalar olmaq şətilə, əlyazma kitabları idi və onların yalnız əhəmiyyətsiz bir hissəsi, başlıca olaraq fars mənşəli olanları daş basması üsulu ilə çap olunmuşdu, buna görə də ümumiyyətlə çap haqqında, adı savadlı adamlar bir yana dursun, “elm aləmi”nin belə qaranlıq təsəvvürü vardi.

Bələliklə, ilk tatar qəzetiñin çapı naşır üçün belə elverişsiz şərait-de başlandı”<sup>1</sup>.

Zərdabi “Əkinçi” qəzetiñin nəşr etməklə Azərbaycan dilini bu dilin inkişafı üçün böyük əhəmiyyəti olan yeni terminlərlə, məfhumlarla və ifadələrlə zənginləşdirdi<sup>2</sup>. Zərdabi Azərbaycanda ilk

<sup>1</sup> “Периодическая печать на Кавказе”. Тифлис, 1901 г., стр.47-49.

<sup>2</sup> Stalin mükafatı laureati, filologiya elmləri namizədi Ə.Orucovun “Əkinçi” qəzetiñin dilinin tədqiqinə həsr olunmuş dissertasiya işi.

dəfə təbiətşunaslıq aid elmi terminologiya yaratdı. Onun “Torpaq, su və hava”<sup>1</sup> və “Bədəni salamat saxlamaq dəsturuləməlidir”<sup>2</sup> əsərləri yalnız təbiətşunaslıq sahəsindəki əsərlər kimi böyük marağa səbab olmaqla məhdudlaşmayıb, bununla yanaşı, həm də Azərbaycan dilində elmi terminologiyanın yaradılması işinə qiymətli töhfədir.

Yerli mürtece dairələr çar müstəmləkəçilərinə arxalanaraq Zərdabını gözümçüxdə salırdılar. Təqibler və təzyiqlər ara ver-mədən gücləndirilirdi.

Bununla belə Zərdabi “Əkinçi” qəzetiñin yayılması uğrunda mübarizəsinə yorulmadan davam etdirirdi. Təqibler və təzyiqlər onun qaynar enerjisinin və yorulmaz əməyinin qarşısını kəsə bilmirdi. Zərdabinin dostlarından bir çoxu ondakı bu enerjiyə heyran qalmışdı.

O zaman Bakıya gəlmış bir fransız qəzetiñin müxbiri bütün Rusi-yada çıxan yeganə Azərbaycan qəzeti ilə maraqlanmışdır. “Əkinçi” qəzetiñin lap az sayda abunəçisi olduğunu və onun olduqca çətin şəraitde nəşr olunduğunu biləndə müxbiri heyvət bürümüşdür. O, Zərdabiyə müraciətlə demişdir: “Siz ki əsil qəhrəmansınız! Bizdə Fransada belə kasib qəzətdə işləmək istəyən bir nəfər belə tapılmaz. Mən sizdəki enerjiyə heyranam. Görünür siz öz xalqınızı çox sevir-siniz!”

1877-1878-ci illər müharibəsində hərbi əməliyyatların başlan-ması ilə “Əkinçi” qəzetiñin əleyhinə çıxışlar daha da gücləndi. Sen-zura qəzetiñ, demək olar ki, hər bir sətrinə irad tuturdu. “Əkinçi” xüsusü dövlət senzorunun, ondan sonra qubernatorun və daha bir neçə şəxsin əlinənən keçirdi. “Əkinçi” qəzetiñ müharibə haqqında hər hansı bir məlumat və xəbər vermək qəti olaraq qadağan edilirdi. Zərdabi, oxucu kütləsinin arzularının əksinə olaraq, çar senzurasının tələblə-rini yerinə yetirir, öz qəzetiñin səhifələrində hərbi əməliyyatların gedisi haqqında məlumat vermir, Rusiyadakı yeganə Azərbaycan qəzetiñi qoruyub saxlamaq üçün bütün tədbirləri görürdü. “Əkinçi” qəzetiñ hətta rəsmi dövlət qəzətlərindən hərbi əməliyyatlar haqqında hər hansı bir məlumatı götürüb çap etməyə icazə verilmirdi. Bir dəfə qəzetiñ nömrələrində birində belə zərərsiz bir məlumat getmişdi ki, Moskvada soyuqlar düşüb.

<sup>1</sup> Həsən bəy Məlikzadə (Zərdabi). “Torpaq, su və hava”. Bakı, 1912.

<sup>2</sup> Həsən bəy Məlikzadə (Zərdabi). “Bədəni salamat saxlamaq dəsturuləməlidir”. Bakı, 1914.

Senzura bununla əlaqədar Zərdabinin əleyhinə ittiham irəli sürərək ona belə demişdi: “Siz müsəlmanlara göstərmək isteyirsiniz ki, Allah bizi cəzalandırır, ona görə də bizə belə soyuqlar göndərir”. Bütün bunlar “Əkinçi” qəzətinə bağlamaq üçün bəhancə əldə etməkdən ötrü heç nəyini əsirgəməyən senzuranın əsassız iradlarından başqa bir şey deyildi.

Zərdabinin demokratik ideyaları, onun mütərəqqi fealiyyəti və xalqa yorulmaz müraciətleri çar mütləqiyəti tərəfindən onun əleyhinə olan təqibləri daha da gücləndirdi, bu da “Əkinçi” qəzətinin normal çıxmاسını hiss olunacaq dərəcədə çətinləşdirdi.

Zərdabinin maarif sahəsindəki qaynar fealiyyəti, onun Azərbaycanın əməkçi xalqının hüquqları uğrunda mübarizəsi məmurlarda ona qarşı güclü kin doğurmaya bilməzdi. Onlardan birinin Zərdabiyə bu sözlərlə müraciət etməsi təsadüfi deyildi: “Bize qalsa, başınızdan ayağımızacan kerosin töküb sizi yandırardıq. Əgər siz olmasaydınız, biz dilsiz müsəlman sürüsü ilə baş-başa qalardıq”.

“Əkinçi” qəzətinə siyasi mövzularda məqalələr dərc etməyi qəti olaraq qadağan etmişdilər. Zərdabi yazır: “Xülasə, siyasi xəberləri çap etmek mümkün olmadı və müştərilər məndən çox narazı oldular... Jandarma polkovnikinə hər gündə məndən və “Əkinçi”dən adsız donostalar göndərirdilər. Jandarma tərəfindən mənim üstümə qaravulçular qoyulurdu. Onlardan birisi mənim rus qulluqçumun qardaşı adıyla gecələr mənzilimdə yatırıldı. Birisi də küçə qapısında durub mən bir yana gedəndə məni aparıb-götirirdi. O vaxt mən hər gecə 1-2 saatlıq klubə gedib bilyard oynayırdım və jandarma polkovnikinə də bəzi vaxtlarda mənimlə oynayırdı. Bununla belə polkovnik həftədə bir neçə dəfə məni sorğu-suala tutaraq deyərdi ki, doğrudurmu filan günü axşam filankəslərin yanına gedib, filan sözü demisən. Mən cavab verirdim ki, filan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də bunu yaxşı bilirəm, amma neyləyim, qanun belədir, gərək xəber alam”<sup>1</sup>.

Hərifə xanım Melikova, Zərdabinin düşdürüyü vəziyyəti təsvir edərək xatırlayır ki, bir dəfə onun iki qohumu – çérkezi paltar geyinmiş, bellərinə xəncər və naqan bağlamış iki zabit [Bakıdan] keçərkən yolüstü ona deymişdilər. Onların Zərdabinin mənzilində görün-

məsi aşpaz qadının “qohumları” adlanan adamlar arasında vahimə yaratmış və çaxnaşma salmışdı. Hərifə xanım yazır: “Həsən bəyin mətbəxini necə qorxu büründüyü görmək gəlməli idi: aşpaz qadın da, müreibbiyə də, onların “xaç qohum-qardaşı” olan jandarmalar da az qala göz yaşları axıdaraq, yalvarıb deyirdilər ki, onları öldürməsinlər, günah onlarda deyil.

Mətbəxdəkili rəsədləri çətinliklə sakitləşdirmək oldu. Lakin bundan sonra nəzaret daha da gücləndirildi. Həsən bəyə və ailəsinə bu şəraitdə yaşamaq dözülməz oldu”<sup>2</sup>.

Qəzətin bağlanacağından qorxan Zərdabi çox ehtiyatlı hərəkət edir, onun səhifələrində hərbi əməliyyatlara və müharibə ilə bağlı başqa məsələlərə dair en kiçik məlumatları belə verməkdən çəkinirdi. Həsən bəy Zərdabi yazır: “...Amma bununla belə mən qəzeti vaxtlarında çıxardırdım. Elə ki Dağıstanda şuluqluq başlandı, “Əkinçi”nin günü dəxi artıq qara oldu. Bir gün Necəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzənməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər... Qubernator buyurdu ki, ...dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmerəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı. Çünkü nömrə mənim adımdan çıxmışdı, mən təvəqqə elədim ki, dəxi mənim adımdan qəzet çıxarmasınlar”<sup>2</sup>.

Zərdabinin bütün səylerinə baxmayaraq, irticanın güclü təzyiqi altında Rusiyada ilk Azərbaycan qəzətinin nəşri 1977-ci ildə dayanırdı.

1877-ci il sentyabrın 29-da “Əkinçi” qəzətinin birinci səhifəsində qəzətin redaktor-naşırı Zərdabinin adından bu mezmunda bir məlumat verilmişdi: “Mənim naxoşluğumla əlaqədar olaraq qəzətin bu ilin sonuna olan nömrələri vaxtlı-vaxtında buraxıla bilməyəcək və ümumiyyətlə, məlum deyil ki, onlar nə zaman çıxacaq”. Bu nömrə “Əkinçi” qəzətinin son nömrəsi idi.

<sup>1</sup> Hərifə xanım Melikova. “Həsən bəy Zərdabinin tərcüməyi-hali” (Üç dəfərdə alyazma).

<sup>2</sup> Həsən bəy Zərdabi. “Rusiyada evvelinci türk qəzeti”. “Həyat” qəzeti, 1905-ci il, № 115.

<sup>1</sup> Həsən bəy Zərdabi. “Rusiyada evvelinci türk qəzeti”. “Həyat” qəzeti, 1905-ci il, № 115.

\* \* \*

*"Ey zikr olan ayxuslar, bunu fəhm edim ki, sizin dolanacağınız xalq ilədir və diriliyiniz onun diriliyinə mövgüsdür".*

*Zərdabi*

“Əkinçi” qəzetiňin bağlanması ilə əlaqədar Zərdabinin adına abunəçilərdən və o zamanın mütərəqqi adamlarından Azərbaycan xalqı üçün bu qədər çox iş görmüş bu gözəl qəzetiň nəşrinin dayandırılmasına təessüf ifadə edən çoxlu sayıda məktub gəlirdi.

Hökumət dairələri “Əkinçi” qəzetiň bağlayandan sonra Zərdabinin Bakıda qalmasının təhlükəsiz olmayacağıni düşünürdülər. 1873-cü ildə ona Kuban vilayətinin, yaxud Qərbi Gürcüstanın şəhərlərindən birinə inzibati sürgün teklif edildi. Zərdabi üzrlü səbəbə görə Yekaterinodar gimnaziyasına keçirilmək adı ilə Bakı gimnaziyasından işdən çıxarıldı.

Zərdabinin keçmiş şagirdi, Sosialist Əməyi Qəhrəmanı akademik M.A.Pavlov öz xatirələrində onu gözəl pedaqoq və darvinist-təbiətşunas kimi səciyyələndirərək yazar:

“Təbiyyat tarixi müəllimi aşağı siniflərdə hesabı tədris edən azərbaycanlı Həsən bəy idi, təbiyyat tarixi altıncı sinifdə keçilirdi. Həsən bəy elan etdi ki, onun fənni üzrə yaxşı dərslik olmadığı üçün o öz dərslərini imla kimi deyib dəftəre yazdıracaq. Beləliklə, o bizim sinfə galib dərsləri yazdırır, sonra şagirdləri çağırıb onlardan yazdıqlarını soruşurdu.

Bəs o nəyi yazdırırı? Mən yalnız bir neçə il sonra başa düşdüm ki, o bize Darwinin növlerin mənşəyi nəzəriyyəsini yazdırırmış...

Həsən bəy bizimlə altıncı sinifdə məşğul olurdu, yedinci sinfə keçdikdə öyrəndik ki, Həsən bəy məktəbi tərk edib getməyə məcbur olmuşdur. O bizim on sevimli müəllimlərimizdən biri idi və biz onun işdən çıxdığını bilib evinə getdik ki, keçdiyi maraqlı dərslər üçün təşəkkür edək və onun dövlət qulluğundan çıxarılması münasibətlə öz təəssüfümüzü bildirək. O bizi arxalıqla və papaqla – milli Azərbaycan geyimində qəbul etdi”.

Zərdabi hökumətin teklifindən qətiyyətlə imtina etdi. Sonralar o bu barədə yazardı:

“Bu tövr mən istəyirdim qəzeti vaxtilə bağlayıb dava qurtaran- dan sonra çıxardım. Amma müsəlmanların düşmenleri əl çəkmirdilər. Bir gün gimnaziyanın direktoru mənə məlum eledi ki, sərdarın hökmüne görə Yekaterinodar gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünkü mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakiılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 cəmiyyət qulluğuna girmek istədim, amma məni seçkiden qaraladılar. Belədə mən na ki “Əkinçi”ni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kendimizə köçüb getdim”<sup>1</sup>.

Zərdab kəndində olanda Həsən bəy, hər şeydən əvvəl, məktəb açmağa cəhd etdi. O, kəndlilərin uşaqlarına savad öyrədir, kənd təsərrüfatı ilə məşğul olurdu. Orada, kənddə də Zərdabi Bakı şəhərinin həyatı ilə daima maraqlanır, çoxlu məktub alır, onlara cavab verir, Bakıdakı vəziyyət haqqında öz mülahizələrini söyləyirdi.

Zərdabi Bakı ilə yalnız yazılı əlaqə saxlamırıd: tez-tez onun yanına şəhərdən məsləhet və kömək almaq üçün gəlirdilər. Belə ki, 1895-ci ildə Zərdab kəndinə Bakıdan Həsən bəyə o gedəndən sonra şəhər idarəsində yaranmış vəziyyət, xüsusən rüşvətxorluğun artması, idarəyə ləyaqətsiz insanların işə götürülməsi və i.a. haqqında məlumat vermək üçün xüsusi adam göndərilmişdi. Zərdabi bununla əlaqədar Bakıya gələrək, sakinlərdən bir çoxuna bu haqda ərizə yazmağı və məmurların qanunsuz hərəketlərindən şikayət etməyi teklif etdi. Heç kim – birinci növbədə varlılar buna razılaşmadılar. Onlar qorxu içində deyirdilər: “Hakimiyyətin hərəkətlərində necə şikayət etmək olar?!”. Belə olduqda Zərdabi yaranmış vəziyyət haqqında Bakı şəhər sakini Pirəli Pırbudaq oğlu kimi bir saxta adla ərizə yazış imzaladı və yuxarı instansiyaya göndərdi. Bu ərizə ilə əlaqədar Zərdabi müəyyən todbirlər görmüşdü.

Doğma Zərdab kəndinə qayıdan Həsən bəy məktəb açmaq üçün çalışıb-əlləşirdi. O, bu məqsədlə pul topladı və öz arzusuna nail olub kiçik bir məktəb açdı.

Ruhaniyyət, xüsusən şeyx Əlibaba, şeyx Hacı İsləm kimi fəntizm və xurafat təbliğatçıları Zərdabını rahat buraxmırlılar. Bir tərəfdə

<sup>1</sup> Həsən bəy Zərdabi. “Rusiyada əvvəlinci türk qəzeti”. “Heyat” qəzeti, 1905-ci il, № 115.

Zərdabi ilə onun azsaylı həmfikirləri, digər tərəfdə bu tüfeyli şeyx-lər olmaqla iki tərəf arasında qızgın mübarizə başlandı. O zaman şeyx Əlibabanın böyük nüfuzu vardi. Hənifə xanım Məlikova yazar: "Şeyx öz perəstişkarlarını eله salırdı – o təkcə onların əmlakına deyil, həmçinin namuslarına toxunur, arvadlarını, qızlarını əllərindən alırdı – şeyxin həriflədiyi bu bədbəxtlər de bunu da Allaha xoş gələn bir iş hesab edib, öz arvadlarını, qızlarını ona verirdilər. Həsən bəy çox dəhşətli və heris bir şəxs olan Şeyx Əlibaba və onun üç qardaşına qarşı mübarizəyə girişdi"<sup>1</sup>.

Zərdabinin kəndli kütłəsi arasındaki maarifçilik fəaliyyəti artıq özünün ilk bəhrəlerini verirdi. Zaman keçdikcə kənddə Zərdabinin nüfuzu dayanmadan artırdı.

Zərdabi kəndlilərə mal və can vergisi toplanması prinsiplerini, vergilərin müəyyənləşdirilməsi qaydalarını izah edir, vergi verərkən qəbz almağın zəruriyini başa salırdı. O, kəndliləri qarət edən çar məmurlarını amansızlıqla rüsvay edirdi. Məmurların qanunsuz hərəkətləri, rüşvətxorluq haqqında Zərdabi Bakı və Tiflis qəzetlərinə məqalələr göndərirdi.

"Kaspi" qəzetiñin bir neçə nömrəsində Zərdabinin "Kədin "xeyixahları" adlı böyük məqaləsi dərc olunmuşdu. Zərdabi bu məqalədə o zaman ikiqat zülm altında – bir tərəfdən çar müstəmləkəçilərinin, digər tərəfdən beylərin, xanların və ağaların zülmü altında olan Azərbaycan kəndlilərinin ağır vəziyyətini təsvir edərək bildirir: "Vergilərin belə bölündüyü halda həmişə əyriliklər olacaq. Bizim kəndlilər öz müftəxər qolçomaqlarından asılı olduqca, sözün əsil mənasında, azad vətəndaşlara çevrilməyince o əyriliklər də mövcud olacaq, buna isə... bizdə, Şərqi Zaqafqaziyada hələ çox qalır"<sup>2</sup>.

Kəndlilərin ağır vəziyyətini göstərmək üçün Zərdabi göstərilən məqalədə səciyyəvi bir fakt götirmiştir. O, orada Kür çayının sahil-lərindən bir kəndlinin onun yanına gəlib, onların cəmiyyətində vergilərin qeyri-bərabər təyin edilməsindən şikayət ərizəsi yazmaq xahişi ilə müraciət etdiyindən söhbət açmışdır. Zərdabinin məsələnin nədən ibarət olduğu haqqında sualına kəndli belə cavab vermişdir: bir zamanlar Kür çayının sahilləri başdan-başa tut ağaclarından ibarət

<sup>1</sup> Hənifə xanım Məlikova. "Hesən bəy Zərdabinin tərcüməyi-hali" (üç dəftərdə əlyazma).

<sup>2</sup> "Kaspi" qəzeti, 23 yanvar 1900-cü il, № 18.

## Школы для детей рабочих

Въ посльднее время выдвинутъ впередъ вопросъ о народномъ образованіи въ широкомъ смыслѣ слова. Но какія бы заботы ни прилагались о распространеніи такого образованія, намъ далеко еще до всеобщаго обязательнаго обученія, потому, прежде всего, что одно министерство не въ состояніи содержать столько школъ сколько ихъ нужно для всеобщаго обученія; необходимо, чтобы пришли на помощь отдельныя общества и частные лица, а надежды на общества, въ особенности, на частные лица, пока мало, ибо еще долго ждать того времени, когда они сами сознаютъ необходимость такого обучения и откроютъ школы добровольно.

Но есть известный кругъ частныхъ лицъ, пользующихся трудомъ народа, въ качествѣ рабочихъ, интересы которыхъ находятся въ прямой зависимости отъ обученія ихъ рабочихъ. Вотъ на этихъ то лицахъ, именно на хлопьевахъ фабрикъ и заводовъ, лежитъ нравственная обязанность открывать для детей своихъ рабочихъ необходимое число школъ.

Hesən bəy Məlikov Zərdabinin "Kaspi" qəzetiñin 1900-cü ilde buraxılmış 47-ci nömrəsindəki məqaləsinin övvəli.

meşə ilə örtülü idi. Varlılar bu meşələri çəparləyib öz şəxsi mallarına əvvərildilər və tut bağları ettilər. O zaman belə bağlar çox idi və bağ sahibləri onlara çox ehemiyət vermirdi, belə ki, hər kəs, hətta bağlı olmayanlar da o ağaclarдан odun kimi istifadə edə bilirdi. Əlli il bundan əvvəl belə qərar qəbul olundu ki, hər bir kəndli, yarpaqları ilə barama qurdubəsləmək mürmkün olan tut bağına görə öz vergisindən əlavə, varlılara da ildə iki manat ödəməlidir. İndi artıq o bağlar yoxdur, onları çoxdan doğrayıb qurtarıblar, kəndlilər isə əvvəlkü kimi iki manat, yəni ele əlli il əvvəl ödədikləri qədər ödəməkdə davam edirlər.

Həmin kəndli həmçinin ondan şikayətlənirdi ki, yerli müftəxor varlılar heç bir mal vergisini boyunlarına çəkmək istəmir, ev başına alınan və torpaq vergilərini yoxsullar arasında bölüşdürürlər. Müftəxorlar özleri isə "...neinki heç nə ödəmirlər, eksinə, hətta bölüşdürümdəki zəhmətlərinə görə müyyəyen miqdarda mükafat da alırlar".<sup>1</sup>

Zərdabi yazır ki, mən ona bölgünü yığıncaqda aparıb, müftəxorların boynuna onların vəziyyətlərinə görə mükəlləfiyyət qoyulmasını məsləhət gördüm.


Lakin bunu demək asandır, etmək isə çətindir və demək olar ki, mümkün deyil, belə ki, "...cəmi-cümlətanı 15-20 müftəxor bir neçə yüz yoxsulu əldə saxlayır və onların başına istədikləri oyunu açırlar".<sup>2</sup>

Həsən bəy Zərdab kəndində olanda da, Bakıya gələndə də çar məmurlarının Bakı Şəhər İdarəsi üzvlərinin ikiüzlülüyünü və rüşvətxorluğunu asanlıqla ifşa edirdi.

"Kaspi" qəzeti yazır: "Cari il üçün smetanın müzakirəsi zamanı, Dumanın iclaslarından birində yolların döşənməsi məsələsinə baxıtlarken qlasını Həsən bəy Məlikov çıraqlı daşınmasında əyinti olduğunu dedi. Bu zaman onu misal gətirdi ki, hərracda bir kub sajin çıraqlın daşınması üçün 23 manat tələb edirdilər, halbuki idarənin agentləri bir kub çıraqlı daşınmadan ötrü cəmisi 18 manat alan xüsusi şəxslər tapırlar. Şəhər başçısını müdafiə edən iclas sədri c-b Belyavski qlasının bu bəyanatından tövəccübələnərək ondan soruşdu: "Bəs, siz nə fikirləşirsiniz, bu niyə belə olur?" Qlasını Məlikov cavab verdi

<sup>1</sup> "Kaspi" qəzeti, 23 yanvar 1900-cü il, № 18.

<sup>2</sup> Yəni orada.



"Kaspi" qəzeti Bakı şəhərindəki mətbəəsinin işçiləri tərəfindən Həsən bəy Zərdabinin tabutu üzərinə qoyulmuş əklili lenti.

ki, ola bilsin idarənin agentləri öz tapdıqları şəxslərdən yarım kubu bir kub əvezinə qəbul edirlər. C-b Belyavski bu sözləri eşidəndən sonra göz yaşları tökərək qlasnlardan xahiş etdi ki, idarəni müdafiə etsinlər. Hay-küy, etiraz səsləri ucaldı: "Bele sözlər danişmaq olmaz, özü də hamının qabağında". Beləliklə, iclas yarımcıq qaldı...".

\* \* \*

*"Bir iş görəndə ona qiymət, həmçinin mükafat, şöhrət istəmə. Xalq üçün işlə, o da sənin ardınca getsin və səni qiymətləndirsin, – bundan ötrü isə əvvəlcə onun etibarını qazan".*

#### Zərdabi

Zərdabda olduğu zaman Həsən bəy kəndlilərin veziyəti və ehtiyaclarından çox yazırıldı. Onun məqalelərindən bir sırası o zaman Peterburqda çıxan "Zemledelçeskaya qazeta" da işq üzü gördü. Zərdabi hətta "Zemledelçeskaya qazeta"nın redaksiyasından Peterburqa gəlib Qafqaz şöbəsində müdir işləmek təklifi aldı. Zərdabi öz cavab məktubunda "Zemledelçeskaya qazeta"nın redaksiyasına təklifə görə teşəkkür edərək yazırıldı: "Mənim məqalelərim ona görə yaxşıdır ki, onları azad insan yapır. Dövlət işinə girsəm, dilimi itirərəm".

Ruhanilər, mülkədar və bəylər Zərdabinin şəxsində özlerinin güclü və ağıllı rəqibini, maarif fədaisini, fanatizmin və xurafatın qatı düşmənini gördüklərindən ona rahatlıq vermirdilər. Yenidən Zərdabidən xəbərciliklər edilir, bu dəfə bunlar adı xəbərciliklər olmurdu. Zərdabini Türkiyənin xeyrinə casusluqda ittiham etmək üçün hərtərəfli plan işlənilər hazırlanırdı. Şeyx Əlibabanın tərəfdarlarından biri Zərdabiye belə demişdir: "Bu dəfa biz səni elə məhv edəcəyik ki, bir də səsin eşidilməyəcək". Zərdabinin bunun necə baş verəcəyi haqqında sualına həmin şəxs cavab vermişdir: "Tezliklə görəcəksən. Sən çoxdan türk sultanının casusu olmusan, elə indi də onun casusan. Sən üşyan qaldırıb Qafqazı Rusiyadan ayırməq istəyirsen". Bu həyasiżcasına edilən şantaj Zərdabini ildirim kimi vurdu. O bu mürtece güruhdan her şey gözləyə bilərdi. Ancaq türk sultanının

casusu olduğu haqqında ittiham gözləmirdi. Bu, iyrənc bir iftira idi. Zərdabi bu münasibətlə öz düşmənlerinə müraciətlə belə demişdir: "Bizim bütün ailəmiz, babam, atam, Rusiya ilə yaxınlaşmanın tərəfdarı olmuşlar. Siz hamınız mənim Türkiyənin əleyhinə, Azerbaycan dilinin türk sözləri ile zibillənməsinin əleyhinə olan çıxışlardan və məqalələrimden xəbərdarsınız. Axi siz bütün bunları bili-bilə belə bir əfsanəni necə uydura bildiniz? Sizin bu şəntajınıza heç kim inanmaz". Zərdabinin düşmənleri cavab verdilər ki, onlar bunların hamısını bilirlər, həmçinin onu da bilirlər ki, o rus mədəniyyətinin tərəfdarıdır, axı onu nahaq yərə "papaqlı urus" adlandırmırlıdalar. Ancaq biz bilirik ki, başqa üsullarla səni məhv etmək bize müyəssər olmaz. Biz bilirik ki, səni sadəcə öldürsək, sənin tərəfdalarının sayı daha da artacaq, ancaq səni siyasi cəhətdən məhv etmək isə bize hava və su kimi lazımdır. Əger bütün bunlardan bir şey çıxmasa da, ey Həsən bəy, dövlət orqanları səndən daha çox şübhələnəcək ki, elo bizim də istədiyimiz budur.

Bu xəberin doğru olub-olmadığını araşdırmaq üçün tezliklə Zərdaba qubernator özü gəldi. Bu iş üzrə istintaq onu birbaşa rəhbərliyi altında bir necə gün davam etdi. Hamı, hətta Zərdabinin bəzi bədxahları belə onun Türkiyəyə nifret etdiyini, azərbaycanlıların rus mədəniyyətinə və elmine qoşulmasının tərəfdarı olduğunu deyirdilər.

Axtarış zamanı Zərdabinin əlyazmaları arasında "Tərcümə" qəzetiinin redaktoruna ünvanlanmış bir məktub aşkar olundu. Orada Həsən bəy türk sözlərini və ifadələrini işlətməməyi məsləhət görürdü.

Qubernator tələb edirdi ki, xəbərçilər Həsən bəyə qarşı irəli sürdükləri ittihamlarını müvafiq sənədlər və şahidlərin ifadələri ilə əsaslaşdırılsınlar. Xəbərçilərdə sənədlər yox idi, qabaqcadan hazırlanmış şahidlər isə istintaqda elə qeyri-məntiqi və dolaşlıq ifadələr verirdilər ki, qubernator onların yalan olduğu qənaətinə gəldi. Qubernator xəbərçilərdən onların neyi əldə əsas tutduqlarını izah etməyi tələb etdikdə onlar işin ciddi şəkil allığı və böhtənçılıqla və yalan ifadə verməklə günahlandıracaqlarını hiss edib, boyunlarına aldılar ki, Zərdabi haqqında bütün bunları onu həmişəlik məhv etməkdən ötrü uydurmuşlar. Zərdabini günahlandırmağın müyəssər olmadığını görünən qubernator çox pis vəziyyətdə qalıb, Həsən bəyə belə deməyə məcbur oldu: "Bir halda ki, bu qədər iztirablara – yaramaz mühitə və ləyaqətsiz adamlara dözürsünüz, görünür, Siz bu ...xalqı olduğca çox sevirsiniz ki, nə olur olsun buralardan çıxıb getmirsiniz".

<sup>1</sup> "Kaspi" qəzeti, 23 yanvar 1900-cü il, № 18.

Baxmayaraq ki, bu dəfə Zərdabiya qarşı bu qədər ciddi bir ittiham irəli sürüləndən sonra iş yaxşılıqla bitdi, çar satrapları yenə də Zərdabinin fəaliyyəti üzerinde nəzareti daha da gücləndirdilər.

1896-cı ilde Zərdabi kəndi tərk edib, ailəsi ilə birlikdə Bakıya köçməli oldu. Burada Zərdabi ictimai təşkilatların işində fəal iştirak edir. O, bir çox çətinlikləri adlayaraq, Bakıda oxu zalları, kitabxanalar, nümunəvi məktəb təşkil edir.

Zərdabi azərbaycanlı müəllimlərin I qurultayının çağırılmasının təşəbbüskarı olmuşdur. O, "Kaspi" qəzetinin redaksiyasında işləyışləyə Azərbaycan dilində yeni qəzet yaratmaq üçün bir sırə qəti tədbirlər görmüş, lakin bu ideyanı həyata keçirmek ona nəsib olmayışdır.

Bu dövrde Zərdabi əkinçilik, təbiətşünaslıq və sosial-iqtisadi məsələlərdən bəhs edən çoxlu elmi və elmi-kütłəvi məqalələr yazılmışdır.

Zərdabi bir ictimai xadim və şəhər dumasının qlasnisi kimi, şəhər idarəsinin işində fəal iştirak edirdi. Keçmiş şəhər başçısı Rayevski bir dəfə açıqca bildirmişdir: "Dumanın iclaslarında Həsən bəyin nitqləri və mülahizələri olmasayı, mən Bakının özünüidarə işlərindən baş çıxarmazdım".

Dumanın məktəblər üzrə komissiyasının üzvü olarkən Zərdabi məktəblər şəbəkəsinin genişləndirilməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi, yoxsul valideynlərin uşaqlarının təhsil alması üçün şərait yaratmaq sahələrində fədakarlıqla çalışmışdır. Tiflisdə Politexnikumun təşkilinə böyük məbləğdə pul ayırmadan səhəbət getdiyi bir vaxtda şəhər idarəsi fəhlələrin uşaqları üçün məktəblərə vəsait ayırmadan imtina edəndə Zərdabi demisdir: "Qoy şəhər əhalinin ən yoxsul hissəsi üçün daha çox ibtidai, peşə, kənd təsərrüfatı məktəbi açınsın, Tiflis şəhərinin tələb etdiyi yüz minləri isə qoy Qukasov, Mantaşev, Xatisov və b. versinlər. Axi Politexnikumda çəkicvuran İvanın, yaxud dartayçı Abdullanın uşaqları deyil, onların uşaqları oxuyacaqlar"<sup>1</sup>.

Zərdabi öz məqalələrində olduğu kimi, Bakı Şəhər Dumasının qlasnisi kimi öz çıxışlarında da fəhlələrin uşaqları üçün məktəblər açılması uğrunda mübarizə aparırdı. Zərdabi özünün Bakı Şəhər

<sup>1</sup> Həmifə xanım Məlikova, "Həsən bəy Zərdabinin tərcüməyi-hali" (üç dəftərdə əlyazma).

İdarəsinin və məktəblər üzrə Komissiyasının iclaslarındakı çıxışlarında Bakı şəhərinin fəhle rayonlarında yeni məktəblərin açılması zəruretini dəfələrlə qeyd edirdi. Bakı Şəhər İdarəsinin iclaslarından birinin protokolunda deyilirdi: "C-b Məlikov belə hesab edir ki, Qara şəhərdə bir yeni məktəb açmaq lazımdır..."<sup>2</sup>

"Kaspi" qəzeti dərc olunmuş "Fehlə uşaqları üçün məktəb" adlı xüsusi məqalesində Zərdabi fəhlələri cəmiyyət üçün nemətlər yaradan insanlar kimi seciyyələndirir.

O həmin məqalədə deyir: "Lakin məlum xüsusi adamlar dairəsi var ki, xalqın əmeyindən fəhle kimi istifadə edirlər və onların maraqları öz fəhlələrini oxutmaqdan bilavasitə asılıdır. Öz fəhlələrinin uşaqları üçün zəruri sayda məktəb açmaq məsuliyyəti məhz həmin şəxslərin – fabrik və zavod sahiblərinin üzərinə düşür"<sup>2</sup>.

Yuxarıda göstərilən məqalədə Zərdabi şəhərlərdə sənayenin inkişafını və fəhlələrin vəziyyətini tədqiq edərək yazır:

"Son 30 ildə bizim şəhərlərin sakinlərinin sayı ikiqat artmışdır, baxmayaraq ki, bizim şəhərlər öz antigigienik vəziyyətinə görə, [sakinlər] üçün qəbir rolunu oynayır. Mərkəzləri şəhərlər olan sənayə gəlinçə, onun inkişafı qeyri-adidir. Belə ki, 1900-cü ilin dəqiqləşdirilmiş siyahısında aşağıdakı məlumatlar verilmişdir: 1877-ci ildə emal sənayesi məhsullarının dəyəri 541 mln. manatdan çox deyildi, 1887-ci ildə bu rəqəm 802 mln. manata qədər artdı, 1897-ci ildə 1816 mln. manata çatdı, yəni 20 il ərzində o, üç dəfədən çox artdı.

Şübə yoxdur ki, bu milyonlar, təhsil almaları da, əslində, fabrik və zavod sahiblərinin mənəvi borcu olan fəhlələrin köməyi ilə qazanılır. Lakin bizdə, təəssüf ki, hələlik bu vəzifə qanuni şəkil almamışdır"<sup>3</sup>.

Zərdabi iri sənaye fəhlələrinin uşaqları üçün ümumi icbari təhsil tətbiq edilməsini zəruri hesab edirdi. Zərdabi göstərir ki, fəhlələrin uşaqları üçün məktəblər açılması məsəlesi müzakirə mövzusu olmuşdur. Zərdabi yazır: "Bu və ya digər halda məsələ yaxşı sonluğa yaxınlaşır və yalmız ona sevinmək qalır ki, tezliklə bizim fabrik və zavod fəhlələrinin uşaqları, heç olmasa, bizim milyonerlərin onla-

<sup>1</sup> Azərb. SSR MDTA, f. 389, siy. 1, iş 80, ver. 89. Jurnaldan arxiv çıxarışı.

<sup>2</sup> "Kaspi" qəzeti, 1 mart 1900-cü il, № 47.

<sup>3</sup> Yene orada.

rin atalarının əlleri ilə xalvar-xalvar qazandıqları milyonların kiçik bir hissəsi hesabına təhsil alacaqlar”<sup>1</sup>.

Lakin Zərdabinin bu məsəlinin “yaxşı həlli”nə olan ümidi ləri əbəs idi.

Bakı Şəhər İdarəsinin məktəblər üzrə komissiyasının 12 fevral 1904-cü il tarixli iclasında Zərdabi Şəhər İdarəsinin təhsil məsələləri üzrə götürdüyü səhv xətti-hərəkəti keskin tənqidə məruz qoydu:

“Smetanın bu bəndinə münasibətdə komissiyanın üzvü Həsən bəy Məlikov öz xüsusi fikrində qalaraq belə hesab edir ki, şəhər [idarəsi] təhsilin qayğısına qalmalıdır...”<sup>2</sup>

Bakı Şəhər Dumاسının qlasnisi kimi Zərdabi şəhərin abadlığına və sehiyyəyə böyük qayğı göstərirdi.

Zərdabi özünün şəhər dumاسındaki çıxışlarında neçə dəfə Bakı şəhərində su kəməri çəkilməsinin zərurətini qeyd etmişdir.

Şəhər dumasında şəhər ərazisindən çəkilmiş neft kəmərlərinin sahiblərindən vergi alınıb-alınmaması məsəlesinin müzakiresi zamanı Zərdabi, onlardan vergi alınmasının zəruri olduğu təklifi ilə çıxış etmişdir. Lakin əksəriyyəti şəhər dumasının üzvləri olan neft kəmərlərinin sahibləri nəinki Zərdabinin əleyhinə çıxış etdilər, həmçinin onun üstüne söyüyü dolu kimi yağırdılar. Onlar deyirdilər: “Özü ayağıyalının biridir, heç nəyi yoxdur deyə bizim cibimizə girir; yaxşılıq edib onu qlasrı seçdik, o isə bizim əksimizə danışır”. Kapitalist Səfərəliyev, Zərdabinin ünvanına replika ataraq demişdir: “Sənin dilini kəsib başını saxlamaq lazımdır”. Zərdabi şəhər dumasında Bakı şəhərində tramvay xətti çəkilməsi haqqında çıxış edəndə də yenidən öz ünvanına təhqirlər və qınaqlar eşitdi.

Lakin nə ittihamilar, nə də təhqirlər Zərdabinin xalqın xeyrinə, əzilən kütlələrin maariflənməsinə istiqamətlənmiş qaynayan enerjisini soyuda bilmədi.

1905-ci ildə Zərdabi ciddi xəstəliyə tutuldu: o, sklerozdan əziyyət çəkirdi. 1905-ci ildən 1907-ci ilədək, yeni ömrünün son günlərinədək Zərdabi öz xəstəliyini nəzəre almadan, “Kaspi” qəzetinin redaksiyasına gedib-gelməkdə və məqalələr yazmaqdə davam etdi. Təqiblərə baxmayaraq, Zərdabi tez-tez çıxışlar edir, maarifi, elmi və mədəniyyəti təbliğ edirdi. Son nefəsinədək o, xalq təhsilinin fədaisi

olaraq qalırdı. Hetta Zərdabinin 1907-ci ildə, ölümündən bir az əvvəl yazdığı vəsiyyətnaməsində də bu göstərilmişdir: “Men, öz həyat yoldaşımı vəsiyyət edirəm ki, ...ehsan və dəfn xərcləri əvəzinə öz qərarı ilə xalq təhsilinin ehtiyaclarına ianə etsin”<sup>1</sup>.

Zərdabi 1907-ci il noyabrın 28-də Bakı şəhərində vəfat etmişdir. Onun dəfn mərasimində xalq kütłələri iştirak etmişlər. Zərdabinin tabutu üzərinə çoxlu sayıda eklil qoyulmuşdur. Onların arasında üstündə bu sözler yazılmış qırmızı lent fərqlənirdi: “İşçi mütəfəkkirə. “Kaspi” mətbəəsinin işçilərindən. Bədən öldü, əqidə yaşayır”<sup>2</sup>. Zərdabinin məzarı yanında Azerbaycan, rus, erməni, gürcü dillərində nitqlər söyləndi. Çıxış edənlər içərisində jurnalistlər, ictimai xadimlər, pedaqoqlar vardi. “Kaspi” qəzetinin mürəttiblərindən birinin çıxışı diqqəti xüsusi cəlb etdi”<sup>3</sup>.

Zərdabinin ölümü haqqında Qafqazın başqa şəhərlərinin və bütün Rusiyadan qəzətlərində məqalələr dərc olundu. Dərbənd şəhərində çıxan “Дагестанский Вестник” (“Dağıstan xəbərləri”) qəzeti Zərdabiyə xüsusi məqale-nekroloq həsr etmişdi. Bu məqaledə Zərdabi Zaqqafqaziyada ilk azerbaycanlı publisist kimi səciyyələndirilmiş, onun dəfn mərasimi haqqında belə deyilmişdir:

“Müxtəlif milletlərdən, yaş qruplarından, ictimai zümrələrdən olan çoxlu xalq nümayəndəsi unudulmaz Həsən bəyə öz son borcunu ödəməyə gəlmişdi.

Kütłəyə mərhumun üstündə Qafqazda ilk tatar qəzeti “Əkinçi”dən bir neçə sətir söz yazılmış portretləri paylanırdı. Bu sətirlərdə o sözler yazılmışdı ki, Həsən bəy onlara görə özünün yaratdığı sevimli qəzetində ayrılmalı olmuşdu.

Əlvida, Həsən bəy! Sən Zaqqafqaziyada müsəlmanları oyadan ilk insan idin!”<sup>4</sup>

<sup>1</sup> Azerb. SSR EA Nizami adına Ədəbiyyat İstututunun Əlyazmalar fondu, Həsən boy Zərdabinin arxiv.

<sup>2</sup> Bu lent indi Azerb. SSR EA Nizami adına Ədəbiyyat İstututunun arxiv fondunda saxlanılır.

<sup>3</sup> “Бакинское эхо” qəzeti, 30 noyabr və 1 dekabr 1907-ci il.

<sup>4</sup> “Дагестанский вестник” qəzeti, 8 dekabr 1907-ci il.

<sup>1</sup> “Kaspi” qəzeti, 1 mart 1900-cü il, № 47.

<sup>2</sup> Azerb. SSR MDTA, f. 389, siy. 1, iş 80, vər. 95, 97-98. Jurnaldan arxiv çıxarışı.

\* \* \*

*“...siz millat üçün zəhmət çəkirsiniz və bişəkk gələcəkdə millətin gözü açılında sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.*

Zərdabi

Zərdabi bir maarifçi kimi bütün hayatı boyu xalq maarifi uğrunda mübarizə aparmışdır. O, xalqın rifahında elmin və maarifin xeyrini təbliğ edirdi. O, dəfələrlə deyirdi ki, elm və maarif xalqın çiçəklənməsinə və onun öz milli xüsusiyyətlərini qoruyub saxlamaşına kömək edir. Zərdabi yazırı ki, bizim xalqımızın təhsilli olması üçün, düşmənlərin təzyiqi qarşısında dayana duruş gətirə bilməsi üçün elmi və təhsili geniş yaymaq zəruridir. Əgər biz bunu etməsək, mübarizədə məğlub olacaqıq. “...Ona binaən gərək biz də elm təhsil edək ki, onlara zindəganlıq cəngində qalib olmasaq da onların bərabərində dayanıb duraq. Yoxsa dövlət və xoşgüzəranlıq onların əline gələcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacaqıq. Pəs bayati çağırıb zəmanədən şikayət edən, sonin bayatından nə hasil? Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan. Görürəm bu sözləri oxuyan Gülüstanı-Sədini əline alıb oxuyur:

Kəs nətəvanəd girift daməni-dövlət be zur.  
(Heç kəs servəti zorla əle ala bilməz).

Əzizim, o söz bəistilahi-Şirvan Fit dağı sözüdür. Əgər Sədi bizim zəmanədə olsayıdı deyərdi:

Her ke təvanəd girift damənü dövlət be zur.  
(Hər kəs dövləti zorla əle ala biler)<sup>1</sup>.

Demək olar ki, “Əkinçi” qəzeti hər bir nömrəsində Azərbaycan xalqının tərəqqisi üçün elmin və maarifin əhəmiyyəti haqqında

<sup>1</sup> “Əkinçi” qəzeti, 20 sentyabr 1875-ci il, № 5.

məqalələr verilirdi. Bu məqalələrdə elmin və mədəniyyətin əhəmiyyəti mücərrəd şəkilde təbliğ olunmur, əksinə, hansısa konkret sənət, yaxud peşə ilə əlaqələndirilir və bu sahədə işleyenlerin eməyinin semərəliləşdirilməsinin yolları göstərilirdi. Başqa millətdən olan savadlı başmaqçıı savadsız azərbaycanlı başmaqçı ilə müqayisə edərək, “Əkinçi” qəzeti yazırı:

“Əgər müsəlman başmaqçısı hem səy edib öz əməlində mahir olsa, onun məzəhibi-islama nə zərəri?.. Heç bir millətin kitabında yoxdur ki, şəxs öz qüvvəsindən ziyade iş görə bilsin. Amma əfradı-bəşərə səy ilə mərətibi-elmə tərəqqi etmək müyəssər olur. Müsəlman losmanları ki, dəryada gezirlər, elmləri olmadığına ilde iki və ya üç yüz manat məvacib alırlar, xarici losmanlar ki, elmləri var, neçə bu qədər məvacib alırlar. Amma, zahirən payeyi-zəhmətləri birdir. Əgər belə mənfaətə müsəlman losmanı yetişsə və öz milləti qardaşına kömək edib əmali-xeyir əmələ getirse, onun eybi nədir və nə yol ilə onu məzəmmət eləmək olur?..”<sup>2</sup>

Sosial-siyasi məsələlərin məcazi ifade forması “Əkinçi” qəzetiinin və onun redaktoru və banisi Həsən bəy Zərdabinin səciyyəvi çizgisi idi. O tez-tez özünün müterəqqi ideyalarını və fikirlərini pərdələyərək, təbiət həyatından misallar gətirərək, sanki təbiət hadisələrindən söz açaraq, öz zamanının sosial-siyasi məsələlərini təhlil edir, ətalət, gerilik, fanatizm və din əleyhinə kəskin çıxışlar edirdi.

Zərdabi yazırı: “Habelə bir millətin adət və rəftarı elm ilə düz gəlməsə, o millət elm təhsil edə bilməz.

Çünki bir neçə dəfə bizim müsəlmanlar üçün elm təhsil etmək vacib olduğundan danişmişıq, ona binaən indi bizim adətlər ona mane olmağından danişıq.

Əgər bir elm sahibi öz keyfi istədiyi təki bizim içimizdə rəftar edər, evamünnas onu dinc qoymaz.

Məsələn, çəkmə geyməkdə bir günah yoxdur və hər kəs fikir eləsə, görür ki, çəkmə geymə ilə insan müsəlmanlıqlıdan çıxmaz. Amma bir şəxs bizim namərbüt başmaq yerinə çəkmə geyəndə şüəraalar onu həcv edir”<sup>2</sup>.

Zərdabi həmçinin xalqın maarifləndirilməsi uğrunda mübarizəni özüne borc bilməyən bütün ziyahıları amansızcasına damgalayırdı.

<sup>1</sup> “Əkinçi” qəzeti, 29 fevral 1876-ci il, № 4.

<sup>2</sup> Yenə orada, 11 iyun 1876-ci il, № 11.

O, xalqın təhsil almasının və maariflənməsinin zərurətini inkar edən, maarif uğrunda, xalq kütlələri içərisində mədəniyyətin və təhsilin həyata keçirilməsi uğrunda mübarizə aparan fədakar, mütərəqqi ziyanlıları təqib edən mürtəcə güruhun əleyhinə çıxış edirdi.

Zərdabi mürtəcelərə müraciətlə deyirdi: "Mollalar ona minberdən lənət oxuyur. Əvamünnas ona salam vermeyir. Xülase, hamımız birleşib onu kafir hesab edib, o qədər incidirik ki, biçarə naəlac qalib öz milletini atıb gedib xaricilərlə üns tutur ki, onun övladı onların içinde böyüyüb, onların təriqətinə daxil olur"<sup>1</sup>.

Zərdabi elmə və maarifə can atan gəncləri kafir adlandıranların əleyhinə kəskin çıxış edərək deyirdi:

"Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidecəklər..."

Zərdabi öz qəzetiñin səhifələrində gəncləri elm, mədəniyyət və maarif sahəsinə daxil olmağa səsləyərək, alovlu bir maarifçi kimi böyüməkdə olan nəslə çətinlikləri dəf etməyi öyrədirdi. O, onları elmin zirvelərinə yüksəlməyə, öz xalqının əsil xidmətçisi olmağa, onun xoşbəxt gələcəyi uğrunda mübarizə etməyə səsləyirdi. O öz şəxsi rüfatları naminə xalqdan üz döndərən adamları kəskin tənqid edirdi.

Zərdabi yazırdı: "Ey millət təessübü çəkən qardaşlar, ələmi-məhşərdə "va milletə" deyən ancaq bizim peyğəmbər olacaq. Amma indi biz elə bihəmiyyət olmuşuq ki, xaricilər "va milletə" deyib öz işlərini möhkəm edən vaxtda va nəfsa deyib, nə ki milleti işlərimizə rövnəq vermirik, hətta zəhmət çəkib elm təhsil edənlərimizi incidib boğmaq ilə millətimizi kor edirik. Pəs vaxt keçməmiş elm kitabları getirdib, məktəbxanalar bina edib öz dilimizdə təhsili-ülümə məşğul olun ki, müsəlmanlıqda qaim olasınız.

...Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınıñi atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti-dün-yayə temə etməyib öz qardaşlarınıñi əməli-xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin. Mollalar lənət oxusun. Əvamünnas daşa bassın. Siz millət üçün zəhmət çəkirsiniz və bişək gələcəkdə millətin gözü açılında sizi şəhid hesab edib size rəhmət oxuyacaq"<sup>2</sup>.

Zərdabi elmin xalq üçün əhəmiyyətini təbliğ edərək hər cür maneətlərlə, o cümlədən xalq kütlələri arasında elmin və mədəniyyətin yayılmasını şəriət üçün təhqir hesab edən şəxsler tərəfindən maneələrlə rastlaşırırdı.

Zərdabi yazırdı: "Çünki Hadiyül-Muzillin Qarabağı kimi avamlar hər bir elm sözünü eşidəndə onu şəriətə namüvafiq hesab edib, bir həcv edib lənət oxuyurlar. Ona binaen lazımlı bilib, onları erz edirəm ki, Xudavəndi-alom buyurub ki, ölüñü basdırın; dirini basdırmağı, yəni insanı öldürməyi qadağan edib və sizin ağlımız naqis olduğuna ölüyə diridən təfəvüt verə bilmez və bir də ey əvamünnas, hər bir hikmət sözünü eşidəndə deyirsiniz ki, bu şəriətə rəxnə vurur.

Bavücudu ki, o söz sizin avamlığınıza rəxnə vurur. Məsələn, sizin əqidənizə görə başmaq, papaq geymək də, dizi üstə əl ilə çörək yemək də şəriətin şərtlərindəndir".

Zərdabi bir maarifçi-demokrat kimi həmişə Azərbaycan xalqını yuxudan oyatmaq üçün elmin və mədəniyyətin əhəmiyyətini geniş təbliğ edirdi. "Əkinçi" qəzetiñin səhifələrindən Həsən bəyin bizim esr inkişaf və tərəqqi əsrindər deyə səsi eşidilirdi. Əgər bir xalq tərəqqiyə, maarifə, elmə doğru can atmırsa, o məhvə məhkumdur.

Zərdabi azərbaycanlılar üçün elmə gedən yolun çətin, qeyri-mümkün olduğunu deyən mürtəcelərə qarşı çıxış edərək yazırdı ki, ağalar, bizim üçün mədəniyyətə, maarifə və elmə qoşulmaq heç də sizin dediyiniz kimi çətin deyil. Bizim aramızda xalq maarifinin inkişafı üçün ildə yüz manat pul ayırmaga qadir olan beş yüz adam tapılar. Bu məbləğə xalqın uşaqları üçün məktəbler açmaq, mətbəə avadanlığı almaq, kitablar çap etmək, müəllimlər hazırlamaq və bu yolla xalq kütlələrini savada, maarifə və mədəniyyətə yaxınlaşdırmaq olar.

Zərdabi skeptiklərə müraciətlə deyirdi: "Bilirəm, mənim dostum, bu sözü eşidib güləcəksiniz ki, bu xəyaldır. Doğru deyirsiniz, həqiqətən bu, xəyaldır. Amma onun xəyal olmasına səbəb biz özümüzük. Bizə ki göydən kömək gəlməyəcək..."<sup>1</sup>. O qeyd edir ki, mürtəcelər yalnız məktəblər və mədəni ocaqlar açılmasına mane olmur, həmçinin sünnilərlə şiələr arasındaki düşmənciliyi alovlandırırlar. Beləliklə, onlar Azərbaycan xalqının inkişafını, onun tərəqqiyə və mədəniyyətə doğru hərəketini ləngidirdilər.

<sup>1</sup> "Əkinçi" qəzeti, 29 fevral 1876-ci il, № 11.

<sup>2</sup> "Əkinçi" qəzeti, 31 mart 1877-ci il, № 7.

<sup>1</sup> "Əkinçi" qəzeti, 18 yanvar 1877-ci il, № 2.

Təqiblərə və uğursuzluqlara baxmayaraq, Zərdabi ruhdan düşmədi. O öz xalqının gücünə və qabiliyyətinə inanırdı. O inanırdı ki, xalq heç zaman onun işiqli gələcəyi üçün işləyən adamları unutmayacaq. Zərdabi böyüməkdə olan nəslidə xalqa xidmət ruhunda tərbiyə etmək isteyirdi.

Zərdabi yazılırdı: "Siz millet üçün zəhmət çekirsiniz və bilin ki, gələcəkdə milletin gözü açılanda sizi şəhid hesab edib, size rəhmət oxuyacaq"<sup>1</sup>.

"Əkinçi" qəzetiinin səhifələrində sistemli olaraq elmin və mədəniyyətin yayılması içinde kitabların böyük əhəmiyyəti olduğu haqqında məqalələr dərc olunurdu. Zərdabi dəfələrlə deyirdi ki, yaxşı, məzmunlu kitablar nə qədər çox olsa, maarifçinin, elm fədaisinin fəaliyyət meydani da o qədər geniş olur.

Zərdabinin dediyinə görə, yaxşı kitab bəşəriyyətin tükenməz sərvətini qoruyub saxlayır. Kitab bəşəriyyətə qoyulmuş abidədir və o bu abidəni gələcək nəsillər üçün qoyub gedir. Qiymətli, yaxşı kitab bahalı xəzinədir<sup>2</sup>, – Zərdabi belə deyirdi. Zərdabinin kitabın böyük əhəmiyyəti haqqındaki bu fikri görkəmli rus mütəfəkkiri Gertsenin 1837-ci ilde Vyatkada kütłəvi kitabxananın açılışı zamanı dediyi aşağıdakı sözlərlə səsleşir:

"Kütłəvi kitabxana ideyaların elə bir masasıdır ki, onun arxasına hər kəs dəvət olunmuşdur, onda hər kəs axtardığı qidamı tapa bilər; bu elə bir ehtiyac dükanıdır ki, ora bəziləri fikir və keşflərini qoymuşlar. Başqaları isə onları öz boylarına görə götürürler".

Gələcək oxuculara müraciətlə Gertsen kitabın nə olduğunu izah etmişdir:

"Ata öz oğluna böyük zəhmətlə qazandığı təcrübəni hədiyyə kimi verir ki, onu əsil zəhmətdən xilas etsin. Böyük tayfalar da belə etmişlər; Şərqdə qanun gücünə malik olan rəvayətlər də beləcə tərtib olunmuşdur; bir nesil öz təcrübəsini digərinə verir, bu digəri də çıxıb gedəndən sonra ona öz həyatının neticəsini əlavə edir və beləliklə, yeni nesillərin keçmiş fakt kimi əsaslandığı və öz qəlbində qiymətli ata mirası kimi möhkəm saxladığı qaydalar, həqiqətlər, mülahizələr sistemi tərtib olunurdu. Bu keçmiş fakt yazılmış və istifadəyə verilmiş bu təcrübə özü kitabıdır. Kitab bir neslin digərinə vəsiyyətna-

məsi, ölmək üzrə olan qocanın yaşamağa başlayan gəncə nəsihəti, istirahətə gedən qarovalçunun onun yerinə gələn qarovalçuya verdiyi əmrdir. Bəşəriyyətin bütün həyatı ardıcıl olaraq kitabda özünə yer eləmişdir: tayfalar, insanlar, dövlətlər itib getmiş, kitab isə qalmışdır. O, bəşəriyyətle birlikdə böyümüş, onda əqləri heyrətə salan bütün təlimlər, qelbləri heyrətə salan bütün ehtiraslar kristallaşmışdır; onda bəşəriyyətin tufanlı həyatının ümumdünya tarixi adlanan o böyük etirafı, o böyük avtoqrafi yayılmışdır.

Lakin kitabda yalnız keçmiş olmur; o belə bir sənəddən ibarətdir ki, biz onunla indin səltənetinə, bəzən qan-tərə batmış əzəbzələrlə əldə olunan həqiqətlərin və səylərin bütün məcmusunun səltənetinə daxil oluruq; o – gələcəyin programıdır, odur ki, kitaba hörmət edek!"<sup>1</sup>

Zərdabi dəfələrlə göstərmişdir ki, insan öz təbiətinə görə, mədəniyyətə, maarifə meyilliidir. O bunu obrazlı ifadələrlə belə yazılırdı:

"...insan öz xilqətinə münasib ki, mədəniyyəttəb yaranmış, əgər müxalifet və ictimə edib, bir-birilə qarışış dostluq eləməsə, məisət əsbəbin cəm edib dünyada zindəganlıq eləməyi qayətdə müşkül olacaqdır. Pəs şüru olan insana lazımdır ki, məzkur əsbəbi-məisət cəm olan cəbbəxananın bağlı qapısın açmaqçın əvvəl bir kili də təhsil eləsin ki, zəhmətsiz o bağlı qapını açıb..."<sup>2</sup>

Zərdabi elmin və mədəniyyətin əhəmiyyətini təbliğ edərkən xalqı ruhanilərə – axırət həyatını təbliğ edən din və xurafat fanatiklərinə inanmamağa qane etmək üçün səy göstərirdi. Doğrudur, Zərdabi özü bəzən "müqəddəs" kitablardan ayrı-ayrı müddeələri misal gətirirdi, lakin o, bunu yalnız xalq üçün elmin və təhsilin əhəmiyyətini sübut etməkdən ötrü edirdi:

"...hər əsbəbi ki, ...özünə lazım görür, təhsil eleyib ondan sonra dünya və axırət evin abad eləməye məşğul olsun və belə kildi ki, məzkur evin qapısın açınsın, ...imkan qədəri xarici dillərə vəqif olmayı ilə və lazım olan hərf və sonayei-təlim tapmaq ilə ələ getirmək olar"<sup>3</sup>.

Qeyd etmək lazımdır ki, Zərdabi öz dünyagörüşünün formalasmasının birinci mərhələsində dini ideyaların təsirindən hələ tam azad olmamışdır.

<sup>1</sup> А.И.Герцен. "Полное собрание сочинений и писем", т. I. С.-Петербург, 1919 г., стр. 508-509.

<sup>2</sup> "Əkinçi" qəzeti, 5 oktyabr 1877-ci il, № 6.

<sup>3</sup> Yenə orada.

<sup>1</sup> "Əkinçi" qəzeti, 11 iyun 1876-ci il, № 11.

<sup>2</sup> Yenə orada.

\* \* \*

“Əkinçi”nin 1876-cı ildə çıxmış 9-cu nömrəsində Vamberinin “İslam” kitabı haqqında xüsusi məqalə dərc olunmuşdur. Qəzet göstərir ki, bu kitabda müəllif müsəlman Şərqiin üstüne düşüb. “İslam” kitabının müəllifi Qərbi Avropa müstəmlekəcilerinin məddahı Vamberinin dediyinə görə, Şərq çalışır ki, xalqın elmə əli çatmasın.

Şərq elmə, biliyə aparan yollar möhkəm bağlayır. “...Bu tövr ilə 500 ildən ziyadədir ki, islam zülmətə qərq olub, elmdən və dünyadan bixəber olduğuna yoxsulluqdan mürur ilə tələf olur”<sup>1</sup>.

“Əkinçi” qəzeti “İslam” kitabının müəllifinin bu sözlərini misal göstərərək qeyd edirdi: “...Əgerçi Vamberinin zikr olan kəlamı düşmən sözüdür, amma yaxşı olardı ki, onu oxuyanlar fikir ilə oxuyadılar”<sup>2</sup>. Zərdabi deyirdi ki, Şərqdə sultanlar, şeyxler, xanlar özlərinin xalq üzərindəki hakimiyyətlərini əbədiyəsdirmək məqsədi ilə hər yolla onu zülmət və cəhalət içərisində saxlamağa cəhd edirlər. Qaniçən sultanlar, şeyxler, xanlar və onlara bənzər hakimiyyət sahibləri təbiət haqqında elmi qəsdən ilahiyyatla əvez etmişlər. Bu xalq düşmənləri, qaniçən hakimiyyət sahibləri deyirlər ki, elmi əsərlər bahalı mirvarilər kimidir. Əger onları səpələsən, onlar əldən-ələ keçər və artıq onların bir qiyməti olmaz.

Zərdabi elmın və maarifin əhəmiyyətinin təbliği işində düşmənə ruhaniyyət tərəfindən törədilən engelləri aradan qaldırmaq üçün, gözə kül üfürməkdən ötrü onu deməyə məcbur idi ki, məktəb və savad dinə zərər vuran deyil.

Gəncliyə müraciətlə Zərdabi onları xalq maarifi uğrunda gərgin mübarizə aparmağa səsləyirdi. O yazırıdı: “Pəs, mənim dostum, halva demək ilə ağız şirin olmaz, siz də mənim kimi baldırımızı çırmalayıb meydana daxil olun ki, belə zikr olan xəyal əmələ gəlsin. Yoxsa doğru deyirsiniz ki, bir gül ilə bahar olmaz”<sup>3</sup>.

Zərdabinin elm və bilik əldə etməyin zəruriliyi haqqında çağırış və təbliğatı çoxlu əks-sədalar doğurdu. Lakin bəziləri belə mühamimə yürüdürlər: əgər xalq təhsil alıb savadlı olmaq isteyirsə, onda onun təhsil alması hansı dildə həyata keçiriləcək, o hansı dildə

təhsil almalıdır? Onlar Zərdabinin çağırışına cavab verəkən belə deyirdilər: sənin sözlərinin dərin mənası var, nitqin məzmunluğudur, nəsihətlərin qiymətlidir. Sənin yorulmadan xalqın xeyrini düşünmeyin çox gözəldir. Lakin, de görüm, biz elmləri harada öyrənək, başlıcası isə odur ki, kimdən və hansı dildə öyrənək? Sən deyecəsən ki, elmləri rus dilində öyrənen. Bu da yaxşı. Tatalım, biz şəhərlərdə məktəblər açıq və uşaqlarımıza rus dilində elmləri öyrətməyə başladıq. Onda əsas sual meydana çıxır: bəs bizim kəndlilərimiz nə etsinlər? Əgər sən desən ki, kəndlərdə də məktəblər açılsın, onda sual olunur, hansı vəsait hesabına? Əgər vəsait yoxdursa, onda belə çıxır ki, elmlər və təlim yalnız şəhərlilər üçündür, kəndlilərə isə onlar lazım deyil. Əgər sən istəyirsən ki, yalnız şəhər sakinləri təhsilli olsunlar, bundan bir şey çıxmaz. Atalar demişkən, bir gül ilə bahar olmaz. Həmniyə ayındır ki, şəhər sakinləri kend sakinləri ilə müqayisədə dənizdəki damla kimidir. Bütün bunlardan çıxış edərək sən öz niyyətlərindən əl çəkməli, öz arzularını tərk etməli, öz ümidiərini unutmalı, bizi də rahat buraxmalısan. Sən taleyindən razı ol ki, biz rus dövlətinin himayəsi altındayıq, indi arası kəsilməyen müharibələrdən, viranəliklərdən, axan qanlardan, basqın və zorakılıqlardan azadıq.

Bütün bu suallara Həsən bəy öz qəzətinin sehifələrində etraflı cavablar verirdi.

O göstərirdi ki, sünnilərlə şiələr arasındaki mübarizə də xalq maarifi üçün böyük manədir.

“Əkinçi” qəzetiində 1877-ci 18 yanvar il tarixində “Milleti-islamın vekili-namelumu” imzası ilə bir məqalə dərc olunmuşdu. Dini fanatizmin, sünnilərlə şiələr arasındaki mübarizənin güclənməsi ilə əlaqədar məqale müəllifi yazırıdı: “Əvvələn, istitətimiz yoxdur... İttifaqımız da yoxdur. Qafqaz səfəhəsində sakın olan müsəlmanların yarısı şiadır, yarısı sünni. Şiələrin sünnilərdən zəhləsi gedir, sünnilərin şiələrdən. Heç biri bir-birinin sözüne baxmaz”<sup>4</sup>.

Sonra bu məqalənin müəllifi Şərq ölkələrinin geridə qalmasının sebəbələrini izah edərək yazırıdı ki, şkolastik təlim üsullarının tətbiqi neticesində uşaqlar 15 il təhsil alıqdandan sonra yalnız azacıq savad öyrənirlər. Sadeçə savad öyrənməklə yanaşı, elmləri də öyrənməyə müvafiq dərsliklər yoxdur. O göstərirdi ki, az qala bütün əreblər

<sup>1</sup> “Əkinçi” qəzeti, 13 may 1876-ci il, № 9.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada, 18 yanvar 1877-ci il, № 2.

<sup>4</sup> “Əkinçi” qəzeti, 18 yanvar 1877-ci il, № 2.

savadsızdırılar. İran başdan-başa savadsızlar ölkəsidir və cəhalət içərisində boğulur.

Məqalə müəllifi Zərdabi yə müraciət edərək yazırı:

“...Şikayət edirsən ki, sənin qəzətinin alan yoxdur. Sözün çox hesabı. Kim alsin? Vəqta ki, şəhərlərdə və kəndlərdə və obalarda xanzadəmiz, bəyazadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkərlərimiz, çobanlarımız oxumaq və yazmaq bilmirlər, ünas əhli hakəza, qəzeti alıb neyləsinlər? Cırsınlar, tullasınlar? ...türki ...bir paraları... oxumaq, yazmaq bilirlər... Sənin muradın o vaxt kamilən bitər ki, ...oxumaq, yazmaq bili<sup>1</sup>”.

Lakin Zərdabi belə dəlillərlə tam razılaşmış və qəzətin nəşrinə davam edirdi.

Zərdabi sözün geniş mənasında elmin əhəmiyyətindən danışarkən onun beynəlmiləl xarakterini xüsusi olaraq qeyd edirdi<sup>2</sup>.

Öz qəzətinin səhifələrində Zərdabi elmin nailiyyətlərinin dərin-dən öyrənilməsi üçün dillerin öyrənilməsini geniş təbliğ edirdi. O, rus dilini öyrənməyi azərbaycanlıların birinci borcu hesab edirdi. Azərbaycan xalqını digər xalqlarla müqayisə edərək, Zərdabi təessüflə qeyd edirdi ki, digər xalqların kişiləri və qadınları 2-3 dil bilirlər, bizim azərbaycanlılardan isə, – deyə o təessüfunu bildirirdi, – tek-tək adam öz dilini o səviyyədə bilir ki, heç olmasa, adı məktub yaza bilir, qadınlar isə ümumiyyətlə savadsızdırılar.

Biz “Əkinçi”də oxuyuruq:

“Nuri-mərifət dünyani tutub... Fürset əldən verib öz qövm və əqrəbasın hifzət və sənət elmlərinin feyzindən qoyan şəxs onların bədbəxtliyinə bais olub və zülmə-fahiş onların haqqında edəcəkdir”<sup>3</sup>.

\* \* \*

*“Na yaxşı olurdu ki, insan öz əməlinin eybinə bəxurd olub onun çarəsin edəydi!”*

*Zərdabi*

Görkəmli maarifçi olan Zərdabi köhnə təlim üsullarına qarşı kəskin çıxış etmiş və dəfələrlə demişdir ki, uşaqları oxutmaq onlara

<sup>1</sup> “Əkinçi” qəzeti, 18 yanvar 1877-ci il, № 2.

<sup>2</sup> Yenə orada, 20 noyabr 1976-ci il, № 22.

<sup>3</sup> Yenə orada, 5 oktyabr 1875-ci il, № 6.

təhsil vermək elə də asan iş deyil. “Təlim etmək asan deyil, bu özü elmdir ki, Avropa əhli ona elmi-pervəriş (pedaqogika) deyir”<sup>1</sup>.

Zərdabi göstəirdi ki, uşaqların tərbiyəsi və təlim üçün tədrisin və tərbiyəcinin metodikasını bilən təhsil görmüş müəllimlərin olması zəruridir. Bunun əvəzinə, – deyə o qeyd edirdi, – bizdə uşaqları mollalara verib onlara deyirlər: “Molla, onu döy, eti sənin, sümüyü mənim”. Zərdabi sözünə davam edib deyir ki, belə üsul təlim vermək deyil, əksinə, gənc nəslə şikət eləməkdir. Belə təlim metodunun nəticəsində uşaqlar lazımi təhsil almır, ancaq Qurandan eyni parçaları oxumağı öyrənir və hətta öz adlarını belə yaza bilmirdilər.

Zərdabi uşaqların təlim-tərbiyəsini bütünlükdə xalqın maariflənməsi üçün zəruri şərt hesab edirdi. O həmişə deyirdi ki, uşaqlar bizim gələcəyimizdir. Zərdabi xalqa müraciətlə deyirdi: “...Yaddan çıxarmayıñ ki, uşaqlar millətin ümidiidirlər və bunu bilin ki, millətin gələcəkdə xoşbəxt və ya bədbəxt olmasına bais uşaqların evvel yaxşı, ya yaman tövr ilə əlif-beyi oxumağıdır”<sup>2</sup>.

Xalq təhsilinə müstəsna diqqət verən Zərdabi özünün bütün həyatını Azərbaycan xalqının geniş təbəqəlerinin maariflənməsi işinə hesr etmişdir. Özünün Mirzə Fətəli Axundova ünvanlanmış 7 iyun 1873-cü il tarixli, xalqın maariflənməsinin əhəmiyyətindən bəhs edən məktubunda Zərdabi yazırı:

“Çox hörmətli Mirzə Fətəli bəy!

Sizin məktubunuza və bağlamanızı aldım. Siz yazırsınız ki, yaşınız nəsə yeni bir şey yazmağa imkan vermir, çox təəssüf edirəm. Boynuma almalyam ki, bu işə təəccübənlərim, necə olur ki, baş-qalrı yaşa dolduqca daha təcrübəli, onların əsərləri daha ciddi olur, Siz isə, özünüz boynunuza alıǵığınız kimi, əksinə, hətta qələm elə ala bilmirsiniz; nə isə, bu sizin öz işinizdir. Siz istirahət etmək istəyirsiniz, Allah sizə rahatlıq versin; lakin heç də elə fikirləşməyin ki, xalq maarifi hansısa kiçik bir məqalə, yaxud pyeslə əldə oluna bilən bir şeydir. Yox, bunun üçün daha çox çalışıb-əlləşmək lazımdır! Bunun üçün hətta on rəhberin həyatı və fəaliyyəti də azdır. Ola bilər Sizin qarşınızı belə bir sual kəsir ki, nə üçün başqası deyil, məhz siz, özü də havayı yerə, çox sağlam ol eşitməyə belə ümid etmədən çalışmalısimız; bu halda mən onu izah etməyi lazımlı bilirəm ki, bu

<sup>1</sup> “Əkinçi” qəzeti, 18 yanvar 1877-ci il, № 2.

<sup>2</sup> “Əkinçi” qəzeti, 26 may 1877-ci il, № 11.

sualasöhbət xalq sevgisindən, öz yaxın adamına olan sevgidən, cahillərin maarifləndirilməsindən gedir; kim özünü xalqın maarifləndirilməsinə, hem də bizim qardaşımız kimi avam, cahil xalqın maarifləndirilməsinə həsr edirə, onu belə bir fikir öz yolundan saxlamamalıdır; həmin şəxs mükafatı özündə tapır, o öz vicdanını təmizləyir (seyrəltmə mənimdir – H.H.).

Xahiş edirəm mənim sözlərimi məzəmmət kimi qəbul etməyəsiniz, belə işdə məzəmmət ola bilməz, mən bu sözləri yeri gəlmış kən dedim”<sup>1</sup>.

Xalq maarifi “Əkinçi” qəzetiinin diqqət mərkəzində idi. Qəzetiin səhifələrində bu məsələyə dair geniş müzakirə aparılırdı.

Mürtəce qrupların və fanatiklərin çıxışlarına baxmayaraq, Zərdabi xalq maarifi uğrunda mübarizədə bütün çətinlikləri adlayaraq öz xeyirxah işini davam etdirirdi.

“Əkinçi” qəzeti insanları uşaqların təlim-təbiyəsinə daha çox diqqət ayırmaga çağırırdı. Zərdabi uşaqların təliminin sxolastik metodla aparılmasını amansızcasına tənqid edirdi. O hemçinin məktəblərde heyatla, gerçekliklə heç bir əlaqəsi olmayan fənlərin keçilməsinə etiraz edirdi. O, etikanın, əxlaqın, psixologiyanın, fəlsəfənin tədrisini zəruri hesab edirdi.

Zərdabi azərbaycanlı uşaqların psixologiya, fəlsəfə və i.a. bu kimi elmləri mənimseməyə qadir olmadıqlarını deyənlərə qarşı çıxış edərək göstərirdi:

“İnsafən bizim xalq ziyadə bahuşdur ki, elmi-təbiyət görməmək ilə genə belə dolanır”<sup>2</sup>.

Daha sonra, dərsliklərdən və oxu kitablarından danışarkən Zərdabi erotik, sxolastik xüsusiyyətli kitabların elmi səciyyəli kitablarla evez olunmasını və uşaqların belə kitablarla təbiyə olunmasını məsləhət göründü.

Zərdabi pedaqoqlardan böyüməkdə olan nəslİ vicdanlılıq, doğruluq və səmimiyyət ruhunda təbiyə etməyi tələb edir ki, onlar özləri buraxdıqları səhvleri boyunlarına alsınlar və onları düzəltmək

<sup>1</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstututunun Əlyazmalar fondu, inv. № 3955.

<sup>2</sup> “Əkinçi” qəzeti, 29 fevral 1876-cı il, № 4.

6 may 1873.

*Həsən Məlikov*

*Məsələlər*

Nüvbənə Basıl u nozunuy e no  
şurust bu məməne, rəm  
əmənə baxıv nəzəbənəsər  
Baxıv nəməcəb rəmə məydi  
məbə; siyib nəmənə e gəməsə  
əmənəsə, rəmə jəlibənəsəməsə,  
spore mədu və nəmənəmə də  
nəmənəsə ləmə və məbənəsə  
e gəmənəsəsə və ləmə və seyə  
kəmə, və hər rəmə cəməcəsə,  
məbənəmələr jəmə nəmənəmə ləməsə  
və nəmə; bəzəcək baxıv ləmə  
tək zəxərənəsə mədəkəyəmə, məmə  
Baxıv Təmədə cəmənəməmələr, və  
məməsə nəgəvəmə, vəsəsə nəgəvəmə  
əşəzəbəsəsə məməsə ləmə vəmə.

Həsən bəy Məlikov Zərdabinin Mirzə Fətəli Axundova yazdığı məktubun birinci səhifəsi. Bakı, 7 iyun 1873-cü il.

uğrunda mübarizə aparsınlar. Zərdabi yazdı: "Nə yaxşı olurdu ki, insan öz əməlinin eybinə bərxurd olub onun çarəsin edəydi!"<sup>1</sup>

Sxolastik təlim metodu əleyhinə sistematik şəkildə çıxış edən Zərdabi müterəqqi, qabaqcıl metodları təbliğ edirdi. O deyirdi ki, böyüməkdə olan nəsil üçün, onun əqli inkişafı üçün düzgün təlim-təbiyə metodlarının böyük əhəmiyyəti var. Geridə qalmış, sxolastik metodların uşaqlara xeyri olmaz, əksinə, onlar böyüməkdə olan nəslə cəmiyyətin tüfeylilərinə çevirir. Zərdabi yazdı ki, pis təbiyə verilməsinin neticəsində "onlar əbədi olaraq qüsurlu qalacaqlar. Onlar bizim cəmiyyətə üzüqaralıq gətirəcəklər"<sup>2</sup>.

Uşaqların düzgün təlim-təbiyə almamasının məsuliyyəti valideynlərin boynuna düşür. Çalışmaq lazımdır ki, uşaqlar təhsilli, mədəni pedaqoqların əlinə düşsünler. Düzgün təlim-təbiyə görmüş böyüməkdə olan nəsil gələcək cəmiyyətin xoşbəxtliyi deməkdir. Qüsurlu, düzgün olmayan təbiyə cəmiyyət üçün elə yanımçıq vətəndaşlar yaradacaq ki, onlar tərəqqi uğrunda mübarizə aparmayacaq, əksinə, her hansı mədəni inkişafə engel olacaqlar.

Əger valideynlərin özlerinin öz uşaqlarını təbiyə etmək imkanları yoxdursa, bunun qayğısına qalmaq dövlətin borcudur.

Təbiyəçiləri və müəllimləri seçerkən ayrılıqda götürülmüş bir valideyn və bütünlükdə cəmiyyət uzaqgörənlilik nümayiş etdirməlidir ki, böyüməkdə olan nəsil mədəniyyətsiz, təhsilsiz adamların əlinə düşməsin. Zərdabi yazdı: "Əlbette, (uşağın təbiyəsini – H.H.) naməqul kəsə süporda etmək (tapşırmaq – H.H.) olmaz. ...Lihaza o tifli-biçarə bikar və sərgerdən qalib əcamir-ovbaşlar ilə ülfət edib onlar kimi olur. Ondan binayı-bədguluq qoyub deyirlər ki, filanke-sin oğlu əcamir oldu"<sup>3</sup>.

Zərdabi göstərirdi ki, ictimai mühitin, təbiyəçinin uşaqların düzgün təbiyə olunmasına və təlim görmesində böyük əhəmiyyəti var. Əger uşaqlar böyüyəndə avara, yaramaz adamlar olarsa, bunda ən başlıca, əsas günahkar onların təbiyəçiləridir, elə başlıca və əsas məsuliyyət də təbiyəçilərin üzərinə düşür.

\* \* \*

Uşaqların təlim-təbiyəsi içinde, cəhalətpərəstlik və xurafat əleyhinə mübarizədə Zərdabi onlara qarşı mədəniyyətin və maarifin qoyulmasını zəruri hesab edirdi. "Pəs gərək xalq bədgulara etina etməyib övladların təbiyətə qoysunlar və elm, miknət sahibi olan kəslər... qardaşlarının övladın öz övladı tek təlim və təbiyə edib atəşi-cəhalətə yanmağa qoymasınlar"<sup>1</sup>.

Uşaqların təlim-təbiyəsi yalnız valideynlərin xüsusi işi deyil; bu böyük dövlət işidir, – deyə Zərdabi bildirirdi. – Uşaqlar yeni cəmiyyətin gələcək qurucularıdır. Onlar yeni həyat quracaqlar. Buna görə də varlı adamlar yoxsul adamların uşaqlarının da düzgün təbiyə və təlim görməsinə kömək etməlidirlər. Varlı insanlar öz uşaqlarına təlim-təbiyə vermək imkanı olmayan yoxsulların uşaqlarının da qayğısına qalmalıdır. "Əkinçi" qəzətində oxuyurraq: "Elm adamları və imkanlı adamlar yoxsulların uşaqlarının, kimsəsiz uşaqların cohalet içerisinde sürünməsinə və zülmet içerisinde məhv olmasına imkan verməməlidir. Bundan yaxşı nə ola bilər ki, kimso valideynlərinin təlim-təbiyə vermək imkanı olmayan uşaqlara dayaq olsun, onların əsil insan kimi yetişməsinə kömək etsin? Bundan yaxşı nə ola bilər ki, varlılar yoxsul uşaqları küçələrdə avara-avara dolaşan əxlaqsız adamların zəherindən, pis təsirindən xilas etsin... məgər bu, insani xilas etmək, onu həyata qaytarmaq deyilmi?"<sup>2</sup>

"Əkinçi" qəzətinin varlı adamlara yoxsulların uşaqlarına kömək etmək üçün müraciətinə bəylər, zəhmətkeş xalqın bu qəddar düşmənləri nəinki cavab vermədilər, əksinə, onlar hər yolla məktəbləri və digər mədəniyyət ocaqlarını bağlamağa çalışırdılar. Bu haqda Zərdabi yazır: "Əger özləri üçün qəzet getirdən bəyzadələrin hesabını bilmirəm, amma bunu bilirəm ki, bizim Qarabağda gimnaziya üçün pul cəm edənlərə onların çoxu cavab verib ki, biz niyə pul verək? Bizim ki, oğlumuz yox oxuya. Pəs biz pul verək ki, xalqın uşağı oxuyub adam olsun?.. Belə cavab verəndən millət təəssübü çəkən və "Əkinçi"nin mənzurunu qanan olarımı?"<sup>3</sup>

"Əkinçi" qəzeti gerilik əleyhinə mübarizədə uşaqlara yeni metodla təlim-təbiyə verən yeni məktəblər açılması ideyasını geniş təbliğ

<sup>1</sup> "Əkinçi" qəzeti, 29 fevral 1876-cı il, № 4.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

<sup>1</sup> "Əkinçi" qəzeti, 28 aprel 1876-cı il, № 8.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada, 22 dekabr 1876-cı il, № 24.

edirdi. Zərdabinin bu təbliğatı, ümmüyyətlə, mücərrəd bir təbliğat olmayıb, Azərbaycanın ayrı-ayrı şəhərlərinin həyatından götürülmüş konkret faktlara əsaslanırdı. O yeni, mütərəqqi təlim metodları ilə işləyən yeni məktəblərin təşkilinə manət təradən bütün adamları ifşa edirdi.

“Əkinçi” qəzetiňin nömrələrindən birində Zərdabi bildirirdi ki, Şamaxı şəhərində dərslerin yeni təlim üsulları ilə keçirildiyi bir məktəb açılmışdır. Bu məktəbin yaradıcısı məşhur Azərbaycan şairi, dövrünün mütərəqqi insanı Seyid Əzim Şirvani idi. O, öz oğlu Cəfəri də məktəbe qoymuşdu. O zaman mürtəce gürüh şair Seyid Əzim Şirvanini islam qanunlarından üz çevirmekdə ittiham edib, kafir adlandırmışdı. Bu hadisə münasibətilə Seyid Əzim Şirvani öz oğlu Cəfəre ünvanlanmış xüsusi bir şeir yazmışdır. Bu şeirdə Seyid Əzim Şirvani deyir:

“Ey oğul, bu dəlili-bişəkdir,  
Adəmi bisavad eşəkdir.

.....

Kim ki, bəs bir dil eyləsə hasil,  
Oldu bir nemətə o kəs vasil.  
Cəhd qıl neməti-təmanə yetiş,  
Elm təhsil qıl, məqamə yetiş.  
Ey oğul, hər lisana ol rağib,  
Xassə ol rus elmine talib.  
Onlara ehtiyacımız çoxdur,  
Bilməsek dil, əlacımız yoxdur”<sup>1</sup>.

“Əkinçi” qəzeti Seyid Əzim Şirvaninin bu böyük şeirinə öz səhi-felərində yer vermişkə məktəblərdə uşaqların təlim-təbiyəsinin yeni metodlarını təbliğ edir, həmçinin öz dövrünün mütərəqqi şair-lərini mürtəce güruhun hücumlarından müdafiə edirdi.

Onu da qeyd etmək lazımdır ki, “Əkinçi” qəzeti Seyid Əzim Şirvaninin şeirini geniş şərh edərək yazırdı ki, o, Şamaxıda yeni üsullu xüsusi məktəb açmış, elə özü də bu məktəbin birinci müəllimi olmuşdur.

“Əkinçi” qəzetiňin göstərdiyi kimi, bu məktəb şairin özünün əqli inkişafında da böyük rol oynamışdır. O, Şamaxıda ədəbi məclis

təşkil etmişdi. Qəzetiň yazdığı kimi, Seyid Əzim görkəmlı Azərbaycan maarifçisi olmuşdur.

“Əkinçi” qəzetiňin möqalələri bu görkəmlı şairin mütərəqqi fəaliyyəti üçün təkan olmuşdur. Seyid Əzim Şirvanının bir maarifçi kimi dünyagörüşünün formallaşmasında “Əkinçi” qəzeti müstəsna olaraq mühüm rol oynamışdır<sup>1</sup>.

<sup>1</sup> Aşağıda Seyid Əzim Şirvanının Zərdabiyə həsr olunmuş “Qafqaz müsəlmanlarına xıtab” şeirindən bir parça misal götərilir:

I  
Ey Həsən bəy, müəllimi-dana!  
Ey edən ehli-aləmi ehya!  
Ey çatan aleme sefa səndən,  
Eyleyir Seyyid iltica səndən –  
Ki bu məktub kim, xəyalımdır,  
Əhli-Qafqazə ərzi-halımdır,  
Edəsen çap, ey gözüm nuri,  
Ta ola ruzigər məşhuri.

II  
Əssalam, ey əhəliyi-Qafqaz,  
Ey rəisani-sahibül-ezaz!  
Əssalam, ey gırushi-xeyrəser,  
Milletin qeyrətin çəkən kəsər!  
Kişidə olmasa əgər qeyrət,  
Ondan, əlbəttə, yaxşıdır övret.  
Dadü fəryad, ey gırushi-izam,  
Oldu zaye bu milleti-islam.  
Günü-gündən zəlili xar olduq,  
Möhəntü qüssəye düçər olduq.  
Bu qədər dərəd kim olur hadis,  
Ona bićimlik olur bais.  
Bir belədir bu dərdi-nadani –  
Ki, onun elm olubdur dərmani.

Öyyühənnas, kimyadır elm,  
Məzəhəri zati-kibriyadır elm.  
Çünki var idi bizdə nadanlıq,  
Bize üz verdi çox pərişanlıq.  
İndi Şirvanda açmışıq məktəb,  
Dərsimiz rusü, türkü, farsü-əreb.  
Zəhmətim çoxdu, hiç nəfîm yox,  
Leyk həqqə ümidvarəm çox –  
Kim, bu zəhmətlər olmaya zaye,  
Belə bu macəra ola şaye.

<sup>1</sup> “Əkinçi” qəzeti, 11 iyun 1876-cı il, № 11.

Seyid Əzim Şirvani öz zamanının qabaqcıl bir adamı kimi “Əkinçi” qəzetiinin ideyalarının yayılması işində böyük rol oynayır. O, xalqa qəzeti əhəmiyyətini izah edən bir sıra şeirlər yazmışdır.

Seyid Əzim “Əkinçi” qəzetiinin banisi və redaktoru Zərdabını ruhanilərin və mürtece güruhun hücumlarından müdafiə edirdi. “Əkinçi” qəzeti özünün 1877-ci ildə çıxmış 13-cü nömrəsində Seyid Əzim Şirvanının böyük bir şeirini dərc etmişdi. Bu şeir Şamaxı şəhərinin əhalisine ünvanlanmışdı. Qeyd etmək lazımdır ki, o zaman Şamaxıda irticacılar Zərdabının eleyhinə birləşmişdilər.

İrticanın hücumlarının hədəfi “Əkinçi” qəzeti idi. Mürtecələr Həsən bəyin eleyhinə çıxış edərək, hər yolla qəzeti bağlanmasına nail olmaq isteyirdilər. Seyid Əzim Şirvani göstərilən şeirdə Həsən bəyi irticadan müdafiə edərək yazdı:

“Neçə müddətdi ki, Həsənbəyi-zar,  
Hüsni tedbir ilə o fəxri-kibar,  
Öz qədimi lisanımızda haman,  
Qəzətə çapını edib ünvan,  
.....  
Özünə gerçi yoxdu faidəsi,  
Leyk var xəlqə feyzi-zaidəsi.  
Feyzi evvel budur ki, müxtəsəri,  
Yetirir ol cənab hər xəbəri.  
Oluruq hali-aləmə vaqif,  
Bu bizi bəs deyilmə, ey arif?  
Feyzi-sani budur ki, hikmətdən,  
Şərh edir kasbdən, ziraətdən.  
Əkiben elm töxmunu o cənab,  
Məzrəi-aləmi edir sirab.  
Ol bizi bir sehabi-rehmətdir,  
Baisi-abruyi-millətdir”<sup>1</sup>.

\* \* \*

“Əkinçi” qəzeti öz səhifələrində dəfələrlə məktəbin bir təlim-tərbiye ocağı kimi əhəmiyyətini qeyd edərək demişdir ki, böyüümkdə olan nəslin bütün taleyi təlim-tərbiyənin düzgün təşkilində asılıdır. “Əkinçi” qəzeti göstəirdi: “Uşağın bədəni mum kimi bir şeydir: uşaqlıqda ona hər ne surət verilsə, o surət onda bağı olacaq, yəni məktəbxana insanın insan olmasına bailsidir”<sup>1</sup>.

“Əkinçi” şagirdlərə, xüsusən mədrəsələrdə tətbiq olunan və orada əsas təlim “üsul”u olan cismani cəzaların eleyhinə keskin çıxış edirdi.

Bələ qüsurlu təlim “üsulunu” keskin təqnid edərək “Əkinçi” qəzeti yazdı:

“Biçarə uşağı gətirib mollaya verəndə əvvəl zaman molla bir böyük şagirdə tapşırı ki, ona ustad deyirlər. Ustad onu öyrədir: əlif-dən beyətən, yüyürdüm evətən... Xülasə, bir neçə günün müddətində onu özü kimi edir. Məktəbde molların fələqqəsi və çubuğu, ustadın və qeyri şagirdlərin qapazı, evdə ata-ananın yumruq, silləsi və onların hamısının bəd əməli biçarə uşağı bir az zamanda oğru, yalançı və hər bədbi hesablıqdan xəbərdar edir. Necə eləməsin ki, bu şərtlərdən daş daşlığı ilə əzilib tamam olar. Uşağın zəif bədəni buna davam edərmi?”

Bizim müəllim uşaq üçün celladdır. Daha sonra qəzet valideynlərə və müəllimlərə müraciətə bildirir: “Ey uşağı olan və onlara təlim edən, rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyil-lər. Onlar ilə adam kimi rəftar edin ki, adam olsunlar. Bəri, bunu yaddan çıxarmayıñ ki, sizin sillə, yumruq, fələqqə, çubuq eşşəyi adam etmez... Uşaq bir bəd əməle mürtekib olmuşsa, onda taxsır yoxdur, taxsır ol kəsdədir ki, bu əməli ona göstərib, yəni taxsır sizdədir. Dəxi ol biçareni niyə döyürsünüz?”

Uşaqların təlim-tərbiyəsi məsələləri ilə əlaqədar olaraq “Əkinçi” qəzeti yaxşı dərsliklər yaradılmasına da az diqqət yetirmirdi. O, düşünülmədən tərtib olunan müntəxəbatların eleyhinə çıxış edirdi. “Əkinçi” qəzeti bildirirdi ki, uşaqların yaş xüsusiyyətlərinə, tələbatına uyğun dərsliklər yazılmalıdır. Belə ki, məsələn, azyaşlı uşaq-lara oxu üçün Füzulinin “Leyli və Məcnun” poemasını və digər bu

<sup>1</sup> “Əkinçi” qəzeti, 23 iyun 1877-ci il, №13.

<sup>1</sup> “Əkinçi” qəzeti, 6 noyabr 1876-ci il, № 21.

kimi mahiyyətcə yaxşı, lakin yaşa görə uyğun olmayan poemaları vermek olmaz.

“Əkinçi” qəzeti uşaqlarda coğrafiyanı, təbiətşünaslığı və digər fənləri öyrənməyə maraq oyatmayı zəruri sayırdı.

Zərdabi dünyəvi elmi ilahiyyatdan fərqləndirmek lazım olduğunu etiraf edərək yazırkı ki, məktəblərdə dünyəvi elmlərin ilahiyatla paralel tədrisi tamamilə düzgün aparılmır. Bu çox pis işdir ki, onları bir-birindən fərqləndirmirlər. O, sözünə davam edib deyirdi ki, bizim uşaqlarımız, təessüf ki, bunların hər ikisini eyni məktəbdə, eyni müəllimdən öyrənirler. Belə təlim üsulu çoxdan köhnəlib. “Bizlərdə indiyəcən zikr olan elmlərə təfavüt verməyib, onların hər ikisini bir məktəbxanada, bir ustaddan bir qayda ilə öyrənirlər, amma bu qayda qədim zəmanə qaydasıdır və zəmanə dəyişildiyinə gərek ol qayda həm dəyişilsin”<sup>1</sup>.

Zərdabi köhne sxolastik tədris üsulunu dəyişdirməyi tələb edirdi. O deyirdi: “Amma bizim zəmanədə ki, təcrübəti-elmiyyə artıb, ol elmlərin hər birisini oxutmaq üçün qeyri məktəbxana və qeyri müəllimlər lazımdır. Doğrudur, bizim də məktəbxanalarımız var, amma onlardan ümde mətləb elmi-əddyən oxutmaqdır. Elmi-əbdəni ya heç oxutmuruq, ya oxutsaq da ona elə soy etmirik. Amma təqazayı-zəmaneyə görə və millətin pişrəvindən ötrü lazımdır ki, biz də qeyri millətlər kimi elmi-əbdəni elmi-ədyandından ayırb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin edək”<sup>2</sup>.

Yeni məktəblər açmayı töbliq edərək və bu məktəbləri mövcud olan köhne məktəblərlə, mədrəsə və mollaxanalarla müqayisə edərək, Zərdabi bildirirdi:

“Pəs, biz ərz elədiyimiz məktəbxana bizim məktəbxana deyil ki, orada başımıza qapaz vurub, ayağımızı fələqqəyə salıb ədab, təhərət, qüsü və qeyrə öyrədirər. Amma elmi-əbdən məktəbxanasıdır ki, onları təzədən bina etmək gərek”<sup>3</sup>.

\* \* \*

“Heç zişülür Həsənə qəbih və qəbiha  
Həsən deməz”.

Zərdabi

Zərdabi insanlarda, xüsusen böyüməkdə olan nesildə estetik duyğular tərbiyə olunmasında bədii ədəbiyyatın əhəmiyyətini yüksək qiymətləndirirdi. O, Azərbaycan xalqının başa düşmədiyi dildə, məzmunsuz, heç kimə lazımlı olmayan əsərlər yazan şairleri keskin şəkildə tənqid edirdi. Zərdabi şairləri və yazıçıları real gerçəklilikdən, həyatdan aralanmamağa səsləyirdi. O, ədəbiyyatdan yüksək ideya məzmunu ilə zəngin olmayı, ədəbiyyatda real gerçəkliliyin eks olunmasını tələb edirdi. O xüsusilə Şərqi sxolastik poeziyasının köhnə formasından istifadə edən, hər cür əfsanəni gerçəklilik, həqiqət, reallıq kimi verən şairlərin əleyhinə çıxış edirdi.

“Əkinçi” qəzeti yazırkı: “Ey... şüəranın əşarı-abdarında olan mühəssenat və lətaifi dərk etməyib, tənə və tövbix zəbanın açan kimsə, melum olur ki, dərki məzamini-əşarda zövqi-səlim və təbi-müstəqiminiz yoxmuş”<sup>4</sup>.

“Əkinçi” öz sehifələrində xalqın inkişaf tarixinde ədəbiyyatın və incəsənətin böyük əhəmiyyəti olduğunu göstərir. Qəzet öz əsərlərində ifadə forması ardınca qaçaraq başlıca şeyi – məzmunu unudan şairləri tənqid edirdi. Bu şairlər haqqında Zərdabi defələrlə belə demişdir ki, onların əsərləri tamamilə səmərəsizdir. Onlar nə eqlə, nə də ürəyə heç nə vermirler.

“Əkinçi” qəzeti cəmiyyətdəki tüfeylilərin – zadəganların, xanların, şahzadelerin tərifini göylərə qaldıran və xalq üçün yazmayı özüne ar bilən yazıçıları pisleyirdi.

“Əkinçi” yazırkı: “Ağa Mirzə Mehdi, fədayət şəvəm, atanın pambıq atan olmayı oğula nə eyb edər? Bizim əyyamda xanzadəlik, bəyzadəlik ağıl və elm ilədir. Firəngistanın Prudon adlı hükəməsi deyib: “Men fəxr edirəm ki, mənim yeddi arxa ata-babam rəiyyət olub”<sup>5</sup>.

Zərdabinin məzmunsuz şeirlərin müəllifləri olan istedadlış şairlərin əleyhinə çıxışları cavabsız qalmadı. Onun adına müxtəlif hədə-

<sup>1</sup> “Əkinçi” qəzeti, 22 sentyabr, 1876-cı il, № 18.

<sup>2</sup> Yena orada.

<sup>3</sup> Yena orada.

<sup>4</sup> “Əkinçi” qəzeti, 28 aprel 1876-cı il, № 8.

<sup>5</sup> Yena orada, 22 dekabr 1876-cı il, № 24.

qorxu dolu, təhqiramız və sadəcə, ədəbsiz məktublar gəlməyə başladı. Lakin xalqın maariflənməsi uğrunda, mədəniyyət uğrunda yorulmaz mübariz bundan məyus olmur və bəzən öz adına gələn belə məktubları “Əkinçi” qəzetində dərc edirdi.

Zərdabi yazdı: “Bir şair bəndəni həcv edib, həqiqət bizim mətlebimizi sübut və öz qabiliyyətin bürüz edib.

Və həcdən qeyriməktubən yazar ki, sən xalqı təvəkküldən salıb dünyani mədh və şeri qədh edirsən”<sup>1</sup>.

Zərdabi o zamanın özlərini şair adlandırb, “yaradıcılıq”larının poeziyaya dəxli olmayan “şair”lərini təqnid etməklə yanaşı, dərin məzmunu, gözəl formaya malik olan bədii ədəbiyyatı yüksək qiymətləndirirdi. Zərdabi deyirdi ki, yüksək sənətkarlıqla yazılmış bədii əsərlərin böyükəndə olan nəslin tərbiyəsində əhəmiyyəti ölçüyə gəlməzdir. O yazdı: “...Pəs, danışq batıl və bihudə əşar üstədir ki, onların evəzində kütubi-elmi, elmi-hesab və qeyrədən ətfal üçün oxumaq lazımdır. Heç zişür həsənə qəbih və qəbihə həsən deməz”<sup>2</sup>.

Dərin məzmunlu, gözəl formaya bürünmüş poeziya isə, – deyə Zərdabi öz sözünə davam edirdi, – əsrlərlə yaşayacaq. Əsil bədii söz də elə budur. Belə poeziya insanların estetik duyğularını tərbiyə edir. Bizim öz şairlerimizdən tələb etməye haqqımız var ki, onlar bizim xalqımız üçün yüksək bədii səviyyəli, məzmunlu əsərlər yazuşalar, onun fikirlərini, arzularını ifadə etsinlər.

Zərdabi şairin poeziyasının oxuculara əql və qəlb qidası verməsi üçün onun özünün öz dövrünün hərtərəfli təhsilli adamı olmasını zəruri hesab edirdi.

Zərdabi köhnə, sxolastik Şərq poeziya şəkillərini təqnidə məruz qoyaraq şairlərə işarə edirdi ki, onlar elmin və mədəniyyətin inkişafı işinə kömək edəcək əsərlər yaratmalıdır. O deyirdi ki, onda heç vaxt oxucu gözəli çirkin və eksinə, çirkini gözəl adlandırmaz.

Azərbaycan folklor materiallarının – atalar sözlerinin, məsələlərin, nağılların və i.a. toplanmasına Zərdabi çox diqqətlə yanaşındı. O, gənc ədəbiyyatçılara xalq yaradıcılığı xəzinələrini toplamağı, dərindən öyrənməyi və qoruyub saxlamağı təkidlə məsləhət görürdü.

Zərdabinin bədii ədəbiyyat, həmçinin qəzeti əhəmiyyəti haqqındaki qabaqcıl baxışlarına rus inqilabçı-demokratlarının, xüsusən Gertsenin və Çernışevskinin böyük səmərəli təsiri olmuşdur.

“Əkinçi” qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində müəyyən mənada Gertsenin “Kolokol”unun Rusiya üçün oynadığı həmin böyük rol oynamışdır.

“Əkinçi” gerilik, ətalet və feodal qaydaları əleyhinə mübarizədə böyük ictimai qüvvə idi. Baxmayaraq ki, qəzet qısa müddədə (1875-ci ildən 1877-ci ilə qədər) mövcud olmuşdur, onun Azərbaycanın feodal-patriarxal geriliyi əleyhinə mübarizədə və demokratik ideyaların təbliği işində əhəmiyyəti fövqəladə dərəcədə böyük olmuşdur. O dövrün qabaqcıl ziyalıları “Əkinçi”nin ətrafında birləşmişdi; materialist filosof M.F.Axundov, maarifçi şair Seyid Əzim Şirvani, dramaturq-publisist Nəcəf bey Vəzirov və başqaları qəzətdə əməkdaşlıq edirdilər.

Zərdabi “Əkinçi” qəzətinin səhifələrində cəhaletpərəstliyi və fanatizmi amansızcasına qamçılayırdı. O, tez-tez təkrar edirdi: “Pəs dostum, doğru deyiblər ki, “əl-həqqü mürrün” (doğru söz acı olur). Amma bize hökm olub ki, “qulil-həqqə və löv kanə mürrün” (deyin sözün doğrusunu acı da olsa)”<sup>1</sup>.

Qəzətin rolunu və əhəmiyyətini müəyyənleşdirilərkən Zərdabi göstərirdi ki, onun məqsədi xalqın gözünü açmaqdır. “...Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikü bədindən xəbərdar olub, onun əlacının dalınca olsun”<sup>2</sup>.

Bütün böyük və hətta kiçik həyatı məsələlər qəzətin səhifələrində öz əksini tapmalıdır.

“Əkinçi” o zamankı Azərbaycanın ictimai həyatının bütün məsələlərinə münasibət bildirirdi. Doğrudur, bəzən Zərdabi senzurə nəzərə alaraq öz ideyalarını və fikirlərini bilavasitə demirdi. O öz ideyalarını ayrı-ayrı adamlar arasında səhbət şəklində verirdi. Bu mənada “Əkinçi” qəzətinin 1876-ci ilde çıxmış 15-ci nömrəsindəki bir məqale səciyyəvidir.

“Bizim Qafqaz vilayətinin bir şəhərində iki şəxs bir-birilə belə səhbət edirlər:

<sup>1</sup> “Əkinçi” qəzeti, 25 iyun 1876-cı il, № 12.

<sup>2</sup> Yene orada.

Sual: Əmi, eşitmisin ki, Badkubədə bir ildir filankəs “Əkinçi” ismində bir qəzet çıxdı, təzə xəbərlər yazır, hikmət ilə hər bir şeyi aşkar edir?

Cavab: Filankəs Şirvan vilayətinin Zərdab qərəyəsinin sakini filankəsin oğlu, filankəsin nəvəsi deyilmi? Mən elə bilirdim ki, o qəzeti İvan, ya Karapet çıxdı. Pəs onu filankəs çıxdırmış imiş. Mən onun ata-babasını tanırıam. Qoy getsin, ev buzovundan öküz olmaz.

S u a l : “Əkinçi” qəzeti deyir ki, zəmanəmiz dəyişilib, indi elm təhsil etmək gərək. Ona binaən lazımdır elm kitabları getirdib öz dilimizdə elm öyrənmək.

C a v a b : O elmləri öyrənmək bizə lazım deyil. Niye atasabalarımız o elmsız yolla getdilər, biz gedə bilmədik? Bizim öz elmimiz bizə bəsdir və əger hər kəs o elmləri öyrənmək istəsə, getsin xarici dillerində öyrənsin, dəxi elm kitablarını getirdib öz dilimizə tərcümə etdirib, çap etmək nə lazım? Və əger çap etdirsek də, o kitablardan nə olacaq? Ev buzovundan öküz olurmu?”<sup>1</sup>

Sonra Zərdabi, içtimai həyat üçün, xalqın maariflənməsi üçün qəzət və jurnalların əhəmiyyətindən danışaraq yazır:

“Sual: “Əkinçi” qəzeti deyir ki, qəzət, jurnal oxumaq insanı dün-yadan xəbərdar edir, öz dilini öyredir... Ona binaən hamı milletlər səy edib qəzət və jurnallar çap etdirirlər ki, qeyri millətlər arasında payimal olmasınlar...

Cavab: Bunlar hamısı boş sözdür, pul tələsidir. Mən öz dilimizi məgər bilmirəm? Məzhebdə qaim olmağa qəzət, ya jurnal oxumaq nə lazım? Kəlməyi-şəhadət və beş vaxt namaz bəsdir... Xülasə, bizə qəzət, ya jurnal gərək deyil, əger bir-iki axmaq bica yerə zəhmət çəkib qəzət, ya jurnal çıxardırsalar da, ondan bir şey hasil olmayıcaq, ona görə ki, ev buzovundan öküz olmaz”<sup>2</sup>.

\*\*\*

Xurafat və fanatizm əleyhinə mübarizəni Zərdabi “Əkinçi” qəzətinin əsas vəzifelərindən biri hesab edirdi və buna görə də qəzət öz nəşrlərini mahiyyətçə o zamankı Azərbaycanın feodal-patriarxal geriliyinə qarşı yönəltmişdi.

<sup>1</sup> “Əkinçi” qəzeti, 9 avqust 1876-ci il, № 15.

<sup>2</sup> Yenə orada.

Zərdabinin “Əkinçi” qəzətinin səhifələrində “şaxsey-vaxsey” – məhərrəm təziyədarlığı günləri əleyhinə çıxışları xalq kütlərinin maariflənməsi uğrunda mübarizə aparan bu fədakar insana qarşı birləşmiş fanatiklərin narazılığının partlayışına səbəb oldu. Qəzətin redaksiyasına və Zərdabinin adına gələn məktubların və həcvlerin, Zərdabinin şəxsiyyətini təhqir edən yazıların ardı-arası kəsilmirdi. Hədələr və təqiblər ara vermirdi.

“Əkinçi”nin 1877-ci ildə buraxılmış 7-ci nömrəsində Zərdabi qatı fanatik Hadimül-Qəvaid müraciətə yazdı: “Mərhəba sizin mərifətinizə ki, siz mərifətdə olan kəslər bizi mərifətdən qoyub. Odur ki, hükəma deyib: “Düşməni-dana beh əz nadani-dust” (“Ağıllı düşmən nadan dostdan yaxşıdır”). Heyhat ki, sən fərəsetdə olan qardaşların vücudile bizim millet zillət və məskənətdən xilas olub hüner və izzət məratibinə yetişsin”!

Daha sonra Zərdabi göstərirdi ki, Hadimül-Qəvaid – bu fanatik insan yalnız özünü xalqın xeyirxahı kimi qələmə verir, əməldə isə həqiqətən xalqın xoşbəxtliyi uğrunda, xurafatın və fanatizmin kökünün kəsilməsi uğrunda mübarizə aparanların əleyhinə çıxış edir.

“Qərez, cənab Hadimül-Qəvaid, necə oldu ki, sən Hadimül-Qəvaidlik ilə xeyirxahi-millet oldun, amma mən Əhsənül-Qəvaidliyimlə bədxah oldum ki, mənim haqq sözlərimi ki, əql hikmətindən tülu edib böhtan hesab edirsınız, amma öz böhtanlarınızı ki, məni gah şümür, gah özgə xitablar ilə müxatəb elədiyinizi böhtan hesab etməyib, qanımıya-qanımıya meydana gelib boş top-tüfəng ilə binayı-cəng qoyubsunuz”<sup>2</sup>.

Zərdabi xalqın xoşbəxt həyat sürməsi üçün elmin və mədəniyyətin əhəmiyyətini təbliğ edərək, fanatikləri, maarif düşmənlerini və cəhalətpərəstləri amansızcasına ifşa edirdi. O, desələrlə deyirdi ki, məhərrəm təziyədarlığı günlərini keçirmək heç də o demək deyil ki, öz başını xəncərlə yarmalısan. Zərdabi yazırkı ki, bu haqda heç yerdə bir söz deyilməyib və biz nə peygəmbərlərin, nə imamların belə hərəkətlər etdiklərini eşitməmişik. O şeyin nə xeyri ola bilər ki, başqa xalqlar ona görə bizi dəli, vəhşi, barbar adlandıracıq.

Zərdabinin dini “şaxsey-vaxsey” mərasiminin əleyhinə belə kəskin çıxışını gördükdə, bir qrup fanatik var qüvvələri ilə “Əkinçi”nin üstünə töklüdürlər.

<sup>1</sup> “Əkinçi” qəzeti, 21 mart 1877-ci il, № 7.

<sup>2</sup> Yenə orada.

“...Məhərrəm ayının 10-da, Aşura gündündə şıelerin keçirdiyi “saxsey-vaxsey” mərasimində mənfi münasibət bildirən məqale bədbəxt redaktorun başı üstündə tufanlar əsdirdi və ildirimlər çaxdırdı. Bu zaman avam müsəlman yiğini bu gündə peyğəmbərin nəvəsi İmam Hüseynin Yezid bin Müaviyənin adamları tərəfindən xain-cəsinə öldürüləsini xatırlayıb ona öz ehtiramlarını bildirirler. Onlar özlərinə işgəncələr verir, özlərinə soyuq silahla yaralar vururlar”.

Bu məqalədən məhərrəmlik mərasimləri keçirmək işində ixtisaslaşmış Qarabağ sakinləri daha çox incidilər. Kapitan Sultanov adlı birisi məqale müəllifinə və redaktorun özünə olduqca kəskin ifadələrlə etiraz edərək onları küfrde və s. günahlandırırı...

Öz zamanının məşhur Qarabağ şairi Hadi onda Həsən bəyin özüne... qızığın və kəskin bir pamflet (həcv) yazıb “Əkinçi”yə göndəmişdi. Redaktor bu özünəməxsus məktubu söyüş sözlərindən mümkün qədər azad edib çap etmişdi. Yeri gəlmışkən, görün Hadi, Həsən bəyə necə ləqəblər verirdi: “Fərzdir aləmə qübhilə səni şad edələr; Sənə çox-çox yaraşır Kəspərū Vartan, Həsən!”

Başqa bir yerdə deyilir: “Yetnədin qəsdinə, eynakəsü nadan Həsən!..”

O zaman Hadinin əleyhinə Qafqazda tanınmış Şamaxı şairi Seyid Əzim Şirvani çıxış edirdi. O öz rəqibini çox hazırlıqla və incəliklə lağa qoyurdu...

“Oxucu kütlesi”nin belə əhval-ruhiyyəsi Qafqazda ilk müsəlman qəzetiinin nə üçün yaşaya bilmədiyini aydın izah edir”<sup>1</sup>.

Zərdabi, Sultanovu ifşa edərək yazırı:

“Cənab Sultanov, bilmirem nə hirs size qələbə edir ki, bir belə kağızı yazmağa iqdam edib, xalqı başlarını xəncər ilə doğramağa təhrik və təhris edirsiz? Əger qərəziniz sünni-şia arasına ədavət salmaqdır, zəhi şəratət! Aqil kəslər səy edirlər ki, millətlər arasında sülh versinlər, amma siz sey edirsiz ədavət salmağa. Siz gedən yol da məlum oldu”<sup>2</sup>.

Sonra Zərdabi, Sultanovu – çarizmin xalqların azadlığını boğan bu nökerini – ifşa edərək göstərirdi:

Bir kəs ki, özündən ola qafıl,  
Bir özgəni bilməyə nə qabil?<sup>3</sup>

Zərdabi, Sultanovu bir fanatik kimi, yekəbaş adam kimi səciyyələndirərək yazırı:

“Əger fikriniz bu gunə sözləri ilə özünü mömin göstərib, bir para nadanların təzim və təkrimini axtarmaqdır, qəribə biinsafı ki, nəfsinizin xahişini əmələ getirməkdən ötrü razı olursunuz ki, islam xalqı qeyri millətlərin arasında gülüş olub, rüsva olsun. Əger təbabətinizi izhar edirsiz ki, ölü basın doğrasın, dürlü sözünüz biməna və müalicəniz qeyri-müfid. Belə təbabət ilə xatircəməm ki, bir az müddətdə milləti-islamı dünyadan gümnam edərsiniz...

...Neçə ildir “Əkinçi” qəzeti dad-fəryad edir ki, milləti-islam, ayıl bu qəfət yuxusundan, rehət vaxtı qalma tənha bu pürxətər biyabanda və indi bir para adamlar ayılıb isteyirler ki, qeyrilərin də ayıltımlar, onda da siz bir ağac qapıb gelirsiniz ki, qalmaqla salmayıñ, qoyun yatıb istirahət etsin. Anma heç bilirsiniz ki, bu istirahətin nəticələri ne bələlardır?”<sup>1</sup>

“Təhsilli” fanatik Sultanovun əleyhinə M.F.Axundov xüsusi məqale ilə çıxış etdi. O yazırı: “Aşura günü... indi... çox məmul olub. Pəs yaxşı olur ki, bu əməli müləhizə etmək ki, ...bu əməl həm aqıl, həm də şər (şəriət) yanında qəbih olunmasına... heç bir aqıl, kamil adam bu əmələ iqdam etmir”<sup>2</sup>.

“Əkinçi” qəzetiinin fanatizm və xurafat tərəfdarlarının, o cümlədən Sultanovun əleyhinə mübarizəsi o zamanın ictimai fikrini məşğul edirdi. Quba şəhərindən göndərilmiş 1877-ci il 22 mart tarixli məktubda oxuculardan biri Həsən bəyə yazırı:

“Çox hörmətli Həsən bəy!

“Əkinçi” qəzeti, xüsusən son nömrələrini böyük zövqə oxuyram. Nə qədər oxuyursan, doymursan. Sizin Məmmədəli Sultanova bütün tənə və məzəmmətləriniz haqlı və ədalətlidir”<sup>3</sup>.

Qarabağdan olan bir yiğin fanatik Zərdabinin və onun “Əkinçi” qəzetiinin üstüne düşmüdü. Zərdabi yə həcv yazılmış və “Əkinçi” qəzetiinin redaksiyasına göndərilmişdi. Görünür, fanatiklər elə düşünrüdülər ki, Həsən bəy həcvini gizlətməyə çalışacaq və onun

<sup>1</sup> “Əkinçi” qəzeti, 3 fevral 1877-ci il, № 3.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu. Həsən bəy Zərdabinin fondu.

<sup>1</sup> “Мир ислама”, т. II, вып. XII, СПб. С.-Петербург, 1914 г., стр. 886-887.

<sup>2</sup> “Əkinçi” qəzeti, 17 fevral 1877-ci il, № 4.

<sup>3</sup> Yenə orada.

haqqında heç kimə bir söz deməyəcək. Lakin onlar səhv etmişdilər. Zərdabi həcvi "Əkinçi" qəzetiñin səhifələrində verərək yazırdı:

"...amma ol cənab və onu fitləyən eşxaslar məyus olmasınañ ki, belə "kamallı" söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zerdab kendində Qarabağın sərhədində bir daş qoydurub onun üstündə zikr olan həcvi tamam qazdırıñ ki, gələcəkdə bizim övladları o yadigara baxıb bilsinlər ki, mən bu zəhmətile milləti-islamı qəflətdən ayıltmaq istəyəndə necə nadanlıra rast gəlmışəm!"<sup>1</sup> (seyrəltmə mənimdir - H.H.)

Sonralar Zərdabinin xurafat və fanatizm əleyhinə mübarizəsindən danişarkən "Периодическая печать на Кавказе" ("Qafqazda dövri mətbuat") qeyd edirdi:

"...Qəzetdə ictimai intizamsızlıqlara və qüsurlara toxunulması ilk zamanlar redaktorun əleyhinə ayrı-ayrı şəxslər və bütöv korporasiyalar tərəfindən bütöv bir tufan və narazılıq doğurdu; bunun tesdiqi üçün çoxlu hallardan birini misal getirə bilərik: bir dəfə cənab Məlikov öz qəzetiñde Zaqafqaziya diyanının şəhərisinin müsəlman ayı olan Məhərrəm ayının ilk on gününü başa yara vurmaq, çapıq-çapıq etmək və s. ilə bayram etməsi məsələsinə toxunaraq sübut etməyə çalışmışdı ki, belə ayınların icrası dinin tələblərinin nəticəsi deyil. "Şuşa" şəhərinin "alimlər"indən bəziləri belə sübutlardan narazı qalib hesab etdilər ki, onlar müsəlman olsa da, lakin sünni olan, başqalarının dini görüşlərinə müdaxilə etməyə heç bir haqqı olmayan cənab Məlikov tərəfindən bərk incidilmişlər. Ona çirkin bir satira yazılıb göndərilmiş, lakin bu, cənab Melikovu heç də narahat etmemiş, onun səyərini və faydalı fəaliyyətini soyutmamışdır. O, cavab yerinə bu satiranı öz qəzetiñin nömrələrində birində çap edib ona qısa izahat verərək, bu gülünc hadisəni nəslin mühakiməsinə vermişdir"<sup>2</sup>.

<sup>1</sup> "Əkinçi" qəzeti, 29 sentyabr 1877-ci il, № 20. Aşağıda Hadimül-Qəvaidın yazılı həcvin evvəli verilir:

"Ey eden fisqini aləmdə nümayan Həsən!  
Dadmayan dəhrdə bir ləzzəti-iman Həsən!  
Şəri-ğərraya uran qəsdli nöqsan Həsən!  
Eyleyən öz-özünü biserü saman Həsən!"

<sup>2</sup> "Периодическая печать на Кавказе". Tiflis, 1901, str. 49-50.

ey eden fisqini aləmdə nümayan Həsən  
Dadmayan dəhrdə bir ləzzəti-iman Həsən  
Şəri-ğərraya uran qəsdli nöqsan Həsən!  
Eyleyən öz-özünü biserü saman Həsən!"  
"Əkinçi" qəzetiñin Quba şəhərindən olan bir oxucusunun  
Həsən bay Məlikov Zərdabiye 22 mart 1877-ci il tarixli məktubundan.

\* \* \*

Hər bir insanın taleyi onun doğulduğu gündən naməlum ilahi qüvvə tərəfindən müəyyənləşdirilmişdir, qəbir həyatı mövcuddur deyən fanatikləri ifşa edərək, Zərdabi yazdı:

"Heyhat ki, sərgərdan qalmışq, nə üçün ki, tüfiliyyətdə pire-zənlər bizlərə bir para nağıł deyiblər və hər dəm deyiblər: bala, insanın almında yaxşı-yaman, izzət-zillətdən hər nə yazılıb o olacaqdır. Bu söz bizim başımıza girib. Ondan bizi mollaya qoyublar, biza Hafiz kitabını, Mey dü salə və mehbub çəhardəh salə (İkiilik şərab və on dörd yaşında sevgili - H.H.) – dərsini oxudubdur. Şüəra bizlərə belə dəlalət edib. Üləmalarımız daim dünyani məzəmmət ediblər. Münəccimlərimiz deyib sitareniz hər nə göstərə onu görəcəksiniz. Dərvish deyib gerek əqli-kəsvət olasan, ta ülumi-kimya və qeyrisinə biduni-təhsil kəşf olsun. Lihaza elmdən bixəber olub, öz təklifimizi anlamayıb mütəhəyyir qalmışq.

Pəs millet, dövlət qeyrəti çəkən qardaşlar gerek xəyalat və qəvaidi-mövhüməni kənara qoyub başarıq və qüvvə sahibləri əsbab, alati-tərəqqiyat və məktəbxanalar bina edib maşın və ustadlar getirib və ətfali qaideyi-ülüm ilə tərbiyət etsinlər, ta kəm-kəm bixəber olub öz məaşı-əbdanına lazımlı işləri əmələ getirsinlər"<sup>1</sup>.

Zərdabi fatalizmin əleyhinə çıxış edərək göstərirdi ki, biz öz qabiliyyətsizliyimizi və zəifliyimizi Allahın ayağına yazırıq. Biz təsdiq edirik ki, hər şey Allahın qabaqcadan müəyyənləşdiridiyi kimi olacaq, hər bir insanın taleyi qabaqcadan müəyyənləşdirilmişdir. Lakin biz bilmeliyik ki, – deyə Zərdabi yazar, – hər bir insanın səadəti onun enerjisindən, arzusundan, səyindən və əməksevərliyindən asılıdır. Zərdabi deyir: "Pəs gerek hünər peydə etmək. Elm və hünərsiz adam nə ki özgə yanında, bəlkə öz yanında şərməndədir. ...Boş söz danışmaqdan fayda yoxdur... Belə fikir etmə ki, cahan xalidir... Əqli-əqlü elmin silahı sözdür (elmdir - H.H.)"<sup>2</sup>.

Zərdabi, Hadimül-Qəvaidə – bu biliksiz cəhalət təbliğatçısına müraciətə yazır: "Xülasə, Şeyx Sədi deyir ki, eger nadan bilsə ki, onun üçün danışmamaqdan yaxşı zad yoxdur, hərgiz danışmaz. Düberə deyir ki, bunu bilsə, nadan olmaz"<sup>3</sup>.

Zərdabi xurafat təbliğatçısı olan fanatikləri ifşa edərək yazdı:

"Əcamir-ovbaşlıq şəcəreyi-xəbiseyi-cəhalətin əsmarındandır ki, təbiyət və elm görməyib bişügl, bikar olub mütabiqəti-həvəyi nəfsilə ətsfalin dalınca düşüb onları özlərinə cur etmək isterlər".

Zərdabi deyir: "Onların ənva, əqsam şaxkarları var. Əzcümle mürəbbiləri müttəhim və onlara bədguluq edirlər və həm övladın ustad və mürəbbi xidmətinə qoyan adamlara və xudi-ətfala töhmət və bədguluq binası qoyub, onları töhmət və qeyr şərətdən qorxuzmaq ilə ətsfali bikar edib, özlərinə cur etsinlər və bəzi avam adam onlara şərik olub, bir kamil şəxsin yanında sadə adam görəndə suizənn edib... töhmət və qiybətə mürtəkib olular"<sup>4</sup>.

"Əkinçi" qəzeti elmin əhəmiyyətini yorulmadan təbliğ edərək, əfələrlə göstərmişdi ki, fiziki qüvvə və şəxsi şücaət vaxtları keçib getmişdir. İndi elm hər şeydən üstündür.

Bir filosofa istinad edərək, qəzet ərəblərin islamlaşdırıcı bəzi kəlamlarını və fikirlərini misal gətirmişdir. Onlarda deyilirdi:

"1) Alimin mürəkkəbi şəhidin qanına bərabərdir.

2) Necə ki şəhid əlində qılinc cənnətə gedəcək, habelə alim əlində qələm cənnətə gedəcək.

3) Dünya dörd şeyin üstə qərar tutub: alimin ağlığının, qadirin adilliyyətinin, abidin duasının, ığidin mərdliyinin üstə"<sup>5</sup>.

Qəzet göstərirdi ki, islam dini bir zamanlar elmi və mədəniyyəti sevən ərəbləri cahilə döndərmüşdür. İslam dini ərəbləri xurafatçı, taleyə və axirət həyatına inanan insanlara çevirmişdir. "Habelə bizim zəmanədə islam tayfası... axirət bizimdir deyib durub"<sup>6</sup>.

"Əkinçi" xurafat və fanatizmə amansızcasına mübarizə apararaq onların daşıyıcıları və təbliğatçılarını ifşa etmək üçün çoxlu sayıda konkret misallardan və faktlardan istifadə edirdi.

"Əkinçi" qəzeti öz səhifələrində sistemli şəkildə təbiət hadisələri, insanın və heyvanlar ələminin mənşəyi haqqında təbliğat səciyyəli yazılar verməkla hər cür əfsanənin yayılması əleyhinə, cəhalət əleyhinə mübarizə aparır, özü de təbiət hadisələri haqqında bu əfsanələri yayanlar əleyhinə qəzet geniş oxucu kütləsi üçün asan olan ədəbi ifadə formasından istifadə edirdi.

<sup>1</sup> "Əkinçi" qəzeti, 28 aprel 1876-ci il, № 8.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> "Əkinçi" qəzeti, 17 fevral 1877-ci il, № 4.

<sup>4</sup> Yenə orada.

<sup>1</sup> "Əkinçi" qəzeti, 14 aprel 1876-ci il, № 7.

<sup>2</sup> "Əkinçi" qəzeti, 31 mart 1877-ci il, № 7.

<sup>3</sup> "Əkinçi" qəzeti, 14 aprel 1876-ci il, № 7.

“Əkinçi” qəzeti 1876-cı ildə çıxmış 16-ci nömrəsində zəlzələnin səbəbləri haqqında aşağıdakı söhbət verilir:

“Bir şəxs ciyinində ağ dəmir düyməli palto, başında ağ furaşka,ayağında cirildayan çəkmə, ağızında papiro sallana gedirkən, bir cavana rast gəlib, salamlaşış birgə getdikləri zaman cavan onun yal-kuyalına baxıb, onu ziyadə kamil hesab edib deyir: bizlərde deyirlər ki, yer bir öküz üstə dayanıb və onun hər bir əczası tərpənsə, onun üstündə olan yerin hissəsi həm tərpənər. Amma mən bunu başa düşmürəm, niyə zəlzələ olan zaman bəzi yerin etrafı tərpənəndə özü tərpənmir?

Cavab: Öküz boş sözdür, rusların “Народное поверье” qəzeti deyir ki, yer Dəryayı-mühitin içindədir, bir böyük balıq ki, ona kit deyirlər, onu dalında saxlayıb və onun tərpənməyindən yer həm tərpənir”.

Zərdabi qeyd edirdi ki, bütün bunlar uydurmadan başqa bir şey deyil.

\* \* \*

Zərdabinin iqtisadi baxışları da az maraq doğurmur. “Əkinçi”nin səhifələrində sənaye, ticarət məsələləri və xüsusən kənd təsərrüfatının iqtisadiyyatına dair məqalələr verilirdi.

Zərdabi kənd təsərrüfatı məsələlərinə xüsusi diqqət yetirirdi. “Əkinçi” qəzeti kənd təsərrüfatında agronomiya qaydalarının tətbiq olunması uğrunda ardıcıl, sistemli mübarizə aparırı.

Zərdabi quraqlıqla mübarizəde məşələr salınmasına radikal vəstələrdən biri kimi böyük əhəmiyyət verirdi. Özünün “Zaqafqaziya çöllərində məşələr salınması” adlı xüsusi məqaləsində o göstərirdi ki, Zaqafqaziyanın iqlimi müxtəlif səbəblərdən asılıdır ki, onların arasında başlıca rolu bitki örtüyü oynayır. Zərdabi yazırkı ki, məşələrin və müxtəlif yaşıtlıların azalması ilə iqlim dəyişkən olur, isti havadan soyuq havaya və əksinə, kəskin keçidlər güclənir. Qış fəsilləri sərt keçir, qar yağmır, yay fəsilləri isə isti və quru olur, daha az yağış yağır, quraqlıq güclənir, torpaq daha çox quruyur. Bizdə, Zaqafqaziada torpaq hər yerde eyni olmadığından, – deyə Zərdabi davam edir, – yəni bir yerde qumsal, başqa yerde gilli və s. olduğundan, külək əsəndə torpağın daha az bərkimiş hissələrinin qurmuş hissəciklərini havaya qaldıraraq çoxlu qum və tozu sovurub aparır.

Beləliklə, torpağın səthi kəskin surətdə deyisir: “...havaya qalxmış qum bərk cisimlərin etrafında toplanaraq təpelər emələ getirir, qonşuluqdakı becərilən sahələri basır və həyatın ölümle mübarizəsi başlayır. Həyat necə güclü olursa olsun, qeyri-bərabər mübarizədə sönüv və ölüm öz kobud əlini daha uzaqlara uzadaraq daha çox qurbanlar aparır...”<sup>1</sup>.

Təbiet hadisələri ilə, quraqlıqla mübarizədə Zərdabi Zaqafqaziya çöllərində məşələr salmağı zəruri hesab edirdi. Zərdabi yazırkı: “Əminliklə demək olar ki, son illərdəki achiğın səbəbi quraqlıqdır və ticarətin çətinləşməsinin səbəbi – çayların dayazlaşması, bu da məşələrin məhv edilməsinin bilavasitə nəticəsidir”<sup>2</sup>.

Zərdabi deyir ki, böyük təessüfle onu təsdiq etməliyik ki, bizim diyarın tarixi, xüsusən onun topoqrafiyası qaranlıq məsələdir. Bunun nəticəsində biz məşələrimizin keçmişdəki vəziyyəti haqqında daha müfəssəl söz demək imkanından məhrumuq. Bir zamanlar indiki Muğan və Mil çöllərində həyat qaynamış, hər yerdə ağaclar bitmişdir. Bu, suvarma arxlarının qalıqlarının, şəhər və kənd xarabalıqlarının və hətta indiyə kimi qalmış bəzi ağacların mövcudluğu ilə sübut olunur, – deyə Zərdabi davam edir, – məsələn, ...Mil düzündə müsəlmanların “Peyğəmbər düzü” adlandırdıqları hissədə. Yüz illərlə suvarılmamış bu əncir və nar ağacları... köçərilərin mərheməti sayəsində yaşamaqda və [bu] çölün keçmiş mədəniyyətinə şahidlik etməkdə davam edirlər.

Ele indi də bütün bu çöllərdə ilin məlum vaxtında biten otlar arasında tez-tez cavan palid, qarağac, tut və s. pöhrələrinə rast gəlmək olur ki, bu da onların buralarda bu yaxınlarda “pis yaşamadıqlarını” və burada müvəqqəti məskunlaşan köçərilər tərəfindən məhv edildiklərini sübut edir, indi isə onların mal-qarası hər il cavan pöhrələri məhv edir... 150 il bundan əvvəl Muğanda şəhərlər və kəndlər olmuşdur; əlbəttə, onların sakinlərinin bağları və s. var idi; qonşuluqdakı kəndlərdə yaşayan kəndlilər bu şəhərlərin xarabalıqlarından kərpic daşıyıb özlerinə evlər tikmişlər<sup>3</sup>.

Zərdabi bir zamanlar Zaqafqaziya çöllərinin məşələrlə örtüldüyünü və torpağın çox mehsuldar olduğunu sübut edən tarixi misallara

<sup>1</sup> “Kaspı” qəzeti, 13 avqust 1899-cu il, № 172.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

əsaslanaraq, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və kəndlilərin rıfah halının yaxşılaşdırılması məqsədilə meşələr salınması meşələlərinə ciddi yanaşmağı zəruri hesab edirdi.

Sonra Zərdabi ölkənin iqtisadiyyatında Kür çayının böyük əhəmiyyətini qeyd edirdi. Zərdabi yazırıdı: "Kür çayının iki sahilində onun Muğan, Mil və Kür düzləri – Şərqi Zaqafqaziyən, xüsusən yay zamanı ölü, kədər və ümidsizlik gətirən, keçilməz səhralara çevrilən... geniş və zəngin torpaq sahələri uzanır. Əlbəttə, Kür çayı daşanda bu düzlərin çaya yaxın hissələrini də su basır; güclü daşqınlar zamanı isə su her iki sahildə 10-20 verstlərle (kilometrlərlə), hətta daha uzaq məsafədə olan torpaqları basaraq, hər yerdə meyveləri və toxumları yuyub aparır, onları öz məhsuldar lili altında basdırır. Uzunluğu texminən 300 və eni 20 (hər tərəfdən 10) verst, sahəsi 6 000 kv.verst olan bütün sahədə güclü daşqın zamanı bizim Kür müxtəlif cinsdən olan milyardlarla ağac toxumu səpir, lakin ilin sonuna dek neinki onlardan biri də sağ qalmır, həmçinin keçmiş xoşbəxt zamandan qalmış qoca ağacları doğrayıb yandırırlar"<sup>1</sup>.

Zərdabinin göstərdiyinə görə, 50-60 il bundan əvvəl Kür çayının her iki sahili başdan-başa meşələrlə örtülmüşdü. Bu meşələr sakınların şəxsi mülkiyyətində idi. İldən-ilə Kür çayı sahilində yeni meşələr salınırdı. Təəssüf ki, – deyə Zərdabi yazır, – meşələri qorumağa və yeni meşələr salmağa borclu olan dövlət müəssisələri ağacları məhv etməyə birinci başlıdalar.

Zərdabi deyir: "Bu Tuqay meşələrinin məhvinə ilk təkanı nə qədər qəribə də olsa, məhz onları qorunmalı olan bir müəssisə – yerli dövlət əmlakı idarəsi verdi"<sup>2</sup>.

Zərdabi gösterirdi ki, ölkənin kənd təsərrüfatının və ümumiyyətə, iqtisadiyyatının inkişafı üçün meşəsalmanın böyük əhəmiyyəti var və təsadüfi deyil ki, indi Rusiyanın ayrı-ayrı ucqar yerlərində meşələr keçmişdə olduğundan fərqli nəzərlə baxmağa başlamışlar. İndi, meşələri mühafizə komitələri yaradıldığı bir dövrdə Zaqafqaziyada da belə komitələr təşkil etmək lazımdır. Məktəblərdə isə xüsusi ağaçəkmə bayramları təşkil edib, daha çox ağac əkenləri mükafatlandırmaq lazımdır. İqlimin, torpağın və s. yaxşılaşdırılmasında meşələrin böyük əhəmiyyəti var.

<sup>1</sup> "Kaspi" qəzeti, 13 avqust 1899-cu il, № 172.

<sup>2</sup> Yene orada.

Zərdabi yazır: "Biz artıq burada meşələrin keçmişdə necə məhv edildiyini və indi də köçərilərin onları necə məhv etdiyini demişik; tekce o qalır ki, bu köçərilərin özləri burada oturaq sakin edilib, hər icmaya adı pay torpağından əlavə meşə salmaq üçün sahə ayrılsın və bu icmalara həmin sahələri hasara almaq, yaxud sadəcə tapdanıb xarab edilməkdən qorumaq tapşırılsın, bir də görərsən ki, meşələr hazırlır; tekce onların mövcudluğunu təmin etmək qalır".

Zərdabi elmi ədəbiyyatı izləyirdi. Məsələn, o, "Научное обозрение" ("Elmi icmal") jurnalını müntəzəm oxuyurdu.

Zərdabi yazırıdı: "Научное обозрение" də (№ 7, 8 və 10, 1900-cü il) "Meşə nə deyir" sərlövhəli çox maraqlı bir tədqiqat verilmişdir<sup>2</sup>. Bu məqaləni şərh edərkən Zərdabi floranın inkişafı haqqında bir sıra mühüm fikirlər söyləyir.

Torpağın becərilməsinin və gübrələrdən istifadənin qabaqcıl metodlarını təbliğ edərək, Zərdabi Azərbaycan kəndlilərini yüksək məhsul əldə etmək üçün agronomiyanın qabaqcıl metodlarını tətbiq etməyə çağırırdı. Lakin o, tekce yaxşı keyfiyyətli kənd təsərrüfatı məhsullarını əldə etməyi təbliğ etməklə kifayətlənmir, özü də yaxşılaşdırılmış arpa, buğda və digər taxıl sortlarının yetişdirilməsi ilə məşğul olurdu. Aşağıda Həsən bəyin kənd təsərrüfatı sərgisine çox yaxşı keyfiyyətli arpa, buğda və yonca təqdim etdiyinə görə fəxri diplom alması haqqında sənədin mətni verilir:

<sup>1</sup> "Kaspi" qəzeti, 13 avqust 1899-cu il, № 172.

<sup>2</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, Həsən bəy Məlikov Zərdabinin arxiv.

KƏND TƏSƏRRÜFATI VƏ  
SƏNAYE ƏŞYALARININ 1889-cu ildə  
TİFLİSDƏ TƏŞKİL OLUNMUŞ  
QAFQAZ SƏRGİSİ

Ekspert Komissiyası I şöbəyə 1 və 2-ci qruplar üzrə sərgiya təqdim olunmuş əşyaların (məhsulların) dəyerini müzakirə edərək Bakı quberniyası Göyçay qəzası Zərdab kəndinin sakını Həsən bəy Məlikovu çox yaxşı keyfiyyəti arpa, buğda, "Saluf" yem otu (alaf otu) və samana görə bürünc medala uyğun olan III dərecceli fəxri diploma layiq görülmüşdür.

Bu münasibətlə Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti tərəfindən möhür əlavə edilməklə (vurulmaqla) bu diplom verilmişdir<sup>1</sup>.

Elə həmin 1889-cu ildə kənd təsərrüfatı və sənaye məhsullarının Tiflisdə təşkil olunmuş Qafqaz sərgisində Zərdabi bürünc medala və balıqtutan aletə layiq görülmüşdü.

KƏND TƏSƏRRÜFATI VƏ  
SƏNAYE ƏŞYALARININ 1889-cu ildə  
TİFLİSDƏ TƏŞKİL OLUNMUŞ  
QAFQAZ SƏRGİSİ

Ekspert Komissiyası VII şöbəyə 57-ci qrup üzrə sərgiya təqdim olunmuş əşyaların dəyerini müzakirə edərək, Bakı quberniyasından olan **Zərdablı Həsən bəy Məlikovu** balıqtutan aletə görə bürünc medala uyğun olan III dərecceli fəxri diploma layiq bilmışdır.

Bu münasibətlə Qafqaz Kənd Təsərrüfatı Cəmiyyəti tərəfindən möhür əlavə edilməklə (vurulmaqla) bu diplom verilmişdir<sup>2</sup>.

\* \* \*

"Ökinçi" qəzetiin səhifələrindəki kənd təsərrüfatı məsələlərindən bəhs edən məqalələrin səciyyəvi xüsusiyyəti o idi ki, onlar geniş xalq kütłələrinin başa düşdürü bir dildə yazılırdı.

"Ökinçi" torpağın gübrələnməsi və becərlənməsi məsələlərinə də az diqqət yetirmirdi. Qəzetiin nömrələrindən birində Zərdabi yazırıdı

<sup>1</sup> Azərb. SSR EA Nizami adıma Ədəbiyyat İstututunun Əlyazmalar fondu, Həsən bəy Məlikov Zərdabının arxiv.

<sup>2</sup> Yenə orada.

ki, torpağı minerallarla, bitki çürüntüsü ilə, həmçinin heyvanların peyini ilə gübrələmək olar; bundan başqa göstərilən şeylərin qatışığı ilə de.

"Öz cümleyi-cəmadat (minerallardan – H.H.) işlənir: 1) əhəng daşı ki, onu yandırıb üstə su töküb un təki edəndən sonra; 2) qarğa duzu (gips – H.H.) ki, onu da yandırıb un kimi edəndən sonra; 3) xörəkde işlənən duz və bir neçə qeyri duzlar ki, onları da ezbır xır-dalayandan sonra əkin yerlərinə çəkib onu şuxm (şum – H.H.) etmek gərək.

Ələfiyyat (bitki çürüntüsü – H.H.) üç qism olur: 1) bəlim (kövşən – H.H.), yəni ol otların budaqları (gövdələri – H.H.) ki, onların toxumu insana gərəkdir, məsələn, arpa, buğda bəlimi; 2) yarpaqları lazım olan, məsələn, tənbəki otunun budaqları; 3) kökü lazım olan, məsələn, yerkökü, zılx (çuğundur – H.H.), kartofun budaqları və yarpaqları; 4) ağacların xəzəli, qarğı qamışı, şirin ya da dərya suyunda əməle gələn otlar və qeyrə"<sup>1</sup>.

Daha sonra bu məqalədə Zərdabi başqa gübre növlərini təsvir edir və öz oxucuları olan kəndliləri mümkün qədər kənd təsərrüfatı sahəsindəki yeniliklərden istifadə etməye çağırır. O, Azərbaycan kəndlilərinin torpağı əkib-becərmək məsələsində ata-baba qaydalarından el çəkib, yeni üsullardan istifadə etmələrini ehtirasla arzulayırdı.

Torpağı əkib-becərməyin yeni üsullarını təbliğ edərkən Zərdabi göstərir ki, kəndlilər aqrotexnikadan istifadə etsələr, daha az əmək sərf etməklə, daha yüksək məhsul eldə edə bilərlər.

Özünün "Heyvandarlığın inkişaf etdirilmesi və yaxşılaşdırılması tədbirləri haqqında" məqalesində Zərdabi heyvan cinslərinin yaxşılaşdırılmasına da böyük diqqət verir və heyvandarlığın ölkənin iqtisadiyyat üçün böyük əhəmiyyəti olduğunu göstərərək yazırıdı: "Yaxşı məhsuldarlıq şəraitində əkinçiliyə əsaslanan təsərrüfat, çörəyin qiyməti daim dəyişildiyindən, kifayət qədər gəlir verə bilmir, ... bazarların yaxşı öyrənilməsi isə göstərir ki, beynəlxalq bazarm şərtləri heyvandarlıq məhsulları ixrac edən ölkələr üçün taxıl məhsulları ixrac edən ölkələr üçün olduğundan daha əlverişlidir. Odur ki, Rusiyanın da iqtisadi nöqtəyi-nəzərdən birinci qayğısı daimi tələbat malları olan və qiymətləri istehsalçı üçün əlverişsiz dəyişikliklərə uğramayan bu məhsulları ixrac edən ölkə olmaqdan ibarət olmalıdır"<sup>2</sup>.

<sup>1</sup> "Ökinçi" qəzeti, 13 may 1876-cı il, № 9.

<sup>2</sup> "Kaspı" qəzeti, 11 dekabr 1899-cu il, № 267.

Bir sıra sənədlər ondan xəbər verir ki, Həsən bəy Zərdabi ipəkçilik məsələləri ilə ciddi məşğul olmuş və hətta "Barama qurdunu yaxşı saxlamaq üçün dəsturüləməldir"<sup>1</sup> kitabını yenidən işləyib, illüstrasiyalar əlavə etməkle, Azərbaycan dilinə tərcümə etmişdir.

"Əkinçi" qəzeti Azərbaycan kəndliləri arasında böyük təsir gücünə malik idi. Zərdabinin bu faydalı işlerində Azərbaycan kəndlilərinin onun tərəfini saxladıqlarını və hər yolla "Əkinçi" qəzeti abuneçilərinin sayını çoxaltmağa çalışdıqlarını təsdiq edən faktlar mövcuddur.

Gorani Moskvadan "Əkinçi"yə göndərdiyi məktubunda yazır: "Əlbətte, bu baredə bizim kənd əhlində taxsır yoxdur, mən keçən yayda onların çoxu ilə danışmışam, onlar hazırlı eli qabara-qabara, üzü tərləyə-tərləyə 3 manat cəm edib "Əkinçi" getirsin. Amma əsafəda, kənd əhli poş adını eşitməyib və qəzet gətirməyin qaydasını bilmir"<sup>2</sup>.

\* \* \*

Zərdabi Azərbaycandakı feodal-patriarxal münasibətlərin eleyhinə çıxaraq kənd təsərrüfatında kollektiv əmək ideyasını geniş surətdə təbliğ edirdi. Bu mənada "Əkinçi" qəzeti 1876-cı ildə buraxılmış 23-cü nömrəsindəki xəber səciyyəvidir:

"Rusiyada bəzi kəndin əhli icma ilə əkin və ziraət edir. İndi "Zemledelçeski qazeta" yazar ki, Finlandiya vilayətində 3 il bundan sabiq bir qəryədə 15 külfət birləşib yerlərini bir ediblər ki, onu birgə əksinlər. Onlar 3 adam intixab edib ki, calislərin işləməyinə mülahizə edib sonra hasildən gelən il üçün toxum saxlayıb artığını onların arasında təqsim eləsin..."

Bu qaydanın yaxşılığı ondan melum edir ki, zikr olan qəryənin əhli həmişə biçiz olub. Amma bu halda ol icmai bina edənlər elə tavanlı olublar ki, əkin üçün maşınlar gətirdib öz uşaqları üçün məktəbxana açıb onun müəlliminə ildə 300 manat verirlər.

Belə camaat ilə iş görməyin bir xeyri də budur ki, tənbəl olan kəsler həm gərək işləsin, yoxsa onlara hissə verməməkdən başqa, calislikdən də xaric edirlər.

<sup>1</sup> "Краткое руководство к правильному воспитанию шелковичных червей" ("Barama qurdunu yaxşı saxlamaq üçün dəsturüləməldir"). Rus dilindən Azərbaycan dilinə Həsən bəy Məlikov tərcümə etmişdir. Tiflis, 1885.

<sup>2</sup> "Əkinçi" qəzeti, 22 dekabr 1876-cı il, № 24.

Nəhayət, hər kəs həqiqət naxoş olsa, ona hissə verirlər. Bu xəstələr birləşmiş təsərrüfatın sağlam üzvləri ile bərabər pay alırlar".

"Əkinçi" qəzeti kənd təsərrüfatında yeni, mütərəqqi üsulların tətbiqi uğrunda fəal çıxış edir, həmçinin kənd təsərrüfatı bankının yaradılmasının məqsədə uyğun olduğunu göstərirdi.

\* \* \*

Zərdabi özünün "Zaqafqaziyanın kəndli təsisatlarının həyatından" məqalesini Zaqafqaziyada kəndli özünüidarəsi adlanan məsələyə həsr etmişdi. Zərdabi göstərir ki, Zaqafqaziya diyarını idarə edənlər, o cümlədən Bakı qubernatoru Kolyubakin bu yeniliyin əleyhinə idilər. İdarenin agentləri kəndlilərin işlərinə qarışıldılar, "...formalist idarəcilərin zamanında isə belə müdaxile çoxlu anla-



Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin 1889-cu il noyabrın 12-de  
Həsən bəy Məlikova verdiyi şəxsi diplom.

şılmazlıqlar yaradırdı: bizdə kənddə heç kim öz hüquqlarını və vəzifələrini bilmir və kim “dəyənəkdən birinci yapışdı – onbaşı odur”<sup>1</sup>.

Sonra elə bu məqalədə Zərdabi kəndlilərin öz hüquqlarını bilmeyib onlardan istifadə edə bilmədikləri, yuxarıda oturan müdirlərin isə kəndlilərin işlərinə müdaxilə etdikləri halda yaranan vəziyyəti səciyyələndirir. Bunun nəticəsində “...aşaçı rütbəli polis agentləri tərəfindən starşinalığa (yüzbaşılığa) arzulanan namizədlər “göstərilməsi” qaydası bərqərar olmuşdur”<sup>2</sup>.

Zərdabi deyir ki, starşinalar (yüzbaşilar) seçilməsinə polis agentlərinin güclü təsiri nəticəsində tez bir zamanda rəqiblər sırasında bəylər nəzərə çarpdılar. “Bu sonuncuların üstünlüyü ondan ibarət idi ki, bəylər daha varlı idilər və seckilərdə uğur əldə etmək üçün daha çox pul xərcleyə bilirdilər”<sup>3</sup>.

Zərdabi öz məqalesində kəndli təsisatları adlanan bu təsisatların düzgün fəaliyyət göstərməsi məsələsinə toxunmaqla yanaşı, habelə kəndli icmalarının təhsili məsələsini qoyurdu.

Zərdabi yazırı: “Nəzərə almaq lazımdır ki, ayrılıqda hər bir kənd icmasının təhsili məsələsi qoyulanda... sanki belə icmaların sayının çoxalmasından qorxur və bir çox hallarda heç bir ümumi cəhati olmayan bir neçə kəndi bir icmada birləşdirməyə çalışırdılar. ... Belə ki, biz Göyçay qəzasında belə bir hal bilirik: Xələc və Çalı kəndləri bir icmada birləşdirilmişdir, bunlardan birincisində 200-ə qədər, ikincisində isə 100-ə qədər baca var; birincisi şəhər kəndidir, ikincisi - sünni; bundan əlavə, onların arasında tez-tez torpaq üstündə mübahisə gedir və ümumi yiğincaqlarda say üstünlüyü olan birinci kənd qalib gelir. Burada müxtəlif anlaşılmazlıqlar meydana gəlirdi və çatlılar dəfələrlə şikayət etmələrinə baxmayaraq, indiyə kimi Xələc icmasının bir hissəsi olaraq qalır və itaat göstərmədiklərinə görə işin en ağır hissəsini yerinə yetirir və daha çox natural mükəlliyyətlər daşıyırlar. Daha yaxşı olmazdım ki, 100 belə birləşmiş icma əvəzinə 200 sadə icma olsun: onda nizam-intizam da daha çox, elə icmalar özləri də daha yiğcam, yekcins olar, onların ayrı-ayrı üzvləri özlərini icmanın bir hissəsi hesab edərək, ümumi fayda üçün daha çox çalışardılar. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, bizim

məmlekətdə əhali qızğın təbiətlidir və öz istəyinin tez yerinə yetməsini istəyir; buna görə də başçının hadisə yerinə tez gəlib çatması mübahisələrin və anlaşılmazlıqların mürekkebləşməsinin qarşısını alar və onlar indi olduğu kimi hər dəfə belə qanlı nəticələr verməzdi. Bu əsasdan çıxış edərək, yaxşı olardı ki, 100 və daha çox bacası olan hər bir kəndde bir ayrıca müstəqil icma təşkil olunsun ki, onlarda başçılar ilk çağrışda kəndlilərin köməyinə gelib çata bilsinlər”<sup>1</sup>.

Özünün “Bizim kənd məktəbləri” sərlövhəli məqaləsində Zərdabi kənd məktəblərinin vəziyyətini hərtərəfli təhlil etmişdir. O, Zaqqafqaziyanın şərqi hissəsinin xalq təhsili işində geriliyini xüsusi olaraq qeyd edirdi. Zərdabi 1899-cu ilde göstərirdi ki, Şərqi Zaqqafqaziyada kənd məktəbləri, özü də tek-tek, yalnız son zamanda açılmağa başlamışdır.

Zərdabi yazırı ki, böyük kedərlə etiraf etmək lazım gəlir ki, əhali bizim ibtidai və ümumtəhsil məktəblərinin faydasını lazımi səviyyədə qiymətləndirmir. Ruhanıllar, mülkədar-boyler kəndlərdə məktəb şəbəkesinin inkişafına hər vəchle mane olurlar. O vaxtın ictimai quruluşundan danışarkən Zərdabi qeyd edirdi ki, bu məktəblərdə əldə olunan biliklər, daşlı sahəyə düşüb yetişə bilməyən sağlam toxumlara benzeyir. Zərdabi deyirdi: “Əlbəttə, belə bir bitkinin üzə çıxmاسının özü belə artıq tərəqqidir: o özü ölsə də, həmin cüzi torpaq qatını gübrəleyir ki, həmin qat ondan sonra ora düşən növbəti toxumu daha tez və daha yaxşı bitirəcək, lakin bütün bunlar heç də rahat, məhsuldar torpağa səpilən bütün toxumların cücerib qolbudaq ataraq lazımi dərəcədə bol məhsul verməsinə bərabər tutula bilmez”<sup>2</sup>.

Zərdabi sənaye məsələlərinə böyük diqqət yetirirdi. O bu münasibətlə yazırı:

“Ülumi-sənət böyük dəstgah və vəsi büsətdir ki, cəmi ümuratı-səltənət, ticarət, ziraət və qeyr ona möhtacdır və bu əməl 2 qisimdir: əl ilə qayrılan və maşın ilə əmələ gələn: əl ilə qayrılan şeylərdən və maşın ilə əmələ gələn elilə qayrılan çəndan karsazlıq olmaz, ümdə maşındır”<sup>3</sup>.

<sup>1</sup> “Kaspı” qəzeti, 22 iyul 1899-cu il, № 155.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

<sup>1</sup> “Kaspı” qəzeti, 22 iyul 1899-cu il, № 155.

<sup>2</sup> “Əkinçi” qəzeti, 18 avqust 1899-cu il, № 176.

<sup>3</sup> Yenə orada, 14 aprel 1876-cı il, № 7.

Əmək proseslərini səmərəliləşdirmək və məhsulun keyfiyyətini yükseltmək məqsədilə Zərdabi istehsal proseslərini mexanikləşdirməyi məsləhət göründü. Maşınlarla istehsalın əllə istehsaldan daha məqsədəyən və üstün olduğunu sübut etmek üçün Zərdabi yazdı ki: "...amma əl ilə sikkə olanda biri böyük, biri kiçik, biri uzun, müxtəlif tərkiblər ilə çıxır, necə ki, görürük. Pəs lazımdır maşınlar bina edib işləri maşına salmaq. Maşinsiz bizim Yəzd, Həmədan, Brucerd çitləri olur, hər biri 4-5 arşın, biri qumaş, biri bədqumaş, biri enli, biri ensiz. Əcəb budur ki, 5 arşın deyilən 4 nim, 4 deyilən 3 nim ya 3 gəlir"<sup>1</sup>.

Zərdabi istehsalın mexanikləşdirilməsi ideyasını irəli sürərkən onun təkmilləşdirilməsi haqqında düşünmeyenlərin əleyhinə amansızcasına çıxış edirdi. O yazdı: "Əcəba ki, bizim camaat heç bir əməllərinə tərəqqi vermək fikrində deyil, bəlkə tənəzzül verməkdə səy edir. Lakin xalq öz məəsi-əbdanlarına tərəqqi verməyə anəsfəanən millet, dövlətləri zəif olur"<sup>2</sup>.

Zərdabi "Qafqaz kustar komitəsi haqqında bir neçə söz" məqaləsində kustar sənayenin vəziyyətini səciyyələndirərək göstərirdi ki, Şərqi Zaqafqaziyada kustar üsulla yun və ipək istehsalı geniş yayılmışdır. Lakin kustar sənayeçilərin kifayət qədər istehsal vasitələri olmadığından və ümumiyyətlə, onların sənayesi qeyri-qənaətbəxş vəziyyətdə olduğundan, habelə kustar sənayeçilərin özləri rəsmxət və rəsmi elementar əsasları ilə tanış olmadıqlarından, öz əsərləri üzərində bu və ya digər əşyanın, yaxud heyvanın orijinali ilə heç bir ümumi cəhəti olmayan təsvirini verirlər. Onların dəzgahları köhnə, ata-babadan qalmadır. Kustar istehsalın inkişaf etdirilməsi və təkmilləşdirilməsi üçün Zərdabi texnikanın bütün nailiyyətlərindən istifadə etməyi zəruri hesab edirdi. Bu işdə, onun fikrincə, Qafqaz Kustar Komitəsi böyük rol oynamalı idi.

Zərdabi yazdı: "Madam ki, bizim bütün kendlərdəki kustar toxucular müsəlman qadınlardır, onda yaxşı oları ki, komitə işin tap əvvəlindən bunu nəzərə alaraq kəndlərə texniki təlimatçı qadınlar göndərəydi ki, onların rəhbərliyi altında qadınlar toxuculuq işinin yaxşılaşdırılmış usullarını öyrənəydilər.

<sup>1</sup> "Əkinçi" qəzeti, 14 aprel 1876-cı il, № 7.

<sup>2</sup> Yenə orada.

## باراما قورلۇنى

ئىخشى ساخلاماق ابىجۇن دەستورالصلاح

مۇزارستانك غېرس شەھىئە اولان باراما قوررمى ساخلاماقى  
تىلىم ايدىن تىكىپ خانەك بىرى يېڭىتۈرى يېنىچى بويوک  
مەلسى حساب بىرلەتكە اشتادىر

مەسىزلىقى نىس دىلىدىن روس دىلەن جىاب اغۇرمۇم غېرسىكى  
ئىرەمە ايدىر ئادىلە دە ئۇلىقى دىلە حىس مەك مەلکۈن دۇندىرۇنلۇر

مۇ سەرالىككە اخىرى يەءايكىي ورق كىعادىك اوستىندا تىوردىلىك  
ھەر بىعىك ئەنلىرى مەعرف اوللىك رادىلەك باراماڭىك دەيىكلەر ك  
صورتلىرى كۆستەيلەر

ئىقلەس ئەھىپىنە ۱۸۸۵ مەسىزى سەنۇدە

В О Л Л И.

## КРАТКОЕ РУКОВОДСТВО

КЪ ПРАВИЛЬНОМУ ВОССТАНОВЛЕНИЮ ШЕЛКОВИЧНЫХЪ ЧЕРВЕЙ.

Переводъ съ русскаго на татарскій язикъ  
Гасанъ-бекъ Медниковъ

ТИОЛИСЪ

Тиолисъ яки Гаджимедниковъның Гранчанская чарынъ та басылғы.  
1885

"Barama qurdunu yaxşı saxlamaq üçün dəsturuləməldir"  
kitabının titul vərəqi

Hələlik bizim digər kustar sənaye sahələri haqqında geniş söhbət açmayıb, Qafqaz Kustar Komitəsini salamlayaraq və ona müvəffəqiyyət və öz işlərini geniş və məhsuldar şəkildə yaymağı arzulayaraq məsləhət görək ki, o yalnız bizdə mövcud olan kustar istehsal sahələrinin təkmilləşdirilməsi ilə məhdudlaşmasın, əksinə, yeni, məsələn, ölkəmizdə geniş yayılacağı gözlənilən saman, söyüd yarpağı istehsalı kimi sahələrin də yaranması qayğısına qalsın.

Biz komitonun diqqətini bir məsoləyə də cəlb etmək istəyirik: bizdə mövcud olan kustar peşələrlə demək olar ki, yalnız qadınlar məşğul olurlar...

Kustar istehsalı əhalinin daha çox hissəsi arasında inkişaf etdirmək və onun kişi qismini ona həvəsləndirmek – bax, kustar komitəsi buna səy göstərməlidir”<sup>1</sup>.

Ölkədə sənayenin inkişafı üçün Zərdabi həmçinin ixtisaslı istehsal ustaları hazırlayan xüsusi məktəblər açılmasını zəruri hesab edirdi. O yazırıdı: “Pəs millət, dövlət qeyrəti çəkən qardaşlar gərək xəyalat və qəvaidi-mövhüməni kənara qoyub başarıq və qüvvə sahibləri əsbab, alati-terəqqiyat və məktəbxanalar bina edib maşın və ustadlar getirib və etfali qaideyi-ülüm ilə tərbiyet etsinlər, ta kəm-kəm baxəber olub öz məaşı-əbdanına lazım olan işləri emələ getirsinlər. Axır, insaf, təfəkkür yaxşıdır: Laməhalo bunu mülahizə etmək ki, haçanacan sair millətlərə möhtac olaq, bizim Quran və kitablarımız xarici kağızlarında yazılışın və bizim ətfal və cavanlar bikar, bielm, bitərbiyət olub əksəri əcamirü ovbaşlar ilə papağın kec qoyub küçələrdə yar-yar oxuyub gəzsinlər?”<sup>2</sup>

Zərdabinin fealiyyətində diqqəti cəlb edən odur ki, o, həmişə milli istehsalın genişlənməsinə, ölkə iqtisadiyyatının qaldırılmasına cəhd edir, həmçinin ölkəyə xarici kapitalın nüfuz etməsi əleyhinə kəskin çıxış edirdi. “Əkinçi” qəzeti milli istehsalın inkişafının böyük iqtisadi və siyasi əhəmiyyəti olduğunu təbliğ edərək yazırıdı:

“...Tüccari-islam öz məmləkətlərinin ipək, pambıq və yunun aparıb Moskva və Fireng karxana sahiblərinə ucuz qiymətlə satıb haman şeyləri ki, bir il ondan sabiq onlara vermişdilər və onlar bu il müxtəlif surətlər ilə parça qayırıblar, artıq qiymətə alıb dala

gətirirlər və əgər güzəranlıq babında riayəti-ümur etsələr, heç vaxt belə bihünərliyi qəbul etməyib onun çərəsinin xəyalına düşərlər ki, öz məmlekətlərində fabrika açıb öz məhsullarından müxtəlif parça qayırıb, qeyri milletlərə satsınlar. Əgər biz müsəlmanlar bu qəbiləzləri idrak və mülahizə eləsək, səy edərik ki, “Əkinçi” qəzeti gündə bir vərəq çıxıb bizləri bədbəxtliyimizdən müttəli etsin”<sup>1</sup>.

“Əkinçi” qəzeti 1876-ci ilde çıxmış 7-ci nömrəsində Zərdabi göstərirdi ki, ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi üçün maşınlardan geniş surətdə istifadə etmək və elmin və texnikanın nailiyatlarını sənayeye tətbiq etmək zəruridir. Zərdabi yazırıdı: “Bu yolla biz milli sənayenin yüksək keyfiyyətli məhsullar verməsini təmin edə bilərik. Bəsdir! Biz na vaxtadək öz kitablarımızı xaricdən gətirilən kağızda çap edəcəyik?”<sup>2</sup>

Ölkənin çiçəklənməsi üçün elmin və mədəniyyətin əhəmiyyəti məsələsini müzakire edərkən Zərdabi, həmçinin onu da göstərirdi ki, təhsil olmadan güclü, qüdrətli ölkəni təsəvvür etmək olmaz, savadsız əsgerlerdən təşkil olunmuş ordu öz ölkəsini yadəllilərin hücumlarından müdafiə etməyə qadir deyil. Gündəkimi aydındır ki, mədəniyyətsiz, təhsilsiz ordu müvəffəqiyyət qazana bilməz. Orduya mədəni, bılıkli sərkərdələr, qoşun başçıları lazımdır. Buna görə də hər bir xalqın təhsili və mədəniyyəti onun həyatının və ləyaqətinin qorunub saxlanması üçün zəruridir.

“Ne üçün Azərbaycana gələn xaricilər burada varlanmaq məbəyi tapırlar” – sualına Zərdabi belə cavab verir ki, biz öz ölkəmizdə yaşasaq da, öz doğma diyarımızın bütün sərvətlərini tanımıraq. Bizim təhsil görməmiş, mədəni cəhətdən geri qalmış xalqımız fənatizm təbliğatçularına inanır, onlar isə heç də onda maraqlı deyillər ki, xalq savadlansın, təhsil alsın, öz torpağının sahibi olsun. Xaricilər xalqımızın geriliyindən, savadsızlığından və cahilliyyindən istifadə edərək, ölkəmizin sərvətləri ilə tez tanış olur, onlardan istifadə edərək varlanırlar.

Zərdabi deyir: “Aşkar görürük ki, xarici vilayətlərin adamları bizim vilayətimizə gəlib vilayət əhli müttəle olmayan şeýlərin mübaliği-xatır dövlət cəm edib və mənfaət aparırlar. Bir firəngi tacirindən soruşsan ki, Qafqazın filan şəhərində nə şey əmələ gelir,

<sup>1</sup> “Kaspi” qəzeti, 8 dekabr 1899-cu il, № 264.

<sup>2</sup> “Əkinçi” qəzeti, 14 aprel 1876-cı il, № 7.

<sup>1</sup> “Əkinçi” qəzeti, 29 aprel 1876-cı il, № 4.

<sup>2</sup> Yenə orada, 14 aprel 1876-cı il, № 7.

elm üzəri ilə onu elə bəyan elər ki, sən özün mat və mütehəyyir qalusan”<sup>1</sup>.

“Əkinçi” qəzeti səhifələrində Zərdabi, artıq yuxarıda deyildiyi kimi, xarici malların idxalı əleyhinə mübarizə məsələlərinə böyük diqqət yetirirdi. O, ehtirasla onu arzulayırdı ki, kaş bizim vətənimizdə zəruri qida şeyləri və sənaye malları istehsal olunayıdı.

Zərdabi yazırıdı: “Amma bizim xalqın işlərinə baxanda bir əməlikamıl görmək olmur ki, millət təessübü çəkən qardaşlar ona fəxr etsin. Libasdan tutmuş bəzi yeməli şeylərəcən xarici dövlətlərindən gətirdirik. Pəs heç olur ki, bu yoxsulluğumuzdan damışanda onun səbəbi elmsız qalmağımız olduğun bəyan etməyək?”<sup>2</sup>

Zərdabi deyirdi ki, xarici malları idxal etmekdən azad olmaq üçün bize elm və mədəniyyət ocaqları şəbəkəsini daha da genişləndirmək, elə etmek zəruridir ki, biz özümüz öz sənayemizin sahibi olaq, vətənimizin yeraltı sərvətlərini özümüz çıxaraq və bu sərvətlər xalqın sərvəti olsun.

\* \* \*

Zərdabinin fikrincə, “Əkinçi” qəzeti qədim Şərq nağıllarını və hekayətlərini çeynəmkələ məşgül olmamalı, əksinə, hər vəchlə xalq kütlələrinin vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidir. Bununla yanaşı, Zərdabi “Əkinçi” qəzeti səhifələrində xalqın ağır vəziyyətinin işıqlandırılmasına böyük diqqət yetirirdi.

Zərdabi yazırıdı: “Ey qardaşlar, rəva deyil ki, sizin qəzətiniz də, bizcə qəzətiniz ki “Əkinçi” olsun, sizə “1001 gecə” nağılı desin.

Bu halda müsəlman milləti tufanə düşmüş gəmi təkidir ki, hələpə onların bir hissəsini aparıb qərq edir. Belədə çox həmiyyətsizlik ister ki, qardaşlarımızın qərq olmasına baxa-baxa inək irəlidən yediyi çörəyi gövşəyən kimi Rüstəm Zalın nağılını oxuyub keçmişdə olanların qüvvətinə fəxr edək və öz qərq olmayıza əlac etməyək.

Pəs, dostum, doğru deyiblər ki, “əl həqqü mürrün”. Amma bize hökm olub ki; qüllə-həqq və ləv kane mürrün (deyin sözün doğrusunu, acı da olsa)?<sup>3</sup>

<sup>1</sup> “Əkinçi” qəzeti, 29 aprel 1876-ci il, № 4.

<sup>2</sup> “Əkinçi” qəzeti, 14 aprel 1876-ci il, № 7.

<sup>3</sup> Yenə orada.

Zərdabi elə bir dövlət quruluşu arzulayırdı ki, onda azad insan öz ölkəsinin təbii sərvətlərinin əsil sahibi olsun.

“Əkinçi” qəzeti müstəmləkeçilərinin və birinci növbədə azadlığı və demokratiyani boğan ingilis kapitalistlerinin əleyhinə kəskin məqalelərlə çıxış edirdi. Belə ki, 1877-ci ildə çıxmış 11-ci nömrəsində “Əkinçi” yazırıdı ki, çoxmilyonlu xalqlar bir neçə min ingilisin zülmü altında inildəyir. Hindistan əhalisi bu bir ovuc yadellinin əlində sağlam inayə çevrilmişdir.

Xarici kapitalın Azərbaycan sənayesinə nüfuzu ilə əlaqədar “Əkinçi” qəzeti və onun banisi Zərdabi, yuxarıda göstərildiyi kimi, geri qalmış vəziyyətdə yadəllilərə qarşı mübarizənin mümkün olmadığından çıxış edərək, Azərbaycan xalqını öz doğma ölkəsinə hem siyasi-iqtisadi, hem də mədəni mənada inkişaf etdirməyə çağırırdı<sup>1</sup>.

Xarici kapitalın Azərbaycan sənayesinə nüfuzu münasibətələ Zərdabi, öz fikrini obrazlı şəkildə ifadə edərək deyirdi ki, daşqın zamanı çay sahillərində çıxıb ətrafi su baslığı kimi, bizi də bu mədəni adlanan xalqlar qərq edəcək, əridəcək. Zərdabi Azərbaycan xalqına üz tutaraq deyirdi: “İşleyin, tənbəllik etməyin. Tənbəllik insan üçün bələdir. Daha çox işləməyə, əməyi səmərəliləşdirməyə səy edin, çalışın tədricən sizin çörəyinizi əlinizdən alanların silahını işlədəsiniz”.

“Kür çayında gəmiçilik” məqaləsində Zərdabi abad ölkə üçün gəmiçiliyin inkişafının əhəmiyyətini göstərir. O deyir ki, az və ya çox inkişaf etmiş heç bir ölkədə Kür kimi nisbəten böyük çayda gəmiçiliyin olmadığını görməzsən. Sonra Zərdabi yazır ki, hələ keçmiş Qafqaz canişini knyaz Vorontsov əvvəl Kür çayının mənsəbini Tiflis şəhəri ilə birləşdirən gəmi yolu çəkmək istəyib, sonra isə gəmiçilik haqqında heç fikirleşməyib də. Dövlət dairələrində zərafatla deyirdilər ki, Kürdə üzən paraxodlarla yalnız Salyan maliyəsi daşımaq olar. Lakin sonralar Bakıda neft sənayesinin inkişafi ilə əlaqədar olaraq iş tamamilə dəyişdi.

Zərdabi qeyd edir: “Zaqafqaziyanın şərq hissəsinə taun xəsteliyinə tutulmuş bir ölkə kimi baxıldığı bu ...vaxt uzun müddət idi ki, davam edirdi. Nəhayət, Bakı qəzasının daşlı və susuz çöllerində neft fantanları vurdu, hamı təbiətin bu möcüzəli təzahürünə (hadisəsinə) təccübələ baxırdı. Fantan sahibləri tezliklə milyonlar top-

<sup>1</sup> “Əkinçi” qəzeti, 26 may 1877-ci il, № 11.

ladılar və onda hər yandan bura kapitallar və biliklər axıb geldi və keçmiş inzibati sürgün yerində həyat qaynamağa başladı...”<sup>1</sup>

Zərdabi göstərirdi ki, Bakının neft sənayesinin inkişafı Zaqaf-qaziya dəmir yolunun meydana gəlməsinə səbəb oldu və beləliklə, Zaqafqaziyanın şərqi hissəsi inzibati mərkəzlo – Tiflislə birləşdi.

Zərdabi yazır: “Bakı və onunla birlikdə bütün Xəzəryani inkişaf etdi və böyüdü... və buna görə də dəmir yolunun açılmasından dərhal sonra yənə də Kürde gəmiçilik haqqında, özü də bu dəfə onun mənəsəbindən Yevlax dəmiryol stansiyasında gəmiçilik yolu açmaq haqqında düşündülər. Yol mühəndisləri tapdırılar, tam suölçənlər, karç (suya batmış ağaclar, qol-budaqlı kötükklər) təmizləyənlər ştatı yaratdırılar; fəhlələr üçün kayutları olan barjalar quraşdırıldılar və çayın məcrasını batmış ağaclar qalıqlarından təmizləyən flotiliya ilə 25 min manat dövlət puhunu uda-uda Kür çayında hərəkət etməyə başladı. Kür boyu əsas mentəqələrdə sutkada 3 dəfə suyun seviyyesini ölçən suölçənlər qoydular, ...ağaclar qalıqlarının təmizlənməsi işinə əvvəlcə Yevlax stansiyasından başlayıb, Kürün axarı istiqamətində üzüaşağı hərəkət etdirilər. Beləcə bir neçə il işlədilər və deyildiyinə görə, 100 verstdən artıq məsafəni təmizlədilər, lakin ...dönüb baxanda gördülər ki, yənə bütün təmizlənmiş sahədə yeni ağaclar qol-budağı var. Məlum oldu ki, onlar Kür daşanda üzüb gələn ağaclar qol-budağını, kötükklərini Yevlax körpüsü yaxınlığında tutub saxlamağı unutmuşular və həmin ağaclar suyun dibinə gedərək yenidən maneələr yaratmışdır.

Belə olduqda qərara alıdlar ki, işə aşağıdan yuxarıya, məhz Salyan körpüsündən başlasınlar. Yenidən iş qaynamağa başladı, xüsusilə o günlərdə ki, bir və ya iki ildən bir müfettiş gəlirdi; işçilər üçün ərzaq daşımaqdan ötrü “Kür” adlı çay gəmisi alındılar və tez bir zamanda, bir neçə il ərzində Cavada (Gəncəyə) çatdilar...”<sup>2</sup>

İqtisadiyyatın ümumi məsələləri ilə əlaqədar, Zərdabi ticarət məsələlərinə və ölkənin iqtisadiyyatunda ticarətin əhəmiyyətinə böyük diqqət yetirirdi.

Zərdabi göstərirdi ki, ticarətin təşkili ölkənin iqtisadiyyatının inkişafı nöqteyi-nəzərindən dövlətin həyatı üçün böyük əhəmiyyətə malikdir.

O yazırı: “Ticarət, əgərçi nəzərə asan gelir, amma elm ister. Əqli-külli buyurur: ya məşərət-tüccar əlfihü sümümə mətcər (Ey ticarət əhli, [əvvəl] bilikdir, sonra ticarət). Elmi-ticarətdə ziyadə mülahizə və tacribat lazımdır. Hər Hafız kitabına, ya münəccim saatına baxanda dadistəd edənlərə əgərçi tacir deyirlər, amma onların ticarəti kor-koranədir ki, təqlidi-xeridfürüş etməkdən gah nəf, gah zərər edirlər. Bəzi kəslər ki, nəzordə çox nadandır, nadir ticarətdən tənxahi-külli cəm edir, amma bəzi ki zirəkdir, ziyan edir”<sup>1</sup>.

Xalq arasında ticarət sövdələşməlerinin gelirli, yaxud ziyanlı olacağının haqqında müxtəlif əfsanələr yayan fanatiklərin əleyhinə çıxış edərək Zərdabi göstərirdi ki, ölkənin inkişafı namənə əsil ticarətin təşkili üçün iqtisad elminin bütün nəqliyyətlərindən geniş istifadə etmək zəruridir. Burada, bütün məsələlərdə olduğu kimi, elmi cəhətdən əsaslandırılmış sübutların olması zəruridir.

Zərdabi deyirdi ki, iqtisadiyyatı bilmədən ticarəti təşkil etmek və ölkənin iqtisadi həyatını yüksəlmək olmaz. Fakt faktlığında qalır ki, əger adam ticarət münasibətlərinin saxlanması əsasında iqtisadi nöqteyi-nəzərindən diqqətlə baxırsa, onda ona aydın olur ki, elmi əsası olan ticarət ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi üçün bir təkandır.

Zərdabi digər ölkələrdə ticarət korporasiyalarının mövcudluğunu qeyd edərək və onların əhəmiyyətini şisirdərək göstərirdi ki, bu ticarət cəmiyyətləri sayesində ölkənin iqtisadiyyatı inkişaf edə və irəli gedə bilir. Zərdabi deyirdi: “Əgər şəxs təfəkkür ilə bizim və sair millətlərin ticarətinə mütəvəcəh olsa, vazeh olur ki, onlar elm ilə ticarət etdiyinə külli-nəflər götürürler. Məsələn, böyük şərakətlər və kompaniyalar bina edib külli dadistədlər edərlər, buxar gəmiləri və qeyrə saxlarlar, maşınlar bina edərlər”<sup>2</sup>.

Zərdabi o zamankı Azərbaycanın ticarət sahəsində geriliyini də tənqid edirdi.

Zərdabi əməyin təşkili məsələsinə böyük diqqət yetirirdi. O, cəmiyyətdə əmək bölgüsü aparılmasının və peşələrin meydana gəlməsinin zəruriliyini özünəməxsus şəkildə izah edirdi. Zərdabi yazırı: “Insan dünyaya gələn zaman hər kəs gərək özü üçün hər bir şeyi, məsələn, papaq, başmaq, çuxa və qeyrə tikiydi. Əlbəttə,

<sup>1</sup> “Kaspı” qəzeti, 3 oktyabr 1899-cu il, № 212.

<sup>2</sup> Yenə orada.

<sup>1</sup> “Əkinçi” qəzeti, 27 may 1876-ci il, № 10.

<sup>2</sup> Yenə orada.

belədə ol işlərin heç birisini yaxşı əmələ gətirmək məqdür deyil idi. Ona binaən insanın qədəri artanda hərə bir işə məşğul olur, kimi başmaqçı, kimi dərzi və qeyrə olduğuna hər bir sənət tərəqqi edib”<sup>1</sup>.

Zərdabi əməyi yüksək qiymətləndirirdi. O, dəfələrlə göstəmişdi ki, hər bir adam işləməlidir.

Zərdabi hemçinin əmək proseslərinin səmərəlilişdirilməsi məsələlərinə də toxunurdu. O, əməyi mexanikləşdirməyi zəruri sayırdı, belə ki, maşınlar hər işi təmiz və maksimal sürətlə yerinə yetirir. Maşımlardan istifadə edərək, insanlara daha az vaxt və qüvvə sərf etməklə əldə olunan məhsulun miqdarını artırırlar. Zərdabi deyirdi ki, əger müyyəyen bir şəxs 50 il işləyib, fərz edək ki, 10000 manat qazanır, onda o, maşınların köməyilə 10 il ərzində 50 ildə edə bilmədiyini edə.

Tənbəlli tənqid edərək, Zərdabi yazdı ki, onlar əməyə bir ağır yük kimi baxırlar. Zərdabi deyirdi: “Xülasə, heç bir həvəs ilə zəhmət çəkən yoxdur, hamı ya tənbəllik edib, işdən qaçırıq, ya bikar oturub Allahdan buyuruq deyirik”<sup>2</sup>.

Zərdabi göstərirdi ki, əmək yalnız var-dövlət mənbəyi deyil, əksinə, əmək sərf edərkən biz eyni zamanda xalqın qüdrətini artırırıq. Əger biz işləməsek, yadelli gəlmələrin tezziqinə davam getirə bil-mərik. Zərdabi yazdı: “Belədə bizlər bu tənbəllik və bikarlıq ilə onların müqabilində dura bilməyib, zindəganhıq cengində məğlub olacaqıq və necə ki, daşmış çayın suyu mürur ilə ətrafi qərq edir, habelə biz də o tayfaların arasında mürur ilə tələf olacaqıq”<sup>3</sup>.

“Allah hər kəse zəhmətsiz də bir parça çörək yetirər” – deyənlərə qarşı çıxışlarında Zərdabi hamını zəhmət çəkməyə çağırırdı. O göstərirdi ki, tənbəllik və bekarlıq insan üçün zəhər kimidir.

Zərdabi yazdı: “Pəs, qardaşlar, zəhmətinizi artırın ki, bikarlıq və tənbəllik insan üçün zəhərdir. Zəhmət çəkmək vaxtımı uzatmağa səy edin...”<sup>4</sup>

\* \* \*

Azərbaycanda 1870-ci il kəndli islahatı mahiyyətcə kəndlilərə heç nə vermədi. Yenə də əvvəlki kimi, bəyler, xanlar, ağalar onları amansızcasına istismar edirdilər. İstismarçıları öz qəzətinin sehifələrində ifşa edərək, Zərdabi dəfələrlə qeyd edirdi ki, onlar zadəgan adlanmağı xoşbəxtliyin son həddi hesab edirlər. Onlar yalnız ondan ötrü bütün üsullardan istifadə edir, hər bir alçaqlığa əl atırdılar ki, bəy adını qazansınlar. Zərdabi deyirdi ki, bu adamlar ali müsəlman silki adلانan insanların sırasına daxil olmaq məqsədilə rüşvet verir, mümkin olan bütün üsullardan istifadə edirdilər. “Əlbəttə, belə bəylək axtaran kəs xalqın xoşbəxtlik fikrini çəkməz”<sup>5</sup>.

Zərdabi yazdı ki, bəyler nəinki təkcə özləri elmə və maarife can atmırıllar, onlar həmçinin elme və tərəqqiyə səy edən hər kəsi kafir adlandırmırlar. Buradan aydındır ki, – deyə o sözünə davam edirdi, – bəyler heç zaman Azərbaycan xalqının töhəlli, maariflənmiş, savadlı olmasında maraqlı olmamışlar, “...məzkur bəylək axtaran kəslər işin belə olmağının özlərinin xeyri hesab edir, xalqın gözü açılmağa səy etməyib... belə bəd əməller ilə xalqın elm öyrənmək yolunun qabağını kəsib, onun dəxi ziyanə avam olmasına bais olublar”<sup>6</sup>.

“Əkinçi” bəyləri birbaşa cəmiyyətin tüfeyliləri adlandırıldı. Qəzet göstərirdi ki, bu bəyler yalnız mollalar və digər tüfeylilərlə birlikdə eyş-işrətlə, kef-damaqla məşğul olmayı bacarırlar<sup>7</sup>.

Bununla yanaşı, “Əkinçi” qəzeti azerbaycanlı köçəri kəndlilərin məişətini belə təsvir edirdi:

“Bizim Qafqaz vilayətinin adını eşidib üzünü görmeyən elə fikir edir ki, bizim adam belə gözəl yerdə cənnətdə olan kimi kef-damaqla məşğuldur. Ol kəslər üçün bizim köçərilərin zindəganından bir neçə kəlmə danışaq:

Qışın cılləsində axşam düşüb. Obanın qazmalarını tamam qar basıb. Ora-buradan qar içində tüstü çıxır. Mal-qara qayıdib qazmalara gəlib. Obanın əhli övret kişiyo qarışır. Kimi əlinde kürək ağılların içinin qarın atır, kimi tövleyə mal sürüyür, kimi köpəklərə yalıbirir, kimi qurd yaralayan malların yarasına baxır, kimi götürüm

<sup>1</sup> “Əkinçi” qəzeti, 22 sentyabr 1876-ci il, № 18.

<sup>2</sup> Yenə orada, 26 may 1977-ci il, № 11.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada.

<sup>5</sup> “Əkinçi” qəzeti, 17 mart 1977-ci il, № 6.

<sup>6</sup> Yenə orada.

<sup>7</sup> “Əkinçi” qəzeti, 14 aprel 1877-ci il, № 8.

düşen məlləri qazmaya sürüyür. Xülasə, böyükden-kiçiyə hərə bir işlə möşguldur...

Buxarının qabağında oturub qazmaya baxırıq. Onun bir küncündə buxarı yanır ki, hərdən külək onun tüstüsünü içəri doldurur. Bir küncündə bir yaralı keçi və iki təzə doğulmuş buzov bağlanıb. Bir küncündə hacının tulası doğub öz küçüklerini əmizdirir. Divarın üstə köndələn bərkinmiş ağacın üstə 5-6 toyuq yatıb...”<sup>1</sup>

O zamankı Azərbaycan köçərilərinin olduqca ağır vəziyyətinin Zərdabi tərəfindən ustalıqla təsvir olunmuş mənzəresi belə idi.

\* \* \*

Zaqafqaziyada kapitalist münasibətlərinin inkişafı ilə əlaqədar Zərdabi göstərirdi:

“Hazırkı zamanda bizim Zaqafqaziya maqnit kimi, təkcə milli kapitalı deyil, həm də xarici kapitalı özüne cəlb edir; hər yerde zavodlar, fabrikler ucaldılır, kompaniyaların sayı yağışdan sonra biten göbələklər kimi artır, torpaq tədqiq edilir və qiymətli bitki növləri ekilir, bir sözlə, hər yerde həyat qaynayırlar...”<sup>2</sup>.

Zaqafqaziya şəhərlərində kapitalist münasibətlərindən danışarkan Zərdabi qeyd edirdi ki, Zaqafqaziyanın bir neçə yüz minlik, başlıca olaraq köçəri həyat tərzi keçirən köklü ohalisi indi də 100 il bundan əvvəlki kimi ümumi hərəkatdan geri qalır, onlar cəhalət zülmətinə qorq olub, yeknesəq, mədəniyyət ziyyasından məhrum kədərli bir həyat sürürler.

Sonra Zərdabi öz məqaləsində Zaqafqaziyada iqtisadi vəziyyətin deyişilməsi ilə əlaqədar köçərilərin həyatında baş verən dəyişikliyi təsvir edir:

“Əkinçiliyin yaxşılaşması və yeraltı sərvetlərin emalı ilə torpağa... əvvəlki münasibət dəyişildi, hərə öz torpağının qiymətini daha yaxşı bilməyə başladı və buna görə də indi köçəri dağlara, yaylağa gedərkən və oradan qayıdarkən sıxışdırılır, o, sanki dəmir məngənəyə salınmışdır; ona kəndarası dar yolla hərəkət etməye icazə verilir və o, sürüünü suvarmaq üçün belə yoldan çıxmaga hüququ olmadan, öz sürüsü ilə on verstlərlə yol getməli olur”<sup>3</sup>.

<sup>1</sup> “Əkinçi” qəzeti, 8 sentyabr 1876-cı il, № 17.

<sup>2</sup> “Kaspı” qəzeti, 18 iyul 1899-cu il, № 152.

<sup>3</sup> Yeno orada.

Zərdabinin dediyi kimi, köçərilərin onsuz da ağır olan vəziyyəti bir də ona görə daha da ağırlaşırı ki, onlar dağlara və geriye gedərkən özlərini müşayiət edən müxtəlif “nəzarətçilər”ə haqq verməli olurdular.

Zərdabi yazar: “O özü istəmedən hər addımda haqq verib canını qurtarmalı, əkinləri yedirdiyinə görə istintaqsız və məhkəməsiz cərimə ödəməli, onu dağa və arana gedərkən müşayiət edən dağbəyi, elbəyi və sairə adlar altında... köçərinin hesabına yaşayan “nəzarətçilər”i saxlamalı olur. Hamidən çox qudlurlardan ziyan gören də məhz köçəri olur: onun var-dövləti hemişə çöllərde, demək olar ki, qoruqçusuz və nəzarətsiz gəzən mal-qaradan ibarətdir və hər kəs, hətta peşəkar olmayan quldur bu mal-qaradan onlara baş qarət edib apara bilər; peşəkar qudlurlar isə mal-qarani aparmaqla məhdudlaşmayıb, köçərinin həyatına qəsd edir, onun müqəddəs ailə hüquqlarını pozur. Köçəri bütün burlara ona görə dözür ki, onun bu acı vəziyyətdən çıxməq imkanı yoxdur”<sup>1</sup>.

Zərdabi köçəriləri qudlurluqda günahlandıran çar məmurlarını ifşa edirdi.

“Doğrudanmı bu bizim köçəri quldurdur və həyat tərzini dəyişmək istəmir? Sübüt etmək lazımdır ki, – deyə Zərdabi yanzırdı, – köçəri quldur deyil və ola da bilməz: onun həyatı, var-dövlətinin səpələnmiş şəkildə olması ona gündəlik ağır həyatdan və öz mal-qarasına nəzarət etməkdən ayrılmaga imkan vermir. O, bir-iki gün öz mal-qarasının ardınca getməsə, onun qoyun sürüsündən bir neçə baş da qalmaz; o öz sürüsünə bağlanmışdır ki, sürü ilə də, elbəttə ki, qudlurluq etməyə gedə bilməz”<sup>2</sup>.

Köçəri öz həyat tərzini dəyişmək istəyirmi? – sualını qoyaraq Zərdabi göstərirdi ki, Azərbaycanda köçərilərin bir hissəsi faktiki olaraq köçəri həyat tərzinə son qoymuşdur. Bu köçərilər torpaq becərir, payızlıq taxıl və müxtəlif mədəni bitkilər ekirlər, baxmayaq ki, icarə şərtlərində onlara dövlət otlqlarından istifadə etmək qadağan olunmuşdur.

“O nə köçəridir ki, – deyə Zərdabi yanzırdı, – qışlaqlarda sonuncu çeyirtkə məhv olanadək qalmalı olur, bu zaman natural vergidən azad olan kendililər öz taxıllarını yiğib tayaya vurur, yanında qarovalı

<sup>1</sup> “Kaspı” qəzeti, 18 iyul 1899-cu il, № 152.

<sup>2</sup> Yeno orada.

qoyub, sonra artıq öz mal-qaraları ile dağlara yollanır, orada da mal-qara otarmaq şertleri müxtəlif yaylaq alverçilərinin sayəsində elə dəyişilib ki, köçərilər artıq avqustun ortalarında öz qışlaqlarına qayıtmaga və öz kənd təsərrüfatı işlərini davam etdirməyə məcburdurlar.

Bələliklə, bizim köçərilər özlerinin daimi qaldıqları yerləri yalnız qısa zaman üçün təxminən iki ay müddətinə tərk edirlər və onlar şad olardılar ki, bu müflisləşdirici ağır həyatdan tamamilə əl çəkib, mal-qaranın sayını azaldıb oturaq olsunlar. Lakin, əfsus, bu onların özündən asılı deyil”<sup>1</sup>.

Zərdabi köçərilərin oturaq həyat tərzinə keçməsi üçün şərait yaratmaq uğrunda mübarizə aparırdı. Zərdabi göstərirdi ki, torpaq məsələləri ilə məşğul olan orqanlar da çar hökuməti kimi, köçərilərin həyatının yaxşılaşdırılmasının qayğısına qalmırlar. Onların oturaq həyat tərzinə keçmələri üçün otlaq sahələri ayırmırlar və köçərilərin xahişləri təmin olunmur. Onlar hər yerdə cini cavab alırlar: “Torpaqlara hələ mərz qoyulmayıb” və buna görə də onların xahişləri də təmin olunmamış qalır... Köçərilər də gözləye-gözlöye qalırlar ki, dövlətə məxsus otlaq yerlərinə nə zaman mərz qoyulacaq və onlar öz torpaq paylarını alıb etrafdağı kəndlilər kimi yaşayacaqlar”<sup>2</sup>.

Öz məqalesində köçərilərin həyatı haqqında bütün dediklərini ümmükləşdirərək, Zərdabi belə nəticə çıxarı: “Biz öz köçərilərimizlə birlikdə ümid edək ki, Zaqafqaziya əhalisindən olan bir neçə min köçəri... vəd olunan torpağı alacaq və köçəri xalqların müdafiəsiz, kədərlili həyatından daha təminatlı olan yeni həyata başlayacaqlar”<sup>3</sup>.

Zərdabinin köçərilərin oturaq həyata, əkinçilik fəaliyyətinə keçməsi ilə bağlı arzuları Sovet hakimiyyətinin sayəsində həyata keçmişdir.

\* \* \*

Zərdabi “Əkinçi” qəzetinin səhifələrində fanatikləri ifşa edərək yeni, mədəni məişət uğrunda mübarizə aparırdı. “Əkinçi”də səhiyyə, gigiyena məsələlərinə dair və digər məqalələr və məlumatlar çap olunurdu. Bu məlumatların səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, onlar aydın, hamının başa düşdüyü dildə yazılmışdı. Məqalələrdə Zərdabi müxtəlif xəstəliklərdən qorunmağın yolları və s. barədə məsləhətlər verirdi. Məqalələrdən çoxu gigiyena və işçilərin eməyinin mühafizəsi məsələlərini işıqlandırırdı. Zərdabi qadınlarin və uşaqların gecə növbəsində işləməsinin yolverilməz olduğunu gösterirdi. O həmçinin deyirdi ki, 14 yaşından 16 yaşınađek olan işçilərin iş günü sutkada altı saatdan çox olmamalıdır.

Zərdabi özünün “Bədəni salamat saxlamaq dəsturuləməldir” kitabında olduğu kimi, “Əkinçi” qəzetində də xalqın məişətinə və sağlamlığına böyük diqqət yetirirdi.

“Əkinçi” qəzeti yazırı: “Bəzi hükəma yaviq əqrəba arasında olan kəbindən törəyenlərin hesabına gedib, deyirlərdi ki, belə kəbindən övlad az olur, ondan lal, kor və qeyri naxoş və habelə səfahətli kəslər çox töreyir”<sup>1</sup>. Bu zaman qəzet göstərirdi ki, əgər kəbin qohumlar arasında kəsilmişsə və əgər kəbin kəsilənlərdən hər hansı xəstədirsə, onda xəstəlik nəsildən-nəslə daha intensiv şəkildə keçir.

“Əkinçi” daha sonra qeyd edirdi ki, alkooqollu içkilərdən çox istifadə nəinki alkoqoliklərin orqanizmi üçün zərerlidir, həmçinin onlardan doğulan uşaqların sağlamlığına olduqca zərərli təsir göstərir.

“Əkinçi” qəzetinin səhifələrində Zərdabi “Elm xəberləri” sərflövhəsi altında elmi bilikləri xalq kütlələri arasında geniş yayan silsilə məqalələr dərc etmişdir. Onlarda əhalinin məişətdə özünün yolu-xucu xəstəliklərdən necə qorunmalı olduğu və i.a. göstərilirdi.

Zərdabi yazırı: “İmtahan ilə bəyan olub ki, bəzi naxoşluq insan-dan heyvana və ya heyvandan insana düşür. Məsələn, sinə naxoşluğu ki, ona sill deyirlər, heyvanda da olur və onların südünü işlədən insana da düşür. Ona binaən sağlamal malın sill naxoşluğu olsa, onun südünü yemək məsləhət deyil. Ondan məsəvə onu sürüdə də saxlamaq yaxşı deyil. Ona binaən ki, sürüdə olan dana və buzovlar onu

<sup>1</sup> “Kaspi” qəzeti, 18 iyul 1899-cu il, № 152.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> Yenə orada.

<sup>1</sup> “Əkinçi” qəzeti, 4 yanvar 1877-ci il, № 1.

əmib sill naxoşluğuna düşer. Həmçinin onun ətini də yemək yaxşı deyil. Ol səbəbə yəhudilərin adəti ki, mali kəsəndən sonra onu ciyərine baxıb və gər yara olsa onun ətini yemirlər, yaxşı adətdir. Pəs sill naxoşluğu olan heyvanı məsləhətdir tələf edəsən ki, onun ətini, ya südünü insan və heyvanlar yemesinlər”<sup>1</sup>.

Zərdabi özünün “Bədəni salamat saxlamaq dəsturuləməldir” adlı xüsusi eserində sosial gigiyenanın əsas məsələlərini göstərmüşdür. Əsərin birinci fəsli mənzil şəraitinə həsr olunmuşdur.

Mənzilin gigiyenanın tələblərinə uyğunlaşdırılmasından danışarkən Zərdabi gösterir:

“Ev, qazma, alaçıq, xülasə o yer ki, orada insan oturur, yuxulayır, yaman olanda insan naxoş olmağa səbəb olur. Cünki belə yerin bədənə təsiri mürur ilə olur və xəstəlik bina tutandan sonra aşkar olur, ona binaən o yerlərin xasiyyətini piş ez vəqt bilmək gərək. Kəndistanda evlər bir-birindən aralı olduğuna onların yaman olmağı o qədər məlum etməyir”<sup>2</sup>.

Zərdabi fəhlələr üçün olan mənzillərin vəziyyətini təsvir edərək fəhlələrə böyük ürəyiyananlıqla yazırı ki, öz əməkleri ilə cəmiyyət üçün sərvətlər yaradan insanlar ən ağır mənzil şəraitində yaşayırlar. Zərdabi deyir: “Əlelxüsus fəhlələr üçün bir-birinin içində tikilən evlərə ölüxana demək olar, cünki belə evlərdə sakın olanların hər ildə hər min adamdan yüzə qədəri olur”<sup>3</sup>.

\* \* \*

Hər bir insanın həyatında ictimai mühitin roluna böyük əhəmiyyət veren Zərdabi yazırı: “...insan bir-birini həlak etsə, camaat olmaz və camaatsız insan dolanmaz”<sup>4</sup>. Zərdabi deyirdi ki, insanın cəmiyyətdən kenarda mövcud olması ağlaşıgan iş deyil.

İnsan özü özünü məhv edə bilər, – deyə Zərdabi davam edirdi, – bunun isə müxtəlif səbəbləri var. Bu səbəblərdən biri odur ki, bəziləri acıdan öle bilər, bəziləri çox yeməkdən. “Necə ki, şamın piyi

çox olanda piltəni boğduğuna və az olanda piltəyə çatmadığına onun işığı kəm olur, habelə insanın da yemək-içməyi ziyadə və ya kəm olanda onun bədəni zəiflədiyinə ona naxoşluq arız olub onu həlak edir. Az yemək və içmək insanların bədənini zəif eleməyi məlum və aşkar olduğuna, indi ancaq çox yemək və içmək bədənə zərər etməyindən danışacaq”<sup>5</sup>.

Zərdabi habelə nə üçün insanların az bir hissəsinin varlı, əksəriyyətinin yoxsul olması məsələsini öyrənməklə də məşğul olmuşdur. Bununla əlaqədar olaraq Zərdabi insanların heyvanlardan nə ilə fərqləndiyindən danışmışdır.

Zərdabi yazırı: “Qədim zamanın filosofları deyirləmiş ki, insan da heyvandır, amma ağlı artıq olmaq səbəbinə tamam heyvanların padşahıdır. Onun heyvan olmayı xüsusunda deyirləmiş ki, hər bir insanda olan ecza heyvanda həm var. İnsan heyvan kimi yeyir, içir və onlar kimi ölüb tələf olur. Heyvannın da insan kimi dili, külfəti, vətəni və qeyrəsi olur”<sup>6</sup>.

İnsan orqanizmini heyvan orqanizmi ilə müqayisə edərək, Zərdabi qeyd edir ki, insan heyvandan zəifdir və o öz mövcudluğu üçün alətlər düzəldir, özünə müxtəlif paltaqlar, ev tikir və beləliklə, həyat şəraiti yaradır. İnsanın iti dişləri və dırnaqları olmadığından o özünü yırtıcı vəhşilərdən müdafiə etmək üçün biçaq, ox və sairə düzəldir.

Zərdabi yazır: “İnsanın bədəni düz durmaq səbəbinə onun üçün çapukluk, yəni yeyin yürümək mümkün deyil, amma at, eşşək, qeyri heyvanları tutub, öyredib handa bir yeyin heyvana faiq gəlir. Xülasə, insan ağlı artıq olmaq səbəbinə hər bir heyvanata faiq gəlir. Pəs insan heyvanlarının padşahıdır”<sup>7</sup>.

İnsan heyvanlardan yalnız öz ağlı ilə fərqlənmir. Öz müşahidələrinə, təcrübəsinə əsaslanaraq, o mükəmməl təbiətə təsir sistemi yaratmışdır ki, biz onu elm adlandırıq. Zərdabi deyir: “Su ilə maşınlar, külək ilə dəyirmən, su bugu ilə atəş ərradəsi, gəmi və qeyrə istədib hətta göydə olan günün istisi ilə maşınlar bina edir. Pəs ağıl və elm ilə insan tamam dünyamı təsərrüf edə bilir”<sup>8</sup>.

<sup>1</sup> “Əkinçi” qəzeti, 15 fevral 1876-cı il, № 3.

<sup>2</sup> Həsən bey Məlikzadə (Zərdabi). “Bədəni salamat saxlamaq dəsturuləməldir”. Bakı, 1912, səh. 5-6.

<sup>3</sup> Yenə orada, səh. 6.

<sup>4</sup> Yenə orada.

<sup>1</sup> “Əkinçi” qəzeti, 15 fevral 1876-cı il, № 3.

<sup>2</sup> Yenə orada, 21 iyul 1877-ci il, № 15.

<sup>3</sup> Yenə orada.

<sup>4</sup> Yenə orada.

\* \* \*

Sonra Zərdabi cəmiyyətin yoxsullara və varlılara bölünmesinin səbəblərindən bəhs edərək göstərir ki, keçmişdə bəziləri çox, başqaları az işləyirdilər. Birincilər qüvvətləndilər, ikincilər zəiflədilər. Başqa sözlerlə deyilsə, bəziləri varlandılar, başqaları yoxsullaşdırılar. Zərdabi cəmiyyətdə yoxsulların və varlıların meydana gelməsinin mahiyyətini başa düşə bilməmişdir. Onun cəmiyyətin yoxsullara və varlılara bölünmesinin səbəbləri haqqında izahı qətiyyən doğru deyil. O, içimai inkişafın qanunları ilə tanış olmamış, sinifli cəmiyyətin mahiyyətini açıb göstərə bilməmişdir.

Zərdabi cəmiyyətdə yoxsulların və varlıların vəziyyəti, onların bir-birinə qarşılıqlı münasibəti haqqında yazırıdı: "...Gücsüzlər gündən gücdən düşdүүнө гүчлүлөрү дәxi гүчлүрүк жүргүштүрүп жүрдөрлөр. Bu səbəblərə kasıblarının tavanadan ehtiyacı artıb və gözü onun əlində qalıb.

Tavana avamın avam olmadığını öz nəfi hesab edib, onun əlini, ayağını, gözünü, ağzını bağlı saxlamağa səy edib ki, avam ağlını artırıb malikdünyalıq iddiası etməyi, özünü tavanaya təəllük hesab edib, onun artıq güclü olmasına bais olsun"<sup>1</sup>.

Binəsib yoxsulların vəziyyəti, - deyə Zərdabi göstərir, - Şərqdə xüsusilə bariz ifadə olunmuşdur. O göstərir ki, Şərqdə elə varlılar var ki, onların özbaşnalığı, pisliyi qarşısında hətta fironun əməlliəri sönüklərənən görünür. Zərdabi sözünə davam edib deyir ki, onlar kasıbin şirəsini sıxıb çıxarıraq onu elə bədbəxt vəziyyətə salıblar ki, o, quru çöreyə belə möhtacdır.

Zərdabi yazır: "Bu tövr ilə ağıl sahibi və dünyani təsərrüf etməyə qadir olan insanın çoxu dünyadan malikliyindən uzaq olub bəzi heyvanın zindəganına həsrət çəkə qalıb. Həqiqət, insannın çoxunun zindəganı bəzi heyvanın zindəganından yaxşı deyil. Məsələn, məlumdur ki, bir heyvan bir ahunu şikar edib özi yeyir və eger bir qeyr heyvan onun əlindən o ahunu almaq istəsə, onile ölüncən dava edir. Amma insan qan-ter töküb qazandığını avamlığı cəhətindən öz əliylə özündən güclülərə verir, onun dəxi artıq tavana olmasına bais olur"<sup>2</sup>.

Sonra Zərdabi yoxsulların olduqca ağır həyat şəraitini təsvir edərək göstərir ki, onların bütün hüquqları əllərindən alınmışdır.

Onlara öz ehtiyaclarından danışmaq qadağan edilir. Zərdabi deyir: "Pəs insanın malikdünyalıq ixtiyarı payimal olub, onun ağılı məhz tavanalar üçün işləyir. Əlbəttə, tavana kasıb ilə belə rəftar eləyir ki, onun özü üçün yaxşı olsun"<sup>1</sup>.

Varlıların şəriksiz hakimiyyətə malik olduğunu, onların yoxsulları təzyiq altında saxlamasını və cəmiyyətde çoxluq təşkil edən ikincilərin hüquqsuz vəziyyətini etiraf edən Zərdabi cəmiyyətdəki ziddiyətlərin aradan qaldırılmasının düzgün yolunu göstərə bilməmişdir. Öz dünyagörüşünün məhdudluğunu uebatından o, istismarçılar qarşı mübarizədə istismar olunan kütlələrin gücünü görə bilməmişdir. Varlılar və yoxsullar arasında sinifi mübarizə əvəzinə, Zərdabi onları qarşılıqlı anlaşma üçün ümumi dil tapmağa və öz aralarında ittifaq bağlamağa çağırmışdır. Yoxsulun da, varlinın da xoşbəxtliyi bundadır, - deyə Zərdabi bu məsələyə münasibət bildirir.

Baxmayaraq ki, Zərdabi cəmiyyətdə siniflər mübarizəsinin mahiyyətini başa düşmek səviyyəsinə yüksələ bilməmişdir, cəmiyyətin yoxsullara və varlılara bölünmesi məsələsinin qoyuluşunun özü Zərdabinin dünyagörüşü üçün artıq XIX əsrin 70-80-ci illərində səciyyəvidir.

Sonralar Zərdabinin içimai-siyasi baxışları əhəmiyyətli dərəcədə dəyişilmişdir. Bütün Rusiyada və xüsusən Bakıda fəhle sinifinin inqilabi hərəkatının inkişaf etməsi, Azərbaycan kəndində kəndli çıxışlarının get-gedə çoxalması, xüsusən başlanmış birinci rus inqilabi hadisələri, şübhəsiz, Zərdabinin dünyagörüşünə böyük təsir göstərirdi. Buna görə də təsadüfi deyil ki, XIX əsrin sonu XX əsrin əvvəlində Zərdabi Bakı Şəhər Dumasında, dövri mətbuat səhifələrində çar məmurlarının özbaşnalığı və xəyanətkarlığı əleyhinə, bütün müraciətlər əleyhinə xüsusiələ kəskin çıxış edir.

Qeyd etmək lazımdır ki, çar gizli polisinin 1911-ci ilə aid rotmistr Martinov tərəfindən imzalanmış sənədlərindən birində jandarmalar "...məşhur Sos.-Dem (mərhum) Həsən bəy Məlikovu..."<sup>2</sup> xatırladırlar.

<sup>1</sup> "Əkinçi" qəzeti, 21 iyul 1877-ci il, № 15.

<sup>2</sup> Yenə orada.

<sup>1</sup> "Əkinçi" qəzeti, 21 iyul 1877-ci il, № 15.

<sup>2</sup> Azerb. SSR MDTA, f. 185, siy. 1, iş 266, vər. 273.

\* \* \*

Zerdabi de M.F.Axundov kimi, geri qalmış şah İranının dövlət quruluşunu qamçılayırdı. Zerdabi yazırkı ki, hətta İran qanunlarında edilən bütün yeniliklər vəziyyəti dəyişmir. Əksinə, vətəndaşlar üzərinə yeni ağırlıqlar qoyur. Zerdabi 1876-cı ildə qeyd edirdi ki, yaxınlarda qəbul olunmuş qanunlarla hökmədarlar üzərinə ali ruhani şəxs-lərə ehtiram göstərmək vəzifesi qoyulur. Zerdabi göstərirdi ki, məktəblər açmaq, uşaqlara təlim-terbiyə verən, terbiyəli adam tərbiyənin nə olduğunu ve kimə və nəyə görə hörmət etmək lazımlığını başa düşmək əvəzinə onlar buna inzibati yolla nail olmaq isteyirlər. Yaxud yeni qanunlarda göstərilir ki, bütün işlər öz həllini şəriətə uyğun tapmalıdır. Əgər hər hansı bir axund şəriətə zidd olan bir qərar qəbul edərsə, o, Ərdəbil həbsxanasına salınmalıdır. Zerdabi bu münasibətlə öz təcəcübünü ifadə edərək yazar: mögər bu vaxtadək mübahisələr və işlər şəriətə uyğun həll olunmurdu? Burada yeni olan nədir? Qanun? Belə nəticə alınır ki, qanunlarda heç bir yeni şey yoxdur.

Yaxud hakimiyyətin cəza və təqiblərindən gizlənmək üçün olan “bəstlər”, yeni, “müqəddəs yerlər” adlanan institutu götürək. Zerdabi göstərir ki, bu institut hər yerde ləğv edilmişdir: “Bəst İrandan başqa heç bir məməkətdə qalmayıbdır. Əlbəttə, onun varlığı xalqın elmdən bixəbər olduğunu sübut edir”<sup>1</sup>.

Baxmayaraq ki, “Əkinçi” qəzetinə dünya siyasi məsələləri ilə məşğul olmağa icazə verilmirdi, onun səhifələrində başqa ölkələr və xalqlar haqqında maraqlı məlumatlar görünürdü. O cümlədən, Zerdabi hələ onda yəhudili xalqının çarizm və mürtəcelər tərəfindən təqib olunması əleyhinə bir neçə məqalədə çıxış etmişdir. Aydındır ki, o, senzura məhdudiyyətləri səbəbindən çarizmin qaragürühü siyasəti haqqında birbaşa danışa bilməzdi. Buna görə də Zerdabi öz fikirlərini bildirmek üçün eyhamlardan istifadə edirdi. “Əkinçi” qəzətində 1876-cı ildə Zerdabinin aşağıdakı məqaləsi verilmişdir:

“Osmanlı dövlətinin Suriya vilayəti ki, ona xristianlar Palestinya deyirlər və orada Şam, Şerifi-Qüds, Şerifi-Beyrut və qeyri

şəhərlər var, keçmişdə yəhudilərin vətoni olub. Amma... bir Rum şahı məməkəti-yəhudini payimal edib”<sup>2</sup>.

Sonra Zerdabi yəhudili xalqının dünyadan digər xalqları arasındaki vəziyyətini gösterir:

“...Yəhudilər yer üzünə dağlıb hər bir tərəfdə dadistedə edirlər. Məsələn, bizim Rusiya dövlətində 4 milyon yəhudili var ki, onlardan heç bir əkinçi yoxdur, hamısı sənətkarlıq, ya tacirlik edirlər. Keçmişdə ki, Avropada ol qədər elm olmayıb, yəhudilərə çox zülm edirlər, amma onile belə onlar öz dillerində və məzhebələrində qaim olduqlarına yəhudili milləti indiyəcən tələf olmayıb”<sup>3</sup>.

\* \* \*

Zerdabi XIX esrin ilk Azərbaycan təbiətşunası olmuşdur. O təbiətşunasılıq sahəsinin bütün nailiyyətləri ilə maraqlanmış və rus alımlarının bu sahədəki kaşflərini xüsusile yüksək qiymətləndirmiştir. Hələ 1899-cu ilde özünün “Orqanizmin yoluxucu mikroblastlarla mübarizəsi” məqaləsində Zerdabi görkəmli rus alimi İ.İ.Meçnikovu səciyyələndirərək yazarı:

“Mikroskopik heyvanlar aləmi – mikrobiologiya 20 il bundan əvvəl inkişaf etməyə başlamışdır. Məşhur zoopatoloq, hazırda Parisdəki quduزلوq xəstəliyinin müalicəsi üzrə Paster İnstitutunda şöbə müdürü işləyen hemvətənimiz İ.İ.Meçnikov bu elmin en böyük nümayəndələrindən sayılmalıdır. Prof. Meçnikov elə birinci addımdan özünün heyvan orqanizmlərinin xəstəliklərə səbəb olan müxtəlif mikroorganizmlərlə mübarizəsi üzrə çox gözəl tədqiqatlarına başlamışdır. Meçnikovun bu nəzeriyəsi bu cavan elmin bütün xadimlərində ümumi maraq oynamış, onlar arasında canlı polemika doğurmuş və nəhayət, uzun mübarizədən sonra parlaq qələbə çalmışdır. İndi o hamı tərəfindən qəbul edilir”<sup>3</sup>.

Sonra Zerdabi Meçnikov nəzəriyyəsinin geniş yayıldığını göstərirdi. Zerdabi deyirdi: “Hal-hazırda hekimlərin əksəriyyəti prof. Meçnikov tərəfindən təklif olunmuş “faqositoz” nəzəriyyəsini tətbiq edir, belə ki, o, immunitet zamanı müşahidə olunan təzahürələri

<sup>1</sup> “Əkinçi” qəzeti, 23 avqust 1876-cı il, № 16.

<sup>2</sup> Yenə orada.

<sup>3</sup> “Kaspı” qəzeti, 28 avqust 1899-cu il, № 185.

<sup>1</sup> “Əkinçi” qəzeti, 23 avqust 1876-cı il, № 16.

daha məqbul şəkildə izah edir... "Faqositoz"un mahiyyəti orqanizmin müxtəlif amyöbşəkilli hüceyrələrinin, yəni təkhüceyrəli mikroskopik orqanizmlər olan amyöblər kimi hərəkət etmək və öz bedəninin bütün səthi ilə qidalı şeyləri canına çəkmək qabiliyyəti olan hüceyrələrin yoluxucu xəstəlikləri törədən mikrobları udmaq, zərərsizləşdirmek, yaxud birbaşa öldürmək qüdrətindən ibarətdir. Orqanizmdə olan belə hüceyrələr bunlardır: ağ qan kürəcikləri, bu kürəciklərin "leykositlər" adlanan növü, dalaq ətinin bəzi böyük birləşdirici toxuma hüceyrələri və sairə".

Zərdabi mikrobiologiya məsələlərində dərin bılık nümayış etdirərək bu elmin əsaslarını kütlələr üçün anlaşılıqlı olan bir dildə ifadə etmişdir.

"Bütün yoluxucu xəstəlikler orqanizmə onun üçün zərərli olan mikrobların daxil olması ilə şərtlənir, – deyə Zərdabi yazırıdı. – Bu zaman yoluxmuş orqanizmdə aşkar olunan təzahürlər çox müxtəlif olub, həm mikrobların özlərindən, həm də onların yoluxduğu orqanizmlərdən asılıdır. Elə parazit mikroblar var ki, yoluxmuş heyvanı bir neçə saat ərzində öldürürler, məsələn, toyuqları və dovşanları tez bir zamanda öldürən toyuq vəbəsi. Başqa tərəfdən, məsələn, trixinlər, cüzam basilləri kimi elə qıcıqlandırıcı yoluxular var ki, insan orqanizmində mövcud olub, onun ümumi vəziyyətinə zərər yetirmir. Bir çox onurğalı heyvanın qanında çox vaxt mövcudluqları həmin heyvanların sağlığında heç bir xəstəlik hadisəsi ilə müşayiət olunmayan böyük sayıda parazit tapılır.

Parazitlerin sayı oldukça böyükdür ve birinciler ve onlarla birlikde yaşayan en tehlükeler arasında bütün kecid pilleleri mövcuddur.

Parazitlerin heyvan bədənində yayılmasına aid toplanmış məlumatlar da az maraq kəsb etmir. Elə mikroblar məlumdur ki, onlar orqanizmi yalnız bağırsaqlar yolu ilə yoluxdururlar, məsələn, vergülşəkilli vəba çöpi; halbuki həmin bu mikrob dəri altına yeridildikdə yalnız dəridə cüzi iltihab doğurur, Sibir xorasının çöpləri isə, eksinə, bağırsaq kanalına təsir etmir, dərinin altına yeridildikdə isə orqanizmi öldürür. Elə mikroblar olur ki, onlar yalnız orqanizmin bir nöqtəsində cəmləşirlər, məsələn, tetanus çöpləri və elələri də olur ki, bütün bədənə yayılır və yalnız onda təsir göstərilər, məsələn, qayıtma yatalağın spiralvari çöpləri”<sup>2</sup>.

*Florae Novae Angliae*  
Ab Iosepho Hooker!

Після цього Гане обговорює письмо від Івана Сінкевича, яке він отримав від своєї матері та братів, які живуть в Україні. Він відповідає, що він зробив все можливе, щоб допомогти братам, але він не може зробити нічого більше, оскільки він вже зробив все, що він може зробити, щоб допомогти братам.

Много з юношеских писаний Шамса відомо, що був відмінний поет, який писав вірші на арабському та перському, чим був захоплений сама монархія Сасанів, таємність чого донині є загадкою, як і сама смерть поета. Важливо, що він писав не тільки в приватному житті, а й в публічному, відомо, що він писав вірші на тему політичної критики, які викликали зневідповідальність з боку влади, що призвело до його заслання в провінцію, де він помер.

<sup>1</sup> "Kaspi" qəzeti, 28 avqust 1899-cu il, № 185.

2 Yerba mate

Zərdabi mikrobiologiyada parlaq səhifə açmış İ.İ.Meçnikovun təliminə böyük əhəmiyyət verirdi. O göstərirdi: "Yoluxma, yaxud orqanizmin zəhərlənməsi təzahürlerinin bələ müxtəlifliyi şəraitində xəstəliyə tutulmama qabiliyyəti, yaxud immunitet məsəlesi çox mürəkkəb görünür. Bu məsələ barəsində bizim alimimiz Meçnikov bu nəticələrə gəlir.

Mikrobları öz təbii halında xəstəliyə tutulmama qabiliyyəti olan orqanizmə yeridən sonra çox zaman onların bir hissəsinin tezliklə məhv olduğunu, lakin böyük bir hissəsinin sağ qaldığını müşahidə edirlər. Bu qalan mikroblar müxtəlif amyöbşəkilli hüceyrələr tərəfindən tutulur və içəri sorulur. Ele bu prosesin özünü Meçnikov foqositoz, mikrobları udan hüceyrələri isə foqositler adlandırır. Sonuncular hərəkətli və hərəkətsiz olur: birincilərin nümayəndələri rəngsiz qan kürəciklərinin xiüsusu növü olan leykositlardır, hərəkətsiz faqositlərin nümayəndələri vəzifəsini isə qara ciyərin ulduzşəkilli hüceyrələri icra edə bilər".<sup>1</sup>

Məqalənin sonunda Zərdabi yazılırdı: "Sonra Meçnikov bələ fərz edir ki, bədənin təbii halda xəstəliyə tutulmama qabiliyyəti zamanı mikroblara faqosit hüceyrələrinin elementləri, yaxud onlarda yaranan maddələr təsir edir, bədənin qazanılan, yaxud süni xəstəliyə tutulmama qabiliyyətində isə başlıca rolu bütün bədənin şirələri oynayır; bu o deməkdir ki, birinci halda hüceyrələrin elementləri özləri neinki mikrobları tutub saxlayır və onların dağıdıcı təsirinə mane olur, həmçinin onları öldürür, ikinci halda isə orqanizmin mikrobların təsirinə həssaslığı kütləşir və bələliklə, orqanizm, necə deyərlər, sığortalanır".<sup>2</sup>

Zərdabi özünün "Işıq və hava xəstəlik tərədən ünsürlərlə mübarizə aləti kimi" məqalesində İ.İ.Meçnikovun təlimini populyarlaşdırmaqla yanaşı, bu məsələ üzrə öz baxışlarını da verirdi. "...Meçnikov fərz edir ki, rəngsiz qan kürəcikləri, qara ciyərin və dalağın hüceyrələri məhz orqanizmin həmin köməkçiləridir ki, orqanizmə düşən xəstəliktərədici bakteriyaları məhv edirlər.

Bir sözlə, Parisdəki Paster İnstytutunun müdürü Meçnikovun nəzəriyyəsi peyvəndin faydasının təkzib olunmazlığını və onsuz xilasın guya mümkün olmadığını sübut edir.

<sup>1</sup> "Kaspi" qəzeti, 28 avqust 1899-cu il, № 185.

<sup>2</sup> Yenə orada.

Meçnikovun bu nəzəriyyəsi ilə yanaşı, başqa bir nəzəriyyə də mövcuddur ki, o, orqanizmin özünün həyat enerjisini, onun sağlamlaşdırıcı reaksiyalarına və enerjinin və bu reaksiyanın qaldırılmasına kömək edən şərtlərə ümidi bəsləyir. Işıq və hava da bizim orqanizmimizin bakteriyalarla mübarizəsini əhəmiyyətli dərəcədə asanlaşdırın bu şərtlərdəndir".

Zərdabi bildirir ki, Günəş işığı və təmiz oksigenlə zəngin hava, xəstəlik tərədən ünsürlərlə mübarizə üçün təbiətin özü tərəfindən təyin edilmiş həmin alet budur. Oksigenlə zəngin təmiz hava orqanizmin həyat enerjisini və sağlamlaşdırıcı reaksiyasını artırır.

Zərdabi göstərir: "Hal-hazırda artıq qarşısında adı vasitələrin gücsüz olduğu müxtəlif xəstəliklərin müalicəsində yalnız Günəş işığının deyil, habelə elektrik işığının qüdrətli bir vəsait olduğunu xeyrinə çoxlu iibrətamız şəhadətlər toplanmışdır. Elektrik işığının oynaqlardakı və əzələdəki yel xəstəliyinin və her növ nevralgiya (əsəb) xəstəliklərinin müalicəsində tətbiqi haqqında danışmağa ehtiyac yoxdur, elektrik işığının köməyi ilə çiçək xəstəliyinin tam müalicəsinə nail olmaq mümkün olmuşdur".<sup>2</sup>

Zərdabi zəhmətkeşlərin sağlamlığının qayğısını çəkerək, o zaman Azərbaycanın bir sıra rayonlarında yayılıb, əhalinin bir bələya çevrilmiş və minlərlə adamın ölümünə səbəb olmuş malyariya (qızdırma) xəstəliyinə tutulma halları ilə sistematiq mübarizə aparılmasıın zəruri olduğunu göstərirdi. O, professor R.Koxun bu sahədəki tədqiqatlarından bəhs edərək bu tədqiqatların malyariya əleyhinə mübarizədə böyük əhəmiyyəti olduğunu qeyd edirdi.

Elmin nailiyyətlərindən malyariya ilə mübarizədə istifadə etməyi tövsiyə edərək, Zərdabi aşağıdakı nəticəyə gəlmişdir: "...Biz güman edirik ki, artıq bizim də, nəhayət, bu işə diqqət yetirməyimizin vaxtı çatmışdır, həm də ona görə ki, malyariyanın yayıldığı yerlərin içtimaiyyəti bələ müalicənin faydasını derk edərək hər cür qurban verməyə xəsislik etməzler. Əmin olmaq olar ki, bu halda birinci növbədə bizim zəngin torpağı, mötədil – isti iqlimi, suvarma üçün bol suyu, zəngin mineral sərvetləri – en başlıcası isə, çöllər adlanan nəhəng miqdarda məskunlaşmamış azad torpaqları olan Zaqafqaziya olacaq. Əhalinin bir neçə il ardıcıl olaraq qismən dövlətin vəsaiti

<sup>1</sup> "Kaspi" qəzeti, 6 noyabr 1899-cu il, № 239.

<sup>2</sup> Yenə orada.

hesabına alınan xinin qebul etmeye mecbur edilməsi nə xəzinə üçün, nə də sakınların özləri üçün elə də çətinlik törətməz, ancaq bir neçə ilden sonra bizim malyariya yayılmış ölkələrdə heyatın mənzərəsi deyişər...”<sup>1</sup>

\* \* \*

"Torpaq, su və hava" əsərində Zərdabi kainatın inkişaf tarixini xalq üçün anlaşıqlı dildə ifadə edir.

Yerin yaranma tarixində danışarkən o, yerin mövcudluğundan keçən milyon illər ərzində onun səthində baş vermiş nəhəng dəyişiklikləri təsvir edir.

"Küreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyanadədir. Ona görə bu uzun zamanda qoca yerin üzündə xeyli teğyir və təbəddülət vəqəf olmuşdur. O yerlərdə ki, çuxurluğu səbəbile su cəm olub darya və onun da dibində qat-qat torpaq emelə gəlmüşdir, yanar dağ o yerlərin qatlarını qaldırduğu zaman bu qatları da qaldırıb quru yer edib və quru yerlər yatıb çuxurlaşdırılmışına görə onların yerində dəryalar emelə gəlmüşdir"<sup>2</sup>.

Sonra Zərdabi yer üzündə faunanın (heyvanlar aleminin) və floranın (bitki örtüyünün) inkişaf tarixinə keçərək yazar:

“Yer üzündə və dəryaların içinde zindəganlıq edən heyvanat və nəbatat məhv və tələf olduqları zaman onların beşə və cəsədləri belə tezə əmələ gələn qatın üstə düşür. Əger bu qat gec əmələ gelirse, çürüyüb tələf olur və əger qat tez əmələ gelirse, onlar o qatın üzüne hekk olurlar. Müruri-zamanda onlar çürüsə də, yenə şəkilləri kağız üzərinə basılmış bir möhür kimi torpaq qatlarının üstündə qalır. Əger bu cəsədlərin içi boş isə, oraya da lıl dolub onun içinde o boşluq biçimdə daş əmələ gelir. Pəs hər bir suya düşən heyvanat və nəbatatın çöl və içinin şəkli orada əmələ gələn qatın üstə düşüb bağı qalır. Əlbəttə, bu şeylərdən sümük, buynuz və qeyri tez xarab olmayan-şəyələrin şəkli hər bir qatın içinde qalır. Əger qat əmələ geləndə çox narm şeydən əmələ gelirse, o vaxt heyvanın bədəni quruyub tələf olunca, o narin lıl bədənin içini doldurub, dönüb daş olur. Bu tövr daşda ne

توبراق، صو و هوا

٣٧

حسن بک هنگ زند. (زیرخانی)

**Издание группы Киевскихъ студентовъ мусульманъ № 2.**

## Земля, вода и воздухъ.

*Сочинение Гюстава Флобера Мария-Лизы  
(Зорькин)*

ع. ج. عاشور بیگلر پلٹ مقامی مطبوعاتی چاپ لولندی  
مکتبہ سندھ ۱۹۱۲ء۔

**Титульный лист книги Гасан-бека Меликова Зардаби  
«Земля, вода и воздух».**

ki heyvanın çöl və içərisinin və hətta onun hər bir damarının belə şəkli qalır. Həkəzə bir ağacın yarpağı və ya heyvanın ləpisi də təzə əmələ gələn qatın üstə düşəndə onun şəkli oraya düşür. Xülasə, yerin üzündə olan qatlar bir kitabdır ki, orada bizim yerin tarixi nəqş olunmuşdur. Ağlı və elmi olan kəslər o kitabı oxuyub küreyi-ərzin və onun üzündə olan heyvanat və nəbatatların tarixlərini oxumağa müvəffəq olurlar. Bu aydın və hamı üçün oxunması müyəssər olan kitabı oxuyanlara məlum və aşkardır ki, yer üzündə olan qatlar, məsələn, daş kömürün qatı, ya əhəng və ya qeyri qatların hər biri bir qeyri zamanda əmələ gəlmişdir. Məsələn, daş kömür əger bizim Qafqaziyada, İngilterədə, Amerikada var isə, yəqin ki, bu yerlərin hamısı daş kömür əmələ gələn zaman dərya içinde imişlər. Çünkü harada daş kömür olsa onun içinde o zəmanənin heyvanat və nəbatatlarının şəkli qalmış olur və bu şəkillərdən belə məlum olur ki, o zamanın özünə məxsus heyvanat və nəbatatları varmış”<sup>1</sup>.

Zərdabi bir materialist təbiətşunas kimi dünyamın fövgəltəbii qüvvələr tərəfindən yaradılmasını rədd edirdi. O göstərirdi ki, yerin yaranma tarixi çox qədimdir. Zərdabi yazır ki, elə bir zaman olmuşdur ki, onda yer üstündə milyon illər ərzində heyvanların və bitkilərin yaşaması qətiyyən mümkün olmamışdır.

Zərdabi müxtəlif qatlara müvafiq olan bitkilər aləmini heyvanlar aləmi ilə müqayise edərək yazır: "...qonşu qatların heyvan və ələfiyyəti bir-birinə çox oxşayır. Və bir də axırda əmələ gələn qatların heyvanat və nəbatatları bizim zəmanəmizin heyvanat və nəbatatlarına çox oxşayır”<sup>2</sup>. Zərdabi göstərir ki, alımlar bundan çıxış edərək belə nəticəyə gelirlər ki, müasir flora və faunanın inkişafı təkamül yolu ilə baş vermişdir və insanın menşeyi bu təkamülə əlaqədardır.

Zərdabi Azərbaycanın ilk darvinist təbiətşunası olmuşdur. Öz əsərlərində o, heyvanlar aləminin mənşəyinə böyük diqqət yetirmiştir. O deyirdi ki, yer üzərində canlı varlıqlar əvvəlcə təkhüceyərəli olmuşlar, sonra onurğasızlar meydana gelmişdir, daha sonra isə onurğalar və canlı aləmin təkamülü, sonrakı inkişafı prosesində insan yaranmışdır. Zərdabi yazılırdı: "...Hükəma belə qiyas edir ki, bizim zəmanədə olan heyvanat və nəbatatın hamısı bir neçə cüft heyvan və əlefden əmələ gəlmİŞdir...”<sup>3</sup>

<sup>1</sup> Həsen bəy Məlikzadə (Zərdabi). "Torpaq, su və hava". Bakı, 1912, səh. 8-9.

<sup>2</sup> Yenə orada, səh. 11-12.

<sup>3</sup> Yenə orada, səh. 12.

Canlı aləmin təkamülünün sübutu üçün Zərdabi aralıq formaların mövcudluğuna istinad edirdi. O deyirdi: "...bunların içinde elə heyvan olub ki, indiki heyvanların iki qismine oxşayır. Məsələn, qanadlı kərtənkələ (arxeopteriks – ən qədim quş) olubdur ki, həm quşa, həm də bizim kərtənkələyə oxşayır. Xülasə, belə bizim zəmanənin iki qisim heyvanına oxşayan heyvanlara şəkli çoxdur”<sup>1</sup>.

\* \* \*

"Bəni-Adəm hamı qardaşdır.  
Gərək qardaşlar arasına sülh vermək".

Zərdabi

Zərdabi öz qəzetiñin səhifələrində tez-tez xalqlar dostluğu məsələlərinə, xüsusən Azərbaycan və erməni xalqları arasında dostluq məsələlərinə həsr olunan məqalələr verirdi. O, bu xalqlar arasında düşməncilik toxumu sepməyə cəhd edən insanları onların şəxsiyyətinə baxmadan ifşa edirdi. Belə ki, "Mşak" (erməni dilində) qəzətində çıxmış bir məqalə haqqında Zərdabi yazdı:

"Ey cənab Arşruni (zikr olan qəzetiñ münsisinin "Mşak" qəzətinin naşiri və redaktorunun adıdır – H.H.) əgerçi cənabınız doğru buyurursunuz ki, zəmanəmiz elm zəmanəsidir və bu halda ermənilər elm təhsil etməyə rağibdirlər, amma... neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik, indi cənabınıza eyb deyilmə ki, bizim aramızda ədavət salırsınız..."<sup>2</sup>

Zərdabi Azərbaycan və erməni xalqları arasında milli düşməncilik toxumu sepmək və onu alovlandırmaq istəyən her kəsi məzəmmət edirdi. O, milletlər arasında baş verən toqquşmaların səbəbkarları əleyhinə xüsusən keşkin çıxış edir və mürtəcə millətçilər güruhunu damğalayırdı.

Zərdabi yazılırdı: "Əkinçi" qəzetiñ 4-cü nömrəsinə bax ki, yazmışdıq: bəni-Adəm hamı qardaşdır. Gərək qardaşlar arasına sülh vermək...”<sup>3</sup>

<sup>1</sup> Həsen bəy Məlikzadə (Zərdabi). "Torpaq, su və hava". Bakı, 1912, səh.. 11.

<sup>2</sup> "Əkinçi" qəzeti, 17 fevral 1877-ci il, № 4.

<sup>3</sup> "Əkinçi" qəzeti, 20 noyabr 1876-ci il, № 22.

Milli ayn-seçkilik salanların əleyhinə ardıcıl mübarizə aparan Zərdabi göstərirdi: "...Müsəlmanlara varid olan əziyyətləri mülahizə elə, fikrin də bu olsun qardaşlar arasına sülh verəsen, nəinki bu qisim mətləbləri qərəz ilə qəzetə yazasan ki, qardaşlar arasına ədavət düşsün.

Mən öz müsəlman qardaşımı ərz edirəm ki, insanlıq şərtlərinin birisi sülük və rəftardır.

Çinan ba nikü bəd rəh ro ki, bəd əz mürdənət, Ürfi,  
Müsəlmanət bə zəmzəm şuyədū hindu bəsuzanəd.

(Ürfi, yaxşı ve pisle elə yola get ki, sən öləndən sonra müsəlman səni zəmzəm (suyu) ilə yusun, hindli (müqəddəs bildiyi odda).

Yaxşılıq yaddan çıxsa, yamanlıq çıxmaz. Pəs heç vaxt yamanlıq etməyin ki, məbada əvezin sənə etməsə, qardaşına eləsin".

"Əhsəniil-Qəvaid"<sup>1</sup>.

Zərdabi öz şifahi çıxışlarında olduğu kimi, "Əkinçi" qəzetiinin səhifələrində də xalqlar dostluğu ideyasını yürüdürdü. O həmçinin göstərirdi ki, Qafqazda çar müstəmləkeçiləri milli düşmənciliyi alovlandırırlar.

Hənife xanım Məlikovanın yazdığını görə, 1905-ci ildə Həsən bey Zərdabi bütün istedadını və gücünü sərf edirdi ki, qarşılıqlı düşmənciliyin felakət olduğunu sübut etsin. "O, açıq deyirdi, izah edirdi, sübut edirdi ki, bu, hökumətin fitnesidir..."<sup>2</sup>

\* \* \*

Zərdabiyə ictimai inkişafın qanunları məlum deyildi. O, dövlətin sinfi əsaslarını görə bilməmiş və dövlətin, millətin və i.a. mahiyetini özünəməxsus şəkildə müəyyənləşdirmişdir.

Dövlətin həyatında Zərdabi iki mərhələni ayırdı: birincisi o mərhələdir ki, onda dövlət müharibə vəziyyətində olur; ikincisi –

onda ki, dövlət sülh vəziyyətində olub, onun ifadə etdiyi kimi, gəmini sakitcə çiçəklənməyə, tərəqqiyə doğru aparır.

Zərdabi deyir ki, birinci mərhələdə dövlət müharibə vəziyyətində olduğu zaman, o bəzi funksiyaları yerinə yetirir. Başqa vəzifələri dövlət öz mövcudluğunun sülh mərhələsində yerinə yetirir.

İctimai hadisələrin yanlış, idealistcəsinə başa düşülməsindən çıxış edərək, Zərdabi o zaman, XIX əsrin 70-ci illərində cəmiyyətdə sinfi mübarizəni görə bilməmiş, başa düşə bilməmişdir ki, dövlət hakim sinfin əlinde istismar edilənləri susdurmaq üçün bir aletdir.

Eyni zamanda Zərdabi göstərirdi ki, yoxsullar həmişə varlıdan kömək umurlar, lakin varlılar yoxsullara kömək etmirlər. Zərdabi en başlıca, en əsas şeyi, məhz azlığın, yəni istismarçıların, varlıların zəhmət çəkmədən çoxluğun, yəni istismar olunanların hesabına yaşadığı görmürdü. Öz fikrini inkişaf etdirərək Zərdabi bu nəticəyə gəlir ki, azlıq, yəni istismarçılar çoxluğun, yəni istismar olunanların həyatını təmin edir. Bu münasibətlə Zərdabi 1876-cı ildə yaziirdi:

"Lihaza az qardaşlar çox qardaşları dolandırı bilməz, ona binaən gərək varlılar insafı və varsızlar doğruluğu və insafı ortaşa qoyub, bir-birilə el-ələ verib, köməkləşib, dövlət qazanmaq təriqəsin tapmağa səy etsinlər"<sup>1</sup>.

Zərdabi göstərirdi ki, lakin varlıların və yoxsulların ümumi məraqları ola bilməz. Görünür, buna görə də nə varlılar, nə də yoxsullar bir-birinə etibar etmirlər və onların arasında qarşılıqlı anlaşılma yoxdur. Cəmiyyətin geriliyinin səbəbini Zərdabi varlılarla yoxsullar arasında qarşılıqlı anlaşmanın olmaması ilə izah edirdi.

Zərdabinin ictimai-siyasi baxışlarının formallaşmasına XIX ərin 60-ci illərində Rusiyada utopik sosializmin təbliğatçıları olmuş petraşevskiçilər güclü təsir göstermişlər.

Hələ Moskva universitetinin tələbəsi olarkən Zərdabi petraşevskiçi-şair A.N.Pleşeyevlə dostluq əlaqələri yaratmışdı. "Tələbə vaxtında Həsən bəy qabaqcıl ziyanıların arasında dolaşmağa cəhd göstermişdir. Petraşevskiçi-şair Pleşeyevin ailəsində şairlər cəmiyyəti dərnəyə toplaşib fransız sosialistləri ilə tanış olurdular, Həsən bəy də orada onların öz adamı kimi qəbul olunmuşdu"<sup>2</sup>.

<sup>1</sup> "Əkinçi" qəzeti, 20 noyabr 1876-cı il, № 22.

<sup>2</sup> Hənife xanım Məlikova. "Həsən bəy Məlikov Zərdabinin tərcüməyi-hali" (əlyazma).

<sup>1</sup> "Əkinçi" qəzeti, 29 fevral 1876-cı il, № 4.

<sup>2</sup> Hənife xanım Məlikova. "Həsən bəy Məlikov Zərdabinin tərcüməyi-hali" (əlyazma).

A.N.Pleşeyevin rəhbərlik etdiyi dərnəkdə birinci növbədə utopik sosialist Furyenin əsərləri oxunur və müzakirə olunurdu. F.Engelsin göstərdiyi kimi, Furyenin telimi burjuaziya aləminin bütün maddi və mənəvi yoxsulluğunu amansızcasına açıb tökür və onu əvvəlki maarifçilərin hamiya xoşbəxtlik gətirən zəka səltənətinin gəlişi haqqında, bəşəriyyətin sonsuzluğadək kamilləşmək qabiliyyəti haqqında parlaq ümumileşdirmələri ilə müqayisə edir. Lakin Furye öyredirdi ki, yenİ cəmiyyəti sınıfı mübarizə aparmadan qurmaq olar.

İngilabçı gənclər dəməyinin fealiyyəti, petraşevskiçilərin, xüsusən A.N.Pleşeyevin ideyaları, onların ümumi xoşbəxtlik haqqında mözələri, bərabərsizliyi tənqid etmələri bir publisist-maarifçi və demokrat kimi Zərdabinin dünyagörüşüne böyük təsir göstərmişdir. Sonralar, 1875-ci ilde Zərdabi yazırkı ki, həyat mübarizədir. Mübarizəsiz dünyada heç nə baş vermir: "Dövlət qazanmaq istəyen kəs gərək zəhmet çəkib səy və kuşış etsin ki, dövlət qeyri kəslərin əlindən onun əlinə gəlsin, çünki belə səy və kuşışı bir kəs edir ki, ona zindəgənləq etmək və ləzzət çəkmək müyəssər olsun, ona binaən belə səy və kuşış özü bir cəngdir ki, onun adına zindəgənləq cəngi deyirlər...").

Zərdabi həyatın mübarizə olduğunu göstərərək deyirdi ki, insan öz mövcudluğu uğrunda mübarizə aparmalıdır.

\* \* \*

Zərdabi müsəlman Şərqiñin geriliyinin aradan qaldırılmasına böyük diqqət yetirirdi. Zərdabi Şərq xalqlarına müraciətlə yazırkı:

"Ey müsəlmanlar, heç mürüvvətdirmi ki, tamam dünya ...elm təhsil etməyə səy etsinlər... amma bizlər "Allahdan buyruq, ağızma quyruq" deyib duraq? Ey müsəlmanların millet təəssübü çəkən kəsləri, bir açon gözünüüzü, dünyaya tamaşa edin..."<sup>2</sup>

Zərdabinin 1903-cü ilin oktyabrında L.N.Tolstoya ünvanlanmış məktubu böyük maraq doğurur. Bu məktub L.N.Tolstoya Zərdabi arasında olduqca sıx əlaqə olduğunu göstərir.

Zərdabinin məktubu aşağıdakı sözlərlə başlayır:

"Hörmətli qraf Lev Nikolayeviç!

Sizin mənim üçün qiymətli olan 11 oktyabr tarixli cavab məktubunuza aldım. Əlbəttə, aydınındır ki, mən ondan bildim ki, mənim dos-

<sup>1</sup> "Əkinçi" qəzeti, 20 sentyabr 1875-ci il, № 5.

<sup>2</sup> "Əkinçi" qəzeti, 4 noyabr 1875-ci il, № 8.

tum sağ-salamatdır, ona görə də çox sevindim. Diqqət gösterib cavab yazdığınıza görə Sizə təşəkkür edirəm; daha çox ona sevinirəm ki, Siz Məhəmməd ümməti ilə ünsiyyət saxlamağı yüksək qiymətləndirirsiniz: bu mənə Sizinlə bir əziz dost kimi, açıq yazışmağa və qəlbimdəki bütün sırları ve arzuları Size bildirməyə cəsəret verir".<sup>1</sup>

Bu böyük məktubda Zərdabi L.N.Tolstoyun dini-fəlsəfi görüşlərini təhlil edir.

Zərdabi, Tolstoya müraciətlə yazırkı:

"...Sizin məktubunuzdan mən Sizin dini anlayışınızı tamamilə başa düşdüm. Siz deyirsiniz ki, insan ruhu ilahinin bir zərrəsidir, din yalnız odur ki, mənim ayrılib geldiyim, yanına qayıdacağım, varlıq ilə yaşadığım ve bir hissəsi olduğum ali başlanğıcın mövcudluğunu qəbul edir...

Lütfkar qraf! İnsan İlahinin bir zərrəsidir anlayışı, mənim fikrimcə, elə troitsa ətrafında azna kimi, hətta troitsa anlayışından da aşağı [səviyyəli] azmadır, zira troitsada bir müstəqil Allah simasında üç müxtəlif ilahi qəbul olunur...".

Zərdabi L.N.Tolstoyun dini-fəlsəfi görüşləri əleyhinə ateizm mövqeyindən çıxış etmirdi. Zərdabinin dünyagörüşü ilahiyyat qalığından azad deyildi. Lakin L.N.Tolstoyun baxışlarının qiymətləndirilməsinə konkret tarixi yanaşma diqqətəlayiqdir.

Zərdabinin L.N.Tolstoya yazdığı məktubu aşağıdakı sözlərlə bitir:

"Üzr isteyirəm, eger mən Sizi təhqir etmiş olsam, məni bağışlayın, zira həqiqət açıq münasibət tələb edir, həqiqətin dostu yoxdur. İndi mən sizi özümə hakim seçirəm.

Mən özüm, şükür Allaha, salamatam. Sizə uzun illər ömür arzulayıram..."<sup>2</sup>

\* \* \*

Zərdabinin dünyagörüşünün məlum tarixi məhdudluğuna baxmayaraq, o, ilk Azərbaycan qəzetiñin yaradıcısı, publisist, maarifçi-demokrat, darvinist-alim və görkəmli ictimai xadim kimi Azərbaycan ictimai fikrinin inkişafına böyük təsir göstərmişdir.

<sup>1</sup> Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu. Hesən bəy Melikovun (Zərdabinin) arxivü.

<sup>2</sup> Yenə orada.

## NƏTİCƏ

Azərbaycan xalqı zəngin maddi və mənəvi mədəniyyət yaratmışdır. Azərbaycan xalqının Nizami, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi və bir çox başqa ictimai və fəlsəfi fikir nümayəndələri öz yaradıcılıqları ilə dünya mədəniyyət xəzinəsini zənginləşdirmişlər.

Azərbaycanda ictimai və fəlsəfi fikrin inkişafı tarixində Azərbaycan xalqının rus xalqı ilə çox qədim dostluğu müstəsna dərəcədə böyük yer tutur.

XII yüzilliyin parlaq Azərbaycan şairi Xaqani Şirvani öz şeirlərindən bir neçəsini Qaliç knyazı Yaroslavl Vladimiroviçə həsr etmişdir. Dahi Nizami Gəncəvi elə o zaman – XII yüzillikdə – Rusiyani o zamanın Qərbi Avropa insanlarından daha çox və daha yaxşı tanıydırdı. Nizaminin əsərlərindəki bir çox gözəl misralar rus cəngavərlərinə həsr olunmuşdur.

XV əsrda böyük Azərbaycan dövləti Şirvanın hökmdarı şirvanşah Fərrux Yasar və böyük Moskva knyazı III İvan səfir mübadilesi etmiş və öz dövlətləri arasında dostluğunu bərqərar etmişlər. Rus ticarət adamları tez-tez Şirvanda, Azərbaycan ticarət adamları Moskvada qonaq olurdular.

Azərbaycanın rus dövləti ilə əlaqələri IV İvanın apardığı mühabibələr nəticəsində Volqa ticarət yoluun Şərqi dövlətlərinin Rusiya ilə birbaşa ticaret münasibətləri üçün azad olmasından sonra daha da möhkəmləndi. Bu ünsiyyətlər prosesində Azərbaycanın öz ölkəsinin taleyini geri qalmış feodal dövlətləri olan İran və Sultan Türkiyəsi ilə bağlamaqdansa, Rusiya ilə bağlamağı daha məqsədə uyğun hesab edən ən yaxşı insanların tərəfdar olduqları Rusiyaya meyil əmələ gəldi və zaman keçdikcə möhkəmləndi. Bu mütərəqqi cəreyanın ən görkəmli nümayəndəsi XVIII əsrde Azərbaycanın görkəmli dövlət xadimi olmuş Quba xanı Fətəli xandır. Fətəli xan tək deyildi. Bu zaman tekçə Azərbaycanda deyil, eləcə də bütün Zaqafqaziyada artıq Rusiyaya meyil yaranmış və möhkəmlənmişdi.

Fətəli xanla eyni zamanda bu meylin davamlı tərəfdarı kimi gürcü çarı II İrakli çıxış edirdi. Elə XVIII yüzillikdə Azərbaycanın en böyük şairlerindən və dövlət xadimlərindən biri Vəqif də bu meylin tərəfdarı olmuşdur.

Rusiya ilə six əlaqələrin yaradılması və Zaqafqaziya xalqlarının rus xalqı ilə dostluğunun möhkəmlənməsi Zaqafqaziyada, xüsusən Azərbaycanda mədəniyyətin və elmin daha da inkişaf etmesinə güclü yardım göstərmüşdür. Rus xalqının qabaqcıl mütərəqqi adamları əldə bilik məşəli gəzdirərək Azərbaycan xalqının mədəniyyətinin inkişafına faydalı təsir göstərmişlər.

\* \* \*

Məlum olduğu kimi, keçən yüzilliyin əvvəlində parçalanmış feodal Azərbaycan, Türkiyə, İran və Rusiya arasında mübarizə obyektiyinə çevrilmişdi. Rusiya müqayisə olunmaz dərəcədə daha qabaqcıl bir ölkə idi və Engelsin qeyd etdiyi kimi, Şərqi münasibətdə mütərəqqi rol oynayırırdı. Elə buna görə də Azərbaycanın qabaqcıl adamları olan A.Bakıxanov, M.F.Axundov və başqları Azərbaycanın ölkə üçün ən az belə gətirən Rusiyaya birləşməsini herədetlə alqışlayırdılar.

Azərbaycanın bu mütərəqqi xadimləri ölkədə feodal istismarının ən amansız formalarının bərqərar olmasına və onun iqtisadi, siyasi və mədəni inkişafının yubanmasına gətirib çıxara biləcək istilanın necə təhlükəli olduğunu yaxşı başa düşürdülər.

\* \* \*

Azərbaycan xalqının rus xalqı ilə tarixən təşəkkül tapmış mədəni və siyasi əlaqələri, onların arasında ən qədim zamanlardan dostluq əlaqələrinin yaranması Azərbaycanda, xüsusən Azərbaycan xalqının mənəvi mədəniyyətinin əvvəlki yüzilliklərdə yaratdığı bütün yaxşı cəhətləri özünə hopdurmuş, XIX əsrde özünəməxsus ictimai və fəlsəfi fikrin inkişafına çox təsir göstərmişdir.

XIX əsr rus inqilabi-demokratik ideologiyasının və materialist fəlsəfəsinin bilavasitə təsiri altında Azərbaycanda qabaqcıl ictimai fikrin formallaşması və inkişafi prosesi baş vermişdir.

Gördüyümüz kimi, XIX əsr qabaqcıl Azərbaycan ictimai və fəlsəfi fikrinin öncül xadimləri arasında Abbasqulu Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Mirzə Şəfi, Həsən bəy Zərdabi xüsusi ləfəzlərindən ibarətdirlər.

Bu mütərəqqi mütəfekkirlərdən daha evvəl yaşayıb-yaradılanları (Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy)زادəganların o hissəsinin ideologiyasının ifadəçisi olmuşlar ki, o köhnə feodal-təhkimçi münasibətlərin geriliyini və məhvinin zəruriliyini başa düşmüş və yeni doğulmaqdə olan burjua mədəniyyəti mövqeyində olmuşdur. Onlar mütərəqqi rus mədəniyyəti ilə yaxınlaşmağa can atmış, başqa dinlərdən olanları "kafirlər" adlandırib, onlardan uzaq dolanmağa çağırıban qapalılıq əleyhinə, dini fanatizm, Şərqi sxolastikası və i.a. əleyhinə mübarizə aparmışlar. Onlar Azərbaycanda ilk maarifçilər, xalq maarifi və təhsilinin alovlu təbliğatçıları olmuşlar.

Onlardan sonra gələn nəsil demokratik yola qədəm qoyaraq ictimai-siyasi baxışlarında daha da irəliyə getmiş raznoçın ziyanları (Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Həsən bəy Zərdabi) irəli çıkmışdır. Onlar mövcud quruluş əleyhinə çar müstəmləkəçiləri, yerli zülmkar feodallar, ruhanilər əleyhinə çıxış etmişlər. Onlar xalqı əbədi yuxudan oyanmağa səsləmişlər.

XIX əsr Azərbaycanının qabaqcıl ictimai və fəlsəfi fikrinin səciyyəvi xüsusiyyəti xalqa məhbəbdən, maarifi müdafiə etməkdən, gerilik və ətaletə qarşı mübarizədən ibarətdir. V.I.Leninin XIX yüzilliyin 60-cı illərinin rus maarifçiləri haqqında dedikləri müəyyən dərəcədə XIX əsr Azərbaycanının eksər ziyanlarına da aid edile bilər. V.I.Lenin 60-cı illərin maarifçilərinin birinci səciyyəvi əlaməti kimi onların təhkimçilik hüququna qarşı, onun ictimai-iqtisadi və hüquqi sahələrdə doğurduğu nəticələri ilə birlikdə mübarizə aparmalarını göstərir. İkinci səciyyəvi xüsusiyyət maarifin, özünü idarəənin, azadlığın qızığın müdafiəsindən ibarətdir. Nəhayət, üçüncü səciyyəvi xüsusiyyət, xalq kütlələrinin, başlıca olaraq kəndlilərin maraqlarının müdafiə olunmasıdır. Lenin yazır: "Bizdə "60-cı illərin irsi" adlanırdılar ırsın mahiyyəti bu üç xüsusiyyətdən ibarətdir, burasını da qeyd etmek əhəmiyyətlidir ki, bu i r s d e x a l q c ı l i g a m e x s u s h e ç b i r ş e y y o x d u r" <sup>1</sup>.

<sup>1</sup> В.И.Ленин. Сочинения, т. II, изд. 4-ое, стр. 528.

XIX əsr Azərbaycanının qabaqcıl ictimai-fəlsəfi fikir nümayəndəleri yalnız Azərbaycan xalqının yerli feodallar tərəfindən amansızcasına istismar edilməsi əleyhinə deyil, habelə çarizmin müstəmləkəçi siyasəti əleyhinə çıxış etmişlər. Məlum olduğu kimi, çar hökuməti Azərbaycana öz müstəmləkəsi kimi baxırdı. O, ölkədə müstəmləkə münasibətlərini saxlayır, iqtisadiyyatın inkişafını ləngidir və Azərbaycan xalqının milli mədəniyyətinin artmasına mane olurdu.

XIX əsr Azərbaycanında ictimai fikrin inkişaf tarixi göstərir ki, Azərbaycan xalqının qabaqcıl insanları, zülmkarlar, istismarçılar Rusiyası ilə yanaşı, başqa bir – Belinski, Gertsen, Çernışevski, Dobrolyubov və digərləri kimi ictimai və fəlsəfi fikir nəhəngləri olan Rusiyani da görürdülər. Bu qabaqcıl, nəcib Rusiya onda yaşayan bütün xalqların, o cümlədən Azərbaycan xalqının inkişafına kömək etmişdir.

\* \* \*

XIX əsr Azərbaycanının alimləri və mütəfekkirleri dünya mədəniyyətinin ümumi xəzinəsinə öz qiymətli töhfələrini vermişlər. Ədəbiyyat tənqidçisi A.V.Drujinin 1852-ci ildə Mirzə Fətəli Axundovun yaradıcılığından danışarkən göstərmüşdür ki, M.F.Axundovun pyesləri orijinaldır, özünəməxsusdur: "...onlardan ən yaxşısı "Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və dərvish Məstəli şahcaduküni-məşhur" bu günlərdə Peterburqda, ...teatrlardan birində oynanmış və həm tamaşaçıların, həm də həvəskar artistlərin olmazın dərəcədə xoşuna gəlmişdir" <sup>2</sup>.

Sonra A.V.Drujinin yazırı: "Mirzə Fətəli Axundovun istedədi daha çox maraqlı hadisərlə dolu bir məmələkətde uzun müddət yaşamağın nəticəsində, adət-ənənəni müşahidə etmək nəticəsində inkişaf etmiş tam özünəməxsus istedaddır..." <sup>2</sup>

A.V.Drujinin M.F.Axundovu çox gözəl və orijinal bir yazıçı kimi səciyyələndirərək göstərirdi:

"Müəllifin Zaqafqaziya adət-ənənələrini təsvir etmək qabiliyyətinə heç bir şübhə ola bilməz: onun sonuncu əsərlərində özünü göstərən rəngarənglik və bir növ xüsusi fundamentallıq bizi "Xirs quldur-

<sup>1</sup> А.В.Дружинин. Собрание сочинений, т. VI, СПб, 1865 г., стр. 642.

<sup>2</sup> Yenə orada, səh. 643.

basan”ın müəllifində tezliklə özünü göstərəcək daha böyük istedadının olduğunu təxmin etməye məcbur edir”<sup>1</sup>.

Professor Mirzə Kazım bəyin şərqşünaslıq üzrə əsərləri dünya şərqşünaslıq ədəbiyyatına ciddi töhfədir.

XIX əsr Azərbaycanının mədəniyyət sərvətləri A.Bakıxanovun, M.Kazım bəyin, M.F.Axundovun, Mirzə Şəfinin, H.Zərdabinin irsi ilə tükenmir.

Bu mədəniyyətin görkəmli nümayəndələrindən biri Azərbaycan qəzeti “Əkinçi”də fəal iştirak etmiş, böyük Azərbaycan şairi və maarifçisi, rus mədəniyyəti ilə əlaqələrin möhkəmləndirilməsinin qızığın tərefdəri Seyid Əzim Şirvani (1842-1907) olmuşdur. O, Azərbaycanın böyük satirik şairi Sabirin müəllimi və ustadı olmuşdur.

Rus mütərəqqi ictimai-demokrat fikrinin güclü təsiri sayəsində Seyid Əzim Şirvani Azərbaycan realist ədəbiyyatının qabaqcıl nümayəndələrindən biri olur. Onun “Əkinçi” qəzetində nəşr olunmuş əsərləri (“Qafqaz müsəlmanlarına xitab” və s.) feodal-patriarxal münasibətlərin, geriliyin və fanatizmin əleyhinə yönəlmışdır.

Şair elmi və maarifi ehtirash təbliğ edərək, rus dilinin və mədəniyyətinin öyrənilməsinə böyük əhəmiyyət vermişdir. O öz şeirlərində rus ədəbiyyatının böyük əhəmiyyətini xüsusi təsvir etmişdir.

Moskvada Puşkinin abidəsinin açılışına həsr olunmuş şeirində Seyid Əzim Şirvani rus xalqının böyük şairinin, yeni rus ədəbi dili-nın banisinin ölməz əsərlərindən böyük ruh yüksəkliyi ilə yazdı:

“Zəbani-rusi asan etmeye təqrirü təhrirə,  
Əgerçi xeyli zəhmetlər çəkib hər arifü dana.

Veli bu axırıncı dəfədə bir əsfəhü əkməl  
Lisanü-həm lügati-rusi ctdi tazədən ehya.

Aleksandr kim oldur Sergeyeviç Puşkin ləqəb şair,  
Neçə nafe kitab etmişdi ol şirinsükən inşa”.

Başqa bir şeirində Seyid Əzim rus dilinin böyük əhəmiyyətin-dən danışaraq yazdı:

<sup>1</sup> А.В.Дружинин. Собрание сочинений, т. VI, СПб, 1865 г., стр. 643.

“Ey oğul, hər lisənə ol rağib,  
Xassə ol rus elmine talib.  
Onlara ehtiyacımız çoxdur,  
Bilməsek dil əlacımız yoxdur”.

Azərbaycan xalqının rus mədəniyyətinə və ədəbiyyatına məhbəb-bət bəsləməsinin çoxsaylı faktlarından biri da 1899-cu ildə dahi rus şairi A.S.Puşkinin anadan olmasının Bakıda və Azərbaycanın bir çox başqa şəhərlərində, o cümlədən Naxçıvanda bayram edilməsi olmuşdur. Orada xalq müəllimi Məmmədtağı Sidqi Puşkine həsr olunmuş xüsusi məruzə ilə çıxış etmişdir. O demişdir:

“Nə ki bu gün məhz bir Rusiya məmlekətində Puşkinin adı zikr olunur, xeyr! Ümumi-məğribənin və məşriqənin ruznaməleri bu günlərdə Puşkinin inşaatından və əhvalatından qeyri bir özgə emrə məşğul degildir.

Felihaza biz Naxçıvan camaatının müsəlmanları da “Məktəbi-tərbiye” mizdə Rusiyanın əzəmətli şairi Puşkin naminə bu məcməi tərtib edib və bu məclisdə hazır olmaqdə özümüzü xoşvaxt və xoşbəxt hesab edirik...

...Puşkin rus dilini gözəl surətdə diriltdi. Guya ki, rus ədəbiyyatına bir taze ruh verdi və rus qövminin tərtibi-əxlaqına və tövsiy-əşkarına çox xidmet göstərdi. Zülmətdə gün tülü edən kimi inqilabati-ziyadü cəhlü fəsad ilə dolu olan əsərində asayış rəhətdən, elmü mərifətdən və adabi-insaniyyətdən dəm vurub sözünü dərəcəyi-nübüvvətə yetirdi. Və bunu da nəzərdə tutmaq lazımdır ki, Puşkin bu qədər şöhrəti və bu dərəcədə seadəti sadə və aşkar yazımaq sayesində qazandı. Belə ki, kənd əhlleri də onun nəzmlərini və yazdığı hekayələri oxuyub qissədən hissə hasıl edər”<sup>1</sup>.

\* \* \*

Moskvada Petrovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almış dramaturq Nəcəf bəy Vəzirov (1854-1926) Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi olmuşdur. Orada o, tanınmış rus yazıçısı V.Q.Korolenko ilə çox yaxından tanış olmuşdur. Hələ Bakı gimnaziyasında oxuyarkən Nəcəf bəy, Həsen bəy

<sup>1</sup> Məmmədtağı Sidqi. “Puşkin”. Bakı, 1914, səh. 12, 16.

Zərdabinin rəhbərliyi altında rus klassiklərinin əsərlərini öyrənmişdir.

Necəf bəy Vəzirov, M.F.Axundov tərəfindən yaradılmış ədəbi məktəbə mənsub idi.

Ozünün ən yaxşı komediyaları: "Yağışdan çıxdıq, yaqmura düşdük", "Adı var, özü yox", "Sonrakı peşmançılıq fayda verməz" və b. komediyalarında Vəzirov feodal-patriarxal münasibətlərinə, tacir və mülkədar məişətinə və adət-ənənəsinə qarşı çıxır. Bu komediyalarda rus dramaturqu A.N.Ostrovskinin təsiri duylur. Necəf bəyi təsadüfən Azərbaycanın Ostrovskisi adlandırmırdılar.

Vəzirovun 1905-ci il inqilabından sonra yazılmış komediyaları: "Ağa Kərim xan Ərdəbili", "Pul düşkünü Hacı Ferec" və b. komediyalarında, "Həyat", "Irşad" qəzetlərində çap olunmuş felyetonlarında neft sənayeçilərinin acgözlüyü təqnid edilmişdir.

Vəzirovun əsərlərində Azərbaycan və rus xalqlarının dostluğu parlaq şəkildə göstərilmişdir.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan mədəniyyət xadimləri arasında ən görkəmli yer Azərbaycanın görkəmli demokrat yazıçısı, Azərbaycanda və bütün Yaxın Şərqdə ictimai fikrin inkişafına böyük təsir göstərmiş "Molla Nəsrəddin" jurnalının banisi və redaktoru Cəlil Məmmədquluzadəyə məxsusdur.

1903-cü ildə Cəlil Məmmədquluzadə Azərbaycan dilində çıxan "Şərqi-Rus" ("Rus Şərqi") qəzetində emekdaşlıq edirdi. O, rus klassiklərindən öyrənir, Qoqol, Saltikov-Şedrin və Tolstoy kimi dahi realistlərin əsərlərini heyranlıqla oxuyurdu. O, L.N.Tolstoyun "Əmək, ölüm və xəstəlik" hekayəsini Azərbaycan dilinə tərcümə etmişdir.

Cəlil Məmmədquluzadə leqal bolşevik qəzeti "Kavkazskiy raboçiy listok" (1905) qəzetində iştirak etmişdir. Bu qəzətdə onun fehlələrin ağır və hüquqsuz veziyəti haqqında iki məqalesi – "Binəsiblər" və "Xeyir-dua" məqalələri çap olunmuşdur. Sonuncu məqalədə Cəlil Məmmədquluzadə Bakının neft mədənlərindən öz vətənlərinə qayıdan cəmubi azərbaycanlı fəhlələrə müraciətə yazırı:

"...Öz vətənlərinə qayıdan sonra siz özünüz kimi cirim-cindirli, ac və məzlam emekçi xalqı öz başınıza toplayın və onlara bu xoş xəbəri yetirin. Onlara nağıl edin ki, burada, bütün Rusiyada, bütün

emekçi xalq ayağa qalxmış və böyük bir qüvvə halında toplaşaraq, bu güne kimi altında zaridə zülmü öz üzərində atmışdır. Orada öz yerli fehlələrinizə yetirin ki, onların Rusiyadakı yoldaşları onlara salam göndərirler. Əger orada onlar buradakı öz yoldaşlarının yolu ilə getmək istəseler, əger onlar İran zalimləri, xanları, ağaları, molalları, dövlətliləri, şahzadələri və sairələri tərəfindən onların boy-nuna salınmış boyunduruqdan azad olmaq istəseler, o zaman onların Rusiyadakı yoldaşları, yadigar olaraq onlara öz bayrağını və bu bayraqda yazılmış müqəddəs şurəni verərlər. Qoy məzlam, bədbəxt İran zəhmətkeş xalqı bu şuəri oxusun:

Bütün ölkələrin proletarları, birleşin!  
Qoy oxusunlar və birləşsinlər!"

Məmmədquluzadə bir sıra əsərlərin ("Ölüler", "Danabaş kəndinin məktəbi", "Anamın kitabı" və s.) müəllifidir. Onun qələminə ustalıqla yazılmış məişət hekayələri de məxsusdur. Öz bədii əsərlərində Məmmədquluzadə feodal-patriarxal münasibətlər, ətalət, cohalət və fanatizm əleyhinə çıxış etmişdir.

Məmmədquluzadənin ən mühüm komediyalarından biri – "Ölüler" Qoqolun "Müsəttis" i ruhunda yazılmışdır. "Ölüler" komedyası bütün Yaxın Şərqdə tanınmış və məşhurdur, indiyədək səhnələrdə tamaşa yoxulur.

Məmmədquluzadə dram əsərlərində olduğu kimi, özünün dərin realist bədii nəşrində de rus ədəbiyyatının ən yaxşı nailiyyətlərinə əsaslanır. Doğruçuluq, xəlqilik, sadəlik, demokratizm onun ləkənə novellalarının səciyyəvi cizgiləridir.

Bir jurnalist kimi Məmmədquluzadə bütün Yaxın Şərqdə tanınmışdır. Onun "Molla Nəsrəddin" jurnalı öz demokratik istiqaməti ilə Azərbaycanda xüsusən birinci rus inqilabı illərində məşhur idi. Onun jurnalı ətrafında mütərəqqi yazıçılar və şairlər (M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi və b.) toplaşmışdır. 1905-ci il inqilabının təsiri altında jurnal zəhmətkeşlərin istismarı və qul halına salınması əleyhinə qızığın mübarizə aparır. O, mütərəqqi yazıçıların despotizmə qarşı mübarizəsinə rehberlik edirdi.

Cəlil Məmmədquluzadə Azərbaycan dilini zibilləməyə cəhd edənlər əleyhinə çıxış edərək, aydın, anlaşıqlı, ədəbi Azərbaycan

dili uğrunda mübarizə aparırdı. O bu məsələdə rus xalqının qabaqcıl yazıçılarına əsaslanırdı. Cəlil Məmmədquluzadə yazırıdı:

“Katolik papaları deyərmışlər ki, “dil sadə və açıq olsa – fəsih olmaz”. ... Amma aylar və günlər dolandı, – axırdı ne bilim Puşkinlər, Jukovskiler ... elə sözlər yazdırı ki, kəndlilər də başa düşsünlər!”<sup>1</sup>

Cəlil Məmmədquluzadə Azərbaycan xalqı üçün anlaşılmaz olan musiqini təbliğ edən mürtəce ünsürləri ifşa edərək, musiqidə xəlqiyyin lehine çıxış edirdi. Bu məsələdə o, gözəl bir nümunə kimi böyük bəstekarı Qlinkanın yaradıcılığını göstərirdi.

Cəlil Məmmədquluzadə yazırıdı: “Rusiyada Qlinkalar rus... milli məqamatlarını elə bir məhəret ilə gözəlləndiriblər ki, bütün yer üzündə musiqi söhbəti düşəndə rusların Qlinkasına rəhmət oxuyurlar”<sup>2</sup>.

Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsi işində böyük xalqının mədəniyyətinə xüsusi əhəmiyyət verirdi. O, Puşkinin, Jukovskinin, Qoqolun, Tolstoyun və b. yaradıcılığına dəfələrlə istinad etmişdir. Qadın azadlığı və onların əsil vətəndaş şüurluluğu səviyyəsinə qaldırılmışından danışarken Məmmədquluzadə dekabristlərin şərəfli qadınlarını (Volkonskayani, Trubetskayani) misal götürirdi.

Görkəmlı Azərbaycan yazıçısı və ictimai xadimi Əbdürəhim bəy Haqverdiyev (1870–1933) rus ictimai fikrinin onun dünyagörüşünün formallaşmasına təsiri haqqında, rus xalqının teatr sənətinin onun yaradıcılığına təsiri haqqında danışarkən öz tərcüməyi-halında göstərirdi ki, o (Haqverdiyev), 1901-ci ildə Peterburqda birinci dəfə mükommel teatr görmüş, en böyük aktyorlarının, xüsusilə Peterburq Aleksandrinski Teatrının aktyorlarının oyununa heyran qalmışdır. Onun sözlərinə görə, özünün “Dağılan tifaq” faciəsini o, böyük dramaturqu A.N.Ostrovskinin bilavasitə təsiri altında yazmışdır<sup>3</sup>.

Bakıya gələndən sonra Ə.Haqverdiyev, eyni zamanda Azərbaycan teatrının həyatında fəal iştirak etməklə, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Azərbaycan ədəbiyyatına istedadlı bir dramaturq kimi daxil olan Ə.Haqverdiyev həm də novella ustası kimi tanınmışdır. Ə.Haqverdiyev M.F.Axundov ədəbi məktəbinin görkəmlı nümayəndəsidir.

<sup>1</sup> C.Məmmədquluzadə. Əsərləri, III cild. Bakı, 1947, səh. 266.

<sup>2</sup> Yene orada, səh. 262–263.

<sup>3</sup> Ə.Haqverdiyevin tərcüməyi-halı. Azərb. SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar fondu, inv. 3638.

Özünün ilk böyük əsərini – “Dağılan tifaq”ı o, 1896-cı ildə Peterburqda yazmışdır. Haqverdiyevin qələminə həmçinin “Bəxtsiz cavan”, “Pəri-cadu”, “Ağa Məhəmməd şah Qacar” və s. kimi əsərlər məxsusdur.

1907-ci ildən o, “Molla Nəsrəddin” jurnalında fəal əməkdaşlıq etməye başladı və orada özünün məşhur satirik əsərləri: “Xortdanın cəhennəm məktubları”, “Mozalan bəyin səyahətnamesi”, “Marallarım” və b. nəşr etdi. Ə.Haqverdiyev həmçinin publisistik məqalələr yazır, onlarda “Füyuzat” və “Şəlalə” kimi pantürkist jurnallar tərəfindən Azərbaycan xalqına münasibətdə yürüdürlən alçaq, satqın siyaseti ifşa edirdi.

Ə.Haqverdiyev özünün əla tərcümələri ilə də məşhurdur. Rus yazıçılarına böyük məhəbbətlə yanaşan, onların yaradıcılıq nümunelerindən öyrənən Haqverdiyev şəxşən tanış olduğu böyük yazıçısı Maksim Qorki haqqında bir məqalə yazmışdır. O, Maksim Qorkinin və A.P.Çexovun bir sıra hekayələrini Azərbaycan dilinə tərcümə etmişdir.

XX əsrin əvvəlində Azərbaycanın böyük realist yazıçısı və ictimai xadimi Süleyman Sani Axundov (1875–1939) olmuşdur. O öz ədəbi fəaliyyətinə 1899-cu ildə “Təməhkar” pyesi ilə başlamışdır.

1905-ci il inqilabı onun yaradıcılığına güclü təsir göstərmişdir. S.S.Axundovun “Qonaqlıq”, “Kövkebi-hürriyət” (“Azadlıq ulduzu”), “Qaraca qız” və s. hekayələrində burjua cəmiyyətinin ziddiyyətləri açılır, müəllifin zəhmətkeşlərə məhəbbəti və rəğbəti, istismarçılara nifrəti aşkara çıxır. “Qonaqlıq” hekayəsində o, fəhlələri və kəndliləri cəmiyyətin dayağı adlandırır.

Qabaqcıl rus ədəbiyyatı S.S.Axundovun əsərlərində demokratik ideyaların və ictimai motivlərin möhkəmlənməsində böyük rol oynamışdır. O özünün erkən yaradıcılığını xatırlayaraq yazırıdı: “Gənclikimdə iki böyük sima təsiri altında xeyli zaman qaldım. Onlardan biri Lev Tolstoy, digəri Maksim Qorki idi. Tolstoyun allahpərəstliyi ruhumaya uymadığını görə, get-gedə ondan uzaqlaşdım. 1905-ci il inqilabı bilmərə məni Tolstoydan uzaqlaşdırıb Maksim Qorkinin getdiyi yola saldı”<sup>1</sup>.

Azərbaycanın opera sənətinin banisi Üzeyir Hacıbeyov (1885–1948) rus mədəniyyəti ilə yaxınlaşmanın qızığın tərəfdarı idi. Rus

<sup>1</sup> “Ədəbiyyat qəzeti”, 23 iyun 1936-cı il, № 16.

mədəniyyətinin, o cümlədən rus dilinin əhəmiyyətindən damışarkən o hələ 1909-cu ildə yazdı: “İbtidai məktəbdə rus dili lazımdır” – demək, biməna bir təəssübdür ki, onun zərre qədər mənşəti olmayıb, bol-bol zərəri var. Binevə uşağı yalnız biz ibtidai məktəbdə oxumağa məhkum edib də ikmali-təhsil yolunu tutmağın nə mənası var?”<sup>1</sup>

\* \* \*

XIX əsr və XX əsrin başlangıcında Azərbaycan ictimai və fəlsəfi fikrinin inkişafı vahid bir axın şəklində getməmiş, əksinə, mütərəqqi, demokratik cərəyanın mürtece cərəyanla amansız mübarizəsində, mütərəqqi rus mədəniyyətinə istiqamətlənmiş qabaqcıl Azərbaycan mədəniyyətinin geri qalmış mürtece mədəniyyətlə mübarizəsində keçmişdir. Qabaqcıl Azərbaycan mədəniyyəti xadimləri xalq kütlələrinin maraqlarını müdafiə etmişlər.

XIX əsr Azərbaycanında ictimai və fəlsəfi fikrin bütün inkişaf tarixi doğulmaqdə olan yeni dünyagörüşünün köhnə, dövrünü sürüb qurtarmaqdə olan baxışlarla, amansız mübarizəsi nümunəsidir.

\* \* \*

XIX əsr Azərbaycanında ictimai və fəlsəfi fikrin özünəməxsusluğunu, orijinallığı onun səciyyəvi cizgiləridir. XIX əsr Azərbaycanında ictimai və fəlsəfi fikir nümayəndələrinin dünyagörüşünün tarixi məhdudluğuna baxmayaraq, Azərbaycan xalqının bu mütərəqqi nümayəndələri Azərbaycan mədəniyyətinin milli ənənələrini inkişaf etdirmişlər. Onlar öz vətənlərini, öz xalqlarını qızgın məhəbbətlə sevmişlər. Bununla yanaşı, milli məhdudluq, qapalılıq onlara yad olmuşdur.

Biz XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir nümayəndərinin irləndən qabaqcıl demokratik ideyalar əxz edirik.

Azərbaycan xalqının ictimai və fəlsəfi fikrinin mütərəqqi və demokratik ənənələri dərin köklərə malikdir. Azərbaycan xalqı öz keçmiş demokratik, mütərəqqi ənənələri ilə fəxr edir.

## MÜNDƏRİCAT

|                                                                                                    |     |
|----------------------------------------------------------------------------------------------------|-----|
| Heydər Hüseynovun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” kitabı haqqında ..... | 5   |
| Giriş.....                                                                                         | 13  |
| <b>Birinci fəsil</b>                                                                               |     |
| XIX əsrde Azərbaycanda sosial-iqtisadi vəziyyət.....                                               | 27  |
| <b>İkinci fəsil</b>                                                                                |     |
| Abbasqulu ağa Bakıxanov .....                                                                      | 70  |
| <b>Üçüncü fəsil</b>                                                                                |     |
| Mirzə Şəfi Vazeh.....                                                                              | 107 |
| <b>Dördüncü fəsil</b>                                                                              |     |
| Professor Mirzə Kazım bəy .....                                                                    | 124 |
| <b>Beşinci fəsil</b>                                                                               |     |
| Mirzə Fətəli Axundov.....                                                                          | 171 |
| <b>Altıncı fəsil</b>                                                                               |     |
| Həsən bəy Zərdabi .....                                                                            | 279 |
| Nəticə.....                                                                                        | 388 |

<sup>1</sup> Ü.Hacıbeyov, “Yeni üsuli-təbii haqqında bir neçə söz”, “Tərəqqi” qəzeti, 1909-cu il, № 5.

Buraxılışa məsul:

*Əziz Güləliyev*

Texniki redaktor:

*Rövşən Ağayev*

Kompyuter səhifələyiciləri:

*Samir Qocayev  
Allahverdi Kərimov*

Korrektorlar:

*Pərinaz Musaqızı  
Fəridə Səmədova*

Yığılmaga verilmişdir 06.09.2006. Çapa imzalanmışdır 02.02.2007.

Formatı  $60 \times 90 \frac{1}{16}$ . Fiziki çap vərəqi 25. Ofset çap üsulu.  
Tirajı 10000. Sifariş 13.

DÜST 5773-90, DÜST 4.482-87



Kitab "CBS-PP" MMC mətbəəsində çap olunmuşdur.  
Bakı, Şərifzadə küçəsi, 3.

Azərbaycan Respublikasının Prezidenti  
**İlham Əliyevin**

“Azərbaycan dilində latin qrafikası ilə  
kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”

12 yanvar 2004-cü il  
tarixli sərəncamı ilə nəşr olunur.